

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
NAXÇIVAN BÖLMƏSİ

НАХЧИВАНСКОЕ ОТДЕЛЕНИЕ НАЦИОНАЛЬНОЙ  
АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА

NAKHCHIVAN SECTION OF THE NATIONAL  
ACADEMY OF SCIENCES OF AZERBAIJAN

# XƏBƏRLƏR

İctimai və humanitar elmlər seriyası

ИЗВЕСТИЯ  
СЕРИЯ ОБЩЕСТВЕННЫХ И ГУМАНИТАРНЫХ НАУК

NEWS  
THE SERIES OF SOCIAL AND HUMANITIES SCIENCES

№1

Naxçıvan, «Tusi», 2007

## **Redaksiya heyəti:**

Baş redaktor:  
**Akademik İ.M.Hacıyev**

Məsul katib:  
Tarix elmləri doktoru **V.B.Baxşəliyev**

## **Üzvlər:**

**Akademik İ.Ə.Həbibbəyli**  
Filologiya elmləri doktoru **Ə.A.Quliyev**  
Tarix elmləri doktoru **H.Q.Qədirzadə**  
Tarix elmləri doktoru **H.Y.Səfərli**  
Filologiya elmləri doktoru **M.A.Cəfərli**  
Filologiya elmləri namizədi **F.H.Rzayev**

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin  
«Xəbərlər»i, 2007, № 1, 270 s.

Jurnal 25 noyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə  
Nazirliyində qeydiyyatdan keçmişdir (şəhadətnamə №1140).

© «Tusi» nəşriyyatı, 2007

## M Ü N D E R İ C A T

### TARİX

<b>İsmayıł Hacıyev.</b> Naxçıvanın istiqalında Mustafa Kamal Atatürkün rolü.....	5
<b>Hacıfəxrəddin Səfərli, Məmməd Rzayev. Baba Nemətullah Naxçıvani: həyatı və fəlsəfi görüşləri.....</b>	15
<b>Əliəddin Abbasov.</b> «Böyük Ermənistan» haqqında.....	23
<b>Emin Şixəliyev.</b> Dini-siyasi baxımdan erməni iddialarına rəvac verən faktorlar.....	32
<b>Həmzə Cəfərov.</b> Azərbaycan gənclərinin respublikanın sosial-siyasi həyatında iş-tirakı (XX əsrin 30-cu illəri).....	38
<b>Elman Cəfərli. Çar Rusiyasının Azərbaycanda müstəmləkə siyasetinin nəticələri.....</b>	44
<b>Yaşar Rəhimov.</b> XIX əsrдə Naxçıvanın təsərrüfat həyatı (rus mənbələri əsasında).....	49

### АРХЕОЛОГИЯ ВЯ ЭТНОГРАФИЙА

<b>Вяли Бахшялиев.</b> Нахчыванын Күр-Араз мядянийяти.....	54
<b>Hacı Qadir Qədirzadə.</b> Xızır peyğəmbər, Şeyx Nizami, «İskəndərnəmə» və əbədi həyat məsələsi.....	61
<b>Türkan Qədirzadə.</b> İslamaqədərki inamlar sistemində günəş və odla bağlı mərasimlər.....	67
<b>Asəf Orucov.</b> Naxçıvanda Novruz bayramının keçirilməsinə dair bir neçə söz....	73
<b>Aytəkin Qəhrəmanova.</b> Cəlil Məmmədquluzadənin «Anamın kitabı»nda heyvandarlığın ənənəvi xüsusiyyətlərinə dair.....	78

### AZƏRBAYCAN DİLİ

<b>Əbülfəz Quliyev.</b> Ədəbi tərcümə məsələləri və Əlvan Şirazinin “Gülşəni-raz” əsəri (XV əsr).....	84
<b>Firudin Rzayev.</b> Qədim Naxçıvanda Yayıcı oykonimləri və onların mənşəyi....	90
<b>Şirməmməd Qulubəyli.</b> О поле возвратности в азербайджанском и английском языках.....	96
<b>Həmid Arzulu.</b> Alman və Azərbaycan atalar sözlərində eynilik və oxşarlıq.....	101
<b>Zülfüyyə İsmayıł.</b> Cəlil Məmmədquluzadə yaradıcılığında dialektizmlər.....	106
<b>Rəşad Zülfüqarov.</b> Naxçıvan MR Ordubad dialektində sait səslərin əvəzlənməsi.....	111

<b>Elmar Hüseynov.</b> Qızılca oykoniminin mənşeyi haqqında.....	117
<b>Mətanət Quliyeva.</b> Azərbaycan dilində sadə cümlə formalarının neytrallaşma və transformasiya tipologiyası.....	123

## ƏDƏBİYYAT VƏ FOLKLOR

<b>Fərqanə Kazımovə.</b> Əliqulu Qəmküsər ədəbi mübarizədə.....	130
<b>Lütfiyyə Əsgərzadə.</b> Hüseyin Cavid və Ömər Xəyyam paralellikləri.....	136
<b>Nəzakət İsmayılova.</b> Kərim Məşrutəçi Sönməz.....	142
<b>Nazərin Məmmədova.</b> Xalq şairi Məmməd Arazın yaradıcılığında qərb mövzusu.....	148
<b>Ramiz Qasimov.</b> Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazının sosial mahiyəti.....	152
<b>Kəmalə Məmmədova.</b> «Nizami Gəncəvi fransız mənbələrində» mövzusunun tədqiqinə dair.....	159
<b>Məhərrəm Cəfərli, Özcan Akkaya.</b> Xalq romanlarında şeirin yeri.....	164
<b>Məhsəti İsmayıllı.</b> Ümumtürk əfsanələrində butavermənin xüsusiyyətləri və mi-foloji kökləri.....	170
<b>Rafiq Babayev.</b> Lirik mətnlərdə söz duyğusu (Naxçıvan materialları əsasında) ..	177
<b>Nazirə Əsgərova.</b> Lətifələrin regional xüsusiyyətləri.....	183
<b>Fəxrəddin Eylazov.</b> Məhəmməd Həsən Ordubadi və onun bir əlyazması haqqında.....	188
<b>Şəmsi Pənahoglu.</b> Mirzə Müslüm Qüdsinin “Irəvanın Vəsf” məsnəvisi haqqında.....	191
<b>Zeynəb Məmmədova.</b> Salik Ordubadinin məhəbbət lirikası.....	196
<b>Hacı Səbuhi İbrahimov.</b> Əl-Ustadinin “Munisnamə” əsəri haqqında.....	201
<b>Aynur Cəlilova.</b> Quşçuoğlu divanının fonetik və morfoloji xüsusiyyətləri.....	206

## İNÇƏSƏNƏT

<b>Cəlil Vəzirov.</b> Naxçıvan teatrının ilk Məcnunu.....	212
<b>Əli Qəhrəmanov.</b> Tiflis Azərbaycan teatrının təşəkkülü və formallaşmasında naxçıvanlı Yusif bəy Tahirovun rolu.....	218
<b>Gülnarə Qənbərova.</b> Şərur rayon Yengicə kəndində hamam (XVII-XVIII əsr) ..	224
<b>Yaqut Quliyeva.</b> Bülbül vokal məktəbinin naxçıvanlı davamçıları.....	230

## İQTİSADİYYAT, FƏLSƏFƏ VƏ HÜQUQ

<b>Əli Nuriyev.</b> Sosial-iqtisadi inkişafın yeni prioritətləri və investisiya siyasətinin təkmilləşməsi.....	236
--	-----

<b>Cavadxan Qasımov.</b> Naxçıvan Muxtar Respublikasında aqrar sektor və sosial iqtisadi inkişaf.....	242
<b>Polad Əliyev.</b> Bazar iqtisadiyyatı şəraitində istchlak xərclərinin bəzi nəzəri məsələlərinə dair.....	247
<b>Rəcəb Rəhimli.</b> Azərbaycanda dövlət qulluğu sisteminin təkmilləşdirilməsində Heydər Əliyevin xidmətləri.....	253
<b>Əmir Əliyev.</b> İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin sahəvi prinsiplərinin əcnəbilərin hüquqi vəziyyətini tənzim edən beynəlxalq hüququn spesifik prinsiplərinin formallaşmasında rolu.....	258

AZƏRBAYCAN MİLLİ EMLLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*Ictimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

## TARİX

**İSMAYIL HACIYEV**  
AMEA Naxçıvan Bölmesi

### NAXÇIVANIN İSTİQLALINDA MUSTAFA KAMAL ATATÜRKÜN ROLU

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün uzaqgö-rən ideyaları və istiqlal savaşı uğrundakı şanlı mübarizəsi ilk növbədə Anadolu türkləri üçün mühüm tarixi əhəmiyyətə malikdir. Bununla belə, böyük öndərin çoxcəhətli fəaliyyəti Türkiyəyə qonşu olan çevre ölkələri və xalqları, habelə bütün türk dünyası üçün faydalı bir örnəkdir. Bu mənada ulu Atatürkün mübarizəsi və ölməz ideyaları qardaş Türkiyəyə həm milli mənsubiyyət və dil, həm də sərhəd-ərazi baxımından daha çox yaxın və doğma olan Azərbaycanda, o cümlədən Azərbaycanın ayrılmaz tərkib his-səsi Naxçıvan Muxtar Respublikasında xüsusi önəmi ilə diqqəti cəlb edir.

Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün türk dünyası-nın inkişafı və möhkəmləndirilməsində də böyük xidmətləri olmuşdur. Belə ki, onun sayəsində dünya türklüyü öz inkişaf istiqamətlərini daha doğru istiqamətə yönəldirmiş və bu gün dünya xalqları arasında öz imzaları ilə öyünə bilən bir səviyyəyə yüksəlmişdir.

XX əsrin əvvəllərində Türkiyə Cümhuriyyəti özünün ağır durumuna baxmayaraq Azərbaycanı siyasi və hərbi baxımdan dəstəkləmiş, Nuru Paşa və Kazım Qarabəkir Paşanın komandanlığı ilə türk ordusunu yardım üçün göndərmişdir.

1918-ci ilin may ayında Azərbaycan müstəqilliyini elan etmiş, lakin düşdüyü ağır vəziyyətə görə Naxçıvan bölgəsinə lazımı qədər diqqət göstərə bilməmişdir. Bundan istifadə edən ermənilər isə bölgəyə sahib olmaq üçün xəyallarını gerçəkləşdirməyə çalışmış, fəaliyyət göstərmiş, yeni qurulan Azərbaycan Cümhuriyyətinin Naxçıvan bölgəsini tutmağa çalışmışlar. Yer-li əhali Cəfərqulu xan, Kəlbalı xan və başqalarının rəhbərliyi ilə bölgəni qoruyub saxlaya bilmış, lakin

böyük dövlətlərin siyasi oyunları Naxçıvanı çətin vəziyyətə salmışdır. Belə vəziyyətdə bölgə əhalisinin güvənə biləcəyi yeganə dövlət qardaş Türkiyə Cümhuriyyəti idi.

1918-ci ildə Şərqi Anadolunun öz vəziyyəti də ürəkaçan deyildi. Ora-da da ermənilər Qars, Ərzurum, Ağrı ərazilərini ələ keçirmək üçün mühari-bəyə başlamışdılar. Türk ordusu erməni daşnak ordusunun xain hücumla-rını geri oturtmuşdu. Bütün bunlarla bərabər, Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir Paşa yardım üçün müraciət edən Naxçıvan təmsilçilər heyətini hörmətlə qəbul etmiş, onlara yardım edəcəyinə söz vermişdir. Bu hadisələrdən xəbər tutan Mustafa Kamal Paşa da Naxçıvana yardım gös-tərməyin zəruri olduğunu bildirmişdir. Mustafa Kamal Paşa Naxçıvan qapısının mühafizə edilməsinin ancaq Azərbaycan üçün deyil, eyni zaman-da Türkiyə Cümhuriyyəti üçün də böyük əhəmiyyət daşıdığını əvvəlcədən görürdü. Təsadüfi deyildir ki, Türkiyə Cümhuriyyətinə bağlı İqdır bölgəsi-nin Aralıq Dilucu məntəqəsi ilə Naxçıvan qəzasının Sədərək kəndi arasından keçən Araz çayı vasitəsilə sərhəd olan 11 km-lik məsafə mühüm strateji əhəmiyyətə malik olduğu üçün istiqlal savaşının sonunda Mustafa Kamal Atatürk tərəfindən İran hökumətindən qızıl pul ödəməklə dinc yolla alınmışdır. Bu fakt Mustafa Kamal Atatürkün Azərbaycana və onun ayrılmaz parçası olan Naxçıvana, türk birliyinə münasibətini parlaq şəkildə ifadə edir. Büyük Atatürkün aşağıdakı müdrik və uzaqgörən kəlamları da həmin münasibəti bir daha təsdiqləyir: «Naxçıvan türk dünyasının qapısıdır. Onu qorumaq lazımdır» (10, s. 58).

Atatürk istiqlal savaşı illərində Naxçıvanı qurtarmaq vəzifəsini də müvəffəqiyyətlə yerinə yetirmiştir. Ulu öndər üçün Naxçıvanın istiqlalı Ərzurumun, Qarsın, Vanın, Ərdahanın qurtuluşu ilə cənə ididir. Ona görə də Milli Mücadilə illərində Atatürk Şərq cəbhəsi komandanlığına Ərzurum, Qars, Ərdahan, Ağrı və Van ilə yanaşı, Naxçıvanla da əlaqədar tapşırıqlar vermişdir. Bu tapşırıqlarda Naxçıvanın erməni işğalından, amerikan-ingilis hegemonluğundan qorunmasına və qurtulmasına dair göstəriş və tapşırıq-larda öz əksini tapmışdır. Büyük Atatürkün sadıq məsləkdaşı, Şərq cəbhəsinin qüdrətli komandanı Kazım Qarabəkir Paşa verilmiş tapşırıqların uğurla həyata keçirilməsi üçün ağıllı, düşünülmüş mövqelər seçmiş, düzgün planlar hazırlanmışdır. Düzgün və düşünülmüş tədbirlər nəticəsində bir tə-rəfdən Naxçıvan bölgəsi ermənilərdən təmizlənmiş, digər tərəfdən isə o zaman müxtəlif yollarla Rusiyadan yardım alan Anadolu üçün Naxçıvan-Zəngəzur koridoru açılmışdı (8, s.198). Kazım Qarabəkir Paşa görə Naxçıvan uğrunda mücadilə Türkiyənin Şərq əyalətinə bağlı olan ciddi strateji məsələdir. Kazım Qarabəkirin düşüncəsində Naxçıvan «Şərquin qapısı» kimi dəyərləndirilmişdir. Alınan tapşırıqlar və mükəmməl icraçılıq Naxçıvanın xilası ilə nəticələnmişdir. Buna görə də ulu Atatürk həm də Naxçıvanın xilaskarı kimi də mühüm tarixi vəzifəni həyata keçirmiştir.

1918-ci ildə Azərbaycanda müstəqil və demokratik bir dövlət quruldu. Amma Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan bölgəsi coğrafi baxımdan Azərbaycanla əlaqə qura bilmədiyindən yenidən təcrid edilmiş bir vəziyyətə düşmüş oldu. Bu zaman Naxçıvan bölgəsini bu vəziyyətdən qurtarmaq üçün vətənsevər qüvvələrin, Cəfərqulu xan, Rəhim xan, Kəlbali xan, Kamran xan, Cabbar ağa Vəzirov, İbrahim Kəngərli, Mirzə Hüseyin, Heydərqulu bəy və başqa bu kimi nüfuzlu şəxsiyyətlərin köməyi ilə «Türk-müsəlman Milli Komitəsi» adı ilə məhəlli bir qurum yaradıldı (14, s.5). Naxçıvanda yaradılan bu Milli Komitə əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Naxçıvan, Ordubad, Culfa, Mehri, Şərur-Dərələyəz, Şahbuz və başqa türk bölgələrini əhatə edirdi. Yaranmış vəziyyətdən istifadə edən erməni daşnakları qanicən cəllad Andranik Ozanyanın quldur dəstəsi Naxçıvan ərazisində basqınlar edir, əhaliyə dəhşətli divan tuturdular. Ermənilərin Naxçıvan bölgəsində yerli türklərə vəhşicəsinə divan tutmalarını eşidən Kazım Qarabəkir Paşanın göstərişi ilə yüzbaşı Xəlil bəy, topçu Hüsnü bəy, atlı zabit Osman Nuri bəyin iştirakı ilə əsgər və zabitlərdən təşkil olunmuş bir heyət Naxçıvana köməyə göndərildi. Beləliklə, 1918-ci ilin 7 iyulunda Cavid bəyin komandanlığında türk ordusu Naxçıvana daxil oldu. Bir ay sonra isə Kazım Qarabəkir Paşanın özü Naxçıvana gəldi. Bununla da Naxçıvanda erməni zülmünə son qoyuldu. Lakin Birinci Dünya müharibəsinin nəticələrinə görə müzəffər türk ordusu Azərbaycandan, eyni zamanda Naxçıvandan çıxmış məcburiyyətdə qaldı. Bu vəziyyətdə 1918-ci ilin oktyabr ayının sonlarında Naxçıvanın müqəddarati – dövlətçilik statusu müzakirə edildi. Burada Kazım Qarabəkir Paşa çıxış edərək demişdir: «Naxçıvanın gələcək müqəddəratını təmin etmək üçün burada bir hökumət qurulması çox vacib və zəruridir. Zatən siz naxçıvanlı-lar milli azadlıq mübarizəsində tarixə şanlı səhifələr yazmışsınız. Dövlətçilik hüququna və ləyaqətinə maliksiniz. Siz bu hüququ, haqqı döyüş meydana-rında düşmənə qələbə çalaraq qazanmışsınız. Şərqi qapısında, Naxçıvanda bir cümhuriyyət qurulmalıdır» (2, s. 46).

Sonra Kazım Qarabəkir Paşa Ərzuruma gəlmiş, burada Mustafa Kamal Paşa ilə görüşmüş, ona naxçıvanlıların fikir və düşüncələrini söyləmişdir. Mustafa Kamal Paşa da gələcəkdə Naxçıvanın düşmən hücumla-rından qorunması üçün burada bir cümhuriyyət qurulmasının çox zəruri və vacib olduğunu bildirmişdir. Bunlardan sonra Naxçıvan əhalisinin ciddi səyi və Kazım Qarabəkir Paşanın fəal yardımı ilə 1918-ci ilin noyabr ayının 3-də Araz-Türk Respublikası yaradıldı (13, v. 29). Bu Respublikanın hü-dudları Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarını, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. əhatə edirdi; mərkəzi Naxçıvan şəhəri idi (13, v. 9-9 arx.). Araz-Türk Respublikasının rəhbərləri hərbi-müdafia problemlərinin həll olunmasında Türkiyənin yardımından istifadə edirdi. Türkiyə dövlətinin Araz Respublikası hökuməti yanındakı daimi hərbi müşaviri Xəlil bəy idi. Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra Naxçıvan

bölgəsində saxlanılan 5 zabit və 300 əsgər bu istiqamətdə müəyyən işlər görmüşdülər (3, s. 72). Xüsusilə, Xəlil bəy istər o vaxt, istərsə də 1919-1920-ci illərdə bölgə əhalisinin ermənilərin hücum və zorakılıqla-rından qorunmasında xüsusi xidmət göstərmişdir. Naxçıvanda oturan Xəlil bəy bu dövrdə həm də Türkiyə ilə Araz Respublikası arasında əlaqəni təmin edirdi. Ermənilər Naxçıvan bölgəsini ələ keçirməklə həm böyük bir əraziyə sahib olmaq, həm də Türkiyənin Azərbaycan və bilavasitə Orta Asiya ilə əlaqəsini təmin edən yeganə koridoru bağlamaq istəyirdilər. Lakin Milli Mübarizənin liderləri Mustafa Kamal Paşa və Kazım Qarabəkir Paşa Naxçıvanın strateji əhəmiyyətini çox yaxşı başa düşürdülər.

Kazım Qarabəkir Paşanın 3 may 1919-cu ildə Ərzuruma gəlib XV Ordu komandanlığına başlaması ilə Türkiyənin Naxçıvan siyaseti açıq-aydın bəlli olmağa başladı. Regionu çox yaxından tanıyan, ermənilərin müsəlman əhaliyə göstərəcəyi təsiri və Türkiyə tərəfinə verəcəyi zərəri başa düşən Kazım Qarabəkir Paşaya görə Naxçıvan Şərqi qapısı olduğundan onu əldə saxlamaq zəruri idi. Naxçıvanın əhalisini erməni hücumlarından qorumaq, burada olan hərbi qüvvələri gücləndirmək üçün Bəyazid qarnizo-nundan yüzbaşı Xəlil bəyin başçılığı ilə 4 zabit, 7 əsgərdən ibarət olan bir qrupu Naxçıvana göndərdi. Belə bir fikir formalasdırıldı ki, «guya Xəlil bəy və yoldaşları fərərilik edərək ordudan özləri qaçmışlar». Bu yolla Naxçıvan əhalisinə silah, canlı qüvvə, hərbi sursat, təcrübəli zabitlər göndərildi ki, onlar da bölgənin qorunmasında mühüm rol oynadılar.

1919-cu il may ayının 14-də Britaniya komadanlığı adından general Devi Şərur-Ordubad da daxil olmaqla bütün Naxçıvan bölgəsinin Ermənis-tana verildiyini bildirdi. Naxçıvan əhalisi bunu böyük etirazla qarşılıdı. 1919-cu il mayın 14-də general Devi və Ermənistən Baş naziri Xatisov Naxçıvana gəldilər. Milli Şuranın və xalqın kəskin etirazına baxmayaraq ingilislər daşnak Varşamyanı general-qubernator elan etdilər. Lakin Milli Şura və bölgə əhalisi ADR hökumətinə bildirdi ki, biz ermənilərə tabe olmayıacaq, Naxçıvanı Azərbaycanla birləşdirəcəyik. Belə olan halda, 1919-cu il iyulun 21-də erməni qüvvələri Naxçıvana girdilər. Vedibasar, Şərur, Şahtaxtı, Naxçıvan, Ordubad, Zəngəzur hücumlara məruz qaldı. İngilislər bu vəhşiliklərə göz yumdular. Onlar buradakı general-qubernatorluqlarını ləğv edərək hakimiyyəti ermənilərə verərək bölgəni tərk etdilər.

Naxçıvan bölgəsi əhalisinin bir qrupu ABŞ-in buraya gəlməsinə ümid bəsləyirdilər. Bununla əlaqədar Amerika təmsilçisi Haskelə, Azərbay-can Demokratik Respublikasının Baş nazirinə və Ermənistən hökumətinə göndərilən, 1919-cu il iyulun 22-də «Azərbaycan» qəzetində çap olunan məktub maraq doğurur. ABŞ-in tələbi ilə Naxçıvan, Şərur bölgələri tərəfsiz – «bitərəf zona» elan edilir, burada Amerika general-qubernatorluğu yara-dılır və hakimiyyət onun ixtiyarına keçir. Azərbaycan və Ermənistən bu bölgədən qüvvələrini geri çəkəcəkdir (22, s. 72).

Lakin Naxçıvan əhalisi bu qərarı qəbul edə bilməzdi. Bir tərəfdən yerli əhalı ermənilərə qarşı çıxır, o biri tərəfdən isə Türkiyənin Naxçıvana hərbi və siyasi yolla yardım göstərməsi üçün fəaliyyət göstərirdilər.

Atatürk Azərbaycanın Naxçıvan bölgəsi ilə bağlı erməni iddialarının diplomatik vasitələrlə dəf edilməsi sahəsində çox mühüm rol oynamışdır. Atatürk hələ qurtuluş savaşına başladığı ilk aylarda Naxçıvanın tanınmış adamları ilə əlaqə saxlamış, Naxçıvan nümayəndələrinin Ərzurum Konqresinə (1919, 23 iyul – 7 avqust) qatılması üçün ciddi səylər göstərmişdir (9, s.130). Bununla əlaqədar Naxçıvan əhalisi Ərzurum Konqresinə qatılmaq üçün Hacı Cabbar (Kömək) bəyi nümayəndə seçmişdilər. Burada əsas məqsəd Ərzurum Konqresinə qatılmaq və orada Naxçıvanın istiqlalı və ərazi bütövlüyünün çözülməsi idi. Hacı Cabbar Bəyazitə gəlmış və buradan Ərzuruma – Ərzurum Müdafiə Cəmiyyətinə 1 iyun 1919-cu ildə aşağıdakı teleqramı göndərmişdi:

«Ümumən Naxçıvan, Şərur (Şəril), Ordubad, Vedibasar bölgələrinin müsəlman əhalisi tərəfindən seçilmiş nümayəndə heyəti sıfəti ilə Ərzurumda təkrar təşkil edilən Konqresdə iştirak edib və ya edə bilməyəcəyimizi yazılı şəkildə xəbər verilməsini xahiş edirik.

Naxçıvanlı Cabbar (Kömək) Bəy» (18, s. 31).

Birinci teleqramına cavab almayan Hacı Cabbar bir neçə gündən sonra – 13 iyun 1919-cu il tarixdə aşağıdakı teleqramı Cəmiyyətə göndərdi:

«Böyük islam aləminin həyatı məsələləri haqqında məsləhətləşmələr aparmaq üçün oraya gəlmək əsas məqsədimdir. Lakin Bəyazit sancağından (hələ) konqress nümayəndə (üzv) seçilmədiyi üçün təbiidir ki, təkbaşına gələ bilməyəcəyəm.

İngilis əsgərinin Naxçıvandan çəkilməsi, islam əhalisinə edilən zül-mün öyrənilməsi ilə vəziyyətin dəyişməsinə səbəb olmuşdur. Erməni qüvvə-ləri sanki yox imiş. Son əmr və tövsiyyələrinizi gözləyirəm.

Naxçıvan Vəkili Hacı Cabbar (Kömək)» (16, s. 19-20).

Təəssüf ki, «nizamnaməyə» uyğun gəlmədiyindən bu teleqrama da cavab verilməmişdir.

Konqres Mustafa Kamal Paşanın sədrliyi ilə 23 iyul 1919-cu ildə işə başladı və avqust ayının 7-nə qədər davam etdi. Ərzurum Konqresinin qəbul etdiyi qərarlar hər bir tərəfdən məglubiyyətə uğrayan Osmanlı dövləti torpaqlarında vahid Türkiyə qurulmasının əsasını qoymuşdu. «Qeyd şərtsiz istiklal və milli hakimiyyət» düşüncəsinə dayanaraq Konqresdə bütün bölgə əhalisinə yardım ediləcəyi qeyd olundu. Konqresin sonunda Naxçıvan bölgəsinin erməni istilasından qorunması və bölgəyə yardım edilməsi ayrıca müzakirə olundu.

Ərzurum Konqresindən sonra mayor Veysəl bəyə və XI ordu komandanı Cavid bəyə göndərdiyi məktubda Kazım Qarabəkir Paşa belə yazırırdı: «Hər tərəfdən mühasirədəyik, yalnız Azərbaycana açıq Naxçıvan pəncərəsi vardır, onun

qapanmamasını istəyirəm» (1, s. 10). Kazım Qarabəkir Paşa Azərbaycana və bilavasitə Orta Asiya türk dünyasına açılan yeganə koridor sayılan və əhalisinin çoxunu türklərin olduğu Naxçıvan bölgəsinin əhəmiyyətini əvvəlcədən bilmış və bu bölgədə yerli əhalidən könüllülər alayı yaratmışdı. Mustafa Kamal Paşa Naxçıvandakı vəziyyət haqqında məlumatlar alır və onları təhlil edirdi (19, s. 1018).

Naxçıvan ərazisindəki azərbaycanlılara qarşı törədilən vəhşiliklər XV topçu ordusu tərəfindən təmsilçilər heyətinə bildirilmiş və Mustafa Kamal Paşa da 22 və 28 mart vəziyyətini dünya dövlətləri qarşısında etiraz etmişdi (15, s. 281).

1920-ci ilin sonlarında Naxçıvan bölgəsində daxili vəziyyət mürək-kəb olaraq qalmaqdı idi. Bununla əlaqədar danışıqlar getdikcə artır, beynəlxalq əhəmiyyət daşımağa başlayırdı. Naxçıvan məsələsi də bu dövrdə Rusiya-Ermənistan danışıqlarında önemli yer tuturdu. Türkiyə ilə Ermə-nistanın Daşnak hökuməti arasında bağlanan Gümrü müqaviləsinin (2 dekabr 1920-ci il) 2 və 12-ci maddələri Naxçıvan bölgəsi ilə əlaqəli idi. Bu bölgə ilə maraqlı olan tərəflər aşağıdakı razılığa gəlmişdilər: Ermənistan Kükü dağı, Həməsür dağı, Qurdqulaq kəndi, Saat dağı, Arpaçay evləri, Kəmərli dağı, Saray-Bulaq dağları, Ağrı (Ararat) stansiyası, Araz çayı yaxınlığındakı Aşağı Qarasuyun töküldüyü yerdən keçən zolağın cənubun-dakı – Naxçıvan, Şaxtaxtı, Şərur – əraziyə, daha sonra referendumla təyin olunacaq idarə formasına və bu idarənin əhatə edəcəyi torpaqlara qarışma-yacaq, həmin ərazidə hələlik Türkiyənin himayəsində yerli idarə yaradıla-caqdır (20, s. 19-23). 12-ci maddəyə görə isə Türkiyə hökuməti Şərur-Naxçıvan-Şah taxtı və Culfa yolu ilə İran-Maku-Ermənistan arasında tran-zit yolunun təhlükəsizliyinə təminat verməyi öz üzərinə götürdü.

Mustafa Kamal Paşa Gümrü müqaviləsini yeni Türkiyə Cumhuriyətinin qurulması yolunda böyük siyasi qələbə olaraq dəyərləndirmiş və bu qələbə münasibətilə Kazım Qarabəkir Paşanı və heyət üzvləri olan Ərzurum valisi Hamit bəyi və Ərzurum millət vəkili Süleyman Necati bəyi təbrik etmişdir. 1920-ci ilin 3 dekabr tarixində Cavid bəy Naxçıvanski türk əsgəri birliyinə Gümrü müqaviləsinə görə Naxçıvanın hansı statusa sahib olduğunu bildirdi. 21 fevral 1921-ci il tarixində Ordubad qəzası İngilab Komitəsi rəisinin Veysəl bəyə məktubunda yazılmışdı: «Teleqramı sevinclə oxuduq. Bu teleqram ildirim sürəti ilə bütün qəzaya yayıldı, əhalini Sevin-dirdi. Daşnak adını daha eşitməmək ümidi ilə böyük Türkiyənin himayəsi altında yaşamaq səadətinə nail olan xalqımız bu sevinci Ordubad qəzasında təntənə ilə qarşılıdı... Məzəlum millətimizin səadəti və rifahı üçün inqilab silahına sarılmış böyük qəhrəman türk inqilab ordusunun qüvvəsinin artmasını cənabi Allahdan diləmək məqsədilə bütün əhali məscidlərə yığılın, mərasimlər keçirir, dualar oxuyurlar. Bu münasibətlə sizi təbrik edir və sizin vasitənizlə əhalimizin səmimi təbriklərini Böyük Osmanlı Millət Məclisinə və Ordu Komandanlığının bildiririk» (7, s. 393).

Türkiyə ilə Sovet Rusiyasının yaxınlaşması, qarşılıqlı əlaqələrin gerçəkləşməsi bu iki dövlət arasında görüşlərin keçirilməsini və müqavilələr bağlanması zəruri etdi. Bu məqsədlə Türkiyədən Moskvaya bir heyət göndərildi. Atatürkün təklifi ilə Sovet Rusiyası hökuməti ilə danışıqlar aparmaq üçün gedən türk nümayəndə heyətinin (6) ən vacib məsələlərindən biri də Naxçıvan məsəlesi idi. Türkiyənin bu məsələyə xüsusi əhəmiyyət verməsi bölgənin strateji və geosiyasi vəziyyəti ilə, həm də Naxçıvanın Türkiyə-Azərbaycan əlaqələrində ən yaxın məsafədə yeganə ərazi olması ilə bağlı idi. Mustafa Kamal Paşa Yusif Kamal bəyə Naxçıvanın türk qapısı olduğunu xatırlatmış və buna görə hərəkət edilməsini istəmişdi (17, s. 5-6). Yusif Kamalın «Paşam! Ruslar Naxçıvan üzərində israr edərlərsə nə yapalı?» - sualına Mustafa Kamal Paşa: «Naxçıvan türk qapısıdır, bunu xüsusi olaraq nəzərə alaraq onun mövcudiyyyətini qorumaq üçün əlinizdən gələni yapınız» - cavabını vermişdi.

Moskva müqaviləsi danışıqlarına qatılan nümayəndələrin xatırələ-rindən bəlli olur ki, Naxçıvan mövzusu ilə əlaqədar olan müzakirələr, fikir ayrılığı bir xeyli uzanmışdır.

Hətta İosif Stalinin «Naxçıvan üzərində nə üçün bu qədər israr edirsiniz?» - sualına da «orası türk qapısı, ondan» cavabı verilmişdir.

Türkiyə ilə Rusiya arasında aparılan danışılarda Naxçıvanın əhə-miyyəti hər zaman türk nümayəndə heyətinin diqqətində olmuş və Moskva müqaviləsinin (16 mart 1921) 3-cü maddəsinə əsasən belə bir qarşılıqlı qərara gəlinmişdi: «Naxçıvan vilayəti bu müqavilənin I (B) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir» (11, vv. 143-146). Göründüyü kimi, burada ən əhəmiyyətli şərt Naxçıvan məsələsində Azərbaycanın himayə haqqının üçüncü dövlətə verilməməsi idi.

Türkiyə nümayəndə heyətinin ciddi fəaliyyətləri nəticəsində Moskva danışıqlarında Azərbaycanın ərazi bütövlüyü qismən də olsa qorunmuş, Naxçıvanın Azərbaycana bağlı muxtar ərazi təşkil etməsi məsələsində razılıq-gəlinmişdi.

Beləliklə, memarı böyük Atatürk olan Moskva müqaviləsi ilə Naxçıvan məsəlesi özünün ədalətli həllini tapdı. Türk nümayəndə heyəti Anka-rayaya döndüyü zaman Atatürkə müraciətlə «Naxçıvan üzərində əldən gələni yapdık» - deyə söylədiklərində o «Qapımızın mövcudiyyyətini mühafizə edin, bizim üçün mühüm olan budur» deyə cavab vermişdi.

Moskva müqaviləsindən sonra Türkiyə Naxçıvanın statusunu bölgə ölkələrinə qəbul etdirmək üçün fəaliyyət göstərirdi. Bu məqsədlə Türkiyə Cənubi Qafqaz cümhuriyyətləri ilə müqavilə bağladı. Qars müqaviləsi nəti-cəsində Türkiyə ilə onlar arasında ərazi mübahisələri həll edilmiş və qonşuluq münasibətlərinin təməli qoyulmuşdu (5, s. 176).

Qars müqaviləsində Naxçıvanla əlaqədar mühüm bir maddə yer alı. Türk hökuməti Azərbaycan, Gürcüstan və Ermənistan sovet hökü-mətləri belə bir ortaq fikirə gəldilər ki, bu müqavilənin 5-ci maddəsi və 3-cü əlavədə göstərildiyi kimi, qeyd olunan sərhədlər içərisində Naxçıvan bölgəsi Azərbaycanın himayəsində muxtar bir ərazi təşkil edir (11, vv. 9-19; 4, s. 40).

Bu müqavilə ilə Naxçıvanın sərhədləri dəqiqləşdirildi. Qars müqavilişinin fövqəladə dərəcədə əhəmiyyəti ondan ibarətdir ki, Ermənistan Naxçıvanı Azərbaycanın torpağı olaraq qəbul etmişdi. Beləliklə, 1918-ci ildən başlayaraq Naxçıvan bölgəsini tutmaq niyyətində olan Ermənistan Mustafa Kamal Atatürkün ağıllı diplomatiyası nəticəsində Moskva və Qars müqavilələri vasitəsilə Naxçıvanın Azərbaycan torpağı olduğunu etiraf etmək məcburiyyətində qalmışdır.

Yusif Kamal bəyin sözləri ilə desək Naxçıvan müsəlmanları bir daha soyqırıma məruz qalarsa, o zaman Türk ordusunun buna seyrçi qalmaya-cağı rəsmi olaraq qeyd edilmişdir.

Bu müqavilələrin böyük əhəmiyyət daşıdığından bəhs edən ümum-milli lider, böyük dövlət adamı Heydər Əliyev demişdir: «Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Türkiyə Cumhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyüñə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtarıyyə-tini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir» (8, s. 153).

Naxçıvan Muxtar Respublikasının yaradılmasında böyük əhəmiyyəti olan Moskva və Qars müqavilələri Atatürkün gerçek diplomatiyasının bir nəticəsi olaraq ortaya çıxmışdır. Müqavilələrə görə qədim türk yurdu olan Naxçıvan Azərbaycanın sərhədləri daxilində saxlanıldı. Hətta, 1924-cü ildə Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikasının təşkili də beynəlxalq müqavilələr nəticəsində mümkün olmuşdur.

Beləliklə, Atatürkün uzaqgörən siyaseti nəticəsində bölgə dövlətləri Naxçıvan ərazisini muxtar ərazi olaraq tanıdı. Türkiyə Cumhuriyyətinin qarantında olan bu bölgəyə dövlətlərarası hüquqi təminat verdi.

XX əsrin sonlarında Türkiyə Cumhuriyyəti ilə Naxçıvan Muxtar Respublikası arasında Araz çayı üzərində Sədərək-Dilucu körpüsünün (Ümid körpüsü) açılması böyük Atatürkün uzaqgörən siyasetinin gerçek-ləşməsinin bir nəticəsidir.

İndi Naxçıvan şəhərinin mərkəzində Atatürk prospektinin, Atatürk parkının, müxtəlif Türk liseylərinin, Kazım Qarabəkir məscidinin olması Azərbaycan xalqının Türk Dünyasının ulu öndərinə sonsuz sevgi və məhəb-bətinin ifadəsidir.

## **ƏDƏBİYYAT**

1. General Veysəl Ünűvar. Naxçıvan: təlatüm və burulğanlar (1920-1921).  
Türkiyə türkçəsindən çevirən Ə.A.Quliyev. Naxçıvan: Əcəmi, 2006, 104 s.
2. Hüseynzadə L.T. Araz şahiddir. Xatirələrim (1918-1920-ci illər). Bakı:  
Nurlan, 2001, 80 s.
3. Musayev İ.M. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi  
vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı: Bakı  
Universiteti, 1996, 328 s.
4. Musayev İ.M. Azərbaycan Türkiyə əlaqələri (1917-1922). Bakı: Bakı  
Universiteti, 1998, 132 s.
5. Qasımov M.C. Xarici dövlətlər və Azərbaycan (Aprel işgalindən SSRİ  
yaradılana qədərki dövrdə diplomatik-siyasi münasibətlər). Bakı:  
Qanun, 1998, 360 s.
6. Nümayəndə heyətinə o dövrün Xarici İşlər naziri Yusif Kamal bəy, Əli  
Fuad və Rza Nur daxil idi.
7. Teleqramın mətni Kazım Qarabəkir Paşa tərəfindən TBMM-nə  
çatdırılmış və 5 mart tarixli iclasda oxunmuşdur. Sitat İ.E.Atnurun  
«Muxtariyyat ərəfəsində Naxçıvan» (Naxçıvan: Qeyrət, 1999)  
monoqrafiyasından götürülmüşdür.
8. Qədim Naxçıvanda bayram – 75. Bakı: Azərnəşr, 1999, 288 s.
9. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: iki cilddə. I c., Bakı:  
Lider, 2004, 472 s.
10. Mustafa Kamal Atatürk və türkçülük / Elmi konfransın materialları.  
Bakı: AzAtaM, 2006, 84 s.
11. Azərbaycan Respublikası MDA: f. 28, siy.1, iş 58.
12. Azərbaycan Respublikası MDA: f. 28, siy.1, iş 69.
13. Azərbaycan Respublikası MDA: f. 970, siy.1, iş 54.
14. Naxçıvan MDA: f. 63, siy.1, iş 15.
15. Atatürkün tamim, telqraf ve beyannameleri, IV c., Ankara: Türk Tarih  
Kurumu, 1991, 721 s.
16. Esin Dayı. Erzurum konqresi ve elviye-i selase meselesi. Erzurum:  
Erzurum Universitesi, 1997, 80 s.
17. Faruk Sümer. Mustafa Kamal Paşa: Nahçıvan türk qapısıdır. Türkiye:  
«Türk dünyası» tarih dərgisi, Nisan 1992, №: 64.
18. Fahrettin Kirzioğlu. Bütünüyle Erzurum Konqresi I. Ankara: Ankara  
Universitesi, 1993, 426 s.
19. Mustafa Kamal Atatürk. Söylev ve demeçleri, I-III c., İstanbul, 1967,  
1018 s.

20. Soysal İ. Tarihçeleri ve açıklamaları ile birlikte Türkiyenin siyasal andlaşmaları. I c. (1920-1945), ikinci baskı, Ankara: Türk Tarih Kurumu, 1989, 704 s.
21. Гаджиев А.Х. Демократические Республики Юго-Западного Кавказа (Карсская и Араз-Тюркская республика). Баку: Нурлан, 2004, 280 с.
22. Мадатов Г.А. Победа Советской власти в Нахичевани и образование Нахичеванской АССР. Баку: Академии наук Азерб.ССР, 1968, 188 с.

**Ismayil Hajiyev**

### **THE ROLE OF MUSTAFA KAMAL ATATURK IN THE INDEPENDENCE OF NAKHCHIVAN**

The article deals with the social-political events taking place in Nakhchivan in the 20-ies of the previous century, the attempt of occupation of this land by Armenian dashnaks thanks to their being protected by the powerful capitalist countries, the persistent fight of the local population headed by Jafarqulu khan, Kalbali khan and other courageous Nakhchivani.

As a result of investigations it becomes clear that in spite of the hard situation in which Turkey herself was, Mustafa Kamal Ataturk gave a great military-political support for the defense of Nakhchivan, for the remaining within Azerbaijan, sending to Nakhchivan a special army group headed by Kazim Qarabakir Pasha. Mustafa Kamal Ataturk served independence of Nakhchivan by his political and diplomatic activity too, gaining the status of autonomy for Nakhchivan thanks to the Moscow and Gars treaties.

**Исмаил Гаджиев**

### **РОЛЬ МУСТАФА КАМАЛА АТАТИОРКА В БОРЬБЕ ЗА НЕЗАВИСИМОСТЬ НАХЧЫВАНА**

В статье говорится об общественно-политических событиях, происходивших в 20-ые годы XX века в Нахчыванском крае, о стремлении армянских дашнаков с помощью крупных капиталистических государств завладеть Нахчываном, об упорной борьбе местного населения под руководством Джаджаркули хана, Кялбали хана и других отважных нахчиванцев.

На основе проведенного исследования выяснено, что несмотря на трудное положение самой Турции Мустафа Камал Ататюрк оказал военно-политическую помощь Нахчыванскому краю в направлении его защиты и сохранения в составе Азербайджана, своевременно направил в Нахчivan особую армейскую группу под

командованием Кязыма Карабекира Паша. Мустафой Камалом Ататюрком была оказана помощь в политico-дипlo-матическом направлении для обеспечения самостоятельности Нахчывана, в результате чего были заключены Московский и Карсский договора, которыми определен статус автономии Нахчывана.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

HACIFƏXRƏDDİN SƏFƏRLİ,  
MƏMMƏD RZAYEV  
Naxçıvan Dövlət Universiteti

BABA NEMƏTULLAH NAXÇIVANI: HƏYATI  
VƏ FƏLSƏFI GÖRÜŞLƏRİ

Qaynaqlar və tədqiqat əsərləri təsdiq edirlər ki, orta əsrlər zamanı Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsində müxtəlif sufi təriqətlərinə mənsub dərvişlər fəaliyyət göstərmişlər. Bu ərazidə fəaliyyət göstərən sufi təriqətləri sırasında Qələndəriyyə, Bəktaşıyyə, Səfəviyyə, Nəqşbəndiyyə, Nöqtəviyyə və s. sufi təriqətləri xüsu-si yer tuturlar. Müsəlman dünyasının Bəsrə, Bağdad, Nişapur və s. bu kimi elm və mədəniyyət mərkəzlərində təhsil alaraq kamilləşən, sufilik ideya-larını mənimşəyən adamlar Azərbaycana, o cümlədən Naxçıvana gəlmiş, bu ərazilərdə öz xanəqahlarını yaradaraq mənsub olduqları təriqətlərin ideyalarını yaymışlar. Eyni zamanda Naxçıvandan çıxmış adamlar da qeyd olunan yerlərə getmiş, məşhur sufi şeyxlərindən dərs almış, onların bir qismi Şərqiñ bir sıra ölkələrinə gedərək fəaliyyət göstərsələr də, bəziləri Azərbaycana qayıdaraq orada öz xanəqahlarını yaradaraq ideyalarını yaymaqla məşgül olmuşlar. Orta əsr qaynaqları, xüsusilə ərazidə indiyədək qalan müsəlman kitabəlori bölgədə fəaliyyət göstərən bir sıra xanəqahların rəhbər-şeyxlərinin adlarını bizə çatdırmışlar. Həmin məlumatlara əsasla-naraq deyə bilərik ki, orta əsrlər zamanı Naxçıvanda Şeyx Əbu Səid, Şeyx İslam, Şeyx Nurəddin, Pir Eyvaz, Şeyx

Hacı Hilalullah, Əmir xəlifə və başqaları kimi məşhur xanəqah rəhbərləri yaşamış və fəaliyyət göstərmişdir.

Bölgəmizin yetirmələrindən olan və həyatının bir hissəsini Naxçıvan-da keçirən məşhur sufi şeyxlərindən biri də Baba Nemətullah Naxçıvani olmuşdur. Bizə məlum olan qaynaqlarda Baba Nemətullah Naxçıvaninin həyatı haqqında çox az məlumatlar vardır. Onun anadan olma tarixi indiyədək müəyyənləşdirilməmişdir. Ölüm tarixi haqqında isə müxtəlif fikirlər olsa da, hər halda bu tarixlərdən aydın olur ki, o həyatının çox hissəsini XV yüzillikdə yaşamışdır (7, s. 10).

Məşhur alim Məhəmmədəli Tərbiyət «Danışməndani-Azərbaycan» əsərində qeyd edir ki, Baba Nemətullah Naxçıvani Şeyx Mahmud Naxçıva-ninin oğlu, hicri-qəməri IX /XVI/ əsr arıflarından və şeyxlərindəndir (9, s. 36). Baba Nemətullah Naxçıvani uşaq yaşlarından islami elmləri öyrənməyə başlamış, həmin vaxtlardan özünün əqli, zəkası və digər müsbət keyfiyyətləri ilə diqqəti cəlb etmişdir. Gənclik illərində zəmanəsinin bir çox alımlarından, o cümlədən məşhur alim Xacə Mahmud Parsandan dərs almış və özü də qısa bir zamanda hicri IX (miladi XV) yüzilliyin tanınmış alımlarində birinə çevrilmişdir. Qələmindən çıxmış əsərlər onun çox yüksək səviyyəli bir alim olduğunu göstərən sanballı qaynaqlardır.

Mehmet Rıhtım onun haqqında yazır ki, Naxçıvanda anadan olan Mövlana Naxçıvani İbn Mahmud Şeyx Əlvan zamanının tanınmış xocalarından dərs almış, zahiri elmləri tamamladıqdan sonra təsəvvüsə bağlanmışdır. Bu sahədə də mükəmməl bilik aldıqdan sonra hicri 904-cü ildə (miladi 1498) Naxçıvandan ayrılmış, islam aləminin bir çox önəmli mərkəzlərini gəzmiş, bir müddət, Təbrizdə qalaraq Ömər Rövşəni ilə burada görüşmüştür (6, s. 80). Təbrizdə qısa müddət, təqribən bir il qalma-sına baxmayaraq Azərbaycanın bu qədim elm və mədəniyyət mərkəzində yaşayan alımlarla, xüsusilə Ömər Rövşəni ilə görüşləri və söhbətləri onun elmi dünyagörüşünə və sufilik baxımından daha da kamilləşməsinə böyük təsir göstərmişdir.

Baba Nemətullah Naxçıvani hicri 905-ci ildə (miladi 1499) Təbrizi tərk edərək Anadoluya gedərək Qaraman vilayətinin Akşehir qəsəbəsində məskunlaşır. Akşchirdə təxminən 15 il yaşayan Baba Nemətullah 1514-cü ildə vəfat etmiş və orada da dəfn olunmuşdur. Onun ölüm tarixi haqqında başqa bir fikir də vardır. M.Tərbiyətin fikrincə Baba Nemətullah Naxçıvani hicri 902-ci ildə (miladi 1495) vəfat etmişdir (9, s. 37).

Qeyd etmək lazımdır ki, bəzi tədqiqatçılar Baba Nemətullah Naxçıvaninin məşhur və böyük sufi təriqətlərindən olan Nəqşibəndi təriqətinə mənsub olması fikrindədirler. Bu fikrə kölgə salmaq niyyətində olmadığı-mızı bildirməklə bərabər bu haqda bəzi mülahizələrimizi bildirmək istəyi-rik.

Məlumdur ki, Baba Nemətullah Naxçıvaninin anadan olduğu Naxçıvan şəhəri «Bəktاشiyə» sufi təriqətinin geniş yayıldığı ərazilərdən biri olmuşdur. Burada

Bəktaşiliyin geniş yayıldığını orta əsr qaynaqları təsdiq etdiyi kimi, bu fikri gücləndirən digər tarixi faktlar da indiyədək bölgədə qalmaqdadır (8, s. 131-132, 164-166). Burada həmin faktlardan birini göstərmək yerinə düşər. Hazırda Naxçıvan Muxtar Respublikası ərazisində və Azərbaycanın digər yaşayış məskənlərində əslən Naxçıvandan olan «Bəktaşı» soyadlı adamlar yaşayırlar (2, s. 73-90). Bu soyadı daşıyan adamların orta əsrlər zamanı Naxçıvanda fəaliyyət göstərən «Bəktaşiyə» sufi təriqətinin üzvlərinin törəmələri olması heç bir şübhə doğurmur.

Müasir dövrdə Naxçıvan şəhərində yaşayan Bəktaşılərin ağsaqqal-larından biri olan fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Bəktaşı özünün babalarından eşitdiklərinə əsaslanaraq qeyd edir ki, onların Naxçıvanda fəaliyyət göstərən ulu babalarından biri Baba Nemətullah Naxçıvani olmuşdur. Bu fakt göstərir ki, Baba Nemətullah Naxçıvani Naxçıvanda fəaliyyət göstərən Bəktaşılərin içərisindən çıxmış və Bəktaşiyə təriqətinə mənsub olmuşdur.

Digər tərəfdən Nemətullah Naxçıvanının daşıdığı sufiliklə bağlı olan «Baba» titulu da onun Bəktaşı dərvişi olduğunu təsdiq edən faktlardandır. Çünkü «Baba» Bəktaşı dərvişlərinə verilən titul olmuşdur. Məlumdur ki, Bəktaşı dərvişləri təriqətdə ən yüksək mərtəbəyə çatmaq üçün beş mərhələ keçməli idilər: 1.Aşıq, 2.Mühib, 3.Dərviş, 4.Baba, 5.Xəlifə.

«Aşıq» təriqətə girmək istəyən adamdır. O, təcrübədən sonra təriqə-tə daxil olurdu. Təriqətə girən insana «Mühib» deyilirdi. Onlardan isə istəyən dərviş ola bilərdi. Dərvişin başına xəlifə tərəfindən sarıq sarilaraq ona «Baba»lıq rütbəsi verilirdi. «Xəlifə» Bəktaşılərin ən yüksək dərəcəsi idi (3, s. 210). Qeyd etmək yerinə düşər ki, bir çox görkəmli şərqşünaslar da «Baba» titulunu Bəktaşı icrarxiyasında ikinci dərəcə kimi göstərirlər (11, s.391). Yeri gəlmışkən, «Bəktaşiyə» sufi təriqətinin yaradıcısı Hacı Bəktaş Vəlinin Azərbaycanda öz xanəgahını quraraq fəaliyyət göstərən və atasının ideyalarını yayan oğlunun (Samitin) Sabirabad rayonunun Şıxlardəki qəbirüstü abidəsinin kitabəsində də məhrum «Baba Samit» kimi qeyd olunmuşdur (10, s. 21-22).

Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən məşhur Bəktaşı dərvişlərinə bu titullu müraciət edilmişdir. Bunu Azərbaycanın müxtəlif bölgələrində indiyədək qalan və əhali tərəfindən hörmətlə ziyarət edilən Bəktaşılıklə bağlı müqəddəs yerlərin adları (məsələn, Gilgilçay qəsəbəsində Xəlil Baba piri, Zaqatalada Sara Baba piri, Türkən qəsəbəsində Əli Baba piri və s.) da təsdiq edirlər. Baba Neymətullah Naxçıvani də belə sufi şeyxlərindən biri olmuşdur.

Baba Nemətullah Naxçıvanının təxminən 70 il yaşadığını fərz etsək aydın olur ki, o 50 ildən artıq bir müddətdə Naxçıvanda yaşamış və bu illərin çoxunu Bəktaşılərlə birlikdə keçirmişdir. Fikrimizcə, Baba Nemə-tullah Naxçıvani Naxçıvanda yaşadığı vaxt Bəktaşiyə sufi təriqəbinə mənsub olmuş və «Baba» rütbəsi almağa qədər yüksəlmiş, sonralar Naxçı-vanda yayılan Nəqşibəndilik

təriqətinə daxil olmuş və Naxçıvandan ayrıla-raq Təbrizə, oradan da Anadoluya köç etmişdir.

Baba Nemətullah Naxçıvani zəmanəsinin tanınmış alimi, filosofu, məşhur sufi şeyxi olmuşdur. Əhməd bin Mustafa Taşköprüzadə «Şəqayı-qün- Nömaniyyə» əsərində onun adını Sultan Bəyazidxan Fazi zamanının (1481-1512-ci illər) məşhur şeyxləri sırasında qeyd edərək yazır: «Allah yolunda xidmət edən arıflərdən biri, dərvişlik və sufiliyin fəxri olan Baba Nemətullah Naxçıvani özünü xalqdan gizlədirdi. O rəbbani (ilahi) elmlərdə dərin bilikli olmuşdur. O Quranın digər təfsirlərinə müraciət etmədən ona təfsir yazmış, orada bir çox şəxslərin dərk etmədiyi incəlikləri və həqiqətləri fəsahətli ibarətlər və bəlağətli ifadələrlə aydınlaşdırılmışdır» (9, s. 37).

Bu fikirdə «Baba Nemətullah özünü xalqdan gizlədirdi» sözləri onun yüksək elmə, biliyə malik olmasından irəli gəlirdi. Sufiliklə bağlı ədəbiyyatlardan məlumdur ki, dörd idrak mərhələsini keçən adamlar o dərəcədə yüksək elmə, savada malik olurdular ki, onlar elm dəryasında özlərinin çox az bildiklərini və ya bildiklərinin naqis olduğunu dərk edirdilər. Ona görə də onlar camaat arasına çox çıxmır, tərki dünya, xanənişin həyat keçirir, öz hücrələrində tək-tənha oturaraq günlərini ibadət və zikrlə keçirirdilər. Baba Nemətullah Naxçıvaninin də özünü xalqdan gizlətməsi bununla izah olunmalıdır.

Bir çox dini elmləri bilməkdə nüfuz sahibi olan Nemətullah Naxçı-vani ad-sandan, şan-şöhrətdən uzaq olub, tərkidünya bir həyat keçirmiştir (3, s. 103). O, dünya malına əsla etinə etməmiş, yoxsulluğu özünə fəxr bilmışdır. Fəqirliyi zənginlikdən üstün tutan mütəfəkkir elmlə alver edən firildaqçı, riyakar alımlar barəsində «Onlar dünya malını çox sevir, elmlərini dünya malının bər-bəzəyi xatırınə alçaldırlar» söyləmişdir. Nemətullah Naxçıvani zahirən özünü sufi, tərkidünya kimi göstərən ikiüzlü insanları da pisləmiş, onların uydurduqları xurafat və bidətləri kəskin tənqid etmişdir. O, insanlara, xüsusilə təsəvvüf yolunda irəliləyən saliklərə əbədi olan axırət həyatı üçün çalışmağı tövsiyə etmişdir. Gözü-könlü tox olan, heç kəsin malına tamah salmayan Baba Nemətullah Naxçıvani başqasının malını haqsız yerə yeməyin ən böyük günahlardan biri olduğunu söyləmiş, gözütəxluğun, cömərdiliyin, təvazökarlığın, təmənnasızlığın həqiqi möminin, sufının ən böyük keyfiyyəti və ləyaqəti olduğunu bəyan etmişdir.

Baba Nemətulla Naxçıvani həyatı boyu bir neçə qiymətli əsər və bəzi orta əsr müəlliflərinin əsərlərinə şərh yazmışdır. Təsəvvüfi bir zahidlik həyatı keçirən Naxçıvaninin əsərləri əsasən sufiliyə aid olub sayca bir o qədər də çox deyildir. Onun əldə olan əsərləri aşağıdakılardır.

- Əl-Fəvatihəl-ilahiyyə vəl Məfatihül qaybiyyə (Quranın məşhur sufi təfsiri)
- Hidayət əl-İxvan (təsəvvüfə dair əsər)
- Mühyiddin İbn Ərəbinin «Füsusəl hikə»minə yazdığı təsəvvüfi bir şərh

- Əl Kadi təfsiri haşiyəsi
- «Risalət əl-vücud»
- Şeyx Mahmud Şəbüstərinin «Gülşəni-raz» adlı təsəvvüfə dair farsca əsərinin eyni dildəki şərhi
- Qazi Beyzavinin «Ənvar ət-Tənzil və əsrar ət-Təvil» əsərinə haşiyə (qeydlər)

Baba Nemətullah Naxçıvaninin əsərlərində Qurani-Kərim insanlığın və eyni zamanda müsəlmanların həyatının ictimai-iqtisadi, siyasi, ailəvi, fərdi və dini həyat tərzlərini müəyyənləşdirən və hüquqi şəkildə əsaslandıran bir məcmu kimi geniş təhlil edilmişdir.

Baba Nemətullah Naxçıvaninin sadəcə olaraq əsərlərinin adına nəzər saldıqda onun nə qədər böyük alim, nə qədər geniş erudiya sahibi olmasının şahidi oluruq. Mühyiddin ibn Ərəbinin «Füsus əl-hikəm», Şeyx Mahmud Şəbüstərinin «Gülşəni-raz» kimi olduqca mürəkkəb və çətin əsərlərini şərh etmək, Beyzavinin islam aləmində böyük şöhrət qazanmış təfsirinə qeydlər yazmaq, üstəlik Quranın sufi təfsirini vermək hər hünər sahibinin işi deyildi. Bunun üçün islam dinini, qədim yunan fəlsəfəsini, təsəvvüfü, panteizmi, vəhdəti-vücud təlimini çox gözlə bilmək lazımlı idi. Əks təqdirdə, Şərq mədəniyyətinin bu möhtəşəm əsərlərinə nəinki şərh yazmaq, heç onlara yaxın düşmək olmazdı.

Məlumdur ki, nəzəri təsəvvüfi təfsircilər Qurani-Kərimi öz elmi səviyyələrinə və fəlsəfi görüşlərinə uyğun, arzu etdikləri şəkildə izah edirlər. Onu da qeyd edək ki, orta əsrlər zamanı Quran kəlamlarının mənasından uzaqlaşan təfsircilər qəbul edilmir, onu yazan və oxuyanlar kafir hesab olunurdular.

Baba Nemətullah Naxçıvaninin əsərləri arasında 1496-ci ildə (h. 902) bitirdiyi «Əl Fəvatihül İlahiyyə vəl Məfatihül Qaybiyyə, əl Müdihətül Kəlimil Quranıyyə vəl Hikəməl Furkaniyyə» adlı təfsir daha məşhurdur. İki cilddən ibarət olan «Əl Fəvatih» təfsiri əvvəldən axıradək işari üsulla yazılmışdır. Baba Nemətullah Naxçıvani hər surənin təfsirinə girişdə həmin surəyə uyğun təsəvvüfi mənaların şərhi ilə başlamış və belə bir sonluqla da bitirmişdir. Əsər ilk dəfə 1907-ci ildə (h.1325) onu yüksək qiymətləndirən Sultan II Əbdülhəmidin əmri ilə İstanbulda Osmanlı mətbəəsində çap edilmişdir. Naxçıvaninin təfsirindəki təhlillər aydın, səlis və anlaşıqlı verilmişdir. Onun «Əl-Rəhman» surəsinin təfsirində verdiyi giriş buna gözlə misaldır: «İnsan qəlbinin genişlənməyi Rəhmanın arşının genişliyində təsəvvüf edilməlidir. İnsan biliyi, inamı və Quranı öyrənmək qabiliyyəti ilə uca mövqeyə və yüksək mərtəbəyə layiqdir». O surənin sonluğunu da təsəvvüfi bir dillə mənalandırır. Naxçıvaninin təfsirində bütün giriş və sonluqlar bu qayda ilə yazılmışdır.

Qurani-Kərimin «Bəqərə» surəsinin 79-cu ayəsində belə deyilir: «Vay o şəxslərin halına ki, öz əlləri ilə [istədikləri kimi] kitab [Tövrat] yazıb, sonra [onun müqabilində] bir az pul almaqdan ötrü: «Bu Allah tərəfin-dədir!» - deyirlər. Öz əlləri

ilə [təhrif olunmuş] kitab yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!» (1, s. 12).

Baba Nemətullah Naxçıvanı bu ayənin təfsirində bildirir ki, «bu gün nübüvvət /peyğəmbərlik/ varisliyini iddia edən bəzi alımlar və şeyxlər halal-haram demədən dünya malı yiğirlər. Onlar məqam /mənsəb/ və sərvət xatirinə özlərini təhlükəyə atır, özləri üçün axırtdə əzab hazırlayırlar. Onlar qısamüddətli dünya həyatına xatir zilləti /zəlliliyi/ qəbul edib zənginlikləri ziyarət edərək mal-mülk toplayır, bu topladıqlarından da fəqir-füqəraya heç nə vermirlər. Onlar bütün bu işləri görə-görə vilayət /dini rəhbərlik/ iddiasında olub özlərinin həzrəti Peyğəmbərin varisləri olduqlarını söyləyirlər. Əslində isə bunlar şeytana uyanların özləridir ki var. Rəbbim bizi və bütün bəndələrini Şeytanın məkrindən və vəsvəsələrindən qorusun».

XV əsrə deyilmiş bu sözlər bugünkü günümüzlə həmahəng səslənir.

İslamşunas alımların fikrincə Baba Nemətullah Naxçıvaninin «Əl-Fəvatih» təfsiri islam dəyərlərinin öyrənilməsində çox əhəmiyyətli olub zəmanəmizdək öz qiymətini saxlamışdır. Müəllifin əsərlərində onun panteizmə dair fikirləri də maraqlıdır. O, panteist filosofları həm əl-hulum, həm də əl-ittihadı adı ilə ittihad etmişdir.

Əslən Azərbaycan türkü olan və Naxçıvanda doğulan Baba Nemə-tullah Naxçıvanının əsərlərini ərəb və fars dillərində yazması o dövrün tipik bir adəti olub, onun türklüyünü qətiyyən inkar etmir. Çünkü ilkin və sonrakı orta əsrlərdə Şərq ölkələrinin eksəriyyətində olduğu kimi, Azərbay-canda və Osmanlı Türkiyəsində elmi əsərlər əsasən ərəbcə, bəzən də farsca yazılmışdır. Şeirdə isə çox zaman fars dilinə üstünlük verilmişdir (4, s. 107).

Sufizmdə panteist sistemin yaradıcısı «Böyük müəllim» adlanan İbn Ərəbinin (1165-1240) «Füsüs Əl-hikam» əsərinə 150-dən artıq təhlil yazılı-mışdır. Həmin təhlillərdən biri də Baba Nemətullah Naxçıvaninin qələmin-dən çıxmışdır. Onun təhlilinə diqqətlə nəzər saldıqda müəllifin İbn-Sina, İbn-Rösd, Sührəvərdi, Fəxrəddin Razi, İbn əl-Fərid kimi filosofların yara-diciliğinə dərindən bələd olduğu məlum olur.

Orta əsrlərin ən ziddiyyətli şəxsiyyətlərindən biri olan İbn Ərəbi irsinə yaradıcılıqla yanaşan Baba Nemətullah Naxçıvanı əsərində filosofun həm tərəfdarları, həm də əleyhdarlarına öz münasibətini bildirmişdir. O, Azərbaycanın məşhur mütəfəkkiri və sufi şairi Mahmud Şəbüstərinin (1287-1320) 1317-ci ildə qələmə aldığı «Gülşəni raz» («Sirlər gülşəni») əsərinə də şərh yazmışdır. Əsərin başlıca ideyası varlığın vəhdətinin pan-teistcəsinə izahıdır. Nemətullah Naxçıvanı öz şərhində Şəbüstərinin, eləcə də Şərq peripatetiklərinin emanasiya nəzəriyyəsini, mərtəbəli quruluşunu Quran surələrinə nisbətdə nəzərdən keçirərək ətraflı təhlil etmişdir.

Filosof Mahmud Şəbüstərinin Quran ayələri ilə mövcudatın mərtəbələri arasındaki müqayisəsini, ayələrin əqlə, nəfsə, göyə, ulduzlara müvafiqliyini yüksək qiymətləndirmişdir. Çünkü Baba Nemətullah Naxçı-vani də insan nəfsini universal nəfs ilə bir tutub, onu bütün aləmə şamil edirdi. O da varlığın idrakında zahiri cəhətləri qavramağı şəriətə, daxili cəhətləri dərk etməyi isə həqiqətə bağlayırdı. Deməli, həqiqəti bilmək, haqqqa çatmaq üçün şəriət ilə həqiqət arasındakı yolu (təriqəti) qət etmək lazımdır. Şəbüstərinin görüşləri ziddiyətli olsa da Baba Nemətullah Naxçıvanı onun Allahın keyfiyyətləri haqqında Quran və Sünndəki müha-kimələrə uyğun olan fikirlərini yüksək qiymətləndirmişdir. Müəllif Mah-mud Şəbüstəri tərəfindən dualist fəlsəfi cərəyanların və təriqətlərin tənqidinə tərəfdar çıxmışdır.

Qurani-Kərimin təfsiri islam aləmində ən çətin və ən hörmətə layiq elm hesab edilir. Təfsir islam elmlərinin ən mühümüdür. Əgər fiqh, hədis, kəlam /ilahiyyat/ elmin bu və ya digər sahəsini əhatə edirsə, təfsir, demək olar ki, bütün elm sahələrini ehtiva edən sonsuz bir dəryadır. Çünkü fiqh, hədis, kəlam təfsirin əhatə dairəsində olduğu kimi, bütün başqa dini və dünyəvi elmlər də təfsirdə öz əksini tapır. Məhz buna görə də təfsir öz universallığı və əhatəliliyi baxımından islam elmləri içərisində öndə gəlir. Qurani-Kərim Allahın hidayət kitabı, tükənməz elm mənbəyi olduğu üçün onu öyrənən təfsir elminin də hüdudları tükənməzdır. Böyük təfsirçi Baba Nemətullah Naxçıvanı dövrünün böyük alimi, mütəfəkkiri və sufi şeyxi kimi öz təmiz əxlaqi, saf həyat tərzi, sözü ilə əməlinin bir olması sayəsində xalq arasında böyük nüfuz, dərin hörmət qazanmışdı.

Görkəmli Azərbaycan alimi Baba Nemətullah Naxçıvanının həyat və yaradıcılığının, irfan yolunun, elmi irsinin, xüsusiilə, özünün qeyd etdiyi kimi, heç bir mənbəyə müraciət etmədən, heç kəsi təqlid etmədən, yalnız təfəkkür nəticəsində qəlbinə gələn ilhamla yazdığı Quran təfsirinin araşdırılıb öyrənilməsi islamşunaslıq baxımından ciddi əhəmiyyət kəsb edir (5, s. 45).

Qədim Naxçıvan torpağının bugünkü möhtəşəmliyinin səbəblərini göstərmək üçün onun orta əsrlərdə elm və mədəniyyət sahəsində yetişmiş böyük şəxsiyyətlərinin ədəbi və fəlsəfi irsini öyrənmək böyük əhəmiyyət kəsb edir. Bu baxımdan islamşunas alımlar içərisində özünəməxsus yeri və mövqeyi olan Baba Nemətullah Naxçıvanının fəlsəfi irsinin geniş tədqiqinə böyük ehtiyac vardır.

## ƏDƏBİYYAT

1. Qurani-Kərim. Bakı: Azərnəşr, 1992.
2. Hacıyev İ., Məmmədov Ş. Naxçıvan və naxçıvanlılar. Bakı, 2001.
3. İslama təriqətlər və məzhəblər haqqında 100 sual və cavab. Bakı, 1999.
4. Məmmədəliyev V. Nemətullah Naxçıvanı və onun Quran təfsiri. XXI əsr

- Dirçəliş. 2000, №10, s. 106-109.
5. Muammer Türk. Baba Nimetullah Naxçıvani. Nəqşicahan dergisi, 2003, № 4, s. 45.
  6. Rıhtım M. Seyid Yəhya Bakuvi və xəlvətilik. Bakı, 2005.
  7. Rzayev M., Hüseynov Y. Nemətullah ən Naxçıvani. NDU-nun xəbərləri, 1998, №2, s. 10-11.
  8. Səfərli H. Orta əsrlərdə Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin rolü. Bakı, 2003.
  9. Tərbiyət M. Danışməndani Azərbaycan. Görkəmli elm və sənət adamları. Bakı, 1987.
  10. Неймат М.С. Корпус эпиграфических памятников Азербайджана. Т. I, Баку: Элм, 1991.
  11. Шиммель А. Мир исламского мистицизма. Москва, 2000.

Hajifaxraddin Safarli,

Mammed Rzayev

### **BABA NEYMETULLAH NAKHCHIVANI**

The article is dedicated to life and works Baba Neymetullah Nakhchi-vani philosopher and Sufi sheikh. He was born in XV century in Nakhchivan and died in Akshehir city in 1514. For a certain period, he used to be a member of “Bektasiye” trend of Sufi but later switched to “neqsibendiye” trend. The author wrote some works on Sufism and philosophy. Among his works the most famous one is an analysis of the commentary to Koran.

**Гаджифахраддин Сафарли,  
Мамед Рзаев**

### **БАБА НЕЙМАТУЛЛАХ НАХЧЫВАНИ**

В статье рассматривается жизнь и творчество знаменитого суфийского шейха, философа Баба Нейматуллах Нахчывани. Родился в XV столетии в Нахчыване, умер в 1514 году в городе Акшехир. Он некоторое время был членом суфийского тариката «Бекташийе», затем примкнул к тарикату «Накшибендийе». Автор нескольких произведений, посвященных суфизму и философии. Среди них в особенности знаменит написанный им Тифсир – комментарии к Корану.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**ƏLİƏDDİN ABBASOV**  
AMEA Naxçıvan Bölmesi

### **«BÖYÜK ERMƏNİSTAN» HAQQINDA**

Bu dövlətin başlanğıcının e.ə. IV əsrə aid olduğu iddia edilir. Sonradan Əhəmənidlərin satraplığı, e.ə. IV-III əsrlərin əvvəllərində isə Ervanduni sülaləsinin hakimiyyəti altında müstəqil çarlıq olduğu göstərilir. E.ə. 220-ci ildə Selevkid hökmdarı 3-cü Antiox Ervandit çarlığını fəth edərək, onu mərkəzi və cənubi Ermənistən adlanan torpaqlara birləşdirdi. Selevkidlərin hakimiyyəti altında qalan bu ərazilər Böyük Ermənistən adlandırılmaqla, idarəciliyi yerli hakim Artaşəsə tapşırılır. E.ə. 190-ci ildə 3-cü Antiox romahlara məğlub olduqdan bir il sonra Böyük Ermənistən və Sofena (Tsopk) müstəqil çarlıqlara çevrilirlər. E.ə. 180-160-ci illərdə haki-miyətdə olan 1 Artaşəs özünü Böyük Ermənistənin çarı elan etməklə Artaşəidlər sülaləsinin (e.ə. 189-1-ci illər) əsasını qoyur. Bu qurumun ən qüdrətli dövrü I Artaşəsin nəvəsi II Tiqrəninin hakimiyyəti dövrünə (e.ə. 95-56-ci illərdə) təsadüf edir. Erməni tarixçilərinin iddialarına görə II Tiqrən Sofena, Midiya, Atropatena, Suriya, Finikiya, Kilikiya və bir sıra dövlət və vilayətləri də istila etməklə Böyük Ermənistən sərhədlərini əhəmiyyətli dərəcədə genişləndirir. Roma sərkərdələri Lukull və Pompey II Tiqrəni darmadağın etdikdən sonra Ermənistən

şərqi Anadoluda tamamilə şübhəli və nominal səlahiyyətli dövlətə çevrilir. 114-cü ildə Roma tərəfindən tamamilə işgal olunaraq, onun əyaləti elan edilir. 387-ci ildə İranın Sasani hökmranlığı və Bizans imperiyası arasında bölünərək, Arşakidlər sülaləsi Sasanilərin vassali kimi 428-ci ilə kimi idarəetmədə iştirak edirlər. Bundan sonra «Böyük Ermənistan» istilahı (termini) coğrafi ərazi kimi ancaq tarix kitablarında rast gəlinir (12).

Təxminən, 2500 il ərzində az bir müddət müstəqil dövlət kimi mövcud olmuş «Böyük Ermənistan» adlı mifik qurumun qısa tarixi xronologiyası bələdir. Bu toplum haqqında təqdim edilən ümumi rəyə görə erməni etnosu e.ə. II minilliyyin sonu, I minilliyyin birinci yarısında Fərat çayının yuxarı vadilərində formalasmışdır (11,19). «Böyük Ermənistan» adlandırılın bu ərazilər əsrlər boyu nəhəng imperiyaların istilasına məruz qalmış, zaman-zaman bizanslılar, ərəblər, xaçlılar, franklar, səlcuqlar, monqollar, məmlükələr bu torpaqlara nəzarət etmişlər (13). Erməni tarixçiləri tarixin qeyd edilən dövrlərində başlayaraq bütün sonrakı mərhələləri bu və ya digər dərəcədə təhrif etməyin əsasını qoymuş, onu öz maraqlarına uyğun ciddi şəkildə saxtalaşdırmışlar.

Osmanlı imperiyası ərazisində yaşayış ermənilər XIX əsrin axır-larına qədər vəziyyətlərindən tamamilə razı olmaqla, bu imperiyadan ayrılmak haqda fikirləşmirdilər. Daha dəqiq ifadə edilərsə, bunu bürüzə verməməyə çalışırdılar.

Erməni tarixçisi Urfalı Mateus miladın əvvəllerində romalılar və bizanslılar tərəfindən amansız təzyiq və təqiblərə məruz qalan ermənilərə XI əsrən məhz türklərin muxtarıyyət (özünüidarə) hüququnu verdiyini göstərir (16).

Səlcuq sultəni Məlik şahdan başlayaraq ermənilərə dövlətdə müxtə-lif yüksək vəzifələr verilmiş, onların rifahı naminə xeyli əhəmiyyətli tədbir-lər görülmüşdür. Bu baxımdan erməni tədqiqatçısı Levon Dabeqyanın etirafı xüsusilə maraqlıdır: «Ermənilər özlərinin milli mövcudluqlarına görə birbaşa səlcuq və osmanlı türklərinə borcludurlar. Əgər biz ermənilər bizanslılar və digər avropa millətləri arasında qalsayıdış erməni adına yalnız tarix kitablarında rast gəlmək olardı» (15). Ermənilər I Pyotrla İran və Türkiyəyə qarşı yönəlmış six əməkdaşlığı nail olmuş, Rusyanın bu ölkələrlə aramsız müharibələrində həmişə ruslara kömək, yaşadıqları ölkə-lərə xəyanət etmişlər.

1877-78-ci illərdə rus-türk müharibələrində ermənilər ruslara kömək edərək onların türk ərazilərinin içərilərinə doğru irəliləmələrinə yardımçı olmuşlar. Müharibə Türkiyə üçün katastrofik nəticələrlə sonuclanmış, türk ərazilərinin əhəmiyyətli hissəsi işgal edilmiş, müharibənin nəticələri San-Stefan müqaviləsində təsbit olunmuşdur. Ermənilərin köməyinə qarşılıq olaraq çar hökuməti adıçəkilən müqaviləyə ermənilərlə bağlı 16-ci maddənin daxil edilməsinə razılıq vermişdir. Sonradan bu maddə prinsipial dəyişikliklərlə Berlin konqresinin yekun sənədinə 61-ci maddə kimi daxil edilmişdir. Bu maddədə Osmanlı dövlətindən ermənilərin yaşam

şəraitinin yaxşılaşdırılması və təhlükəsizliklərinin təmin edilməsi üçün zəruri islahat aparılması tələb edilirdi (9).

Birinci Dünya müharibəsi başlayanda Şərqi Anadoluda erməni dövlətinin yaradılması məsələsi beynəlxalq gündəmdə olmayıb. Büyük Ermənistən yaradılması ideyası Osmanlı imperatorluğunun parçalanmasını nəzərdə tutan 1916-ci ildə İngiltərə, Fransa və Rusyanın imzaladıqları Sayks-Piko müqaviləsi ilə Beynəlxalq gündəmə daxil edilir (1). Bu anlaşma ilə Böyük Ermənistən olaraq təsəvvür edilən Anadolunun şərq və qərb bölgələrinin Rusiyaya, Çukurova bölgəsinin isə fransızlara verilməsi nəzərdə tutulmuşdu. Əslində “erməni məsələsi”nin kökündə maraqlı dövlətlərin Osmanlı dövlətini bölə bilməmələri, məhz bu səbəbdən də ermənilərin bir vasitə kimi İngiltərə və Rusiya tərəfindən öz mənşətləri naminə istifadə edildikləri aydın görünür. Sonralar müstəqil Ermənistən Respublikasının Baş Naziri işləmiş Ovanes Kaşaznuninin acı etirafı rusların ermənilərə münasibətinin üzərinə aydın işiq salır: «Unuduruq ki, bizim problemimiz rusların gözündə (rusların osmanlıllara qarşı mübarizəsində və Aralıq dənizinə çıxmaq istəklərində) o qədər əhəmiyyətsiz və ani bir elementdir ki, onlar bir saniyə belə fikirləşmədən cəsədlərimizi ayaqlayıb keçə bilərlər» (21).

Rusiyada bolşevik inqilabının qələbəsi və sovetlərin hakimiyyətə gəlməsilə bu ölkənin müharibədən çəkilməsi Şərqi Anadoluda Böyük Ermənistən qurulması məsələsini İngiltərə və müttəfiqlərinin ixtiyarına buraxır. Böyük Britaniya xarici işlər nazirliyinin bu problemlə bağlı tərtib etdiyi məruzədə Çukurova və Trabzon bölgələrindən ibarət ərazinin mövcud erməni əhalisi ilə kifayətlənməyəcək dərəcədə çox böyük olduğu göstərilir (22). Türkiyə ərazisində yaşayan ermənilərin sayı haqda çoxlu sayda müstəqil mənbələrin məlumatlarına görə Birinci Dünya müharibəsi ərəfəsində bu rəqəm 1 300 000-1 500 000 aralığında dəyişir. Qərb mənbələri Birinci Dünya müharibəsi ərəfəsində dünyada ermənilərin sayının 3 milyona yaxın olduğunu təzkibedilməz demoqrafik məlumatlar əsasında ortaya qoyublar (7, 10). Həmin məruzədə çox aydın şəkildə bu böyüklükdə ərazidə yaradılacaq Ermənistən müstəqil dövlət deyil, İngiltərə və ya Fransanın himayəsində mövcud ola biləcək bir qurum olacağı göstərilirdi. Bu halda həmin ərazilərdə yaşayan kürdlərin haqlarının necə qorunması və yaradılması nəzərdə tutulan Qafqaz Erməni Respublikası erməniləri ilə Anadolu ermənilərinin integrasiyası çox şübhəli görünürdü.

Bu proses inkişaf etdirilərək Paris sülh konfransına daşınır və adıçəkilən konfransın Şərqi məsələləri komitəsində üzvlər arasında bu xüsusda fikir birliyi yaranır. Komitəyə başçılıq edən lord Kerzon Ermənistən dövlətinin yaradılması üçün Qafqazi keçərək Orta Şərqi Asiyada böyük bir təhlükə yarada biləcək Panturanist meyllərinə əngel olmayı əsas səbəb kimi göstərir. Eyni zamanda o, ermənilərin tələb etdikləri torpaqların onların sayı ilə müqayisədə çox böyük olduğunu, bu səbəbdən də Erməni dövlətinin Kilikiya bölgəsində qurulmasını və

Şərqi Anadolu-dakı ermənilərin buraya köçürülməsini təklif edir. Buna qarşı çıxan Böyük Britaniyanın xarici işlər nazirinin müavini lord Robert Çesil bildirir: "Bizim istədiyimiz Qara dənizdən Aralıq dənizinə uzanan bir baryerdir. Bu səbəbdən də mən Böyük Ermənistən layihəsinin tərəfdarıyam".

Göründüyü kimi, R.Çesil, Böyük Ermənistən ideyasını sadəcə ermənilərin marağına və xristian həmrəyliyinə (təəssübkeşliyinə) görə deyil, Böyük Britaniyanın mənafəclərinə xidmət edəcəyi düşüncəsilə müdafiə edirdi. Aparılan bütün müzakirələr əsasında lord Kerzonun Böyük Britaniya İmpériya Kabinetinə təqdim etmək üçün hazırladığı 13 maddəlik Ermənistən, Azərbaycan, Gürcüstan və Dağıstanla bağlı təkliflərinin 4 və 13-cü maddələri Ermənistəna aid idi (4).

13-cü maddə: Anadoluda Böyük Ermənistən və ya Qafqazda kiçik Ermənistən qurulacağı halda, bu dövlətin himayə edilməsi üçün digər dövlət dəvət edilərsə, İngiltərə bu dəvətdən imtina etməlidir. İngiltərə ya Amerikani, ya da Sayks-Piko müqaviləsində dəyişiklik etməklə Fransanı dəstəkləməlidir.

Bu təkliflər Böyük Britaniya İmpériya Kabinetinin 23 dekabrda keçirilən toplantısında qəbul edildi. Böyük Britaniya xarici işlər nazirliyinin təklif etdiyi layihədə Böyük Ermənistən sərhədləri Aralıq dənizinin şərqində Mersindən başlayıb Toroslardan keçməklə Sivas da daxil olmaqla Qara dənizə qədər uzanaraq, Giresun və Trabzon kimi iki önəmli liman şəhərlərini, Şərqə doğru Ərzurum, Bayazid, Muş, Bitlis və Vanı da əhatə edir, cənubda isə İsgəndəriyyə körfəzinin cənubundan başlayıb Antalya, Antep, Diyarbakır və Siirtin şimalına qədər uzanırdı. Göründüyü kimi, bu günü Türkiyə ərazisinin təxminən yarısı Böyük Ermənistən yaradılması üçün nəzərdə tutulmuşdu. Doğru deyiblər ki, riyakarlıq, qərəz insanı kor və qələbsiz edir. Anadoluda böyük, yoxsa kiçik Ermənistən qurulacağı ilə bağlı problemin həlli 16 yanvar 1919-cu ildə rəsmən başlayacaq Paris sülh konfransının ixtiyarına buraxıldı. Şərqi komitəsindəki müzakirələrə yaxından diqqət yetirildikdə əsas problemin Fransa ilə bağlı olduğu aydın hiss edilir. Böyük Ermənistən layihəsi gerçəkləşəcəyi halda fransızların nəzarəti Qafqazlara qədər uzanacaqdı. Kiçik Ermənistən yaradılacağı halda isə fransızların nəzarəti cənubda məhdudlaşacaqdı. İngiltərənin Böyük Ermənistən layihəsini dəstəkləməsinin əsas məqsədi layihə gerçəkləşəcəyi halda, daha öncədən Fransa üçün nəzərdə tutulan Suriya və neftlə zəngin Mosulun İngiltərəyə qaytarılması ilə bağlı idi (14).

Osmanlı dövlətinin bölüşdürülməsi planlarında ermənilərin bir vasi-tə kimi istifadə edildiyi onların özləri üçün də sərr deyildi. Erməni tarixçilərinin də aramsız pislədiyi bu siyasetlə ingilislər mühəribənin gedişi dövründə ustalıqla təbliğat kompaniyası apararaq (Türkiyədə ermənilərə basqlarla bağlı London nümayişləri məhz bu məqsədlə təşkil edilirdi) alət kimi istifadə etdikləri ermənilərə mühəribənin sonunda arxa çevirdilər. Xarici siyasetə ingilis imperializminin pəncərəsindən baxan London bölgənin gerçəkliliklərini çox yaxşı anlayırdı. Bu gerçəkliliklər, bölgədəki

erməni əhalisinin sayının çox az olması, Böyük Ermənistən qurulacağı halda ən azından yarım əsrə qədər uzun müddət güclü bir Avropa dövlətinin himayəsinə ehtiyac duyulacaqdı. Ermənilərin «erməni vilayətləri» adlandırdıqları Van, Bitlis, Diyarbakır, Karput, Sivas və Ərzurum kimi altı bölgədən heç birində onların sayı əhalinin ümumi sayının üçdə biri qədər də deyildi. Bölgənin müsəlman əhalisi erməni idarəciliyini şübhəsiz ki, qəbul etməyəcək, onları itaətdə saxlamaq üçün bölgədə böyük bir əsgəri qüvvəyə ehtiyac olacaqdı. Qısaca olaraq xərcləri çox böyük, amma gəliri olmayan böyük Ermənistən layihəsi Böyük Britaniyanın ciddiyyətlə yanaşlığı bir məsələ deyildi. Anadoluda böyük və ya kiçik Ermənistən qurulmasından asılı olmayaraq İngiltərə heç bir vəchlə onu öz mandatına qəbul etməməyə tam qərarlı idi.

30 oktyabr 1918-ci ildə imzalanan Mudros müqaviləsinə görə İstanbul və Çanaqqala boğazları Antanta qoşunları tərəfindən işğal edilə biləcəkdi. Osmanlı orduları buraxılacaq, ordunun bütün silah və sursatı düşmənə veriləcəkdi. Limanlar, dəmir yolları, hər cür rabitə vasitələri düşmənin ixtiyarına buraxılacaq, müqavilənin 7-ci maddəsinə görə isə qalib dövlətlər lazımlı bildikləri halda istənilən strateji bölgə işğala məruz qalacaqdı. Bu müqavilə ilə Osmanlı dövləti dövlət kimi mövcud olma özəlliyini itirirdi (20). Bir vaxtlar orduları Vyana qapılarında dayanan, bütün Avropanı lərzəyə gətirən, tarixin yaddaşında parlaq fəthləri ilə iz buraxan bir imperiya üçün bundan apokaliptik mənzərə təsəvvür etmək mümkün deyil.

Bundan sonra Anadolunun İngiltərə, Fransa, İtaliya və Yunanistan qoşunları tərəfindən işğali başladı. 16 mart 1920-ci ildə Türkiyə tarixinin ən acı günlərindən birini - İstanbulun işğali acısını yaşadı. Əsasında Sayks-Piko razılaşması dayanan Sevr müqaviləsinə görə (10 avqust 1920) ölkənin Aralıq dənizinə çıxışı ləğv edilməklə Türkiyənin əksər ərazisi işğal edildi, Türkiyə ilə daşnak Ermənistəni arasında sərhədlərin müəyyən edilməsi Ermənistəni idarə etməyə mandat almağa iddialı ABŞ prezidenti Vudro Vilsonun münsif qərarına buraxıldı (8).

Yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışan ermənilər əsasən fransızların silahı və himayəsi ilə türklərdə can, mal (əmlak) və namus təhlükəsizliyi deyə bir şey qoymamışdır. Rusiyadan gələn ermənilərin təşkilatçılığı ilə başlanan Van qiyamının uğursuzluğundan sonra, onlar geriyə çəkilən rus ordusu ilə rüsvayçılıqla qaçmağa üstünlük versələr də, bir qrup erməni fanatiki Seyhan və Ceyhan çayları arasındakı bütün ərazilərin «muxtarıyyətini» elan etdilər. Bu gülünc əməliyyatın təşəbbüskarı isə Erix Fayqlın göstərdiyi kimi (21) Xaçındaki erməni üsyəninin təşkilatçılarından biri Mixran Damacyan idi. Əvvəldə qeyd edildiyi kimi, göstərilən ərazi-Kilikiya bölgəsi fransız işğal zonasına aid olduğundan, fransız hərbi qüvvələrinin rəhbərliyi ona həddini bildirmək istədikdə, Mixran Damacyan «Müstəqil Kilikiya erməni dövlətini» elan edərək, fanatizmdən kor olmuş bir qrup terroristlə Adananın hökumət sarayını tutub, «erməni milli nümayəndəliyinin»

təmsilçisi kimi özünü «fransız protektoratı altında erməni hakimi» elan etdi. Bir saat sürən bu məzhəkə ərazinin fransız komandirinin M.Damacyandan və onun «hökumətindən» bu axmaq komediyaya «son qoymasını tələb etdikdən» sonra başa çatdı.

Lakin həmin dövrün bütün hadisələrini «axmaq komediya» adlandırmaq düzgün olmazdı. 11 dekabr 1918-ci ildə 400 ermənidən təşkil olunmuş fransız batalyonu Musa dağı ətrafında Dördyol şəhərini tutdu. Sonralar bu hadisələrə həsr olunmuş sol görüşlü Avstriya yazıçısı Frants Verfelin «Musa dağın qırx günü» romanına (23) ermənilər bu gün də tarixi mənbə (sənəd) kimi müraciət etməkdən yorulmurlar. Romanın əsas süjeti – Van üsyani tarixi həqiqətləri təhrif etməklə təqdim edilir. Ermənilərin 1915-ci ilin fevralında Vanda başladıqları üsyani apreldə daha da şiddətləndi. 17 mayda üsyancılar şəhəri yandırıldıqda, elə həmin gün şəhəri tərk etməyə məcbur olan osmanlı qarnizonu ancaq 22 iyulda şəhəri ermənilərdən geri ala bildi. Bu vaxta qədər şəhəri tərk etməyə macəl tapmamış bütün müsəlman əhalisi ermənilər tərəfindən vəhşicəsinə qətl edilmişdilər. Osmanlı dövlətinin ermənilərin köçürülməsi ilə bağlı qərarı bu üsyana cavab reaksiyası idi.

Ermənilər Kilikiyadan Qara dənizə qədər uzanacaq ərazilərə əl qoymağa və beləliklə «dənizdən dənizə böyük Ermənistən» yaradacaqlarına inanırdılar. Artıq burada fransız ordusu ilə birlikdə Şərqi legionu ilə gəlmİŞ xeyli erməni özünə yer eləmişdi. Bunun üzərinə Suriya ilə Misirdən axışib gələn minlərlə erməniyi də əlavə etsək yaranmış mənzərəni təsəvvür etmək çətin deyil. Ermənilər bəxtlərinin götirdiyinə, talenin onların üzünə güləcəyinə tam əmin idilər. Lakin Kilikiyadakı bu qiyam da tam uğursuzluqla sonulandı (2,5). Fransız diplomati Yorj Pikonun yeni türk hökuməti ilə müzakirələri ermənilərin bütün ümidi lərini alt-üst etdi. 20 oktyabr 1921-ci ildə Türkiyə hökuməti və Fransa hökuməti adından Franklin Buyonla imzalanan müqavilənin şərtlərinə görə fransız qüvvələ-rindən qeyd-şərtsiz Türkiyə torpaqlarını tərk etmələri tələb olunurdu (21). Bu müqaviləyə görə fransız qüvvələri 5 yanvar 1922-ci ildə Adananı, 2 gün sonra isə Osmaniyyəni tərk etdilər. Fransız süngüsünə güvənən, bu süngünün köməyi ilə hər cür rəzalətə və şərəfsizliyə imza atan ermənilər fransız ordusu ilə birlikdə aradan çıxmaga üstünlük verdilər.

22 günlük Sakarya(23 avqust – 13 sentyabr 1921) və 30 avqust 1922-ci il Dumluçinar döyüşlərində yunanları darmadağın edən türk silahlı qüvvələri Türkiyə ərazisini düşməndən tamamilə təmizləməklə XX əsr hərb tarixinin parlaq səhifələrini yazdırılar (3). Türk xalqı köklərinə enib, hadisələrin böldüyü keşməkeşli tarixin içində bütövləşməyi bacardı.

Cemil Sinan adlı bir şairin yazdığı kimi, türk əsgərini yuxarıda Allah, aşağıda tarix seyr edirdi:

«Qanımızla boyalanan bu sancaq,

Bu yurd türkün deyil» demiş bir alçaq,  
Əgər elə isə, dünya üzündən  
Qiyamətə qədər qanlar axacaq.

Şərqi Frakiyanı da azad etməklə 1922-ci il Mudanya barışı və 24 iyul 1923-cü il Lozanna sülh müqaviləsi ilə başa çatan qurtuluş savaşı ilə türklər bu gündü Türkiyənin simasında onun sərhədlərini müəyyən etdi.

Yəqin ki, Parisdə Versal sarayında Türkiyənin bölünüb paylaşıdırılmasını müzakirə edən Antanta dövlət başçıları Sayks-Piko müqaviləsi haqda məlumat verərkən, bu haqda ilk dəfə eşitdiyini söyləyən ABŞ prezidenti Vudro Vilson bunun bir çay firması olduğunu güman etdiyini bildirəndə (17,18) təəccüblərini gizlədə bilməyən Klemanso, Lloyd Corc və ABŞ prezidentinin özü də Mustafa Kamal paşa və silahdaşlarının öndər-liyində dünyanın gözələmədiyi, böyük iradə gücünə, müqəddəs türk ruhuna söykənən bir qurtuluş savaşının başlayacağı, bəlkə də taleyin kinayəsi imiş kimi bədnəm Sayks-Piko müqaviləsinin hətta bir çay firması qədər dəyəri və ömrü olmayacağıni dərk etmək qədər uzaqgörənliyə malik siyasi xadimlər deyilmişlər. «Millətin şərəfi nəinki onun rifahından, hətta yaşama haqqından belə yüksəkdir» deyən Vudro Vilson, bunu surroqat amerikan milləti üçün nəzərdə tutsa da şərəf, onur hissini türklərdə nə qədər uca olduğunu bu riyakar görünür dəyərinə qiymətləndirmək gücündə olmayıb.

Ancaq tarixçilərin istinad etdiyi mənbə kimi tarixə gömülən Sayks-Piko müqaviləsi özü ilə bərabər ermənilərin bütün arzularını, hipotetik «Böyük Ermənistən» xülyasını da nekropolisin – ölürlər səltənətinin ağuşuna tulladı. Bu meyiti rahat buraxmaqdansa fürsət düşdükcə zaman-zaman onu bu və ya digər beynəlxalq tədbirlərə sürüməklə, erməni funksionerləri sanki başqalarının iyrənmək instinktlərini qıcıqlandırmaq-dan zövq alırlar. Qədimliyi və böyüklüyü ilə öyünənlər tarixin yaddaşında iz buraxan yetişdirdiyi görkəmlı şəxsiyyətləri, sərkərdələri, fəthləri, füsünkar memarlıq abidələri, heyrətediləcək tarixi faktları olub-olmaması ilə özlərinə hesabat verməlidirlər. Bu gün də bütün dünya üçün qədim Yunan və Misir, Babil – Assiriya mədəniyyətləri, ərəb istilələri, Səlcuq və Monqol yürüşləri marağını itirməyib. Ora-bura daş basdırmaq, saxta tarix yaratmaq, başqalarınıninkina sahib çıxməqla nəyəsə nail olmaq olmaz. Çox təəssüf ki, erməni xalqı bu yolu tutub.

Ermənilər çətin ki, SSRİ-nin eks prezidentinin keçmiş məsləhətçisi David Şahnazaryanın fikrini paylaşınlar. David Şahnazaryan: «Bizim tariximizdə gələcəyimizi olmayan yerdə axtarmaq lazımdır». Görünür, ermənilər Sizif əzabından «zövq almağı» daha çox sevirlər.

## ƏDƏBİYYAT

1. Bayur Y.A. Türk İnkılabı Tarihi. Ankara: Türk Tarih Kurumu, Kısım 4,

- 1991, 3 baskı, III c., s. 1-32.
2. Belen F. Türk Kurtuluş Savaşı. Ankara, 1983, 319, Bayur, 200 vd.
  3. Bernard L. Modern Türkiye'nin Doğuşu. Çevr: Metin Kiratlı, Ankara, 1970, s. 478.
  4. Çağlayan T.K. Büyük Ermenistan projesi ve İngiltere. Atatürk Araştırma Merkezi Dergisi, 1999, c. XV, 44, s. 513-528.
  5. Çamurdan A.C. Kurtuluş Savaşında Doğu Kilikya olayları. Adana, 1969, s. 35-95.
  6. Hatipoğlu S. Orta Toros Geçidleri'nde Türk-Fransız Mücadelesi (1915-1921). Ankara, 1991, s. 168-175.
  7. Öke M.K. Ermeni sorunu. 1914-1923, Ankara: Türk Tarih Kurumu Yayıını, 1991, s. 78-81.
  8. Tansel S. Mondros' dan Mudanya' ya kadar. Ankara, 1974, I, 85; II, 249.
  9. Uras E. Tarihde Ermeniler ve Ermeni Meselesi. 2 Baskı, İstanbul: Belge yayınları, 1987, s.217-251.
  10. «Армянский геноцид» миф и реальность. Справочник фактов и документов. Баку: Азгосиздполиграфобъединение, 1992, 341 с.
  11. Брюсов В.Я. Летопись исторических судеб армянского народа. Москва, 1918.
  12. БСЭ, Москва, 1970, Третье изд., 2, с. 211-212; 219-224.
  13. Всемирная история. Т. II, Москва, 1956.
  14. Европейские державы и Турция во время мировой войны. Константинополь и проливы. По секретным документам б.министерства иностранных дел. Под ред. Е.А. Адамова. Т. I-XI, Москва, 1925-1925, 346 с.
  15. Интервью с председателем агентства по авторским правам Кямраном Имановым. «Эхо», 20 мая 2006, № 90.
  16. История армянского народа. Ч.1, Ереван, 1951.
  17. История дипломатии. Сб.: Сост. А.Лактионов. Москва, ACT, 2005, [1], с.877.
  18. Ллойд Джордж Д. Правда о мирных договорах. Москва, 1957, В 2-х томах, 636 с.
  19. Пиотровский Б.Б. О происхождении армянского народа. Ереван, 1946.
  20. Раздел Азиатской Турции по секретным документам б. министерства иностранных дел. Под. ред. Е.А. Адамова, Москва, 1924, 117 с.
  21. Файлг Э. Правда о терроре. Армянский терроризм-истоки и причины. Баку: Азернешр, 2000, 176 с.
  22. CAB 29/69/G.T. – 6216, 1<sup>st</sup> November 1918 – The Future Settlement of

- Transcaucasia with Special Regards to British Interests.  
23. Werfel F. The forty days of Musa dagh. New York: Caroll Graf Publishers,  
1936, 234 p.

**Aliaddin Abbasov**

**ON “GREAT ARMENIA”**

The causes of the emergence of the notorious idea of “Great Armenia” in the early XX century, factors instigating its formation, the development of processes in the given direction and the total collapse of this wild idea as a result of the Turkish nation’s liberation war against Entente occupants have been scrutinized in the article.

**Алиаддин Аббасов**

**О «ВЕЛИКОЙ АРМЕНИИ»**

В статье рассматриваются причины возникновения пресловутой идеи «Великой Армении» в начале XX века, факторы, подстрекающие к этому, развитие процессов в предусмотренном направлении и полный крах этой бредовой идеи в результате освободительного сражения турецкого народа с антанскими захватчиками.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**EMİN ŞIXƏLİYEV**  
AMEA Naxçıvan Bölməsi

## **DİNİ-SİYASİ BAXIMDAN ERMƏNİ İDDİALARINA RƏVAC VERƏN FAKTORLAR**

Məlum olduğu kimi, günümüzdə dünya hakimiyyətini hədəfləyən böyük güclər din faktorundan istifadə edərək dinlərarası və mədəniy-yətlərarası qarşılardan şərait yaratmaqdadırlar. Qeyd edək ki, bütün səmavi dinlərin kökü birdir. Yəni bu dinlər əsla bir-birinə qarşı çıxa və ya bir-birini təhqir edə bilməz. Dinlər sevgini, sülhü özündə eks etdirir. Dinlər və mədəniyyətlərarası dialoqdan söhbət gedirsə, müxtəlif dinlərə mənsub olan insanların etiqadına hörmətlə yanaşılmalıdır. Amma təəssüflər olsun ki, hal-hazırda xristianlıq amilindən istifadə edilərək, digər mədəniyyətlərin ehtişamına zərbə vurulmağa çalışılmaqdır, Xristian – İsləm düşmənciliyi formalasdırılmaqdır. Heç təsadüfi deyildir ki, hal-hazırda Qərb dünya-sında “xaçlı yürüşləri” zehniyyəti formalasdırılmışdır. 11 sentyabr hadisəsindən sonra ABŞ prezidenti Corc Buş (George Bush) terrorun kökünün kəsilməsi üçün mübarizə etmək əvəzinə “Crusades”, yəni “xaç yürüşləri” ifadəsini işlətməsi müəyyən mübahisələrə səbəb olmuşdur. Harvard Universiteti nəzdində Etratenin Tədqiqatlar İnstitutunun direktoru Samuel Xantinqton “Mədəniyyətlərin toqquşması və dünya nizamının yenidən qurulması” adlı kitabında yazır ki, Buşun six-six Tanrıdan yardım istəməsi kimi retorik yalvarmaları ərəblərin nəzərində “dini bir müharibə” olaraq görülməkdədir (3. s. 373). Eyni zamanda ABŞ prezidentinin

*“xaç yürüşləri, terrorizmə qarşı müharibə çox vaxt aparacaq... Bu bir müharibədir... Tanrıdan bizə ilham gəldi”* şəklindəki ifadələri İslam ölkələri və müsəlman ictimaiyyəti arasında hüzursuzluğa yol açmışdır (5. s. 36-37). Şübhəsiz ki, “xaç yürüşləri” ifadələrinə rəvac verən çox sayıda səbəblər vardır. Xristianların mənəvi liderlərinin cərəyan edən hadisələrə münasibətlərində də bunları görmək mümkündür.

Xristianların (katoliklərin) ruhani lideri XVI Benediktin 2006-cı ilin sentyabr ayında Almaniyanın Reqensburq Universitetindəki mədəniy-yətlərarası və dinlərarası dialoqa deyil, qarşıdurmaya yönəlik çıxışı efir və mətbuat vasitəsilə artıq hər kəsə məlumdur. Papa XIV əsrin axırlarında Bizans imperatoru Manuel II Paleoloqos ilə bir İslam alimi arasında baş vermiş söhbətə istinad edərək, diplomatik yolla İslam haqqındaki düşüncələrini ortaya qoymuşdur. Onun sözlərinə görə, *xristianlıqdan fərqli olaraq İslam ağıl və məntiqlə uzlaşmayan bir dindir. Məhəmməd peygəmbər başarıyyatə təkcə pis və insanlığa uyğun olmayan şeylər gətir-miş, eyni zamanda öz ardıcıllarına dini qılıncla yaymaq əmrini vermişdir.* Papa XVI Benediktin bu sözləri “mədəniyyətlərin toqquşması” şəhərinə təsdiqləyərcəsinə davam edən böhranlar zəncirinə yeni bir halqa kimi əlavə olundu. Bütün dünya ölkələrində müsəlmanların müxtəlif şəkildə öz etirazlarını bildirmələri, hətta xristian dünyasının tanınmış simalarının da Papadan İslam dini haqqında dediyi sözlərə şərh gətirməsini tələb etmələri və gərginliyin günbəgün artması səbəbiylə XVI Benedikt, bu sözlərin ona aid fikirlər olmadığını, Bizans imperatoru Paleoloqosdan sitat gətirdiyini bildirmiştir. Qeyd edək ki, fərdi düşüncələr elmi obyektivliyə əsaslanmır və reallığı da heç vaxt özündə eks etdirmir. Manuel II Peleoloqosun fikirləri də təbii ki, tamamilə subyektiv olubdur.

Son dövrlərdə Danimarkada yayınlanan və İslam dünyasını ayağa qaldıran karikatura krizinə Avropa mətbuatının sahib çıxmazı, necə həmrəylik çağrıları səslənildiyi, təhqiri tərədənlərin deyil, təhqirə məruz qalanların necə yerdən-yerə vurulduğu, o cümlədən Yaxın Şərqdə axan qanlar da artıq hər kəs tərəfindən bilinən həqiqətdir. Papa XVI Benediktin İslama qarşı yönəldilmiş sözləri ilə ABŞ-ın Yaxın Şərqdə tərətdikləri hadisələr və karikatura krizi arasında dərin bir bağlılıq vardır. Belə bir vəziyyətdə Qərb dünyasında siyasi və dini baxımdan “xaç yürüşləri” zəhniyyətinin yenidən formalasdığını söyləmək mümkündür. Belə bir zəhniyyət 11 sentyabr hadisəsindən sonra daha da alovlanmış və kuliminasiya nöqtəsinə çatmışdır.

Bugün “mədəniyyətlərarası, dinlərarası dialoq və sülh” çağrıları səslənir. Dünyada təxminən 2.5 milyard insan 2 dolların altında bir gəlirlə yaşayarkən, hansı sülh və əminamanlıqdan söz edilə bilər? Qərbin anla-ışığına görə, “sülh” deyilən qavram insanların məcburən Qərb mədəniy-yətini və qanunlarını mənimsəməsidir. Belə bir vəziyyətdə, “terrorizmə istiqamət verən İslamdır” başlığı adı altında şəhərlərin irəli sürülməsi mədə-niyyətlərarası və dinlərarası dialoqu reallaşdırıra

bilməz. Belə bir zehniyyəti Avropa İttifaqına da şamil etmək olar və deyilənləri bir daha əsaslandırmaq üçün Avropa İttifaqının yeritdiyi müəyyən siyasetə və bu qurum haqqında söylənən fikirlərə nəzər salmaq kifayətdir. Bu bir həqiqətdir ki, iqtisadi, siyasi və sosial birlik modelinə çevrilən Avropa İttifaqı dönyanın əsas güc və siyaset mərkəzlərindən biridir. Hələ 27 may 1999 tarixində Parisdə keçirilən "Avropa Solu" zirvəsində toplantının "memarı" və Fransanın keçmiş mədəniyyət naziri Cek Lanq (Jack Lang) deyirdi ki, Avropa Birliyi sadəcə iqtisadi maraqlar və nizamlamalardan ibarət deyil. Demokratiyaya və insanlığa verdiyimiz dəyərləri yalnız sərhədlərimizin daxilində deyil, hüdudlarımızdan kənarda da müdafiə edəcəyik.... Bizim bu mübarizəmizin qabağını heç kəs ala bilməz... (1. s. 118).

Bu ifadələr hər nə qədər xoş səslənsə də, Avropa Birliyinin günümüzdə izlədiyi xətt gerçəkçi görünmür. Bu ittifaq iqtisadi, siyasi və sosial birlik modeli ilə birlikdə eyni zamanda "xristian birliyi" olaraq dini təməllərə də söykənməkdədir. Alman Xristian Demokrat Birliyi (CDU) başqanı G. Şebəl (G. Scheuble), "bu xristian birliyində heç bir müsəlman ölkənin yer almayıacağı"nı xüsusilə vurgulayırdı (1. s. 349).

Katolik kilsəsinə bağlı italyan piskoposlarının mətbuat orqanı olan "L'Avvanire" qəzetiinin 3 yanvar 2000 tarixli sayısında müsəlman Türki-yənin Avropa Birliyinə üzvlüyü barəsində aşağıdakı qeydlər yer almaq-dadır: "*Müsəlman Türkiyənin Aİ-na daxil olması kimliyimizə kölgə sala bilər. Bu üzvlük getdikcə böyükən xristian ənənələri ilə formalasın Avropa mədəniyyətlərinin təməlindəki ittifaqları sarsar. Unudulmamalıdır ki, "av-ropah fikri" "düşmən türklərə" və İslam dünyasına qarşı formalaşıb*" (1. s. 183).

Gətirilən bu faktlar adı bir qəzet xəbərləri və ya analizləri deyil, Qərb dövlətlərinin siyasetlərinin başlıca meyarlarındandır. Günümüzdə cərəyan edən hadisələr dünyaya hakim olmaq istəyən yeni nizam ideolo-giyasının siyasi nəticələridir. Yaxın Şərqi məsəlesi, Kipr problemi, dünya gündəminə gətirilən erməni məsəlesi, soyqırımı iddiaları, Kurd dövlətinin yaranmasına yönəlik planlar, Azərbaycan – Ermənistən münaqişəsində ATƏT-in Minsk qrupunun qətiyyətsizliyi, bu münaqişədə Qərb dövlətləri-nin ikili standartlardan çıxış etmələri və digər məsələlər bu aspektdə dəyər-ləndirilməlidir.

Müasir dünya siyasetində din faktorundan, xüsusilə xristianlıq amilindən istifadə edilməsi erməni iddialarına da böyük miqyasda təsir etmişdir. Başda ABS olmaqla Qərbin aparıcı dövlətlərinin İslam dünyasına qarşı münasibətini fürsət bilərək, Amerika Erməni Assambleyasının öndə gələn liderlərindən hüquqşunas Van Qriqoryan, guya 1993-cü ildə Ermənistənla mühəribəyə kömək etmək üçün Üsamə bin Ladeninin bir neçə terrorist qrupunu dəvət etdiyinə görə Azərbaycan hökumətini ittiham etmiş və Azərbaycanı terrorizmə dəstək verən ölkələr cərgəsinə şamil etmişdir... Qərb dövlətlərinin nəzərində müsəlman Azərbaycan xofu yaratmaq

isteyən Van Qriqoryan aşağıdakı bəyanatla çıxış etmişdir: “...*Dünya terrorizminin kökünü kəsmək istəyən Birləşmiş Ştatlar Adm-nistrasiyasının istəyini biz başa düşürük. Buna baxmayaraq, Ermənistən da ön cəbhə ölkəsidir. Biz terrorizmlə əlaqədar Birləşmiş Ştatların apardığı müharibə cəhdlərinin Azərbaycana qarşı da yönəlməsini istəyirik. Azərbaycana vəd edilən köməyin hər bir forması Ermənistana qarşı yönəlcək, həm Ermənistana, həm də Dağlıq Qarabağa qarşı hədələrin və risqlərin artma-sına səbəb olacaqdır...*” (4. s. 357-358).

Göründüyü kimi, Van Qriqoryan ABŞ-in apardığı müharibə cəhdlərinin Azərbaycana qarşı yönəlməsi arzusundadır.

ABŞ-in keçmiş Milli Təhlükəsizlik müşaviri, Vaşinqton D.C.-dəki Con Hopkins (John Hopkins) Universitetinin professoru, məşhur strateq Zbiqnev Brzezinski “Böyük şahmat lövhəsi” adlı kitabında yazar ki, Ermənistən xristian, Azərbaycanın da müsəlman olması nəzərə alınarsa, müharibənin dini münaqişə mahiyyətində olduğu da görülə bilər (2. s. 117). Ermənistən da Qərb dövlətlərinin dini təəssübkeşliyini əsas götürərək Azərbaycana və onun ayrılmaz parçası olan Naxçıvana qarşı iddia və təzyiqlərini xeyli dərəcədə artırılmışdır. Bölgedəki tarixi, memarlıq abidə-lərinin guya ermənilərə məxsus olması və xaçkarların dağıdılması məsələsi-nin Avropa Parlamentinin gündəliyinə gətirilməsi, eyni zamanda bu barədə ermənilər lehinə verilən qərarlar problemin nə dərəcədə kəskinləşdiyindən xəbər verir. Bir məsələyə diqqət yetirmək lazımdır ki, ermənilər bu iddialarını qanuniləşdirmək üçün ilk növbədə xristianlıq faktorunu ortaya atmışlar. Amma unutmamaq lazımdır ki, İslamaqədərki dövrlərdə Azərbaycanda, onun ayrılmaz parçası olan Naxçıvanda və buranın yerli türk əhalisi arasında xristianlıq xalqın başlıca inanc sistemlərindən biri olmuşdur.

Erməni strategiyasının məqsədləri bundan ibarətdir ki, onlar özlərini dünyada və Qafqazda xristianlığı mənimsəyən ilk millət kimi tanıtdırmaq, xristianlığın Qafqazdakı qalası kimi göstərmək və bu dinin yayılışındakı təzyiqlərə sinə gərən şəhid millət imici formalaşdırmaq niyyətindədirler. Belə ki, Ermənistən son dövrlərdə six-six dünyanın guya ilk xristian dövləti olmaları ilə əlaqədar olaraq yubileylər keçirməkdə və erməni kilsəsinin də bilavasitə təşəbbüsü və öndərliyi altında dünya ictimaiyyətinin diqqətini yanlış məlumatlarla Azərbaycana qarşı gerçəkləşdirilən işgaldən uzaqlaş-dırmaq istəməkdədirler. Ortaya çıxan məqam budur ki, Ermənistən rəsmi dövlət səviyyəsində “ilk xristian dövlətini” özünüküldərək qonşu ölkələri təsir altına almayı qarşısına məqsəd qoymuşdur. Nəticədə bunlar gerçəkləşərsə, ermənilər tərəfindən tarixi Azərbaycan torpaqları olan Naxçıvan və Qarabağa qarşı önə sürülən ərazi iddiaları yalanları istər dünya ictimaiyyəti, istərsə də dünya dövlətləri tərəfindən doğru olaraq qəbul ediləcəkdir.

Beləliklə, ermənilər özlərinin xristianlaşmalarının tarixini daha qədimlərə apararaq öz seçilmişliklərini və üstünlüklerini isbatlamağa, bu sayədə ortaya çıxan dindاشlıq cəhdlərini siyasi müstəviyə oturtmağa çalışmaqdadırlar. Yer üzünün ilk xristian milləti kimi gülünc obrazlarla dünya ictimaiyyətinin beynini qarışdırıran ermənilər Naxçıvanda və Qarabağdakı alban abidələrini tarixi erməni abidələri şəklində tanıtır-maqda və bu vəchlə tarixi həqiqətləri saxtalaşdıraraq, bunları qonşu ölkə-lərin torpaqları üzərindəki ekspansional əməllərinə vasitə etməkdəirlər.

Bu strategiyanın dünya miqyasındaki təsirləri təxmin edilə biləcə-yindən daha böyükdür. İşin içində xristian qardaşlığı girdiyinə görə, bəzi xristian dövlətlərlə Ermənistən arasındaki məsafə azalmaqdə və birlikdə fəaliyyət göstərə bilməkdəirlər. Bu isə Azərbaycan, xüsusilə də türkülük üzərindəki beynəlxalq təzyiqləri artırmaqdadır.

Heç təsadüfi deyildir ki, son günlərdə Naxçıvandakı tarixi, memarlıq abidələrinin guya ermənilərə məxsus olması, eyni zamanda xaçkarların dağıdılması məsələsi Avropa Parlamentinin müzakirə obyektiñə çevrilmiş və məsələ araşdırılmadan ermənilərin lehinə qərarlar qəbul edilmişdir.

Digər tərəfdən, bu da bir həqiqətdir ki, tarixin müəyyəyen dövrlərində ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı gerçəkləşdirilmiş soyqırımı-cinayətlərinə heç bir hüquqi – siyasi qiymət verilməmişdir. Məgər insan qətlamından daha ağır bir faciə varmı? Yəni soyqırımı-cinayətləri tarixi, memarlıq abidələrinin dağıdılması məsələsi yanında bu qədərmi kiçik qalır? Aydın məsələdir ki, bu yönə yeridilən fəaliyyətlər birmənalı xarakter daşıyır. Hər nə qədər inanılmaz gəlsə də, ortada müəyyən məqsədlərin var olduğunu düşünmək mümkündür. Bəzi böyük dövlətlərin və beynəlxalq təşkilatların məsələyə bu cür qeyri-obyektiv yanaşmaları ermənilərin öz fəaliyyətlərini daha da gücləndirmələrinə rəvac verməkdədir.

## ƏDƏBİYYAT

1. Aydoğan Metin. Bitmeyen oyun, Türkiyeyi bekleyen tehlikeler. İstanbul: Kumsaati yayınları, 2003, 422 s.
2. Brzezinski Zbiqiew. Büyük satranç tahtası. İstanbul: Sabah kitapları, 1998, 192 s.
3. Huntington Samuel P., Medeniyetler çatışması ve dünya düzeninin yeniden kurulması. İstanbul: Okuyan Us yayınları, 2005, 536 s.
4. Uimz Səmyuel A. Ermənistən, terrorçu “xristian ölkənin gizlinləri”. Bakı: OKA Ofset Azərbaycan-Türkiyə Nəşriyyat-Poliqrafiya Şirkəti, 2004, 386 s.
5. Vatandaş Aydoğan, Aydın Mustafa, 11 Eylül senaryosu: kod adı kılıçbalığı. İstanbul: Karakutu yayınları, 2002, 184 s.

**Emin Shikhaliev**

**FROM RELIGIOUS AND POLITICAL POINT OF VIEW,  
FACTORS AFFECTING ARMENIAN CLAIMS**

Apparently, aiming to be an authority of world, the great powers are using religion factor that cause interreligions and intercivilisations conflicts. Notifying those factors, which are causing struggles, can easily be observed in the expressions and activites of famous politicans and religious leaders. Based on the Western states religious supporting, Armenian has highly increased its claims and pressures against Nakhchivan inseparable integral part of Azerbaijan Republic.

**Эмин Шихалиев**

**РЕЛИГИОЗНО – ПОЛИТИЧЕСКИЕ ФАКТОРЫ,  
СОДЕЙСТВУЮЩИЕ АРМЯНСКИМ ПРИТЯЗАНИЯМ**

В статье освещены некоторые вопросы, связанные с проявлением противостояния между религиями и культурами, в чем господствующими силами мира используется религиозный фактор. Факты, способствующие противостоянию, констатируются в деятельности и выступлениях ряда политических и религиозных лидеров. Отмечается, что пользуясь религиозной склонностью ряда государств Запада, Армения усиливает захват-ническую политику против Азербайджана и его неотъемлемую часть Нахчывана.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

---

**НӘMZƏ CƏFƏROV**  
Naxçıvan Dövlət Universiteti

**АЗЯРБАЙЖАН ЭЯНЖЛЯРИНИН РЕСПУБЛИКАНЫН СОСИАЛ-СИЙАСИ  
ШЯЙАТЫНДА ИШТИРАКЫ (XX ЯСРИН 30-ЖУ ИЛЛЯРИ)**

Азярбайжан тарихицнастында XX йىزиллик тарихимизин бир сырба проблемлери кими Азярбайжан эянжляринин, о жцмлядян Нахчыван Мухтар Республикасы эянжляринин XX йىزиллийин 30-жу илляриндяки фяалийияти дя дюврди тяляблария уйъун олараг няинки обьектив ишлянмиш, щятта бязян тяшриф едилмиш, щагиги тяшлил олунмамышдыр. Мцстягиллийин вердии имканлар ясасында бу проблемин дя йенидян, щяртряфли вя обьектив ишлянмаси лцзуму йарапмышдыр. Бу мянада 30-жу иллярда Мухтар Республика эянжляринин социал-сийаси, ижтимаи фяаллынын артмасы, тяшсил вя мядини сявиийясинин йцк-сялмаси сонракы дюврлярда онларын МР-ин социал-сийаси шяйатында, ижтимаи истешсалда да йахындан иштирак етмелярина, дювлят идаряетмя системинде эениш тямсил олунмаларына шяrait йаратды.

Эюстяриян дюврдя эянжлярин социал-сийаси фяаллынын артмасыны сцбут едян амиллярдян бири кими онларын сечкилярдя иштирак етмеляри эюстярилирди. Йерли советляря сечки кампанийаларында комсомол тяшкылатлары эянжляри сяфярбярлийя алмалы, щамы бир няфяр кими сечкилярдя иштирак етмели иди. Бахмайраг ки, бу сечкиляри сюзин

ясл миңасында сечки адландырмаг мәмкән дейилди (щенки, щар даирядын бир намизды ирили сәрділдерді). Комсомолчу энжелір коммунистлардың битярғалар иттифагының намиздарынин сечилмасын шарттарға флийардың эюстярмалы идиляр. Маясиян, 1939-жылда иерли советлардың сечкилар заманы Нахчыван Мәдениеттегі Институтунун 30 нафар тялябаси айры-айры мяңзялляларя вя шаштараулықтарды совхозларда тяшким олунмуш дулар. Онлар савадсыз сечижиларя савад юйядыр, сечкиларин ящамийятини, сечки ясаснамасыни онлара баша салырдылар (1). Энжелір инсанларын иерли советлардың сечилмасы, онлардан бязиляринин исе совет сядрлигинде ирили чекилмасы комсомолчуларын совет демократиясынын инкишафына эюстярдиклары хидматтандырылыштың сыйылдырылышты. Лакин бязи щалларда советлардың «йад елементларын», «истисмарчы синфин нәмайяндяларынин сечилмасы партия, комсомол тяшкылатларынын синфи сыйыглынын итирмалары кими гимматляндирлир, беля щалларын тякрада едилмә-маси цечен сярт инзибати тядбирлар тягбиг едилди.

1937-жылдың 12-деги ССРИ Али Советиня, 1938-жылдың ийүнун 24-деги исе Азиярбайжан ССР вя Нахчыван МССР Али Советларынин сечкилар кечирилди. Сечижилар арасында тяблият апармаг цечен комсомолчулардан ибаратын йылдың сувари дистрикттердеги тяшкылардың, онлар сечижиларя сечки ясаснамасыни юйядын дарнеклар тяшкылар едир, ужадан газет вя үйрөннөлдер охуур, сечижиларин сийашыларынын тяртиб едилмасында сечки комиссийаларына кюмәк эюстярилди. Сечки даиряларында азсавадлы вя савадсыз сечижилар цечен савад мянтаялар тяшкылар едилмишди (2). Сечки ярғасында Нахчыван ВКК-деги 10 энгизилес семинар кечирилмиш, 300-деги чох тяшвигатчы щазырланмышды. Сечки комиссийаларында 1106 нафар комсомолчу иштирак едилди. Онлардан 52 нафари даиря вя мянтаялар сечки комиссийасы сядри иди. 800-деги чох тяблиятчы вя тяшвигатчы сечки ясаснамасыни юйядын дарнекларда чалышырды. Азиярбайжан вя Нахчыван Али Советиня сечкиларда Нахчывандан энжелір нәмайяндялар Сякин Рзали, Тяйибя Хялилова, Ямир Маммадов, Бяни Щасянова, Яли Гасымов, Гумру Щасянова, Жялал Аббасов (ВКК-нин катиби), Гядир Сямадов, Йаряли Жяфаров депутат сечилмишди. Цумумиликдя Нахчывандан ики энжелір Азиярбайжан ССР Али Советиня, 11 нафар энжелір исе Нахчыван МССР Али Советиня сечилмишди (3). Ордубад ВКК-нин катиби 22 йашлы Тяйибя Хялилова исе Нахчыван МССР Али Совети Сядринин мәсавини сечилмишди (4).

Щямин иллярдя баш вермиш күтляви репрессийалар Нахчыван эянжлярин-дян дя йан кечмяди. Йцзлярля комсомол ишчиси «халг дцшмяни», «зийанкар», «миллятчи» вя с. дамъасы или щябс еилди. Нахчывандан сирәң едилянлярин арасында бяй, хан, голчомаг вя диэяр «истисмарчы синифлярин» ювладлары цетци-лцк тяшкил еидилияр. ССРИ-дя, Азяrbайжан ССР-дя «халг дцшмянляри» цзярин-дя апарылан ачыг сийаси мяшкямялярин стенограмы «Шярг гапсы» газетинде дя дярж еидилирди.

1938-жи илин мартаында Бухарин, Рыков, Йагода вя б., щямин илин ийулунда Азяrbайжан Халг Торпаг, Халг Маариф Комиссарлыгларында изя чыхарылмыш вятян хайнляринин мяшкямяляри Нахчыванда эениш якс-сяда дөүрдү. Ямяк коллективляринде, маариф мцяссисеяляринде чохсайлы митинглар кечирилир, «вятян хайнляриня», «гудуз кюпякляря» юлцм жязасы тяляб еидилирди. МР-дя мювжуд олан бцтци проблемлар халг дцшмятляринин позужу, зийанкар фяалийятинин нятижаси кими гябул еидилирди. Щятта МТС-дя тракторларын сырадан чыхарылмасыны онларын айаына йазырдылар. Мясялян, Азяrbайжан ХТК-дя щябс едилянлярин иши или ялагядар Нахчыван ХТК-дя кечирилян топлантыда сясянмишди ки, бу нажинс дцшмянляр Нахчыванда да кянд тясяррцфат жябщясиня аз зийан вурмамышлар. Онлар хяйтанткарлыг едя-ряк малдарлыя зярбя вурмаг ццн малдарлыг планыны щядян артыг галдырымыш, Нахчыван колхочуларына дирлик йери верилмасини лянэйтмишлар (5).

ЦИЛКЭИ МК-нын ҮІВ пленумунун (август 1937-жи ил) «комсомол дахилинде халг дцшмянляринин иши щаггында» гярары Нахчыванын комсомол тяшкилатларында халг дцшмянляри или мцбариизянин башланыжыны гойду. Нюв-бяти В пленумда (феврал 1938) Азяrbайжан, Газаыстан вя Юзбекистан комсомолу МК-нын иши мцзакирия еилди. Бу тяшклатларын ишиндеяки ян буюцк нюгсан онларын узун заман дцшмян вя позун элементларя, эянжлярдя айры дцшмцш адамларла зибиллянмаси эюстярилирди. Комсомолун али органын гярарларында йерли тяшкилатлардан эянжляри дцшмянляря гаршы мцбариизяя сяфярбяр етмяк тяляб еидилирди. МР-дя кечирилян комсомол ижласлары, конфранслары ряшбяр комсомол ишчилиари цзяринде ясил мяшкямяляря чеврил-мишди. Эянжлярин тярбияси сащасинде бцтци чатышмазлыглар, яйнитиляр дцшмян-лярин фяалийятин или ялагяляндирлирди. Щяр бир комсомол тяшкилатынын ишинин ясас нятижаси ифша олунмуш халг дцшмянляринин сайы или юлчилцрдц.

1938-жи илин нойабрында кечирилмиш ЦЛКЭИ МК-нын ВЫЫ пленуму МК баш катиби А.Косарев вя комсомолун бир сыра ряшбяр

ищчилиринин (С.Богачев, В.Пикина) фяалиййитини мянфи гиймятляндиряж онлары ряшбярлик-дян узаглашдырды. Бир мцддятдян сонра онларын щамысы репрессийайа мяruz галдылар. Пленум материаллары «Комсомольская правда» газетинде «Комсомолда дцшмян аэентляринин кюкциң ахырадяк кясмели» ады алтында няшр едилмишди. Эюстяриян материал «Шярг гапысы» газетинин 27 ноябр 1938-жи ил тарихли нюмрәсинде дя дярж едилмишди. Пленумун бүтцен комсомолу халг дцшмянляриня гаршы мцбаризияя чатыран гярарларыны ялда ряшбяр тутан Нахчыван комсомол тяшкилатларында ясил «халг дцшмяни» ову башланды.

Мараглыдыр ки, ЦИЛКЭИ МК-нын щамин пленумундан азжа юнжя 13 ноябр 1938-жи илдя Нахчыван МССР Али Советинин гярары илия Нахчыван шяштар 1 нюмрәли мяктябиня «комсомолун даши ряшбяри» адландырылан Коса-ревин ады верилмишди (6).

Партия тяшкилатларында олдуу кими, МР-ин комсомол тяшкилатла-рында да күтлеми тымизлямияр, комсомолдан хариж едиллянляря «дцшмян элемент», халг дцшмянинин ялалтысы адландырмаг щаллары баш верирди. Комсомол тяшкилатлары уждантутма, йохламадан вя ясассыз олараг, бир анонимя, даноса комсомолчулары ЦИЛКЭИ сыраларындан чыхарыр, онларын ишдян эютцрцлмасын вя мяктяблардян чыхарылмасына чалышырдылар. Комсомол-дан чыхарыларкян чох заман чыхарыланын халг дцшмяни илия ялагядя олмасы, гошумларынын халг дцшмяни олмасы, онларын ямиялляри щаггында хябяр вермиямиси кими сябяблар ясас эютцрцлрди. Комсомолдан хариж едилмя о гядяр күтлеми характер дашыйырды ки, ЦИЛКЭИ МК ВЫ пленуму (март 1938-жи ил) «комсомолчулары комсомолдан чыхараркян комсомол тяшкилатларынын бурахдылары сяцвляр; ЦИЛКЭИ-дян чыхарыланларын шикайтляриня формал, бирократжасына бахмаг мясяляси вя бу нюгсанлары арадан галдырмаг тядбирляри щаггында» вя «эянжлярин комсомола гябулу ишиндяки нюгсанлары арадан галдырмаг щаггында» гярарлары гябул етмели олду (7).

ЦИЛКЭИ МК В вя ВЫ пленумларынын гярарлары илия бальы Нахчыван ВКК ЫЫЫ (апрел 1938), вя ҮІВ (август 1938) пленумларында етираф олунмуш-дур ки, орада эюстяриян нюгсанларын яксарийити Нахчыван комсомол тяшкилатында да мювжуддур. Гейд едилмишди ки, щамин гярарларын юйрянил-маси вя щайата кечирилмаси йарытмаз щалдадыр. ВКК-нин ЫЫЫ пленумунда комсомола гябул вя комсомолдан чыхарылма заманы күтлеми позунтуларын олмасы «етираф едилирди».

Шашбуз районунун кянд Шашбуз, Гарабаба, Нурс, Күлпс, Шада, Мярялик кяндляринде бир няфяр дя олсун комсомола гябул едилмядий, районун 4 колхозунда комсомол тяшкылатынын олмамасы, тяблият вя тяшвигат ишляринин йарытмаз олдуу, комсомол тясяррцфатынын позьун щалда олмасы, Ябрайгунис районунун Ханаңа, Эал вя Башкянд кяндляринде 1931-жи илдян Мийасниковабад колхозунда 1933-жц илдян, Норашен районунда ися 1937-жи илдян бир няфярин дя комсомола гябул едилмядий эюстярилмишди. Вилайят комсомол комитяси комсомолдан щагсыз чыхарыланларын шикайтина йахшы бахмадынына эзоря тянгидя мяруз галмышды. Хүсусяян Норашен районунда хариж олунанларын сайы даща чох иди. Нахчы-вандада комсомолун сийаси-тярбийя ишляринин пис вязийятдя олдуу, комсо-мол тяшкылатларынын шаэирдляр вя тялябиялар арасында щюрмиятинин олмамасы, кющня тящкимчилик галыглары илия мицбаризяни пис тяшкыл едилдий гейд олунурду. Хүсусяян гызлар арасында сийаси-тярбийя ишляринин йахшы гуруулма-дыны, бир чох кяндлярдя вя шяштарин юзциндя беля мяктябияшлы гызларын нишанла-ныб мяктябдян узаглашдырылмасы, чадра алтында галан эянж гызларын сайынын чох олмасы кими фактлар эюстрилирди (8). Лакин В, ВЫI пленумларын гярарларына бахмайарааг район комсомол комитяляринде комсомолдан ясассыз чыхарылма, чыхарыланларын яризяляриня бахылмамасы, сирциндирмечилик давам едириди. Тякжя Норашен районунда 1937-1938-жи илин цч айы ярзиндя 120 няфяр комсомол сыраларындан чыхарылса да онларын яризяляриня 6 ай ярзиндя бахыл-мамышды. Нахчыван ВКК няшайят 111 няфярин ишияя йенидян бахарааг онла-рын яксаярийятини комсомола бярпа етмишди (9). Комсомол тяшкылатларынын фяалийятиня олан ирадлардан бири дя ондан ибаратдир ки, партия сыраларынын артымы илия аз мяшыул олурлар. Мясялян, 1938-жи илдя Яйлис кяндинде 26 няфяр комсомолчудан, Дястяя кяндинде 15 няфяр комсомолчудан бири дя партия-яа гябул едилмямишди (10).

Эянжлярин «сосиализм гуружулууңда» даща йахындан иштирак етмияларини тяшкыл етмяк ццн онларын сийаси тярбийяси, комсомол маарифинин йенидян гурулмасы мясяляляри комсомол тяшкылатынын ясас идеолоzi вязифяси щесаб едирирди. Шяштар вя кяндлярдя сийаси савад дярнякляри вя курслары тяшкыл едилмиш, орада марксизмленизм нязярийяси, ЦИК(б)П-нын тарихи юйря-дилирди. 1938-жи илдя Сталинин «ЦИК(б)П-нын гыса тарихи курсу» чыхдыгдан сонра о сийаси дярняклярдя мяжбури фянн кими кечирилмажа башланды. 1938-жи илин орталарында МР-дя 90 комсомол маариф дярняйинин 83-ц сийаси савад, 7-си партия тарихини

юйрядирди. Бурада 2584 няфяр динляйижинин 1954 няфяри комсомолчу, 630 няфяри иттифагдан кянарда галмыш эянж иди (11). Район комсомол комитяляринде тящсил цзря катиб вязифаси тясис едилмишди. Гыса мцддят ярзинде сийаси дярняклярин сайы 245-я, партийа тарихи дярнякляринин сайы ися 15-я чатдырылмышды. (12)

1938-жи илин сентайбрында «Гыса тарих курсу» «Шярг ғапысы» газетинин илк нюмреляринде дярж едилмиш, айрыжа китаб шяклиндя няшр едилмишди. Комсо-мол тяблиъатчылары ццн газетде хүсуси эушялар бурахылыр, айры-айры брошюра-лар йайылырды. Айры-айры комсомолчуларын партийа тарихинин тякбашына юйран-дикляри барядя газет сяцифияринде чохлу материаллар верилир, бу сяйляри артырмаг тяляб олунурду. Лакин комсомол йынынжагларында ряшбяр ишчилярин юзляри етираф етмали олурдулар ки, МР-дя комсомол тяблиъаты зяиғ олдууң-дан эянжлярин яксаярийяти ЦИК(б)П тарихини охумурлар, дярняк вя курслара эянжляр эялмяқдян имтина едирдиляр. ВКК ЫВ пленумунда тясдиг едилмишди ки, бу дярняклярин мцтляг яксаярийятинин фяалийяти каязыз цзяриндядир (13). Районларда нязари конфранслар, семинарлар кечирилмир. Вилайят КК-дя комсомол тяблиъатынын вязийяти щаггында Ордубад РКК фяалийяти мцза-киря олунаркян мялум олмушуду ки, тяблиъат вя тяшвигат шюбясинин мцдири Сяфяралы Рцстяновун юзц беля партийа тарихини охумамышдыр (14). Норашен памбыгтэмизлям заводунда дин ялейшиня мцбиризядя фящляларин йалныз 15-20%-и иштирак етмиш, 200 няфяр фящлядян йалныз 60 няфяри мцбариз аллащсызлар жамийятинин цзвц идиляр (15). 1939-жу илдя комсомол билетляринин дяйишди-рилмаси заманы онларла эянж йенидян комсомол сыраларындан хариж едилди.

Цмуумийятля, 30-жу иллэрдя совет реъиминин бцтцн мяшдуудийятлярина бахмайараг, Азярбайжан эянжляринин габагжыл дястяси олан Мухтар Рес-публика эянжляри истещсалын бцтцн сащяляринде фял иштирак етмиш, онларын мцхтилиф мядяни-кцтляви тядбирлярин щяйата кечирилмасында, милли-мяняви дяйярлярин горунуб сахланылмасында иштирак етмеляри, эяляжяқдя Нахчыван МР-ин ижтимаисийаси, социал-игтисади вя мядяни-маариф сащяляринин даща сцрятля инкишаф етмасиня, милли-мяняви дяйярлярин горунуб сахланмасына зямин йаратды

## ЯДЯБИЙЯТ

- 1. Шярг гапысы, 19397 декабр.**
- 2. Йеня орада, 15 октыйабр.**
- 3. Йеня орада, 15 ийул.**
- 4. Йеня орада, 24 ийул.**
- 5. Йеня орада, 1938, 5 август.**
- 6. Йеня орада, 16 нойабр.**
- 7. Йеня орада, 20, 27, 28 март.**
- 8. Йеня орада, 16 апрел.**
- 9. Йеня орада, 15 ийул.**
- 10. Йеня орада, 12 ийул.**
- 11. Йеня орада, 11 ийул.**
- 12. Йеня орада, 26 август.**
- 13. Йеня орада, 26 август.**
- 14. Йеня орада, 1939, 24 декабр.**
- 15. Йеня орада, 10 декабр.**

**Hamza Jafarov**

### **PARTICIPATION OF AZERBAIJAN YOUTH IN SOCIAL-POLITICAL LIFE OF REPUBLIC (30<sup>th</sup> YEARS OF XX CENTURY)**

In the article the participation of Azerbaijan youth, including Nakhchivan youth in social-political life of republic, the influence of mass repression to Azerbaijan youth, carrying out “mass cleaning” in youth organizations, administrative measures that Soviet power were carried out against national-spiritual values in Nakhchivan and the struggle of youth for protection of these values in 30<sup>th</sup> years of XX century, in the most contracting period of Azerbaijan history were analyzed on the basis of rich factual materials and interesting scientific results were taken out.

**Гамза Джадаров**

### **УЧАСТИЕ МОЛОДЕЖИ АЗЕРБАЙДЖАНА В СОЦИАЛЬНО-ПОЛИТИЧЕСКОЙ ЖИЗНИ РЕСПУБЛИКИ (30-е ГОДЫ XX в.)**

**Автор на основе фактических материалов проанализировал участие молодежи Нахчывана в социально-политической жизни республики в наиболее трудный период –30-е годы XX века, факты массовой репрессии против молодежи Азербайджана, а также «массовой чистки» в молодежных**

**организациях, применение административных мер советской властью против национально-духовных ценностей в Нахчыване и проведение борьбы молодежью для сохранения этих ценностей. В результате исследования автор добился интересных научных достижений.**

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

---

ELMAN CƏFƏRLİ  
Naxçıvan Dövlət Universiteti

## ÇAR RUSİYASININ AZƏRBAYCANDA MÜSTƏMLƏKƏ SİYASƏTİNİN NƏTİCƏLƏRİ

XVIII əsrin birinci rübündən, rus çarı I Pyotrun dövründən başla-yaraq Rusyanın Cənubi Qafqaza hərbi ekspansiyasının əsası qoyulmuş və bu zamandan ermənilər rusların köməyi ilə Azərbaycan torpaqları hesabına «Böyük Ermənistən» qurmaq planlarını reallaşdırmağa çalışmışlar. Lakin ilk dövrlərdə bölgəmizdə ermənilərin bir xalq kimi mövcud olmaması faktı bu planın həyata keçməsinə əngel olmuşdu. Elə bu səbəbdən də Rusiyaya özlərinin ən yaxın himayədarı kimi baxan ermənilər şərait yaranan kimi tarixi Azərbaycan torpaqlarında məskunlaşmaq fürsətindən istifadə etməyə çalışırdılar. Çünkü artıq XIX əsrin əvvəllərindən başlayaraq Rusiya Osmanlı imperiyasını parçalamaq üçün «Şərq məsələsi»ni fəal şəkildə ortaya atmışdı ki, bu da ermənilərin maraqlarına cavab verirdi.

Ermənilər Cənubi Qafqazda yalnız XIX əsrədə Rusiya tərəfindən Azərbaycana köçürüldükdən sonra bölgədə milli münasibətlərin subyektinə çevrilmişlər. Ermənilərin Azərbaycana köçürülməsi ilə demoqrafik vəziy-yətdə baş verən dəyişikliklər həm Rusyanın müstəmləkəçi planlarını daha asan həyata keçirməsinə imkan yaradırdı, həm də ermənilər öz iddialarını tarixi Azərbaycan torpaqları hesabına həyata keçirmək üçün əlverişli zəmin əldə edirdilər. Ermənilərin, bütövlükdə Azərbaycanda olduğu kimi, Naxçı-vanda da bir etnik qrup şəklində mövcudluğu faktı XIX əsrədə baş vermiş köçlər hesabına yaranmışdır. Əsl həqiqətdə nə XIX əsrin əvvəllərinədək Qafqazda ermənilərlə kompakt məskunlaşmış ərazi, nə də burada 1918-ci ildək erməni dövlətçiliyi olmamışdır. I Pyotrun dövründə başlayan erməni köçürülmələri 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən sonra xeyli genişləndi. Azərbaycanda hələ əvvəlki əsrədə əsası qoyulan xristianlaşdırma siyasetinin uğurunu təmin etmək üçün 1828-ci il fevralın 26-dan iyunun 11-dək İrəvan köçürüldən 8249 erməni ailəsinin (1, s. 131) 6949-u İrəvan və Naxçıvanda, 1300-ü isə Qarabağ və Zəngəzurda yerləşdirilmişdi. 1828-1832-ci illər siyahıya alma-sının nəticələrinə əsasən İrəvan vilayətində olan 1111 yaşayış məskənidən cəmi 62 kənddə XIX əsrin birinci yarısındaki kütləvi köçürmədən əvvəl ermənilər yaşayırdılar. Bu kəndlərdən yalnız 14-nün adı erməni mənşəli olmuşdur. İ.Şopen Naxçıvan və Ordubad mahallarında 231 kəndin adını qeyd edir ki, bunların da yalnız 12-də ermənilər köçürülmələrdən əvvəl yaşayırmışlar (2, s. 599-634). Qeyd edək ki, İrəvan vilayətindəki ermənilərin nisbi çoxluq təşkil etdiyi 62 kənddə, Naxçıvan və Ordubad mahallarındaki analoji hal olan 12 kənddə də əsasən ermənilər həmin ərazilərin avtoxton əhalisi olmayıb, hələ bir əsr əvvəl I Pyotrun «qardaş erməni xalqının himayəyə götürülməsi» barədə verdiyi fərmandan sonra bölgəyə köçmüş ermənilər və onların sonrakı nəsilləri idi.

İlk köçürmələrdə Naxçıvana 13 min nəfərədək erməni gətirildikdən sonra 1832-ci ildə əyalətdə əhalinin ümumi sayı 45086 nəfərə çatmışdı ki, bundan da 28791 nəfəri və ya 64 faizi azərbaycanlı, 16295 nəfəri və ya 36 faizi ermənilər idi. Köçürülmələrdən əvvəl Naxçıvanda əhalinin 29440 nəfəri (92 faizi) azərbaycanlılar olmuşdur. Naxçıvan əyalətinə təkcə 1828-ci ildə 2551 erməni ailəsi (12755 nəfər) köçürülmüşdü. Bunlardan 416 ailə Naxçıvan şəhərində, 1869 ailə Naxçıvan, 266 ailə isə Ordubad dairəsində yerləşdirilmişdi (3, s. 83-84, 164).

Demək olar ki, bütün XIX əsr boyu davam edən köçürmələrdən sonra 1897-ci ildə əyalətdə yaşayan 136536 nəfərdən 90397 nəfəri (66,3 faiz) azərbaycanlı, 44604 nəfəri (32,7 faiz) erməni olmuşdur (4, s. 22). XX əsrin əvvəllərində Naxçıvan və Şərur-Dərələyəz qəzalarının birlikdə əhalisi 182669 nəfər olmuşdu ki, bundan da 115258 nəfəri (63,1 faiz) azərbay-canlılar, 67121 nəfəri (36,7 faiz) isə ermənilər idi. Naxçıvan qəzasında 104398 nəfərdən 59060-ı (56,6 faiz) azərbaycanlı, 44438 (42,6

faiz) erməni, Şərur-Dərələyəz qəzasında 78271 nəfərdən 54242-i (69,3 faiz) azərbaycanlı, 22693 nəfəri (29 faiz) erməni idi (5, s. 20, 22).

Əldə edilən məlumatlar azərbaycanlılara qarşı soyqırımının hər iki (1905-1907 və 1918-1920-ci illər) mərhələsindən əvvəl bütün qəzalarda olduğu kimi, Naxçıvanda da əhalinin böyük çoxluğunun azərbaycanlılara mənsub olduğunu göstərir. Ermənilərin Azərbaycana köçürülməsi barədə verilən məlumatların təhlili aydın şəkildə göstərir ki, onların burada məskunlaşdırılması prosesi uzaq hədəflərə, uzunmüddətli planlara hesab-lanmış siyasetin tərkib hissəsi olmuş, Azərbaycanda, eləcə də Naxçıvanda bilavasitə çarizmin mənafeyinə uyğun milli münasibətlərin formallaşması zəminini hazırlamışdı.

XIX əsrin II yarısında yaranmış beynəlxalq şəraitdən istifadə edən ermənilər təşkilatlanma mərhələsinə keçdilər. Qeyd edək ki, bu mərhələ də bilavasitə maraqlı dövlətlərin təsiri altında keçdi. Ermənilərin yaratdığı terrorçu siyasi təşkilatların Azərbaycandakı (6, s. 202-239), o cümlədən Naxçıvandakı fəaliyyətləri bölgədə erməni-azərbaycanlı münasibətlərinin daha da kəskinləşməsinə səbəb oldu. Maraqlı Avropa dövlətlərinin və Rusyanın ciddi təsiri nəticəsində aktuallaşan «erməni məsələsi»nin yaranma və inkişaf etmə xüsusiyyətləri, xarakteri, beynəlxalq münasibətlərdəki yeri nəzərə alınaraq XIX əsrə formalaşmış erməni hərəkatını şərti olaraq 5 mərhələdə təsnifatlandırmaq olar. Erməni millətçiliyi ideolo-giyasının təbliği məqsədilə müxtəlif tədqiqat və təbliğat qurumlarının yaradılması birinci, erməni missioner məktəblərinin açılması ikinci, mət-buat vasitəsilə erməniləri ideoloji cəhətdən təlimtalandırma üçüncü, qriqoryan kilsəsindən kənarda dünyəvi düşüncələrə meylli ilk erməni təşkilatlarının yaranmasını isə dördüncü mərhələ kimi xarakterizə etmək olar. Sonuncu, beşinci mərhələ terrorçu təşkilatların yaranması və mövcud olanların birləşməsi prosesi ilə xarakterikdir.

Əvvəlkilərə nisbətən birbaşa siyasi məqsədlərlə yaradılan və geniş terrorçuluq şəbəkəsinə malik olan Armenakan, Hnəcq, Daşnakşütün və Ramkavar partiyaları XIX əsrin sonu, XX əsrin əvvəllərində təşəkkül tapmışdır. Onların Azərbaycanda, o cümlədən Naxçıvandakı terrorçuluq fəaliyyətləri geniş olmuşdur. 1885-ci ildə yaradılmış Armenakanın Cənubi Azərbaycanın Salmas və Təbriz şəhərlərində şöbələri açılmışdı. Armena-kana nisbətən daha ciddi, mütəşəkkil partiyalar olan və bu günədək fəaliy-yət göstərməkdə davam edən Hnəcq (1887) və Daşnakşütün (1890) partiyaları 1905-1907-ci illər soyqırımında əlbir hərəkət etmişdilər (7, s. 39).

Daha geniş və mürəkkəb struktura malik olan, erməni hərəkatında liderliyi yarandığı ilk dövrlərdən ələ keçirən Daşnakşütünün Naxçıvanda mərkəzi komitəsi mövcud olmuşdur (8, s. 76). Elə soyqırımının bütün mər-hələlərində azərbaycanlılara qarşı qırğınlarda da aparıcı mövqe daşnaklara məxsus olmuşdur. Bəzi hallarda daşnaklar öz iddialarına dair təbliğatları sosial-demokrat partiyasının ideyaları altında da aparmağa səy göstərmiş-dilər (9, s. 1-14). Bunun əsas səbəbi ermənilərin

daha çox kütlələrinin daş-nak partiyasının sıralarında birləşdirmək cəhdləri ilə bağlı idi. Çünkü, məsələn, Cənubi Qafqaza köçürülmüş, eləcə də Türkiyə və İranda yaşayan ermənilərin içərisində varlı adamlar elə də çox deyildi. Hər halda daşnaklar həm ideoloji təbliğat, həm də hədə-qorxu ilə öz ətraflarında çox böyük qüvvə toplamağa nail oldular.

Görünür, elə təbliğatın nəticəsi idi ki, hələ Daşnaksütyunun partiya kimi struktur baxımından tam təşəkkül tapmadığı bir vaxtda, 1890-ci il sentyabrın 24-də daşnakların bilavasitə təsiri və idarəetməsi altında olan Naxçıvan erməni komitəsi topladığı 1700 rublla aldığı silahları Cənubi Azərbaycanın Salmas qəsəbəsinə göndərmişdi (10, s. 8). Bu sübut edir ki, Daşnaksütyunun yarandığı ildə Naxçıvanda yaşayan ermənilər də icma kimi təşkilatlana bilmış, azərbaycanlılara qarşı törədilməsi planlaşdırılan qanlı cinayətlərdə fəal iştirakçılığı başlamışdır.

1908-ci ildə İstanbulda yaradılmış, erməni sirlərinin «qapalı qutusu» adlandırılın Ramkavar partiyası («Erməni liberal demokrat partiyası») isə çox qapalı fəaliyyət göstərsə də, 1918-1920-ci illərdə və ötən əsrin sonunda, o cümlədən və xüsusən Sumqayıt hadisələrində aparıcı mövqeyi və geniş şəkildə fitnəkarlıq fəaliyyəti ilə məşğul olduğu barədə təsdiqlənmiş məlumatlar vardır. Partiya sonradan fəaliyyət mərkəzi kimi ABŞ-in Mas-saçusets ştatını seçmişdir. Hələ 1960-ci ildə onun mərkəzi mətbuat orqanı olan «Paykar» qəzeti SSRİ rəhbərliyinə müraciət edərək sovet hakimiy-yətinin qurulmasının 40-ci ildönümünə «ən böyük hədiyyə» kimi Naxçıvanı və Qarabağı Ermənistana verməyə çağırırdı.

Beləliklə, XX əsrin əvvəllərində erməni siyasi təşkilatlarının Cənubi Qafqazdakı terrorçu fəaliyyətləri bilavasitə ərizənin müstəmləkəci siyasetinin nəticəsi olaraq meydana çıxmışdı.

## ƏDƏBİYYAT

- Глинка С. Описание армян азербайджанских в пределы России. Баку: Элм, 1990, 144 с.
- Шопен И. Исторический памятник состояния Армянской области в эпоху её присоединения к Российской империи. СПб., 1852, с. 599-634.
- Статистическое описание Нахичеванской провинции составленное В.Г. (В.Григорьевым). СПб., Типография Департамента Внешней Торговли, 1833, 177 с.**
- NMR DA: f. 314, siy. 1, iş 23.
- NMR DA: f. 314, siy. 5, iş 9.
- Багирова И.С. Политические партии и организации Азербайджана в начале XX века (1900-1917). Баку: Элм, 1997, 336 с.
- Щажыйев И. Ермянилярин азярбайжанлыларга гарышы сойгырымы**

**сийасяти //**

**Нахчыван, 2001, № 5, с. 37-44.**

8. Сведения об организации и деятельности армянской революционной партии «Дашнакцутюн» // Революционный Восток. М., 1936, № 2-3 (36-37), с. 76-79.
9. NMR DA: f. 314, siy. 5, iş 18.
10. Karacakaya R. Kaynakçalı Ermeni Meselesi Kronolojisi (1878-1923). İstanbul: Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü Osmanlı Arşivi Daire Başkanlığı, Yayın No 52, 2001, 261 s.

Елман Ыафарли

### **THE RESULTS OF THE COLONIZATION POLICY OF TZARIST RUSSIA IN AZERBAIJAN**

The article deals with the process of the armenians migration to Azerbaijan including to Nakhchivan and hereafter their becoming the very subject in the process of national relation of the region as well as the formation of the armenians national organizations occured at the end of XIX century and their force to monger the national hostility between the azerbaijanians and armenians in Nakhchivan area and create bloodshed in this region.

Эльман Джадарли

### **РЕЗУЛЬТАТЫ КОЛОНИАЛИСТИЧЕСКОЙ ПОЛИТИКИ ЦАРСКОЙ РОССИИ В АЗЕРБАЙДЖАНЕ**

В статье изучено процесс переселения армян в Азербайджан, в том числе в Нахчivan, что являлось проявлением колониальной политики царизма, в результате чего армяне стали субъектом Национальных отношений в регионе, а также рассмотрена деятельность созданных в конце XIX-начале XX вв. армянских националистических организаций по разжиганию национальной резни в Нахчыване между армянами и азербайджанцами.

AZƏRBAYCAN MİLLİ EMLİƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

YAŞAR RƏHİMÖV  
AMEA Naxçıvan Bölmesi

**XIX ƏSRDƏ NAXÇIVANIN TƏSƏRRÜFAT HƏYATI  
(RUS MƏNBƏLƏRİ ƏSASINDA)**

Azərbaycan tarixşünashlığında yeni istiqamət alan Naxçıvan tarixinin öyrənilməsi tarix elmi qarşısında duran mühüm problemlərdəndir. Diyari-mızın tarixi dəfələrlə araşdırıcıların diqqətini cəlb etmiş, onun müxtəlisf sahələri rus tarixçilərinin işlərində də işıqlandırılmışdır. XIX əsr Naxçıvan tarixinə aid olan rus mənbələrindən diyərin bu dövr təsərrüfat hayatı haqqında maraqlı məlumatlar əldə etmək mümkündür.

XIX əsrд Naxçıvanın təsərrüfat həyatının rus mənbələri əsasında tədqiqindən aydın olur ki, bu dövrdə əyalətdə təsərrüfat çoxsahəli və rəngə-rəng olmuşdur. Bölğənin torpaqları ayrı-ayrı sahələr üçün yararlı olmaqla yanaşı, həm də çox bərəkətli idi. Ərazi ovalıq olduğuna görə taxıl, pambıq, çəltik, üzüm və bostan bitkiləri yetişdirilirdi. Tarixi mənbədə şəhərin ətrafi ilə birlikdə şumlanan torpaq sahəsinin 600 xalvar\* (Xalvar – torpaq sahəsi ölçüsü olub, onda birin yarısına bərabərdir. Xalvar həm də çəki vahididir) olduğu, onun yarısında isə pambıq, çəltik, bostan bitkiləri əkildiyi göstərilir: taxıl məhsulları (arpa, buğda) əkilən ərazi 250 xalvar, pambıq əkilən sahə 20 xalvar, çəltik əkilən sahə 10 xalvar, bostan məhsulları əkilən ərazi – 20 xalvar – cəmi 300 xalvar. Bundan başqa, şəhərdə 21 meyvə və üzüm bağı yerləşir ki, onların 11-i daha geniş sahəni əhatə edir. Bağların əhatə etdiyi ərazi 30 xalvara qədərdir (1, s. 70).

Dərələyəz mahalında buğda, arpa, noxud və meyvə yetişdirilirdi. V.Qriqoryev yazar ki, Xok mahalının torpaqları burada buğda, arpa və pabmıl əkmək üçün yararlı olmuşdur. Dərələyəz mahalının əkinə yararlı torpaqları isə əsas etibarı ilə gilli və qara torpaqlar olmuşdur. Diyarın de-mək olar ki, bütün mahallarında taxıl əkirdilər. Yazlıq buğda mart ayının sonunda əkilir, iyul ayının sonu və ya avqust ayının əvvəllərində toplanır. Yayın sonu – payızın əvvəllərində əkilən buğdanı isə iyun ayının ortaların-da toplayırdılar. Mənbələr diyarda ildə 10 min xalvar buğda toplandığını təsdiqləyirlər (1, s. 86).

Naxçıvan şəhərinin ətrafında və bu mahalin 13 kəndində əkilən dənli bitkilərdən biri də çəltik idi. Bol su və düzənlilik tələb edən çəltiyin məhsul-darlığı yüksək olurdu. Mənbələrdən məlum olur ki, çəltik Naxçıvan, Əlincə mahalının kəndlərində və Dərələyəz mahalının qərb tərəfində ən çox əkilən bitki idi. Çəltik Naxçıvan mahalında (şəhərdə və onun kəndlərində: Şix-mahmudda, Xəlillidə, Kültəpədə, Uzunobada, Həsən-Ağadizədə, Didivar-da, Nəzərabadda, Xalxalda, Şahbzuda, Qarababada, Cəhridə, Təzəkənddə, Nehrəmdə), Əlincə mahalının bir neçə kəndində (Əbrəqunusda, Culfada, Camaldında, Saltaxda, Xanağada) və Dərələyəzin qərb hissəsində əkilirdi (1, s. 88). V.Qriqoryevin verdiyi məlumatata görə 1828-ci ildə Naxçıvan dairəsində 500 xalvara yaxın və ya 10 min pud çəltik yiğilmişdi (1, s. 88).

Naxçıvan diyarı əhalisinin məşğulliyət sahələrindən biri də pambıq-çılıq idi. Araşdırılan mənbələrə görə, pambıq əsasən Xok mahalında və Əlincə mahalının bir neçə kəndində əkilirdi. Dərələyəzdən başqa, pambıq Naxçıvan mahalında – şəhərdə, Yarimcada, Şixmahmudda, Xəlillidə, Kül-təpədə, Oruc-Dizədə, Uzunobada, Həsən-Ağadizədə, Didivarda, Nəzəra-badda, Süstdə, Bulqanda, Qaraçuxda, Qahabda, Qoşadizədə, Tumbulda, Yamxanada, Təzəkənddə, Qızılburunda və Nehrəmdə, Xok mahalının bütün kəndlərində, Əlincə mahalının Ərəzin, Əbrəqunus, Culfa və Şurut kəndlərində əkilirdi (1, s. 89). «Statistik təsvir»in müəllisinin verdiyi məlu-mata görə,

1828- ci ildə Naxçıvan bölgəsində 300 xalvara yaxın və yaxud 6 min pud pambıq yigilmişdi (1, s. 89).

XIX əsrд Naxçıvan bölgəsində faydalı və gəlirli təsərrüfat sahələrin-dən biri bostançılıq idi. XIX əsrin 20-ci illərində diyarın əkilən torpaqları-nın 50 xalvarında bostan əkilmişdi. Əldə olan məlumatə görə, buradan ya-rım milyon pud bostan məhsulları yigilirdi. Bostançılıqla Naxçıvan və Əlincə mahalının aşağıdakı yerlərində məşğul olurdular: Naxçıvan şəhərin-də, Yarimcada, Şixmahmudda, Xəllillidə, Qulubəy-Dizədə, Kultəpədə, Orucdizəsində, Uzunobada, Həsən-Ağadizədə, Sirabda, Didivarda, Nəzə-rabadda, Məzrədə, Cəhridə, Qoşadızədə, Tumbulda, Yamxanada, Təzə-kənddə, Nehrəmdə, Ərzində, Əbrəqunusda, Bənəniyarda, Culfada, Kırna-da, Saltaxda, Noraşəndə, Xanağada (1, s. 90). Əkilən bostan məhsulların-dan qarşız, yemiş, qovun və b. üstünlük təşkil edirdi.

Bu dövrdə Naxçıvan bölgəsində 30 xalvar sahəni əhatə edən üzüm bağları becərilirdi. Tarixi mənbələr sübut edir ki, burada əsas etibarı ilə kişmiş üçün istifadə edilən bir xalvar üzüm sahəsindən 400 batmana yaxın üzüm yigilirdi (1, s. 91).

Naxçıvan diyarının tarixinə dair yazılı mənbələrdən biri olan «Naxçıvan şəhəri və Naxçıvan qəzası» (1882) adlı məqalədə bölgənin təsərrüfat sahələrinə aid sanballı faktlar vardır. Qəzada əkinəyarlar torpaqların 53.000 desyatın olduğunu göstərən rus müəllifi yazır: «Kənd təsərrüfatında əsas sahə bağçılıqdır. Qəzada aşağıdakı meyvə bağları vardır: ərik, alça, üzüm bağları. Naxçıvan qəzasında üzüm bağları daha geniş sahələri əhatə edir. Qafqazda çox az yer olar ki, Naxçıvanda olduğu qədər çoxlu və bol üzüm olsun. Burada özünün rənginə, böyüklüyünə, forma və keyfiyyətinə görə 60 növdə üzüm vardır» (2, s. 134).

Mənbənin təhlilindən aydın olur ki, müxtəlifliyinə görə bu növ üzüm-lər yerli adlarla adlandırılırdı. Məs: zeyni, xəlili, kişmiş, haça-baş, əsgəri, səbzi, xərci, misqalı, şir-şiri, təbərzə, kərim-kəndi, qulama və s. Ağ, qara, qırmızı, çəhrayı, yaşıl, göy, açıq sarı, sarı rəngli üzümlər bu qəbildəndir. Müəllif yazır ki, bunların içərisində şirniyyat və ya çorəz üçün ən yaxşısı əsgəri üzümüdür, haça-baş adlı üzüm növünü isə qışadək saxlamaq mümkündür. Digər bir tarixi mənbə Xok mahalının iki kəndində 6 üzüm bağının olduğunu göstərir (3, s. 334).

XIX əsrin sonlarında qəzada tütünçülüyün və pambıqcılığın daha inkişaf etdiyini göstərən mənbədə deyilir: «Son zamanlar burada tütün istehsalı da artırıldı hazırda onun bir pudu 10-30 manatdır. Qəzada arıcılıq və balıqçılıq o qədər də mühüm əhəmiyyət kəsb etmir. Araz çayında sazan və som, dağ çaylarında isə kiçik, ancaq dadlı forel balıqları olur. İndi burada barama qundlarının xəstəliyinə görə ipəkçilik tənəzzül dövrünü keçirir. Qəzada Amerika pambıqcılığından da üstün olan pambıqcılıq inkişaf etdirilir» (2, s. 135-136).

XIX əsrд Naxçıvan diyarında kənd təsərrüfatında əkinçilikdən sonra ən mühüm sahə maldarlıq idi. «Statistik təsvir»in müəllifi göstərir ki, kənd əhalisi

qədim təsərrüfat sahəsi olan maldarlıqla iqlim şəraiti imkan verdiyinə görə, Naxçıvan diyarının, demək olar ki, bütün mahallarında məşğul olurdu (1, s. 92). Maldarlıq əsas etibarilə geniş otlaklarla zəngin olan Dərələyəz mahalının şərqində yaşayan əhalinin başlıca məşğulliyətinə çevrilmişdi. V.Qriqoryevin verdiyi məlumatə görə, bu da təsadüfi deyildi, çünki buradakı torpaq sahəsinin əksəriyyəti əkinçilik üçün yararsız olduğuna görə otlakların sahəsi daha çox idi. Mənbələrdə Naxçıvan diyarında buynuzlu heyvanların sayının nəqliyyat heyvanlarından təxminən 10 dəfə çox olduğu qeyd edilir. V.Qriqoryevin əsərindən müəyyən etmək olar ki, diyardakı nəqliyyat heyvanları arasında dəvə də var imiş. Düzdür, dəvənin hansı mahallarda olması haqqında məlumat verilmir. Ehtimal etmək olar ki, dəvədən ticarət məqsədilə istifadə edilmişdir.

XIX əsrin birinci yarısında diyarda qaramalın sayında xeyli artım olduğunu dəllillər təsdiq edir. Rus tədqiqatçısı İ.Şopen bu dövrdə Naxçı-vanda 87 qatır olduğunu göstərir. Uzaq səfərlərə qatırla gedildiyi barədə xeyli məlumat vardır. Naxçıvandan qatırla uzaq ölkələrə yük daşınmasını tarixi mənbələrlə yanaşı, rus səyyahlarının məlumatları da təsdiq edir. «Statistik təsvir»də deyilir ki, XIX əsrin I yarısında Naxçıvandan Azərbay-canın bir sıra yerlərinə qatırla duz aparılırdı.

Naxçıvan bölgəsində qoyunçuluq xeyli inkişaf etmişdi. Bu barədə rus müəllifi İ.Şopenin əsərində maraqlı məlumat var. Onun fikrincə hər üç inək və camışdan biri sağlamal olurdu və hər bir qoyun və keçinin südündən ildə 2 batmana qədər pendir almaq mümkün idi (4, s. 793-795).

Diyarımızda qoyunçuluğun inkişafına təkan verən amillər iqlim, coğrafi şərait və otlakların olması idi. Bu dövrdə maldarlar müxtəlif vergilər verirdilər. Maldarlardan alınan «mal pulu» adlı vergidən bəhs edən V.Qriqoryev yazır ki, hər bir camış üçün gümüş pulla 1 manat, inək üçün 50 qəpik, bir qoyun üçün 20 qəpik, bir ulaq üçün 50 qəpik, bir yük atı üçün 2 manat 20 qəpik «mal pulu» vergisi ödənilirdi. Rus müəllifi südverməyən və qoşqu sistemində istifadə olunan öküz və kəl üçün kəndlilərdən vergi alınmadığını təsdiqləyir (1, s. 104).

XIX əsrə qəzada olan heyvanların sayı barədə mənbələr müxtəlif məlumatlar verirlər. «Statistik təsvir»in müəllifi bütün Naxçıvan dairəsində 10 000 kəl və camış, 1500 at, 200 qatır, 800 eşşək (uzunqulaq) və 15 000 qoyun, keçi olduğunu göstərir (1, s. 93). Digər bir mənbə bu dövrdə qəzada 4 min at, 20 min iribuyuzlu heyvan, 33 min qoyun və 11 min keçi olduğunu təsdiqləyir (2, s. 136).

Ariçılıq qədim zamanlardan naxçıvanlıların təsərrüfat həyatında müəyyən yer tutmuşdur. Xüsusilə Ordubadın müləyim iqlimi, zəngin bitki aləmi burada arıcılığın inkişafı üçün əlverişli şərait yaratmışdır. XIX əsrin əvvəllerində Ordubad qəzasında 2500 arı pətəyi mövcud idi (1, s. 200). Hər pətəkdən iki batman bal, bir batman mum alınır. Mənbədə bu barədə yazılıb: «Ordubadda cəmi 470 arı pətəyinə rast gəlirik,

bal çox keyfiyyət-lidir, ağılığı və ətri ilə məşhurdur – buna Ordubadın gözəl bağları zəmin yaradır» (4, s. 483).

Sonda qeyd edək ki, XIX əsrin əvvəllərində Rusiya ilə İran arasında aparılan dağlıcılı mühəribələr və ölkə daxili çəkişmələr Naxçıvanın təsərrüfat həyatına, o cümlədən taxılçılığa, bostançılığa, maldarlığa və qoyunçu-luğa ağır zərbə vurmışdır.

## ƏDƏBİYYAT

1. Григорев В.Г. Статистическое описание Нахичеванской провинции. СПб, 1833, 263 с.
2. Никитин К.А. Город Нахичеван и Нахичеванской уезд. Сборник материалов для местностей и племен Кафказа. Тифлис, 1882, 142 с.
3. Обозрение Российских владений за Кавказом в статическом, этнографическом, топографическом и финансовом отношениях. Часть IV, СПб, 1836, 339 с.
4. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединение к Российской империи. СПб, 1852, 1231 с.

**Yashar Rahimov**

## THE ECONOMIC LIFE OF NAKHCHIVAN IN 19<sup>th</sup> CENTURY (ACCORDING TO RUSSIAN SOURCES)

In this article was dedicated in 19<sup>th</sup> century the economic life of Nakhchivan according to Russian sources. At the scientific works of the Russian authors – V.Qriqorev, K.A.Nikitin, I. Shopen was researched materials, which concern the economic life of this land. It must be noted, in 19<sup>th</sup> century the economic life had been varied in Nakhchivan.

At the result was dealed problems, which was happened Russia-Iran wars and its damages to an economic life of Nakhchivan.

**Яшар Рагимов**

## ХОЗЯЙСТВЕННАЯ ЖИЗНЬ НАХЧЫВАНА В XIX ВЕКЕ (НА ОСНОВАНИИ РУСССКИХ ИСТОЧНИКОВ)

В статье на основании русских источников было раскрыта хозяйственная жизнь Нахчывана в XIX веке. Из русских авторов в произведениях В.Григорьева, К.А.Никитина, И.Шопена были исследованы матери-алы, относящиеся

хозяйственной жизни края. Было определено, что в называемый период хозяйственная жизнь Нахчывана было многосторонней. Наконец, здесь говорится о вреде, нанесённой хозяйственной жизни из-за войн, ведущихся между Россией и Ираном в XIX веке и междуусобицами внутри страны.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

---

## АРХЕОЛОЭЙА ВЯ ЕТНОГРАФИЙА

ВЯЛИ БАХШЯЛИЙЕВ  
АМЕА Нахчыван Бюлмәси

## НАХЧЫВАНЫН КЦР-АРАЗ МЯДЯНИЙЯТИ

Еркян Тунж дюврцидя гядим Нахчыван сакинляринин тарихиндя ясаслы ижтимаи-игтисади даянишиклиляр олмуш, Енеолит дюврцидя ясасы гойулан тунж металлурэйясы инкишаф етмиш, маддарлыг якинчиликдян

айрылмыш, хыш якинчилийи мейдана эялмиш, йайлаг малдарлыны инкишаф етмиш, тайфа иттифаглары йаран-мышдыр. Игтисадийатын инкишафы вя ящалинин артмасы йени йашайыш йерляринин салынmasына сябяб олмушдур. Бу дюврэ аид Ы Кцлтая, ЫЫ Кцлтая, Ашы-дашарх, Овчулартяпяси, Ы Махта Кцлтаяпяси, ЫЫ Махта Кцлтаяпяси, Халаж, Ярябиеэнжяя йашайыш йерляри, Дизя, Гарабулаг, Пловдаь, Хорну некрополлары гейдя алымышдыр.

Нахчыванын Еркян Тунж дюврц йашайыш йерляри жоърафи мювгейиня эюря дюрд группа бюлдицнэр. Биринжи группа стратеи жящатдяя ялверишли мювгедя йерляшян Овчулартяпяси йашайыш йери, икинжи группа якинчилик вя малдарлыг ццн ялверишли олан Нахчыванчай вадисинде йерляшян Ы Кцлтая вя ЫЫ Кцлтая йашайыш йерляри, ццнжц группа Ы Махта Кцлтаяпяси, ЫЫ Махта Кцлтаяпяси, Ха-лаж, Ярябиеэнжяя йашайыш йерляри, Дизя, Гарабулаг, Пловдаь некрополлары, дюрдциңц группа ися йцксяк даылыг яразидя йерляшян Хорну йашайыш йери вя некрополу аиддир.

Еркян Тунж дюврц абиляриндя, хүсусиля Ы Кцлтая, ЫЫ Кцлтая, Ы Махта Кцлтаяпясинде апарылан газынтылар эюстярир ки, Кир-Араз мяднинийяти ццн даиряви, йаҳуд дцзбужаглы артырмалары олан даиряви евляр характерик олмушдур (2, с. 100-103). Кир-Араз мяднинийятинин сон мянчялесинде дцзбужаглы биналардан да истифадя едилмишдир (15, с. 20-42). Евляр дцзбужаглы вя даиряви формада олан ожаглар вя сахсы мангаллар васитясиля гыздырылмышдыр (2, с. 103; 15, с. 40-41). ЫЫ Кцлтаяпяя дцзбужаглы ожагларын йахынлысында мянкязи инсан фигуру формасында олан налшакилли ситайиш гурьуларына да раствланмышдыр (9, с. 56-60). Бу тип фигурларын бцтцн евлярдан тапылмасы инсан-лар арасында инанж бирлийинин олдуууну вя шяр евин юз зийарятэашы олдуууну эюстярир.

Yaşayış yerlərində aparılan qazıntılar evlərin həcmi haqqında da müəyyən təsəvvür əldə etməyə imkan vermişdir. Hesablamalar göstərmişdir ki, ayrı-ayrı evlərdən ibarət olan II Kültərə əhalisi 700-900 nəfər-lük yaşayış məskəni tipində olmuşdur. II Kültərənin XII təbəqəsində bütövlükdə açılan evin diametri 5,3 m-dir. Ümumiyyətlə II Kültərədəki evlərin diametri 5,5-7,5 m arasında dəyişməkdədir. I Kültərədə aşkar edilən evlərin diametri isə 3,5-6,5 m arasındadır. Onlardan yalnız birinin diametri 7,3 m-dir (2, s. 81-100). Şübhəsiz ki, bu tip evlər cüt nigaha əsaslanan ailələrə, iri həcmli dairəvi evlər isə böyük ailələrə məxsus olmuşdur. Aşkar olunan evlərdən birinin sahəsinin 59 kv.m. olması da onun böyük ailələr üçün nəzərdə tutulduğunu göstərir. Belə hesab edirik ki, Erkən Tunc dövründə cüt nigaha əsaslanan ailə istehsalın əsas özəyini təşkil etmişdir. İqtisadiyyatın inkişafı şübhəsiz ki, kiçik ailələri öz güclərini birləşdirməyə məcbur etmişdir. I Kültərə (2, s. 229) və II

Kültəpədə aşkar olunan iri höcmli binalardan, həm də ümumi toplaniş yeri kimi istifadə edildiyini söyləmək olar. Ümumi ictimai binaların olması, ümumi idarə orqanlarının da olduğunu göstərir.

Tədqiqatlar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri insanların ideoloji görüşləri haqqında müəyyən fikirlər söyləməyə imkan verir. II Kültəpə yaşayış yerindən aşkar olunan ziyarətgahlar Naxçıvanın qədim sakinlərinin mənəvi mədəniyyəti və ideologiyasını öyənmək üçün dəyərli mənbələrdəndir. Belə ziyarətgahlardan birinə II Kültəpə yaşayış yerinin XI tikinti qatında rastlanmışdır. O, dairəvi formali binanın qalıqla-rından ibarət olmuşdur. Tədqiqat zamanı möhrə bloklardan hazırlanmış ocaq qurğusu, ocağın içərisindən heyvan sümükləri və gil qab parçaları aşkar olunmuş, onun ətrafindakı döşəmədə isə öküz buynuzu formasında hazırlanmış sitayış əşyasının parçası aşkar olunmuşdur (15, s. 25).

II Kültəpənin statiqrafiyasına əsaslanaraq bu ziyarətgahı Kür-Araz mədəniyyətinin erkən mərhələsinə aid etmək olar.

İkinci ziyarətgah II Kültəpə yaşayış yerinin VI tikinti qatında aşkar olunmuşdur. Onun döşəməsi sarı rəngli gillə suvanmışdır. Divarın özülü çay daşlarından, yuxarısı isə ciy kərpicdən hörülmüşdür. Divarın şərq tərəfində çay daşlarından qurularaq gillə suvanan səki, səkinin yaxınlığında iki dən daşı aşkar olunmuşdur. Divarın qərb tərəfində içərisi küllə dolmuş dairəvi formali ocaq, ocağın ətrafında kül yığını, heyvan sümükləri, gil qab parçaları aşkar olunmuşdur. Ocağın yaxınlığında qurbangah olduğu ehtimal olunan möhrədən düzəldilmiş dördkünc formali səkinin olduğu müəyyən edilmişdir. Səkinin yaxınlığında öküz buynuzu formasında hazırlanmış iki sitayış əşyasına rastlanmışdır (15, s.33).

I Kültəpə və II Kültəpədə aşkar olunan tapıntılar Erkən Tunc dövründə keçirilən müəyyən mərasimləri tam olmasa da müəyyən dərəcədə bərpa etməyə imkan verir. Başlıca olaraq məhsuldarlıqla bağlı olan bu mərasimlər cəmiyyətdə baş verən sosial-iqtisadi dəyişiklikləri və insanların həyat tərzini aydın şəkildə əks etdirmişdir. Nalşəkilli sitayış qurğularından birinin mərkəzi çıxıntısının insan fiquru formasında hazırlanması ehtimal ki, kişinin cəmiyyətdə artan rolunu simvolizə etmişdir. Sitayış qurğularının iribuyuzlu heyvanlara bənzədilməsi iribuyuzlu malın insanların həya-tında böyük rol oynadığını göstərir. Eneolit dövründə və Kür-Araz mədəniyyətinin erkən mərhələsində iribuyuzlu malın üstünlük təşkil etməsi də bunu təsdiq edir. Sitayış qurğularının ətrafindan aşkar olunan heyvan fiqurları mərasimlər zamanı onlardan da istifadə olunduğunu göstərir. Sitayış qurğularının ətrafında xeyli kül yığınları, heyvan sümükləri və gil qab parçalarının aşkar olunması, bu mərasimlərin keçirilməsi zamanı müəyyən yeməklər verildiyini təsdiq edir. Evlərdə aşkar olunan sitayış qurğuları göstərir ki, Erkən Tunc dövrü sakinlərinin məişətində din və sitayışlə bağlı mərasimlər mühüm yer tutmuş, onların gündəlik həyatı məhsuldarlığı təmin edən ulu əcdad, qəbilə rəhbəri, iribuyuzlu və xirdabuynuzlu

heyvanlarla bağlı olmuşdur (9, s. 56-60). Erkən Tunc döv-ründə öküz kultunun geniş yayılması, həm də xış əkinçiliyinin yaranması, iribuynuzlu maldan qoşqu qüvvəsi kimi istifadə edilməsinin də mühüm rolü olmuşdur.

Maxta Kültəpəsinin yaxınlığında aşkar olunan ziyarətgah Erkən Tunc dövrünün son mərhələsində artıq ümumi qəbilə ziyarətgahlarının olmasından xəbər verir. Dağıntıya uğramış ziyarətgahın yerində daşdan və möhrədən hörülmüş tikinti qalıqları saxlanılmışdır (13, s. 38-40). Dairəvi formalı ziyarətgahın içəri tərəfində bir sıradə düzülmüş üç daş büt, bütlərin yaxınlığında nalşəkilli ocaq qurğusu aşkar olunmuşdur (13, s. 40).

Qara rəngli tuf daşından hazırlanan bütlər aşağıdan yuxariya doğru ensizləşən stela şəklindədir. Onların başı yivşəkilli oyuqla bədənidən ayrılmışdır. Bütlərin hündürlüyü 85-99 sm, qalınlığı 11-15 sm arasındadır (13, s. 40). Bütlərin ikisinin başında maili oyuq açılmışdır. Bütlərin ziya-rətgahın içərisindən aşkar olunması onların sitayış məqsədilə hazırlanlığı-nı göstərir. Ehtimal ki, onlar qədim insanların inandığı tanrıları, yaxud tanrılaşdırılmış tayfa rəhbərlərini, ulu əcdadi simvolizə etmişdir.

İlk Tunc dövrü sakinlərinin əsas məşgulliyət formaları əkinçilik, maldarlıq, dulusçuluq, metallurgiya və metalişləmə olmuşdur (2, s. 212-216; 7, s. 43-71; 15, s. 45-116). Araşdırımlar bu dövrde xış əkinçiliyinin inkişaf etdiyini, iribuynuzlu heyvanlardan qoşqu qüvvəsi kimi istifadə olunduğunu təsdiq edir. Naxçıvanın Kür-Araz mədəniyyəti abidələrindən xeyli miqdarda gil təkər modellərinin tapılması təkərli nəqliyyatın da inkişaf etdiyini göstərir.

Kür-Araz mədəniyyətinin son mərhələsində heyvandarlıqda xırda-buynuzlu heyvanların miqdarı 70 % olmuşdur (15, s. 122). Xırda buynuzlu heyvanların üstünlük təşkil etməsi yaylaq maldarlığının inkişafına yol açmışdır. Naxçıvanın dağlıq və dağətəyi bölgələrində Erkən Tunc dövrünə aid qəbir abidələrinin aşkar olunması yaylaq maldarlığının inkişaf etdiyini təsdiq edən əsas faktlardan biridir. İlk Tunc dövrü yaşayış yerlərinin bir qrupunda, o cümlədən Ərəbyengicə, Xalac, Ovçular təpəsi, I Maxta Kültə-pəsində Orta Tunc dövrü təbəqəsinə rastlanmaması, onların müəyyən dövrdən sonra tərk edildiğini təsdiq edir (10, s. 20).

Yuxarıda qeyd edilənlərə əsasən, belə nəticəyə gəlmək olar ki, bu dövrdə iqtisadiyyat inkişaf etmiş, sosial münasibətlərdə müəyyən irəliləyiş yaranmışdır. Əkinçilik və maldarlığın intensiv inkişafı izafə məhsul istehsa-lının yaranmasına, sənətkarlığın müxtəlif sahələrinin tərəqqisinə stimul ya-ratmışdır. Bu dövrdə maldarlıq əkinçilikdən ayrılmış, dulusçuluq, metal-işləmə, daşışləmə sənətkarlığın əsas sahələri kimi inkişaf etmişdir (10, s. 22).

Erkən Tunc dövründə sosial-iqtisadi inkişafı şərtləndirən əsas amillərdən biri də mədəni əlaqələrin inkişafı olmuşdur. Məlum olduğu kimi, Yaxın Şərqi ölkələri və

qonşu Cənubi Qafqaz xalqları ilə intensiv əlaqələr Eneolit dövründən mövcud olmuşdur. Bu dövrdə Kür-Araz mədəniyyətinin olduqca geniş ərazini əhatə etməsi, bu əlaqələrin çoxsahəli olmasından xəbər verir. Erkən Tunc dövründə Naxçıvan abidələri Urmiya rayonunun abidələri ilə vahid iqtisadi-mədəni rayona daxil olmuşdur. Bu rayonların arxeoloji abidələrindən aşkar edilən keramika məmulatı forma və bəzəmə stilinə görə bir-biri ilə yaxın bənzərlik təşkil edir. Ehtimal ki, bu bölgənin dulusçuluq məmulatı Şərqi Anadoluya və Kiçik Qafqazın cənub-şərq ətəklərinə doğru yayılmış və burada mədəni inkişafa müəyyən təsir etmişdir (15, s. 137).

I Kültəpə və II Kültəpənin Erkən Tunc dövrü təbəqəsindən aşkar olunan bir qrup keramika məmulatı və metal əşyalar Mesopotamiya ilə iqtisadi mədəni əlaqələrin davam etdiyini aydın şəkildə göstərir (2, s. 123). II Kültəpənin straqrafiyasına əsaslanaraq demək olar ki, Kür-Araz mədəniyyəti tayfalarının Ön Asiya ölkələri ilə iqtisadi-mədəni əlaqələri Erkən Tunc dövrünün ilk mərhələsindən mövcud olmuşdur. Şübhəsiz ki, qədim Şərqi ölkələri ilə əlaqələr qarşılıqlı xarakterdə olmuşdur. II Kültə-pənin Kür-Araz mədəniyyətinə aid təbəqəsindən aşkar olunan mavi sırlı pasta muncuq da Yaxın Şərqi ölkələri ilə əlaqələrin olduğunu təsdiq edən faktlardandır. Mavi sırlı pasta muncuqların Misir və Mesopotamiyadan gətirildiyi araşdırmaclarla müəyyən olunmuşdur (5, s. 189; 12, s. 55). Araş-dırmaların indiki səviyyəsinə dayanaraq demək olar ki, qədim Şərqi ölkələri ilə ticarət əlaqələrində Naxçıvanda istehsal olunan duz, metal və dulusçuluq məmulatı mühüm yer tutmuşdur.

Naxçıvanın Erkən Tunc dövründə aid arxeoloji abidələrin tədqiqi müxtəlif istehsal sahələrinin, o cümlədən daxili mübadilənin artdığını aydınlaşdırılmışdır. Arxeoloji tapıntılar bu münasibətlərin Erkən Tunc dövrünün final mərhələsində xüsusilə inkişaf etdiyini göstərir. Daxili müba-dılənin inkişafı sərvətin müəyyən qrup adamların əlində toplanmasına, sosial münasibətlərdə əsaslı dəyişikliyə səbəb olmuşdur. II Kültəpənin Erkən Tunc dövrü təbəqəsinin son mərhələsinə aid müəyyən planda tikilmiş dördkünc formalı bina qalıqları və müdafiə divarı sosial münasibətlərdə və ictimai quruluşda ciddi dəyişikliklərin olduğundan xəbər verir (15, s. 134).

Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi göstərir ki, bu dövrdə cəmiyyət inkişaf etmiş patriarchal münasibətlərlə xarakterizə edilir (2, s. 237; 14, s. 94, s. 132; 10, s. 22). Şübhəsiz ki, istehsalın mürəkkəb və çoxsahəli xarakter alması cəmiyyətdə kişilərin rolunu artırmış, kişi əməyinin birinci yerə çıxmasına səbəb olmuşdur (10, s. 22). Kişinin hökmran olduğu ailə cəmiyyətin özəyini təşkil etmişdir. Qarabulaq, Xornu qəbir abidələrin tədqiqi Erkən Tunc dövrünün sonunda əmlak bərabərsizliyinin olduğunu təsdiq edir. Böyük ailələrin formallaşması, istehsalın təşkili və mülkiyyətin qorunması müəyyən ictimai təşkilatların yaranmasını zəruri

etmişdir (10, s. 23). II Kültəpənin Kür-Araz mədəniyyətinə aid sonuncu tikinti qatında müdafiə divarının və çoxotaqlı evlərin aşkar olunması bununla bağlıdır (15, s. 38). Azərbaycanın Kür-Araz mədəniyyətinə aid yaşayış yerlərinin ətrafına müdafiə divarlarının çəkilməsi də bununla bağlı olmuşdur. Tayfalararası toqquşmaların mövcud olduğu bu dövrün idarə forması ehtimal ki, hərbi demokratiya olmuşdur (10, s. 24).

Kür-Araz mədəniyyətinin mənşeyi ilə bağlı tədqiqatçılar arasında müxtəlif fikirlər olmasına baxmayaraq bu mədəniyyətin Cənubi Qafqazda formalaşlığı qəbul edilmişdir. Bəzilərinin fikrinə görə, bu mədəniyyət Qaf-qazda və Şimali İranda, digərlərinə görə isə Şərqi Anadoluda və Arazın orta axarlarında formalaşmışdır. Son illərin araşdırması göstərir ki, bu mədəniyyətin formalaşlığı əsas rayonlardan biri Naxçıvan ərazisi olmuşdur. Azərbaycan, o cümlədən Naxçıvan abidələrinin tədqiqi təsdiq edir ki, Kür-Araz mədəniyyəti Eneolit mədəniyyəti əsasında inkişaf etmişdir. Kür-Araz mədəniyyətinin Eneolit mədəniyyəti ilə bağlılığı Urmiya hövzəsi və Naxçıvan abidələrində xüsusiilə aydın izlənilir. Eneolit mədəniyyətindən Kür-Araz mədəniyyətinə keçid Göytəpə, Yanıqtəpə, Ovçular təpəsi, Xalac, II Kültəpənin keramika məmulatında aydın şkildə izlənmişdir. Ümumiy-yətlə, Urmiya hövzəsi və Naxçıvanda yerləşən İlk Tunc dövrü abidələrində mədəni təbəqənin qalınlığı, Kür-Araz mədəniyyətinin bütün mərhələlərinin aydın izlənilməsi, Kür-Araz mədəniyyətinə aid təbəqənin Eneolit təbəqəsini örtməsi təsdiq edir ki, bu rayon Kür-Araz mədəniyyətinin formalaşlığı əsas ocaqlardan biri olmuşdur (6, s.24; 10,s. 25). Lakin qeyd etmək lazımdır ki, Urmiya hövzəsi ilə bağlı olan Naxçıvanın Kür-Araz keramikası bir sıra lokal xüsusiyyətlərinə görə digər regionların keramikasından fərqlənir. Bu fərqlər ocaq qurğuları və metal əşyalarда da özünü aydın göstərir. Şimalda Şimali Qafqaz və Dağıstan, Cənubda Urmiya hövzəsi, qərbdə Suriya və Fələstinədək yayılan Kür-Araz mədəniyyəti müəyyən lokal xüsusiyyətləri ilə fərqlənmişdir. Tədqiqatçılar qəbir abidələrinin müxtəlifliyinə əsaslanaraq əhalinin etnik tərkibcə fərqli olduğunu qeyd etmişlər. Kür-Araz mədəniy-yətini hind-avropalılar, Nax-Dağıstan dil qrupuna aid edən tədqiqatçıların fikirləri ilə razılışmaq olmaz. Hər şeydən əvvəl bu mədəniyyətin yaranma ocağı Cənubi Qafqaz olduğundan onun kənardan gətirildiyini söyləmək doğru deyil. Kür-Araz mədəniyyətinin lokal variantlarının müəyyən tayfa-larla bağlanması tamamilə təbiiidir. Azərbaycanın cənubunda, o cümlədən Cənubi Azərbaycan və Naxçıvanda Kür-Araz mədəniyyətinin daşıyıcıları türkdilli kuti, lullubi, su və turukki tayfalari olmuşdur (1, 77-83). Bu tayfaların Urmiya hövzəsi və Mesopotamiyadakı fəaliyyəti ilə bağlı yazılı mənbələri məlumatları e.ə. III minilliyin sonuna aiddir. Tədqiqatlar e.ə. III-I minilliklərdə Cənubi Azərbaycan əhalisinin kuti və lullubilərdən ibarət olduğunu göstərmişdir (11, s. 5-8). Bu tayfaların etnik baxımdan Elam və Zaqro-Elam dil qrupuna aid tayfalara yaxın olduğu, bu dövrdə Azərbay-canda şumer

dilinin də yayıldığı qeyd edilmişdir (4, s. 84, 105-107). Naxçıvanın zəngin toponimikası da onların varlığından xəbər verir. Onlar ara-sında aparıcı rol kuti, lullubi su və trukkilərə məxsus olmuş e.ə. III-II minilliklərdə Urmiya gölü hövzəsində bu tayfaların siyasi qurumları mövcud olmuşdur (16, s. 335-337). Naxçıvan qədim sivilizasiya mərkəz-lərindən aralı olduğu üçün bu ərazidəki siyasi qurumlar haqqında yazılı mənbələrdə məlumat qalmamışdır.

## ƏDƏBİYYAT

1. Azərbaycan tarixi. Z.M. Bünyadov və Y.B. Yusifovun redaktəsilə, I c., Bakı: Azərnəşr, 1994, 496 s.
2. Абубулаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку: Элм, 1982, 316 с.
3. Абубулаев О.А. Археологические раскопки в Кюльтепе. Баку: Изд- во АН Азерб. ССР, 1959, 134 с.
4. Алиев И.Г. История Мидии. Баку: Элм, 1960, 606 с.
5. Алиев В.Г. Культура эпохи средней бронзы Азербайджана. Баку: Элм, 1991, 256 с.
6. Aşurov S.H. Naxçıvanda arxeoloji tədqiqatlar. Bakı: Nafta-Press, 2003, 120 s.
7. Aşurov S.H. Naxçıvanın İlk Tunc dövrü keramikası. Bakı: Nafta- Press, 2002, 158 s.
8. Bahşaliyev V.B. Nahçıvan arkeolojisi. İstanbul: Arxeoloji ve Sanat, 1997, 128 s.
9. Бахшалиев В.Б., Алиев В.Г. Об одном хозяйствственно-бытовом комплексе из Кюльтепе II. Доклады АН Азерб.ССР, 1989, с. 56-60.
10. Vaxşəliyev V.B., Seyidov A.Q. Naxçıvanın qədim tarixi. Bakı: Azərbaycan, 1995, 62 s.
11. Дьяконов И.М. Некоторые лингвистические данные к проблеме связей населения Восточного Закавказья с древним Востоком в III-I тысячелетия до н.э. Материалы семинара по проблеме происхождения и формирования Азербайджанского народа. Баку, 1966, с.5-8.
12. Cəfərov H.F. Azərbaycan e.ə. IV minilliyyin axırı I minilliyyin əvvəlində. Bakı: Elm, 2000, 187 s.
13. Əliyev V., Aşurov S. Maxta Tunc dövrü abidələri. Azərbaycanda arxeologiya və etnoqrafiya elminin son nəticələrinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 1992, s.38-40.
14. Исмаилов Г.С.Археологические исследование древнего поселения Бабадервиш. Баку: Элм, 1978, 101 с.
15. Сейдов А.Г. Памятники Куро-Аракской культуры Нахичевани. Баку:

- Билик, 1993, 164 с.
16. Yusifov Y.B. Qədim Şərq tarixi. Bakı: Bakı Universiteti nəşriyyatı, 1993, 496 s.

**Veli Bakhshaliyev**

### **THE KUR-ARAZ CULTURE OF NAKHCHIVAN**

The investigation of the monuments situated in Nakhchivan has enabled to elucidate some problems connected with the origin and development of the Kur-Araz culture. The investigation shows that the Kur-Araz culture in Nakhchivan appeared and developed on the basis of Eneolit culture. The investigation of Kur-Araz culture monuments enables to follow the change in the social-economic structure of the tribes of Kur-Araz culture and the system of the appearance of summer pasture cattle-breeding. The research affirms that the Kur-Araz culture was created by the aborigens who lived here till the Eneolit stage.

**Вели Бахшалиев**

### **КУРО-АРАКССКАЯ КУЛЬТУРА НАХЧЫВАНА**

Археологические памятники, расположенные на территории Нахчывана имеет важное значение для изучения генезиса и особенностей развития Куро-Аракской культуры. Исследования показывают, что Куро-Аракская культура развивалась на основе Энеолитической культуры. Археологические материалы, обнаруженные из этих памятников позволяют изучать последовательное развитие социально-экономических изменений и появления яйлажного скотоводства в куро-аракском обществе. На основе археологических материалов можно сказать, что в созидании этой культуры особую роль сыграли аборигены Нахчывана.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏVƏRLƏRİ  
*Ictimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**HACI QADİR QƏDİRZADƏ**  
AMEA Naxçıvan Bölmesi

## **XIZIR PEYĞƏMBƏR, ŞEYX NİZAMI, «İSKƏNDƏRNAMƏ» VƏ ƏBƏDİ HƏYAT MƏSƏLƏSİ**

Azərbaycan türklərinin inanclar sistemində Xızır peyğəmbərlə bağlı məqamlar xüsusi yer tutur. İnama görə Hz. Xızır (ə.s.) darda qalanlara yardım edir, yol azanlara yol göstərir, xəstələrə şəfa verir. Naxçıvanda, qışın ən qarlı, çovğunlu vaxtı hesab edilən «Kiçik Çillə»də Xızır peyğəm-bərin şərəfinə «Xıdır Nəbi» bayramı keçirilir. Oxşar adətə Anadolunun doğusunda da əməl olunur. Ümumiyyətlə, Anadolu və Avropa türkləri arasında mayın 6-da Xıdır – İlyasla əlaqəli mərasim keçirilməsi geniş yayılmışdır (7, s. 272-281).

Azərbaycan şifahi xalq ədəbiyyatında Xızır peyğəmbərlə bağlı rəvayətlər, folklor nümunələri xüsusi yer tutur. O, aq, boz, kürən və s. rəngli atlarda, müxtəlif qiyafələrdə təsvir edilir. «Kitabi Dədə Qorqud»da Buğacla bağlı boyda Buğac ağır yaralandıqdan sonra boz atlı, yaşıł donlu Xızır peyğəmbərin onun üstünə gəldiyi məlum olur: «Ana, ağlamagil mənə bu yaradan ölüm yoxdur, qorxmagil ! Boz atlı Xızır mənə gəldi. Üç kərə yaramı sığalladı. Bu yaradan sənə ölüm yoxdur dedi. Dağ çıçayı, ana südü sənə məlhəmdir – dedi» (3, s. 29). «Aşıq Qərib» dastanında Hz. Xızır aq atlı təsvir edilir. Araşdırmaşalar sübut edir ki, Hz. Xızır təkcə dara düşən adı insanlara deyil, seçkinlərə, övliya və ərənlərə də yol göstərmüşdür. «Qurani Kərim»də Xızırın adı peyğəmbər kimi çəkilməsədə islamşunaslar onu peyğəmbər hesab edir və Kəhf surəsi ayə 61-82-də bəhs olunan hadisələrin Musa peyğəmbərlə Hz. Xızır (ə.s.) arasında baş verdiyini önə sürürlər. Həmin ayələrdən Hz. Xızırın Hz. Musaya doğrunu bilməyi öyrətdiyi məlum olur: «Musa, ona sənə öyrədilənlərdən, mənə, doğrunu tapmama yardım edəcək bir bilgi öyrətmən üçün sənə tabe olummu? - dedi» (Kəhf surəsi, ayə 66).

Adam dedi: «Doğrusu sən mənimlə bərabərliyə əsla səbir edə bilməzsən» (Kəhf surəsi, ayə 67). Sonrakı ayələrdən bəlli olur ki, həqiqətən Musa peyğəmbər onun bilgisi qarşısında səbir edə bilməmişdir.

Beləliklə, Xızır peyğəmbərin yüksək məqama malik olmaqla Musa peyğəmbərə bilgi verdiyi məlum olur. Deməli, o, hikmət sahiblərinə də hik-mət vermişdir.

Bu istiqamətdə araşdırmaşalar apararkən Şeyx Nizaminin yaradıcılığında da Hz. Xızırla bağlı məqamlarla rastlaşdıq. Yaradıcılığının ilk dövr-lərində Hz. Xızır (ə.s.)la bağlı məsələlər diqqəti o qədər də cəlb etmir. Hətta şair onu özündən razi halda anır:

Nuh - sənət ümmanımda batar, kəsər səsini,  
Xızır - sənət çeşməmdə sindirar öz kuzəsini ( 5, s. 45 ).

Nizami gəncliyində şəriət mərhələsində olduğu üçün özünü çox bilgin sayır, insanlığın «ikinci atası»na- Nuh peyğəmbərə, Allahın hökmü ilə Qiymətə qədər

əbədi həyat qazanmış, çox hikmət sahiblərini öyrətmiş Xızır peyğəmbərə meydan oxuyur.

Zaman keçir, dörd böyük əsər yazıb şöhrəti yüksələn ustad yorğun-laşır. Bu yazılar Nizamiyə layiq olsa da Şeyx Nizami ayrı havada, ayrı eşqi-dədir. Həmin eşq «Sirlər xəzinəsi»ndən başlayıb arifliyə, şeyxliyə doğru aparan bir eşq, Rəbbinə yüksələn kamil eşqidir. Cavanlığında eşqin şəriət mərhələsində, nəfsin tam kamilləşmədiyi bir dövrdə:

Nuh-sənət ümmanımda batar, kəsər səsini,

Xızır – sənət çəsməmdə sindirar kuzəsini, deyən şair «İskəndərna-mə»ni yazmaq istəyərkən tam yorğun, zəif görünür. Yorğunluq düşkünlüyü gətirib çıxarmış, hiss etmişdir ki, düşündüyü məqamda deyil:

Ey könül, böyüklük almadan ələ

Böyüklər yerində oturma hələ (6, s.36).

Ustad şair qarşısına ələ bir məqsəd qoymuşdu ki, ona nail olmaqla istədiyi məqama yüksəlsin. Bu mərhələyə çatmaq üçün onun nəfsinin paklanması başlayır. Tarixdə fatih, ədalətli hökmədar və peyğəmbər titulu daşıyan bir şəxsiyyətdən yazmaq, sözləri nizamlamaq çox çətin idi. Buna xüsusi hazırlıq gərəkirdi. Ustad isə yaşı əlliyə çatdırılmış, çox yorğundur:

Əlliyə çatınca dəyişir əhval,

Dəyişir yaşayış, dəyişir hər hal.

Baş ağır yüklerdən daşa vuruldu,

Bu dar keçidlərdə dəvəm yoruldu (6, s. 34).

Nizami yorğunluqdan çıxməq, qüvvəsini bərpa edib bəlkə də bütün yaradılığına şahlıq edəcək şah əsər yazmaq üçün yol arayır. Kənardan veriləcək güc axtarır. Bu güc - ilham, təzələnmə, həyatı dəyişmə, ancaq Ali məqama bağlanma ilə əldə edilə bilərdi. Nizami mənəvi hazırlığını belə təsvir edir:

Xalq ilə söhbəti, ülfəti atdım,

Dünyada dincliklə dövlət yaratdım.

Nəfsin noxtasın bərk tutdum qırx gün (6, s. 40-41).

Yuxarıdakı misralardan aydın olur ki, Nizami insanlardan ayrılmış, həyatını tənhalıqda keçirməklə təsəvvüf elmində, irfanda «dərviş cilləsi» adlanan qırx gün müddətində xüsusi ayinlər yerinə yetirərək ruhunu, nəfsini təmizləmişdir.

Hər cillə qırx gündür, xəlvəti mindir.

Bu yerdə məclisə girmək çətindir (6, s.39).

deyən şair «cillə oturmağ»ın böyük məsuliyyət tələb etdiyini bildirir. Ərkana görə cillə oturan adam 40 gün müddətində, gecə - gündüz bilmə-dən daim zikirdə olmalı, məcburi ayinləri yerinə yetirməlidir. Gün ərzində bir miqdar qaynanmış arpa və bir cam qaynar su ilə keçinməli, nəfsini tam öldürməli, hər cürə naz - neymətdən, dünya həzzindən əl çəkilməlidir.

Dörd divar içində keçirdim həyat.  
 Hər arpa ki, atdım bu dəyirmana,  
 Bir inci yaratdım gövhər alana.  
 Eşq olsun, söz düzən böyük şairlər,  
 Kiçik bir arpadan yaradır gövhər.  
 Saralmış çöhrəmdə quruyan yaşdan  
 Çəkdim divarımı palçıqlı saman.  
 Vücudum burada arpayla yaşar,  
 Ürəyim orada xəzinə saçar (6, s. 41).

Məlumdur ki, hər bir cillə oturanın şeyxi, mürşidi, piri olur. Nizami-nin yaradıcılığı, xüsusən «İskəndərnamə»nın yazılması şəraiti və səbəbi ilə tanışlıqdan bəlli olur ki, kimsə ona mürşidlik etməmişdir. Çünkü Nizami özü şeyx idi. Müasirlərindən kiminsə ona pir olması mümkün deyildi. Böyük hal, elm və hikmət sahibi olan ustadın «cillə oturması» elmi - billah üçündür. Elmi - billah, elmi həqiqətdir, hal elmidir, mərifət elmidir, eşq elmidir, batın elmidir, lədūnnl elmidir, südür elmidir, qəlb elmidir. Şeyx Nizami artıq:

Eşqidir mehrabı uca göylərin ifadəsindən daha ucadadır. Mehrabdan göylərə yüksəlmışdır. Elmi - billah ayıbların örtülməsi, günahlardan kəfarətdir. Elmi - billah hikmətdir ki, «Qurani Kərim»də çox xeyirlə anılır: «Allah hikməti istədiyinə verər, kimə hikmət verilirsə demək ona daha çox xeyir verilmişdir. Ancaq ağıl sahibləri düşünüb ibrət alırlar» (Bəqərə surəsi, ayə 269).

Hikmətin isə Peyğəmbərlərə və seçkinlərə verildiyi məlumdur. Elmi - billah Allaha yüksələn yoldur. Elmi öyrənmə ilə olur. Hikmət acliqla, səbirlə, şükürlə, həmdlə. Hikmət vergidir, Allah vergisidir. Qurani Kərimdə buyurulur: «İstədiyini pak edən yalnız Allahdır» (Nisə surəsi, ayə 49).

Şeyx Nizami arınıb qədərə boyun əyib, səbir, şükür ilə Rəbbindən istəyir.

Mən də bir acizəm, kömək ol Allah.  
 Tək sənin işindir bəndəpərvərlik,  
 Mənim vəzifəmdir etmək bəndəlik (6, s. 19).

İslamda qulun həddini bilməsi xüsusi məqamdır. Bu məqam ibadətin əsasıdır, həmin anda ustad Allahından hər şeydən öncə mənəvi bütöv-lük, dözüm istəyir:

Zülmətin qəlbindən üzümə yol aç  
 Fəzilət ayından yoluma nur saç.  
 Məni yol kəsəndən sən özün qurtar,  
 Elə et, üstümə gəlməsin əgyar.  
 Əvvəl şükər çatdır, sonra dövlətə,  
 Əvvəl səbirə çatdır sonra zillətə (6, s. 19).

Şair «fəzilət ayı» deyərkən Ramazan ayını nəzərdə tutur. Son misralardan Nizami Gəncəvinin iki böyük sıfəti aşkar olur: Şükürullah, Səbrullah. Məqama yüksəlmək üçün cillə oturan şair Rəbbi ilə öz arasındakı pərdələri özü qaldırır, kimi isə aracı tutmur: «And olsun, insanı biz yaratdıq və nəfsinin ona piçildadiqlarını bilirik və biz ona şah damarından daha yaxı-nıq» (Qaf surəsi, ayə 16). Bu məqamda olanlara hikmət qeybdən gələr. Nizami də «İskəndərnəmə»ni yazmaq üçün qeybdən hidayət, hikmət arayır. Nəhayət niyaz qəbul olunur. Əsərin «Xızırın Nizamiyə təlimi» hissəsindən bu aydın görünür:

Cismani qulaqla duya bilməyən,  
Bir sirri mənə Xızır öyrətdi dünən (6, s. 43).

Bu misralardan məlum olur ki, Nizami Xızır Peyğəmbərdən hikməti eşitmə, dinləmə yolu ilə almamışdır. Çünkü bu eşitmədən yuxarıdır, ilham almaq-dır. Allah sevimli qulunun qəlbini Hz. Xızır vasitəsi ilə ilham etmişdir:

Gövhər qaz İskəndər mədənlərindən,  
Gövhəri İskəndər alacaq səndən (6, s. 45).

Mətindən Hz. Xızırın Nizamiyə əsəri necə yazmağı, hansı məqamlara diqqət yetirməyi söylədiyi məlum olur:

Xızırın sözlərin eşitdikcə mən,  
Beynimdə bir xəyal doğdu yenidən.  
Qəlbimdə yer tutdu, qəbuldur deyə,  
Ürəkdən doğan söz yatar ürəyə.  
Mənə bu saf öyüd əsər edincə,  
İnciyə dil açdım incədən-incə (6, s. 45).

Bundan sonra böyük sənətkar İskəndər haqqında dastan yazmağa başlayır. Elə bir şəxsiyyət ki, üç məqamı özündə birləşdirmişdir: Fatih, adil hökümdar, Allahın elçisi. Şair deyilən üç xüsusiyyəti ayrı-ayrı qapı adlandırır:

Üç qapı tikdim, üç xəznə demək,  
Çəkdirim hər qapıda ayrıca əmək (6, s. 46).

Bəzi məqamlara da münasibətimizi bildirmək istərdik. Hər şeydən önce Şeyx Nizami əsəri yazarkən bir sıra mənbələrə müraciət etdiyini, onlara tənqidi yanaşığını göstərir:

Vurdum tarixləri mən bir- birinə,  
Baxdım Firdovsinin öz əsərinə.  
Hər iki rəvayət məncə pozuqdur,  
Uydurma sözlərdir, həqiqət yoxdur (6, s. 63).

Əsərdə Xızırın Şeyx Nizamiyə yol göstərməsi, ilham verməsi ilə yanaşı onun əbədi həyat axtaran İskəndərə də rəhbərlik etməsindən bəhs olunur:

Söylədi o zaman böyük İskəndər  
Ona rəhbər olsun Xızır Peyğəmbər (6, s. 381).

Poemadan bəlli olur ki, Xızır Peyğəmbər irəlidə gedib suyu tapır:

Hər iki gözünə doldu bir işiq.

Aşağı yenərək dərhal soyundu,

Doyunca həm çımdi, həm də yuyundu.

Doyunca içdi o həyat suyundan

Əbədi həyata çatdı arayan

Atına içirdi, çımdirdi onu (6, s. 383).

Məlum olur ki, İskəndər gəlib çatınca su gözdən itir, Xızır Peyğəmbər isə utandığından yoxa çıxır.

Digər bir rəvayətdə bu səfərdə Xızırla İlyasın birlikdə olduqları, onla-rin yolda yemək üçün quru balıq götürdükləri və bu balığın suya düşməklə canlandılarından danışılır. Beləliklə, bunun abi-həyat olduğunu bildilər, içib əbədi həyat qazandılar. Bu rəvayət Qurani Kərimin Kəhf surəsində Musa (ə.s) peyğəmbərlə Hz. Xızırın görüşməsi qissəsinə uyğun gəlir (Kəhf surəsi, ayə 60- 82). Burada da quru balığın suya düşüb dirilməsindən söhbət gedir: «Hər ikisi, iki dənizin birləşdiyi yerə gəlinəcə balıqlarını unutdular. Balıq dənizdə bir yol tutub getmişdir» (Kəhf surəsi, ayə 61).

Su vasitəsi ilə əbədi həyat qazanmaq, xəstəliklərdən qurtarmaq, gəncliyə qayıtməqla bağlı inamlara Dədə Qorqudda (3, s. 547-548), Koroğlu dastanında Qoşabulağın qaynaması (4, s. 20), Bilqamış dastanında Utnapistinin Dünya Tufanından sonra əbədi var olması inamlarında (1, s. 93) və digər yerlərdə də rast gəlirik.

Təbii ki, biz Nizamişunas deyilik, lakin Xızır Peyğəmbərlə bağlı araşdırmaclar bəzi məqamlara nəzər yetirməyimizə səbəb oldu. Düşünürük ki, ustad şairin dünyabaxışı, həyatı ilə bağlı məsələlərə döñə - döñə qayıtməq, onları dərindən araşdırmaq Nizami ırsının hərtərəfli təhlil edilməsinə səbəb olar.

## ƏDƏBİYYAT

1. Bilqamış dastanı. Bakı: Gənclik, 1985, 104 s.
2. Жирмунский В.М. Тюркский героический эпос. Ленинград: Наука, 1974, 728 с.
3. Kitabi Dədə Qorqud. Bakı: Yaziçı, 1988, 265 s.
4. Koroğlu dastanı. Bakı: Gənclik, 1975, 365 s.
5. Nizami Gəncəvi. Sirlər Xəzinəsi. Bakı: 1988, 621 s.
6. Nizami Gəncəvi. İskəndərnamə. Bakı: 1982, 668 s.
7. Numan Kartal. Kocacıkta Hıdırlez gelenekleri. V MTHKK elenek, görənek, inamlar seksiyonu bildirileri. Ankara, 1997, 424 s.

Haji Kadir Kadırzade

## **PROPHET KHIZIR, SHEIKH NIZAMI, "ISKENDERNAME" AND PROBLEM OF ETERNAL LIFE**

This article held in research of the art Iskendername, which written by sheikh Nizami it is well - known that's at this work had been influence prophet Khızır. Therefore Nizami especial was prepare and carried out same rituals. At the same time in this article was dedicated problem of eternal life.

**Гаджи Гадир Кадирзаде**

## **ПРОРОК ХЫЗЫР, ШЕЙХ НИЗАМИ, «ИСКАНДАРНАМЕ» И ВОПРОСЫ О ВЕЧНОЙ ЖИЗНИ**

В статье речь идет об условиях написания поэмы «Искандарнаме». Было выявленно, что при написании поэмы Шейх Низами провел жизнь в особых условиях. Он 40 дней ни с кем не связался, то есть жил в одиночестве, которое называлась «Дервиш чиллеси». Потом к нему появился пророк Хызыр и объяснил ему как писать об Искандере.

В статье также исследованы вопросы, связанные с вечной жизнью.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

**TÜRKAN QƏDİRZADƏ**  
AMEA Naxçıvan Bölməsi

## **İSLAMAQƏDƏRKİ İNAMLAR SİSTEMİNDƏ GÜNƏŞ VƏ ODLA BAĞLI MƏRASİMLƏR**

Bəşər cəmiyyəti formalaşlığı dövrdən insanlar təbiətdə, səmada baş verən dəyişikliklərin canlı şahidi olmuş və bu hadisələri öz həyatları ilə əlaqələndirməyə çalışmışlar. Bir çox halda Göt and yerinə çevrilmişdir: «Göyərən göy çadırı and olsun». Günəşə və onun işığına and içmə də geniş yayılmışdır. Toplanan materiallardan aydın olur ki, yaxın keçmişə qədər insanlar hər səhər Günəş doğanda onu 3 dəfə salamlayıb sonra işə başlayırmışlar. Günümüzdə də Günəşlə bağlı alqış və andlardan istifadə edilir. «Ağ günə çıxasan», «Günəş haqqı», «Günə kor baxım» və s. Günəşə, oda sitayış inamı zaman keçdikcə daha güclənmişdir. Xalq arasında olan inama görə, gün batandan sonra evdən tərəzi, əlek, qənd, su, achar və s. verməzlər. Məcbur qalandı qarşılığında qənd və ya iynə alırlar. Digər inama görə gün batıldıqdan sonra ev süpürməzlər bu evin bərəkətinin azalması ilə əlaqəlidir. Deyirlər ki, Günəşin işığı süpürülür ki, bir daha gəlməsin və s. İnanclar sisteminin araşdırılması sübut edir ki, odu insanlara Günəş vermişdir. Günəşin mifləşdirən əedadlarımız onun şərəfinə qurbanlar kəsmiş, müəyyən ayin və mərasimlər keçirmişlər. Qədim türklər Günəşini, odu həyat verən Tanrı saymış onları hər hansı bir bələdan qoruyacağına inanmışlar. Günəşə, oda inamın izlərinə günümüzdə də rast gəlinir. Günəş hər şeydən əvvəl insanlar üçün həyat işığı, ucalıq rəmzi hesab edilir. Əldə olan çoxsaylı ədəbiyyatlardan, toplanan materiallardan məlum olur ki, insanın torpaqdan (gildən), ağacdən, sudan, Aydan, Günəşdən törəməsi inamı geniş yayılmışdır. Oğuz xaqan bir gün Tanrıya yalvarmaqdə idi. Qaranlıq çökür və göydən mavi işiq düşür. Oğuz xaqan həmin işığa tərəf gedib görür ki, işığın içində mavi gözlü gözəl qız oturub. Mənbələrdən aydın olur ki, həmin qız güləndə mavi göy gülər, ağlasa mavi göy ağlayardı. Oğuz xaqan həmin qızla evlənir və ondan 3 oğlu olur. Birincisinə Gün, ikincisinə Ay, üçüncüsünə Ulduz adını qoyur. Mənbələrdən məlum olur ki, öz inamı ilə Təktanrıçılığı qəbul etmiş Oğuz xaqan həmin uşaqlar vasitəsilə Göt Tanrı və Yer-Su inamlarını birləşdirir (6, s. 241).

Səma cisimləri ilə bağlı inamlar insanların həyatında tutduğu mövqe ilə six bağlıdır. Günəş və odla bağlı inamlar bir-biri ilə əlaqəli olduğundan onları ayrı-ayrı düşünmək mümkün deyil. Odun əldə edilməsi bir sıra inamların formalaşması üçün

ilkin təkanlardan olmuşdur. Araşdırımlar sübut edir ki, Günəşlə bağlı inanclar çox qədim tarixə malikdir. Xalq arasında olan inama görə, Günəş kürədə qızdırılmış dəmir parçasıdır, Ulduzlar isə dəmir döyərkən kənara sıçrayan qığılçımlardır (7, s. 89). Qədim türk mifologiyasında Günəş əsas mifoloji varlıqlardan biri olmaqla təqvim anlayışı və yaz bayramı ilə əlaqəlidir. Əldə olan ədəbiyyat materiallarına əsaslanaraq demək olar ki, qədim türklər ilk yaz bayramını Günəş bayramı kimi qeyd etmişlər. Yakutlar arasında erkən yazda (əsasən aprel-may aylarında) Günəş bayramı adlı mərasim keçirilmiş. Bu mənbələrdə «İscəh», «İsiah» və ya «Saçı» mərasimi adlanır. «Saçı» hər bir qəbilənin müqəddəs saydığı və əl əməyi ilə hazırlanan məhsullara deyilir. Qımız, süd, yağ, və s. «saçı» adlanır. Günəşin şərəfinə keçirilən mərasimdə əsasən qımız (südə su qatılır həmin qarışım qımız adlanır) hazırlanıb gün doğan tərəfə səpirlər. Mənbələrdən məlum olur ki, qımız torpağı bərəkətləndirir. Qurban kəsəndən sonra onun isti qanından Günəş doğan istiqamətə səpirmişlər. Qurbanlıq heyvanın ətini mərasimdə iştirak edənlərə paylamazdan əvvəl onun ətindən bişirilən yeməyin suyundan da bir qab gün doğan tərəfə səpirlər. Eyni zamanda həmin ətddən yemək bişirib mərasimdə iştirak edənlərə paylanmış (4, s. 102). Əcdadlarımız arasında erkən yazda toy etmə geniş yayılmışdır. Bu, yazın məhsuldarlığı, artımı ilə əlaqəli olmaqla təzə ildə evlənənlərə xoşbəxtlik və səadət gətirəcəyinə inanmışlar. Günəşə qurban kəsmə adətinin izlərinə Azərbaycan ərazisində də rast gəlmək mümkündür. Toplanan materiallardan məlum olur ki, havaların tez istiləşməsini və ilin bərəkətli olmasını arzulayan əcdadlarımız öz aralarında müəyyən mərasim və ayinlər keçirmişdir. İlin axır çərşən-bəsində, yüksək bir təpənin üstündə Günəşin doğması şərəfinə kəhər qurban kəsərlər. Günəşə qırmızı rəngli kəhərin (atın) kəsilməsi yeni ildə insanlara xoşbəxtlik, səadət gətirir. Bu mərasim xalqımızın ən qədim inanclarından olub, qayaüstü təsvirlərdə də öz əksini tapmışdır. Qobustan qayaüstü təsvirlərində «qurban vermə» mərasimi geniş əks olunmuşdur (8, s. 26). Qədim türk dastanlarında atların insan kimi danışması, hər bir xətanı hiss edən, yel kimi uçan, oddan, küləkdən qorxmayan döyüş atlarına rast gəlirik. Mənbələrdən məlum olur ki, massakətlərin səcdə etdikləri bir Allah var o Günəşdir. Onlar Günəşə at qurban kəsərlər. İnama görə, Allaha ən sürətli heyvanı qurban kəsmək lazımdır. At, Günəş qədər sürətlə gedən müqəddəs törəyici heyvan kimi təsəvvür edilmişdir (3, s. 93). Liviyalarda da Günəşə qurban kəsmə adəti olmuşdur. Öncə qurbanlıq heyvanın qulağından bir parça kəsərək evlərinin damına atar sonra onu kəsərlər. Mənbələrdən aydın olur ki, Günəş və od üçün əsasən ağ rəngli at qurban kəsilərdi (3, s. 272).

Azərbaycan türkləri arasında Günəşin şərəfinə keçirilən mərasim-lərdən biri də «Qodu-qodu» adlanan ayındır. İlin axır çərşən-bəsində və ya Novruz bayramında tezdən hündür bir təpənin üstündə tonqal qalanar hamı onun ətrafına toplaşar. Mərasimdə əsasən taxta qaşıqdan, çömçədən «Qodu»nu düzəldib bir oğlan uşağının

əlinə verərdilər. Hazırlanmış gəlin-cik gülərüz olmalı idi. Xalq arasında olan inama görə «Qodu» gülərsə gün çıxar ağlasa yağış yağar. «Qodu» əsasən qırmızı rəngli parçalardan bəzədilirdi. Bəzi bölgələrdə isə «Qodu»nun alnına güzgü vururdular. Tarixi mənbələrdən məlum olmuşdur ki, qırmızı və sarı rəng Günəşin rəmziidir. Uşaq «Qodu»nu bütün kəndi gəzdirəmiş. «Qodu»nu görən hər kəs onu salamlamalı idi. Mərasimdə maraqlı cəhətlərdən biri də «Qodu»nu oğlan uşağının gəzdirməsidir. Azərbaycan mifologiyasına, xalq arasında olan rəvayət və əfsanələrə nəzər salsaq görərik ki, əvvəllər Günəş qız, Ay isə oğlan olmuşdur. Mərasimdə «Qodu»nun oğlan uşağının gəzdirib Günəşini çağırması da məhz bununla bağlıdır. İnama görə, Günəş (qızı) Ay (oğlan) səsləsə tez gələr. Kainatın yaradıcısı olan Günəşin iki qızı var: «Saçlı qız» və «Keçəl qız». «Keçəl qız» qış, «Saçlı qız» isə yazdır. Təqvim mərasimlə-rindən məlum olur ki, insanlar erkən yazda Günəşdən «Keçəl qızı» aparıb «Saçlı qızı» götirməsini istəyirlər. «Keçəl qız» məsələsinə gəlincə qış məhsul-suzdur, ağacları, çölləri çılpaq etməsi, Günəş istiliyinin az olması ilə bağlıdır. Yaz isə məhsuldarlıq, artım və bolluqla əlaqəli olaraq «Saçlı qız» adla-nır.

Əldə olan ədəbiyyatlardan məlum olur ki, Türk xaqqanları özlərini Günəşin oğlu saymışlar. Bir mənbədə göstərilir ki, Türk xaqqanlarından biri düşmənlərdən qaçarkən çay kənarına gəlmış, çayı keçə bilməyəcəyini görüb «Mən Günəşin oğluyam» demiş, çayda olan balıqlar, qurbağalar ona körpü olmuşlar (11, s. 66). Günəşin hakimiyyət verməsi inamı digər türkdilli xalqlar arasında da özünü göstərir. Qədim türklər xaqqan seçiləcək adamı keçənin üstündə oturdub onu yuxarı qaldırıb 9 dəfə Günəşin ətrafında çevirirmişlər. Bu adət günəşin gələcəkdə xaqqanı qoruyacağı ilə bağlıdır (9, s. 153). Altaylar Günəşini Tanrı saymış, yakutlar isə yenilməz qəhrəmanların onlara Günəş tərəfindən göndərildiyinə və doğulan körpə uşaqlarına adın Günəşin verdiyinə inanmışlar. Şamanlar uğur rəmzi olaraq paltarlarına və davullarına onun şəkilini çəkər, şumerlər isə Günəş doğarkən ona səcdə edərdilər (1, s. 136). Toplanan materiallardan məlum olur ki, yaxın keçmişə qədər Gəmiqayada yayın ilk günü Günəşini qarşılıma mərasimi olmuşdur. Qədim türklərdə tikilən evlərin, qurulan çadırların üzü Günəşə tərəf olardı. Günəş, od bəd ruhlardan şər qüvvələrdən qorumaq xüsusiyyətinə malik olmuşdur. Odla təmizləmə də xalq arasında geniş yayılmışdır. Azərbaycan türkləri arasında ən təntənəli şəkildə keçirilən bayramlardan biri olan Novruz bayramında və həmin günlərdə icra olunan adət və inanclarda od və Günəşlə bağlı inamlar açıq şəkildə görünməkdədir.

İnama görə, Günəşin bir neçə məqamı vardır. Səhərlər doğur, axşama kimi hər şeyi idarə edir. Batıldıqdan sonra isə yeraltı aləmə hökmran olur. Günəş həm yeraltı, həm də yerüstü dünyانın himayəcisidir. Toplanan materiallardan məlum olur ki, əcdadlarımız yazın gəlməsini də Günəşlə bağlamışlar. Deyirlər ki, Günəş, od erkən yazda torpağı bərəkətləndirir. Əkin sahələrinin bərəkətli, bol məhsullu olması üçün erkən yazda Günəş işığını güzgüyə oradan da əkiləcək olan torpağa salardılar.

Bununla da torpaqlar Günəş işığı ilə təmizlənmiş olur. Dünyanın başqa xalqları arasında da bu inamın izlərinə rast gəlinir. Fransızlar erkən yazda öz torpaqlarının bərəkətli, məhsullarının bol olması üçün əllərində şam əkin sahələrini gəzirlər ki, od həmin sahəni təmizləsin. İspanlarda isə keçən ilin ugursuzluğunu təmsil edən bir gəlincik düzəldib əkin sahəsinin ortasında yandırırlar ki, sahəni bəd ruhlardan qorusun və məhsulları bol olsun. Bu inama Azərbaycanın bəzi bölgələrində də əməl olunmuşdur. Qax bölgəsində erkən yazda bir ovuc torpağa kiçik budaq sancılar. Həmin budağı torpaqla birlikdə əkiləcək olan sahəyə gətirib yandırırlar (10, s. 13). İnama görə, bununla da gələcək olan hər hansı bir bəlanın qarşısını almış olurlar. Azərbaycan türkləri arasında olan inama görə insanlar əkin sahələri ilə bərabər özlərini də odla təmizləmiş olur, xəstəliklərinin odun üstünə tökülməsini diləyirlər. Naxçıvanda belə bir inam mövcuddur ki, Günəş düşən yer murdar olmaz. Demək Günəş təmizləyici, paklandırma xüsusiyyətinə də malikdir.

Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan qabların üzərində Günəş təsvirlərinin olması da müəyyən dini inamlarla əlaqəlidir. Günəşlə bağlı olaraq qırmızı və sarı rəngə inam geniş yayılmışdır. Qəbir abidələrində aşkar edilən əşyaların və mərhumun qəbirinin qırı-mızı oxra ilə boyanması bunu bir daha sübut edir. Qədim dəfn adətlərinin araşdırılması sübut edir ki, mərhumun qəbrinin kənarlarının qırmızı, narıncı və sarı rəngdə boyanması onu pis ruhlardan qorumaq üçün istifadə olunmuşdur (5, s. 86). Eyni zamanda Naxçıvan ərazisindən aşkar olunan gil qabları üzərində də Günəş simvollarının təsviri, şübhəsiz ki, məhsuldarlığın təmin edilməsi, məhsulların şər qüvvələrdən qorunması anlamı ilə bağlıdır. Deməli, Günəş simvolları məhsuldarlığın mühavizəcisi kimi düşünülmüşdür (2, s. 225). Xaraba-Gilan ərazisindəki qəbir abidələrinin araşdırarkən mərhumların Günəşin doğduğu istiqamətində dəfn edildiyi aşkar edilmişdir.

Xalq arasında Günəş tutulması ilə bağlı müxtəlif inamlar mövcud-dur. İnama görə, Ay və Günəş tutulmadan əvvəl görüşməyə gəlirlər. Bundan xəbər tutan cılınlar, şər qüvvələr onların qabağını kəsir görüşməyə qoymurlar. Toplanan materiallara əsaslanaraq demək olar ki, qaranlıqla işiq (və ya onun mənbəyi sayılan Günəş) arasında daim mübarizə gedir. Bu mübarizədə Günəş, bəzən də qaranlıq qalib gəlir. Deyirlər ki, Günəş və Ay tutulan zaman cılınlar, divlər (qaranlıq dönyanın təmsilçisi), onları tutub Götür 3-cü qatında yerləşən böyük bir göldə suya batırıb boğmaq istəyirlər. İnsanlar dəmir və mis qabları döyəcləyərək Günəşini və Ayi onların əlindən xilas etməyə çalışırlar. Bunun üçün müəyyən inamlara əməl olunur. Naxçıvanın bəzi bölgələrində (Şerur rayonunun Yayıcı kəndi) Günəş tutulan zaman qadınlar və ya qız uşaqları at quyruğunu bir ağaca bağlayıb küçə-küçə gəzdirəmişlər. Ümumiyyətlə, Günəş və Ay tutulması pis əlamət sayılmışdır. Bu insanlara hər hansı bir pis hadisəni əvvəlcədən xəbər verirmiş. Ay və Günəş tutulanda çini qab sındırır, iki mis qabı bir-birinə döyürlər, isti dəmir parçasının üstünə soyuq su tökürlər.

Qadınlar saçı, başı açıq, ayaqyalın namaz qılar, dua edər, qız uşağı mis qabları bir-birinə döyəcləyər. Deyirlər ki, Ay və Günəş tutulan zaman bədbəxt hadisə baş verər, ruzi, bərəkət azalar, qanlı müharibələr olar və s. Ay və Günəş tutu-landa gələcək olan bəlanın qarşısını almaq üçün qurban kəsib paylayırlar. Bu «bəla qurbanı» adlanır.

Yekun olaraq bu nəticəyə gəlmək olar ki, dünyanın bir sıra xalq-larında olduğu kimi türklərdə də Günəş və od müqəddəs hesab edilmişdir. Toplanan materialların müqayisəli təhlili göstərir ki, Naxçıvan ərazisində bununla bağlı inam və mərasimlər sistemli olmaqla daha çox yerli və milli xüsusiyyətlər daşıyır. Bu inam və mərasimlərin bir çoxu tarixin alt qatlarında, xalqımızın dünyabaxışının formallaşdığı ən qədim çağlarda yarandığından özündə təkcə tarixi-milli məsələləri deyil, həmçinin təbii-coğrafi amilləri də qoruyub saxlamışdır. Bu da onların ulu babalarımız tərəfindən məhz burada, Naxçıvanda yaradığını söyləməyə imkan verir.

## ƏDƏBİYYAT

1. Abdullayev B. Haqqın səsi. Bakı: Azərnəşr, 1989, 140 s.
2. Baxşəliyev V. Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti. Bakı: Elm, 2004, 320 s.
3. Herodot. Tarix. I hissə, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1998, 329 s.
4. İnan Abdulkadir. Tarihte ve bugün şamanizm, materiallar və araşdırımlar. Ankara: Türk Tarix Kurumu, 1995, 250 s.
5. Kadirzade K. Azerbaycan türklerinde eski defn adetleri ve diger türk halkları ile paralellere dair. Türk kültürü aylık dergisi, sayı 454, yıl XXXIX şubat. Ankara: Ankara Universiteti Basım evi, 2001, 128 s.
6. Qədirzadə H.Q. Aılə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr. Bakı: Elm, 2003, 368 s.
7. Quliyev H., Bəxtiyarov A. Azərbaycanda qədim dini ayinlər və məişətdə onun qalıqları. Bakı: Kommunist, 1968, 110 s.
8. Nəbiyev A. İlaxır çərşənbələr. Bakı: Azərnəşr, 1992, 62 s.
9. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı: Yaziçi, 1983, 326 s.
10. Seyidov M. Yaz bayramı. Bakı: Gənclik, 1990, 96 s.
11. Vəliyev K. Elin yaddası, dilin yaddası. Bakı: Gənclik, 1988, 280 s.

**Turkan Kadirzade**

## **THE CEREMONIES AND THE RITUALS CONNECTED WITH THE SUN AND HEAT IN THE UNITILISLAM BELIEF SYSTEM**

The ceremonies related the sun and the moon are assuming importance at the research of archaic beliefs. In this article was dedicated beliefs connected with the sun and the moon in Nakhchivan, theirs arise, expand and historical problems. In this article was determined beliefs connected with the sun and fire, ceremonies was spread among the Azerbaijan and other turkish nations. According to research work the sun and fire are source of heat and was made use with the purpose of those source.

**Туркан Кадирзаде**

### **ЦЕРЕМОНИИ, СВЯЗАННЫЕ С ОГНЕМ И СОЛНЦЕМ В СИСТЕМЕ ДОИСЛАМСКИХ ВЕРОВАНИЙ**

В изучении древних верований особое место занимают церемонии, связанные с Солнцем и Луной. В статье исследованы вопросы зарождения, распространения и историчности верований, связанные с огнем и Солнцем. Были выявлены, что верования, связанные с огнем и Солнцем, наряду с азербайджанскими тюрками, широко распространены также и среди других тюркоязычных народов. Исследования показывают, что огонь и Солнце как источник света и теплоты служили для оберегания людей от злых духов и различных болезней, в чём заключается и суть верований.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

**ASƏF ORUCOV**  
AMEA Naxçıvan Bölməsi

## **NAXÇIVANDA NOVRUZ BAYRAMININ KEÇİRİLMƏSİNƏ DAİR BİR NEÇƏ SÖZ**

Təqvimlə bağlı adət və mərasimlərin araşdırılması xalqın mənəvi-mədəniyyətini öyrənilməsində əsas mənbələrdən biridir. Bunu nəzərə alaraq biz Naxçıvan Muxtar Respublikası ərazisində geniş materiallar toplayıb sistemləşdirmişik. Məlum olmuşdur ki, xalqımızın ən geniş və təntənəli şəkildə qeyd etdiyi bayram qışın yola salınıb yazın qarşılılanması ilə əlaqəli keçirilən Novruz bayramıdır. Bayramın tarixiliyi, onun inamlar sistemində yeri və xalqımızın dünya baxışındaki mövqeyi ilə bağlı geniş bəhs olunub. Biz bu yazımızda başlıca diqqəti atəş, odla bağlı inamların öyrənilməsinə və «Novruz»un tarixiliyi ilə bağlı məsələlərin araşdırılmasına yönəldəcəyik.

Türk xalqlarının ictimai həyatında mühüm rol oynayan, mənəvi mədəniyyətin daşıyıcısı olan, kütləvi forma kəsb edən bayramlar hər bir xalqın tarixini, mənəvi təkamülünü, təbiətə və cəmiyyətə münasibətini açıqlayan ictimai-bədii bir hadisədir. Tarixi köklərdən sözüllüb gələn bayramlarımızın ən qədimlərindən biri Novruzdur. Dərin kökləri ilə Azərbaycan xalqının mədəniyyətinin qədim dövrünə aid olan «Novruz» əski çağlardan başlayaraq xalqımızın həyatında özünə məxsus, əbədi, unudul-maz bir yer tutmuşdur.

Yeni gün anlamını verən Novruz xalq təqvimilə Çiləbeçənin axırında, yəni qışın bitib yazın girdiyi gün, yeni təqvimlə mart ayının 20-21-də keçirilir. Yeni il bayramının yaranması Günəş təqvimi ilə bağlıdır. 21 mart gecə ilə gündüzün bərabərliyi, torpaqdan donun açılması, yaz-tarla işlərinin başlanması ilə səciyyələnən astronomik gündür.

Ədəbiyyat materiallarında Novruz bayramının çox qədimlərdən qeyd olunduğu göstərilir. C.Yaqubzadə «Eski Azərbaycanlıarda Novruz bayramı» adlı məqaləsində yazar ki, bu bayram miladdan 2500-3000 il önce Azərbaycan və Həmədan torpaqlarında yaşayıb mədəniyyət qurmuş Qutti - Lullubi xalqları və Orta Asiyadan gələn başqa kütlələr tərəfindən keçirilmişdir» (7, s. 359). Onu da qeyd edək ki, özgə xalqlardan olan bəzi müəlliflər Novruz bayramını özünüküldədirir, öz millətinə aid olmasını sübut etməyə çalışır. Bir sıra müəlliflər isə Novruzda od yandırılmasını atəşparəstliklə əlaqələndirib Zərdüşt dini ilə bağlayırlar. Xüsusən XIX əsr mənbələrində Novruz bayramını daha çox «şəhə bayramı» kimi təqdim edirlər (4, s. 311). Bu müəlliflər sübut etməyə çalışırlar ki, Novruz bayramı Hz.Əli ilə Hz.Fatimənin ailə qurdugu və ya Hz. Əlinin doğulduğu gündən, bəzi mənbələr isə

Hz.Əliyə xəlifəlik verildiyi zamandan keçirilir. Naxçıvan bölgəsindən topladığımız bir rəvayətdə deyilir ki, Hz. Əli xəlifə seçiləndən sonra bütün əsabələri onu təbrik etmək üçün hədiyyələr və bəxşışlar götərilirlər. Bu vaxt balaca oğlan uşağı da bir alma aparıb təbrik etmək üçün Hz. Əliyə verir. Bu balaca uşağın hədiyyəsi Hz. Əliyə daha xoş gəlir. Uşaqtan adını soruşturduqda o, adının Novruz olduğunu bildirir. Bundan sonra Hz. Əli bu günün bayram kimi qeyd edilməsini, və onun uşağın adına uyğun olaraq «Novruz» qoyulmasını əmr verir. Təbii ki, bu xalq arasında mövcud olan rəvayətdir. Məlum olduğu kimi Novruz bayramı Hz. Əlidən çox qədim dövrə aiddir. Qeyd edək ki, müsəlman bayramları qəməri təqvimini üzrə ilbəil dəyişir, ilin müxtəlif aylarına düşdürü halda Novruz dəyişməz, sabit qalmış, gecə-gündüzün ilk yaz bərabərliyi günündə qeyd edilmişdir. Lakin göstərdiyimiz rəvayyətdə alma ilə əlaqədar məqam diqqəti cəlb edir. Bəllidir ki, Novruz bayramında insanlar bir-birini alma ilə təbrik etməsi geniş yayılmışdır. Etnoqraf alim H.Q.Qədirzadə yazar ki, alma təkcə meyvə deyil, məhsuldarlıq, sağlamlıq, sonsuzluqdan qurtulmaq, mübarəkbadlıq, həyatvericilik rəmzidir (5, s. 99).

Naxçıvan ərazisindən topladığımız etnoqrafik çöl materiallarına görə əvvəller Novruzda insanlar bir-birini boyanmış qırmızı yumurta ilə təbrik edərdilər (bu adət bəzi bölgələrimizdə indi də yaşamaqdadır). Yumurta verilməsi ev sahibinə və ailə üzvülərinə can sağlığı diləməkdir, çünki yumurta artıb çıxalmaq, həyatın əmələ gəlməsi kimi başa düşülür.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra xalqımızın başına gətirilən müsibətlər Novruzdan da yan keçməmişdir. Ona qara yaxaraq dini bayram damgası vuraraq bu ad altında xalqımızın milli mədəniyyətinin formallaşmasında ciddi rol oynamış mənəvi dəyərlərini məhv etməyə çalışmışdır. Lakin bu mərhumiyətlərə, damğalara dözən, xalqımızın qan yaddasına hopmuş əməyin yaranışı, təbiətin oyanışı, ulu şənliklə bağlı olan bu bayram məhv olmamışdır. Qadağalara, damğalara baxmayaraq Novruz bayramı günümüzə qədər gəlib çatmışdır. Öz kökləri ilə qədim Azərbaycan-Türk mədəniyyəti dövrünə aid olan «Novruz» adətlərinin Azərbaycan xalqı içərisində uzun zamandan bəri davam edib gəlməsinin səbəbi hər şeydən əvvəl onun təsərrüfat həyatı, əmək və məişəti ilə bağlı olmasıdır. Qeyd edək ki, əkinçiliklə bağlı təqvimin başlangıcı Novruz bayramından hesab olunur.

Yuxarıda göstərmişik ki, bəzi müəlliflər Novruzda tonqal qalamağı (xalq arasında od qalamaq) Atəşpərəstliklə, Zərdüştliklə əlaqələndirirlər. «Novruz» adının isə İran mənşəlli olduğunu göstərməyə çalışırlar. Məlumdur ki, bütün dinlər onu qəbul edən xalqlar arasında özündən əvvəlki etiqad və təsəvvürləri sarsıtmaga cəhd göstərmişdir. Zərdüştlik də bu mərasimi xalqın hafızəsindən çıxarmağın mümkün olmadığını gördükdə ona atəşpərəstlik damgasını vurmaşlar. Novruzda tonqal qalamanın atəş-pərəstliklə heç bir əlaqəsi yoxdur. Çünki atəşpərəstlər odu

müqəddəs saymış, onun közünün dağılmasına imkan verməmişlər. Bundan əlavə oda keşik çəkən döyüşülər üzlərinə niqab keçirirmişlər ki, onların ağızından çıxan nəfəs ona toxunub murdarlamasın. Ancaq hazırda Novruzda insanlar odun üstündən «ağırlığım, uğurluğum, dərdim-bəlam bu oda tökülsün» - deyib tullanırlar. Bəzi kəndlərdə heyvanları, xüsusilə qoyunları odun üstündən tullandırar və ya iki odun arasından keçirərdilər. Quzuları isə qucaqlarına alıb atlanardılar. Odun külündən götürüb bəd ruhlardan qorunmaq üçün evin künclərinə tökürlər. İlaxırda Naxçıvanın bəzi bölgə-lərində (Şahbuz, Kəngərli) odun külünə bərəkət kimi baxardılar. Bunun üçün külün üstünü örtərdilər ki, kilək bərəkəti aparması. Digər inama görə, çərşənbə suyundan gətirib tonqalın külünün üzərinə səpərdilər ki, ürəklər sərinləsin. Demək tonqal qalamaq atəşpərəstliklə bağlı olsa idi oda bu cür münasibət bəsləməzdilər. Qədim insanlar tonqal yandırmanı (odqa-lamani) qışın bütün qada-bəlasını özlərindən uzaqlaşdırmaq üçün edirmişlər. Od Günəşin, istiliyin yerdəki rəmzidir. Xalq arasında belə bir inam var ki, odu insanlara Günəş bağışlayıb. Günəşin, odun rəmzi olaraq Novruz bayramında yumurtanın qırmızı rəngə boyanılması, səmənin ortasına qırmızı lent bağlanması, kosanın qırmızı palṭar geyiməsi və s. kimi addətlərə əməl edilir. Digər bir inama görə, ilaxır günü ailələrdəki adamların sayına görə süfrəyə şam düzərlər. Göstərdiyimiz etnoqrafik materialların hər biri atəşpərəstlikdən öncə türklərin oda tapınması, Günəş kültuna inamı ilə daha çox səsləşir. Qədim türklər oda kult kimi baxmış ona tapınmışlar. H.Quliyev, Ə.Məmmədov yazırlar ki, odun üstündən tullanmaqla istiliyə inam bəsləməyin kökü qədim azarbaycanlıların «kəfsəc» adlı sərf dünyəvi əhəmiyyət daşıyan magik xarakterli ayin ilə daha çox bağlıdır (6, s. 19).

Güllü Yoloğlu qeyd edir ki, atəşin Zərdüştlük inamının olmadığı yerlərdə – Meksikada, Avstriyada, Afrikada da paklayıcı, təmizləyici bir qüvvə kimi yayılması, atəş kultuna, insanın ilk dünyaya gəldiyi dövrdən bağlılığını göstərilər (3, s. 398).

Novruz sözünə gəldikdə isə bayrama bu adın verilməsi orta əsr dövrlərinə aid olduğu göstərilir. Etnoqrafik materiallara görə türklərdə bu bayram Ərgənəkon adı ilə keçirilmiş, qədim Turan bayramıdır. Bununla bağlı K.Allahyarov yazır: «Əcdad bayramından bahar və əkinçilik bayramı-nadək uzun bir yol keçmiş bu qədim bayram Turan bayramı olmuşdur...» (1). Ümumiyyətlə bayramın türk mənşəli olması və qədim türklərlə bağlılığına aid geniş ədəbiyyat materialları vardır.

Bir sıra müəlliflər bayramı İranın qədim şahlarının (Cəmşid, Kəyi-mərs) taxta çıxan günləri ilə əlaqələndirirlər. Bu fikrin yanlış olduğunu qeyd edərək M.Dadaşzadə yazır ki, Orta əsr mənbələrinə xas olan belə bir cəhəti qeyd etməliyik ki, həmin dövrdə bütün bayramların hökmədarların adı ilə bağlamasına xeyli səy göstərilmişdir. Bu da ondan irəli gəlirdi ki, orta əsr alim və yazıçıların demək olar ki, əksəriyyəti müəyyən hökmədarların tabeliyində və himayəsi altında olmuşdur (2, s. 101).

Novruz bayramı mərasimi haqqında müqayisə etməzdən əvvəl bayrama hazırlıq, həmin gün üçün keçirilən şənlik və adətlərə diqqət yetirmək lazımdır. Bu adətlər içərisində axır çərşənbədə keçirilənlər daha qabarlıq şəkildə özünü bürüzə verir. Bayram günləri müxtəlif əyləncələr «nənni asdı», «Kosa-kosa» və s. keçirilir. Kosa-kosa şənliyində kosa yazı, keçəl isə qışı eks etdirir. Bundan başqa bayramda fala baxmaq adəti, bunların içərisində isə qulaq fali (qapı pusma) adəti geniş yayılmışdır.

Xalqımızın qədim zamanlardan bu günümüzə qədər yaddaşlarda saxladığı səməni göyərdilməsi, (göyərdilmiş səmənidən səməni bişirmək adəti olmuşdur) «səməni saxla məni, ildə göyərdərəm səni» misraları (səməniyə nəsil artırmaq kimi də baxılır) süfrəyə yeddi nemətin (yeddi ləvin) qoyulması, bayram gecəsi yandırılmış tonqalın külünü mal-qaranın, toyuq-cücənin üstünə səpilməsi, bar verməyən ağacı kəsməmək üçün zamına götürmək və ya həmin ağacın dibinə xına basdırılır ki, yasdan çıxıb bar versin. «Novruz aşısı»nın yağından ağacların gövdəsinə sürtmək, yumurta boyanılması, qışdan sonra bütün ev əşyalarının təmizlənməsi, palaz-paltaların yuyulması və s. kimi adətlərə yaşıllaşma, təbiətin oyan-ması, baharın gəlişi, nəsil artırma, xeyir-bərəkət, məhsuldarlıq və təmizlik rəmzi kimi baxılır.

Bütün bunlar Novruz bayramının köklərinin çox qədim dövrə aid edildiyini, əkinçiliyin, əməyin, milli şüurun yaranışı ilə bağlı olduğunu sübut edir. Buna görə də qədim zamanlarda baharın gəlişini yeni gün – Novruz bayramı kimi qeyd etmişlər.

## ƏDƏBİYYAT

1. Allahyarov K. Novruzun ən qədim qaynaqları. Azərbaycan qəzeti, 20 mart 2005.
2. Dadaşzadə M. Azərbaycan xalqının Orta əsr mənəvi-mədəniyyəti. Bakı: Elm, 1985, 216 s.
3. Güllü Yoloğlu. Ateş, Nevruz ve şamanizm. Türk Dünyasında Nevruz Üçüncü Uluslararası Bilgi Şöleni, Ankara: Atatürk Kültür Merkezi Başkanlığı, 2000, 431 s.
4. Qədirzadə H.Q. Ailə və möşətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr. Bakı: Elm, 2003, 368 s.
5. Qədirzadə H.Q. Azərbaycan türklərində alma ilə bağlı inamlara dair. Naxçıvan Müəllimlər İnstututunun Xəbərləri, 2005, № 1, 268 s.
6. Quliyev H., Məmmədov Ə. Azərbaycanlıların adət və ənənələri. Bakı: Birləşmiş, 1966, 132 s.
7. Yakubzade C. Eski Azerbaycanda Novruz Kutlamaları. Türk Dünyasında Nevruz Üçüncü Uluslararası Bilgi Şöleni, Ankara: Atatürk Kültür Merkezi Başkanlığı, 2000, 431 s.

**Asef Orujov**

**A FEW WORDS ABOUT THE CELEBRATION OF NOVRUZ  
HOLIDAY IN NAKHCHIVAN**

Novruz holiday and his origin was researched and systematized in this article. In this research work was shown that Novruz holiday had not any connection with religion, it had connection with the emergence of national consciousness.

It is clear that this holiday has ancient history, spread widely among turk nations and has some common aspects.

**Асаф Оруджов**

**НЕСКОЛЬКО СЛОВ О ПРОВЕДЕНИИ ПРАЗДНИКА НОВРУЗ В  
НАХЧЫВАНЕ**

В статье были исследованы и систематизированы вопросы, связанные с праздником Новруз. Во время исследования было выяснено, что этот праздник не является религиозным, праздничные обычаи и церемонии были связаны с земледельческими навыками азербайджанского народа и его этническим самосознанием. Было выяснено и то, что этот праздник имеет древние корни, распространен среди тюркоязычных народов и имеет многие общие черты.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

---

## **AYTƏKİN QƏHRƏMANOVA**

Naxçıvan Dövlət Universiteti

### **CƏLİL MƏMMƏDQULUZADƏNİN «ANAMİN KİTABI»NDA HEYVANDARLIĞIN ƏNƏNƏVİ XÜSUSİYYƏTLƏRİNƏ DAİR**

Etnoqrafik məsələlərin araşdırılmasında digər mənbələrlə bərabər bədii ədəbiyyat da xüsusi yer tutur. Bu baxımdan Mirzə Cəlil yaradıcılığı diqqəti cəlb edir. Çünkü onun yaradıcılığında keçmişimizə xas olan ən dəyərli, qiymətli adət və ənənələrimiz yaşayır və bu gün də onlar öz əhəmiyyətini itirməyib. Büyük sənətkarın «Anamın kitabı» povesti etnoqr-fik cəhətdən diqqəti cəlb edir. «Anamın kitabı» əsərində əhalinin məşğuliy-yətində xüsusi yer tutan qoyunçuluq təsərrüfatı haqqında müəyyən məqam-lara rast gəlirik.

Etnoqrafik materiallar Azərbaycanda heyvandarlıq təsərrüfatının əsasən iki formada olduğunu göstərir: oturaq və yarımköçəri. Oturaq heyvandarlıqda əsas səciyyəvi xüsusiyyət ondan ibarətdir ki, heyvanlar bütün il boyu daimi yaşayış məskənləri ərazisində olur. Gündüz ətrafdakı otlaqlarda otlayır, axşam isə geri qayıdır. Oturaq heyvandarlıqla məşğul olan əhali təsərrüfatın digər sahələri ilə də məşğul olurdular. Lakin yarımköçəri heyvandarlıqla məşğul olan əhali isə təsərrüfatın birtərəfli əsasən heyvandarlıq sahəsini inkişaf etdirirdi. Yarımköçəri heyvandarlığın əsas xüsusiyyəti ondan ibarətdir ki, heyvanlar yaylaq və qışlaq şəraitində saxla-nıllar. Etnoqrafik mənbələrdən əldə edilən məlumatlara görə yarımköçəri heyvandarlığın meydana gəlməsinin əsas səbəbləri mövcud ərazidəki otlaq-ların heyvanların tələbatını ödəməməsi, yem qıtlığı və yay aylarında hava-ların isti keçməsi idi (1, s. 29).

Azərbaycanın əlverişli təbii-coğrafi şəraiti xirdabuynuzlu heyvanlara o qədər də qulluq göstərməyi tələb etmirdi. Azərbaycanda xirdabuynuzlu heyvanlar il boyu otlaq şəraitində bəslənilirdi. Payız və qış aylarında qışlaqda, yay aylarında isə yaylaqda bəslənən qoyunların lazımı yataq və örüş yerləri olmuşdur. Mirzə Cəlilin «Anamın kitabı»nda yazılır:

...Gözəl olur çöldə çəmənlər, çaylar,  
Qışda arandayıq, dağda da yaylar,  
Çoban südü sağar, hamiya paylar,  
Niyyəti çünkü alidir çobanlar,  
Qardaşlıqda vəfalıdır çobanlar (10, s. 471).

Zəngin və geniş çöllər – qış otlaqları (qışlaqlar), toplanmış yem ehti-yatları noyabrın son günlərindən mayın ortalarına dək mal-qara saxlamağa imkan verir. Yazın axırında isə mal-qara dağlara yay otlaqlarına (yaylaq-lara) aparılır və yayın axırına qədər burda saxlanılır (4, s. 105).

«Anamın kitabı»nda göstərilən bir sıra cəhətlər müasir məişətimizdə də qalmaqdadır. Şahbuz rayonu Türkeş kənd sakini Firuzə Qəhrəmanova qeyd edir ki, vaxtilə biz də nənəmlə bərabər dağa (yaylağa) gedərdik. Dayım çoban olduğu üçün yayın əvvəlində sürünü yaylağa, köç yerimiz olan «Ayı dərəsi»nə qaldırardı. Sonra isə bizi atam köçümüzlə bərarər həmin yaylağa aparardı. Oba yerinə çatan kimi atamgil alaçıqları qur, biz alaçığa yiğışardıq. Dayım da elə həmin gün sürüünü yaylağa çatdırardı. Sürüni yataq yerində axşama qədər saxlayıb dincəldikdən sonra axşamçağı çobanlar sürüni arxaca tərəf aparardılar. Arxac külək tutmayan, qayalıq-la əhatə olunmuş bir yer idi ki, çobanlar sürüni gecələr orada saxlayardılar. Mən dayımın sürüsünün gəldiyini uzaqdan tanıydım. Onun sürüsünün qabağında boynunda zinqrov olan bir təkə gələrdi. Sonra o, qeyd edir ki, nənəm süddən yağ, şor-kərə və pendir hazırlayardı. Yağ əldə etmək üçün o südü süd maşınınından üyüdüb alınan xamanı eyməyə yiğar və eymənin üsütünə narın duz səpərdi ki, xarab olmasın. Köç yaylaqdan yenməmişdən bir neçə gün əvvəl eymədəki xamanı nənəm böyük ləyənə tökər və onu əli ilə cəhləyərdi bir azdan xamanın suyu çıxar və kərə alınırdı. Həmin kərəni əridib xüsusi yağ qablarına yiğardılar. Bu yağa sarı yağ deyərdilər. Nənəm şor-kərə edəndə isə bir neçə gün süddən qatıq çalar, bir xeyli qatıq toplandıqdan sonra isə onu nehrəyə tökər və biz nehrəni çalxalayardıq. Bir az sonra nənəm nehrənin ağızını açar və ora bulaqdan gətirdiyimiz buz kimi suyu tökərdi. Yağ donub ayranın üzərinə qalxar, nənəm də onu yiğardi. Ayrani isə qaynadıb çüründər və onu torbaya töküb süzdürərdi. Yaylaqdan yenən zaman yaxınlara və qonşulara şor-kərə payı aparardıq (12).

Qoyunçuluqda həllədici rolü çobanlar oynayır. Qoyunun otarılıb-bəslənməsi, dölün keçirilməsi, sağılması, qırxılması bir sözlə qoyunçuluqla bağlı hər bir problem çobanın adı ilə bağlıdır. Hər sürüdə baş çoban-sərkər, iki nəfər isə təcrübəsiz köməkçi çoban olurdu. C.Məmmədquluzadənin «Anamın kitabı» əsərində Qənbər baş çoban-sərkər idi. Əsərdə Rüstəm bəy deyir: «Aslan bəy bu bizim sərkərimizdir. Bu ikisi də qonşu çobanlardı» (10, s. 456). Sərkər bir qayda olaraq ana-sağmal qoyun sürüsünü, təcrübə-siz cavan çobanlar isə toğlu və quzuları otarırlılar.

Bütün canlılıarda olduğu kimi qoyunlarda da bir sıra xəstəliklər olmuş və onlar xalq tərəfindən müalicə edilmişdir. Mirzə Cəlilin «Anamın kita-bı»nda yazılır: «... Amma qoyunlara bərk qızdırma düşüb, yaman qırır, heç bir əlac da yoxdur» (10, s. 447). Qoyun xəstəliklərindən ən çox yayılanı qızdırma, dabaq, qotur və s. göstərmək olar. Qədim zamanlardan qoyun-larda olan xəstəliklərin əksəriyyətini çobanların özləri müalicə edib sağal-dırdılar. Bəzən isə qızdırma qoyunları müalicə edə bilmirdilər. Əsərdə çobanların danışığından aydın olur ki, yaralı olan qoyunlara qara nöyüt sürtən kimi yaxşı olur. Amma qızdırmanın müalicə edə bilmədiklərinə görə həkimə müraciət etməli olurlar.

Qoyunları tanımaq məqsədilə çobanlar onlara zahiri əlamətlərinə görə ad verirlər. Əsərdə «qaraüz», «sarı əbrəş», «qara bənöyüş», «sarı qaraüz», «qara kərə», «sarı kürə», «qumral əbrəş» və s. adlarına rast gəlirik. Bu adlar vasitəsilə çobanlar sürüdə qoyunları birini-digərindən fərqləndirir.

Qədim zamanlardan etibarən qoyunçuluğa dair nəgmələr yaranırdı ki, bunlardan «Çoban» nəgmələri xüsusi yer tutur ki, onun da davamı «Sayqic nəgmələri» və yaxud «Yoxlama» və «Cütləmə» havaları hesab olunur (9, s. 11). Çoban bu mahnilər ilə sürü-sürü qoyunları cütlöyib yoxlayır. İtib yoxa çıxan olursa dərhal bilinir.

Qeyd etmək lazımdır ki, çobanı tütəksiz təsəvvür etmək mümkün deyil. «Anamın kitabı»nda yazılır: «...Bəlkə sən Zamanı tütək çalmağını görəsən, görəsən necə tütəyin səsi ilə qoyunları qaytarır... And olsun sizin əziz canınıza, qoyunlar tütəyin səsini eşidən kimi elə bil ki, bir şeydən ürkdülər. Eləcə getdikləri yerdə dayandılar, qulaqlarını qırpdılar. Elə bil, bir şeydən qorxan kimi geri döndülər və quyruqlarını ata-ata, mələşə-mələşə başda-dilar təpəyə tərəf geri qaçmağa» (10, s. 471).

Çobanlar demək olar ki, sürüdə olan qoyunları birər-birər tanır. Onların birinin itməsi, canavar parçalaması, yəni qoyunun yox olması sürünen çobanına çox pis təsir edir. Əsərdə yazılır: «...Amma bir heyvanın yox olmayı üzdən iraq elə bir dərddir ki, elə bil bir küflətdən bir övlad yox olur» və yaxud «...xanımcان and olsun allaha keçən ay sarı əbrəş kərəni canavar dağıdan da Zaman bir gün axşama kimi tütək çaldı, mən axşama kimi bayatı deyib ağladım» (10, s. 460). Bu epizoddan görünür ki, qoyunçuluqla məşğul olan əhali, xüsusən, çobanlar qoyunu öz övladları ilə eyni qaydada əzizləmişlər və onların itkisine çox narahat olmuşlar. F.Köçərli qoyunçuluq təsərrüfatına xalqın məhəbbətini daha dəqiq misallarla izah edir. O, 1909-cu ildə «Tərəqqi» qəzetində «Məişətimiz» adlı məqaləsində yazırırdı: «... ana şirin və dadalı dillə balasına lay-lay çaldığı kimi, bizim tərəkəmə camaati da öz qoyunlarını mehriban və şirin dillə vəsf edərdilər. Fərq ancaq bundadır ki, ana övladına «balam» sözü ilə yad edir, qoyun sahibi isə «nənəm» kəlməsi ilə başlayır. Sayaçı sözlərində işlənən «nənəm» sözü əzizləmə, oxşama mənasını daşıyır. Qədim türk tayfaları içərisində oxşamaq, əzizləməkdə daha çox məhsul əldə etmək, arzuya, istəyə qovuşma ənənəsi olmuşdur (9, s. 12-13).

Şifahi xalq yaradıcılığına müraciət etsək bizə aydın olar ki, sayaçı nəş- mələr bilavasitə qoyunçuluq təsərrüfatı ilə bağlı yaranmışdır. Sayaçı nəgmələrinə diqqət etdikdə bu nəgmələrin özündə onların qədimliyi, yəni Adəm atadan qalması bildirilir:

Bu saya kimdən qaldı?  
Adəm atadan qaldı (3, s. 71).

B.Abdulla sayaçı nəğmələri haqqında yazar: «Əhəmiyyətlidir ona görə ki, sayaçı nəğmələrində, hətta tarixi şəxslərin adına da tuş gəlmək olar». O, sayaçı nəğməsini misal götürir:

Nənəm, a qızıl qoyun,  
Yollara düzül qoyun.  
Şuqayıbdan qalmışan,  
Qalasan yüz il qoyun (3, s. 6).

Qaynaqlara əsaslanan müəllif «Şuqayıb»dakı Şu milladdan öncə dördüncü yüzillikdə yaşamış və türk tayfası Qayın hökmədarı imiş. Tayfanın adı Şuqayıb çağrırlırmış. «Qayı» tayfası haqqında «Kitabi-Dədə Qor-qud»un lap ilk səhifəsində məlumat var. «Axırda xanlıq geriyə – Qayıya dönər heç kim əllərindən almaz... Qiyamət günü qopunca necə var, elə də ömür sürüb gedəcək» (8, s. 7).

Sürünün təhlükəsizliyinin qorunmasında çobanın ən etibarlı köməkçi-si it olmuşdur. Ulularımız «itsiz sürüyə qurd düşər», «arxalı köpək qurd basar» demişlər. Dahi şairimiz Nizami Gəncəvi «Yeddi gözəl» əsərində çobanın itə olan münasibətini böyük ustalıq və dəqiqliklə tərənnüm etmişdir:

Bu it keşikçimdir çöldə, çəməndə,  
Tapşırımdım ona sürüni mən də (7, s. 220).

Qoyunu bir qayda olaraq iki, iqlim şəraiti ilə əlaqədar olaraq bir dəfə qırxılır. Etnoqrafik məlumatlardan aydın olur ki, 1862-ci ildə ilk dəfə olaraq Zaqafqaziyadan, o cümlədən Azərbaycandan Marselə yun göndərilmişdi. Bu yun sonrakı illərdə də göndərilməsi və hər il 80 min pud yun ixrac edilməsi haqqında qeyd edilir (2, s. 232).

Azərbaycan xalqının təsərrüfat möişətində süd və süd məhsullarının xüsusi yeri vardır. Teymur Bünyadova əsaslanıb deyə bilərik ki, Azərbay-canda süddən geniş surətdə istifadə təxminən III minilliyyə aid edilir (5, s. 114). İnək, camış, qoyun doğduqdan sonra birinci gün sağılan süd ağız və ya bulama adlanır. Bir folklor nümunəsində deyilir:

Nənəm a şışək qoyun,  
Yunu bir döşək qoyun.  
Bulamanı tez yetir,  
Ağlaşır uşaq qoyun (3, s. 76).

Ordubad rayonu Unus kənd sakini Hüsniyə Fəziyevanın verdiyi məlumatdan aydın olur ki, ağız südünə əlavə süd töküb bişənə qədər bulla-yırlar. Bulamanı nübarçılıq kimi qablara qoyub qonşulara pay verirlər. Süd bərəkətli olsun deyə qaba duz, şirniyyat, yumurta qoyub sahibinə qaytarırlar (11).

Şahbuz rayon Güney Qışlaq kənd sakini Ölkə Mehdiyeva qeyd edir ki, inəkdən ilk dəfə sağılan ağız südünü bisirəndə kələkey olur. Soyuduq-dan sonra onu

kəsib yeyirlər. Kələkeyi də bulama kimi qonşulara nübarça-liq kimi verəndə qaba – şirniyyat, konfet və yaxud duz qoyub verirlər ki, inəyin südü bərəkətli olsun (13).

Culfa rayonunun Dizə kənd sakini Kəmalə Kərimovanın dediklərin-dən aydın olur ki, həmin ərazidə inəyin ilk ağız südü «cəhə» adlanır (6).

Qeyd etmək lazımdır ki, Azərbaycanda maldarlıq və qoyunçuluq XIX əsrin sonu XX əsrin əvvəllərində yüksək səviyyədə inkişaf etmişdir ki, bunu da Məhəmmədhəsən Baharlinin qeydlərindən bilmək olar. O, yazırkı ki, 1918-1920-ci illərin göstəricilərinə görə Azərbaycan özünün süd məhsulları ilə yaşaya bilər (4, s. 106).

Tarixi qaynaqlardan, yazılı və şifahi ədəbiyyatda aparılan araşdırma-lardan çöl-etnoqrafik məlumatlardan aydın olur ki, Azərbaycanda təsərrü-fatın qoyunçuluq sahəsi qədim tarixə malik olub və əhalinin möişətində mühüm rol oynan ənənəvi təsərrüfat sahəsi olmuşdur. Böyük sənətkar Cəlil Məmmədquluzadənin «Anamin kitab»ı əsərində xalqımızın möişətində aparıcı sahə kimi göstərilən qoyunçuluq müasir dövrümüzdə də mühüm təsərrüfat sahələrindən biri kimi inkişaf etdirilir. Lakin qoyunçuluqda ənənvi üsullar udulduğundan bəzən otlaqlardan istifadə, qoyunlardakı xəstəliklərin müalicəsi müşkül məsələyə çevrilir. Unutmaq olmaz ki, bu məsələlərdəki xalq bilimləri müalicəsi təcrübəsinə əsaslanır. Məhz onları öyrənib tətbiq etməklə daha çox məhsul əldə etmək olar.

## ƏDƏBİYYAT

1. Azərbaycan etnoqrafik məcmuəsi 3. Bakı: Elm, 1997, 224 s.
2. Azərbaycan etnoqrafiyası. I c., Bakı: Elm, 1988, 451 s.
3. Azərbaycan folkloru. Bakı: Qərb-Şərq, 2005, 358 s.
4. Baharlı M. Azərbaycan kitabı. Bakı, 1993, 189 s.
5. Bünyadov T. Azərbaycanda maldarlığın inkişaf tarixindən. Bakı, 1969, 120 s.
6. Culfa rayonu, Dizə kənd sakini Kəmalə Kərimova (1965).
7. Gəncəvi N. Yeddi gözəl. Bakı, 2004, 335 s.
8. Kitabi-Dədə Qorqud. Bakı, 2004, 143 s.
9. Nəbiyev A. El nəğmələri, xalq oyunları. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1988, 167 s.
10. Məmmədquluzadə C. Əsərləri, 4 cilddə, I c., Bakı: Öndər, 2004, 663 s.
11. Ordubad rayonu, Unus kənd sakini Hüsniyə Fəziyeva (1960).
12. Şahbuz rayonu, Türkeş kənd sakini Firuzə Qəhrəmanova (1955).
13. Şahbuz rayonu, Güney Qişlaq kənd sakini Ölkə Mehdiyeva(1964).

Aytakin Qahramanova

## **ABOUT THE TRADITIONAL FEATURES OF CATTLE-BREEDING IN «THE BOOK OF MY MOTHER» BY JALIL MAMMADQULUZADA**

The creative activity of great Jalil Mammadquluzada attracts attention from the Mnographic point-of-view.

We meet interesting items in the writer's «The book of my Mother» connected with husbandry, especially sheep-breeding. Sheep-breeding appears in the life of our people from the old times and it is of great importance now too.

**Айтекин Гахраманова**

## **О ТРАДИЦИОННОМ СКОТОВОДСТВЕ В«КНИГЕ МОЕЙ МАТЕРИИ» ДЖАЛИЛА МАМЕДКУЛУЗАДЕ**

Творчество великого Мирза Джалила как письменный источник представляет собой большую ценность в этнографическом аспекте. В его произведении «Книга моей матери» встречаются интересные факты, связанные с домашним хозяйством, особенно с овцеводством, которое издавно занимает своеобразное место в жизни нашего народа.

## AZƏRBAYCAN DİLİ

**ƏBÜLFƏZ QULİYEV**  
AMEA Naxçıvan Bölmösi

### **ƏDƏBİ TƏRCÜMƏ MƏSƏLƏLƏRİ VƏ ƏLVAN ŞIRAZİNİN “GÜLŞƏNİ-RAZ” ƏSƏRİ (XV ƏSR)**

Bəlli olduğu kimi XI əsrдə Yusuf Xas Xacibin “Kutadqu bilig” əsəri ilə türk ədəbiyyatı islami ədəbiyyatın etkisi alanına girmiş və gelişməyə başlamışdır. Bu döñəmdə çox zaman dini və bəzən qeyri-dini mövzular İran ədəbiyyatının təsiri ilə türk ədəbiyyatında da işlənməyə başlanılmışdır. Eyni zamanda cəmiyyətin tələbatını yetərinə qarşılıqla üçün İran ədəbiyya-tından tərcümə metoduna da müraciət edilmişdir.

Ədəbi tərcümə məsələsindən söz açılmışkən qeyd edək ki, əski türk ədəbiyyatında, bunun iki növünün istifadə edildiyi gözə çarpmaqdadır: 1. Hərfi tərcümə, 2. Sərbəst tərcümə. Hələ VIII-IX əsrlərdə ərəblərdə meyda-na gələn tərcümə sənətinin inkişafı daha sonrakı dövrlərdə Şərqi müsəlman dünyasında tərcümə ənənəsinin gelişməsi ilə nəticələnir. Hərfi tərcümə zamanı əsl mətn olduğu kimi dəqiq şəkildə çevrilir, hətta onun cümlə quruluşu eynən saxlanır. Sərbəst tərcümədə isə əksinə, əsl mətnin məzmununun tərcümədə sərbəst şəkildə ifadəsinə üstünlük verilirdi. Bu tərcümə prinsipləri əsas etibarilə nəzm əsərlərinin tərcüməsi zamanı tətbiq olunurdu. Sərbəst tərcümə ənənəsinə görə orijinalın mətninə tərcümə prosesində bəzi dəyişikliklər etməyə icazə verilirdi. Yəni əski türk ədəbiyyatında ədəbi tərcümə məshhumu bizim indi anladığımız mənada işlədil-məmişdir. Daha doğrusu, o dövrdə ədəbiyyatımızda yaradıcı və sərbəst tərcüməyə yazarlıq qədər böyük önəm verilmişdir. Tədqiqatçılar orta yüzillərdə ədəbi tərcümənin ədəbiyyatımızda yayqın olduğuna diqqəti çəkmışlər. Sərbəst-yaradıcı tərcümə ənənəsinə görə əski türk ədəbiyyatında tərcümanlar orijinalın istənilən yerini qısaltmaq və ya tamamilə buraxmaq səlahiyyətinə sahib idilər. Ümumilikdə bu tərcümanlar ədəbi əsərlərin tərcüməsinə yaradıcı olaraq yanaşmış, ədəbi mətnin

istədiyi yerini dəqiq olaraq çevirmiş, xoşuna gəlməyən qismini buraxaraq bunun yerinə özündən bir sıra şeylər əlavə etmişlər. Bu dönenmin tərcümə sənətiində əsərin daxilində, məzmununda dəyişikliklər etmək, onu öz dövrü və mühitinə uyğunlaşdırmaq kimi xususlar da tətbiq olunmuşdu. Onu da qeyd edək ki, əski türk ədəbiyyatında bu cür sərbəst yaradıcı tərcümələrin formallaşması və inkişafında İran ədəbiyyatı önməli qaynaq nitəliyi daşımışdır. Bu əsərlərin qaynaq rolu oynamasının əsas səbəblərindən biri onların meydana gəldiyi andan etibarən Orta Şərq ölkələrində yayqın olması və şöhrət qazanması ilə əlaqədardır. Məsələn, Firdovsinin “Şahnamə” əsəri (XI əsr) şərqdə epik bir qəhrəmanlıq dastanı, Gəncəli Nizaminin “Xosrov və Şirin”i (XII əsr.) məhəbbət dastanı, Şeyx Səədi Shirazinin “Gülüstən”i (XIII əsr) hikmət xəzinəsi, Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz”ı təsəvvüfi əsər olaraq diqqəti çəkməkdədir. Bundan dolayıdır ki, bu əsərlərin əski türk ədəbiyyatında bir neçə tərcüməsi meydana gəlmişdir. Firdovsi “Şahna-mə”sini XV əsrə Şərif 56 min beyt şəklində əski Anadolu türkçəsinə qazandırmıştır. Əsərin İstanbul Şərq əlyazmaları muzeyində saxlanan nüs-xəsini A.Zayackovski 1963-cü ildə Varşavada, sonra isə Tehranda nəşr etdirmiştir (6, s. 32-33).

Şeyx Səədinin “Gülüstən” əsərini isə əslən Qızıl Orda paytaxtında doğulmuş Seyf Sarayı (XIV əsr) Qıpçaq Türkçəsinə rəngli bir üslubla çevirmiştir. Mahmud Şəbüstərinin (XIII əsr) “Gülşəni-raz” məsnəvisini də XV əsrə Əlvan Şirazi əski Anadolu türkçəsinə çevirmiştir.

Mahmud Şəbüstərinin adı çəkilən məsnəvisi dünyanın bir çox dillərinə tərcümə edilmişdir. Məsələn, hələ 1838-ci ildə əsəri ünlü şərqşünas Ham-mer-Purgstal almancaya tərcümə edərək onu Leypsiq şəhərində nəşr etdirmişdir (7, s. 14).

Təsəvvüf mövzusunda yazılmış bu ünlü məsnəvinin türkçəməz ilk tərcüməsi əslən azərbaycanlı olan XV əsr Anadolu şairi Əlvan Şirazinin adı ilə bağlıdır. Əlvan Şirazi və onun “Gülşəni-raz”ı haqqında Səhi bəy 1538-ci ildə yazdı “Təzkireyi-Həşt Behiş” əsərində ilk məlumat vermişdir (5, s. 14). Eyni zamanda Lətfi (1546) “Təzkireyi-Şüəra” əsərində Şirazi və onun əsəri haqqında daha ətraflı məlumat verərək onun Hacı Bayram Vəlinin (1352-1429) xəlifələrindən olduğunu göstərir (4, s. 56). Onu da qeyd edək ki, əsər sonralar yenidən türkçəyə nəsrlə çevrilərək nəşr edilmişdir (1;8). Müəllisin ön sözə yazdığı:

Yerin yüzü tolu koyun kuziydi  
Səkiz yüz həm yigirmi tokuzuydi  
Ki mənzum eylədim iş bu kitabı  
Övla deyü məani fəthi-babı

məsrələrindən bəlli olur ki, əsər 829-cu ildə (1426) tamamlanmışdır. Burada şair eyni zamanda əsərini Şeyhülislama və Sultan II Murada (1421-1451) ithaf etdiyini göstərmüşdür. Əsərin Vyana nüsxəsində bu durum belə anlatıl-makdadır: “Bu kitab tasnif olundı Sultan Murad bin Muhamməd bin Bayazid xan adına... Şeyhülislam

vəl-Müslimin... Mübarək nəfəsləriylə və Hak-təalanın inayətiylə talibi-salikə faidə kim, məarif hasil edələr”.

Əlvan Şirazinin “Gülşəni-raz” tərcüməsi təsəvvüfə aid çox gərəkli bir əsər olduğu üçün dünyanın müxtəlif muzey və kitabxanalarında onun 47 cıvarında əlyazma nüsxəsinin mövcud olduğu təspit edilmişdir. Bu əlyazma nüsxələrinin bir çoxu Türkiyənin muzey və kitabxanalarında bulunmaq-dadır.

Yeri gəlmışkən, təəssüf ki, bəzi qaynaqlarda bu türk şairinin türkləşmiş iranlı bir ailəyə mənsub olduğu qeyd olunmuşdur (3, s. 67). Halbuki İranın Şiraz vilayətində ta əskilərdən yoğun şəkildə türk əhalinin də məskun olduğu hamiya məlumdur.

“Gülşəni-raz” tərcüməsi diqqətədəyər özəlliklər daşımaqdadır. Əsərin əsli 1008 beytən ibarət olduğu halda tərcüməçi ona özündən bir sıra şeylər də əlavə edərək həcmini təxminə olaraq 3000 beytə çıxarmışdır. Amma buna baxmayaraq Şirazi əsərin quruluşunu və ümumi ruhunu qorumuşdur. Orijinalda başlıqlar bir sözlə: sual, cavab, qaidə, təmsil şəklində verilmiş, tərcümədə isə hər bir sual, cavab, qaidə və təmsil nəşrlə yazılmış böyük cümlələrdən təşkil olunmuşdur. Sual və cavablarda da şair klassik sərbəst tərcümə ənənəsinə uyğun olaraq yaradıcı şəkildə hərəkət etmiş, əsəri bir xeyli genişləndirmiş, məsələn, əsərin əslindəki IV sual və cavabdakı 83 beytə 346 beytə çatdırılmışdır. Ayrıca şair bu bölümədə imam Mehdi və onun zühuru haqqında öz düşüncələrinin ayrıntılı şəkildə açıqlamasını vermiş və bu yazdıqlarını Şeyx Sadrəddin Konyəvinin buyur-duğunu belə ifadə etmişdir:

Bu ahbarü ahadisü rivayət  
Ki Mehdidən sizə kıldum hikayət  
Bunu Şeyhul-məşayih buyuruptur  
Xəbər soranlara böylə deyibdür  
Ki Sadrəddün Şeyxül-Konəvidür  
Şariatta Rəsulun peyrəvidir

Bəlli olduğu kimi şeirdə adı keçən Şeyx Sadrəddin Konyəvi vəhdəti-vücud nəzəriyyəsinin qurucusu ünlü sufi şeyxi Ibn Arabinin (1164-1240) tələbəsi və davamçısı olmuş və dönenmin ünlü şeyxlərindən sayılmışdır.

Yuxarıda qeyd etdiyimiz kimi, bənzər hallara orta çağın digər sərbəst tərcümə əsərlərində də rast gəlirik. Məsələn, XIV yüzil şairi Gülşəhri “Mantikut-tayr” adlı tərcümə əsərinə Əttarin (1120-1230) cyniadlı əsəri ilə yanaşı cyni şairin “Əsrarnamə”sindən və Mövlana Cəlaləddin Ruminin (1207-1273) “Məsnəvi”sindən, hətta “Kəlilə və Dimnə”dən bəzi qisimlər əlavə etmişdi.

Yeri gəlmışkən, “Gülşəni-raz” tərcüməsinin Vyana və Sankt-Peter-burq əlyazma nüsxələrinin bəzi özəllikləri haqqında bəhs etmək istəyirik. Tədqiqatçıların ümumi görüşünə görə “Gülşəni-raz” tərcüməsinin ən mü-kəmməl və tam əlyazma nüsxəsini İstanbul nüsxəsi təşkil etməkdədir (7, s. 40). Bu nüsxə İstanbul

Süleymaniyyə kitabxanası, Həkimoğlu Ali Paşa bölümü, NO: 500 altında kayıtlıdır. Amma bundan az önem daşımayan Vyana və Sankt-Peterburq nüsxələrini qısa şəkildə tanıtmaq istəyirik. Tərcümə əsərinin Vyana nüsxəsinin mikrofilmİ AMEA Bakı Füzuli adına Əlyazmalar İnstitutunda saxlanmaqdadır (MF-890). Cəmi 19 vərəqdən ibarət olan bu nüsxə tərcümənin önsözünü, I və II suallar və onların cavablarını əhatə etməkdədir. Digər bir çox nüsxələrdən fərqli olaraq bu nüsxələrdə tövhid qəsidəsi məsnəvinin baş tərəfində önsöz qismində yer almaqdadır. Bilindiyi kimi, adətən Divan şeirində məsnəvi tərzində yazılmış ədəbi əsərlərdə tövhid baş tərəfdə gəlməkdə idi. Tərcümə mətninin bu nüsxəsində arxaik dil özəllikləri daha six şəkildə qorunmuşdur. Bu da əsərin elmi-tənqidi mətninin tərtib edilməsində böyük önəm ifadə etməkdədir. Vyana nüsxəsində mətn ənənəyə uyğun olaraq iki sütündə yazılmış və haşıyəyə alınmışdır. Hər səhifədə 13 beyt yer almaqdadır. Bu nüsxə iri təliq xətti ilə üzü köçürülmüş, başlıqlar nəsx xətti ilə yazılmışdır. Təliq xəttinin daha çox indiki Türkiyə ərazisində hazırlanmış əlyazmalar üçün xarakterik olduğunu, eyni zamanda nüsxənin orfoqrafik özəlliklərini gözə alaraq onun bu bölgədə XVIII yüzildə istinsah edildiyini təxmin edirik (7, 34).

“Gülşəni-raz” tərcüməsinin Sankt-Peterburq nüsxəsi Rusiya Federa-siyasi Elmlər Akademiyasının Sankt-Peterburq şəhərindəki Şərqşünaslıq İnstitutu kitabxanasında B-285 nömrəsi altında qorunmaqdadır. 74 vərəq-dən ibarət olan bu əlyazma nüsxəsində 2013 beyt bulunmaqdadır. Bu nüsxə dibaçə ilə başlayıb Xatimə ilə sona yetməkdədir. Xatimə qismində tərcümənin bitməsi qeyd edilir, eyni zamanda, əlyazma nüsxəsinin istinsah tarixi (907/ 1501-02) və onun Müslihəddin ibn Əyyub tərəfindən istinsah edildiyi göstərilir. Bu önemli özəlliklərinə rəğmən bu nüsxədə XIII sualın cavabının böyük bir qismi, eyni zamanda XIV və XV Sual və cavablar tamamilə buraxılmışdır. Bu nüsxə aşağıdakı beytlə sona erməkdədir:

Bu hal ilə bəni məvdud eylə

İlahi akibət Mahmud eylə

Sankt-Peterburq əlyazma nüsxəsinin digər bir üstün və müsbət xüsusiyyəti ondan ibarətdir ki, bu nüsxədəki mətnin hamısı hərəkələnmişdir. Bəlli olduğu kimi Türkçə mətnlərin doğru-düzgün oxunmasında hərəkələr böyük önem daşımaqdadır.

Yeri gəlmişkən qeyd edək ki, bu qiymətli tərcümə əsəri ilk dəfə tanınmış mətnşunas alim filoloji elmlər doktoru, professor Möhsün Nağısoylu tərəfindən tədqiq edilmiş və əsərin üç əlyazma nüsxəsi əsasında mətnin transfonoliterasiyası nəşr edilmişdir (7). Bundan əlavə, cənubda Hüseyn Düzgün (Hüseyn Məhəmmədzadə Sadiq) də bu əsərə müraciət etmiş, əsərin Şeyx Mahmud Şəbüstəri tərəfindən qələmə alınmış farsca əslini və Əlvan Şirazi tərəfindən türkcəyə tərcüməsini birləşdə bir kitab halında Tehranda çap etdirmişdir. Tədqiqatçı əsərin müəllifi, onun yazıldığı dövr, tərcümə məsələləri, əsərin dil xüsusiyyətləri haqqında məlumat verdikdən sonra doğru olaraq yazar ki, bu kəlmələr «Dədə Qorqud» boyla-

ri, Yunus Əmrə, Quşuoğlu və Qazi Bürhanəddinin şeir dilindəki kəlmələr-dir. Onun şeir dilindəki türkçə sözlər oynayır, ritm və ahəngə uyğun şəriyyət cazibəsi tapır. O, elmi-ırfani dili tamamilə xalq dilinə və canlı türkçəyə yaxınlaşdırır (2, s. 17-18).

Seyx Əlvan Şirazinin “Gülşəni-raz” tərcüməsi təsəvvüf simvollarını açıqlayan ilk əsər olmaq surətilə əski türk divan ədəbiyyatının gəlişməsində böyük rol oynamışdır.

## ƏDƏBİYYAT

1. Gülşen-i raz. Çeviren A.Gölpınarlı. İstanbul, 1989, 180 s.
2. Gülşəni-raze-Şəbüstəri. Hazırlayan Doktor Hüseyin Məhəmməzdə Sadeq. Tehran, 1381 (2003), 161 s.
3. İslam Ansiklopedisi, XI c., İstanbul, 1995, 800 s.
4. Letifi. Tezkirc-i Şüera. Ankara: TTK yayınları, 1994, 689 s.
5. Sehi Bey. Tezkire-i Heşt Behişt (hazırlayan Mustafa İsen), İstanbul, 1980, 760 s.
6. Nağısoylu M. Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti. Bakı, 2000, 264 s.
7. Nağısoylu M. Şirazinin “Gülşəni-raz” tərcüməsi. Bakı, 2004, 378 s.
8. Şebüsteri. Gülşen-i raz. Yayına hazırlayan Sadık Yalsızuçanlar. İstanbul, 1999, 110 s.

**Abulfaz Guliyev**

## THE PROBLEMS OF ART TRANSLATION AND ELVAN SHIRAZI'S «GULSHANI-RAZ» (XV C.)

There was many dissemination of art translation from Persian language in the Middle Ages Turkish poetry literature. From this point of view Mahmud Shabustary's «Gulshani-raz» (XIII c.) draws interest. «Gulshani-raz» the work of famous Azerbaijan poet is devoted to commentary of mystic theory doctrine. In the XV c. this mesnevi was translated into Turkish language by Alvan Shirazi the Azerbaijani noble poet. There are 47 manuscripts of this translation written monument in the different libraries and museums of the world. In the paper investigates the problems of art translation and language-poetry features of Alvan Shirazi's «Gulshani-raz».

**Абульфаз Кулиев**

## **ПРОБЛЕМЫ ХУДОЖЕСТВЕННОГО ПЕРЕВОДА «ГЮЛЬШАНИ-РАЗ» ЭЛВАН ШИРАЗИ (XV в.)**

В средневековой тюркской поэтической литературе широко распространился художественный перевод из фарсидского языка. С этой точки зрения особое внимание привлекает «Гюльшани-раз» Махмуда Шабустари (XIII в.). Произведение «Гюльшани-раз» этого видного азербайджанского поэта посвящено интерпретации теории суфийской учении. Месневи было переведено в XV вв. на турецкий язык поэтом Алваном Ширази азербайджанского происхождения. В разных библиотеках и музеях мира находится около 47 рукописных списков данного переводного письменного памятника. В нашей работе изучаются вопросы художественного перевода и лингво-поэтические особенности «Гюльшани-раз» Алвана Ширази.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

---

**FİRUDİN RZAYEV**  
AMEA Naxçıvan Bölməsi

**QƏDİM NAXÇIVANDA YAYCI OYKONİMLƏRİ  
VƏ ONLARIN MƏNŞƏYİ**

Dünya tarixində özünəməxsus taleyi, çəkisi və yeri olan türk xalqlarının qədim minilliklərə söykənən tarixi nədənsə həmişə qısqanlıqla qarşılanmış, bu qədimlik hətta tarixdən silinmə dərəcəsinə çatdırılaraq böyük siyasetlərin «ana xəttinə» çevrilmişdir. Bu baxımdan türk milli dəyərlərinə istiqamətlənmiş siyasi proseslərdə əsasən iki amil özünü daha qabarlıq şəkildə göstərməkdədir. Birincisi hazırda gücə çevrilən mərkəz-ləşmiş xristian faktoru və bu faktor dairəsində başqa dində olan digər xalqların on minilliklərlə ölçülən tarixinə, mədəniyətinə az qala ikrahlı baxış, ikincisi isə, bir zamanlar onlara hökm etmiş qədim xalqlara qarşı qisasçılıq və əski kökü olan, lakin gücünü itirmiş bu qurumların maddi-mədəniyyət nümunələrinin vəhşicəsinə talanı, tarixinə zor tətbiqi, bəzən isə tarixi zorla mənimsemə. Bu iki amil müqabilində bütün türk xalqlarında olduğu kimi Azərbaycan türklərinin tarixi, dövlətçilik ənənələri, yazısı və dili də son 300 ildə bu zor «maşınının» ciddi səyi ilə tamamən dağıdılmış, bu tarixin yenidən bərpası isə müşkül məsələyə çevrilmişdir. Bu müşkülü əsas səbəbləri isə artıq tariximizin müəyyən dövrlərinin başqa xalqlar tərəfindən mənimsənilərək «dünya tarixşünaslığında» öz təsdiqini tapması (qədim türk Cinli tayfası Gürcüstanın Orbəli qalasında yaşadıqlarına görə «Orbeli», qondarma Ermənistanda yaşadıqlarına görə «Orbeliyan» adla-nırlar Bax. 5, s. 120) və hazırda işğal altında olan (Cənubi Azərbaycan, İrəvan xanlığı, Gürcüstan və Rusiya ərazilərinə qatılan torpaqlarımız) ərazilərimizdəki arxeoloji mədəniyyət nümunələrimizin «fars, erməni, gür-cü, rus» adları ilə dünya ictimaiyyətinə təqdim olunmasından ibarətdir.

Lakin bütün bunlara baxmayaraq mənbələrə qərəzsiz baxış, antik və son dövr tarixşünaslığın müqayisəli təhlillərinə, etnoqrafiya və arxeoloji qazıntılarından əldə olunan yeni elmi nəticələrə, hər bir tarixi fakta və hadisəyə obyektiv konsepsiyadan yanaşma qədim Naxçıvan diyarının tarixini, buradakı tayfa birliliklərinin formlaşma

dövrünü, təşəkkülümüzü və s. prosesləri də aydınlaşdırıbilir. Bütün bu problem məsələlərin həllində yer adlarımızın, əsasən də oykonimlərin tarixi müqayisəli və etimoloji, linqvistik təhlilləri elə də kiçik mənbə hesab oluna bilməz.

Haqqında söz açacağımız **Yayçı** onomastik vahidi də tariximizin dolaşıq səhifələrinin aydınlaşdırılmasında müstəsna əhəmiyyətə malik yer adlarından biridir. Bu yer adına 1590-ci ildə Ordubad qəzasının Azadcirən nahiyyəsində, eləcə də Naxçıvan qəzasının Ağcaqala nahiyyəsində rast gəlirik (3, s. 170, 179). Həmin dövrdə Şərur mahalının Yayçı kəndi Sisyan nahiyyə-sində «Haksi» şəklində qeydə alınır (yenə orada, s. 183). 1603-cü ilin məlu-matlarında ad yenə həmin nahiyyələrdə göstərilsə də Şərur rayonunun bu məntəqə adı – oykonim isə Dərələyəz nahiyyəsində Axura, Havuş, Çağaruz kənd adları ilə birgə çəkilir (yenə orada, s. 57). Bundan sonra 1727-ci ilə aid sənədlərdə oykonimlər göstərilən adlarla Azadcirən, Ağcaqala, Dərələyəz nahiyyələrində (8, s. 30-35), 1749, 1833-cü illərə aid mənbələrdə isə oykonimlər bu dəfə Şərur, Əlinçə, Azadciran mahallarında qeydə alınır (10, s. 160-177). 1890-1900-cü illərdə Yayçı məntəqələri Culfa və Baş Noraşen (indiki Cəlil-kənd) sahələrinin daxilində göstərilmiş və nəhayət günümüzə Culfa və Şərur rayonları ərazilərində gəlib çatmışlar. Şərur rayonuna daxil olan oykonim isə 1924-cü ilin sənədlərində ayrıca sahə kimi Gecəzur, Yuxarı və Aşağı Danzik kəndlərini özündə birləşdirilərək (7, s. 1-7), əhalinin artımı ilə bağlı 2003-cü il Azərbaycan Respublikası Qanunu əsas götürülməklə, Yayçı inzibati ərazisi Aşağı və Yuxarı Yayçı, oykonimləri kimi müəyyənləşdirilmişdir.

Bəs bu adın etimologiyası nəyi izah edir və mənaca nəyə söykənir?

Etnooykonimin tərkibini Yay+çı kimi qəbul etsək, müasir dilimizin «yay hazırlayan» və ya «yay düzəltməklə məşğul olan» anlamı üzərində dayanmalıdır.

Lakin təbii ki, bu belə deyil və biz ən əvvəl onu qeyd edək ki, bu tərkib *Yaik* şəklində Ural çayının əski adında qalmışdır (6, s. 38).

Əski türk inanclarında yay-ox Umay ananın-Tanrıçanın silahı idi və qadın ilahəsi bununla uşaqları qoruyurdu. Bu fikrə N.A.Alekseyevin «Türkdilli Sibir xalqlarının erkən dini formaları» kitabında rast gəlirik (13, s. 435). Yay qədim türk şamanlarda-qamlarda irəlini görmək üçün icra olunan ayinlərdə müqəddəs bir əşya kimi istifadə olunurdu və bu işlə məşğul olanlara, yəni irəlini görənlərə, olacağı xəbər verənlərə «yayçı» deyirdilər (12, s. 14). Bu fikrə L.P.Potopovda da rast gəlirik (11, s. 73). M.Seyidova görə dini mərasimlərdə, ovçuluq, məişət, dövlət və s. işlərdə xüsusi ayinlər icra edən qam-şamanlar xalqın mənəvi dünyası, dövlət işləri və siyaset aləmi ilə uğraşırlılar. Əski türk inancına görə Umay ilahəsinin ox-yayı dünya ağacı olan Qayından düzəldirdi ki, bu ağac Umayla göydən gəlmışdır və qam-şamanlar bu yay-oxla insanları uğurlayırdılar (14, s. 28, 112). Mənbələrə diqqət etsək «yayçı» sözünün şamanlıqla məşğul olanlara deyil-diyini və bunun çox əski köklərdən gəldiğini görərik. Əgər e.ə. VI əsr Qaumatanın-Şaman atanın üsyanını yadımıza

salsaq (16, s. 367) şamançı-liğin büyük güç olması, türklərdə çox əskilərlə bağlılığının şahidi olarıq. Bu inancın büyük güc şəklində tayfa birliyinə çevrilə bilməsi prosesini də ehtimal etmək olar. O zaman yuşılərin, yayçılardın qədim inanclarla xidmət edən ayrıca tayfa olduğunu söyləyə bilərik. Yayçı oykoniminin qədim yaşayış məskəni olduğunu ərazidən arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi-mədəniyyət abidələri də sübut edir. Eradan əvvəl III-I minilliyə aid edilən əşyalar Aşağı Yayçı nekropolundan aşkarlanmışdır (9, s. 83). Buradakı mədəniyyət nümunələri Naxçıvan MR ərazisində tapılan digər boyalı qablardan fərqlənmir və Şumer mədəniyyətinin elementlərinə uyğun gəlir. Bütün bunlardan sonra sözün etimologiyasına da diqqət etmək yerinə düşərdi.

«Yayçı» sözündə «c» samitinin «q» ilə əvəzlənməsini və oğuz dillərinə xas «nq» qovuşuq səsini nəzərə alsaq, o zaman söz yaynqı-yanızı-yancı şəklində oxunmalıdır. Türklərdə isə «yanızı» sözü «hakim», «hökmdar» mənasında işlənmişdir (1, s. 127). Adı e.ə. VII yüzillikdə tarixi mənbələrə düşən yutilər-yucilər türk dillərinə məxsus c≈t≈ş fonetik hadisəsi ilə mənbələrdə «yuci», «yuti», «yuşı» kimi qeydə alınırlar. Türk dillərində geniş yayılmış bu fonetik hadisəyə aydınlıq gətirən M.Şirəliyev Azərbaycan dilində də *düşkün-çüsükün*, *diş-çiş* variantının Qazax ləhcəsində mövcudluğunu qeyd edir (15, s. 82). Bundan başqa bu cür fonetik hadisələr uyğurlarda da *çış-diş*, *çüsəmk-düşmək* şəklində müşahidə olunur. Buna rus-uyğur dili lüğətinin bir çox səhifələrində rast gəlirik. (13, s. 434-436). Əgər diqqət etsək, müasir türk ləhcələrində və dillərində t-d-c-ş səsəvəzlənməsinə indi də təsadüf edirik. Azərbaycan dilində *taqqıltı*, türklərdə *takırtı*, başqırdlarda *şakıldav*, tatarlarda *şakıldan*, dilimizdəki *yastiq* sözü türk-mənlərdə *yassık*, *yasti* sözü, osmanlı türklərində *yassi*, başqırtlarda özbəklərdə *yəssi*, türkmənlərdə *yası* belə hadisələr misal ola bilər (4, s. 840-842, 972 və s.). Bəs görək *yuti-yuci-yuşı* kimi tarixə düşən bu tayfa kimlər idi və harada yaşamışlar? M. Vəliyev bu tayfaların türk tayfası olduğunu qeyd etməklə yanaşı, onların Türküstan, Ural ətrafında yaşadıq-larını sonradan Hindistan və Çin arasında məskunlaşdıqlarından bəhs etməklə, skiflərin əcdadları olduğunu yazar (6, s. 31). Skiflərin yunanlar tərəfindən *iskit*, *skit*, *işquz*, *türk*, *skito*, ərəblər tərəfindən isə *qoq*, *maqoq*, *yəcuq*, *macuq* adlandırıldıqlarını vurğulayan M. Baharlı onların kimmerləri sıxışdıraraq yerlərini tutub orada məskunlaşdıqlarını da söyləyir (yenə orada, s. 33-34). Bütün bunlar Yuti-Yuşı türk tayfalarının e.ə. II-I minilliklərdə yaşadığıni göstərir ki, bu da onların oğuzlardan qabaq yaşadığını və oğuz birliliklərinin qədim əcdadları olması fikrini də təsdiq edir. Belə olan halda Yaci nekropolundan aşkarlanan maddi-mədəniyyət əşyalarının tarixi ilə yutilərin tarixi üst-üstə düşməklə bu tayfaların çox erkən bir dövrə e.ə. III-II minilliklərə aidliyi yuxarıdakı faktlarla təsdiq olunur. O zaman sözün başqa bir məna daşımıası ehtimalı da ortalığa çıxır və əgər bu həqiqətən belədirse o zaman bu versiyani qədim türk dillərində axtarmaq dən doğru olardı.

Biz yuxarıda oğuzlardan bəhs edərək skiflərin iskit, işquzay, işquzai, quz adlandıqlarını və oğuzlar olduğunu söyləmişdik. Deməli, yucilər oğuzların əcdadları idi və bu tayfa kimmerlərin dövrünə qədər mövcud olmuşdur. Burada bir məsələyə aydınlıq gətirmək istərdik. Əgər yucilər skif-oğuzların əcdadı olub «maqlar» adlanırdılsa, burada tarixi yanlışlıq meydana çıxır ki, bunun səbəbini biz belə izah etmək istərdik. Tarixi məlumatlarda bir tayfa adının bir neçə formada adlanması (kimmer-lərin – qomər, qəmər, oğuzların – skit, iskit, işkuz, skif, bəzən isə skaların - masget, şirak və s.) çox şahidi olmuşuq.

Bizə belə gəlir ki, bu tayfalar eyni adətə və mədəniyyətə mənsub olduqlarına görə, bəzən informatorların verdiyi məlumatata istinad edən tarixçilər onların hər hansı birini digərinin adı ilə adlandırmışdır. Bu tarixi yanlışlıqla bağlı bəzi faktlara diqqət etmək yerinə düşərdi.

İ.M.Dyakonovun məlumatlarında Manna ərazisi Araz çayı və ondan şimala doğru göstərilir (1, s. 250). V.B.Vinoqrodov isə skiflərin Manna dövlətinin bir əyalətində müvəqqəti məskunlaşaraq cənuba hücum üçün hazırlaşdığını qeyd edir. Əgər Herodotun «Tarix» kitabında e.ə. VIII əsrin sonlarında skiflərin kimmerləri qovması, Qafqaza Xəzərin qərbindən keçərək gəlmələri haqqındaki məlumatına istinad etsək (2, s. 54), deməli iskit-skiflərin içərisində olan yuti-yucilər ərazilərimizə e.ə. VIII əsrin sonu, VII əsrin əvvəllərində gəlmişlər. Əgər diqqət etsək Herodotun, İ.M.Dyako-novun V.B.Vinoqrodovun, M.Baharlinin qeyd etdiyi bu hadisələr də e.ə. VIII-VII əsrlərə aiddir. Bu isə Yayıçı ərazisindən tapılan arxeoloji nümunələrin tarixi ilə (e.ə. III-II minillik) uyğun deyil. Bəs onda bu mədəniyyətin yaradıcıları kimlər idi və əsl həqiqət necədir? Yuxarıda qeyd olundu ki, yucilər skif-oğuzların əcdadları idilər. O zaman yucilər ən azı e.ə. II minilliyin sonlarında yaşamışlar ki, bu da bizim qeyd etdiyimiz kimi oğuzların ərazilərimizdə məskunlaşma tarixi ilə (e.ə. II minillik) eyni dövrə söykənir. Belə olduğu halda yucilər ərzilərimizə skiflərlə gələ bilməzdilər. Deməli yucilər onlardan xeyli əvvəl bu ərazilərdə mövcud olmuşlar. Beləliklə qətiyyətlə demək olar ki, oğuzların babaları olan yuti-yuşi-yucilər bu ərazilərin ən qədim türk tayfaları olmaqla, avtoxton sakinlər idilər. Onlar uzun müddət bu ərazidə məskun olmuş, şimala doğru yayılmış, sonralar isə «iskit-skif-oğuzlar» adı altında Asiya hücumlarından geriye – öz ilkin yurdlarına dönmüşlər. Bunun canlı sübutları isə Azərbaycan toponimik sistemində, eləcə də qədim Naxçıvan ərazisində tarixi eramızdan II min il əvvələ gedən çoxsaylı Yayıçı tayfa adı ilə yaranmış Yayıçı oykonimləri və bunu sübut edən arxeoloji qazıntılarından tapılan əşyaların tarixidir.

## ƏDƏBİYYAT

1. Дьяконов И.М. История Мидии от древнейших времен до конца IV в. до н.э. Москва- Ленинград, 1956, 485 с.

2. Herodot. Tarix. Bakı, 1998, 329 s.
3. İrəvan əyalətinin icmal dəftəri. Bakı: Elm, 1996, 184 s.
4. Karşılaştırmalı Türk Lehceleri sözlüğü. I-II cilt, Ankara, 1992, 1183 s.
5. Qeybullayev Q. Qədim türklər və Ermənistan. Bakı, 1992, 138 s.
6. Məmməd Hüseyn Vəliyev (Baharlı). Azərbaycan, Bakı, 1993, 192 s.
7. Naxçıvan MR Mərkəzi Dövlət Arxiv, f. 32, siy. 1, arxiv 9, iş № 87, 13 ist.
8. Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı: Sabah, 1997, 336 s.
9. Novruzlu Ə.İ., Baxşəliyev V.B. Şərurun arxeoloji abidələri. Bakı: Elm, 1993, 184 s.
10. Описание Нахичеванской провинции. Санкт-Петербург, 1833, 257 с.
11. Потапов Л.П. Культура Горного Алтая // Советская этнография, 1946, № 2, 216 с.
12. Радлов В.В. Опыт словаря тюркских наречий. Т. III, ч. II, Москва, 1898, 1260 с.
13. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı, 1989, 496 s.
14. Seyidov M. Qam-şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, 1994, 232 s.
15. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 1967, 420 s.
16. Yusifov Y.B. Qədim şərq tarixi. Bakı, 1993, 496 s.

**Firudin Rzayev**

### **THE OYKONIMS OF YAYJI IN AN ANCIENT NAKHCHIVAN AND THEIR ORIGIN**

The reasons of formation and appearance of those oykonims are investigated by the author.

The lexical units, their roots are compared with other Turkish languages and the history of their origin is defined. The author arrives at the conclusion that those oykonims derived from the name of the turkish tribe Yuti-Yayji. The author has also defined that those tribes appeared in the III-II c. B.C. and they are the ancestors of the ancient turkish Oguz tribes.

**Фирудин Рзаев**

## **ГЕНЕЗИС ОЙКОНИМОВ ЯЙДЖЫ В ДРЕВНЕМ НАХЧЫВАНЕ**

Статья посвящена к исследованию ойконимов Яйджы в древней Нахчыванской земле. Причины формирования и появления этих ойконимов всесторонно исследованы автором. Сопоставлены лексические еди-ницы корни ойконимов с лексическими единицами общетюркских языков, и определены история возникновение этих единиц. В результате автор определил то, что эти ойконимы переименованы от имени тюркского племена Юти-Юджи. Еще автором выявлены что, история появления этих племен относится к III-II тысячелетиям до нашей эры и они являются предками древнетюркских племен Огузов.

AZƏRBAYCAN MİLLİ EMLİLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

---

## ШИРМАММАД ГУЛУБАЙЛИ

Нахичеванский Собственный Университет

### О ПОЛЕ ВОЗВРАТНОСТИ В АЗЕРБАЙДЖАНСКОМ И АНГЛИЙСКОМ ЯЗЫКАХ

В этой статье делается попытка обобщения основных сем и средств выражения поля возвратности в азербайджанском и английском языках в русле сопоставительной типологии.

Прежде всего, коротко о сущности теории поля.

Теория поля тесно связано с теорией понятийных категорий, разработанной О.Есперсоном и И.И.Мещаниновым (4; 5). Дальше лингвистический статус теории поля и полевого подхода рассматривался в трудах таких исследователей как В.Г.Адмони (1), Ф.В.Бондарко (2), Е.В.Гулыга, Е.И.Шендельс (3), Г.С.Щур (7) и др.

Лингвистическое поле обычно трактуется как межуровневое явление, то есть как совокупность разноуровневых средств, которые объединяются общностью семантических функций. Иначе говоря, “Семантико-функциональная общность служит основой, на которой объединяются разноуровневые языковые элементы – морфологические, синтаксические, словообразовательные, лексические”(4, 206).

Любое лингвистическое поле имеет план содержания и план выражения. Все разноуровневые языковые средства данного поля составляют план выражения. А общее инвариантное значение всех этих средств составляют план содержания.

Теория поля имеет разных направлений. Нашей цели исследования больше подходит теория функционально-семантических полей. Здесь не только морфологическая, но и синтаксическая направленность функций имеет важное значение, несмотря на то, что ядром поля рефлексивности в азербайджанском языке является морфологическая категория. Дело в том, что большинство межуровневых синонимий категориального значения возвратности актуализируется именно на уровне функционального синтаксиса. Кроме этого,

морфологический рефлексивный залог отсутствует в современном английском языке и, следовательно, синтаксические конструкции здесь являются основными средствами выражения поля рефлексивности. И хотя в азербайджанском языке функционирует морфологическое категориальное возвратное значение, тем не менее, широко употребляются возвратно-местоименные глагольные конструкции.

Трактовка категории рефлексивности в азербайджанском и английском языках в русле функционально-семантических полей способствует более полному обобщению основных сем и разноуровневых средств выражения этого поля.

Стержнем каждой категории является ее инвариантное значение. В зависимости от функционально-семантических характеристик выделяются следующие типы значений рефлексивности в нами взятых языках: собственно-возвратное, общевозвратное и медиально-возвратное.

Собственно-возвратное значение считается основным значением как возвратного залога, так и поля рефлексивности. Это значение, как правило, характеризуется однореферентностью субъекта и объекта действия, т.е. тем, что объектом действия является сам субъект. По своему охвату собственно-рефлексивные глаголы являются разнообразными. По взаимоотношению субъекта и элиминируемого объекта выделяются следующие семантические группы собственно-рефлексивных глаголов в азербайджанском и английском языках:

- 1) глаголы собственно-возвратного значения из сферы физической личности субъекта: özünү oldürmək – to kill oneself;
- 2) глаголы из сферы внутренней, душевной жизни субъекта и общечеловеческой жизни людей: özünү danlamaq – to scold oneself;
- 3) глаголы из других семантических групп, выражающие действия замкнутые в его производителе: özünү müdafiə etmək;

Глаголы из сферы физических действий делятся на две подгруппы:  
а) глаголы туалета. Рефлексивные глаголы этой семантической подгруппы распадаются на глаголы одевания, укрощения и т.д. Например: geyinmək - to dress (oneself); yuunmaq - to wash (oneself); bürünmək – to wrap oneself; qurulanmaq – to dry (oneself);

б) глаголы “нанесения ущерба”, “причинения вреда”. Глаголы этого подтипа выражают физические действия субъекта над самим субъектом, над частью тела субъекта, связанное нанесением ущерба, причинением вреда действующему лицу. Объектом таких глаголов бывает тело субъекта или часть тела. Например: özünү oldürmək – to kill oneself; özünү yandırmaq – to burn oneself; özünү zəhərləmək – to poison oneself; özünү şəhid etmək - to martyr oneself;

Собственно-рефлексивные глаголы из сферы душевной, моральной жизни субъекта разнообразны по семантике и их можно группировать на некоторые семы:

- а) суждение морального состояния субъекта, “самонаказание“:  
 özünü günahlandırmaq – to blame oneself; özünü qınamaq – to scold oneself;
- б) самоотдача: özünü həsr etmək – to devote oneself; özünü qurban vermək – to sacrifice oneself;
- в) сема выражения разных волевых усилий: özünü toplamaq – to concentrate; özünü məcbur etmək – to make oneself;
- г) сема выражения самооценки: özünü tərifləmək - to praise oneself; özünü hesab etmək – to consider oneself.

Семантика общевозвратного значения интерпретируется неоднаково, констатируется в основном два мнения: а) Общевозвратные глаголы обозначают изменение во внутреннем состоянии субъекта; б) Они выражают не изменение в состоянии субъекта, а просто различные внутренние переживания субъекта. Фактически, этим значением выражается и изменение состояния, и переживание субъекта.

Общевозвратные глаголы выделяются на некоторые семантические подгруппы:

- а) Глаголы, выражющие радость, веселье, удовольствие: şadlanmaq – to be glad; məmnun olmaq – to be pleased;
- б) Глаголы, выражющие печаль, горе, скорбь, грусть: kədərlənmək – to become sad, to sadden; qəhərənmək – to become sorrowful;
- в) Глаголы, выражющие боязнь, опасение: qorxmaq - to be afraid; vahimələnmək – to be frightened (terrified);
- г) Глаголы, выражющие гнев: hırsınlənmək - to become angry (crossed); qəzəblənlənmək – to get furious;
- д) Глаголы, выражющие сожаление: təəssüflənmək – to be sorry; heyfslənmək – to feel pity;
- ж) Глаголы, выражющие удивление: təəccüblənmək – to get surprised; heyrətlənmək – to get struck.

Б.А. Серебренников и Н.З. Гаджиева трактуют средневозвратное значение как значение “выражающее действие, совершаемое в пользу субъекта, удовлетворяющее его личные интересы” (6, 207). Это значение является противоречивым и дискуссионным по своему характеру. В этой работе средневозвратное значение рассматривается как значение, выражающее внешние изменения в сфере субъекта, семы, не охватываемые собственно-авозвратным и общевозвратным значениями.

Основными подтипами средневозвратного значения являются изменение-движение и изменение из одного состояния на другое. Это значение затрагивает

самые разные сферы жизни и деятельности субъекта. Среди этих глаголов четко выделяются некоторые группы:

- а) изменение цвета: *maviləşmək* – to become blue; *yaşıllaşmaq* – to become green; *qızarmaq* – to redden;
- б) изменение состояния физико-биологических свойств субъекта: *arıqlamaq* – to grow thin; *qocalmaq* – to grow old; *cavanlaşmaq* – to get younger;
- в) изменение физических и иных свойств, которые связаны с качественными или количественными характеристиками субъекта: *xırda-laşmaq* – to become small; *gözəlləşmək* – to become beautiful; *xarablaşmaq* – to get worse;
- г) изменение социального положения и т.д.: *varlanmaq* – to become rich; *kasıblamaq* – to get poor;
- д) изменение местоположения субъекта в пространстве: *özünü atmaq* – to throw oneself; *uzanmaq* – to stretch oneself.

Трактовка рефлексивности в свете теории поля способствует систематизации всех основных сем и средств выражения этой категории.

## ЛИТЕРАТУРА

1. Адмони В.Г. Основы теории грамматики. Москва-Ленинград: Наука, 1964, 108 с.
2. Бондарко А.В. Теория морфологических категорий. Ленинград: Наука, 1976, 255 с.
3. Гулыга Е.В., Шендельс Е.И. Грамматико-лексические поля в современном немецком языке. Москва: Просвещение, 1969, 184 с.
4. Есперсен О. Философия грамматики. Перевод с английского языка. Москва, 1958, 404 с.
5. Мещанинов И. И. Члены предложения и части речи. Ленинград: Наука, 1964, 108 с.
6. Серебренников Б.А., Н.З. Гаджиева. Сравнительно-историческая грамматика тюркских языков. Баку: Маариф, 1971, 304 с.
7. Щур Г.С. Теория поля в лингвистике. Москва: Наука, 1974, 255 с

Şirməmməd Qulubəyli

MÜASİR AZƏRBAYCAN VƏ İNGİLİZ DİLLƏRİNDE  
QAYIDİŞLİQ SAHƏSİNƏ DAİR

Məqalədə müasir Azərbaycan və ingilis dillərində qayıdışlıq funk-sional-semantic sahəsinin məzmun və ifadə planlarından bəhs olunur. Bu mikrostruktur çoxplanlı bir kateqoriya kimi nəzərdən keçirilir və qayıdış növlə qayıdışlıq sahəsinin sərhədləri müəyyənləşdirilir. Qayıdışlıq funksio-nal-semantic kateqoriyasına xas olan invariant mənanın bütün çalarları ifadə vasitələrindən asılı olmayaraq ümumiləşdirilir. Hər bir variant və çaların dilin müxtəlif yaruslarına xas olan ifadə vasitələri göstərilir.

**Shirmammad Qulubayli**

**ABOUT THE FIELD OF REFLEXIVITY IN MODERN  
AZERBAIJANI AND ENGLISH**

The article deals with the content and expression plans of the functional-semantic field of reflexivity in modern Azerbaijani and English. This microstructure is looked through as a manyplanned category and the border between the reflexive voice and the field of reflexivity is defined. All the shades of the invariant meaning belonging to the field of reflexivity are generalized in spite of the means of expression. All the means of expression of the variants and shades belonging to different levels are shown.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**HƏMİD ARZULU**  
Naxçıvan Müəllimlər İnstitutu

**ALMAN VƏ AZƏRBAYCAN ATALAR SÖZLƏRİNĐƏ  
EYNİLİK VƏ OXŞARLIQ**

Alman və Azərbaycan atalar xalqları coğrafi nöqteyi-nəzərdən bir-birindən xeyli uzaqlıqda yaşayır və hər iki xalqın özünəməxsus milli ədəbiyyatı, mentaliteti, milli tarixi, ənənəsi, həyata baxışı, dini dünya-görüşü, fəlsəfəsi, məişəti və s olsa da, bu iki xalqın bir-birinə yaxın, oxşar, hətta ələ cyni xüsusiyyətləri var ki, buna heyrət etməyə bilmirsən. Başqa yaxınlıqları bir yana qoyub biz burada alman atalar sözlerinin Azərbaycan atalar sözləri ilə forma və məzmun, dərin hikmət nöqteyi-nəzərindən yaxın, oxşar və hətta cyniyyət təşkil edən cəhətlərindən və onların bəzi tərcümə xüsusiyyətlərindən söhbət açacağıq.

Öncə onu qeyd etmək lazımdır ki, alman atalar sözleri, ideomatik ifadələr, zərb məsələləri haqqında biliklərimiz o qədər də dərin deyil. Belə ki, bu günə qədər alman və Azərbaycan dillərində olan zəngin şifahi xalq ədəbiyyatı nümunələri müqayisəli şəkildə geniş öyrənilməmişdir. Ara-sıra qəzet və jurnal səhifələrində təsadüfəntəsadüfə verilən bir neçə atalar sözü və zərb məsələlərindən başqa alman xalqının bu müdriklik xəzinəsilə tanışlığımız demək olar ki, yox dərəcəsindədir. Belə olan halda alman atalar sözlerinin, ideomatik ifadələrin dilimizə tərcüməsi prinsipləri barəsində

konkret yollar və üsullar söyləmək çox çətindir. Bununla belə, alman atalar sözlərinin dilimizə bərabər dəyərli tərcüməsi sahəsində boşluğu müəyyən qədər doldurmağa çalışmaq, bu sahədə çalışan bədii tərcüməçi kimi lügət-şünaslara, ümumiyyətlə, mütərcimlərə bəzi tövsiyyələr vermək istərdik.

Alman atalar sözlərini Azərbaycan dilinə tərcümə etməzdən əvvəl onunla ümumi tanışlıq, bu hikmət xəzinəsinin milli, bəşəri və ümumi şəkli xüsusiyyətlərini aşkar etmək, onu doğma dilimizin müvafiq atalar sözləri ilə tutuşdurub müqayisə etmək, konkret elmi-nəzəri və praktiki nəticələrə gəlmək, necə deyərlər, bu xəzinənin sehirli açarını ələ keçirmək daha düzgün olardı. Odur ki, bu yazımızda bir alman atalar sözlərinin yuxarıda qeyd olunan cəhətlərinin dilimizə birbaşa tərcüməsi imkanlarını, qarşıya çıxacaq çətinliklərdən və problemlərdən çıxış yollarını, konkret praktik şəkildə göstərməyə çalışacaq. Elə buradaca bir məsələni xüsusilə vur-ğulamaq və nəzər diqqətə çatdırmaq istərdik ki, alman atalar sözlərini (ümumiyyətlə, hər hansı bir xalqı atalar sözlərini) ideomatik ifadələrini, bu qəbildən olan digər daşlaşmış obraxlı hikmətli söz birləşmələrini Azərbaycan dilinə tərcümə etmək üçün bu iki dilin ikisini də kamil bilmək azdır, gərək hər iki dili bir dil tarixçisi, etimoloq, ədəbiyyatşunas və nəhayət mahir mütərcim kimi biləsən. Bundan başqa, biz deyərdik ki, tərcüməçi gərək həmin xalqın tarixinə, məişətinə, milli adət-ənənələrinə, mədəni və mənəvi dəyərlərinə yaxından bələd olsun. Hər bir konkret məkan və zaman baxımından atalar sözlərinin ünvanlanmış eyhamını, rişxəndini, nəsihətini, yumorunu öyrənsin, bu günü mənası və şəkli xüsusiyyətlərinin əsiri olmasın, onun zaman və məkanla bağlı işığını, nurunu görməyə çalışın. Məhz buna görə də biz bütün məsuliyyəti ilə başa düşürük ki, bu yazımız alman atalar sözləri xəzinəsinin bəzi incilərinin dilimizdəki qarşılıqlığı ilə əlaqədar müqayisəli tədqiqinə həsr edilmiş ilk təşəbbüslerdən biri olduğu üçün istər alman atalar sözlərinin şəkli və məzmunu nöqtəyi-nəzərindən qruplaşdırılmasına, istərsə də tərcüməsi sahəsində çıxaracağımız nəticələr, mülahizə və müddəalar heç şübhəsiz, bu sahədə son söz olmayacaq, trasaret rolunu oynamayacaq, gələcək tədqiqatçılar tərəfindən təbiidir ki, saf-çürük ediləcək, dərinləşdiriləcək, dəqiqləşdiriləcək və daha da dolğun və kamal elmi nəticələr çıxarılaçaqdır. İşin çətinliyi bir də ondadır ki, bu sahədə əlimizdə elə bir elmi tədqiqat əsəri hələlik yoxdur. Bir qısa şərhdən sonra əsas məqsədimizi araşdırıraq.

Alman atalar sözləri «Sprixwort» adlanır. Tərcüməsi «danışlıq sözü», ifadə edir. Bu mənəni daha aydın açmaq üçün alman dilində olan bir atalar sözünə müraciət etmək yerinə düşər. «Ein nüchtem Wort ist kein Sprichwort» - hər ağıllı söz atalar sözü deyil. Bu atalar sözünün dilimizə bərabər dəyərli qarşılıqlığı olmasa da, zəruri hallarda, əgər kontekst bunu mütləq gərəkli edirsə, daha doğrusu, yaradıcılıq yolu ilə onun mənasını saxlamaq istəyiriksə, onda biz onu dilimizdə işlənən «atalar sözü» birləşməsinin məzmununda axtara bilərik. «Atalar» deyəndə biz konkret ataları

deyil, əsrlər boyu öz müdrikliyi ilə fərqlənən ataların-babaların, gəldikləri ümumi nəticəni başa düşürük. Buradakı «lar» cəm şəkilcisində həm tarixilik, həm çoxluq, həm də ümumiləşdirilmiş rəy vardır. Daha doğrusu, tarixiliyin və çoxluğu gəldiyi varislik məntiqi, varislik, həqiqəti, varislik nəticəsi mövcuddur. Odur ki, «Ein nüchtem Wort ist kein Sprichwort» alman atalar sözünü, bizim fikrimizcə, bəlkə «Hər atanın sözü atalar sözü deyil» kimi tərcümə etmək məqsədə müvafiq olar. Biz təkrar edirik ki, belə sərbəst tərcüməyə o vaxt yol vermək olar ki, kontekst daxilində həmin atalar sözünün məzmununu və yaxud ekvivalentini verməyə zəruri ehtiyac var. Doğrudan da atalar sözləri, xalq məsələləri tarixin dərinliklərində məhz ataların, anaların dilində meydana gələrək nəsildən nəslə keçə-keçə durulmuş, bühlurlaşmış, müdrik beyinlərin süzgə-cindən keçərək təmizlənmiş, yonulub cilalanmış və doğruluğu, həqiqəti tarixin sınaqlarından çıxmış, milli dil boyaları ilə rənglənmiş, ritmlənmiş, qafiyələnmiş, zəka, həyat həqiqətləridir. Bu ifadələrin müəllifi milyonlar, nəsillərdən, tarixin qanuna uyğunluqları, xalqın özü onun fəlsəfəsi, dünya görüşüdür. Diqqət yetirin. Atalar sözü - elin sözü!

Atalar sözü – elin sözü.

Atalar sözü – hikmətdir.

Qeyd etdiyimiz kimi, atalar sözünün ən mühüm əlaməti onun birinci növbədə lakonikliyi, yiğcamlığı, ahəngi, ritm və obrazlılığıdır. Bu yiğcam nəticəyə, həqiqətə hər bir xalq öz yolu, səbəb və nəticələri ilə, öz tarixi keşməkeşləri, tufanları, qələbələri, məişət, sosial, siyasi, iqtisadi, mənəvi problemləri ilə gəlib çıxmışdır. Tarixin bu isti-soyuğu atalar sözlərində bu və ya başqa şəkildə, eks olunmuşdur. Onun ahəngində də, avazında da, ritmində də, sərtliyində də iz buraxmışdır. Yollar nə qədər müxtəlif olsa da, bəzən elə həyat həqiqətləri olur ki, onlar milli qapalılıq, sərhəd, çərçivə tanımır. Bu həqiqətlər bəşəri həqiqətlərdir. Bütün millətlər, xalqlara eyni dərəcədə doğma, vacib, gərək olan həqiqətlərdir. Məhəbbət, nifrət, düşmən xəyanəti, sülh, müharibə, dövlətlilik, kasıblıq, qonaqpərvərlik, düzlük, əyrilik, hiyləgərlik, səxavət, vətənə, torpağa, elə bağlılıq, anaya, ataya, nəslə məhəbbət və s. və i. bəşəri düşüncələr, duyğulardır. Məhz bu eyni dərəcədə doğmaliqdən yaranan hikmətli ifadələr içərisində külli miqdarda bir-birinə yaxın, oxşar, hətta bəzən tamam eyni atalar sözlərinə də rast gəlmək mümkündür. Fikrimizcə, atalar sözlərinin tərcüməsi zamanı ilk növbədə bu kələfin ucunu araşdırmaq və tapmaq vacibdir.

Alman və Azərbaycan atalar sözləri içərisində eyni məna kəsb edən aksiomlar istənilən qədərdir. Tədqiqatçı və yaxud tərcüməçi məhz bu eyni, yaxın, oxşar mənalı və quruluşlu atalar sözlərini tutuşdurub qruplaşdırmalı və ümumi nəticələr çıxarmalıdır. Bu qruplaşdırma və müqayisə aparılan zaman istər tərcüməçi və istərsə də tədqiqatçı bir məsələnin şahidi olacaq ki, bəzi alman və Azərbaycan atalar sözləri məna, fəlsəfi, hikmət nöqtəyi-nəzərindən nə qədər eyniyyət təşkil etsə də, ahəng dil, milli ifadə üslubu baxımından bu eyniyyət nisbidir. Çünkü alman və Azərbaycan

dillərindəki cümlə və söz birləşmələrində, obrazlı ifadələrdə, epitet və bənzətmələrdə, cümlələrin milli ahəngində ciddi fərqlər mövcuddur. Bu da, təbiidir və hər bir milli dilin siqlətindən, özünəməxsus qanunlarından irəli gəlir. Odur ki, tərcüməçi bu nisbiliyə o qədər də uymamalı, orijinalın rənglərinə, parlaqlığına aldanmamalı, hərfi şəklinə fanatikcəsinə qapılmamalıdır. Belə olan tərzdə bəzən tamamilə eyni olan atalar sözlərini də tərcümə etmək mümkün olmaz. Bu tərcümə çox eybəcər bir söz yiğinina bənzər. Çiçeronun təbiri ilə desək, tərcümə zamanı «sözləri saymaq yox, çəkmək lazımdır».

#### **I. Forma və məzmununa görə six eyniyyət təşkil edən atalar sözləri:**

Məs: 1. Ein guten Nachbar ist mehr Wert, als ein Bruder in der Ferne.

Yaxşı qonşu uzaq qardaşdan qiymətlidir.

2. Der Ertrunkene greift nach einem Strohholm.

Suda boğulan saman çöpünə əl atar.

#### **II. Forma və məzmununa görə yaxın və oxşar atalar sözləri:**

Məs: 1. Er ist bekannt, wie ein bunter Hund.

(O ala it kimi məhşurdur) Ala itdən də məhşurdur.

2. Einem Geschenktem Gaul schaut man nisht ins Maul.

(Hədiyyə verilmiş qatırın ağızına baxmazlar) Bəy verən atın dışına baxmazlar.

#### **III. Formasına görə müxtəlif, mənasına görə yaxın və eyni atalar sözləri:**

Məs: 1. Hunger ist ein scharfes Schwert.

(Achiq iti qılıncdır) Ac qılıンca çapar.

2. Ein hungriger Wolf ist sfdrker als ein satter Hund.

(Ac qurd çox itdən güclü olar) Ac qurd aslanı basar.

#### **IV. Formasına və məzmununa görə Azərbaycan dilində qarşılıqlığı və eyniyyəti olmayan milli alman atalar sözləri:**

1. Besser ein gesunder Bauer als ein kranker Kaiser.

Xəstə Kayzerdəndirsə sağlam kəndli yaxşıdır.

2. Adler fangen keine Fliegen.

Qartallar milçək ovlamaz.

3. Glück macht Freunde, unglück prüft sie.

Xoş güzəran dost yiğar, çətinlik onu sınar.

Hər iki dilin atalar sözlərinin bir qısa tutuşdurma mənzərəsini yarat-maqla məqsədimiz, əlbəttə, alman dilindən Azərbaycan dilinə atalar sözlərinin tərcüməsi zamanı önə çıxa biləcək çətinliklərə diqqəti çəkməkdir. Misallardan da göründüyü kimi, ümumiyyətlə hər iki dildə forma və məzmunca tam eyni olan atalar sözlərini

tərcümə etmək heç bir çətinlik yaratmır. Lakin belə atalar sözlərində də bəzən dilin milli, leksik, qram-matik və semantik xüsusiyyətlərinə görə bəzi köməkçi sözlər, ədatlar, modallıqlar olur.

Tərcümədə dəqiqliklə həmin sözləri vermək və bəzən strukturu saxla-maq cəhdini mənasızdır.

Ümumiyyətlə, atalar sözləri, ideomatik ifadələrin, frazeoloji birləşmələrin bir dildən başqa bir dilə tərcüməsi çox böyük məsuliyyət, istedad, səriştə, tələb edən böyük yaradıcılıq problemidir. Burada incə məsələlər, ahəng, ritm, səs düzümü, qafiyə sistemi, milli-tarixi dil xüsusiyyətləri, söz və eyham problemləri var. Bu problemlərin hər biri haqqında geniş bəhs etmək olar. Eyni bir atalar sözü konkret kontekst daxilində ilk baxışdan qavranılan mənasını tamam itirib, yeni mənalar kəsb edə bilər. Odur ki, orijinaldakı bir atalar sözü müxtəlisf kontekstlər daxilində müxtəlisf şəkildə tərcümə etmək olar. Burada atalar sözlərinə zamanla bağlı tarixi faktorlar da öz təsirini göstərə bilər. Bütün bunlar bir daha tərcüməciden xüsusi bilik, istedad, məharət, hər iki dili praktik şəkildə bilmək, hər iki xalqın tarixinə, milli ədəbiyyatına, şifahi xalq dilinə, xalq ədəbiyyatına dərindən bələdçilik tələb edir.

## ƏDƏBİYYAT

1. Arzulu H.-600. Alman-Azərbaycan atalar sözləri və onların tərcümə. prinsipləri. Bakı: ADPU, 2004, 76 s.
2. Hüseynzadə Ə. Atalar sözü. Bakı: Yaziçi, 1985, 690 s.
3. Binowitsch L.E.und Grischin N.N. Deutsdh-Russisches fraseologiscnes. Wörterbuch. Moskau: Verlag Russische Sprache, 1975, 656 s.
4. Graf A.E. 6000 deutsche-russische Sprichwörter VEB. Halle, 1956, 297 s.

**Hamid Arzulu**

## COMPARE SOME GERMAN AND AZERBAIJAN PROVERBS AND SAYINGS

In this article the author comprehensively compare and analize some German and Azerbaijan proverbs and sayings which are very like each-other in forms and contents.

The author of the article shows by means of which methods to translate these proverbs and sayings into Azerbaijan languange.

**Хамид Арзулу**

## **БЛИЗОСТЬ И АДЕКВАТНОСТЬ НЕМЕЦКИХ И АЗЕРБАЙДЖАНСКИХ ПОСЛОВИЦ**

В этой статье автор анализирует и сравнивает многих немецких пословиц и поговорок с близкими, совпадающими и адекватными пословицами азербайджанского языка. Автор статьи указывает возможные методы перевода этих немецких пословиц на азербайджанский язык.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*Ictimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**ZÜLFİYYƏ İSMAYIL**  
AMEA Naxçıvan Bölməsi

### **CƏLİL MƏMMƏDQULUZADƏ YARADICILIĞINDA DİALEKTİZMLƏR**

Ümumxalq dilinin bir qolunu da məhdud dairədə işlənən sözlər təşkil edir. Bunlar ərazi və ya ictimai cəhətdən ayrılan müəyyən qrup adamlar, müəyyən kollektiv tərəfindən işlədirilən sözlərdir. Dialektlər də məhdud dairədə işlədirilən söz qrupuna daxildir. Dialektlər ictimai həyatın müəyyən real şəraitində əmələ gəlmış ictimai-tarixi yaranmadır. Ümumiyyətlə, müəyyən ərazidə məhdud dairədə işlədirilən dialekt və şivə sözlərinə dialektizmlər deyilir. Dialektizmlərin əsasını ümumişlik sözlər təşkil edir. Onların mənası müəyyən ərazidə yaşayanlara məlumdur, başqa ərazidə yaşayanlara məlum deyil. Dialektizmlərin bu və ya digər dialekt sözünü ədəbi dilin sözlərinə uyğun gəlib-gəlməməsindən asılı olaraq bir neçə tiplərini göstərmək olar: fonetik dialektizmlər, morfoloji dialektizmlər, leksik dialektizmlər, semantik dialektizmlər, leksik-semantik dialektizmlər. (Bəzi ədəbiyyatlarda frazeoloji dialektizmlər də ayırd edilir). Dialektizmlərdə yazılırlar istifadə etməklə öz qəhrəmanının dilini fərdiləşdirir. Belə ki, dahi Azərbaycan yazılışı, böyük dramaturq Cəlil Məmmədquluzadə öz əsərlərində dialektizmlərdən güclü “silah”

kimi istifadə etmiş, yerli milli - coğrafi kolorit yaradan bədii vasitə kimi fikri daha təsirli vermək məqsədilə çox geniş və məqsədə uyğun şəkildə istifadə etmişdir.

Dialekt sözləri bədii üslub üçün yararlı ifadə və təsvir vasitələrindən sayılır. Bədii ədəbiyyatda həmin sözlərdən başlıca olaraq, yerli kolorit yaratmaq, surətin nitqini fərdiləşdirmək, hadisəni real əks etdirmək üçün istifadə edilir.”... obrazların fərdiləşməsində, mühitin real görünməsində, mənəviyyat və psixologiyanın açılmasında şivə və dialektlər əhəmiyyətli rol oynayır. Buna görə də ehtiyac duyulanda, şərait tələb edəndə obrazların dilinə dialekt və şivə sözləri axıdılır, nitq fərdiləşir, onun şirinlik və oynaqlığı artır” (3, s. 181). Bu məqsədlər üçün bədii əsərin dilində dialek-tizmlərin işlədilməsi yazıçıdan olduqca böyük ustalıq, sənətkarlıq tələb edir. Bu nöqtəyi nəzərdən Mirzə Cəlil öz əsərlərində dialektizmlərdən çox böyük məharət və ustalıqla istifadə etmişdir. Onun əsərlərində müxtəlif tip dialek-tizmlərə rast gəlmək mümkündür. Düzdür, bəzi tip dialektizmlərin bədii əsərdə işlədilməsi əsərin dilinə xələl və naqışlı gətirir, lakin Mirzə Cəlil onlardan elə məharətlə istifadə etmişdir ki, onlar əsərə xələl, əskiklik gətirməmiş, əksinə, əsərin təsir qüvvəsini daha da artırılmışdır.

Cəlil Məmməmdəquluzadənin əsərlərində fonetik dialektizmlərə də çox tez-tez rast gəlinir. Fonetik dialektizmlər ədəbi dildən yalnız fonetik xüsusiyyətlərinə görə fərqlənir, dialekt və ləhcələrə xas olan ayrı-ayrı səslə-rin və fonetik hadisələrin əvəzlənməsidir. Bunlar məhdud dialekt xüsusiyyətlərini əks etdirərək ümumxalq səviyyəliliyini itirir, tələffüzə ədəbi dil normalarına uyğun gəlmir. Məsələn:

1. Dünyada hədsiz şəxslər avamdan gilaylı qaliblər (4, s. 10).
2. Mən ondan ötrü evlənmirəm ki, mənim göylüm arvad xahiş edir (4, s. 52).
3. And olsun o bizi yaradana, əgər naz-qəmzə eliyəsən, mən səni qoymaram ki, kətə baş dolandırasan (4, s. 87).
4. Xudayar bəyə getmək fikri Zeynəbi o cəhətə divar kimi sıxırdı ki, Zeynəb Xudayar bəydən elə irgənirdi, necə ki, insan qurbağadan irgənər (4, s. 88).
5. Novruzəli kağızı ehmal qoydu qoynuna və genə dedi (4, s. 99).

Yuxarıda göstərilən misalların izahatına göldikdə isə onu demək lazımdır ki, həmin fonetik dialektizmlər özlərində fonetik hadisə və qanunlar təzahür etdirirlər. Belə ki, göstərilən misalların birincisində gileyli-gilaylı, e>a səsdəyişməsi, ikincidə könlüm-göylüm, k>g, n>y, üçüncüdə kənd-kət, n səsdüşümü və d>t, dördüncüdə iyrənmək-irgənmək y>g səsdə-yışmələri (burda söz əslindəki yazılış formasına qayıdır. Belə ki, söz ədəbi dilin inkişaf mərhələlərində igrənmək formasında işlənmişdir. Həmçinin, tələffüzdə metateza baş vermişdir: irgənmək. Söz bu hadisə ilə də tələffüz olunaraq dilektə ilişib qalmışdır. Bu barədə akad. M. Şirəliyev yazar (6, s. 129): “... bu hadisəyə iki sait və ya saitlə sonor səslər arasında təsadüf edilir. ...1936-cı ilə qədər ədəbi dildə söz ortasında g səsinə, 1936-cı ildən sonra y səsinə üstünlük verilmişdir. Buna görə də y>g hadisəsindən danışarkən bu gün ədəbi dildə

tətbiq olunan orfoqrafiya qaydaları nəzərə alınmışdır") baş verir. Misallardan da görünündüyü kimi fonetik dialektizmlər müəyyən dialekt və ləhcələrə aid fonetik xüsusiyyətləri çox zəif əks etdirir, mahiy-yətcə ədəbi dildən çox da fərqlənmir, xüsusi emosional əclarlıq əmələ gətir-mir. Bunlara baxmayaraq yazıçı bu tip dialektizmlərdən yerli-yataqlı istifadə edə bilməş, lazımı fikirləri ifadə etməyi bacarmışdır.

Mirzə Cəlil əsərlərində morfoloji dialektizmlər də öz əksini tapmışdır. Bu dialektizmlər ədəbi dildən morfoloji strukturuna görə fərqlənir. Bunlar ayrı-ayrı qrammatik kateqoriyalarda təsadüf olunur. Morfoloji dialektizm-lərə assimiliyasiya hadisəsi də uyğundur. Belə ki "dialekt və şivələrimizdə m,n səsləri ilə bitən sözlərdə çıxışlıq halı assimiliyasiya nəticəsində -nan, -nən ...şəkilçiləri ilə ifadə olunur" (6, s. 140) və habelə -maz<sup>2</sup> şəkilçisindən əvvəl gələn söz kökündəki n samiti geri assimiliyasiyaya uğrayır (2-ci nümunəyə aid). Bunlara misal olaraq aşağıdakılari nəzərdən keçirək:

1. Ay qardaş, sən allah, belə damnan düşmə sözlər danışma; xalq eşidib səni məzəmmət edər (5, s. 58).

2. Dimməz-söyləməz üzünün suyunan xalqın kağızlarını qoy yerinə (4, s. 104).

Yalnız bu misallarla kifayətlənməyi lazım bildik ki, morfoloji dialek-tizmlər Mirzə Cəlil əsərlərində son dərəcə az işlənmişdir. Çünkü müəllif dili üçün morfoloji dialektizmlər səciyyəvi deyildir.

Mirzə Cəlilin əsərlərində ən çox rast gəlinən dialektizmlər leksik dialektizmlərdir. Leksik dialektizmlər müəllif üçün daha məqsədə uyğun və daha müvafiqdir.

Leksik dialektizmlər ədəbi dildə qarşılığı olan dialektizmlərdir. Onlar ədəbi dil sözlərinə mənaca uyğun gəlir, lakin ondan həm səslənməsinə, həm də fonetik tərkibinə görə fərqlənir və eləcə də hər ikisi eyni məshhumu ifadə edir, ədəbi dildəki sözlərin sinonimi kimi işlədir. Müəllif, demək olar ki, bu tip dialektizmlərdən yeri gəldikcə istifadə etmiş və yerli kolorit yarada bilmüşdür. Onlara misal olaraq aşağıdakılari göstərmək məqsədə uyğun olardı; Məsələn:

1. İki yüz mənim kimi dilğır adam incisin bizim kənddən, bunnan belə kəndə pis demək haqqdan kənar olar (4, s. 6).

2. Sözüm orda deyil; sözüm orasındadı ki, bizim kənddə şəxs yoxdur ki, onun bir ayaması almasın (4, s. 6).

3. Həyətin bir səmtində var idi əngəng, yanında çoxluca yuyulmuş paltar qalanmışdı; ərov, yəni paltarın çirkli suyu axıb gəlib qapının yanında göl durmuşdu (4, s. 20).

4. Məhəmmədhəsən əmi genə övrətinin sözünə baxıb, çəkildi dəstər-xanın başına (4, s. 68).

5. Qurbanəli bəy ata yaviqlaşıb başladı atın alını tumarlamaga (4, s. 127).

6. Qaravaş evdən bir çarşov gətirdi (4, s. 136).

7. Özü getdi inəyi qaytardı, gətirdi həyətə və isdədi aparsın qeyri-heyvalarını saldığı *pəyəyə* (4, s. 182).

Nümunə üçün göstərilən dialektizmlərin əksəriyyəti sırf Naxçıvan dialektinə mənsubdur. Həmin leksik dialektizmlərin ədəbi dildəki qarşılıqlarını göstərsək, bizcə, dəqiq və maraqlı olardı: dilgir – köntöy, zəif, ayama – ləqəb, əngəng – təknə, ərov – çirkli paltar suyu, dəstərhan – süfrə, pəyə – tövlə, heyvan damı. Bu dialektlərin bəziləri təkcə Naxçıvan ərazisində deyil, eləcə də başqa ərazilərdə də işlənir. Lakin əksəriyyəti təkcə cənub dialektinə aiddir.

Bunu da qeyd etmək vacibdir ki, dialektizmlərin semantik və leksik – semantik növlərinə Mirzə Cəlil hekayələrində, demək olar ki, rast gəlinmir. Bu da, şübhəsiz, onunla bağlıdır ki, həmin dialektizmlər müəllif dilinə uyğun olmamışdır.

Məlum olduğu kimi, dialektizmlər əhatə dairəsi etibarı ilə məhdud-dur. Bu sözləri müəyyən ərazidə olanlar, dialekt sahibləri başa düşərlər. Buna görə də dialekt sözlərini bədii əsərlərdə işlətmək ən çox üslubi xarek-terdə ola bilər. Yaziçilar bir çox hallarda öz surətlərinin haralı olduğunu, yerli-coğrafi koloriti bildirmək üçün bu sözlərdən istifadə edirlər.

Əsərin bədiiyini artırmaq, dilinin daha canlı çıxmasına nail olmaq üçün dialektizmləri qənaətlə, ehtiyatla işlətmək lazımdır. Professor Ə.Də-mirçizadə bu barədə deyir: Əsərdə “şivə” sözlərinə çox yer vermək əsərin dilində duzluq yox, artıq duzluq – şorluq yaradır” (1, s. 76). Yaziçi əsə-rində dialektizmlərdən “məqsədə uyğunluq naminə sui-istifadə yox, əksinə, əsərin bədii qiymətini artırmaq üçün, məhəlli kolorit verərək cazibəli lövhə yaratmaq üçün, duzlandırmaq üçün qənatlə istifadə etməlidir” (1, s. 78).

Yaziçiların öz əsərlərində dialektizmlərin yerli-yerində işlətməsi, canlı xalq dili elementlərinə xüsusi yer verilməsi onun əsərlərinin dilcə oynaqlığını, şirinliyini, xalq xəzinəsindən yaradıcılığında geniş şəkildə, məharətlə istifadə etməsini sübut edir.

Dialektizmlərin əsərdə məharətlə istifadə olunması və mütənasibliyin gözlənilməsi bədii nitqi canlandırma və bəzəyə bilər. Müəllif dialektizmləri əsərdə elə işlətməlidir ki, onlar oxucunun üç tələbinə cavab versin; mütə-nasiblik, mətnədə yerinə düşmə və anlaşılma.

Müasir bədii ədəbiyyatda dialektizmlər ancaq üslubu üslublaşdırın material kimi çıxış edir və müvafiq personajın nitqinin yaranmasında bir vasitə rolunu oynayır.

Dialektizmlərin bədii əsərlərə daxil edilmə səbəbləri aşağıdakılardır:

1. Yerli kolorit yaratmaq;
2. Xalqın xüsusi həyat tərzi, adət-ənənəsi, əmək fəaliyyətini real təsvir etmək;
3. Dialektlərdə təsadüf olunan ayrı-ayrı milli əşya və məşhurları ifadə etmək;

4. Əsərdəki personajların nitqlərini bir-birindən ayırmaq, fərdiləşdirmək;
5. Üslubi rəngarənglik yaratmaq məqsədi ilə dialekt sözlərini ədəbi dil sözləri ilə paralel işlətmək.

Bütün bu deyilənlərdən belə aydın olur ki, dialektizmlərin əsərdə işlədilməsi xüsusi məharət və ustalıq tələb edir. Belə ki, həmin sözlər əsərə artıq yük deyil, əsəri qiymətləndirən, onun təsir qüvvəsini artırın bədii vasi-tə, üslubi imkan olmalıdır. Bu baxımdan Mirzə Cəlil yaradıcılığı bu tələblə-rə tam cavab verən yaradıcılıqdır və onun gözəl yazıçı, məharətli kolorit ustusunu sübuta yetirir.

Dialekt sözləri Mirzə Cəlil humorunun, Mirzə Cəlil gülüşünün, Mir-zə Cəlil tənqidinin ən təsirli, ən kəsərli silahını təşkil edir. Onun əsərlərində dialektizmlər torpağa, təbiətə dərin məhəbbət və qayğı hissələri ilə aşılanmışdır.

Doğrudur, dialektizmlərin əsərdə çoxluq təşkil etməsi əsərə xələl, nöqsan, zəiflik gətirmir. Lakin onlar Mirzə Cəlil yaradıcılığında, Mirzə Cəlil qələmində elə sənətkarlıqla işlədilmişdir ki, onlarsız əsər “silahsız döyüşçüyü” bənzər. “Dialektik” gülüş Mirzə Cəlil yaradıcılığının, demək olar xarakterik xüsusiyyətidir. Bu gülüşdə Vətənə məhəbbət, xalqa sevgi, dilə yatım sözləri görünür. Bu sözlər isə onun sirlili, schirli, möcüzəli qələminin təsirindən alovlanır, ətrafında bitən tikanları yandırır və qaranlıqlara, zülmətə nur, işiq saçır.

## ƏDƏBİYYAT

1. Azərbaycan bədii dilinin üslubiyəti ( ocerklər) . Bakı, 1970, 352 s.
2. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1968, 620 s.
3. Hacıyev A. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1996, 376 s.
4. Məmmədquluzadə C. Hekayələr. Bakı, 1974, 192 s.
5. Məmmədquluzadə C. Seçilmiş əsərləri. 3 cilddə, II c., Bakı, 1967, 752 s.
6. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 1967, 421 s.

Zulfiyya Ismayil

## DIALECTICISMS IN THE LITERARY ACTIVITY OF JALIL MAMMADGULUZADEH

The article deals with dialecticisms used in the literary activity of J.Mammad-guluzadeh. The author of the article gives dialecticisms samples and he touches their usage and importance in the literary works and also he shows that, dialecticisms in the literary works out of which in the works of Mirza Jalil brings aliveness, historicity, local, national colour and etc.

Зульфия Исмайл

## ДИАЛЕКТИЗМЫ В ТВОРЧЕСТВЕ ДЖАЛИЛА МАМЕДКУЛУЗАДЕ

В статье речь идет об использованных диалектизмах в творчестве Мирзы Джалила. Автор статьи приведя примеры о диалектизмах, рассказывает об их важности в технике использования произведения и показывает, что, в художественных произведениях в том числе и в произведениях Джалила Мамед-кулузаде диалектизмы придают произведению живость, историзм, местный, национальный колорит.

AZƏRBAYCAN MİLLİ EMLİƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧИВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

RƏŞAD ZÜLFÜQAROV  
AMEA Naçivan Bölməsi

### NAXÇIVAN MR ORDUBAD DİALEKTİNDƏ SAIT SƏSLƏRİN ƏVƏZLƏNMƏSİ

Ordubad dialekti Naxçıvan qrupu dialekt və şivələrinə daxil olmaqla Azərbaycan dili dialektlərinin Cənub qrupunda yer almaqdadır. Bu dialekt özünəməxsus fonetik, leksik, qrammatik xüsusiyyətlərinə görə Azərbaycan dilinin digər dialekt və şivələrindən fərqlənir. Dilimizin qrammatik quruluşunun öyrənilməsi zamanı müxtəlif qrammatik qanunauyğunluq-ların, fonetik hadisə və əvəzlənmələrin şahidi oluruq. Belə fonetik əvəzlənmə və hadisələri biz Ordubad rayonu dialekt və şivələrində də müşahidə edirik. «Nitq prosesində danışq səslərinin fizioloji və akustik keyfiyyət-lərində baş verən dəyişiklər fonetik hadisə adlanır və bu hadisənin əmələ gətirdiyi nəticələrə isə fonetik əvəzlənmələr deyilir» (1, s. 206). Yəni fonetik əvəzlənmələr zamanı bir-birini əvəz edən fonemlər sözdə heç bir məna fərqi yaratmir. Bu əvəzlənmələr həm samitlər, həm də saitlər arasında baş verir. Onu da qeyd etmək lazımdır ki, səslərin əvəzlənməsi dialekt və şivələrimiz üçün də səciyyəvidir. Burada rast gəlinən səslərin əvəzlənməsi hadisəsi M.Şirəliyevə görə həm ayrı-ayrı dialekt və şivələrimiz arasında, həm dialektlərimizlə ədəbi dil arasında olan fərqli cəhətləri, həm də dilimizin qədim xüsusiyyətlərini meydana çıxarmaq, Azərbaycan dilinin digər türk dilləri ilə oxşar və fərqli cəhətlərini göstərmək üçün olduqca qiymətli material verir (4, s. 39).

Ordubad rayonu dialekt və şivələrində səsəvəzlənmə hadisəsi samit və saitlərin əvəzlənməsi kimi iki qrupa ayrılır. Tədqiqatçılar sait əvəzlən-mələrini aşağıdakı kimi sait səslərin təsnifi prinsipinə uyğun olaraq müəy-yənləşdirmişlər:

1. Qalın saitlərin incə saitlərlə əvəzlənməsi;
2. İncə saitlərin qalın saitlərlə əvəzlənməsi;
3. Dodaqlanan saitlərin dodaqlanmayan saitlərlə əvəzlənməsi;
4. Dodaqlanmayan saitlərin dodaqlanan saitlərlə əvəzlənməsi;
5. Açıq saitlərin qapalı saitlərlə əvəzlənməsi;
6. Qapalı saitlərin açıq saitlərlə əvəzlənməsi;
7. Qapalı saitlərin qapalı saitlərlə əvəzlənməsi (4, s. 39);

Fikrimizcə göstərilən bölgüyü daha bir neçə bənd əlavə etmək mümkündür.

Azərbaycan dilinin digər dialekt və şivələrində olduğu kimi Ordubad dialektində də sait əvəzlənmələri daha çox sözlərin kök və əsaslarında, onlara qoşulan şəkilçilərdə baş verir. Yuxarıda göstərilən təsnifə uyğun olaraq sözlərdə baş verən sait əvəzlənmələrinə baxaq.

### **1. Qalın saitlərin incə saitlərlə əvəzlənməsi**

**a≈ə:** Bizim fikrimizcə bu hadisə Naxçıvan qrupuna daxil olan dialekt və şivələri səciyyələndirən xüsusiyətlərdən biridir. Bu qrupa daxil olan dialekt və şivələr içərisində a≈ə əvəzlənməsi daha çox Ordubad dialekti və Culfa şivəsi üçün səciyyəvidir. Ordubad dialektnə aid materiallar üzərində apardığımız müşahidələr zamanı məlum olur ki, həmin əvəzlənmə çox vaxt sözün ilk hecasında özünü göstərir. «A» səsinin «ə» səsinə keçməsinə çox vaxt «y» səsindən əvvəl bəzən də sonra, sonor səslərdən (çox vaxt *r*, *m* səslərindən) əvvəl təsadüf edilir (5, s. 20). Sonrakı hecalarda isə bu səs əvəzlənməsinin baş verməsinə əsas səbəb sözün ilk hecasındakı sait səsdir. Belə ki, həmin səsin ahənginə uyğun olaraq sonrakı hecalardakı «a» səsi «ə» səsinə keçir. Məs: *bağ-bağ*, *dağ-dağ*, *axşam-əxşəm* və s. Bəzən a≈ə hadisəsiancaq bir hecaya aid olur. Məs: *qaçaq-qəçax*, *ata-ana-əta-ana* (2, s. 139).

Yuxarıda qeyd olundu ki, a≈ə əvəzlənməsi sonor səslərdən əvvəl baş verir. Lakin bunu mütləq qəbul etmək doğru olmaz. Çünkü toplanan nümunələri araşdırduğumuz zaman sonor səslərdən sonra da a≈ə əvəzlən-məsinin baş verdiyinin şahidi oluruq. Dediklərimizə *çıraq-çırəğ*, *qara-qərə* və s. sözlər misal ola bilər.

**a≈e:** Bu dialektdə daxil olan sözlərin araşdırılması zamanı bir sıra sözlərdə «a» səsinin «ə» səsinə keçməsi *yaylaq-yeylax*, *qaymaq-qeymax* sözlərində olduğu kimi «y» samitinin təsiri ilə, daha çox «y» samitindən əvvəl baş verir. Bu araşdırmalarda Ordubad dialektnə aid *gavahan-* *gavehin* sözündə «h» samitindən əvvəl «a» səsinin «ə» səsinə keçməsinə təsadüf edirik.

**u~i:** Ordubad rayonu dialekt və şivələrində «u» səsinin «i» səsi ilə əvəzlənməsinə də rast gəlinir. Bu hadisəni həmçinin qapalı saitin qapalı saitlə əvəzlənməsi kimi də qəbul edə bilərik. Məs: *hinduşqa-hindişqa, buzov-bizou* və s.

**i~i:** «I» səsinin «i» səsi ilə əvəzlənməsi *pazi-pazi, xiş-xiş, baxdi-baxdi, Tağı-Tağı* və s. şəklində bu dialekt üçün daha səciyyəvidir. Naxçıvan qrupuna daxil olan dialekt və şivələrdə i~i əvəzlənməsi bir o qədər də geniş yayılmamışdır. Bu hadisə daha çox Ordubad rayonu dialekt və şivələrində «ş» samitindən əvvəl və ya sonra, bəzən də «p» samitindən sonra baş verir (5, s. 22) fikri də dediklərimizə sübutdur. Məs: *qiş-qiş, xiş-xiş, biçaq-piçaq, yaşıl-yaşıl* və s.

**u~ü:** Bu dialektdə aid nümunələri aşdırarkən u~ü əvəzlənməsini *huş-hüş, hulu-hülü, Muxtar-Müxdər* və s. kimi sözlərdə çox vaxt sözün birinci hecasında **c, ş, l, x** samitlərindən əvvəl baş verdiyini görürük.

**o~ö:** *Oynamaq-öynəmax, oynadı-öynədi, boyunbağ-böyünbax* və s. əvəzlənməyə əsasən sözün ilk hecasında «y» samitindən əvvəl təsadüf olunur. Toplanmış materiallar üzərində apardığımız müşahidələr zamanı bir sözdə o~i əvəzlənməsinə də təsadüf etdik ki, bu da *traktor-traxdır* kimi alınma sözlərdə çox az rastlaşıdığımız fonetik əvəzlənmələrdəndir.

## 2. İncə saitlərin qahn saitlərlə əvəzlənməsi.

**ü~u:** Ordubad rayon dialekt və şivələrində ü~u əvəzlənməsi geniş yayılmış fonetik hadisələrdəndir. Tədqiqatçıların fikrincə Naxçıvan qrupu dialekt və şivələrində ü~u əvəzlənməsi bir o qədər də geniş yayılmayıb və daha çox ərəb-fars mənşəli *zülm-zulum, sütun-sutun* kimi sözlərin birinci hecasında təsadüf olunur (5, s. 23-24). Fikrimizcə bu müləhizə özünü tam doğrultmur. Sözlərə artırılan leksik şəkilçilərdə tez-tez ü~u əvəzlənməsinə rast gəlirik ki, həmin sözlər də əsl Azərbaycan sözləridir. Buna *gülçülük-gülçulux, küncütlük-çüncutdux, üçgünlük-üşgunnux, düşdükcən-düşdux-can* və s. sözlər misal ola bilər.

**i~ı:** Əldə olunan materialların öyrənilməsi zamanı məlum oldu ki, i~ı əvəzlənməsi daha çox *ildirim-ildirim, ilxi-ilxi* tipli sözlərin ilk hecasında, *illik-illix, dediyim-dediğim, əkmişik-əx'mışix, deyirik-deyirix* tipli sözlərin isə son hecalarında müşahidə olunmaqdadır.

## 3. Dodaqlanan saitlərin dodaqlanmayan saitlərlə əvəzlənməsi.

**ö~ə:** «ö» səsinin «ə» səsi ilə əvəzlənməsi Ordubad dialekti üçün səciyyəvidir və geniş yayılmışdır. Apardığımız müşahidələr zamanı *tövlə-təvlə, dövlət-dəvlət, övlad-əvlat* kimi sözlərdə ö~ə əvəzlənməsi daha çox «v» samitindən əvvəl baş verir. Yəni bu hadisənin baş verməsində «v» samiti mühüm rol oynayır.

**o~a:** Bu səsəvəzlənməsi geniş yayılmış fonetik hadisələrdəndir. Bu dialektdə daxil olan *ovçu-avçı, qovun-qavın, dovşan-davşan, cilov-cilav* və s. nümunələrdə o~a əvəzlənməsinin şahidi olduq.

**o≈o:** Bu hadisə Naxçıvan qrupu dialekt və şivələrində yayılmayan, çox az və ya heç təsadüf olunmayan fonetik hadisədir. Ancaq Ordubad dialekti üzərində aparılan müşahidələr zamanı həmin əvəzlənməyə *samo-var-sənəvar* sözündə təsadüf etdi. Məs: *Mi səkis yüz doxsan beşincilin sənəvarıdır*.

**ü≈i:** Bu əvəzlənmə o qədər də geniş yayılmış hadisələrdən deyil və ona sözün müxtəlif yerlərində *gülabi-gilabi*, *gecəgülü-gecəgülü* və s. daha çox «l» samitindən əvvəl və ya sonra rast gəlinir. Amma bəzi samit səslər-dən, xüsusiş «k» samitindən sonra *öküz-ökiz*, *tülkü-tülki kimi* sözlərdə bu əvəzlənmənin baş verdiyini görə bilərik.

**u≈i:** Ordubad rayonu dialekt və şivələrində geniş yayılmışdır. Araşdırımlar zamanı u≈i əvəzlənməsinin daha çox sonor samitlərdən (**l**, **m**, **n**, **r**) *qovun-qavın*, *turp-tırp*, *bunlar-binnar* və s. əvvəl baş verdiyini görürük. Bununla belə u≈i əvəzlənməsinə ən çox Şərq qrupu dialekt və şivələrində təsadüf edilir (5, s. 25).

**u≈i:** Söyügedən dialekt və şivələrdə o qədər də geniş yayılmış hadisə deyil. Müəyyən sözlərdə *quzu-quzi*, *quyu-quyi*, *dolu-doli* bu səsəvəzlənməsini müşahidə etmək olar. Bu əvəzlənmə nəinki Ordubad, həmçinin Naxçıvan MR-in digər dialekt və şivələri üçün də xüsusiyyət təşkil etmir. U≈i əvəzlənməsi daha çox Şərq qrupunda yayılmışdır (5, s. 25).

#### 4. Dodaqlanmayan saitlərin dodaqlanan saitlərlə əvəzlənməsi

Dodaqlanmayan saitlərin dodaqlanan saitlərlə əvəzlənməsi istər Ordubad, istərsə də Naxçıvan MR-in digər dialekt və şivələrində geniş yayılmasa da bununla belə aşağıdakı səsəvəzlənmələr müşahidə olunmaq-dadir.

**a≈o:** Bu hadisə Ordubad dialektdə çox yayılmayıb. Tədqiq olunan bəzi nümunələrdə *dava-dova*, *yaba-yoba*, *bayati-boyatı* sözlərində bu əvəzlənməyə rast gəlirik. «O»-laşma hadisəsi adı ilə məşhur olan a≈o əvəzlənməsi daha çox Bakı dialektinə aiddir (5, s. 26).

**i≈ü:** Geniş yayılmış bu əvəzlənməyə *bilir-bülür*, *bildir-büldür*, *şiv-şüy* kimi sözlərin ən müxtəlif yerlərində təsadüf edilir. Başqa cür desək, i≈ü əvəzlənməsi Ordubad dialekти üçün səciyyəvi haldır.

#### 5. Açıq saitlərin qapalı saitlərlə əvəzlənməsi

**a≈i:** Ordubad dialektdə «a» səsinin «ı» səsi ilə əvəzlənməsi də az təsadüf olunan hadisələrdəndir. *Saxlayır-səxliyir*, *başlayır-başdıyır*, *çatma-yib-çatmıyb* tripli saitlə bitən sözlərdən sonra saitlə başlanan şəkilçi gəldikdə «y» bitişdirici samitinin təsiri ilə a≈i əvəzlənməsi baş verir.

**ə≈i:** Az təsadüf olunan hadisədir. *İşləyirlər-işdiyillər*, *yəhər-yihər*, *nəvəyə-nəviyə* və s. nümunələrindən göründüyü kimi bu əvəzlənmənin baş verməsində «y» samitinin təsiri mühümdür.

**o≈u:** Bu əvəzlənmə geniş yayılmış fonetik hadisələrdəndir. Toplan-mış *on beş-um beş*, *çomaq-çumax* və s. nümunələrdə biz bunun şahidi oluruq. *Çoban-çuban*,

*qonaq-qunağ, oyun-uyun, zoğal-zuğal, yorğa-yurğa* və bu kimi sözlərdə o≈u əvəzlənməsini bir sistem olaraq əks etdirən əsasən Quba dialektidir (3, s. 39-40).

#### 6. Qapalı saitlərin açıq saitlərlə əvəzlənməsi

Bu əvəzlənmələr haqqında danışmazdan əvvəl qeyd edək ki, sözügedən səsəvəzlənmələr Naxçıvan qrupu, o cümlədən Ordubad dialekt və şivələrində çox az yayılmışdır.

**u≈o:** *Buğda-boğda, buxça-boxça* və bu kimi bir neçə sözdə bu əvəzlənməyə təsadüf olunur.

**i≈e; i≈i:** Ordubad rayonu dialektində bu səsəvəzlənmələr *həmişə-həmməşə, hirsləndi-hesləndi* və s. sözlərdə çox az işlənən səs hadisəsidir.

#### 7. Qapalı saitin qapalı saitlə əvəzlənməsi

Bu əvəzlənməyə aid nümunələrə yuxarıda müxtəlif bölgülərdə misallar gətirilmişdir. Əslində bu bölgü daha əvvəl göstərilən altı bölgünün içərisində yer alır.

**ü≈u:** *gülçülük-gülçulux, üçgünlük-üşgunnux;*

**i≈i:** *illik-illix, dediyim-dediğim, ildirim-ildirim;*

**u≈i:** *turp-tırp, burun-bırın, qovun-qavın;*

**u≈i:** *quzu-quzi, dolu-doli* və s.

Görkəmli dialektoloq M.Şirəliyev öz əsərində qapalı saitlərin əvəzlənməsinə toxunaraq e≈i və əksinə i≈e əvəzlənmələrindən bəhs etmişdir (4, s. 57). Bu məsələyə bir qədər aydınlıq götirmək istəyirik. «E» saiti nə tam qapalı, nə də tam açıq saitdir. «E» saiti orta sira saitidir (1, s. 47). Deməli onun həm qapalı, həm də açıq saitlərə yaxınlığı var və bu arada ortaq mövqedə dayanır. Başqa cür desək, «e» saiti dilortası saitdir. Bizim fikrimizcə, e≈i əvəzlənməsini dilortası saitin dilönü, qapalı saitlə, i≈e əvəzlənməsini isə dilönü, qapalı saitin dilortası, açıq saitlə əvəzlənməsi adlandırmaq daha doğru olardı.

Yekun olaraq deyə bilərik ki, göstərilən bölgüyü daha bir şərti bölgü də əlavə etmək olar. Bunu açıq saitlərin açıq saitlərlə əvəzlənməsi də adlandırmaqla (R.Z), aşağıdakılari nümunə göstərə bilərik:

**a≈o:** *yaba-yoba, baba-boba, dava-dova* və s.

**a≈e:** *qaymaq-qeymax, qaynana-qeynana* və s.

**a≈i:** *şaftali-şəfdəli* və s.

Bundan başqa dodaqlanan saitlərin dodaqlanan saitlərlə, dodaqlanmayan saitlərin dodaqlanmayan saitlərlə əvəzlənməsi hadisələrini də nəzərə almaqla (R.Z) nəticə olaraq qeyd edək ki, dilimizin fonetikası bölümündə yer alası xeyli belə hadisələri aşaşdırmaq olar və bütün bunlar da Azərbaycan dilinin zənginliyindən irəli gələn bir amildir.

## ƏDƏBİYYAT

1. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 1984, 392 s.
2. Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı: BDU nəşriyyatı, 1999, 354 s.
3. Rüstəmov R. Quba dialekti. Bakı: Maarif, 1954, 282 s.
4. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı: Azərtədris-nəşr, 1962, 424 s.
5. Şirəliyev M. Naxçıvan MSSR-in dialekt və şivələri. Bakı: Azərbaycan SSR EA nəşriyyatı, 1962, 328 s.

**Rashad Zulfugarov**

### **SHİFTİNG OF VOWELS İN ORDUBAD DİALECTS AND ACCENTS OF NAKHCHİVAN AUTONOMOUS REPUBLIC**

The scientific research work embraces the questions said to be too urgent for the Azerbaijani linguists pursuant to two principles. But the goal of the researcher is to characterise the specificities of vowels easily undergone to shifting for Ordubad dialects and accents. The investigation grounds on scientific basis and one can easily come across the rare language events existing in Ordubad. Dialects and accents of Ordubad region studied by the researcher is a better contribution to the linguistic life of our time.

**Рашад Зульфигаров**

### **ЧЕРЕДОВАНИЕ ГЛАСНЫХ В ОРДУБАДСКОМ ДИАЛЕКТЕ НАХЧЫВАНСКОЙ АР**

Статья посвящена о чередовании гласных в Ордубадском диалекте. Всесторонне анализируя, чередование гласных в регионе, автор сопоставил диалектные материалы со словами орфографических материалов. В результате выявлены много новых языковых фактов и новые виды чередований в диалектных материалах. Все это доказаны автором научными данными, и путем сопоставления языковых материалов.

AZƏRBAYCAN MİLLİ EMLİLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**ELMAR HÜSEYNOV**  
AMEA Naxçıvan Bölmesi

## **QIZILCA OYKONİMİNİN MƏNSƏYİ HAQQINDA**

Toponimlərin ən maraqlı hissəsini təşkil edən oykonimlər yaranma və formallaşma yollarına görə dil qanunlarına və dildə mövcud olan müvafiq modellərə əsaslanır. Bu modellərdən biri də qədim qəbilə, tayfa-etnos adları ilə bağlı yaranan etnooykonimlərdir.

Bu istiqamətdə Azərbaycan oykonimlərinin mənsəyini araşdırınan B.Budaqov, A.Qurbanov, A.Axundov, T.Əhmədov, M.Seyidov, Q.Qeybul-layev, K.Əliyev, Y.Yusifov və başqaları xeyli araşdırmalar aparmış, bəzi qaranlıq məqamları aydınlaşdırmağa çalışmışlar.

Naxçıvan MR oykonimlərinin mənsəyini araşdırılcə aydın olur ki, onların əksəriyyəti türkmənşəli sözlər olmaqla bərabər, həm də bir qrup türk etnoslarının adı ilə bağlıdır. Q.Qeybullayev qeyd edirdi ki, hər bir xalqın təşəkkülü tarix boyu davam etmiş arasıkəsilməz etnik prosesin nəticəsidir. Başqa sözlə xalqımızın mənsəyini araşdırmaq üçün Azərbaycan ərazisində tarix boyu məskun olmuş etnosların adlarını və onların etnik mənsubiyyətini üzə çıxarmaq gərəkdir (4, s. 15).

Tarixi baxımdan son dərəcə əhəmiyyətli belə oykonimlərdən biri də Culfa rayonu ərazisində olan Qızılca oykonimidir. Bu oykonimin adına “Irəvan əyalətinin icmal dəftəri”ndə rast gəlirik. Oykonim Məzrəə, Zarzəmin, Qışlağat, Sisyan və Zar

nahiyələrində də qeydə alınır. Qeyd edək ki, indiki Qızılca kəndinin adı bu dəftərdə – Əlincə nahiyəsində Qoyluca şəklində yazılmışdır (3, s. 181-188).

Əslində Qızılca və ya Qoyluca qədim türkmənşəli sözlərdir ki, bu sözlər eyni leksik mənaya malikdirlər. Belə ki, Qoyluca oykonimini kompo-nentlərə ayırsaq bu söz “qoy” və “luca” tərkibindən ibarət olacaqdır.

Qədim türk areallarında olan sözlərdə *q-l*, *k-g*, *ğ-x* səsəvəzlənmələri olmuşdur ki, bu gün də türk dillərindəki sözlərdə bu əvəzlənmələr hələ də mövcuddur. F.Ağasioğlu “Qədim türk eli, Saqa-Qamər boyları” kitabında Koroğlu sözünün Azərbaycan dilində *Koroğlu*, türk dilində *Koroqlu*, türkmən dilində isə *Göroğlu* şəklində fonetik əvəzlənmərlə işləndiyini qeyd edir (1, s. 55).

M.Şirəliyev isə “Azərbaycan dialektologiyasının əsasları” kitabında *k-g*, *g-q-k* səsinin “q” səsi ilə əvəzlənməsini türk dialektlərinin qanunu hələ hesab edir. Türk ədəbi dilində *geçid*, *göç*, *gölge*, *gömlek*, türk dialektlərində isə *geçi*, *gişi*, *gemik* şəklində sözlərin işlənməsi buna misal ola bilər (10, s. 84). Belə dil hadisəsi Anadolunun şimal-şərq və orta dialektlərində daha geniş yayılmışdır. Burada *dokmek-dökme*, *gol-göl*, *golge-gölge*, *gok-gök*, *koy-köy* kimi ifadələr dediyimizi təsdiq edir (10, s. 43). Sonuncu iki misaldan aydın olur ki, *koy/köy/gok/gök/göy* eyni tərkibə malik sözlərdir.

Deməli, “qoyluca” sözündə *goy/köy* sözü bir variantda müasir Anadolu türkcəsində “kənd” anlamını verir. *Qoy/göy* variantında isə bu söz müasir Azərbaycan ədəbi dilində rəng bildirir. Qeyd edək ki, “göy” həm də qədim türk sözü olub, səma mənasındadır. Bununla bağlı “Kültigin” abidəsində oxuyuruq: “Uza kok tanrı asra yağış yır, kırıntıka, äkip ara kici oqlı kalınmış”. (Tərcüməsi: “Ucada Göt göy, aşağıda tünd yer yarandıqda onların arasında insan övladı yarandı”). Bu fikrə M.Seyidov münasibət bildirərək qeyd edir ki, Tanrıının rəngi göy, yerinki isə tünddür-yağızdır (8, s. 154). Fikrimizə “Kültigin” abidəsində “göy” tanrıının bəlgəsi olub, ucalıq yüksəklik əlamətidir. M.Seyidov başqa bir əsərində isə “göy” rəngini qədim türklərdə Göt tanrısının rəngi kimi qəbul etməklə, onların mərasim keçirərkən baş tanrı Göt Tanrısını-Ülgeni yad etdiklərini açıqlayır (9, s. 172).

Deməli, “qoyluca” komponentinin birinci tərəfinin Göt isim olduğunu düşünsək “luca”-ya diqqət yetirməliyik.

Qeyd edək ki, bu komponentdə “c” səsi ister qədim, istərsə müasir türk dilləri arealında *ağac-ağaç-ağası*, *güt-güt-güj*, şəklində *c-ç-s-ş-j* səsəvəz-lənmələri ilə müşahidə olunur.

Baş verən dəyişikliklər çox qədimdən dilimizdə və digər türk soylarında xarakterik dil hadisəsidir. Müasir türk dillərində 3 rəqəminin *üş*, “saç” sözünün *sas*, “axca” sözünün *axsa* kimi işlənməsi, eləcə də “süpürgə” sözünün qırğızlarda *şıpurğü*, “süzgəc” sözünün kazaklarda *süzgis*, türkmən və uyğurlarda *süzgüt* kimi işlənməsi də buna sübutdur (7, s. 194).

**-Luca/luça/lusa** komponentində “a” səsinin **a-u**, **a-u-i**, Türkmen dilinin Təkəşivəsində də **u-a** hadisəsi özünü göstərir. Məsələn: **oqa-oqu**. Bu hadisəni Çuvaş dili ilə bir çox dilləri müqayisə etdikdə də görmək olar: **çun-can**, **sut-sat**, **pur-bar**, **tup-tap** və s. (10, s. 45-47). Deməli, **lucu/luçu/lusu/luşu** komponentində proteza (səs artımı) hadisəsi baş vermiş olsa bu söz “**ulusu**” formasına düşər.

Qeyd edək ki, Azərbaycan tarixində Manna hakimlərindən **Ullusunu** adı çəkilir. Q.Qeybullayev “Azərbaycan türklərinin təşəkkülü tarixindən” əsərində yazır: “Ullusunu (İranzunun oğlu)-bu şəxs adında “I” səsinin qoşalaşmasının səbəbi aydın deyil. Əgər bu səs asur dilində qoşalaşmayıb-sa, onda “ullu” komponenti qədim türkcə **ulla**-“hörmət olunan”, “hörmətlə yanaşilan”, “sayılan” sözünün fonetik şəkli ola bilər. Assurca yazılışda bu sözdə “I” səsi qoşalaşdırılmışsa onda bu ad türk dillərindəki **ulu (q)**-“məqrur”, “vüqarlı”, “qüvvətli” və **sun** – “keşikçi”, “nəzarətçi” sözlərindən ibarətdir (4, s. 84). VIII əsrə qırğızlarda Ərin-Uluq xagan, XIII əsrə türk xaganı Uluq, Əmir Teymurun nəvəsi Uluqbəy adları müqayisə olunur. Y.B.Yusifov bu adı türkcə ulu-“böyük, əzəmətli” sözü əsasında “**böyük adam**” kimi izah edərək onu hökmədar ləqəbi və ya rütbəsi hesab edir (11, s. 146). Bütün bu fikirlərdən belə qənaətə gəlmək olar ki, **qoyluca/göy ulusu** sözünün tarixi bizim eradan əvvəl VII əsrə də işlənmişdir.

Qeyd edək ki, Qızılca oykonimi 1833-cü ilin məlumatlarında Kızılçə şəklində göstərilir (6, s. 152-159).

Biz istər **qoyluca**, istərsə də **kızileç/qızılca** adlarına etnooykonim səciyyəsindən baxsaq görərik ki, **qoy/kız/qız** komponentləri mənşəcə eyni məzmunlu sözdür. Bu sözlərin tərkibindəki səslərin əvəzlənməsinə diqqət yetirməliyik.

İstər Azərbaycan dialektologiyasında, istər türk ədəbi dilində, istərsə də türkmen və qumuq dillərində **k-g**, **g-q**, **k-q-g**, **k-q** səsəvəzlənmə hadisəsi daha qabarlıq şəkildə özünü biruzə verir. M.Şirəliyevin “Azərbaycan dialektologiyasının əsasları” kitabında **k-q** səsəvəzlənməsi geniş göstərilmişdir. Bu hadisənin Azərbaycan, türkmen və qumuq dillərində müqayisəsi verilir. Azərbaycan dilindəki “k” səsinin bəzən türkmen və qumuq dillərində “q” səsi ilə uyğun gəldiyi qeyd olunur. Məsələn: **keçi-geçi**, **keçit-qeçit**, **köç-qöç** və s. (10, s. 85).

F.Rzayev isə **k-ğ**, **k-x**, **x-q** səsəvəzlənmələrinin türk dillərində müşa-hidə edildiyini qeyd edir (7, s. 195). **Koy/kız/kız/qız** komponentindəki **y-s-z-ç-c** səsəvəzlənmələri türk dillərində tuş olunan fonetik hadisədir. F.Rzayev yazıyaqədərki dövr səsəvəzlənmə prosesində “yc” səsinin qədim savir-türk, savir-xəzər ittifaqında **yabqu-sabqu-cabqu** şəklində işlənməsini və “y” samitinin dialekt ünsürü kimi oykonimlərdə öz izini qoruduğunu V.L.Qu-kasyana istinad edərək araşdırmışdır. “Qukasyan **ç~c~d~z~y~s~z~ş** para-lelliyinin hələ V əsrənə əvvəl mövcudluğunu elmi dəlillərlə sübut etmişdir” (7, s. 196). Tədqiqatlarında T.Əhmədov isə **ç~c~d~z~y~s~z~ş** kimi səs uyğunluğunu çox qədim dövr dialektik

paralelləri hesab etmişdir (2, s. 243). Buradan aydın olur ki, **koy/kız/kız** komponenti **y~s** səsəvəzlənməsinə görə **kos/kis/kis** şəklinə düşmüş olur. **Kos/kis/kis** komponenti isə əslində Kas tayfa adının dəyişikliyə uğramış formasıdır.

**Kız/kız** komponentindəki **i~i** səsəvəzlənməsi türk dillərində özünü göstərir. Bu hadisə ən çox özbək dilində öz əksini tapır. Makedoniyanın Skople rayonunun türk dialektlərində və Anadolu'nun şimal-şərqi dialektin-də də müşahidə edilmişdir (10, s. 41). **O-i-i** səsinin “a” səsi ilə əvəzlənməsi və **a-i** səsəvəzlənmə hadisəsini Azərbaycan dili ilə yakut, tuvin və çuvaş dillərini müqayisə etdikdə görürük ki, Azərbaycan dilində (bir sıra türk dillərində də) sözün birinci hecasında olan “a” səsi “i” səsi ilə əvəzlənir (10, s. 50-55). Qədim türk areallarında və müasir türk dillərində, eləcə də türk dili dialekt və şivələrində **o-i-i-a** səs əvəzlənmələrinə görə **kos/kis/kis** komponentləri nəticə etibarı ilə kas komponenti ilə ceynimənşəli sözlərdir. Qeyd edək ki, Kas etnonimi ilə bağlı Azərbaycan və türk dövlətləri ərazisində çoxlu sayda oykonim, hidronim, oronim adlarına rast gəlinir ki, bu və digər yer adlarına diqqət yetirək: Qazançı, Qazax, Kosacan, Keçili, Akaş, Kasqlan, “Kitabi-Dədə Qorqud”da Qazlıq dağı, Orta Asiyada Qızılızən çayı və s. belə adlardandır.

Ən qədim tayfalardan biri kas adlanmışdır. Kas adını daşıyanlar Azərbaycan ərazisində məskunlaşmış ən qədim türk mənşəli etnosdur (5, s. 123). Q.Qeybullayev bildirir ki, Şumerlər, Kutilər və Lulubelər nəzərə alınmazsa, Kaslar tarixdə adı çəkilən ən qədim türk etnosudur (4, s. 84). Kaslar e.ə IV minilliyyin ortalarından e.ə I minilliyyin sonlarına qədər fəaliyyətdə olmuş və tarixi qaynaqlara müxtəlif adlarla düşmüşlər (7, s. 41). Bu mənbə materiallarından belə bir nəticəyə gəlmək olar ki, Qızılca oykoniminin formalaşmasında da Kas türk tayfa adı iştirak etmişdir. Bu türk tayfalarının, çox qədim dövrlərdən ərazilərimizdə məskunlaşması bu ərazilərin türk tayfalarına, türk xalqlarına məxsusluğunu qeyd-şərtsiz sübut edən tarixi faktlardır. Məhz Qızılca oykonimində Kas etnosunun öz adını qoruyub saxlaması da dediklərimizi sübut edir.

**-Luca/lıca/lico /ilce/ılca** komponentinin tərkibinə gəldikdə isə qeyd edək ki, burada da türk dillərinə xas səsəvəzlənmə hadisəsi baş verir. **I-i** saitlərinin əvəzlənməsi hadisəsi türkmən, tuvin və türk dillərində geniş yayılmışdır. **U-i** səsəvəzlənməsi hadisəsini isə Azərbaycan dili ilə tuvin və noqay dillərinin müqayisəsində də görmək mümkündür (10, s. 43, 45).

F.Ağasıoğlu “Qədim türk eli Saqa-Qamər boyları” kitabında bu haqda geniş məlumat verərək göstərir ki, “Macar alimi Nimeth qədim bulqar runik yazıları içində İlbek sözünü oxumuşdur. İlbek adının bu gün də Azərbaycanda işlek olan Elbəy, Elbək, adlarından fərqlənmədiyini, Elxan, İlhan, Elçin adları ilə oxşar struktur tərkibə malik olduğunu izah etməyə ehtiyac yoxdur” (1, s. 61). Belə tərkibli komponentlərlə Altayda Elbeksay toponimi və Atillanın oğlu Ellak adlarında da qarşılaşıraq. Adın başında gələn el/il söyü digər qədim antroponimlərdən İlçə, İlse,

İlçeçur, İlsebay, İlsepol, İltaş, Eltəbər, Eltutmuş, Elalmış adlarında və bu son adlara yaxın qədim Azərbaycanda 4 min il əvvəl dövlət quran Kuti elbəyiləri içərisində *Elulu//Elulumeş* adında da rast gəlinir.

Güman edilir ki, bu adların başında xalq, dövlət və ölkə anımlarını özündə cəmləşdirən “el” sözümüz durur (1, s. 61). Qədim Kuti çarlarından Elulumeş (e.ə XXIII əsr) adına rast golur ki, bu adın əvvəlində “el” sözü durur (4, s. 54). Qeyd edək ki, “ilçə” sözü bu gün də türk dilində “il, el, yer, yurd” mənasında işlənməkdədir.

Deməli, *qoyluca /kızılca/qızılca* oykoniminə *göy* (uca, yüksək)-*ilçə* (yer, yurd) şəklində yanaşsaq, onda, uca, yüksək – yer, yurd mənası ilə rastlaşacaq. Ancaq bu komponentlərin biri e.ə XV-VII əsrləri, biri isə e.ə XXIII əsri əhatə etdiyi üçün, komponentlərdən birinin o birindən bir neçə əsr sonra yaranaraq ona qoşulması bizcə o qədər inandırıcı görünmür.

Lakin, *qoyluca /kızılca/qızılca* oykonimini “*kas ili*” kimi götürməyi daha doğru hesab edirik. Belə ki, bu komponentlərin ikisinin də yaranma tarixi eynidir və Kas etnosu ilə bağlı olub, qədim tarixi köklərə dayanır.

Araşdırımızdan belə nəticəyə gəldik ki, Qızılca oykonimi məhz əski kas ili, kas yurdudur və bu oykonimin çox qədimlərə, e.ə. II minilliyyə mənsubluğu qənaətindəyik. Kas etnosu Muxtar Respublikamızdakı Qazançı, Kosacan, Keştaz, Keçili kimi oykonimlərlə yanaşı, məhz Qızılca oykonimində də öz adını və izini qoruyub saxlaya bilmışdır.

## ƏDƏBİYYAT

1. Ağasioğlu F. Qədim türk eli Saqa-Qamər boyları. Bakı: Çıraq, 2006, 128 s.
2. Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı: Bakı Universiteti, 1991, 312 s.
3. İrəvan əyalətinin icmal dəftəri. Bakı: Elm, 1996, 184 s.
4. Qeybullayev Q. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: Azərnəşr, 1994, 248 s.
5. Qeybullayev Q. Qədim türklər və Ermənistən. Bakı: Azərnəşr, 1992, 140 s.
6. Описание Нахчыванской провинции. Санкт Петербург, 1833, 257 с.
7. Rzayev F. Qədim Şərur oykonimlərinin mənşəyi. Bakı: Kitab aləmi, 2006, 228 s.
8. Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən Bakı: Yaziçı, 1989, 496 s.
9. Seyidov M. Qam-Şaman və onun qaynaqlarına ümumi baxış. Bakı, 1994,

- 232 s.
10. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı: Azərtədris, 1962, 423 s.
  11. Юсифов Й.Б. Историческая антропонимия Азербайджана // Ономастика Узбекистана. Ташкент, 1989, 188 с.

**Elmar Huseynov**

### **ABOUT THE ORIGIN OF GİZİLJA OYKONİM**

In the process of investigation the researcher has consulted different ancient materials dealing with the matter. The scientific research work also finds the sameness of the word Gizilja with ancient turk language as well. Gizilja oykonim is related to the ancient turk language that means “Homeland of the Kas”. The sources used by the author also prove the facts. The researcher tries to prove the facts from scientific standpoints and puts ahead his own conception indeed in the work.

**Эльмар Гусейнов**

### **О ГЕНЕЗИСЕ ОЙКОНИМА ГЫЗЫЛДЖА**

Автор статьи, опираясь по источникам античных авторов и архивных материалов, исследовал ойконим Кызылджа и его лексические единицы.

В результате выявлен что, все компоненты этого ойконима относятся к древнетюркским языкам и формировались лексическими единицами этого языка. Сопоставляя истории, возникновение ойконима автор определил все его части, которые тесно связаны тюркскими языками что означает «Родина касов».

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**МƏTANƏT QULİYEVA**  
Naxçıvan Dövlət Universiteti

## **AZƏRBAYCAN DİLİNDE SADƏ CÜMLƏ FORMALARININ NEYTRALLAŞMA VƏ TRANSFORMASIYA TİPOLOGİYASI**

Sadə cümlələrin dinamik, «çevik» xarakteri onun neytrallaşma və transformasiya tipologiyasında reallaşır. Bu dinamikliyin real zəmini qram-matik sinonimlik məqamı ilə bağlıdır. Üslubi imkanlar məhz bu məqamlarda yaranır (3, s. 49).

**Н.Ряжебовының фикринҗя, трансформасийа эениш мянада лингвистик ващидлярин (садя жцмлялярин) вя йа цисцрлярин дяйишмясидир. Синтактик ващидлярин-садя жцмлялярин элементляринин садя дяйишмяси, йерини дяйишмя, явзетмә вя йа субституасийа, ялавя вя гысалтманын нятижасидир... Яэяр дилдя садя вя щымжинс дяйишмя семантик ялагялар тялябиня жаваб верирсə, бу трансформасийадыр. Бу теорем щымжинс садя дил ифадяляриндя тяйин олунmuş щяр щансы бир дяйишмя трансформасийа олдуъуну зюстярир (6, s. 14).**

Sadə cümlədə forma və məzmun planı aparıcı yerlərdən birini tutur. Bunlar arasında olan münasibət, birlik problemi, şübhəsiz, kardinal məsələlərdən biridir.

Sadə cümlə çərçivəsində semantik-sintaktik simmetri-ya və onun mexanizmi məsələləri neytrallaşma və transformasiya hadisəsi ilə six şəkildə əlaqədardır. Bu əlaqə və münasibət sadə cümlənin dildə «normal həyatı»ni pozur, onu fərqli modellərə çevirir. Bu zaman sadə cümlənin modeli (ilkin və sonrakı) asimmetrik şəklə düşür.

Semantik-sintaktik asimetriya forma və məzmun etibarilə dilin sintaktik yaruslarındandır (5, s. 11).

Transformasiyanı dildə yaranan şərait olmalıdır. Məsələn, nəqli cümlənin tipləri arasında məzmun kriteriyası sintaktik transformasiyaya yol açır, yəni münbüt şərait yaradır. Bu situasiya nəqli cümlənin təsdiq-inkar formalarının bir-birinə çevriləməsi nəticəsində mümkün olur.

Bunların hər ikisi-nəqli cümlələrin formaları kateqorial cümlə formalarıdır. Bu formalar arasında qarşılıqlı münasibətlər mövcuddur. Bu formalar nəqli cümlə daxilində gerçəkləşir, kommunikativ cümlə tiplərini üzə çıxarır. «Əlbəttə, bu tip transformasiya imkanlarını mövcud korrelyə-siya (nisbət) sıralarının paradiqmatik əlaqələrindən, qarşılaşdırma münasi-bətlərindən kənardə izah etmək qeyri-mümkündür. Məlumdur ki, trans-formasiya (transpozisiya) mahiyyət etibarilə sintaktik səviyyədə başçıl cümlə funksiyalarının «yenidənbölgüsü» olub cümlə paradiqması daxilində qarşılaşan tərəflərin fərqləndirici (distiktiv) əlamətlərinin neytrallaşma-sından başqa bir şey deyildir. Məhz təzadlıq mühiti həmin yarusda-ritorik sual və sual-əmr cümlələrində, sintaktik frazeoloji vasitələrin yaranmasının zənginliyini də şərtləndirir» (1, s. 156).

«Neytrallaşma» termini latin dilində «neutralis» sözündən olub heç birinə aid olmayan deməkdir. N.S.Trubeskoya görə neytrallaşma dil vahidinin müəyyən nöqtədə müəyyən əlamətə görə qarşılaşmaya girə bilməsi deməkdir. Məsələn, alman dilində mütləq sonluqla cingiltili samitlər neytrallaşır, əslində bu mövqedə nə cingiltili, nə də kar samit gəlir, burada gələn samiti N.S.Trubeskoy «arxivonem» adlandırır (7, s. 252).

«Neytrallaşma prinsipi, deyildiyi kimi, «Avropa» strukturalizminin xüsusiyyəti kimi, dillərdə mövcud distiktiv qarşılaşmaların fəaliyyətinə ciddi məhdudiyyətlər gətirir. Onun mögzi budur ki, bu qarşılaşmalar onlara uyğun gələn vahidlərdə çıxış edən bütün hallarda işlənir, çünkü onlar bəzi mətn və ya məqamlarda aradan qalxır, müvafiq olaraq neytrallaşır».

Sintaktik planda və mənada cümlələr neytrallaşır. Məsələn, sual cümləsi ilə nəqli cümlə, sual cümləsi ilə əmr cümləsi və s. neytrallaşa bilir. Bunlar bir-biri ilə tərəf müqabil kimi oppozisiya təşkil edir. Bu neytrallıq həmin cümlə tiplərinin kommunikativ-funksional əlamətlərinə görədir. Azərbaycan dilinin sintaksisində saysız-hesabız neytrallar var. Bu ayrıca bir tədqiqatın mövzusu ola bilər.

Transformasiya istiqamətlərini daha aydın formada izləmək üçün danışan və müqabil tərəf arasındakı münasibətlərin xarakterindən asılı olaraq kommunikativ cümlə tipləri arasındaki bəzi korrelyasiya (nisbət) tiplərinin nəzərdən keçirilməsinin əhəmiyyəti böyükdür. Burada, hər şeydən öncə, qeyd olunan cümlə tiplərinin sintaktik-üslubi potensialı öyrənilir. Bu zaman variativlik miqyasları, «əlaqə nizamı» görünməyə başlayır. Qarşılaşdırılan cümlə tipləri neytrallaşır, qarşılaşma qütbləri arasında paradiqmatik semantik əlaqə yaranır. Neytrallaşma transformasiyani doğurur, yəni tipik neytrallaşma situasiyası, şəraitli başlıca transformasiya istiqamətlərinin parametrlərini müəyyənləşdirir. Neytrallaşmanın əsas faktoru sual cümləsi ilə gerçəkləşir və bu faktor nəticəsində təsdiq və inkar cümlələr yaranır. Təsdiq və inkar cümlələrinin transformasiyası isə məhz məzmun və ifadə planını bir-birinə uyğunlaşdırır. C.Axundovun bu mövzuda fikri maraq doğurur. Dilçi-alim yazar ki, təsdiqlik və inkarlıq mənalarının sual cümlələri ilə ifadə olunması bütün dillər üçün ümumi-universal xarakter daşıyır və nitq ekspressiyasının olduqca mühüm mənbələrindən birini formalasdır (2, s. 54).

Neytrallaşma dilin və dillərin tam halda daha yaxşı başa düşülməsində nəzəri əhəmiyyət daşıyır. Bu funksional müqabilin hər iki dil seviyyəsində, həm ifadə, həm də məna planında müəyyən kontekstdə ara-dan qalxmasıdır.

Məna planında, daxili strukturda bir-birinə müvafiqliyi vahid semin ortada bərqərar olmasına görə sual cümləsi-nəqli cümlə paradiqmasına-tipizasiyasına funksional-üslubi sinonim kimi baxmaq lazımlıdır.

E.Koseriu «Ümumi dilçiliyə giriş» kitabında mənanın neytrallaşma-sının əsasən üç halda olduğunu göstərir: a) fərq redundant olduğu üçün artıq hesab edilir (çünki o başqa yolla, yəni məqam və ya kontekstlə müəyyənləşəndə); b)xüsusi nəzərə çarpdırımayanda və çarpdırmaq istə-yəndə); c) işaretlənən istənilən şey məhz neytral və ya genetik məzmunu uyğun gələndə (4, s. 175). E.Koseriu «Ümumi dilçiliyə giriş» kitabının IX fəslini «Transformasiyalar» adlandırmışdır. Müəllif bu fəsildə generativ qrammatikanın strukturalizmin artıq ənənəvi anlayışlarına əlavə etdiyi yeni anlayışın məhz «transformasiya» olduğunu göstərir və yazar ki, bu, özlüyündə orijinal deyil, ancaq buna baxmayaraq, təxminən kəşf kimi götürülə bilər, çünki bu hadisənin belə əhəmiyyət daşımاسının bu cür qabardılması faktının özü diqqətəlayiq metodiki yenilik təşkil edir (4, s. 182).

Müəllif fikrini davam etdirərək yazar ki, ənənəvi qrammatika tədrisində də transformasiya prinsipi hər şeydən daha çox köməkçi vasitə kimi götürülür. Yeni və vacib olan transformasiyalar prinsipinin ardıcıl tətbiqidir. Hadisə çox əhatəlidir (özü də təkcə praktik marağın görə yox) və müxtəlif paradiqmlərə aid olan çoxlu element əslində bir-birilə müəyyən əlaqəni qoruyub saxlayır və dil daşıyıcıları tərəfindən beləcə şərh edilir, çünki onlar bilirlər ki, faktların bəzisi ilkindir, başqaları törəmədir, müvafiq olaraq birincilərin «transformasiyalarıdır». Bu zaman iki mühüm faktla

rastlaşıraq: a) dil daşıyıcıları öz dillerinin müxtəlif paradiqmləri arasındaki müəyyən əlaqələri xatırlayırlar və bilirlər; b) bu əlaqələr müxtəlif dillərdə müxtəlif cür olur. Nəticə etibarı ilə güman etmək olar ki, dil daşıyıcıları bilirlər ki, dil strukturunun iki növü vardır: üzdəki struktur, faktiki çıxış edən və dərin struktur, gizlində qalır, ancaq üzdəki struktur ona aid olur. Hər iki struktur (sintaktik) eyni və ya müxtəlif ola bilər (7).

E.Koseriunun fikrincə, sadə cümlə transformasiyaları dilin konsti-tutiv hissəsi olduqlarından dil daşıyıcılarının bilgisinə aiddir. Belə anlaşıl-dıqda transformasiyalar (strukturalistlərin funksionallıq anlamı çərçivəsin-də) hətta 2 funksional aspekti izah edə bilər, yəni funksional fərqi və onun əksi, funksional vahidi. Funksional vahid yalnız transformasiya vahidi kimi başa düşülə bilər.

Əslində «transformasiyalar» (həmçinin «qeyri-realları») məhz müx-təlif paradiqmlər arasında əlaqələr kimi, konkret dilin müfəssəl qram-matikasında deyildiyi kimi, öz yerini tutmalıdır, çünki bu əlaqələr dil daşıyıcılarına məlumdur və onlar tərəfindən danışıldığda «aktuallaşır» (tətbiq olunur).

Danişan öz ana dilinin qrammatikasından faktların 3 növünü bilir: a) o bilir ki, fəaliyyət göstərən nədir, yəni o bilir ki, dilin maddi ifadəsi necə yaranır; o, dilin «morfolojiyasını» və «sintaksisini» bilir; b) o (intuitiv olaraq) bilir ki, müxtəlif konstruksiyalar nə üçün qurulur, yəni onların funksiyalarını tanıyır; c) o, müxtəlif paradiqmlərin konstruksiyaları arasın-dakı əlaqələri, yəni bir paradiqmdən başqasına keçməsinin üsulunu, müvafiq olaraq müxtəlif paradiqmlərdə analoji fikirləri (denotativ ekviva-lentləri) bildirməyin mümkünüyünü bilir (4, s. 186-189).

Transformasiyalar sadə cümlələrdə də həqiqi şəkildə və para-diqmalar arasındaki əlaqələr arasında mövcuddur. Onlar dilin təsvir və müxtəlif dillərin müqayisəsi üçün xüsusilə vacibdir, çünki onlar müəyyən dillər üçün spesifikdir və formativ təcrübədir, dil produksiyasına açıq və güman ki, məhdudiyyətsiz imkanlar (müvafiq olaraq yaradıcılıq üçün) yaradır (4 s. 193).

Neytrallaşan tərəfdə müqabilin strukturundan birinin normal olaraq aradan çıxması özünü göstərir, halbuki digər formaya müstəsnahq edilir. Amma məna hər iki müqabilin əsasında aydınlaşa bilir. Məlum olur ki, oppozisiya təşkil edən variativliyin fərqləndirici-diferensial əlaməti pozitiv əlamətdir. «Neytrallaşa bilən» qarşılaşmalar sadə cümlə qarşılaşma-larının ən tipik nümunəsidir. Belə neytrallaşma semantikanın, yəni qarşılaşmanın ümumi funksional sahəyə uyğun gələn mənanın ifadəsi üçün neytral müqabillərin tətbiqidir.

S.Abdullayev sadə cümlə transformasiyalarının (çevrilmələrinin) tipologiyası təcrübəsindən bəhs edərək yazar: «Sadə cümlə formalarının transformasiyası rəngarəng formalarda təzahür edir və sahə konstituentlərinin işlənib-islənməməsinə görə geniş variativlik imkanı yaradır»(1, s. 168).

Azərbaycan dilində cümlənin məqsəd və vəzifələrinə – kom-munikativ əlamətlərinə görə fərqləndirilən növləri nəqli, sual, əmr (təhrik) cümlələridir. S. Vəliyev «Türk dillərində sadə cümlə» adlı monoqrafiyasında həmin cümlələri kommunikativ-funksional cəhətdən təsnif etmiş, cümlənin kommunikativ-funksional tiplərinin məqsəd və intonasiyaya görə reallaş-dığını göstərən müəllif nəqli cümlələrdə verilən məlumatların təsdiq və inkarda olmasını da əsaslandırmışdır (8, s. 52-54).

Bələ bir əsaslandırma, eyni zamanda bu tiplərin müəyyən məqam-larda dəyişməsinə-transferinə imkan yarada bilir.

Dilimizin neytrallaşma (sintaktik neytrallaşma nəzərdə tutulur) imkanları sual cümləsinin nəqli cümləyə, eləcə də sual cümləsinin əmr (təhrik) cümləsinə transformasiyاسını təmin edə bilir. Sintaktik transfor-masiya formalarından danışarkən bu formların üzərində dayanmağı məqsəd-əuyğun saymaq olar.

**Sual cümləsinin nəqli cümləyə transformasiyası.** Çevrilmədə «çə-vik»lik nümayiş etdirmə nəticəsində sual cümləsi paradiqmatik mənanın neytrallaşması, passiv fona keçməsi ilə bağlı olaraq müqabil tərəfin funksiyasını, istər-istəməz qəbul etməli olur, beləliklə, nəqli cümlə formasına transfer olunur. Fikrimizcə, sual cümləsində olan informasiya nəqli cümlədə təsdiq şəklində təkrarlanır. S. Abdullayevin fikrincə, bələ semantik-kommunikativ əvəzlənmə o vaxt baş verir ki, sual cümləsi «partnyorluq yaradan» nitq situasiyasında deyil, müqabil tərəfi məlumat-landırmağa xidmət edən nəqli cümlənin reallaşlığı nitq-informasiya situasiyasında təzahür edir. Bu, ifadə mexanizmi və paradiqmatik effekt yaradır» (1, s. 169)

Neytrallaşma sual ədatının köməyilə formalaşan sual cümlələrində özünü göstərir. Yəni «*Axi sən bunları bilirdin?*» cümləsini müəyyən şəraitdə nəqli cümləyə transfer etmək olur: «*Axi sən bunları bilirdin.*» şəklində.

Dilimizdə sual intonasiyاسının köməyilə əmələ gəlmış «*Dərs başlandı?*», «*Qış gəlir?*», «*Sən gedirsən?*» cümlələrini asanlıqla nəqli cümləyə çevirmək olur. Müqabil tərəflər intonasiyaya görə fərqlənir.

Dialoqda meydana çıxan transformasiya şəraitini aşağıdakı nümu-nələr əsasında aydınlaşdırıraq:

-*Asmaları su aparmaz ki? - Asmaları su aparmaz* (İ. Şixli. Dəli Kür. Roman. B., Yaziçı, 1983, 435 s.).

-*Sən tutduğun balığı mənə göstərdinmi? - Mən tutduğum balığı sənə göstərdim* (İ. Şixli).

Qeyd edək ki, bu tərəf müqabil cümlələri **transformasiya metodu** ilə yoxlamaq mümkündür.

**Sual cümləsinin əmr( təhrik) cümləsinə transformasiyası.  
-Olar sizdən bir şey soruşum?-Olar soruşum (E.Hüseynbəyli)**

Bələliklə, sadə cümlənin dəyişməsindən çıxan ümumi nəticə transformasiyanın fəaliyyət dairəsinin geniş olduğunu bir daha sübuta yetirir. Bir-birinə yaxın konstruksiyaları müqayisə edərək birini digəri üçün tipik olmayan hadisə kimi nəzərdən keçirmək olar. Buradan ümumiləşdirmə aparmaq olar: transformasiya ilə bağlı A və B olan iki konstruksiya verilibsə, A konstruksiyası həmin B konstruksiyası və + hansısa X mor-femini təcəssüm etdirir, yəni A = B (+X). Dilçinin vəzifəsi iki konstruk-siyanın ekvivalentlik dərəcəsini təyin etməkdən, əgər onlar eynilik təşkil etmirsə, bir konstruksiyani digərindən ayıran əlavə X elementini tapmaq-dan ibarətdir.

Sadə cümlənin digər növ transformasiyaları da dilimizdə geniş yayılmışdır. Həmin transformanın maraqlı növlərindən biri **cütərkibli cümlələrin təktərkibili cümlələrə çevrilməsi prosesidir**.

Kvazi-şəxssiz cümlə «təmiz» və asan şəkildə qeyri-müəyyən şəxsli cümləyə transformasiya olunur. Məs.: Bu uşə riyada gəldi! Bu uşə riyada gəldilər.

**Пайыз әялир (жұттаркибли жцмля-Пайыздыр (шахсиз жцмля).**

**Гейри-мцяйян шахсли жцмля шахсли-жұттаркибли жцмляйя трансформа-сийа олунур. Мяс.: Ел мясжидя йынышмышды. Ясәяр эетмяк мясялясия баҳырдылар (Мир Жялал)- Ел ясәяр эетмяк мясялясия баҳырды.**

**Азяrbайжан дилиндя гейри-мцяйян шахсли жцмляйя ыбы шахсин жяминдя «онлар» мцбтядасыны ялавя етмякля жұттаркибли жцмляйя трансформасийа ет-мяк олар. Мяс.:**

*Щажы Щүсейни, Данғыр Аббасы, Кюк Мияди Мяңыммади, Тағ Щамиди дя пулла ясәяр тутдулар. Баыр олы Ялини дяфтархана габаында диряя баыладылар (Мир Жялал)- О н л а р Щажы Щүсейни, Данғыр Аббасы, Кюк Мияди Мяңыммади, Тағ Щамиди дя пулла ясәяр тутдулар. Онлар Баыр олы Ялини дяфтархана габаында диряя баыладылар.*

**Мятнин яввялки жцмлясия ясасын трансформасийа гурула билир. Мясялян, Эял, чаярырлар сяни!- жцмляси гейри-мцяйян шахсли жцмлядир. Яввялки жцмлядян дя чаяранын йцбашы олдуу мцяйяндир. Она эюря дя жцмлянин структуруну трансформасийа нятижасында дяйишиб, « Эял, йцбашы сяни чаяыр» шяклиния салмагла жұттаркибли жцмля моделини газанмаг олур. Вя йа « Йасовуллар мажсал вермадилар, кишинин диняжяи олмады. Ону да диряя сарыдылар» (Мир Жялал)- конструксийасынын иkinjisi гейри-мцяйян шахсли жцмлясини биринжи жцмлядяки « йасовуллар» мцбтядасы васитяси илия жұттаркибли жцмляйя чевирмяк олур: Ону да диряя сарыдылар- Йасовуллар ону да диряя сарыдылар.**

İki sadə cümləninin kəsişməsi nöticəsində formallaşan transforma-siyalar da dilimizdə geniş yayılmışdır. Məs.: (1) *Kəndə narın qar yağmışdı*. (2) *Göytəpənin qara damları qarın altında qalmışdı* (İ.Şıxlı). Hər ikisi bir-birindən asılı olmayan sadə cümlələrdir. Bunların birligi, qovuşması –diqi morfeminin birinci cümlənin xəbərinə də işlənməsi ilə reallaşmış və nöticədə kəsişən transformasiya baş vermişdir. Müqayisə et: *Kəndə narın qar yağdığını Göytəpənin qara damları qarın altında qalmışdı*. Və yaxud kəsişən transformasiya üçün qoşmasının da köməyindən istifadə edə bilər, o zaman konstruksiya bu şəklə düşər: *Kəndə narın qar yağdığı üçün Göytəpə kəndinin qara damları qar altında qalmışdı*.

Bələliklə, Azərbaycan dilinin sadə cümlələri bir-birilə tərəf müqabil olmaq imkanına malikdir. Bu imkanların ətraflı öyrənilməsi dilçiliyimizin qarşısında duran ümdə məsələlərdəndir.

## ƏDƏBİYYAT

1. Abdullayev S.Ə. Müasir Alman və Azərbaycan dillərində inkarlıq kateqoriyası. Bakı: Maarif, 1998, 156 s.
2. Axundov C.M. Müasir Azərbaycan ədəbi dilində sual cümlələri (namizədlik dissertasiyası). Bakı, 1968, 54 s.
3. Kazımov İ. Sadə cümlələrin üslubi imkanları // Azərbaycan dili və ədəbiyyat tədrisi. 1984, №3, s. 48-50.
4. Kosseriu. Ümumi dilçiliyə giriş (alman dilindən tərcümə, giriş, məqalə və qeydlər F.Veysəllininindir). Bakı: Mütərcim, 2006, 175 s.
5. Maxmudov N.M. Семантико-синтаксическая асимметрия в простом предложении узбекского языка. Автореферат докт. филол. наук. Ташкент, 1984.
6. Ряжабова Н. Грамматик сявийядя дилин структур моделляри. Нам. дис. авторефераты, Бакы, 2006.
7. Veysəlli F. German dilçiliyinə giriş. Bakı, 2003, 252 s.
8. Vəliyev Sevindik. Türk dillərində sadə cümlə. Bakı: Elm, 2005.

**Matanat Quliyeva**

**THE NEUTRALIZATION AND TRANSFORMATION TYPOLOGY  
OF THE SIMPLE SENTENCE FORM IN AZERBAIJANI**

The article deals with the question of neutralization and transformation, essence of the task and forming of the transformation of simple sentence changing into different forms.

**Матанат Гулиева**

## **ТИПОЛОГИЯ НЕЙТРАЛИЗАЦИИ И ТРАНСФОРМАЦИИ ФОРМ ПРОСТЫХ ПРЕДЛОЖЕНИЙ В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ**

В статье рассматриваются вопросы типологии нейтрализации и трансформации простых предложений в Азербайджанском языке, характеристики и типы трансформации различных форм простого предложения.

AZƏRBAYCAN MİLLİ EMLİƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧИВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

## **ƏDƏBİYYAT VƏ FOLKLOR**

**FƏRQANƏ KAZIMOVA**  
AMEA Naxçıvan Bölmesi

## **ƏLİQULU QƏMKÜSAR ƏDƏBİ MÜBARİZƏDƏ**

Ədəbi mübarizələrdə bərkiyən görkəmli satirik şair Ə.Qəmküsərin “qaynar fəaliyyətində ədəbi polemikalar” (2, s. 35) da əhəmiyyətli yer tutmuşdur. Şair yeni şeir uğrunda müntəzəm olaraq mübarizə aparmış, xalqı cəhalətdə saxlayan, mürtəcə qüvvələrə xidmət göstərən üzdəniraq ziyallılarla əlbəyaxa vuruşa qalxmışdır. Şairin bu istiqamətdə apardığı mübarizədə əsas iki ədəbi “qəhrəmanı”ni ayrıca qeyd etmək

gərəkdir. Bunlardan birincisi şairin həmyerlisi, Naxçıvanda yaşayıb-yaradan mərsiyə şairi Molla Mahmud Çakər Naxçıvani (1871-1933) idi.

Molla Mahmud Çakər Molla Ələkbər oğlu Naxçıvanda doğulub yaşamış, əvvəllər mollalıq etmiş, eyni zamanda mərsiyə, sinəzən, növhə və s. məzmunda dini şeirlər yazmış, dini mərasimlərin icrasını təmin etmişdir. 1908-ci ildə “Tazə həyat” qəzetində “M.C.N”, “Molla Mahmud Naxçı-vani” imzaları ilə çıxış edən Çakər 1911-ci ildə “Yeni İrşad” və “Yeni fikir”də “Çakər” imzası ilə görünür. 1923-1926-ci illərdə Tiflisdə nəşr olunan “Yeni fikir” qəzetində çalışan şair əsasən “Təbii şair”, “Xam”, “Ç.”, “Şair”, “Şeytan”, “Sabiq”, “Mürid”, “Müridçi”, “M.C.”, “İşçi” imzaları ilə yazmışdır. 1926-ci ilin sonlarında Naxçıvana qayıdan Çakər “Şərq qapısı” qəzetinə “müsəhhih-korrektor” qəbul olunmuş (8), eyni zamanda Naxçıvan teatrının bir çox tamaşalarında aktyor kimi çıxış edərək yaddaqalan obrazlar yaratmışdır.

Mollalıqla şairliyin bir araya sığışdığını qəbul etməyən mullanəs-rədinçilər jurnalın səhifələrində dəfələrlə Çakəri tənqid atəşinə tutaraq ifşa etmişlər. Jurnalın 1908-ci il 20 aprel tarixli 16-cı sayında “Müxlisi-süma “Məşədi” imzası ilə dərc olunmuş “Naxçıvan”, elcə də 1909-cu il 22 mart tarixli 12-ci sayında “Dərd əhli” imzası ilə verilmiş “Naxçıvandan” adlı yazınlarda da tənqid hədəfi Molla Mahmud Çakər seçilmiş, onun dini fəaliyyəti tənqid olunmuşdur. Ə.Qəmküsər isə Çakəri həm molla, həm də şair kimi tənqid hədəfi etmişdi. O, Çakəri dini fanatizmə uyub dini məzmunda şeirlər yazmaqdə ittihəm edirdi. Onun “Molla Nəsrəddin” jurnalının 1910-cu il 17 tarixli 7-ci sayında “Nəzirə”, 28-ci sayında “Ədə-biyyat”, 1911-ci il tarixli 3-cü sayında “Yahu, keçər”, 6-ci sayında “Ələ düşməz”, 45-ci sayında verilmiş “Sinəzən” başlıqlı şeirlərində Çakərin dini və ədəbi fəaliyyəti ön plana çəkilərək tənqid olunmuşdur. Jurnalın 1910-cu il tarixli 28-ci sayında “Ədəbiyyat” başlığı ilə dərc olunmuş “Naxçıvan” rədifli şeiri xüsusilə diqqəti cəlb edir. Şeirdə həmin illər Naxçıvan şəhərinin ictimai-siyasi, sosial-iqtisadi, mədəni-elmi mənzərəsi çizilmiş, Çakər yenə də tənqid obyekti seçilmişdir:

Var yeri aləmlərə fəxrü mübahat eyləsən,  
Səndə var Çakər kimi şair, süxəndən, Naxçıvan  
(4,s. 2).

Ə.Qəmküsər “Mənim ey Naxçıvanlı şairə heyran olan könlüm” (3, s. 21) misrası ilə başlanan şeirində:

Mənim ey Naxçıvanlı şairə heyran olan könlüm  
Yazan latayılata matü sərgərdan olan könlüm  
Həya qılma, açıq söylə, cahanda sən görübənmi  
Həmi şair, həmi molla, həmi şeytan olan, könlüm?-deyərək  
Çakərin realist ədəbiyyatın yaradıcılıq prinsiplərinə əməl etmədiyini, şair ola-ola minbərdən “xalqı süng” eylədiyini, “Tazə həyat”, “İttifaq” qəzetlərinin abuna-

pullarını mənimsədiyini çox ustalıqla “bəzə-miş” və söz vermişdi ki, onu öz hərəkətlərdən əl çəkənə qədər ifşa edəcək-dir. Doğrudan da onu ən çox ittiham edən Ə.Qəmküsər olmuşdur. Təsadüfi deyil ki, “Molla Nəsrəddin” jurnalının 20 illiyinə yekun vurarkən C.Məm-mədquluzadə demişdir: “Bu gün düz 20 ildir ki, Hərdəməxəyal Danabaş kəndindəki Molla Ələsgərdən, Ala çatıdan qorxan Şeyx Kərimdən, Cüvəllağı bəy Çakərdən...yazmağa başlamışdır” (5, s. 2).

Verdiyi sözün üstündə duran Ə.Qəmküsər yuxarıda adlarını qeyd etdiyimiz şeirlərdə Çakərin naqis hərəkətlərini, həyat tərzini durmadan tənqid etmiş, onu məhşur gülüş qəhrəmanına çevirmiştir. Məsələn:

Çakər ola mərsiyəxani-səhih,  
Qövli qələt, feli təmamən qəbih (3, s. 27);

yxaxud

Ver Çakərə yüz-yüz ki, yesin qarnı toxalsın,  
Hər il boşasın arvadını, tazəsin alsın (3, s. 29).

yxaxud

Doldur cibini, Çakəri lap eylə qudurğan

Nə din tanısın, yol, nə də ki, anlasın insan (3, s. 37)-deyən Ə.Qəmküsər onun yaramaz əməllərini bir-bir sadalayıb tənqid etməklə ədəbiyyatın ali mənafeyi naminə mübarizə aparmışdır. Şair Çakə-rin simasında bu yolda olan digər molla-şairlərə öz sözünü çatdırmış, onları həqiqi yaradıcılıq yoluna çağırmış və bu çağrıış cavabsız qalmamışdır. Belə ki, Çakər həm qələm sahibi, həm də aktyor kimi səmərəli fəaliyyətə yön almışdır. Sonralar Çakər özü də etiraf etmişdir ki, “Kaş indi Ə.Qəmküsər da sağ olaydı. O, Şeyx Nəsrullah, mən isə Şeyx Əhməd rolunda oyna-yaydım. Axi, mollalığın daşını atmaqda, dindən əl çəkməkdə Qəmküsərin mənə çox təsiri olub” (8).

Maraqlı bir fakt da vardır ki, Çakər Ömər Xəyyamın rübai'lərini də dilimizə tərcümə etmişdir.

Ə.Qəmküsərin kəskin ədəbi mübarizə apardığı cəbhələrdən biri də “Şəlalə” məcmuəsi idi. 1913-cü ildə “Molla Nəsrəddin” məcmuəsinin redaktorluğunu aparan Ə.Qəmküsər həmin ildə nəşr olunan “Şəlalə” məcmuəsinə və onun redaktoru osmanlı yazarı və jurnalisti Xalid Xürrəm Səbribəyzadəyə qarşı geniş bir mübarizə cəbhəsi açmışdı. Çünkü bu jurnal “...qadın azadlığı, ədəbi dil məsələlərində mürtəcə cəbhəyə rəhbərlik edirdi. Jurnalın redaktoru Xalid Xürrəm Səbribəyzadənin bütün fəaliyyəti Azərbaycan bədii fikrinin nailiyyətlərini, onun milli xarakterini inkar etməyə yönəldilmişdi” (7, s. 190).

“Şəlalə” məcmuəsi ədəbi dil sahəsində düzgün mövqe tutmur, dilimizi ərəb, fars sözləri ilə “zənginləşdirir”, qəliz, çətin anlaşılan osmanlı sözlərini bilsərəkdən bizi

sırıydı. Buna görə də ana dilimizin saflığı keşiyində dayanan, onu yad ünsürlərdən hər vəchlə qorumağa çalışan Ə.Qəmküsər bu məcmuənin xalq üçün anlaşılmaz dilini “Qana bilmədim” adlı satirasında kəskin tənqid edərək belə yazmışdır:

Oxudum “Şəlalə”ni hər qədər,  
Budu müxtəsər qana bilmədim.  
Bu çalışmağım, bu vuruşmağım,  
Bütün oldu hədər qana bilmədim.  
Necə bisavad idi mərhaba,  
Onu nəsrə, nəzmə çəkən kişi.  
Deyil anlamaq o məcəlləni  
Dəxi hər yetən-ötənin işi.  
Ərəbidi, farsidi, türkidi-  
Qatıb eyləyib həlim aşı.  
Məni qıldı mat o siğələr  
O, ibarələr qana bilmədim (6, s. 3).

Qeyd etdiyimiz kimi “Şəlalə”yə qarşı böyük bir ədəbi cəbhə açılmış-dı. Belə ki, mollarəsəddinçi şair Ə.Nəzmi bu xüsusda aşağıdakı satirasını yazmışdır:

“Şəlalə” ilə çox vuruşduq biz,  
Yoxdu bu jurnalda türk dilindən iz  
Yarı ərəbcədir əşari məqalə,  
Gülmək lazımdı bu qəmli halə.  
Qonağa hörməti atıb, unutduq  
Səbribəyzadəni atəşə tutduq (1, s. 67).

Nəhayət, ilk sayından ta son sayınadək geniş oxucu kütləsinin hör-mət və rəğbətini qazana bilməyən bu məcmuə bağlıdı, X.X.Səbribəyzadə ədəbiyyat dəllahı kimi ifşa olunaraq Azərbaycandan getmək məcburiyyətində qaldı.

Ə.Qəmküsər bulvar ədəbiyyatının təbliği ilə məşhur olan bu müba-rək şəxsin arxasında dərin istehza ilə güldü və yazdı:

...Sən ki getdin, deməli vay bizim halimizə.  
Kimdi yapsın o gözəl şeriləri bir də bize?  
Heyf, səd heyf, o gözəl müntəxəbatə, o sözə,  
Qal bizə sadə ibarətləri andır, getmə!  
Bu sözü məndən eşit, samma zarafət edirəm,  
Sənə məftunəm, o məcmuəni sənsiz nedirəm?  
Yazığın bizlərə gəlsin, demə hökmən gedirəm,  
Getmə, Xürrəm, mən ölüm, az məni yandır, getmə  
(3, s.66)!

Ə.Qəmküsər bu satira ilə təkcə X.X. Səbribəyzadə və “Şəlalə” məcmuəsinə deyil, bütövlükdə dilimizə, ədəbiyyatımıza xor baxanlara, onu özgəninkı etməyə çalışanlara hücum etmişdir.

Ə.Qəmküsər təkcə “Şəlalə” məcmuəsini deyil, ümumiyyətlə, xalqın istək və arzularını ifadə etməyən, səhifələrini cürbəcür cəfəngiyat, yalan və macaralarla dolduran “Sovqat”, “İqbəl”, “İşiq” kimi mətbat orqanlarını da tənqid etmişdir:

Bizləri məfluk edən hər adəti-millimizi  
Əcnəbilər daima təyibü təlin eyləyir.  
Leyk böylə iftizahatın qüsürün qanmayıb,  
Bax, “İşiq”da gör Xədicə bir nə təhsin eyləyir

(3, s. 86).

Ə.Qəmküsərin 1912-1913-cü illərdə “Molla Nəsrəddin” məcmuəsi-nin təsiri altında nəşr olunan “Kəlniyyət” məcmuəsinin ruhuna” adlı şeiri də onun ədəbi görüşlərini izləmək baxımından qiymətli mənbədir. Şairin “Molla Nəsrəddin” jurnalının həqiqi ədəbiyyat carçası olmasına həsr etdiyi “Məcmuəmizin” rədifli şeiri də olduqca böyük maraq doğuran, mürtəce qüvvələrə qarşı jurnalın qüvvəsini və mübarizliyini nümayiş etdirən bədii parçadır.

Ə.Qəmküsərin dövrü elə bir dövr idi ki, “intelligent” cildinə girmiş bəzi ruhanilar, mürtəce ziyalilar xalqı fanatizmlə zəhərləməyə xidmət edirdilər. Onlar ərəb və farscadan Azərbaycan dilinə tərcümələr edib çap etdirildilər. Bu yazıçılar Azərbaycan xalqının qəhrəmanlarını, onların yadelli işgalçılara qarşı apardıqları mübarizələri görməyən və görmək istəməyən “ədiblər” idi. Bu “millətpərəstləri” tərəqqipərvər mətbat, xüsusilə mullanəsərəddinçilər kəskin tənqid atəşinə tuturdular. Bu baxımdan Ə.Qəmküsərin “Mühərrirlərimiz”, “Müxəmməscilər” satiraları, “Əliyün-güllük” adlı felyetonu da diqqətəlayiqdir. Bu yazınlarda şair insanları geriyə çəkən, dini xurafatı təbliğ edən “ziyalilar”a və onların “əsər”lərinə dərin istehza ilə gülmuş, çeynənmiş, çürük sözlərdən, cəfəngiyatdan ibarət olan bu əsərləri nəşr edən mətbat orqanlarını tənqid etmişdir.

...Məndən əgər olsa, çəkib kəndirə  
Çırrı yerinə tökərəm təndirə (3, s. 62).

– deyən şair bu cür ədiblərin əsərlərini təndirdə yanmağa layiq olan çırpiya bənzətmışdır.

Beləliklə, Ə.Qəmküsər C.Məmmədquluzadə və M.Ə.Sabir kimi realist yazıçıların ədəbi ənənələrinə köklənərək ədəbi mübarizə aparmış və bu mübarizədə bərkimişdir.

## ƏDƏBİYYAT

1. Ədəbiyyat məcmuəsi. III c., Bakı, 1948, s. 67.

2. Həşimli H. Əliqulu Qəmküsər ədəbi mübarizələrdə / Naxçıvan MR-də İqtisadiyyat, Elm, Maarif, Ədəbiyyat və Mədəniyyətin inkişafı problemləri (məruzələrin tezisləri). Bakı: Yurd, 1999, s. 35-39.
3. Qəmküsər Ə. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1959, 167 s.
4. Molla Nəsrəddin, 1910, 18 iyul, № 28, s. 2.
5. Molla Nəsrəddin, 1925, 2 may, № 18, s. 2.
6. Molla Nəsrəddin, 1913, 30 aprel, № 14, s. 3.
7. Talibzadə K. Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər). Bakı: Maarif, 1984, 328 s.
8. Tarverdiyev M. Minbərdən səhnəyə. «Ədəbiyyat və İncəsənət» qəz., 1970, 21 fevral.

**Farqana Kazimova**

### **ALIGULU QAMKUSAR IN THE LITERARY STRUGGLE**

The reasons of the literary struggle by A.Qamkusar was explained and his many rivals, the ways and the directions of his literary struggle were shown in this article. At the same time, the results were shown in the article with the artistic examples. There was also shown his literary struggle with M.M.Chakar, the magazine named after “Shalala” and its editor-in-chief X.X.Sabribayzada. As the result of this investigation, it is realized that A.Qamkusar’s literary struggle with such kind of “literary scientists” served to the development of the Azerbaijan Realistic Literature.

**Фаргана Казымова**

### **АЛИГУЛУ ГЯМКУСАР В ЛИТЕРАТУРНОЙ БОРЬБЕ**

В статье выяснены причины литературной борьбы А.Гямкусара, показаны основные противники, способы и направления литературной борьбы. А также конкретными художественными фактами указаны результаты исследовательской работы, борьба поэта с М.М.Чакером, журналом «Шялала» и его редактором Х.Х.Сабрибайзаде.

В результате выявлено что, борьба А.Гямкусара с такими «литера-турными» деятелями» служила к развитию реалистической литературы Азербайджанского народа.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

LÜTVİYYƏ ƏSGƏRZADƏ  
AMEA Naxçıvan Bölmesi

**HÜSEYN CAVİD VƏ ÖMƏR XƏYYAM PARALELLİKLƏRİ**

1923-cü il. Mətbuatda Hüseyin Cavid haqqında gedən yazıların birində yazılırlar: “Hələ tarix Hüseyin Cavidə əl vurmayıbdır. Şairimiz bir tərəfdə oturub əsərlərini yazır. Tarix isə qulaq asır və gözləyir” (7, s. 296).

Bəli, Cavid bir tərəfdə oturub əsərlərini yazırı, daha doğrusu şedevr əsərlərini yaradırdı. Tənqidçilər isə Hüseyin Cavidin yazdıqlarına tənqid yazalarla cavab verir, Cavidi “köhnə mövzu”lara müraciət etməkdə günah-landırır, bəziləri isə Cavidi təhlil etməyə çalışırdılar. Cavidi təhlil etməyə çalışan və tənqid eyləyən Hənəfi Zeynallı məqalələrinin birində yazılırdı: “Böyük mövzu dedik ya. İştə Cavidin ən zəif nüqtələrindən biri də bu mövzuları alıb üzərində çox çalışmasıdır. Ona görədir ki, ondan gözlədi-yimiz qədər meydana böyük bir əsər atmaz. Cavid bir “Şeyx Sənan” yazar, bir “Peyğəmbər” yaratmağa qeyrət edər, bəlkə də şimdə bir Çingiz, yarın bir İsgəndər, ertəsi gün də bir Lenin diriltməyə can atacaqdır” (7, s. 71).

Tənqidçilər belə düşünürdülər, lakin Cavid nədən yazdığını bilirdi. Cavid özü bunu belə ifadə edirdi: “Nədən yazmağın məsuliyyətini həmişə yadda saxlamaq lazımdır ki, beşgünlük olmasın. Yazının tərzi, vaxtı ötəndən sonra köhnə görünə bilər. Bu qorxulu deyil. Qorxulusu odur ki, mövzuların günün hay-küyü ilə bağlı olsun və hay-küy yatan kimi də unudulsun. Məsələn, baxın, indi Çan-Kay Şidən yazılırlar, şeir də həsr eləyirlər ona. Ancaq görərsiniz, çox keçməyəcək ki, o yazıların çap olduğu qəzet-jurnalın vərəqləri yalnız əl silməyə yarayacaqdır” (6, s. 264).

Cavid Şərq tarixindən köhnə mövzular götürməklə köhnəni təkrar etmirdi, köhnə mövzulara yeni ruh, yeni nəfəs verirdi. H. Cavidin müraciət etdiyi “köhnə mövzu”lardan biri də, Şərqiñ ilk materialist filosofu və şairi Ömər Xəyyamın həyatından bəhs edən “Xəyyam” əsəridir.

Əsərin qəhrəmanı Xəyyam tarixi şəxsiyyətdir. O, azad fikirli, dindən, xurafatdan uzaq bir insan, filosof, şair olmuşdur. Bu əsəri yazarkən H. Cavid tarixi həqiqətlərə istinad etsə də, bir romantik təxəyyülün gücү ilə yazmışdı. Belə ki, Cavid bəzən yaratdığı surətləri öz romantik xəyal aləmləri ilə adı insanlardan uzaqlaşdırır. Ancaq “Xəyyam”da, əksinə, təbiiliyə və reallığa daha çox fikir verir. Məsələn: “Xəyyam” əsərinin qəhrəmanı sadə, adı bir insandır, daima insanların arasındadır və bu insanlardan heç nəyi ilə fərqlənmir. Onu fərqləndirən onun dünyagörü-şüdürü, insana, təbiətə baxışı, məsləyidir. Əsərin mərkəzində Şərqiñ böyük mütəfəkkir şairi və filosofu Ömər Xəyyamın qoyulması “müəllifi düşündürən ictimai fəlsəfi məsələlərin, həm Xəyyamın dövrü üçün səciyyəvi olan məsələlərin, həm də, Cavidin dövrü üçün müasir olan problemlərin qaldırılmasına imkan vermişdir. Böyük ağıl və iradə sahibi olan Xəyyamın dövrün ictimai və mənəvi təzyiqlərinə mətanətlə sinə gərməsi sənətkar idealının ifadəsinə xidmət edir” (5, s. 296).

H.Cavid Ömər Xəyyamın yaşadığı dövrü çox böyük bir ustalıqla əsərin ekspozisiyasında təsvir edir. Bir-birinə zidd iki mənzərə. Bir tərəfdə mütəfəkkir Şərq mədrəsə həyatı və bu mədrəsədə “elmi-irfanla məşğul olan şərqli tələbələr, digər

tərəfdə din və xürasat məskəni olan mədrəsə. Hər iki tərəfə gedən var. Alımlar, arıflar və tələbələr mədrəsəyə, zahidlər və möminlər məscidə. Bir-birinə zidd zehniyyətlər. Məscid sakinləri axırət haqqında düşünərkən Xəyyam Xərəbatı və Rəmzi ilə şərab içir. Məsciddən səslənən “minacat” insanları göylərə səsləyir; Xəyyam isə dostları ilə “badə ilə cənnət quraraq” xilqətin varlığı axtarışındadır”.

Xilqətin sırrı müəmmadır, əvət.

Ürəfa saçsa da yüz min hikmət

Burda cənnət quralım badə ilə

Nəmə lazım o varılmaz cənnət (1, s. 319).

Bu, cənnətin real varlıqda ola biləcəyinə inanan insanları həyata, həqiqət aləminə səsləyən mütəfəkkir Xəyyamın, mütəfəkkir Şərqin səsidir. Xəyyam varlığın hikmətini anlayır, “sağır və dilsiz göylərə” inanmir, əksinə “hər şeyin əsası təbiətdir” fikrini təbliğ edir. Bu dünyada hər şey keçicidir. Əbədi ana torpaq və təbiətdir ki, o da daima dəyişir, yeniləşir. Xəyyam həm də bir şairdir. Sevilən, oxunan şair. Xalq onu bir şair kimi sevir, onun şeirləri sarayda oxunur. Və sarayın ən gözəl qızı Sevda onu görmədən onu şeirlərindən sevir. Bütün qəlbi ilə Xəyyamı görmək üçün çırpinır. Onu görmək üçün Xəyyamın yanına gəlir. Onların görüşü çox təsirli olur. Xəyyam məhəbbət dolu şeirlər oxuyur Sevdaya, onun gedisiñə mütəssir olur.

Gəldin də, neçin pənbə buludlar kimi axdin.

Bilməm, niyə gəldin, niyə getdin, niyə baxdın?

Şimşək kimi çaxdin da, neçün könlümü yaxdin,

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

(1, s. 21)

H.Cavid əsərlərinin şah damarı ülvi, təmiz, saf məhəbbət və böyük eşqdir. Əsərdə bu böyük eşq Xəyyamla Sevdanın arasında baş verir. Xəyyam Sevdanı sevir, ona böyük məhəbbət bəsləyir. Sevdanı görənə qədər Xəyyam “xilqətin varlığı”nı axtaran, dinə, xurafata qarşı çıxan bir filosof idisə, Sevdanı görəndən sonra ancaq və ancaq sevən aşiq olur. Sevdanın ən böyük arzusu Xəyyama qovuşmaqdır və təbii ki, ilk öncə azadlığına qovuşmaqdır.

Sevda sarayda şeir oxuyur. Şeirdən xoşu gələn hökmədar Sevdadan nə isdəyini soruştarkən Sevdanın ondan istədiyi çox maraqlıdır;

Söylənən şeiri yaratmış Xəyyam.

Könlüm ancaq alır ondan ilham -

deyərək Xəyyami göstərir və yalnız onu istədiyini bildirir. Hökmdar Alp Arslan “Bir cift ki, haman eşləri nadir” deyərək Sevdanı Xəyyama bağış-layır. Xəyyam ömrünün ən böyük peşkəşini alır. Bu peşkəş onu canı qədər sevən Sevdadır. Və bundan sonra onun xoşbəxt günləri başlayır, lakin bu xoşbəxtlik çox az sürür, Sevda səhvən Xacə Nizam-mülk üçün hazırlanmış bədəni içərək ölürlər. Bununla da, Xəyyamın xoşbəxt günləri sona yetir. Bir zamanlar “badə ilə cənnət quran” Xəyyamın Sevdasız bütün

arzuları puç olur. Bu həyat artıq onunçün bir heçdir, ölümdən betərdir. O, keçmiş xoşbəxt günlərini özləssə də, Sevda artıq yoxdur. O Sevdanı xatırladıqca onun məzarının üstünə gəlir, o gözəl Sevdanın indi torpaq altda olması onu üzür, mütəəssir edir, hər şey ona qaranlıq görünür. Xəyyamın Sevdanın məzari üstündəki düşüncələri çox maraqlıdır. Bütün yer-göy ona qaranlıq görünür;

Of qaranlıq bu bəyaz mərmər də,  
Nazlı məqbərdə yatan dilbər də.  
Yaslı gəlmədə buludlar da mana,  
Bənzəyir sevgilimin saçlarına.  
Bax, günəş daldı qaranlıqlarda,  
Sanki məqbərdə gülümsər Sevda.  
O fəzalar belə müzlüm pərdə,  
Bir ədəm dalğası var hər yerdə.  
Hərp qaranlıqdır əvət, sirri-həyat,  
Qoca xalıq də qaranlıq heyhat!... (1, s. 93-94)

Bu düşüncələrində materialist filosofun – Xəyyamın kainat və təbiət qanunlarının izahı öz əksini tapır. Xəyyama görə cism və əşya, maddi varlıq əslini itirmir, heçə çevrildikdən sonra belə müxtəlif şəkillərdə təzahür edir. Belə ki, “Təbiətdən başqa hər şey əfsanədir, təbiət isə donuq deyil, o daim dəyişməkdə, şəkildən şəklə düşməkdədir fikrinin təbliğidir” (3, s. 223).

Ümumiyyətlə, Xəyyam materialist filosofdur. O, varlığı, kainatı idarə edən qanunları da bir materialist kimi izah etməyə çalışır. Xəyyamın bu fikirləri almanın mütəəkkir sənətkarı Getenin elmi müləhizələri ilə səsləşir. Getenin də təbiət və kainat haqqındaki fikirləri Xəyyamın fikirləri ilə üst-üstə düşür. O əsərlərindən birində yazır: “O daima yeni şəkillər yaradır, bu gün olan şeylər bir daha geri qayıtmayacaq, hər şey yenidir, eyni zamanda əksidir”. Bu baxımdan Xəyyamın fəlsəfi görüşlərini xarak-terizə edən Məsud Əlioğlu yazır: “Maddi real aləmə, həyata istinad elmi axtarışlar aparılması Xəyyami ruhun ölməzliyi, əşyanın əslini itirib yoxa çıxmaması, şəkil forma etibarı ilə dəyişməsi və tərkibcə başqalaşması müddəəsinə gətirib çıxarır. Sevdanın cənəzəsinə müraciətlə Xəyyam ruhla bədənin bir-birindən ayrılmaz olduğunu, heçliyə çevrilmiş cismin və əbədiy-yətə qovuşmuş ruhun sonralar başqa-başqa şəkillərdə canlandığını bildirir” (4, s. 167).

H.Cavidin bu dramda həyata fəlsəfi baxışı Xəyyam obrazında ifadə olunur. Bunu Temurçın Əfəndiyev belə səciyyələndirir: “Bu dramı Cavidin fəlsəfi düşüncələrinin poetik dramatik ifadəsi adlandırmaq olar. Doğrudur, fəlsəfi səpki Cavid yaradıcılığının, Cavid istedadının təbiətindədir, onun bütün əsərləri, şeir və dramları həyatın fəlsəfəsi ilə aşılanmış, sənətin fəlsəfəsinə çevrilmişdir. Lakin əvvəlki dramlarda fəlsəfi səpki həyatın özünün təsvirində, hadisələrin bilavasitə göstərilməsində və ona yazıçı münasibətində ifadə olunurdu. “Xəyyam” əsərində isə

bütün bunlarla yanaşı konfliktin mahiyyəti, qəhrəmanın xarakteri, adamların qarşılıqlı əlaqəsi, hadisələrin inkişafı, əsas obrazın düşüncə və qənaətləri, dili və üslubu fəlsəfi xarakter daşıyır”(5, s. 196).

Həqiqətən də, şairlik və filosofluq Xəyyamda vəhdətdədir. Lakin o, zəmanəsində dərk olunmur ki, bu da onu sarsıdır. “Zəkası nurdan və işiq-dan məhrum cəmiyyət”də böyük əql və ürfan sahiblərinə üz verən əsas faciəni-mənəvi sarsıntıni onun dostu Rəmziyə anlatdıqlarında görməmək mümkün deyil. O adamlar zəmanəsində duyulmur, dərk olunmur ki, onlar vaxtdan, zamandan qabaqda gedirlər. Avstriya yazıçısı Eduard Banerfeldin aşağıdakı fikirləri çox düşündürүү və iibrətvericidir. O deyir: “Dahi insan vaxtdan qabaqda gedir. Hiyłəgər insan vaxtdan istifadə etməyə çalışır. Ax-maqlar vaxtnı qabağını kəsməyə çalışırlar”. Nə Ömər Xəyyam, nə də Hüseyn Cavid vaxtla gedən, nə də zamanın qabağını kəsənlərdən olmadılar, onlar hər zaman vaxtdan qabaqda gedirdilər. Çünkü hər ikisi əsrinin dahiləri idilər.

Ümumiyyətlə, dünya və kainat haqqındaki fikirlərində Xəyyam və Cavid parallelilikləri çoxdur. Xəyyam dini qamçılayan bir materialist filosof-şair Cavid dünya, aləm, din haqqında özünəməxsus düşüncəsi olan filosof şair idi. Cavidə dinsiz demək olmaz. O, dinə inanırdı, onun gücünü bilirdi. Lakin o, bu dinin məhəbbət dini olmasını arzulayırdı, yəni insanlar arasın-da ayırıcı deyil, birləşdirici olmasını arzulayırdı. Xəyyam poeziyasında əsas problem “İnsan ləyaqətinə hörmət, insan məhəbbətinə alqış” məsəlesi öz həllini tapır. Bu sözləri Cavid yaradıcılığı haqqında da söyləmək olar. Cavid hər şeyin insan üçün olduğu, məhəbbət və gözəlliyyin insanı ucaltması, kamilləşdirməsi fikrində idi və o insanları xoşbəxt və məsud görmək arzusunda idi.

H.Cavid bu əsəri yazarkən onu həm Şərq mütəfəkkiri kimi, həm bir şair kimi, həm də sevməyi və sevilməyi bacaran bir Şərq aşığı kimi yaratmış, digər tərəfdən isə zamanəsində ağır həyat tərzi keçirən, qiyomatını alma-yan, ruhanılər tərəfindən daim təqib edilən və sevdiyini itirən tragik surət kimi yaratmışdır.

Əsərin sonunda Xəyyam Nişapurdadır. O artıq çox məşhurdur. Hər kəs onu oxuyur, sevir. İndi Xəyyamı bütün Şərq tanır, lakin Xəyyam qocalıb, əldən düşüb sevdiklərini itirib, dostlarından kimsə yanında yoxdur. O gənclərin əhatəsindədir. Bu da qoca Xəyyamı sevindirir.

Dün bir əfsanə, yarındır xülya,  
İki heç. Hər biri müzlüm röya.  
Geri dönəzə bu şətarətli zaman,  
Qıvaraq bir gün əcəl vermək aman.  
Bir nəfəsdir bu sürəksizcə həyat,  
Bir nəfəs!...Getdimi? Gəlməz...Heyhat(1, s. 29-30)!

Son nəfəs! Xəyyam son nəfəsini verib gözlərini yumur. Gənclər Xəyyamın cənazəsi üstünə gül səpirlər. “O fəzilət, o zəka, qüdrət və dəha” sahibinin dünyadan gedişinə üzülürlər.

Burada Xəyyam və Cavid parallelikləri yenə özünü göstərir. Cavidə aid avtobioqrafik məqamlardan biri də elə budur. Cavid də böyük bir uzaqqörənliklə və bütün könlü ilə gənclərin qəlbini fəth edəcəyinə inanırdı. İnanırdı ki, gənclərin, ümumiyyətlə, Cavid oxuyan, duyan və sevənlərin qəlbini fəth edəcəkdir. Cavid gənclərin ehtiram və ehtibarını qazandığına, könüllərdə bir taxt qurduguına inanırdı. H.Cavidin ən böyük tədqiqatçı-larından akademik Məmməd Cəfər yazırıdı: “Xəyyam” müəllifi H.Cavid inqilabdan əvvəl çox kədərli, tənha və qəmli bir həyat keçirmiştir...Cavid yaradıcılığının son dövründə onun qədr-qiyəmətini bilən, onun sənətinə yüksək qiymət verən bəxtiyar bir nəsillə əhatə edilmişdi və bütün varlığı ilə bu gəncliyə bağlamışdı. Şair bu yeni nəсли nəinki öyrədir, eyni zamanda ondan öyrənir, yeni həyat, yeni insan ilə fəxr edib yüksəlir, dövrün böyük həqiqətlərinə yaxınlaşdırıldı. Bu nöqtəyi nəzərdən yanaşdıqda mütəfəkkir, filosof şairin həyatını əks etdirən “Xəyyam” dramının son səhnəsində Cavi-din özünü əhatə edən gəncliyə məhəbbət, ehtiram və etibarını duymamaq mümkün deyil” (3, s. 323).

Şairim! Şaşın duyduğum ilhamla uyan yox.

Şeirdəki əsrarı duyan yox,

Yox oxşayacaq ruhumu bir nuri səadət,

İzlər məni hər dürlü fəlakət-

Xəyyamın dilindən səslənən bu sözlər Cavidin könlünün səsidir, qəlbinin fəryadıdır. “İzlər məni hər dürlü fəlakət” bunu Cavidin də, həyatına aid olduğunu oxucunun görməməsi mümkün deyil və onu izləyən fəlakət məhz Cavid Sibirə-Tayşetə gətirib çıxartdı. Xəyyam da öz sevdiyindən ayrılmışdı. Cavid də sevdiklərindən ayrılaraq sürgün edilmişdi. Bütün bunlarla yanaşı əsərdə Hüseyn Cavidlə Ömrə Xəyyamın fəlsəfi görüşləri, bu fəlsəfi görüşlərin sintəzi də öz əksini tapmışdır.

Aparılan müqaisələrdən sonra bu qənaətə gəlinir ki, həqiqətən də, əsərdə avtobioqrafik məqamlar çoxdur. Ümumiyyətlə, Ömrə Xəyyamla Hüseyn Cavidin fəlsəfi görüşlərinin sintəzi bu əsərdə öz əksini tapmaqla yanaşı həm də, Şərqi filosof şair dramaturqu Hüseyn Cavidin digər bir Şərq filosofu və şairi Ömrə Xəyyama hörmət və məhəbbətlə ucaltdığı “Xəyyam” adlı abidəsidir.

Xəyyam haqqı ədaləti təbliğ edir, onun uğrunda mübarizə aparır, hər cür məhrumiyyətlərə dözür, öz fikirlərinin qələbəsinə inanaraq həyat-dan köçür, Cavid də hər zaman haqq-ədalət təbliğ edir, “həqiqət istərəm yalnız həqiqət” deyərək həqiqətin var olduğuna və mütləq qalib gələcəyinə inanırdı.

## ƏDƏBİYYAT

1. Cavid H. Əsərləri. 4 cilddə, IV c., Bakı: Yaziçı, 1985, 318 s.
2. Cəfər M. Hüseyin Cavid. Bakı: Azərnəşr, 1960, 260 s.
3. Cəfər M. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1974, 340 s.
4. Əlioğlu M. Hüseyin Cavidin romantizmi. Bakı: Azərnəşr, 1975, 213 s.
5. Əfəndiyev T. Hüseyin Cavidin ideyalar aləmi. Bakı: Yaziçı, 1985, 240 s.
6. Hüseynov R. Vaxtdan uca. Bakı: İşıq, 1988, 361 s.
7. Məmmədli Q. Cavid ömrü boyu. Bakı: Yaziçı, 1982, 296 s.

**Lutfiyya Asgarzada**

### **PARALLELISMS OF HUSEYN JAVID AND OMAR HAYYAM**

In this article investigation H.Javid and O.Hayyam idea parallels to base on “Hayyam” poem of H.Javid. There to the nature and world scientific views of great writers with compare is drawn into research work.

In conclusion author prove scientifically that in scientific works H.Javid and O.Hayyam attention to the inner life of people and world outlook.

**Лутвия Аскерзаде**

### **ИДЕЙНЫЕ ПАРАЛЛЕЛЫ ГУСЕЙН ДЖАВИДА И ОМАР ХАЙЯМА**

В статье анализированы идеальные параллели Г.Джавида и О.Хайяма и опираясь на произведении «Хайям» сопоставлены их мировые и природные взгляды. В результате выявлено то, что в творчестве Г.Джавида и О.Хайяма важное место занимает уважение моральным мирам человека, и одобрение его любви. В результате автор выдвинул такую новую концепцию, что эти поэты-философы в своем творчестве верили истину в мире и ее победы.

AZƏRBAYCAN MİLLİ EMLİƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧИВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

**NƏZAKƏT İSMAYILOVA**  
Naxçıvan Dövlət Universiteti

**KƏRİM MƏŞRUTƏCİ SÖNMƏZ**

Kərim Məşrutəçi Sönməz Cənubi Azərbaycanda yazib yaradan gör-kəmli söz sahiblərindən biri olaraq çox cəhətli yaradıcılığa malik hərtərəfli yetkinləşmiş şair, puplisist, tənqidçi, dilçi kimi orijinal yaradıcılığı ilə seçilən bir sənətkardır.

Onun qəlbində vətəninə, xalqına o qədər böyük sevgi məhəbbət hissi var idi ki, bu arzuların çoxluğundan həmişə belə deyərdi: «Dan yeri qəlbi-mizdəki oddan işiq alıb şəfəqlənə bilər. Səhərin açılması üçün günəş bizim qəlbimizdə alışib yanan arzulardan doğmalıdır» (1, s. 48).

Şairin özünə Sönməz təxəllüsü götürməsi də məhz bununla bağlıdır. Yəni onun ana torpağına bağlılığı, onun azadlığı və xoşbəxtliyi uğrunda mübarizə hissəsi sönməzdır. Kərim Məşrutəçi Sönməz ana dilində yazır, seçdiyi təxəllüs isə ömrü boyu xalqının azadlığı uğrunda mübarizədə alov-lanan yanan bir insan həyatından danışır.

O gündən ki, dilim ləhçə sayıldı,  
Yatmış təbim bir diksinib ayıldı.

Sönməz böyük bir xalqın dilini ləhçə sayanların qarşısına odlu ürəklə yazdığı dəyərli əsərləri ilə çıxdı. Tehranda 26 ildir nəşr olunan «Varlıq» jurnalı Sönməzi oxucularına belə təqdim edir: «Sönməz qiymətli əsərlərin müəllifi kimi tanınsa da o təvazökarlıq edərək özünü şair sanmamışdır. Lakin Ana dilimizdə fars ləhçəsi deyildiyinə dözə bilməyərək qələmini əlinə alıb daha kəsərli əsərlər yazmağa yaratmağa başladı».

Onun Ana dilində yazdığı «Ağır illər» adlanan kitabı 233 bənddən ibarətdir. Dilimizin zənginliyini dərin tarixi köklərə bağlılığını ifadə edən bu qiymətli mənzuməni K.M. Sönməz M.H. Şəhriyarın “Heydər babaya salam” poemasına nəzirə olaraq yazımışdır (2, s. 137).

Bu kitabın müqəddiməsi əvəzinə şair “Müqəddimə yerinə” adlı şer yazmış və bu da müqəddimə hesab olunmuşdur.

Dedilər: kitaba müqəddimə yaz,  
Əl qoydum gözümə, gözüm ağladı,  
Hər zaman söz açdım «Ağır illər» dən  
Dilim parçalandı sözüm ağladı

Bu misralarla şair oxucusunu gələcəkdə tanış edəcəyi “Ağır illər”in müsibətinə hazırlayır (4, s. 87). Şair oxucusuna bunu demək istəyir ki, kitabın ön sözü istibdad dövründə xalqının illərlə axıldığı göz yaşalarıdır. Bu göz yaşlarının qaynağı, onların səbəbkarı – şahlıq rejimi zülm üzərində qurulmuş cəmiyyətdir.

Pəhləvi hakimiyyəti dövründə min cür əzab və əziyyətlərə qatlaşan şair «Tarixin səsi» şeirində xalqı mübariz olmağa, ictimai siyasi hadisələrə aylıq gözlə baxmağı, əyrini düzdən seçməyə çağırır (5, s. 135). Zamanın axarını, çayın axarına bənzədən şair göstərir ki, bu axara bəzən çirkab tökülib, onun pak suyunu

bulandıranlar da tapılır. Bununla belə şair demək istəyir ki, dostu düşməndən ayırın, Ana vətəni xəyanətkarlardan qoruyun.

Açın gözlərinizi amandır dostlar!  
Taniyın doğruyu dosto düşməni  
Bu əllər içində özgə əli var  
O əldən qoruyun Ana Vətəni.

Böyük arzuların ümmanlarından süzülüb gələn bu misralardan belə qənaətə gəlmək olar ki, azadlıq heç bir xalqa hədiyyə kimi təqdim olun-mamışdır. «İnqilab» və «Azərbaycan» kimi şeirlərində isə şair keçmişə baş vurur, azadlıq yolunda qılınc çalmış Milli qəhrəmanları yada salır. Babaların ömür yolunu özünə və özü kimi minlərlə vətən mücahidinə örnek qəbul edir (8, s. 7). «Ağır illər» kitabında «Anam dili» və «Mən ana deyəndə» poemalarında oxucunu ürək parçalayan lövhələrlə qarşılaşdırır, öz ana dilində yazmaq bir yana qalsın, danışmaq hüququndan belə məhrum edilmiş böyük bir xalqın tarixi faciəsi ilə tanış oluruq (7, s. 9). Bu kitabın «Pul», «Anam», «Qiş gecələri» və «Bayram xatirələri» fəsillərində şair xalq mösiətinin etnoqrafiq təsvirləri arxasında xalqın yaşadığı müsi-bətləri, acınacaqlı günləri qələmə almışdır. Burada K.M.Sönməzin fikirləri ilə Şəhriyarin «Heydər babaya salam» poemasındaki fikirləri üst-üstə düşərək eyni məqamı və məqsədi görürük.

Sönməzin inqlabdan əvvəl yazdığı «Qara quş», «İtin vəfası» kimi alleqorik şeirləri də şah zülmünə qarşı yazılmış qiymətli bir əsərlərdir. Şair “Qara quş” adlı alleqorik şeirində göstərir ki, vaxtı ilə toyuq, cüçələri parçalayan, özündən zəiflərə zülm edən qara quş adı bir ovçu gülləsilə məhv olur. Dünən aləmə meydan oxuyan qara quş, indi öz bəzəyinə çevrilib (6, s. 206) divardan asılır. Dünən zəiflərə qənim kəsilən, bu gün cansız bir eksponata çevrilir. Bununla şair istibdad dövründə şah şövinistlərinə ibrət dərsi verir.

Ümumiyyətlə, belə bir dövrdə yazış yaranan ədiblərin hamısı bu böyük həqiqəti dərindən başa düşərək, qələmlərini həqiqətən süngüyə çevirmiş vətənin mənafeyi keşiyində dayanmışlar. Belə qələm sahibləri müxtəlif ədəbi vasitələrdən istifadə edərək öz sözlerini demiş xalqa, gələcək mübarizə yollarını göstərmişlər. Bax budur ədəbiyyatın gücü və qayəsi. Bu gün yaradıcılığı ilə tanış olduğumuz Kərim Məşrutəçi Sönməz də özündən əvvəlki qüdrətli sənətkarların qələm təcrübəsindən istifadə edərək ana dilimiz yasaq olunduğu bir dövrdə ürəyindən keçənləri cəsarətlə deyə bilmışdır.

Sönməzin insan və tərbiyə probleminə, şəxsiyyətin formalaşmasında ictimai mühitin rolu məsələsinə münasibəti şairin ikinci kitabı olan, «İsanın son şəmi» poemasında bədii əksini tapmışdır. İnsan tərbiyəsinin əsasında məhəbbət, mərhəmət durmalıdır. Ən yırtıcı heyvanları məhəbbətlə əhliləş-dirib, onların xasiyyətini dəyişən

vasitələrdən istifadə etməklə tərbiyə etmək olar, nəinki insanı kötəkləməklə, döyməklə tərbiyyə etməzlər (3, s. 53).

Bu gün dünya  
Tərbiyətlə, məhəbbətlə  
Ən yırtıcı heyvanların  
Mahiyyətini dəyişdirir  
İnsanlarla qonuşdurur.

Sönməzin Azərbaycan maarifçilərindən fikirlərindən biri də budur ki, insanın əxlaqi keyfiyyətləri əsasən ictimai mühitin məhsuludur. Bəs bu nəcib fikri şair oxucuya necə təqdim edir? Burada poemanın təhlili əvəzinə məzmununa bir qədər artıq müraciət edilərsə “İsanın son şamı” poeması ən könül açan, həm də insanı riqqətə gətirən, kədərləndirən, heyrətə salan, bu əsər gözlərimiz qarşısında canlanacaq. Poemada biri digərini rədd edən, biri xeyri digəri isə şəri göstərən iki lövhənin təsvirilə başlayır... Əsəri təbiət təsvirilə başlayan şair göstərir ki, Miyanada şəhərin böyük meydanında azacıq çaxır içməkdə günahlandırılan yaziq bir kişini şallaqlayırlar, balaca oğlu atasının fəryadına tərəf qaçarkən oğulu da ataya qatırlar. Şair bu mənzərəni görüb mütəəssir olur, kədərlənir ədalətsizliyə nifrət yağıdran sanətkar insan, tərbiyə, mərhəmət, məhəbbət, ədalət barədə fikrini bədii şəkildə ifadə etmək məqsədilə dünya şöhrətli rəssam Leonardo da Vinçi haqqında güya uşaq çağlarında şahidi olmuş bir hadisəni qələmə alır. Süjet belə başlanır...

Dahi rəssam “İsanın son şamı” adlı bir tablo yaratmaq istəyir. İsa peyğəmbər şam yeməyi məclisi qurub, müridləri sağ soluna ehtiramla əyləşdirib. Lakin üzlərindəki ifadə qorxunc hadisənin yaxınlaşdırıldığından xəbər verir. Dostlarından biri satqın çıxan Yəhuda İsanın gizləndiyi yeri düşmənlərə xəbər verir. İsanı tutub dar ağacından asırlar. Rəssam bu mənzərəni yaratmaqdə şairin sözlərilə desək «qaranlığı işiqla, şeytanlığı insanlıqla üzləşdirməyə çalışır». İndi ona iki model lazımdır. Biri xain Yəhudanın surətini təsvir etmək üçün elə bir model ki, zahirdə mömün, batında onda sədaqətdən əsər olmasın, uzun saqqalının hər bir tükündə min bir şeytan yuva salsın. Elə sima ki, onu görcək nifrət edəsən.

Bir model də lazımdır ki,  
Böyük nəqqaş onu görçək,  
Məsihanın əzəmətin,  
Göstərdiyi sədaqətin,  
Ürəyində canlandırsın.

İkinci model tez tapılır. Rəssam məsum baxışları ilə İsanı xatırladan üz-gözündən ismət yağan bir cavana rast gəlir. Cavan oğlanın atasından razılıq alıb bir neçə gün emalatxanada model durur.

Rəssam ondan ilham alır,

Məsihanın yaraşığın,  
Gülər üzün,  
Məsum gözün, təsvir edir.  
Hissiyatin rəngə qatır,  
Qələm vurur

Rəssam İsanın müridlərinin də surətini təsvir edib qurtarır. Lakin səhər axşam axtarır-axtırır, Yəhudanın modelini tapa bilmir. Aylar illər keçir yarımcıq qalmış tablo gözdən düşür bir güşəyə atılır. Rəssamin özü də ahillaşır, beli bükülür, otuz-otuz beş il keçir, iradəsindən dönməyən rəssa-min xain obrazını yaratmaq eşqi sönmür və axtarışa çıxır...

Bir gün çay qirağında oturmuş rəssamın ciyninə bir əl dəyir, diksinib geri dönəndə sanki göydə axtardığını yerdə tapmışdı.

Baxışlarından zillət, varlığından nifrət yağan bu adamdan qoca rəssam həm qorxur, həm də gözlənilməz tapıntıya sevinirdi. Cinayət mücəssəməsini dilə tutub evə gətirir. Gözlərinə diqqətlə baxmaq üçün ondan kim olduğunu soruşanda qorxa-qorxa başına gələnləri danışdıqca faciələrə ürəyi dözməyən rəssam kövrəlir, göz yaşları düm ağ saqqalından üzüsağı gilə-gilə süzülərək töküür. İş qurtarır tablo tamam olur. Rəssam bədbəxt kişiyə pul verib yola salır, rahat nəfəs alır... Az keçmədən kişi yoldan qayıdır rəssama diqqətlə baxıb belə bir sual verir:

Səni tanrı, bir de görüm?  
Sən o rəssam deyilmişənmi?  
Otuz beş il, bəlkə qırx il-  
Bundan əvvəl,  
Məni o gənc yaşlarında,  
Bir salonda əyləşdirdin  
Kimə nəyə model durdum?!

Məlumdur ki, məhəbbət rəmzi İsa surətinidə cəhalət zəlalət əlaməti Yəhudanı da rəssam həmin adama – biri qayğısız gənc yaşlarında, digəri səfil sərgərdan günlərində baxıb yaratmışdır.

Bu necə ola bilər? Cavanlığında peyğəmbər sıfətli bir insan qoca-landa nə səbəbə təhlükəli bir caniyə oxşayıb? Şair bu dəyişkənliğin ictimai köklərini açır, özü də çox məharətlə, bədii obrazların talehini başına gələnləri belə söyləyir.

Yolum üstə tələ qurub,  
Bir gün məni ovladılar.  
Sel gələndə birdən gələr  
Mən də birdən çulgalandım  
Xəyanətə azgınlığa.

Şairin qənaəti belədir. Ömrü boyu məhəbbət, mərifət təsnəsi olan bir bədbəxtin sağalmayan yarasına məlhəm qoyan tapılmayanda, şoranalıqda öz-özünə boy atan çıçayı su çiləyən olmayanda kimdir müqəssir?!

Bu sualla oxucuya müraciət edən şair «İsanın son şamı» poeması yazılan dövrdə müasiri olduğu ictimai mühitə ittihəm oxuyur. Günahsız, bir pənahsızın yolu üstə tor quranlar zülmə qarşı ölüm-dirim döyüşündə zalima arxa durub haqq qazandıran ictimai mühitdədir günah!

Beləliklə, biz əsimizin qabaqcıl fikirləri ilə səsləşən hadisələrdən düzgün nəticə çıxara bilən, xalqı haqq yoluna səsləyen, bir şairin yaradıcılığına ekskurs etdik. XX yüzillikdə istibdada qarşı dəfələrlə baş qaldırmış, böyük inqilab məktəbi keçmiş, bir xalqın mübarizə ənənəsindən dərs almış K.M.Sönməz xalqın qəlbi ilə döyünb, ağılı ilə düşünən, qələmini xalqın səadəti yolunda çalan bir vətəndaş sənətkardır.

## ƏDƏBİYYAT

1. Əliqızı A., Hümmətova X. Ayrılarımı könül candan. Cənubi Azərbaycan ədəbiyyatı müntəxəbatı. Bakı: Ozan, 1998, 203 s.
2. Əliqızı A. Güney Azərbaycan ədəbiyyatı: mərhələlər, təmayüllər, etüdlər. Bakı: BDU, 1998, 321 s.
3. Ədəbi proses 81-82, nəşr, poeziya, dramaturgiya, tənqid. Bakı: Elm, 1987, 214 s.
4. Qulam Hüseyn S. Mətbuatın müasir şəxsiyyətləri. Tehran: Preseqent, 1351, 173 s.
5. Sönməz K.M. Qaranquş yazı gözlər. Bakı: Yaziçı, 1989, 184 s.
6. Sönməz K.M. İsanın son şamı, Təbriz, 1358, 153 s.
7. Şeyda Y. Ədəbiyyat oçağı. I c., Tehran: Niknam çapxanası, 1366, 217 s.
8. XX əsr Cənubi Azərbaycan ədəbiyyatında demokratik ideyalar, 1900-1985-ci illər. Məqalələr toplusu, Bakı: Elm, 1990, 216 s.

**Назакет Исмаилова**

**КЕРИМ МЕШРУТЕЧИ СОНМЕЗ**

Один из выдающихся поэтов Южного Азербайджана является К.М.Сонmez.  
В этой статье изучено его произведения опубликованные в книгах «Тяжелые дни», «Последняя свеча Иисуса». В этих произведениях основное место занимает человеческий фактор и роль общественной среды в воспитании человека.

**Nazaket Ismayilova**

**KERIM MESHRUTECI SONMEZ**

The one of distinguished writer is K.M.Sonmez line in the South Azerbaijan. In this article was dedicated the part of his creative work “Hard years” and “The end candle of Isa”. In this work was deal with the role of human factor in upbringing.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

**NAZƏNİN MƏMMƏDOVA**  
Naxçıvan Dövlət Universiteti

## **XALQ ŞAİRİ MƏMMƏD ARAZİN YARADICILIĞINDA QƏRB MÖVZUSU**

Azərbaycanın xalq şairi Məmməd Arazın yarım əsrən artıq bir dövrü əhatə edən yaradıcılığında həyatın bütün tərəfləri zərrələr və küll hələndə söz sənətinin mövzusuna çevrilib bədii formatda yenidən insana qaytarılaraq təfəkkürlərə aydınlıq götirməkdədir. Şair adicə qumru yuva-sından, səba yolunun oyatdığı təsəvvürlərdən, alın qırışlarının səbəblə-rindən hissələrə aludəciliklə söz açlığı kimi, bütün bəşəriyyətin, insanlığın qlobal problemlərindən də müdrikəsinə bəhs etmişdir. Ön fikrin təsdiqi üçün Məmməd Arazın yaradıcılığında Qərb mövzusunun poetikləşməsin-dən ibarət nümunələrə diqqət yetirmək kifayətdir. Şair bəzən insan, həyat, kainat, tale, keçmiş və gələcək haqqında düşüncələrini məhz Qərb mövzusunda qələmə aldığı əsərləri ilə oxuculara çatdırmışdır.

Maraqlıdır ki, Məmməd Araz sənətində Qərb yalnız ağlımız və hissimizə hakim kəsilmiş, parıltısı ilə gözlərimizi qamaşdırıran, heyrətamız cəhətləri ilə bizi özünə cəlb edən dünya deyil və bu, tamamilə məntiqidir. Çünkü, ümumiyyətlə Məmməd Arazın poetik ırsində zalim və məzlam, yalan və həqiqət, haqsızlıq və ədalət, müharibə və sülh, bir sözlə, ictimai-sosial həyatımızın və mənəviyyatımızın eks tərəfləri yanaşıdır, mübarizə-dədir, birləşdir. Halbuki, bəlkə də, düşünülərək XIX yüzilliyin əvvəllərində, yəni Azərbaycanın Rusiya tərəfindən işgalindən sonra bəşəriyyətə və insanlığa məxsus hər bir uğur, yenilik, qalibiyyət Qərbin adına çıxılmış, Şərq faktoru daha çox diqqətdən kənar qalmışdır. Əslində bu özü də haqsızlıq idi və cəni səbəbdən Məmməd Arazın şair qəzəbi ilə qəzəblənmişdir. Xüsusən də haqsızlıq şairin canından artıq sevdiyi Vətəni Azərbay-canla bağlı olanda sənətkarın ittihamları daha kəskin şəkil almışdır. «Nobel mükafatı» şeiri də məhz vətəndaş şairin Qərbə ünvanlanmış ittihamların-dan ibarətdir.

Nobel mükafatı... Yazdı qəzetlər,  
Ucaldı bu adla kiminsə adı.  
Oslodan, Parisdən, Madridə qədər  
Nobel şərəfinə tərif yazıldı (3, s. 38).

Bəli, göründüyü kimi, Məmməd Araz şeirin adından, ilk misra-sından başlayaraq oxucunun diqqətini mövzuya yönəldir. Və təbii ki, bu mövzuda zehnləri

məşqul edən əsas cəhət Nobel mükafatının şöhrətidir. Şairin təqdimatında Oslo, Paris və Madridin bir paytaxat kimi təmsil etdiyi Norveç, Fransa və İspanyanın simasında Şimali Avropa, Orta Avropa və Cənubi Avropa ölkələri-bütün Avropa və bütün Qərb Nobel mükafatın-dan, bu mükafatın layiq görüldüyü, adların bəşəriyyət tarixinə yazdığı insanlardan danışmaqdadır. Lakin şairin qənaətincə, insana dünya şöhrəti qazandıran bir adın bu günü Qərblə bağlı olduğu halda, tarixi başqa həqiqətlərdən xəbər verir (3, s. 277). Həmin həqiqətlərə qovuşması üçün bəşəriyyətin bir anlıq tarixi varaqlaması kifayətdir:

Dayan, tərifini buradaca saxla!  
Nəst olma böhtanlar xülyasında sən.  
Geri dön, tarixi bir an varaqla,  
Gör onu həqiqət aynasında sən.  
Kimindir o qızıl, kimindir o var,  
Niyə tərifində bundan deyilmir?! (3, s. 38)  
Gözlər qamaşdırın o parıltılar,  
Babanın gözünün nuru deyilmidi!

Beləliklə, Azərbaycan şairinin adı və ritorik sualları oxucunu real tarixlə üz-üzə dayanmağa məcbur edir. Tarix isə bundan ibarətdir ki, hələ 1879-cu ildə Bakıda Robert Lüdviq Nobellər tərəfindən təsis edilən «Nobel qardaşları» şirkətinin bütün kapitalı Azərbaycan neftinin hesabına qazanılmışdır (2, s. 278). 1901-ci ildən bu şirkətdən İsveç mühəndis-kimyaçısı, ixtiraçı və sənayeni A. Nobelə düşən səhvin gəliri hər il beş bərabər hissəyə bölünərək «Nobel mükafatı» formasında elm sahəsində və sülh uğrunda ən böyük nailiyyətlər qazanmış insanlara verilmişdir. Əlbəttə, Azərbaycan neftinin hesabına qazanılan var-dövlətin mükafat şəklində görkəmli elm adamlarına, dövlət xadimlərinə başqa adla verilməsi Vətən şairinin haqlı iradı ilə nəticələnir. Digər tərəfdən insanlığın hər bir uğuruna sevinən Məmməd Araz prinsipcə adıçəkilən mükafatın əleyhinə deyil, sadəcə o var-dövlətin kimə məxsus olmasını xatırlanmasını istəyir.

Demirəm dayandır mükafatını,  
Deyirəm çıxarma bunu yadından;  
Kimin alın təri, ürək qanını,  
Mükafat verirsən kimin adından! (3, s. 38)

İstər Şərq, istərsə Qərb ədəbiyyatında daim xeyirlə, xoşbəxtliklə, səadətlə mübarizə aparan iblis, demon, mefistofel sürətinə rast gəlmək mümkündür. Məmməd Araz sənətində də eyni tipli surətlərin, obrazların özünəməxsus fərdi keyfiyyətlərlə təqdimini izləyirik. Budur, şairin «Salyeri» portret şeirində hissərimizi tarıma çəkən elə şər dünyasını təmsil edən insanlardır. Müəllif bu əsərində başqalarının hər bir uğurunu yalnız paxılıqla qarşılayan, kimsənin sevinməsini

istəməyən, bəşəriyyətə daim göz yaşı arzulayan, əqrəb, ilan xislətli insanların ümumiləşdirilmiş surətini yaratmış və ona «Salyeri» adı vermişdir.

Məni bir məclisdə təriflədilər,  
Günahkar balaca bir şerim oldu.  
Motsart qıgilcimim yox ikən hələ,  
O gündən mənim də Salyerim oldu (3, s. 97).

«Salyeri» şerinin bu ilk bəndini yalnız intibah təfəkkürünün dünya harmoniyası təlimi ilə izah etmək mümkündür. Burada da təqdim edilən hadisə zaman və məkan sərhədləri tanımır. Budur, XX əsr Azərbaycan şairi, tərcüməyi-hali 1750-1825-ci illərlə bağlı italyan bəstəkarı Salyeri və 1756-1791-ci illərdə yaşayıb-yaratmış Avstriya bəstəkarı Motsart eyni məc-lisin iştirakçılarıdır. Azərbaycan şairi öz həyatından yaza-yaza oxucunun diqqətini Qərbin incəsənət tarixinə yönəldir. İstəristəməz Motsart və Salyeri adlarının eyni bənddə işlədilməsi haqqında düşünürük. Məsələ ondadır ki, hətta Beethoven kimi dünya şöhrətli bəstəkarın dərs aldığı Salyerinin Motsartı zəhərləməsinə dair rəvayət də mövcuddur və həmin rəvayət əsasında A. Puşkin «Motsart və Salyeri» faciəsini qələmə almışdır (2, s. 77). Beləliklə, XX əsr Azərbaycan şairi «Motsart və Salyeri» faciəsini yaşamaqdadır. Daha müsbət haldır ki, Vətən şairi qarşılaşlığı faciədə belə nikbin məqamlar axtarır və tapır:

Nə yaxşı, ünvanı azib bu naşı,  
Hardasa yaradır bir əl, bir qələm.  
Nə yaxşı, mənimlə qarışib başı,  
Nə yaxşı, bilmir ki, Motsart deyiləm (3, s. 97).

Göründüyü kimi, Məmməd Arazın söz açdığı Qərb dünyası da Salyeri və Motsart kimilərdən – eks tərəflərin vəhdətindən ibarətdir. Məhz eks tə-rəflərin mübarizəsi zamanı gözəlliyyin cəhbəsində dayanan şair dünyanın gözəlliyyini Qərb yüksəkliklərdən görür. Bu baxımdan «Eyfel qülləsi» şe-ri daha səciyyəvidir. Maraqlıdır ki, 1889- cu ildə Aleksandr Qustav Eyfelin layihəsi ilə uzaldılan (1, s. 597) və 1931-ci ilədək dünyanın ən hündür tikintisi olan Eyfel qülləsi Məmməd Arazın həyata baxışını dəyişir:

Eyfel qülləsindən dünyaya baxdım,  
Analalar körpəli göründü bu gün.  
Eyfel qülləsindən Senaya baxdım,  
Arazlar körpülü göründü bu gün.

Eyfel qülləsindən Parisə baxdım,  
Elə bil gözümdə «düzəldi» dünya.  
Eyfel qülləsindən Parisə baxdım,  
Eyfel qülləsində gözəldi dünya (3, s. 117).

Ümumiyyətlə, Məmməd Arazın Qərb mövzusunda olan əsərləri dünyanın bu qütbü haqqında təsəvvürlərimizi yeniləşdirir, zənginləşdirir.

## **ƏDƏBİYYAT**

1. ASE. III c., Bakı, 1979, 600 s.
2. ASE. VII c., Bakı, 1983, 624 s.
3. Məmməd Araz. Seçilmiş əsərləri. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1986, 479 s.
4. Məmməd Araz. Yol ayrıcında söhbət. Bakı: Azərnəşr, 1998, 318 s.

**Nazenin Mammadova**

## **WESTERN THEMES IN MAMMAD ARAZ'S CREATIVITY**

In this article we have a brief look at Mammad Araz's view to Western themes by criticising "Nobel prize", "Salyeri", "Eiffel Tower", the reason of his applications to Western themes, his ideas about Western life and literal sides of his poems, mentioned above, is learned here.

**Назенин Мамедова**

## **ЗАПАДНАЯ ТЕМАТИКА В ТВОРЧЕСТВЕ МАМЕД АРАЗА**

В статье на основании написанных на западную тематику стихов как «Нобелевская премия», «Сальери», «Эйфелевая башня» исследуются причины обращения поэта к западной теме, выявляется отношение поэта к западной жизни, изучаются идеально-художественные особенности указанных произведений.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**RAMİZ QASIMOV**  
AMEA Naxçıvan Bölmesi

## **CƏLİL MƏMMƏDQULUZADƏ YARADICILIĞINDA “KİÇİK” ADAM OBRAZININ SOSİAL MAHİYYƏTİ**

Cəlil Məmmədquluzadə əsərləri həyati problemləri, insan talelərini, milli məsələləri təsvir və eks etdirmək baxımından universal bir mənbədir. Cəlil Məmmədquluzadə yaratdığı Məhəmmədhəsən əmi, Zeynəb, Novru-zəli, Usta Zeynal və b. bu kimi obrazlarla böyük həyati məsələlərə toxunur, “gülməli əhvalatlarla” mikroskopik cihazla yaxınlaşdırın kimi həyatın “dibini” göstərir, “qaysağıını” qasıyıb-qopardıb ədəbiyyatın üzünə çıxarır. Müəllif əsrlərcə yanılı kül olmuş insan həyatının “dibini” qasıyıb təmiz-ləmək üçün böyük ürək göstərdi. Ona görə də müəllif insanın özündən başladı. Elə bir insanın ki, “onun taleyi - xalqın taleyi” idi. Bu mənada Məhəmmədhəsən əmi, Zeynəb, Novruzəli, Usta Zeynal və b. kimi insanları yaradıcılığının obrazlar məbədinə əsas sütünlar tikdi, öz bədii yaradıcılığını onların üzərində qurdı.

Mirzə Cəlil insana ayrıca yanaşmındı, onu bütövlükdə, geriliyin, ətalətin, ibtidai, “vəhşi” mədəniyyətin yaxud mədəni yoxsulluğun, əsarətlə tabeçiliyin, istismar və əzilmənin, xalqı və milləti təmsil etmənin, vətənin taleyinin və b. səbəbi kimi hərəkətdə, fəaliyyət və əlaqələr bağında göstə-rirdi. Bu baxımdan Cəlil Məmmədquluzadənin təsvir və tənqid etdiyi “KİÇİK” adamlar sosial mahiyyət kəsb edən bir problem idi.

Bu səbəbdən müəllif bu adamların təkcə sosial problemlərini, həyati yaşıntı və talelərini deyil, ən çox bu adamların psixoloji-mənəvi aləmi ilə uğraşır, onların içlərini, ruhlarının ən dərin yerlərindəki gizli “sirləri”, beyinlərinin qatlarındakı gizlin qalan fikir və xəyallarını, alçaldılmış və təhqir edilmiş vicdanlarının giley-güzərini, düşüncülərini təsvir və təqdim etməyə çalışır. Çünkü bir insan daxili bir “mən”lik deməkdir, həyata, dünyaya münasibətdə, özü və özgələrini dərk etməkdə və

münasibət qurub əlaqə yaratmaqdə psixoloji-mənəvi “reaksiya mərkəzidir”. “Kiçik” adam-ların sosial statusunun bu dərəcəyə gəlib çatması daha çox sosial mahiyyət kəsb edir; ətalət, əsarət və yoxsulluq, gerilik və vəhşilik içində yaşamaq, adam yerinə qoyulmamaq daha çox psixoloji-mənəvi mahiyyət kəsb edir. Buna görə də Mirzə Cəlil yaradıcılığında “kiçik” adam obrazları, demək olar ki, kameral təsvir olunur.

Bizim fikrimizcə, müəllif əsas tənqid obrazları olan “kiçik” adamları sosial münasibətlər şəbəkəsində təqdim etməklə onun hər şeydən əvvəl cəmiyyətin, bu münasibətlərin şüurlu tərəfi olmaq hüququndan məhrum olunmaq faciəsini, şəxsiyyəti ola bilməmək problemini sosial problem olaraq təqdim etmək məqsədini güdürlər. Çünkü *hər bir insan, fərd yalnız şəxsiyyət olmaqla cəmiyyətdəki sosial münasibətlər bağına daxil ola, şüurlu surətdə fəaliyyət göstərə bilər*. Elə bu cür digərləri ilə şüurlu sosial münasibətlər fərdi şəxsiyyətə çevirir. Mirzə Cəlilin “kiçik” adamlarının faciəsində məhz bu fakt daha çox diqqəti cəlb edir. Buna görə də professor Yaşar Qarayev yazırı ki, “Eşşəyinitməsi” - əslində zahiri süjetidir: daxili-psixoloji tragik süjet-Məhəmmədhəsən əmilərin varlığında fəal “ictimai” insanın, şəxsiyyətin, vətəndaşınitməsi süjetidir!” (2, s. 181). Bu “kiçik” insanların şəxsiyyətə çevrilmək inkişafı, əlbəttə ki, əvvəlcə cəmiyyətin sosial norma, bilik və sərvətlərinə yiyələnmə, insana aid sosial funksiyalarını mənimşəyib *sosiallaşmaqla* olmalı idi, yəni cəmiyyətin tam hüquqlu bir üzvünə çevrilməsi (prosesə qoşulması), mürəkkəb sosial-ictimai münasi-bətlər şəbəkəsinə daxil olması lazım idi. Bununla belə, müəllif fərdin sosiallaşması və əxlaqi ümumiləşməsi arasındaki fərqi də göstərir. Müəllifin təsvir etdiyi sosial-ictimai münasibətlər sistemi öz məhdudluğu, darlığı, primitivliyi ilə müşayiət olunur, bu əlaqələr əxlaqi, ənənəvi instinkt dərəcəsində qalır, yəni daha çox ənənələşmiş bir davranış, trafaret fəaliyyət forması kəsb edir. Həmçinin, müəllif bu daralma və məhdudlanmada şəxsiyyətin əriməsi problemini göstərir. Məlum olduğu kimi *şəxsiyyət digər fəndlərlə öz maraq və tələbatları çərçivəsində fəaliyyət və ünsiyyət sayəsində təşəkkül tapıb formalaşır*. Bu münasibətlər şüurla, maraq və tələbatlar səviyyəsində qurulmuş olanda daha da etibarlı və inkişafedici olur. Bu münasibətlər onların hər hansı şüurlu surətdə qurulmuş birliyini yaradar və təmin edərdi, eləcə də bu birlik onların hər cür müdafiəsini təmin və təşkil edərdi; faciə və bələlərdən qoruyar, onları dəf etmələrinə kömək eləyərdi. Bununla bağlı Məhəmməd ağa Şahtaxlı yazırı ki: “Biz tək-tək yaşıyan insannüma məxluqlarız. Diri bir nasiyonun qövm və cinsərvər əfradı deyiliz. Tək-təkdə, fərdənbəfərd biz diriyikdə də, heyəti-ümumiyyətlə, nasiyonca biz ölüyüz” (7, s. 130). Belə bir maraq və tələbatla bizim bu qəhrəmanların daxilində yoxdur. Hansısa səbəblər insana təsireddi münasibətdə olub onun tələbatlarını məhdudlaşdırır. Tələbatlar məhdudlaşdırıqca, maraqlar sixildiqca insan şəxsiyyət olaraq tənəzzül edir, sosial zülüm içində əriyib itir. Mirzə Cəlilin də qəhrəmanlarının aqibəti belədir. Bu insanların münasibəti əxlaqi ənənədən, ənənəvi davranış və münasibət qurmaqdən o

yana keçmir. Bu “ləyaqətli” insanlar “mal və lal” olduqca “öz ləyaqətlərinin də qurbanı olurlar”. Əgər bu “kiçiklər” cəmiyyətə layiqli və tam hüquqlu bir üzv olmaq üçün sosiallaşsa idilər, cəmiyyətin malik olduğu norma, bilik və dəyərləri şüurlu surətdə öyrənib mənimməsə idilər, cəmiyyətdəki öz yerlərini, mövqə və ləyaqətlərini tanımış və sahib çıxmış olsa idilər, öz fərdi talelərinin məsuliyyəti qarşısında, öz ailə-uşaqlarının həyatı və məsuliyyəti qarşısında gözükölgəli, günahkar və əli etəyindən uzun qalmazdılardır. Buna görə də Mirzə Cəlil geniş mənada azadlıq idealını irəli sürür, əsarətdən, ətalət və gerilikdən, istismar və zülümündən, öz içindəki avamlıq və məzlamluqdan belə azad olmayı, qurtulmağı təklif edirdi. Bu mənada hər bir kəndli öz yerini, mövqeyini müəyyənləşdirməli, bu münasibət, əlaqə və stereotiplər daxilində öz statu-sunu müəyyən etməli, habelə bu mövqeyin ona verdiyi hüquq və vəzifələri, sosial rol və funksiyalarını bilməlidir ki, o, cəmiyyətin tam hüquqlu üzvü kimi bu münasibət və əlaqələr şəbəkəsinə daxil olsun, səsioloji mənada bir fərd olaraq bu cəmiyyətdən “bir şey alsın və bir şey versin”, nəticə etibarı ilə bu münasibətlər və qarşılıqlı əlaqə, ünsüyyət sayəsində özünüdərkə nail olsun. Çünkü özünüdərkə şəxsiyyətin formalaşması, təşəkkülü və inkişafi üçün bazadır, səbəbdür, stimuldur. Əslində bu stereotiplərin formalaşması elə Məhəmmədhəsən Əmi kimi sosial mənada özünüdərkədən uzaq olan təzyiq və təsirlər, istismar və talançılığın qarşısında hər şeydən razı olan, etiraz etməyi bacarmayan, şükür sahibi fərdlər yaradır. Eyni zamanda bu ənənələrlə yaranan cəmiyyət də birlikdə mövcud olmaq istəyindən şüurlu surətdə yaranmış cəmiyyət deyil, kortəbi, təhtəlşür bir birlik formasıdır.

C.Məmmədquluzadə ictimai cybəcərliklərin yaranmasında çarizmin müstəmləkəçi siyasetini də yaddan çıxartır. Azərbaycanda, Azərbaycan kəndlərində “rəiyyət”, “kəndli”, “nökər”, “bazar adımı” psixologiyası və xarakterini formalaşdırmaq, özünə etiraz etməyi bacarmayan xidmətçi təbəə hazırlamaq, şüursuzluq, milli və fərdi “mənlik”siz cəmiyyət yetişdir-mək Çar Rusiyasının müstəmləkəçi siyasetinin aparıcı tezisi idi. Bunun nəticəsində həm yerlərdə vətəndaşlar arasında qarşıdurma, narazılıq yara-nırdı, həm əhalinin zəif, köməksiz hissəsi təzyiq və basqlar altında əzilməklə daha çox tabeçilik göstərməyə məcbur edilirdi, həm də, “xırda” vətəndaşlar bir çox fəaliyyət növlərindən uzaq düşür, fəaliyyət və ünsiyyət sahəsi daralırdı, yalnız öz diqqətini, vaxtını çörək qazanmağa, özünü həbsdən və işsizlikdən xilas etməklə ailə - uşağını dolandırmağa sərf edir, bununla da onlarda “mənənə...” psixologiyası formalaşdırılır, əhalinin etiraz və müqavimət gücү, iradəsi qırılır, beləliklə siyasi, “mənəvi” müstəm-ləkəciliyə nail olunurdu.

Bu cəmiyyətdə sosial-ictimai bağların qırılması, şəxsiyyətin aşilanması və mədəni tələbatlar və maraqlarının dəyişməsi, mədəni-mənəvi tənəzzülün baş tutması üçün hələ çox-çox əvvəllərdən hökm sürən Şərq idarə üsulu və dini-şəri qayda-

qanunlar da əsas səbəblərdən idi. Məhəm-mədhəsən əmi və bu kimi ictimai tiplərin yaranması üçün zəmin Şərq idarə üsulunun mahiyyətindən gəlirdi. Şərq idarəciliyinin özünəməxsus bürokratlıq və despotizmi bu cür ictimai tiplərin yaranması üçün əsrlərcə kortəbii yaxud məqsədli sistemli təsirlər yaratmışdı. Şərq cəmiyyətindəki mədəni - mənəvi dəyərlər, əxlaq normaları, tərbiyə üsulları məhz bu idarəciliğin üsulunun məğzinə uyğunlaşmışdı. Ənənə hökmranlığı, din və şəriət həkimiyəti insanın şəxsiyyət kimi formallaşması və inkişafında özünə uyğun, öz xarakter və məzmununa müqabil insan tərbiyə etmiş, formalasdırmışdı. Bu inkişafda ən pisi şəxsiyyətin məzmununda *fərdiyyətin itməyi və məhvini* idi. Mirzə Cəlil Novruzəlinin faciəsində məhz bunu – şəxsiyyətin məzmununda fərdiyyətin olmamasını göstərmək istəmişdi. Məhəmmədhəsən əminin divanxanadakı acizliyi fərdiyyətsizliyin nəticəsi idi. Ağ illi, mübariz Azər-baycanlı fəndlərini beləcə əzə-əzə, döyə-döyə öz məngənəsində, qəliblərində sixa-sixa məcburən qırılmış, sinixdirmiş, qorxutmuş, yazıq, fağır, qorxaq insanlara çevirmişdi. Buna görə idi ki, professor Mir Cəlal yazırıdı: "...belə faciələrin beş-on il deyil, min il boyu davamı nəticəsindədir ki, Məhəm-mədhəsən əmilər elə yazıq, zavallı və gücsüz, köməksiz bir vəziyyətə düşmüşdür" (5, s. 88). Sonra əlavə edərək yenə də yazır: "Bunların bəziləri mübarizə hissindən tamam məhrumduqlar. Ya din, ya adət bunları o qədər əsarət və məhrumiyyətdə saxlamış, o qədər durğun, ölgün məhbus həyata alışdırılmışdır ki, bunlar səs eşitdikdə vahiməyə düşür, bir işiq gördükdə yanğın zənn edib "sonra içindən xata çıxar" deyirlər. Bu qrupa mənsub olanlar başları üzərində həmişə yumruq görmüş və ona görə də cəsarət etməyən, hətta zalimdən belə mərhəmət uman avamlardır" (5, s. 91). Şərq insanının şəxsiyyətcə zədələnməsində və tənəzzülündə birincilik yerinə görə idi ki, müəllif və onun qələm dostları ilk növbədə öz qələmlərinin gücü ilə Şərq istibdadı və zülmünə, despotizminə qarşı mübarizə aparırdılar. Mirzə Cəlil öz "Xatiratım"da yazırıdı: "Bizim qabağımızda dağ kimi duran istibdad, Şərq istibdadı və Şərq qaranlığı idi, şah və sultan istibdadı idi..." (4, s. 72). Məhəmmədhəsən əminin acizliyi, Novruzəlinin "qanmazlığı", Usta Zeynalın möminliyi və s. min ilin ənənəsindən, əxlaq və davranışları-şindən irəli gəlirdi. Buna görə də bu qaydalara qarşı ardıcıl və kəskin mübarizə aparmaq "Əkinçi" qəzetinin də məramına çevrilmişdi: "Rəiyyət padşaha, övrət kişiyə, uşaqqataya, nökər ağaya, şeyird ustaya məgər qul deyil? Bəli, biz hamımız quluq və buna səbəb bizim atababa adətlərdir. Xülasə, Şərq zəmində azadlıq olmadığına görə biz Avropa əhlindən geri qalmışaq və nə qədər belə olsa biz tərəqqi etməyəcəyik və edə bilmərik".

Şərq isdibdadının, Şərq ənənələrinin tərbiyə edib yaratdığı bu insanlar bir çox adı həyatı tələbatlarından məhrum ola-ola fağır və yazıq bir insana – min illərcə onlara edilən zülüm və zillətin altında yaşaya-yaşaya bu faciələrə, zülümlərə alışan, vərdiş edən alışqan, etirazsız, halın-dan razı, "ağzı dualı", "dili şükürlü" bir Şərq adamına çevrilib. Ənənələrin mühafizəkarlıq və kodlaşdırma xüsusiyyətləri onun

hökmranlıq sürdürüyü, əsas qanun və qayda hesab edildiyi cəmiyyətlərdə məhz bu cür ictimai bəlalara yol açır, insanları bir-birinin eyninə, eyni şürur və təfəkkür bərabərliyinə sahib edir. Məhz bu cür hüdudlanmaq Şərq insanların şəxsiyyətcə tənəzzülünə səbəb olub geriləməsinə, ictimai tənəzzülünə və “ölü”, “köhnə” bir mühitə, qaranlıq, kif atıb paslanmış bir mühitə çevril-məsinə səbəb oldu ki, bu da Şərqi faciəsinə gətirib çıxartdı.

Müdafisiz qalmış bu insanların nə etməsi mümkündür? İntiharmı, baş götürüb getməkmi, inqilab əlməkmi?.. Ailə-uşağa bağlı, onlar qarşısındaki məsuliyyətində dəqiq olan bu zəhmətkeş insanlar üçün yeganə bir yol qalır: Dostoyevskinin təbirincə desək, tabe olmaq. Bu mənada, “Herder, doğrudan da, gözəl deyir və bunu tarixin aksioması kimi qəbul etmək olar ki, hansı xalq etiraz etmirə, yalnız onu əsarət altına almaq olar” (Lixtenberq Georq, 1, s. 217). Bu hiss bizim Şərq adamlarının etiraz və mübarizə hissələrini qırır, onların əsarət və istismar zəncirinə çevrilir. Bu acizlik, bu köləlik və tabeçilik Məhəmmədhəsən əmilərin canında, qanındadır.. Onun bu cür alışqanlığında, öyrəncəli olmasında ənənə, din və stereotiplər əsas səbəblərdirlər. Əsarətdən xilas olma, zülüm və işgəncədən qurtulma, azadlıq və xoşgüzəranlıq haqqında alternativ cavabların olmaması onun mənəvi yoxsullaşmasının, iradi kasıbığının və əqli qərarsızlığıının nəticəsi idi. Nə qədər fikir-xəyal eləyirsə də məntiq Məhəmmədhəsən əmini bu bir yola gətirib çıxarı: tabe olmağa, səbir etməyə və dözməyə. Ənənə yolgöstərənliyi, dini-şəri qayda-qanunlar, istibdad və zülüm altında çarəsizlik çoxdan Məhəmmədhəsən əmilərin, onun atasabalarının xarak-terini yixib yerində təzəsini qurmuşdu, ondakı mübarizliyi, etiraz və tabesiz-liyi məhv etmişdi, onun nəinki şüurunu, hətta şüuraltını da dəyişmişdi: “...beynin hüceyrələri fəaliyyətsiz qalanda işləmək qabiliyyətini itirdiyi kimi, əmələ gəlməsi üçün əsrlər tələb olunan psixi keyfiyyətlər də... fəaliyyət üçün səbəb olmayanda sürətlə silinə bilər” (Qustav Lebon, 1, s. 379).

Mirzə Cəlil nəticə etibarılı başqa böyük bir mətləbə də toxunur- birliyə gələ bilməmək, bir ola bilməmək probleminə. Məhəmmədhəsən əmiyə dərd güc gələndə, çarəsizlik altında inləyəndə günahını, acığını ar-vad-uşağının üstünə tökürlər, onların dalınca deyinir, indi “sənə nə?...” fikri ortaya çıxır. “Mənə nə” olan yerdə “sənə nə” də var və bu cəmiyyətdə ayrı-ayrı şəxslər şəkildə yaşamağın, var olmağın təsdiqidir. Müəllif demək istəyir ki, onun günahkar tutduğu səbəblər elə dərininə işləyib ki, cəmiyyətin iliyinə işləyib xırda hüceyrələrindən məhv edib. O səbəblər ki Mirzə Cəlil əsas hədəfə götürmüdü cəmiyyəti aşağıdan yuxarı, kiçikdən böyüyə canına, qanına işləyib məhv edib, necə deyərlər, “cəmiyyətin içinə qurd salb”. İctimai “virus” cəmiyyətin damarlarında axa-axa onun ən kiçik hissələrini belə korlamışdı. Bu Azərbaycan cəmiyyətinin açıq “serrozu” idi. Mirzə Cəlinin də əsərlərinin son nəticəsində demək istədiyi əsas fikir, ideya budur: Niyə bizim insanlar milli birliyə gələ bilmir, niyə milli şüura sahib deyil və niyə millət olmur? Bax bu

Azərbaycan cəmiyyətinin məruz qaldığı "sosial patalogiya" idi. Müəllif bir çox ictimai problemlerin səbəbində, sosial xəstəliklərimizin simptomunda milli şüursuzluq və milli mənafesizliyi görürdü. Vahid bir milli heyətin tərkibi sağlam deyilsə, bir-birindən uzaq, düşməncə münasibətdəirlərsə, bütün bunlar milli şüursuzluq, milli varlıqsızlıq, milli birliksizlik göstəricisidir. Bu baxımdan Məhəmmədağa Şahtaxlı yazırıdı: "...bir-birimizə əl verib ümumi heyətimizi saxlamaq hissi, nəslimizi dünyada var saxlamaq dərdi yoxdur... Ümumi ilə xüsusinin, cüz ilə küllün, nasiyonla ona mərbut olan fərdin arasındaki rəbt və şirazə bizim içimizdə kəsilib-pozulmuşdur. Biz tək-tək yaşayan insannüma məxluqlarız" (7, s. 130). Bu mənada Mirzə Cəlilin Danabaş coğrafyasında hər kəs özü üçün yaşayır, heç kəs heç kəslə maraqlanmır (ictimai mənada-R.Q), heç kəsin dərdi heç kəsə qalmayıb. Bu məmləkətdə insanlar bir-birindən, dünyadan bixəbər (mədəni "türmə" də) yaşayırlar. Bu coğrafiyanın adamları elə bir ruha sahibdirlər ki, onları özlərindən başqa heç kim və heç nə maraqlandırır: *apres moi le de luqe* (*məndən sonra lap tufan olsun*). Zeynəbin dərdindən Şərəfə nə, Məhəmmədhəsən əminin dərdindən Məşədi Oruca nə... və s. və ilaxır. "Ruhi-külli olmayan millətlər ... ölüdürlər, meyitdirlər" (7, s. 150). Bu coğrafiyanın əhalisi də "qeyri-şüuri, kollektiv təhtəlşür olaraq", kütləvi "nevrozluq" halında yaşayır.

Bütün bunları nəzərə alaraq demək olar ki, Mirzə Cəlilin təsvir etdiyi Danabaş kəndi *ictimai eybəcərlik coğrafiyası*, danabaşlıq isə bir *ictimai xarakter tipi*dir. Ayrı-ayrı obrazlarda öz əksini tapan xasiyyət və əlamətlərsə *tipin xarakterinin xəritəsidir*. Bu mənada Danabaş coğrafiya-sının sərhədləri ictimai tipin xarakterinin sərhədləri ilə birləşərək *tipik xarakterlər coğrafiyası* (*ölkəsi, vətəni*) kimi səciyyələnir.

## ƏDƏBİYYAT

1. Əlisa Nicat. Dünya filosofları. Bakı: 1995, 543 s.
2. Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı, 1980, 529 s.
3. Məmmədquluzadə C. Seçilmiş əsərləri. Bakı, 2003, 472 s.
4. Məmmədquluzadə C. Xatiratım. Bakı, 1971, 112 s.
5. Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər. Bakı, 2004, 391 s.
6. Maklver R.M, Charles H. Page Cəmiyyət, 3 kitabda, 1 kitab. İstanbul, 1994, 192 s.
7. Şahtaxlı Məhəmməd ağa. Seçilmiş əsərləri, (tərtib edəni və ön sözün müəllifi İ.Həbibbəyli), Bakı, 2006, 432 s.

**Ramiz Gasimov**

**SOCIAL ESSENCE OF LOWER POSITIONAL PERSON  
IMAGE IN THE CREATIVE ACTIVITY OF  
JALIL MAMMADGULUZADEH**

The article deals with the social essence of lower positional person image. The author states that, the limits of personal for their demands and interests, the image of person comes down, social state status meets with regress in the system of social ties and relations. The very lower positional term is the means of its expression. The author sees religious, traditional, social, political reasons in the example of these.

**Рамиз Касымов**

**СОЦИАЛЬНАЯ СУЩНОСТЬ ОБРАЗА «МАЛЕНЬКОГО» ЧЕЛОВЕКА В  
ТВОРЧЕСТВЕ ДЖАЛИЛА МАМЕДКУЛУЗАДЕ**

В статье речь идет о социальных сущностях образов «маленького» человека. Автор показывает, что из-за ограничения требований и интересов мечности в системе социальных отношений, человек унижается, в том снижается его социальный статус. Именно термин «мелкий» есть выражение этого. Автор анализирует и критикует их, обосновываясь на религиозные, традиционные, социальные и политические причины данной обстановки.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**KƏMALƏ MƏMMƏDOVA**  
Naxçıvan Dövlət Universiteti

## **«NİZAMI GƏNCƏVİ FRANSIZ MƏNBƏLƏRİNDE» MÖVZUSUNUN TƏDQİQİNƏ DAİR**

**Гярбин Шяргя маравыны эцжляндирян сябяблардян бири вя ян ясасы эյор-кымли Азярбайжан шаири Низами Эянжявинин йарадыжылызыдыр. Низами Эянжя-винин ясярляри щеч вахт тяравятдян дцшмаяян, илдян-иля, ясрдян-ясяря поетик дяйярини артыран вя мисраларында сирли мяналары охужуларына эյоря дяйишян надир сянят инжилияриди.**

XII əsrin axırlarından başlayaraq Yaxın və Orta Şərq poeziyası, demək olar ki, Nizami Gəncəvinin əsərlərindən bəhrələnərək inkişaf etmişdir. Qərb ədəbi-bədii fikri də Nizami yaradıcılığının təsir dairəsindən kənar-da qalmamışdır. Nizami Gəncəvinin şöhrəti gündən-günə ölkələrə yayılma-raq dünyada məshurlaşmışdır. Şairin əlyazmaları Avropaya aparılmış, tərcümə edilib öyrənilmiş, süjet və motivlərindən istifadə olunmuşdur.

Qərb ədəbiyyatında Nizamiyə ilk müraciət edənlər fransız şərqşünasları olmuşlar. Bu və başqa dəyərli məlumatlar tanınmış ədəbiyyatşunas Əsgər Sərkaroğlunun «Nizami fransız mənbələrində» adlı kitabından öyrənmək mümkündür. Filologiya elmləri namizədi Əsgər Sərkaroğlu ədə-biyyatşunaslığımıza təqdim etdiyi bu möhtəşəm əsərində Nizaminin fransız ədəbiyyatına təsirindən, şairin əsərlərinin fransızcaya tərcümələrindən və həmin tərcümələrin keyfiyyətindən, Nizami yaradıcılığının Fransa şərqşü-naslari tərəfindən öyrənilməsi tarixindən söhbət açılır. Bu əsərin üstün bir cəhəti də ondan ibarətdir ki, Nizami Gəncəvi haqqında verilən məlumatlar xronoloji qaydada düzülmüşdür. Bu kitab Nizami Gəncəvi ilə bağlı Azərbaycan-Fransa əlaqələri haqqında öyrənmək, yazmaq istəyənlər üçün çox münasib şərait yaradır.

Əsgər Sərkaroğlunun kitabı onun çoxillik tədqiqatının nəticəsidir və daha əvvəller bizə başqa cür məlum olan fikirlərin əsl mahiyyətini öyrən-məyimizə imkan yaradır. Ustad alim Qorxmaz Həzioğlunun kitaba yazdığı ön sözdə də məqalənin bu cəhəti dəyərləndirilmişdir. Əsgər Sərkaroğlu yazır: «Vaxtilə Avropada Nizami haqqında ilk yazılı məlumatı D' Erblonun 1697-ci ildə «Şərq kitabxanası ensiklopediyası»nda verildiyi bilinirdi də, lakin aparılan tədqiqatlar bunun heç də belə olmadığını deməyə imkan verir. Çünkü 1661-ci ildə Hottingerin yazdığı «Şərq kitabxanası və Şərq etimologiyası» adlı kitabında artıq Nizami haqqında ilk məlumat verilmişdir (3, s. 44).

Fransız alim, şərqşünas və şairlərindən Bartelemi D' Erblo, A.Rus-so, Jan Darmsteter, E.Bloş, Jan Dön, Karra dö Bo, Fridrix Sarmua, Anri Masse, Röne Patri, İ.L.Klerambol, Lüi Araqon və başqaları Nizami Gəncəvinin Fransada öyrənilməsində əsas rol oynamışlar. Yuxarıda adları çəkilən şərqşünaslar öz ədəbiyyatlarını zənginləşdirməklə yanaşı bizim ədəbiyyatımızın da Qərbdə tanınmasına səbəbkar olmuşlar. Bu şərqşünas-lar arasında Nizami əsərlərini fransız dilinə tam şəkildə çevirən hələlik İ.L.Klerambol hesab olunur. Əsgər Sərkaroğlu göstərir ki, bu tanınmış türkoloq – şərqşünas 1741-ci ildə Konstantinopol şəhərində «Yeddi gözəl» əsərini fransızcaya çevirmişdir. «Türk əlyazmaları kataloqu» kitabında bu tərcümədən bəhs edən E.Bloş yazır ki, tərcüməçi əsərin adını və müəllifini göstərməmişdir. Buna baxmayaraq, oxuyanda həmin əlyazmanın Nizami-nin «Yeddi gözəl»i olduğu aydınlaşır. Hal hazırda bu tərcümə əlyazma şəklində Fransanın Paris Milli kitabxanasında saxlanılır. Onu da qeyd edim ki, bu əsər farscadan türkçəyə, türkcədən də fransızcaya tərcümə edilib. Buna görə də əsərin fransızca tərcüməsində bəzi qüsurlu cəhətlər olmamış deyildir. Heç şübhəsiz, bədii əsər, ələlxüs mənzum bədii əsər bir dildən başqasına üçüncü dil vasitəsilə tərcümə edildikdə kalorit olduğu kimi qala bilmir. Nizami əsərinin qeyd edilən tərcüməsi bir o qədər də uğurlu alınmasa da, sənətkarın tanınması işinə bu tərcümənin böyük təsiri olub (3, s. 73).

Görkəmli fransız şərqşünası və mətbuatçısı Lüsyen Buvanın da Nizami Gəncəvinin Fransada tanınmasında böyük əməyi olmuşdur. Belə ki, Lüsyen Buvanın redaktorluğu ilə nəşr olunan «Rövü dü mond müsülmən» jurnalının müxtəlif nömrələrində Nizami Gəncəvi haqqında bir çox məqalələr yazılmışdır.

Əsgər Sərkaroğlunun Nazami Gəncəvi haqqında tədqiqatında öz əksini tapmış əsas məqalələrə diqqət yetirməyi lazımlı bilirəm.

Müəllif qeyd edir ki, əldə etdiyimiz yazılı materiallara əsaslanaraq deyə bilərik ki, Nizami Gəncəvi əsərlərinin fransız dilinə tərcüməsi XVII əsrдən başlayıb. Bu günə qədər şairin «Xəmsə»si bütünlükklə fransız dilinə tərcümə edilməmişdir. Tədqiqatçı Nizami Gəncəvinin əsərlərindən gətirdiyi nümunələr, xüsusən, «Leyli və

Məcnun» poemasından kiçik bir parçanı misal götirməklə hətta fransız şərqşünaslarının bu görkəmli sənətkarın türk əsilli olduğunu nəzərə çarpdırmışdır.

Əsgər Sərkaroğlunun da qeyd etdiyi kimi, Nizami yaradıcılığı o qədər zəngindir ki, şair hər beytində dünya elmlərinin müəyyən sahəsindən işarə edə bilir. Qüdrətli sənətkarın yaradıcılığındaki dərin mənaları açmaq üçün çox geniş dünyagörüşünə malik olmaq lazımdır. Bəşəriyyət tarixində belə bir şairin olması nadir haldır, dünya və insan var olduqca Qərb və Şərq onu öyrənəcəkdir.

Nizami Gəncəvinin əsərləri tərcümələr vasitəsilə Qərbədə tanınsa da demək olmaz ki, Qərb ölməz şairin əsərlərini tam şəkildə hiss edə bilməsdir. Təbii ki, keyfiyyətli tərcümə üçün onu ilk olaraq duymaq, özü üçün incələmək sonra, məzmunu oxucuya çatdırmaq lazımdır. Tərcümələrin keyfiyyətindən geniş bəhs edən Əsgər Sərkaroğlu Qərbin Şərqi hiss etmək imkanlarına da elmi cəhətdən diqqət yetirmişdir.

Əsgər Sərkaroğlu haqlı olaraq bildirir ki, Nizaminin əsərlərindən fransızcaya tərcümə olunan hissələrin əsərin əslilə tutuşturduqda müəyyən çatışmazlıqlar aydın görsənir. Məsələn: Nizaminin «Yeddi gözəl»indən «Bəhram şahın ov məharəti» hissəsinin tərcüməsinə nəzər salaq. Aşağıdakı parçadan fransızcaya tərcümədə heç bir iz qalmamışdır.

O atəşdi, otla qohum misaldi,  
Dərvish paltarında bir mahcamaldi.  
Baldırları igid oxuna bənzər,  
Qulağı sayrılı alması xəncər.

Gərdən çıçəkdi, ciyni hamardı,  
Qısıb qulağını süzgün baxardı.  
Belində qaralan o dəri qaytan.  
Bağlamış cidovu hər iki yandan,

Gözəldi tismədən onun görkəmi.

Qara xətt işləmiş bir gümüş kimi,  
Boynu qanla dolu, böyrü piy və yağ,  
Bu əqiq kimi al, o dürr kimi ağ.  
Hörmüş bədəninə al xəz, qızıl qan,  
Gözəllik almışdı qandan o heyvan.  
Verib qan damarı ona min bəzək,  
Oynardı tikməli hoqqabazlar tək.  
Quyruğu belindən ayrılmazdı heç,  
Böyrü dırnağıyla kəsilmişdi ləc,  
Gur görüb Bəhramı atıldı birdən,  
Cumdu Bəhram dəxi qurduğu yerdən.

Tərcüməçi Anri Massé bu hissəni sadəcə olaraq «O, gözəl heyvan id!» cümləsi ilə ifadə etməklə kifayətlənmişdir. Bu tərcümədə Nizami şeiriy-yəti tam ifadə olunmamışdır. Şairin mübaliğli bənzətmətlərini çevirmək çətinlik törətdiyi üçün tərcüməçi bu misraların üstündən keçmişdir. Ümumiyyətlə, bu hissə mənzum tərcümə şəklində təqdim olunmuşdur.

Görkəmli alim Əsgər Sərkaroğlu Anri Massenin və digər fransız şərqşünaslarının tərcümələrindəki çatışmazlıqları göstərməklə yanaşı, uğur-lu hesab etdiyi yönələri də ayrıca qeyd etmiş, ətraflı təhlildən keçirmiştir.

«Sirlər xəzinəsi» əsərinə daxil olan «Kərpickəsən kişinin dastanı» tərcüməsi də Anri Masseyə aiddir. Əsgər Sərkaroğlunun fikrincə, tərcüməçi burada da bəzi beytlərin üzərindən keçmiş, bir neçə beyt uydurmuş olsa da, Nizami Gəncəvinin humanist fikirlərini aydın bir tərzdə ifadə etmiş, əxlaqi-tərbiyəvi fikirlərini çatdırıbilmüşdür (2, s. 127).

Əsgər Sərkaroğlu Nizami Gəncəvinin həyatı haqqında verilmiş bir neçə yanlış fikirləri də üzə çıxarmışdır. Belə ki, 1948-ci ildə Parisdə Pol Ojenin rəhbərliyi ilə nəşr olunmuş «Dünyəvi Larus» Nizami haqqında bunlar yazılıb: «Nizami ən məşhur İran şairlərindəndir. O, 1140-ci ildə Qumda anadan olmuş, 1203-cü ildə orada vəfat etmişdir. Nizami məsnəvi janrında yazılmış beş əsərin, yəni «Xəmsə»nin müəllifidir. Bunlardan «Leyli Məcnun» və «İsgəndərnamə» daha məşhur romanlardır». Təəssüf ki, hər iki əsər mənzum roman deyil, sadəcə roman adlandırılıb. Bundan başqa Nizaminin anadan olma tarixi və yeri səhv göstərilib. Zənnimcə bütün bun-lar Nizaminin azərbaycanlı olmasına kölgə salmaq məqsədi daşıyır (3, s. 109).

Pol Ojenin rəhbərliyi ilə 1932-ci ildə nəşr olunan «XX Larusu» Ensiklopedik lüğətində də bir neçə mühüm səhvləri tədqiqatçı Əsgər Sər-karoğlu üzə çıxarmışdır. Belə ki, bu lüğətdə Nizami saray şairi kimi təqdim olunmuşdur. «Xosrov və Şirin» əsərindəki Şirin surəti yunan qızı kimi qələmə verilmişdir. Nizaminin sufi şairi kimi səciyyələndirilməsi də düz deyildir (3, s. 109).

Bizim üçün böyük fəxarətdir ki, fransız poeziyasının yaranmasında Nizami Gəncəvinin epiq poemaların da özünəməxsus rolu vardır. Fransız poeziyası Nizaminin əsərlərindən qidalanmışdır. Bütün bunları Əsgər Sər-karoğlu dəqiq araşdırmalar əsasında təsdiqləməyə çalışmışdır.

Nizami Gəncəvi ümumbəşəri şairdir. O, əsərlərində cərəyan edən bütün tarixi hadisəleri bir tarixçi kimi qələmə almış, həyat həqiqətlərindən uzaqlaşmamış, hər hadisənin mahiyyətinə nüfuz edərək tarixilik mövqeyin-dən çıxış etmişdir. Nizami Gəncəvi qədim tarixi mənbələrdən qidalanaraq onları öz təfəkkürünün süzgəcindən keçirmiş, əsərlərini olmuş hadisələr və xronoloji ardıcılıq üzərində quraraq ölməz bəşəri romanlar yaratmışdır. Vəfatından yüz illər keçsə də, dünya mədəniyyəti xəzinəsini zənginləşdirən misilsiz sənət inciləri ilə o, bu gün də yaşayır, nəsilləri vətən

sevgisi, haqq-ədalət, insanpərvərlik, mənəvi paklıq ruhunda tərbiyə edir. O, öz sənəti ilə özü-özünü ölümsüzləşdirmişdir.

Azərbaycanlı tədqiqatçı Əsgər Sərkaroğlunun «Nizami fransız mənbələrində» monoqrafiyası mühüm elmi əhəmiyyətə malik olan sanballı elmi əsərdir. Bu qiymətli əsərin Fransada fransız dilində nəşr edilib yayılmasına ciddi ehtiyac vardır.

## ƏDƏBİYYA T

1. Gəncəvi N. Leyli və Məcnun. Bakı: Azərnəşr, 1981.
2. Gəncəvi N. Sirlər xəzinəsi. Bakı: Azərnəşr, 1981.
3. Sərkaroğlu Ə. Nizami Gəncəvi fransız mənbələrində. Bakı: Azərnəşr, 1991, 144 s.

**Kamala Mammadova**

### **ACCORDING TO THE RESEARCH OF THE SUBJECT OF «NİZAMI İN FRENCH SOURCES»**

The article deals with the translation, publication, the history of the wide spread and the quality of the translation of the works by Nizami. At the same time there are quotes of some French orientalist who cited from the works by Nizami. Except these the wrong information given in French literature about the life and works of Nizami Ganjevi is elucidated in the research of Asker Serkeroglu.

**Камала Мамедова**

### **К ИССЛЕДОВАНИЮ ТЕМЫ «НИЗАМИ В ФРАНЦУЗСКИХ ИСТОЧНИКАХ»**

В статье рассматриваются вопросы перевода, издания и история распространения произведений Низами Гянджеви во французском языке и анализируются особенности этих переводов. В тоже время приводятся цитаты из трудов ряда французских литературоведов, изучавшие творчество Низами. Кроме того, некоторые неточные сведения о жизни и творчестве Низами, имевшие место во французском литературоведении, были выявлены в исследованиях Аскера Саркароглу.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

MƏHƏRRƏM CƏFƏRLİ  
AMEA Naxçıvan Bölmesi,  
ÖZCAN AKKAYA

### XALQ ROMANLARINDA ŞEİRİN YERİ

Azərbaycan məhəbbət dastanlarının poetik özünəməxsusluğunun öyrənilməsində dastan şeirinin xüsusi yeri vardır. Bildiyimiz kimi, qəhrə-manlıq dastanları kimi məhəbbət dastanları da nəşr və nəzmin qovuşma-sından ibarətdir. Bu qovuşma mexaniki olmayıb, xüsusi mənaya malikdir. Ona görə də dastan şeiri, onun dastanın nəşr hissəsinə münasibəti və onların aid olduğu sisteminin öyrənilməsində ciddi əhəmiyyət kəsb edir.

Dastanın poetik strukturunda nəzmin bir neçə istiqamətdə gerçəkləşən funksiyası vardır. Bunun birincisi dastandakı şeirin nəşr ilə bir epik sistem təşkil etməsidir. İkincisi, dastan şeirinin sistem içərisində sistem kimi funksiyasıdır. Yəni dastan şeiri dastan içərisində nisbi müstəqilliyi olan poetik sistemdir. Lakin onları tam şəkildə bir-birindən ayırmak da mümkün deyildir. Başqa sözlə, məhəbbət dastanlarında şeir və nəzmin üzvi qovuşmada çıxış edir. Bu epizmin və lirizmin vəhdəti, bir janrda qovuşması, özünəməxsus janr hadisəsi olaraq üzvlənməsi deməkdir. Dastanın nəşr hissəsi onun dinamik materialını, yəni süjet xəttini təşkil edir. Buna görə də, lirika epik materialın üzərində təzahür edir və məna baxımından

dastan nəsrinə tabedir. Bu baxımdan, dastan şeiri dastan nəsrinin içində yerləşməklə «sistem içində sistemi» təşkil etmiş olur.

Süjet öz dinamika məntiqi ilə lirik elementlərin düzümünü, funksionallaşma məqamını müəyyənləşdirir. Dastan süjetinin dinamikasını nəzərdə tutan hadisələrin məntiqi dastan şeirinin düzüm məntiqini şərtləndirir: dastanın şeir və nəstri bir-biri ilə görünən və görünməyən daxili bağlarla, yəni üzvi şəkildə əlaqədardır.

Dastan şeiri mətnə necə gəldi səpələnmir. Burada dastan şeirinin mətnində funksionallaşmasının özünəməxsus ritmi vardır. Həmin ritmin hə-rəkətini nəşr müəyyənləşdirir. Şeir emosional ovqatın ifadəsi kimi, nəsrədəki hadisələrin gedisiyi zəminində mətn aktuallığı qazanır.

Dastan şeiri bütün poetik strukturu ilə birmənalı olaraq aşiq şeiridir. Dastanda işlənən qoşma, gəraylı, müxəmməs, divani, təcnis və s. janr və formalardakı şeirlərlə aşıqların dastandan qıraqda eyni janrlarda yaratdıqları şeirlərin janr poetikası baxımından heç bir fərqi yoxdur. Lakin dastandakı aşiq şeiri ilə dastandan qıraqda yaradılan aşiq şeiri arasında üslubi semantika baxımından fərqlər vardır. Belə ki, dastandakı şeirin das-tanın süjet məzmunu ilə əlaqələnməsi başlıca şərtidir. Demək, dastan şeirinin poetik məzmunu süjetin məzmunu ilə bağlıdır. Bu da öz növbəsində dastan şeiri ilə dastana məxsus olmayan şeir arasında poetik sistem səviyyəsində fərqlər yaradır.

Dastan şeiri öz-özlüyündə poetik bütövdür. Formal-poetik baxımdan, tutaq ki, dastan mətnindəki qoşma ilə dastandan kənardə yaranmış qoşma arasında heç bir fərq yoxdur. Ancaq bunların arasında funksional-poetik baxımdan fərqlər vardır. Belə ki, dastandanqıraq qoşma istər janr mükəmməlliyi, istərsə də lirik məzmun baxımından bütöv və bitkindir. Dastan şeiri isə dastan süjetinin məzmunu ilə bağlıdır. Bu, dastan şeirini dastanın süjet kontekstindən ayrılıqda götürdükdə daha aydın şəkildə üzə çıxır və «yarımcıqlıq» dərhal bilinir.

Məsələn, mərhum tədqiqatçı Araz Dadaşzadə Abbas Tufarqanının şeirlərindən ibarət «72 şeir» kitabını çap etdirmişdir. Buradakı şeirlər Ab-bas Tufarqanlı yaradıcılığının bütün poetik özünəməxsusluğunu nümayiş etdirən sənət inciləridir. Ancaq bu şeirlərin əksəriyyəti «Abbas və Gülgəz» dastanının süjeti ilə bağlı olduğu üçün süjet kontekstindən qıraqda «yarımcıq» vəziyyətə düşmüştür. Bu, özünü xüsusiylə Pəriyə həsr olunmuş şeirlərdə göstərir. Məsələn:

Səhər-səhər sərçəsmələr başında,  
Gün kimi dağlara yayılan, Pərim!  
Hər kəs məndən sənə yaman qandırsa,  
Ya əqrəb dişləsin, ya ilan, Pərim!.. (1, s. 21)

Bu bəndi dastanın süjet məzmunu ilə tutuşdurmadan belə aydınlaşdır ki, Pəri Abbasdan inciyib; kimsə bunların arasına girmək üçün yalan-böhtən danışıb. Həmin yalan-böhtənin məzmunu dastanın nəstri – süjeti ilə bağlıdır və şeirin özündən

qətiyyən «görünmür». Bu baxımdan bu şeir qırılmaz şəkildə dastanın süjeti ilə bağlıdır.

Yaxud başqa bir səciyyəvi nümunəyə diqqət yetirək:

Mən gəlirdim Tufarqanan elindən,  
Yolum düşdü obasına Pərimin.  
Salam verdim, əleyk aldı salamım,  
Qonaq oldum babasına Pərimin... (1, s. 23)

Burada aydın şəkildə göz qabağındadır ki, Aşıq Abbas süjeti şeirlə nəql edir: nəzmə çəkir. Bu baxımdan, bu şer parçasının dastanın süjeti ilə bağlılığını sübut etməyə ehtiyac da qalmır.

Qeyd edək ki, dastan şeirindən bu tipli örnəkləri istənilən qədər gətir-mək olar. Ancaq nəticə bütün hallarda eyni olacaqdır. Bu baxımdan, belə bir qənaətə gəlmək mümkündür ki, dastan şeirinin dastanın süjeti ilə funksional-üslubi baxımdan bağlılığı dastan mətninin poetik atributudur. Məsələn, dastançular dastanı birbaşa yaradarkən süjet və şeirlər bir-biri ilə üzvi şəkildə bağlı olur. Bəzən də hər hansı bir sənətkarın yaratdığı şeirlər əsasında sonralar dastan qoşulur. Bu halda şeirlərin məzmunu ilə süjetin məzmununun bir-biri ilə uzlaşdırılması artıq yaradıcıdan çox böyük sənət-karlıq tələb edir.

Məhəbbət dastanlarının tərkibindəki şeirlər, şübhəsiz ki, aşiq poeziya-sının ən kamil, bədii cəhətdən dolğun örnəkləri sırasındadır. Bu xüsusda prof. M. Həkimovun fikirləri əlamətdardır. O yazır: «Aşıq poeziyasında dilin bədii təsvir və ifadələri hər hansı bir fikri daha obrazlı verməkdə mühüm rol oynayır. Bunun bir səbəbi aşiq poeziyasının canlı danışq dili ilə ayrılmaz dərəcədə qaynayıb qarışması, digər səbəbi isə onun saz pərdələri və saz köklərinə həmahəng edilməsidir. Məlumdur ki, canlı danışq dilində bədiilik, gözəllik əsas ifadə vasitələridir. İfadələri çəsidləmək, onu saz melodiyaları ahənginə sıralamaq, dinləyiciləri qulaq və melodik qafiyələr ilə sehrləmək aşiq poeziyasının ümdə şərtlərindəndir. Buna görədir ki, geniş fikrin konkret, təsirli şəkildə oxucu-dinləyicilərə çatdırılmasında, təsvir olunan lirik fikir və təsvir obyektiñə sözsüz hüsn-rəğbat aşiq poeziyasında əsrlər boyu öz təravətini, bakırəliyini itirməmişdir. «Bənövşə» və bu kimi qoşmalar 4-5 yüz il bundan qabaq deyilsə də, yenə də ifaçı aşıqların repertuarında öz füsunkarlığı saxlamışdır. Orta əsr aşıqları fikri obrazlı demək üçün təsvir və ifadə vasitələrindən: məcazlar, metonimiyalar, təşbihlər (bənzətmə), bədii təyinlər (epitet), təkrar və təkrirlər, müraciət (xitab), sual, nida, təzad, mübaliqə, atalar sözü və məsəllər, aforizmlər, ibarələr, sinonimlər, antonimlər, omoformlar, çoxmənalı sözlərdən gen-bol istifadə etmişlər» (6, s. 63).

Dastanlarda bədiiliyə xidmət edən təsvir vasitələri şeir nümunələrinin kompozisiyası, semantik tutumu, emosional qəlibi ilə bağlanaraq fikir sıralanmasında poetik mənzərəni işıqlandırır. Aşıq şeiri yarandığı vaxtdan bu

gündək böyük inkişaf yolu keçməsinə baxmayaraq, bədii quruluşunda əsaslı dəyişikliklər edilsə də, onun orta çağlarda keçirdiyi təşəkkül dövrünə məxsus məcazlar sistemi, qəlib ifadələr qorunub saxlanılmışdır. Bu poetik mühafizəkarlıq bədii təsvir vasitələri, xüsusən epitet, bənzətmə və metaforalarda özünü qabarıq şəkildə bürüzə verir.

Şifahi, eləcə də yazılı ədəbiyyatda geniş işləkliyə malik epitetlərin yaranması, onların mətnə uyğun olaraq seçilməsi dastanlar üçün daha xarakterikdir. Dastan mətnlərindəki lirik situasiyaların və psixoloji ovqatın ifadəsi olan qoşma, gəraylıların bədii sistemində epitetlərdən istifadə yolları, onların yaratdığı çalarlar xüsusi sənətkarlıqla seçilmişdir:

Bədir üzlü, gül camallı,  
Yar məni sevdaya saldı!  
Zənəxdanı qoşa xalı,  
Yar məni sevdaya saldı! (3, s. 78)

Sallana-sallana yolun üstünə,  
Çıxan dilbər, məni cannan cylədin.  
Quba qaz yerişli, şahin baxışlı,  
Baxan dilbər, məni cannan cylədin (2, s. 24).

Və yaxud:

Alişan otaqlı, xoş imarəthli,  
Gözəllər içində qəddi-qamətli.  
Ahu baxışlıdır, laçın cürətli,  
Uçmağa, qonmağa ciqqası gözəl (3, s. 177).

Göstərilən poetik nümunələrdəki «bədir üzlü», «gül camallı», «qaz yerişli», «şahin camallı», «ahu baxışlı», «laçın cürətli» ifadələri epitetlərdir. Həmin epitetlər bəndlərin ümumi bədii sistemini mükəmməlləşdirir və bənd boyundakı müqayisə ardıcılılığı ahəngdar şəkildə təmin və təchiz edir. Üzün Ayla müqayisəsini təsvir edən gəraylıda birdən-birə qoşa xalın vəsfinə keçilir. Burada çox böyük sənətkarlıqla və təbii şəkildə orijinal lirik portret yaradılmışdır. Belə ki, biliñiyinə görə, həm folklor poeziyasında, həm də klassik poetik ənənədə gözəlin qoşa xalı bəzən «gecə», yaxud «aylı gecə» obrazları ilə ifadə olunur. Bu mənada, şeirdə «ay» epiteti ikinci misranın fikir tutumuna bağlanmaqla öz poetik dolğunluğunu daha da artırmış olur. Örnək gətirilmiş qoşma bəndlərində işlənilən epitetlər ardıcıl ifadələnmədə bənzətmə obyektlərinin yaxınlığını qoruyub saxlayır. «Qaz-şahin», «ahu-laçın» paraleлизmi bəndin ümumi bədii sistemində mətnə uyğun yer tutur. Bu epitetlərin eksəriyyəti müqəyyəd bədii təyinlər kimi istər yazılı, istərsə də şifahi ədəbiyyatda ənənəvi qəliblər kimi geniş yayılmışdır. Lakin bəndin ümumi quruluş və poetik axarında yuxarıdakı müqəyyədlik özünəməxsus poetik ovqat yaratmışdır. Orasını da qeyd

etmək lazımdır ki, yazılı ədəbiyyatda geniş işləkliyə malik müqəyyəd epitetlərin böyük əksəriyyəti-nin, xüsusilə də xəlqi səciyyələrinin ilkin mənbəyi şifahi şeirin bədii ənənə-sindən irəli gəlir ki, dastan yaradıcılığı da onların yaranıb-yayılmışında mühüm rol oynayan mətnlərdir:

Bir Pəri sevmişəm, sizin ellidi,  
Gözəlliyi hamılara bəllidi.  
Şux göz, mina gərdən, incə bellidi,  
Gecə-gündüz işim ahu-zarıdı (3, s. 223).

Yaxud:

Nəzakət vaxtında, xublar çağında,  
Baxdim, yar yanağı sayalanıbdi.  
O alma yanağı, büllur buxağı,  
O zəhri-zülfələri halqalanıbdi (3, s. 237).

Aşiq şeirində bənzətmə əsaslı epitetlər metaforik epitetlərə nisbətən daha çox işlədilmişdir. Bənzətmə əsasında yaradılan epitetlərdən fərqli olaraq, metafora zəminində yaranan bədii təyinlərdə müqayisə olunan, paralelləşdirilən predmet konkret olur, yalnız müəyyən əlamət və xüsusiyyətlərinə görə seçilir.

Metaforik epitetlər sənətkarların istedad dərəcəsinin və poetik bacarığının üzə çıxarılmasında çox mühüm rol oynayan bədii fiqurlardandır. Ümumən, aşiq poeziyasında olduğu kimi, dastan şeirində də aşıqlar bu poetik fiqurun yaradılmasına xüsusi həssashıqla yanaşmış və onun kamil örnəklərini qoşmuşlar:

Bir adam ki, sənlə ülfət eyləsə,  
Yəqin onun əslİ-zatı yaxşıdır.  
Namərd sənə quzu-plov yedirsə,  
Mərdin quru məhəbbəti yaxşıdı (3, s. 408).

Yaxud:

Camalı Yusifin, İbni-Yəqubun,  
Aləmə şəms olan Hüsnü-Həbibin,  
Ala gözlü, şirin sözlü məhbubun,  
Zənəxdanı dörd şöləli xal olu (3, s. 265).

Dastan şeirində klassik şerin romantik xəyalı metaforik epitetləri əvəzində gerçəkliliklə bağlı atributları inikas edən epitetlər daha çox işləkdir:

Dur, sərv, dur, sənnən xəbər sorayı,  
Sərv ağacı, sənin maralın hanı?  
Gözümdən axıtmə qanlı yaşları,  
Sərv ağacı, sənin maralın hanı? (3, s. 82)

Qeyd edək ki, dastan şeirinin zəngin metaforik sistemində təkcə epitetlər yox, eləcə də digər təsvir vasitələri zəngin məna aləminə malikdir (əlavə bilgi almaq üçün bax: 7;4;5;8). Dastanın metaforik sisteminin, o cümlədən epitetlərin dastanın süjet

sistemi ilə bağlılığı onlara əlavə semantik çalarlar qazandırmış olur, bu isə dastan şeirinin metaforik sisteminin ayrıca monoqrafiya şəklində öyrənilməsi zərurətini ortaya çıxarırlar.

## ƏDƏBİYYAT

1. Abbas Tufarqanlı. 72 şer. Bakı: Gənclik, 1973, 80 s.
2. Azərbaycan dastanları. II c., Bakı: Lider nəşriyyatı, 2005, 445 s.
3. Azərbaycan məhəbbət dastanları. Bakı: Elm, 1979, 503 s.
4. Cəfərli M. Məhəbbət dastanlarının poetikası. Bakı: Elm, 2000, 265 s.
5. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1981, 478 s.
6. Həkimov M. Azərbaycan klassik aşiq yaradıcılığı. Bakı: Azərbaycan Pedaqoji İnstytutunun Nəşriyyatı, 1982, 87 s.
7. Məmmədhüseyn Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı: Elm, 1972, 397 s.
8. Vəliyev V. Azərbaycan folkloru. Bakı: Maarif, 1985, 413 s.

**Maharram Jafarli,  
Ozjan Akkaya**

## THE PLACE OF POETRY IN FOLK NOVELS

The investigation of the peculiarities of poetry in Azerbaijani love epics shows that poems occupy a special place in those folk novels. The authors show that the examples of poetry prose. But poetry in folk novels is a system within a system, i.e. in epics act as partner with the an epic poetry is a comparatively independent system.

**Магеррам Джадарлы,  
Озкан Аккайя**

## СТИХОТВОРЕНИЯ В НАРОДНЫХ РОМАНАХ

При изучении поэтической самостоятельности любовных блинов Азербайджана, научным путем уточнено что, стихотворение занимает в них важное место. В статье выяснена роль стихотворения в народных романах и в пределе его.

В результате автор указал что, чередование прозы и лирики в народных романах тесно связаны друг с другом и является системой в системе.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**MƏHSƏTİ İSMAYIL**  
AMEA Naxçıvan Bölməsi

## **ÜMUMTÜRK ƏFSANƏLƏRİNDƏ BUTAVERMƏNİN XÜSUSİYYƏTLƏRİ VƏ MİFOLOJİ KÖKLƏRİ**

Azərbaycan xalqının milli xüsusiyyətlərini özündə əks etdirən buta şifahi və yazılı ədəbiyyata, sənətə türk etnosunun mifoloji düşüncəsini ifadə edən anlayış, simvol kimi daxil olmuşdur. Folklorda buta ulu əedadları-mızın kosmoqonik düşüncəsinin daşıyıcısı missiyasını yerinə yetirir. Qədim insanların düşüncəsində su, bitki, dağ və digər varlıqlar müqəddəs hesab edilmiş, həyatın ilkin başlanğıcı sayılmışdır. Bu baxımdan buta nəslin davamı, artımın simvoludur. Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali kontakt rolunu oynayır. O, məhəbbət dastanlarında görün-məməş bir eşqin, üstün, ilahi bir məhəbbətin nümunəsi olaraq seçilmiş qəhrəmana-aşiqə aşılıqlı, şairlik istədadi da bəxş edir. Dastanlarımızda, nağıllarda aşiqə «buta verilməsi» ixtiyar qoca, Xızır tərəfindən eşq şərbə-tinin içirdilməsi ilə başlayır. Bir-birini heç vaxt görməyən iki gənc ayrı-ayrılıqda, yuxuda, xəyali vəziyyətdə onlara verilən şərbətdən qız oğlanın, oğlan isə qızın bir anlıq

görüntüsü ilə qeyri-adi sevgiyə, məhəbbətə düşür. Ümumiyyətlə folklor nümunələrinin araşdırılması göstərir ki, hər kəsə buta verilmir. Buta vermə yalnız seçilmişlərə xasdır. Bu seçilmişlər buta vasitəsilə heç kəsə aid olmayan bir neçə fərqli xüsusiyyəti də özü üçün qazanmış olur. Aşıqın uzun məşəqqətlə sınaqlardan keçməsi son olaraq sevgililərin ilahi vüsali ilə başa çatır. Buta dünyada mövcud olan qanunauyğunluqların fərqli bir formada və daha üstün icrası üçün vasitədir. Məhəbbət dastanlarında dərviş, ixtiyar qoca, pir və s. mifik obrazların qızı oğlana ani olaraq göstərməsi, bəzən isə eşq şərbətini içirtməsi hadisəsinə «buta aldı», «buta verildi» deyilir. Azərbaycan folklor nümunələrinin bir çoxunda həm-çinin buta adı çəkilmədən, yuxugörmələrlə bağlı bir neçə süjet xətti vardır. Yuxunun ardınca getmə, yuxuda sevgilisini görmə, yuxuda başına gələcək-ləri görmə və s. hadisəleri də, fikrimizcə, «buta vermə» ilə paralel şəkildə izah etmək lazımdır. Məhəbbət dastanlarında aşiqə buta verilməsi, yaxud ona dolu qabdan eşq şərbəti içirilməsi, nağıllarda qəhrəmanın yuxusunun ardınca gedib xösbəxtliyə qovuşması ilə bağlı hadisələr mücərrəd buta anlayışında birləşir. Demək buta verilməsi ümumi və mücərrəddir. Məhz bu mücərrədlik butanı milli özliliklərin daşıycısına çevirmişdir. Buta veril-məsi, buta alınması yuxuda baş verdiyindən yuxu və buta bir vəhdət təşkil edir. K.Vəliyev türklərin yuxuya böyük əhəmiyyət verdiyini, yuxunu və yuxuyozmanı insan təsəvvürünün mənəvi aləminin dərinliklərində gedən gizli dünyانın bəlirtisi və insanın ilk mifi adlandırmışdır (14, s. 106-107).

M.Cəfərlinin fikrincə məhəbbət dastanlarımızın əksəriyyətindəki Məşuqə obrazı təsəvvüfi təsəvvürlərdəki Məşuqə, yəni Allahın təcəllası obrazıdır... Yuxu isə ümumiyyətlə sakral və profan dünyaların kəsişdiyi irrasional məkandır (6, s. 86).

Azərbaycan məhəbbət dastanlarının strukturu, təməli də buta üzərində qurulur. Bu əsas üzərində cərəyan edən hadisələrin mürəkkəb inkişafı və məqsədi sonda aydınlaşır. Butadan başlanan aşiqliyin yolu məşəqqət və əzablardan keçir. Butanın alınması, yaxud buta verilməsi zahirən sadə, adı görünür. «Aşıq Qərib» dastanında deyilir: « Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində behişt misali bir bağdadı, bu-nun başının üstündə ceyran misalı gözəl bir qız... Bu qızın yanında bir dərviş, dərviş qızın əlini Rəsula uzadıb:

- Rəsul, bu qız Tiflisli Xacə Sənanın qızı Şahsənəmdir, bunu sənə bu-ta verirəm, çox çəkməz biri-birinizə çatarsız, deyib çəkildi (2, s. 170). «Qur-bani» dastanında deyilir: « Qurbanının göz evi örtülü, könül evi açıq idi. Onun yuxusuna Gəncə şəhərində Ziyad xanın qızı Pəri xanım girdi. Pəri xa-nımın əlini Qurbanının əlinə verib onları bir-birinə buta elədilər (2, s. 207).

«Abbas və Gülgəz» dastanında isə deyilir:

«Abbası yuxudan ayılda bilməyəndə kimi deyir huşun itirib, kimi deyir ölüb. Bir qarı nəbzin tutub dedi:

-Heç nə olmayıb, o, eşq yuxusuna gedib. Bu saat Təbrizli Batman Qılınc Məhəmməd bəyin bacısı Pəri xanımı ona buta verillər» (2, s. 263).

«Qul Mahmud» dastanına görə isə Mahmud qardaşı Qəmbərlə Eynəl Yaqt pirində yatanda gecə Eynəl Yaqt Mahmuda bir qab şorab verdi. Mahmud içənnən sonra qabın dibində qalanı verdi Qəmbərə bununla da hər ikisi şair oldu, Mahmud isə Misir şəhərində Cəfər paşanın qızı Nigar xanıma buta verildi (2, s. 309).

Məhəbbət dastanlarının əsas kompozisiyasını təşkil edən buta dastan yaradıcılığında əhəmiyyətli rol oynayır. Göründüyü kimi, məhəbbət dastanlarında buta və yuxu bir-birini tamamlayan əsas elementlərdir. Eşq yanğısı verən içki, badə də butanın əsas elementlərindən biridir. Məhəbbət dastanlarına görə buta almış aşiq igidliyi və dürüstlüyü ilə də seçilir. Qurbani dastanında deyilir:

Kiçiklərdən xəta, böyükdən əta,  
Mərd iyid odu ki, dediyin tuta,  
Şahlar şahi mənə veribdi buta,  
Mətləbimdi, Pəri üçün gəlmisəm (2, s. 231).

Dastan ilahi eşqin, butanın verilməsi ilə başlanır, dastanın sonu həqiqi aşiqin yaxud aşiq və məşuqun haqqı - ilahi vüsala qovuşması ilə bitir. Çünkü sevgililərin könül evini yaxınlaşdırın dərviş, Xızır seçilmişləri haqq dünyasına qovuşdurur.

Qurbanidi mənin adım,  
Mövlamdan aldım muradım (2, s. 241).

Yaxud;

Özüm gördüm ərənləri,  
Mənə badə verənləri (2, s. 241).

Bu misralardan aydın olur ki, buta verənlər də ilahi dərgahdan olan seçilmişlərdir.

Ağalar ağası, ağalar xası,  
Ana, Mövlam mənə buta veribdi,  
Düldülün sahibi Qənbər ağası,  
Ana, Mövlam mənə buta veribdi (2, s. 263).

Yaxud badə içirdilən aşiq can yanğısına deyil ruh yanğısına düşür və ilahi məhəbbətə çatır.

Abbasam yoxdu məkanım,  
Sana qurban şirin canım,  
Şəhrinizdə Pəri xanım,  
Sidqin Mövlaya bağladı (2, s. 265).

İlahi məhəbbət, Tanrıının mələklərdən üstün qıldıği insanı məhz yaradıcıya aid olan həyata qovuşdurur. Həsrət mükafatla – Tanrıni ərmə-ğanı əbədi vüsalla bitir. Məhəbbət dastanlarının ənənəvi özəlliyi onun buta verməni – sevgini tərənnüm etməsi, buta ilə bağlı məhəbbəti bədii boyalarla əks etdirməsindən ibarətdir. Buta vasitəsi ilə təlqin olunan yüksək və bəşəri hissələr insanlığı fanilikdən uzaqlaşmağa,

dünyəviliyə hər zaman boy atıb, yaşamağa, yaşatmağa varolmağa yönləndir, istəyinə, sevgisinə çatdırır.

Butanın özəlliklərini ümumtürk düşüncəsi prizmasından baxdıqda daha aydın təsəvvür etmək olur. Qədim türk dastanlarında əfsanə və inanclarda buta həyat ağacını, dünya ağacını simvolizə edir. İlkin başlanğıc olaraq qəbul edilmiş təbiət ünsürlərinin bir arada verilməsi onların mövcudluğunun əsasıdır. Buna görə də bitki, ondan ayrılıqda düşünülməsi mümkün olmayan su – yəni bulaq, çeşmə və dağlar birlikdə təsvir edilir. Ümumtürk mifologiyasında bu mənzərə aydın görünür. Altay mifologiya-sına görə göy üzünə doğru çox böyük şam ağacı yüksəlir. Göyləri dəlib çıxan bu ağacın təpəsində Tanrı Ülgən oturur. Altay «Yaradılış» dastanına görə bu ağacların doqquz budağı var. Ümumiyyətlə Yaradılış dastanlarının-a ağaclar əsasən böyük dağların təpəsində olur. Güney Sibirdəki Abakan Tatarlarının əfsanələrində dünyanın ortasında göylərə qədər yüksələn dəmir dağın üzərində yeddi budaqlı qayın ağacı obrazına rastlanır. «Ma-nas» dastanında da Tanrıdan xəbər gətirən ağa saqqallı qoca uşaqa qayın ağacı üzərindən səslənib qeyb olur. Şumerlərin «Bilqamis» dastanında cənnət müqəddəs sidr ağacları ilə örtülü dağ üzərindədir və yanından bir çay axır. Türk mifologiyasında su, həyat ağacı, onların mövcud olduğu yer, yəni dağlar bütöv halda bir yerdə təsvir olunur. Altay əfsanələrinə görə göyün on ikinci qatına qədər yüksələn Dünya dağı üzərində qayın ağacı, ağacın dibində isə müqəddəs həyat suyu var.

Yakutlarda sonsuz qadınlar yuvalı qara şam ağacına gələr, ağa at dərisini ağacın altına sərib ağacın qarşısında dua edərlər (3, s. 64). Q.Qədir-zadə Sibir və Altay xalqlarında ağaclara bez, parça bağlamanı ağac yiyəsini (iççi) ruzi salmaq, yaxud ağac ruhuna qurban xarakteri daşımıası ilə izah edir (9, s. 267).

V.M. Sisoyev Naxçıvanda Hacıvar kəndi ətrafında yerləşən Xuda Divan qəbristanlığı və iki qaraağacla bağlı qeydə aldığı əfsanə həyat ağacının kosmik təsvirini verir. Əfsanədə deyilir: Naxçıvan şəhərinin yaxınlığında Hacıvar ətrafında bir-birindən 300-400 addım aralı yerləşən iki qaraağac ağacı vardır. Belə hesab edirlər ki, onlar əkizdir və torpağın altında olan kökləri ilə bir-biri ilə birləşirlər. Bu ağaclarda şışlərin əmələ gəlməsini onların hamiləliyi ilə izah edirlər. Onlardan birinin ətrafında, Yarımca kəndinə gedən yolu yaxınlığında göyərən qaraağacı köhnə qaraağacın oğlu hesab edirlər. Onun altında möhrədən kiçik otaq tikilmişdir, onun içərisində bu yerin sahibləri öz ölülərini dəfn etmiş və nəticədə ağacın ətrafındaki ərazinin bir qisminidə müsəlman qəbristanlığı yaranmışdır ki, o da ağaclarla birlikdə Xuda Divan adlanır, mənası Tanrı məhkəməsi de-məkdir. Belə bir inam vardır ki, hər kim qaraağacın qurumuş budağını aparsa, o qızdırma xəstəliyinə tutulur (13, s. 108).

Məhz bu arxaik düşüncə bu gün xalq inanclarında geniş əks olunmuşdur. Məlum olduğu kimi, Naxçıvanın müxtəlif yerlərində bir çox ağaclar var ki, bunlara

niyyət edilərək parça, bez bağlayırlar. Həmçinin belə müqəddəs bilinən ağaclarдан bir budaq belə kəsilməz. Kitabi Dədə Qorqud dastanında «kölgəlicə qaba ağacın kəsilməsin», «qaba ağacın quru-muşdu yaşırdı axır», Burla xatunun dilindən:

İlgiyibən qara dağım yixan Qazan!

Kölgəlicə qaba ağacım kəsən Qazan! (8, s. 81)

Yaxud;

Qaba ağacda dal-budağın

Qurumuşdu yaşarıb göyərdi axır! (8, s. 133)

ifadələri ağacın kəsilməsi ilə insanın uğursuzluğa uğraması inancının olduğu bildirilir. Göründüyü kimi, ağacların pir adlandırılması onların müqəddəsliyinə işarədir. Müqəddəs ağac isə toxunulmazdır. Əşkab piri ilə bağlı əfsanədə beş söyüd ağacı və bulaqdan danışılır. Ağacları kəsmək istəyən çoban daşa dönür (7, s. 28). Muxtar Respublikada aparılan topla-malar zamanı ağac inancının əski izlərini özündə yaşıdan və xalq arasında pir olaraq bilinən yerlərə çox rast gəlmışık. M.Seyidov Özbəkistanın əski Əfrasiyab şəhərində aşkar olunan qanadlı, quyruğu «buta» formalı qurd şəkilli tapıntıının mifoloji əlamətlərini dəyərləndirərkən qurdun quyruğunun «buta» təsvirində verilməsini od, günəş və ağacın mifik bağlılığı ilə, həmçinin atropomorfik inamla zoomorfik inamın vahid inama çevriləməsi ilə əlaqələndirmişdir (12, s. 46-47). Xalq arasında ağac mifi ilə bağlı pirlər xüsusi əhəmiyyət daşımaqdadır. Tədqiqat zamanı Çinar piri, Ardıchlı pir, Dağdağan piri, Söyüd piri və s. pirlərdən əlavə dağ armudu ağacının da eyni inanca bağlı olduğunun şahidi olduq. Nəinki barlı ağaclar, barsız ağaclar da eyni inanca bağlı olduğu üçün xalq tərəfindən qorunub saxla-nılmaqdadır. B.Ögəl Anadolu kəndlərində hər evin önündə və ya bağça-sında bir ulu ağacın olduğunu qeyd edir (5, s. 468). Anadoluda tək, yalnız ağacların müqəddəsliyi ilə bağlı geniş yayılmış inanc bölgəmiz üçün də xarakterikdir. Ordubad rayonunun Nüsnüs kəndində böyük bir dağın başında tək ağac var. Bu ağacla bağlı yerli camaat arasında əfsanələr dolaşmaqdadır. Bu ağacı müqəddəs sayaraq ona toxunmurlar. Əfsanəyə görə, Nüsnüs kəndində bəy gözəlliyi dillərə düşmüş bir qızı zorla qaçırmış istəyir. Qız dağlara tərəf üz tutub qaçırlar. Bəyin adamları qızı oxla vurub yaralayırlar. Qız üzünü göylərə tutub aman istəyir və adamların gözləri önündə ağaca dönür (1, s. 72).

M. Seyidov buta sözünün həm lügəti, həm də mifoloji mənalarının türk dillərinin çoxunda şüvül, cubuq, hörük, qönçə, çıçək hörüyü və s. mənalar ifadə etməsini, yazla bağlı qönçənin şaxələnmə artımla bağlı olmasını, Dünya ağacı mifinin atributu olduğunu qeyd etmişdir (11, s. 130-131).

Qədim Şərq sənətində, o cümlədən Gəmiqaya təsvirlərində Həyat ağacının, yaxud ağac budağının hər iki yanında üzbeüz duran heyvan, yaxud insan təsvirlərinə rastlanır. V.B.Baxşəliyevin fikrinə görə müqəddəs evlənmə səhnələrini eks etdirən belə təsvirlər məhsuldarlığın metaforik ifadəsidir (4, s. 203). Bu baxımdan deyə

bilərik ki, Həyat ağacının atributu olan buta ilkin başlanğıcı, artımı simvolizə edir. Belə nəticəyə gəlmək olar ki, əski inanclarda ortaq yer tutan Dünya ağacı-həyat ağacı buta təsvirində ümumiləşdirilmişdir.

A.Şükürov qədim insan təfəkkürünün bütövlüyü, mifoloji şürurda mahiyyət və hadisənin, şeylər və sözlər, adlanan və ad arasında aydın olmayan bölgünün təzahürünə rast gəlindiyini qeyd edərək, mifoloji şürurun konkret şeylərlə əlaqədar olduğunu, obyektlərinə xarici hissi keyfiyyətlərlə bir-birinə yaxınlaşlığı fikrini önə çəkir (13, s. 44).

Tədqiqatlarımıza əsaslanaraq deyə bilərik ki, məhəbbət dastanla-rında süjetin əsasında duran «butavermə», yaxud sənət nümunələrindəki buta təsvirləri türk mifoloji düşüncəsindəki Dünya ağacını təmsil edir. Butanın, həmçinin göz yaşını-suyu simvolizə etməsi də onun mifoloji məz-munu ilə bağlıdır.

## ƏDƏBİYYAT

1. Azərbaycan folklor antologiyası. Bakı: Sabah, 1994, 388 s.
2. Azərbaycan məhəbbət dastanları. Bakı: Elm, 1979, 503 s.
3. Abdülkadir İnan. Tarihte ve bugün Şamanizm. Ankara: TTKB, 1995, 242 s.
4. Baxşoliyev V. Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti. Bakı: Elm, 2004, 320 s.
5. Bahaeeddin Öğəl. Türk mitolojisi. II c., Ankara: TTKB, 2003, 341 s.
6. Cəfərli M.A. Azərbaycan məhəbbət dastanlarının poetikası. Bakı: Elm, 2000, 265 s.
7. Xalq yaddaşının izləri (toplayan və nəşrə hazırlayan M. İsmayıll). Bakı: Elm, 2005, 144 s.
8. Kitabi Dədə Qorqud. Bakı: Azərnəşr, 1962, 176 s.
9. Qədirzadə H.Q. Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr. Bakı: Elm, 2003, 368 s.
10. Seyidov M. Azərbaycan miflik təfəkkürünün qaynaqları. Bakı: Yaziçi, 1983, 324 s.
11. Seyidov M. Qızıl döyüşünün taleyi. Bakı: Gənclik, 1984, 108 s.
12. Сысоев В.М. Нахичевань на Араксе и древности Нах.АССР. Известия Аз комстариса, Баку, 1929, выпуск 4, с. 87-121.
13. Şükürov A. Kultologiya. Bakı: Elm, 1998, 285 s.
14. Vəliyev K. Elin yaddaşı. Dilin yaddaşı. Bakı: Gənclik, 1988, 280 s.

**Mahsati İsmayıll**

## **THE PECULIARITIES AND MYTHOLOGICAL ROOTS OF GIVING BUTA IN ALL-TUKISH LEGENDS**

Investigations show, that buta in the Azerbaijani literature and art acts as a symbol and notion, reflecting the mythological consciousness of Azerbaijani turks.

In this article the mythological roots of buta widely spread in turkish legends tales are investigated on the basis of folklore writings.

The author arrives at the conclusion that buta involves the belief connected with the holy tree of life.

**Мехсети Исмаил**

## **СВОЕОБРАЗИЕ И МИФОЛОГИЧЕСКИЕ КОРНИ БУТА В ОБЩЕТЮРКСКИХ ЛЕГЕНДАХ**

Исследования показывают, что бута в литературе и искусстве Азербайджана выступает как символ и понятие, изображающие мифологическое сознание азербайджанских тюрок. В статье, на основе фольклорных данных, исследованы мифологические корни буты, которые широко распространены в тюркских легендах и сказках азербайджанского народа. Выяснено, что бута представляет в себе верования, связанные со священным Деревом жизни.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**RAFIQ BABAYEV**  
AMEA Naxçıvan Bölməsi

### **LİRİK MƏTNLƏRDƏ SÖZ DUYĞUSU (NAXÇIVAN MATERİALLARI ƏSASINDA)**

Folklorda lirik növün araşdırılması müxtəlif baxımlardan maraq doğurub-poeziyanın mənşeyində folklor nüvəsi, etimologiyada etnik düşün-cənin, həyat tərzinin, məişətin, milli duyumun həllədiciyi, bədii təfəkkürün janrların təbiətini proqnozlaşdırması ilə yaranan çox zəngin bir sistemin bu müstəvidə bütün özəllikləri aşkarlanır.

“Bütün xalqlarda olduğu kimi, bizdə də beşik poeziyası, məişət, toy-mərasim poeziyası var. Bizdə “Bayatı” deyilən qısa şeir forması isə, mən bi-lən, yalnız türkdilli xalqların bir qisminin poeziya xəzinəsinə daxildir” (4, s. 123).

Türkdilli xalqlardan azərbacanlılarda-bayatı, qaqaqlarda-mani, öz-bəklərdə aşulə, kuşik, türklərdə xoyrat, ayaqlı mani, kəsik mani və s. adlar-la (7, s. 67)

tanınan “maniyə Anadolu və anadolu dışında mana, degişleme, meani, hoyrat, meni, fivek, karşiberi; Anadolu dışında beyati, mani, meni, mahni, mahna, horat, çing, çinile, çır, aşule, aytipa, kayın, öleng, törtsap, aytıspa, törtlük, martifal və b. gibi isimler verilmektedir” (2, s. 59).

Geniş tədqiq olunan bayatılar “könlüllərdən fişqiran içli duyğuları min bir sədaqətlə əks etdirən parlaq güzgü” (Əta Tərzibaşı), “Poetik kəşf” (E.Məmmədov) adlandırılmış, saysız-hesabsız fikirlər söylənmişdir. “Ma-raqlıdır ki, Əta Tərzibaşı altı, səkkiz, on və daha artıq misralı xoyratlardan da söz açır, onların Kərkük dolaylarında geniş yayıldığını qeyd edir” (7, s. 62).

Naxçıvanda belə coxmisralı bayatı nümunələri yayılıb:

Ağacda xəzəl ağlar,  
Dibində gözəl ağlar.  
Oğlu ölen analar  
Ağlıyar, başdan ağlar,  
Kiriməz, qaşdan ağlar,  
Durub o başdan ağlar.

I, II misralar həmqafiyə, III misra sərbəstdir; sanki bu sərbəstlik qafiyəni dəyişmək üçündür, IV, V, VI misralar öz aralarında qafiyə yara-dırlar.

Naxçıvanda yayılmış bayatılarda bədii təsvir və ifadə vasitələrinin örnek səviyyədə işlənmə mövqeyi heyranedicidir.

Naxçıvan düzən yerdi,  
Xanımlar gəzən yerdi.  
Əlini ver halallaşaq,  
Bura əlüzən yerdi  
Yeri-yeri dur, dağlar,  
Qayıt boynun bur, dağlar.  
Mən özüm ağlamazdım,  
Məni görçək yurd ağlar (1, s. 273- 274).

Naxçıvanın əlüzənnik eləməsi, aləmin gözələ göz dikməsi, dağların boyun burub, boynubükük dayanması, məni görçək yurdun ağlaması canlı, unudulmazdı-istiarə gün işığı kimi nə varsa, canlandırıb.

Paltarı buxça saxlar,  
Buxçavı taxça saxlar.  
Anam xəbərdar olsun,  
Yar məni yaxçı saxlar (yenə orada, s. 272).

“x”, “ç” samitlərinin təkrarı bədii ifadə vasitələrinin təkrarsız gücün-dən xəbər verir.

Ay batdı, qaş qaraldı,  
Didəmdə yaş qaraldı.

Dərdimi deyə-deyə

Dağ yandı, qaş qaraldı (yenə orada , s. 275).

Folklorda yaratdığı özünəməxsus incəlikləri baxımdan mübaliğənin yeni layları ilə rastlaşırıq.

Naxçıvan bölgəsində yayılmış bayatılarda evfemizm, asindeton, antiteza və b. poetik fiqurların sıx-sıx işlənməsi bu nümunələrdə bədii təsir gücünü xeyli artırır.

Qapımızda qələmə,  
Quzu təki mələmə  
Məni sənə verməzlər  
Özün həlak eləmə.  
Göydə buludam səni,  
Yuyam, qurudam səni,  
Öləm, gedəm məzara,  
Bəlkə unudam səni .  
Şaftaliyam, kalam mən,  
Dilim yoxdu, lalam mən.  
Qonşuda qız sevmişəm,  
Pulum yoxdu alam mən (yenə orada, s. 281, 292- 293).

Göründüyü kimi, metaforik cərgə çox zəngindir; az-az işlədilən asindetona (bağlayıcıların qəsdən ixtisarı) da folklor nümunələrinde tez-tez rast gəlirik.

“Təcnisin daha gözəl nümunələrini bayatılarda görmək olar. Aşıqlar təcnis yazmağı bayatılardan öyrənmişlər. Bayatılarda işlənən cinas qafiyələr şeirə xüsusi gözəllik, oynaqlıq və musiqi ahəngi vermişdir” (6, s. 27) deyən F.Qasızmadə haqlıdır.

Orası da maraqlıdır ki, Adana nümunələri əsasında bayatılar mövzuca belə təsnif edilmişdir:

1. Sevda manileri:
  - a) Mani atışmaları
  - b) Alkış (dua) manileri
  - c) Karşış (beddua)manileri
  - ç) Gelin-kaynana manileri
2. Niyyet-fal manileri
3. Evlenme törenleri adetleriyle ilgili maniler
4. Sünnet törenleri ile ilgili maniler
5. Ramazan-davulçu manileri
6. İş-imece manileri
7. Öğüt manileri
8. Pazarçı-esnaf manileri
9. Mektup manileri
10. Mesleklerle ilgili maniler

11. Mezar taşı manileri
12. Kabadayı manileri
13. Halk hikayeleri manileri
14. Ritüel kökenli törenlerle ilgili maniler (2, s. 69).

Azərbaycan bayatıları üzrə təsnifat bu cür geniş aparılmasa da, nümunələr onlardan daha ətraflı danışmağa imkan verir. O da maraqlıdır ki, Türkiyədə “ninni” kimi tanınan laylalar İraq-Türkmən folklorunda “layla” və ya “leyla” kimi, Quzey Azərbaycanda, Kərkük dolaylarında “Oxşama” adlanan nümunələr Türkiyədə “Sevmələr”, Cənubi Azərbaycanda “nazlamalar” adlanır.

Bütün bunlar türk xalqlarının bədii dühəsinin sərhədsizliyindən xəbər verirsə, yayılan nümunələr tarixi yaddaşın mənəvi yaddaşa çevrilmə prosesinin ayrı-ayrı mərhələlərini də əks etdirir.

Laylay, a bəyim, laylay.  
Gözəl, göyçəyim, laylay.  
Qürbət ölkə, yad eldə  
Arxam, köməyim laylay.

Azərbaycanda xalq mahniları da geniş tədqiq olunmuş (Ə.Mirəh-mədov, P.Əfəniyev, M.Cəfərli və b.), janrin təbiəti, poetik-üslubi xüsusiyyətləri barədə maraqlı fikirlər söylənilmişdir.

“Ay döñə, döñə-döñə” adlı yallıbaşı mahnısı ilə bağlı M. Cəfərli yazır: “Bu mahnı yallı mərasimlərində oxunur. Bildiyimiz kimi Naxçıvan folklor mühiti yallılarla ən zəngin regiondur. Yallıbaşı mahniları öz məzmunu ilə yallının poetik məna strukturuna bağlı olur. Həmin mahnının yallının strukturunda konkret yeri, ifa məqamı var. Həmin məqam ixtiyari deyildir: yallının poetik strukturunun konkret mərhələsini təşkil edir (3, s. 121). Son vaxtlar toplanmış mahnilardan birinə nəzər salaq:

Günün lap səhər çağında,  
Güllə yağış tək yağanda,  
Düşmənlə mən vuruşanda  
Ay anacan, yaralandım!  
Ay bacıcan, yaralandım!  
Dayanmışdıq yollar üstə.  
Qoşun gəldi dəstə-dəstə.  
Vuruşanda millət üstə,  
Ay anacan, yaralandım!  
Ay bacıcan, yaralandım!

1. Mahnı qəhrəmanlıq mövzusundadır;
2. “Millət üstündə vuruşda yaralanan” igidin dilindən söylənilir.

3. Mahnı həmin döyüş haqqında (güllə yağış tək yağır, qoşun dəstə-dəstə gəlir), döyüşün vaxtı barədə (günün lap səhər çağı) bitkin məlumat verir.
4. “Ay anacan, yaralandım, ay bacıcan, yaralandım” misraları nəqarat kimi səslənir.
5. “Vuruşanda millət üstə”-misrasından bilinir ki, döyüş milli düşmənləri mizlədir.
6. Qəhrəman yaralansa da, nikbindir; sanki ana-baciya müraciətlə deyilir ki, dua edin tez sağılım, düşmənlə döyüşə atılım yenidən.

Orasını da qeyd edək ki, Naxçıvan bölgəsindən topladığımız 20-yə qədər mahnının hər biri janın poetik-semantik xüsusiyyətlərini əks etdirmək baxımından çox əhəmiyyətlidir.

Etnokulturoloji sistemdə folklorun regional öyrənilməsi təkcə mik-rosistemin araşdırılması demək deyil, bu həm də türk xalqları folklorunda lirik növün hüdudsuz imkanlarından bəhs etməkdir.

“Azərbaycan folklorunun regional mühitlər kontekstində öyrənil-məsi birbaşa milli-mənəvi dəyərlərimizin bərpası deməkdir. Başqa sözlə, ümummilli mənəvi dəyərlərin öyrənilməmiş, milli dövriyyəyə buraxılmamış əhəmiyyətli layı milli folklorun məhz regional mühit kontekstində öyrə-nilməsi prosesində aşkarlanır bilir” (5, s. 32).

Əslində regionallıq folklor mühiti üçün əvəzsiz bir donordur; bu mühitin saflığı, təmizliyi, təkrarsızlığı məhəlli xüsusiyyətlərlə çox bağlıdır.,

Tut ağacı tut verər,  
Altı qıraq ot verər,  
Oğlan yekə, qız xırda,  
Öpəndə ləzzət verər

Adanadan toplanmış nümunədə isə deyilir:  
Karadutum dut verir,  
Yarpağını kit verir.  
Ergen oğlan, böyük kız,  
Sarıldıkca tat verir (2, s. 85).

İnformasiya yükü baxımından bu bayatılar variant təsiri bağışlayır, feillərdə zaman fərqi, cümlələrdə söz fərqi mahiyyəti bir o qədər dəyişmir.

Əshabü-kəhf ocaq-ocaq,  
Orda şamlar yanacaq.  
Qəm yemə dəli köylüm,  
Dediymiz olacaq

Adana manisində isə deyilir:  
Mantuvar ocak-ocak,  
Orak getirin biçek.

Ben yarıımı biririm,  
Orta boylu, mor çiçek (7, s. 80).

Variantdır mı? Bu xüsusiyyət də özünü göstərir, regionallıq da. Əsha-bü-Kəhf müqəddəs ziyarətgahdır, orda şam yandırılır. Bizdə müqəddəs yerlərə “ocaq” da deyilir.

Qondaram dik dabandi,  
Yerə vurma amandı.  
Sevəsən, getməyəsən,  
Görəsən nə yamandı.

Bu, Naxçıvan ərazisindən toplanmış ikinci bayatıdır ki, orda “qondara” sözü işlənib. “Qondara” qadınların geydiyi dikdaban ayaqqası-biya deyilir.

İraqda qondaraçı peşə ilə bağlı addır. “Qondaraçı-geyilmiş ayaq-qabiləri təmir edən, yamaqcı” (2, s. 408). Çox da geniş yayılmayan bu ifadə Naxçıvan bölgəsində və İraqda azca fərqli şəkildə işlədir.

Naxçıvan folklor mühitində lirik növün ayrı-ayrı janrlarında bölgənin əhval-ruhiyyəsini canında, qanında yaşıdan özəlliklərə six-six təsadüf edirik. Bu nümunələr regional düşüm tərzinin möhsulu kimi xüsusi maraq doğur.

## ƏDƏBİYYAT

1. Azərbaycan Folklor Antologiyası (Naxçıvan folkloru), I c., Bakı: Sabah, 1994, 381 s.
2. Artun E. Adana halk kültürü. Adana, 2006, 732 s.
3. Cəfərli M. Folklor və etnik – milli şürə. Bakı: Elm, 2006, 125 s.
4. Əylisli Ə. Ədəbiyyat yanğısı. Bakı: Yaziçi, 1989, 232 s.
5. İsmayılov H. Azərbaycan folklorunun regional xüsusiyyətləri. Bakı: Səda, 2006, 336 s.
6. Qasimzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Maarif, 1966, 488 s.
7. Paşayev Q. İraq-Türkmən folkloru. Bakı: Yaziçi, 1999, 467 s.

Rafiq Babayev

A WORD SENSE IN LYRICAL TEXTS  
(ON THE MATERIALS OF NAKHCHIVAN)

The article deals with the regional features of the Azerbaijani folklore. The specific features appearing in lyrical texts are compared with the examples of other turkish peoples.

The examples prove once more that Nakhchivan is an ancient turkish land.

**Рафик Бабаев**

### **МЕСТО СЛОВА В ЛИРИЧЕСКИХ ТЕКСТАХ (НА ОСНОВЕ НАХЧЫВАНСКИХ МАТЕРИАЛОВ)**

В статье коснулись проблем развитии поэтики и лирики в народном творчестве. Здесь анализированы поэтические направления, региональные характеры и другие задачи таких лирических текстов, как песни и баяты в устной, народной литературе. Местные лирические тексты в статье сопоставлены текстами других тюркских народов.

В результате выявлено что, все лирические тексты Нахчыванской Автономной Республики тесно связаны текстом общетюркских народов, созданы на основе мифологии, и самопознании Азербайджанского народа. Автор статьи всесторонне анализировал место слова в фольклоре местными поэтическими примерами.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

**NAZİRƏ ƏSGƏROVA**  
AMEA Naxçıvan Bölmesi

### **LƏTİFƏLƏRİN REGIONAL XÜSUSİYYƏTLƏRİ**

Azərbaycan folklorunda lətifə janrı qədim tarixə malikdir. Lətifələ-rin folklorda özünəməxsus yeri və mövqeyi vardır. Xalqı lətifələrə daha six tellərlə bağlayan cəhətlərdən biri lətifələrdə humor hissidir. Məlumdur ki, lətifələrə üz

tutulması özünün ağılı-qaralı, sevincli-kədərli günlərini yaşayan insanların dərd və kədərlərinin, ağrı və acılarının yüngülləşdirilməsi demək-dir. Ona görə də Azərbaycan folklor materialları içərisində lətifələr əvəzsiz xalq yaradıcılığı nümunələridir.

Bildiyimiz kimi Azərbaycan xalq lətifələri daha çox Molla Nəsrəd-dinin, müəyyən dərəcədə isə Bəhlul Danəndənin adları ilə bağlıdır. Bunlar-dan başqa adsız, yəni qəhrəmanı tanınmayan lətifələr var. Bu sıraya daxil olan lətifələr çoxdur. Belə lətifələr bəzən «günlük lətifələr» də adlanır. Çünkü belə lətifələr xalq həyatı, ictimai-siyasi proseslər, münasibətlər çevrəsində yaranır, yaşayır və zaman-zaman ümumiləşir. Bu lətifələrdən başqa Azərbaycanda müəyyən bir yer, bölgə ilə bağlı məhəlli lətifələr də vardır. Məsələn, Ayrım lətifələri, Şəki lətifələri bu qəbildəndir. Bu lətifələrin bəziləri müəyyən bir şəxsin adı ilə bağlıdır. Ayrım lətifələri daha çox Tağı adlı şəxsin, Naxçıvan regionu Əlincəçay ərazisində Qəssabogluunun, Naxçı-vanda Mirabdulla ağanın adları ilə bağlı olmuşdur. Azərbaycanın müxtəlif regionlarında – Şəki, Gəncə, Naxçıvan, Salyan və digər yerlərdə söylənən bəzi məhəlli lətifələr yerli şəxslərin adlarına istinadən söylənilir. Bəzən də müəllifi məlum olmayan, kiminsə başına gələn əhvalat kimi qəbul olunur. Belə lətifələr yaranma zamanına görə nisbətən son dövrlərin məhsuludur. Şəxsiyyəti, yəni müəllifi məlum olan məhəlli lətifələrə görə Salyanda Mirzə Bağır, Gəncədə Baməzə Musa, Naxçıvanda Molla Tanrıverdi oğlu kimi tanınmışdır (2, s. 95).

Qeyd olunduğu kimi Naxçıvan ərazisinin ayrı-ayrı regionlarında, kəndlərdə lətifə qəhrəmanlarına rast gəlirik. Başqa janrlara nisbətən lətifə-nin yaranmasında məhdudiyyət demək olar ki, yoxdur. Hər bir dövrün xarakterindən asılı olaraq geniş xalq kütləsi tərəfindən maraqlı lətifə nümu-nələri meydana gəlir.

Naxçıvan regionunun lətifələri içərisində şah Abbasla bağlı lətifə nümunələrinə rast gəlmək olar. Yeri gəlmışkən qeyd edək ki, Şah Abbasın hökmranlıq etdiyi illərdə öz sələflərindən fərqli olaraq, xalqla daha sıx temasda olması folkarda geniş əks olunub. O, tez-tez xalqın içərisinə çıxır. Onların gün-güzərəni ilə tanış olar. Ölkədə baş verən hadisələrdən xəbər tuturdu. Şah Abbasın bu gəzintiləri də öz növbəsində xalq arasında müxtəlif folklor nümunələrinin yaranmasına imkan verirdi. Bu dövrdə yaranan bir çox nağılların, lətifələrin baş qəhrəmanı da Şah Abbas özü olurdu. Həmin lətifəni nəzərdən keçirək.

«Birinə 100 təmən, birinə 100 çubuq» adlı lətifənin süjetindən mə-lum olur ki, Şah Abbas Vəzir Allahverdi xanla yolda ulağa minmiş kasib bir uşağa rast gəlir. Uşaq xoş sözlərlə ulağı oxşayır. Şah Abbas bunun səbə-bini soruşduqda uşaq dilini yaxşı danışmağa alışdırmaq istədiyini söyləyir. Cavab şahın xoşuna gəlir, çıxarıb uşağa 100 təmən pul verir. Bunu kənar-dan müşahidə edən bir qoca da şahdan 100 təmən almaq üçün uşağın hərəkətini təkrar edir. Şah Abbas qocanın ağılsızlığına

gülür, sonra ona 100 çubuq vurdurur. Deyir ki, uşaqlığında öyrənməyib, indi öyrənsə, gorunda çalacaq (1, s. 249).

Göründüyü kimi, bu lətifədə bir-birinə zidd olan iki surət nümayiş etdirilir. Bunlardan biri hadisələrə ayıq münasibət bəsləyən, məsələləri saf-çürük etməyə qabil olan, digəri isə hadisələrin məzmunundan dəqiqliq nəticə çıxarmağı bacarmayan surətdir.

Lətifədə Şah Abbasa münasibət müsbətdir. O, ağıllı, kamallı, yoxsul uşağına xeyirxahlıq göstərir, ağilsız qocanı tənbəh edib cəzalandırır.

Naxçıvan regionunun lətifələri içərisində Mirabdulla ağanın adı ilə bağlı lətifələr də vardır. Mirabdulla ağa haqsızlığa və ədalətsizliyə qarşı mübarizə aparır. Mirabdulla ağa qazı, molla, digər təbəqələrin nümayən-dələri ilə qarşılışır. O, xalqın yaşayışına, gün-güzəranına, inkişafına mane olan qüvvələrə qarşıdır. Həmin qüvvələri Mirabdulla ağanın lətifələrinin tənqid tipləri də adlandırmış olar.

«Kim çox yeyir» məhəlli lətifəsində Mirabdulla ağadan soruşurlar ki, molla çox yeyir, ya seyid». Cavab verir ki, «bir molla yeddi camışcan, bir seyid yeddi mollacan yeyir» (1, s. 254).

«Hamama apar» lətifəsində isə uşağı gecə-gündüz ağılayıb yatmayan bir qadın bunun əlacını Mirabdulla ağadan soruşduqda cavab verir ki, hamama apar».

Birinci lətifəyə görə bir molla nə qədər tamahkardırsa, bir seyidin tamahi da ondan yeddi dəfə çöxdür. İkinci lətifədə isə qadının sadə-lövhüyü lağa qoyulur. Daha doğrusu, birinci lətifədə gülüş, tənqid hədəfi dindarlar, ikincidə sadəlövh qadın və avara, tənbəl adamlarıdır.

Naxçıvan regionunun lətifələri içərisində yaziçi Mirzə Cəlillə, eləcə də Hüseyn Cavidlə bağlı lətifələrə rast gəlirik. Yeri gəlmışkən qeyd edək ki, folklor söyləyiciləri arasında M.Cəlili Molla Nəsrəddinlə cyniləşdirmək istəyənlərə də təsadüf olunur. Bu hər şeydən once böyük demokrat yaziçi C.Məmmədquluzadənin vaxtilə məşhur «Molla Nəsrəddin» satirik jurnalını çap etdirməsi və Molla Nəsrəddin təxəllüsünü işlətməsilə bağlıdır.

«Faytonçunun yanında özüm oturram», «Çətinini qocalana qədər-dir», «Gec yazmisan», «Beş qiyməti sənə tanrı verib» və s. kimi nümunələr bu qəbilədəndir. Bu nümunələrdə də xalqdan gələn humor, mənalı gülüş, hazircavablıq özünü göstərir.

«Gec yazmisan» lətifəsində özünü istedad sahibi hesab edən bir şair yazdığı poemani M.Cəlilə oxuduqda Cəlil soruşur;

- Poemanı neçə vaxta yazmisan?
- Üç günə!

Cəlil başını silkələyib deyir:

- Gec yazmisan. Üç günə yeddi belə poema yazmaq olar (1, s. 270).

Yaxud «Beş qiyməti sənə tanrı verib» lətifəsində gözəl qadını, qızı məlek sayan H.Cavidin imtahanda suallara cavab verə bilməyən qızın «Müəllim mənə iki

qiymət verməyəsiniz» ifadəsinə «yavrum, tanrı özü sənə beş qiymət verib» ifadələrlə cavab verir.

Birinci lətifədə istedadsız şair M.Cəlil tərəfindən incə humorla, məzəmmətlə tənqid olunur. İkinci lətifədə qadın gözəlliyinə ilahi nemət kimi baxan H.Cavid müəyyən mənada xəyalı düşüncələri ifadə olunur.

Lətifələrin regional xüsusiyyətlərinə diqqət yetirdikdə daha çox üç əlamət – incə humor, hikmətli söz və ironiya özünü göstərir. Eyni zamanda lətifələr bir-birinə yaxın olan məzəli əhvalatları, qəribə hadisələri, bəzəmə, gülməcə, məzhəkə, lağə qoyma və digər anlayışları əhatə etmişdir. Əxlaqi ideya, nəzəri-psixoloji hal, az sözlə hərəkət və hadisələrin tamamlanması lətifələr üçün səciyyəvidir. Onların strukturu da tezis, antitezis, nəticə və sübutdan ibarət qurulur.

Naxçıvan regionunda məhəlli gülməli söhbətləri ilə tanınanlardan biri də Abbasqulu kişidir. Onunla bağlı bir neçə lətifəni nəzərdən keçirək.

«Dağ gəlir» lətifəsində Abbasqulu kişi fərasətsiz, kasib bir oğlanı varlı, tayfası güclü bir ailədən evləndiyi üçün məzəmmət etdiqdə oğlan deyir ki, «dalımı dağa söykəmişəm». Oğlan arvadını döydükdə arvadın qardaşları oğlanın üstünə hücum çəkir. Bunu görən Abbasqulu kişi oğlanı xəbərdar edir ki, «bala, qaç dağ gəlir» (1, s. 258).

Yaxud «Bir də qayıtmadı» lətifəsində aldığı geri qaytarmayan bir qonşu Abbasqulu kişidən mişar almağa gəlir. Mişarı gətirib o üz, bu üzündən öpüb verdikdə qonşunun təccübləndiyini görən Abbasqulu kişi deyir:

- Qonşu ayrılıqda, deyirəm getdi, bəlkə qayıtmadı.

Həyatdakı yaramaz, gülünc hadisələri yeniliklə köhnəliyin arasın-dakı mübarizəni əks etdirən lətifələr də məhəlli xüsusiyyətləri saxlayır. Aldığını qaytarmayan qonşu haqqındaki bu lətifənin ideyası Molla Nəsrəd-dindən pul alıb qaytarmayan qohumu ilə bağlı lətifəyə daha çox bənzərdir.

Nəzərdən keçirdiyimiz məhəlli lətifələrin sonu çox ibrətamız olur. Elə bir lətifə olmaz ki, orada müəyyən bir əxlaqi, əqli ictimai nəticə verilməmiş olsun. Çox zaman fikir bircə cümlə ilə ifadə olunur. Beləliklə, lətifə «şifahi xalq ədəbiyyatının müxtəlif növlərinin münasib formalarını özündə birləşdirən və əks etdirən mürəkkəb bir tərkibə malik olur. Başqa sözlə, lətifənin sonluğu aforizm kimi yekunlaşır, yəni atalar sözü və ya zərbi məsələ çevrilir.

Mərhum folklorşunas İdris İbrahimov bu prosesi, yəni bir sıra atalar sözləri və zərbi-məsələlərin yaranmasında lətifələrin və əksinə lətifələrin əmələ gəlməsində atalar sözü və zərb məsələlərin rolu məsələsini belə aydınlaşdırılmışdır: «Bu janr (atalar sözləri və məsələlər) lətifələrdən, xüsusilə Molla Nəsrəddin adı ilə bağlı olan lətifələrdən də çox istifadə etmişdir. Lətifələrin fəal sürətdə atalar sözləri sırasına keçməsinin başlıca səbəbi onların dərin tənqididir, təlimi məzmunlarından başqa, bir də həcməcə çox yığcam olması ilə bağlıdır (3, s. 141).

Beləliklə, lətifələr tarix boyu, həm tənqid obyektinin özü üçün, həm də bütövlükdə cəmiyyət üçün faydalı olmuşdur. Lətifələr insanı pislikləri törədən səbəblərdən uzaq olmağa sövq edir və bunun müqabilində yaxşı-liqlara yaxınlaşmağın və onları özündə əks etdirməyin yollarını göstərir. O, nədən, kimdən uzaq olmayı, nədən, kimdən ibrət götürməyi öyrədir. Bəzən insan öz nöqsanlarını görə bilmir. Bu zaman lətifələr köməyə gəlir, tənqidini gülüş üsulu ilə bu nöqsanlarını açıb göstərir.

Ümumiyyətlə, Naxçıvan region lətifələrinin əsas xüsusiyyətlərindən biri satira, gülüşdən ibarətdir. «Satiranın mühüm bir xüsusiyyəti də məkan və zamana bağlıdır. Xalq satirası meydana çıxdığı dövrə, məkana zamanın, yerin şəraitinə, başqa sənət növlərinin hamisindən daha çox bağlı olur (4, s. 148). Yəni bu lətifələr müəyyən bir məkanda, müəyyən bir zamanda yaranmış regional nümunələrdir. Lətifə cəmiyyətdə baş vermiş gündəlik hadisə-lərin içərisindən doğur, bu hadisələri əks etdirir və təkmilləşir. Bir qism xalq satirasında zaman və məkanın vəhdəti pozulduğu uydurma hadisələrə bağlı olan lətifələrə rast gəlmək olar. Lakin bununla belə onlarda da məkan və zamanın müəyyən vəhdətini görmək olar.

Lətifələrin regional xüsusiyyətlərini öyrənərkən onun dilini nəzərə almaq lazımdır. Lətifələrin dili ümumxalq dilidir. Şifahi ədəbiyyatımızın digər növləri kimi onun əsasını canlı xalq dili təşkil edir. Onlarda uzun-çuluq, sözçülük, artıq ifadə və kəlmə yoxdur. Bədiilik, canlılıq, reallıq, səlislik, yiğcamlıq, aydınlıq lətifə dilinin əsas xüsusiyyətlərindəndir. Demək olar ki, xalq dilinin bütün incəlikləri lətifələrdə özünə yer tapmışdır.

Beləliklə Naxçıvan regionunda tarixən gülməli, rişxəndli söhbətlər çox olmuş, bunların əsasında bəzi lətifələr yaranmışdır. Bu lətifələrin çoxu regionla bağlı müəyyən şəxslərin adı ilə söylənən nümunələrdir. Onu da qeyd edək ki, lətifələrin poetik gücü, bədii imkanları, təkcə onun dilinin və süjetinin bitkinliyi ilə ölçülüür. Lətifələr incə humor, hikmətli fikir, məntiqli nəticə və tənqidlə nəticələnir.

## ƏDƏBİYYAT

1. Azərbaycan folkloru anotologiyası, Naxçıvan folkloru. Bakı: Sabah, 1994, 375 s.
2. Fərzəliyev T. Azərbaycan xalq lətifələri. Bakı: Elm, 1977, 120 s.
3. İbrahimov İ. Atalar sözü və məsəllər // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Bakı: Elm, 1961, s. 141-150.
4. Nəsin Əziz. Nəsrəddin Hoca haqqında tədqiqat // Azərbaycan, 1966, № 12, s. 145-154.

**Nazira Asgarova**

## **THE REGIONAL PECULARITIES OF ANECDOTES**

The Regional peculiarities of the genre of anecdotes and the ways of their creation were shown in this article with structural examples. It is welded to the regional customs to express moral ideas, psychological cases and strange events in an ironical way. The territorial peculiarities of anecdotes are shown by the names of their heroes. So, anecdotes result with gentle humour, wise ideas, logical reasons and criticism.

**Назира Аскерова**

## **РЕГИОНАЛЬНОЕ ОСОБЕННОСТИ АНЕКДОТОВ**

В статье на основе фактических фольклорных образцов были показаны пути формирования и региональные особенности анекдотов. Особенности Нахчыванских анекдотов отличаются тем, что их содержания отражают идеи народа и о его нравственности и социальное положение человека. Эти идеи выданы нравственными сказаниями, удивительными отражениями и т.д. Некоторые особенности анекдотов выявлены образами героев анекдотов. Таким образом, путем юмора и мудрыми словами анекдоты бичевали общественные недостатки.

AZƏRBAYCAN MİLLİ EMLİƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

**FƏXRƏDDİN EYLAZOV**  
AMEA Naxçıvan Bölmesi

**МƏHƏMMƏD HƏSƏN ORDUBADI VƏ ONUN BİR  
ƏLYAZMASI HAQQINDA**

Xalqımız dünya mədəniyyəti xəzinəsinə çox incilər bəxş etmişdir. Bu da özündə çox qiymətli faktlar gəzdirən əlyazmalarımızın toplanması və tədqiq edilməsi zərurətini ortaya qoyur. Belə ki, xalq zəkasının ən qiymətli töhfəsi olan dastanlarımız, şairlərimizin bədii-ırsi, alimlərimizin elmi əsərləri məhz əlyazma kitabələrinin səhifələrində əsrlərin dərinliyindən keçə-rək dövrümüzədək gəlib çatmışdır. Ulu babalarımızın şərəfli keçmiş haq-qında qiymətli məlumatlar verən bu əlyazmalar həm orta əsr Azərbaycan, həm də Yaxın və Orta Şərqi tarixi, ədəbiyyatı və incəsənətinin öyrənilməsi baxımından zəngin bir mənbədir.

Bu baxımdan AMEA Naxçıvan Böləməsi Əlyazmalar Fondu ümum-milli sərvətimiz olan əlyazmalarımızın toplanması, onları xalqımıza və gələ-cək nəsillərə çatdırılması üçün köklü bir mərkəzə çevrilməkdədir.

Fond fəaliyyətə başladığı gündən öz işini günün tələbləri səviyyəsin-də qurmuş, milli sərvətimiz olan əlyazmalarımızın toplanması və tədqiqi üçün bir sıra səmərəli işlər görmüşdür. AMEA Naxçıvan Böləməsinin Əlyazmalar Fondunda saxlanılan əlyazmaları araşdırarkən hörmətli akademiki-miz İsmayıllı Hacıyev tərəfindən Fonda təqdim edilmiş əlyazmalar arasında elmi əhəmiyyətli bir əlyazma diqqətimizi daha çox cəlb etdi.

Araşdırımlardan bu nəticəyə gəlmək mümkündür ki, əsər 1281 hicri – qəməri (1860) tarixində yazılmışdır. Əsərin müəllifi Məhəmməd Həsən Ordubadinin Naxçıvanın dilbər guşələrindən biri olan Ordubad şəhərində olduğu aşkarlanmışdır. Əsərin sonunda göstərilən tarixə əsasən Məhəmməd Həsən Ordubadinin XIX əsrin birinci yarısında, təqribən 1810-1860-ci illərdə yaşadığı və fəaliyyət göstərdiyini təxmin etmək olar. O, bir alim və maarifpərvər ziyanlı kimi öz dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuşdur. M.H.Ordubadi şərqi dillərini öyrənmiş və bir sıra nəzər sahibləri ilə fikir mübadiləsi etmişdir. Müəllifin əlimizdə olan ərəb dilində 73 səhifədən ibarət bir əsəri əlyazma şəklində əlimizə gəlib çatmışdır. Əsərin həm əvvəlindən, həm də sonundan bir hissəsinin düşməsi səbəbindən onun adını müəyyən etmək mümkün olmamışdır. Eləcə də, bu səbəbdən əsər bütöv deyil. Bununla belə, müəllifin astrologiyadan (göy və səma cisimlə-rindən) bəhs edən bu əsəri istər öz dövrü üçün, istərsə də, özündən sonrakı dövrlər və bu gün üçün əhəmiyyətli xarakter kəsb etməkdədir. Əsərin müqəddiməsindəki açıqlamadan məlum olur ki, həmin dövrdə Ordubad şəhərində Əl-Həqiqət adlı məşhur elm mərkəzi olmuşdur. Bu elmi mərkəz bir neçə istiqamətdə elmi tədqiqatlarla yanaşı, həm də bu tədqiqatın nəticələrinin təlim və tədrisini həyata keçirmişdir. Məhəmməd Həsən Ordubadi bu mərkəzin ən görkəmli aparıcı simalarından biri kimi fəaliyyət göstərmişdir. Tərtib olunmuş bu əsər isə həmin elm mərkəzində, təlim və tədris vasitəsi kimi nəzədə tutulmuşdur. Əsər mövzu baxımından dəqiq və hümanitar elmləri əhatə edərək Astronomiya, Həndəsi fiqurların fəza nəzəriyyəsi, Riyaziyyat və Coğrafisiyanın müxtəlif sahələrinə aididir. Müəllif müqəddimədə özündən əvvəl

yaşadığı və öz müasiri olan bir neçə alimin adını çəkmiş, Ömrə Xəyyam, Sufi Əbdurrəhman, Bəhmənyar, Əbu Əli Sina, Ptolomey və onların nəzəriyyələrinin qarşılıqlı təhlilindən bəhs etmiş, həmçinin, özünün bu nəzəriyyələrə münasibətini bildirməklə obyektiv nəti-cə çıxarmağa çalışmışdır.

Əsər iki əsas bölmədən ibarətdir. Hər bir bölmənin müqəddiməsində məqalənin nədən bəhs etdiyi və neçə fəsildən ibarət olduğu açıqlanmışdır. Həmin məqalələrin müqəddiməsinin qısa məzmunu aşağıdakı kimidir.

Birinci məqalə – kainatın quruluşu, göy cisimlərinin daxili və müstəvi hərəkətləri, ulduzlar barəsində bilgi, ulduzların hərəkət dairələri və bu hərəkətlərin mərhələləri haqqındadır. Bu məqalə beş fəsildən ibarətdir:

I fəsil: kainatın göy cisimləri və onların sayı, onlara aid olan ulduz-lar, ulduzların hərəkət hüdudları, rəsədxana tədqiqatları, Ptolomey cədvə-lində təqribi və görünən 1520 ulduzun 300-nün Ptolomey tərəfindən kəşfi və adlandırılması, Əbdurrəhman Sufinin Ptolomey cədvəlini qəbul etməsi, 1250 ulduzun təhqiqat nəticələri barədədir.

II fəsil: göy cisimlərinin hərəkət qanunları, ulduz bürcləri, göy ci-simlərinin hərəkət istiqaməti və sürətləri haqqındadır.

III fəsil: göy cisimlərinin fəzada hərəkət trayektoriyası, bu trayekto-riyalar haqqında fərziyyələr və hərəkət trayektoriyasındaki bəzi nöqtələrdə yubanmalar və onun səbəbləri, bir nöqtə ilə digəri arasındaki əlaqələrin xarakteri barəsindədir.

IV fəsil: hərəkət dairəsinin qövs bucağı və dairə sektorunun hesablanması, mərkəzləşmə qanununu ehtiva edir.

V fəsil: yeddi ulduz və onların peyklərinin hərəkəti, ulduzların qarşılıqlı münasibətləri, onların hərəkət istiqaməti, Günəş sistemindəki qarşılıqlı əlaqələri, Günəş sisteminin daxili hərəkətləri, Günəş və Ay tutulması, Aymın səhifələri, onun birinci işıqlanma dərəcəsi ilə ikinci işıqlanma dərəcəsi arasında müqayisəli təhlil, planetlərin fırlanma mərkəzinin təyin olunması və onların arasındaki əlaqənin elmi sübutuna aiddir.

İkinci məqalə: yer kürəsi və ona aid olan tədqiqatlar, Yer kürəsinin ölçüləri, yeddi iqlim və onun xassələri, hüdudları, başlanğıc və son nöqtələrindən bəhs edir. Bu məqalə üç fəsildən ibarətdir:

I fəsil: yer kürəsinin ölçülərinin, iqlim qurşaqlarının təyin olunması və onların başlanğıc, orta və son sərhədlərinin müəyyən olunması.

II fəsil: ekvator xəttinin uzunluğu, xüsusiyyəti, başlanğıc və son nöqtəsi, birinci yarımkürə ilə ikinci yarımkürə arasındaki oxşarlıq və fərqli cəhətlər, gecə-gündüz dəyişkənliliyi.

III fəsil: müstərək olmayan əmrlərin tədqiqi, Günəşin batma və çıxma bucağı, kölgənin əmələ gəlməsi, günorta vaxtının təyin olunması, gecə və gündüzün

başlama saatinin dəqiqləşdirilməsi, şübh zamanı və Günəş şəfəqinin görünmə saatlarının təyin olunması haqqında bilgilər.

Əsərin giriş hissəsində açıqlanan başlıqlardan məlum olur ki, əsər is-tər o dövr üçün, istərsə də, bu gün üçün bir sıra aktual mövzulardan bəhs etmişdir. Əsərin geniş tədqiqi doğma Naxçıvanımızın elm beşiyi olduğunu bir daha təsdiqləməklə bir çox elmi faktların aşkarlanmasına imkan verə-cəkdir.

## ƏDƏBİYYAT

1. Ordubadi M.H. Astronomiya. AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondu, 1860, 73 s.

**Faxraddin Eylazov**

### **МАХАММЕД ГАСАН ОРДУБАДИ И ОБ ХИС МАНУСКРИПТ**

Our manuscripts have important role in propagate and popularization of the Nakhchivan Autonomy Republic history and culture in whole. From this viewpoint it is likely that mobile research this manuscript of M.H.Ordubadi, which keeps in the Manuscripts Foundation of Nakhchivan Branch of Azerbaijan National Sciences Academy will give to science new results.

**Фахраддин Эйлазов**

### **МУХАММЕД ГАСАН ОРДУБАДИ И ОБ ОДНОЙ ЕГО РУКОПИСИ**

Наши рукописи имеют важную роль в деле пропаганды и распознания истории и культуры Нахичеванской АР в мировом масштабе. С этой точки зрения, верится, что всестороннее изучение этой рукописи М.Г.Ордубади, находящаяся в Фонде Рукописей Нахичеванского Отделения НАН Азербайджана, даст науке новые результаты и успехи.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏVƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**ŞƏMSİ PƏNAHOĞLU**  
AMEA Naxçıvan Bölməsi

## MİRZƏ MÜSLÜM QÜDSİNİN “İRƏVANIN VƏSFİ” MƏSNƏVİSİ HAQQINDA

Mirzə Müslüm Qüdsi obyektiv və subyektiv səbəblər üzündən Vətə-nində nəinki lazıminca öyrənilməmiş, hətta Şimali Azərbaycanda ədəbiyyat tarixinə belə düşməmiş, Cənubi Azərbaycanda isə, divanının bir əlyazma nüsxəsi məlum və mövcud olsa da, tədqiq edilməmiş çox səmballı Azər-baycan şairlərindən biridir. O, zamanının tanınmış şəxsiyyətlərindən olmuş Hacı Mirzə Ağası İrəvaninin atasıdır. Qüdsi 1760-ci ildə (?) Azərbaycanın ən qədim şəhərlərindən biri İrəvanda doğulmuşdur.

Molokunovun “Səfərnamə”sindən məlum olur ki, Hacı Mirzə Ağası İrəvani, Mirzə Səlim Qüdsi İrəvaninin oğludur. Göründüyü kimi, Mirzə Müslüm Qüdsinin adı bəzi mənbələrdə Səlim kimi getmişdir. Yəqin ki, bu hər iki sözün çox yaxın sinonim olması və xüsusən, Ərəb qrafikası ilə yazılışlarının, demək olar ki, eyniliyindən qaynaqlanmışdır. Çünkü Fars dilində Moslem kimi ifadə edilən Müslüm sözündəki m samitinin aydın yazılmaması o sözün Səlim kimi oxunmasına səbəb olur.

Bir neçə kəlmə Hacı Mirzə Ağası İrəvani haqqında: Faiq Vəli oğlunun İran İslam Respublikasının təkcə Qum şəhəri kitabxanalarındaki ənqədəm kitablardan topladığı materiallar əsasında qələmə aldığı “Azərbay-canın görkəmli İslam alimləri” (2, s. 42) əsərində haqqında bəhs edilən 123 alimdən biri də məhz Hacı Mirzə Ağası İrəvanidir. Bu böyük şəxsiyyət İrəvanda anadan olub, ilk təhsilini də burada aldıqdan sonra Nəcəfi Əşrəf köçüb, orada Molla Əbdülsəməd Həmədanidən dərs alıb. 1800-cü ildə İrəvana qayıdır dini təbliğat və tədris işləri ilə məşğul olubdur. Sonra Təbrizə köçüb, Təbrizdə az zaman içorisində öz yüksək əxlaqı və elmi ilə məşhurlaşaraq Mollabaşı ləqəbinə layiq görülüb. Məhəmməd Mirzənin şahlığı dövründə 14 il yüksək dövlət qulluğunda – dini və dövlət işlərində çalışıb; şahın məsləhətçisi və dəftərxana rəisi olub. Elmə, sənətə və irfana qayğısı ilə seçilib: Şeyx Mahmud Şəbüstərinin Şəbüstər şəhərində Gülsən baxçasındaki məzarını təmir etdirib, üzərini mərmər daşlarla götürtdür-müşdür. Ömrünün sonlarına yaxın yenidən Nəcəfə köçüb və 1850-ci ildə Kərbəlada vəfat edib. Ruhu şad olsun.

Hələlik Mirzə Müslüm Qüdsinin bir “Divan”ı haqqında əlimizdə məlumat var. Bu divanın mükəmməlliyi belə bir fikir yürütməyə əsas verir ki, şairin hələlik elm aləminə məlum olmayan digər dəyərli əsərləri də mövcud olmuşdur.

Əziz Dövlətabadının Fars dilində yazılmış “Qafqazda Fars dilli şair-lər” (1, s. 273) əsərində Mirzə Müslüm Qüdsinin “Divan”ının bir nüsxəsinin Təbriz şəhərində Hacı Məhəmməd Naxçıvani kitabxanasında 2814 sayılı şifrə ilə qorunduğu göstərilir. Bu nüsxə 23x16 ölçülü olub, 150 səhifədən ibarətdir. Hər səhifədə 18 beyt

mövcuddur. Bu divan Minacatdan (yaradıcı, yaradılmış və ilahi ehkamlar haqqında qəsidələr), Nətdən (Peyğəmbər (s)-in vəsfı), fəxriyyələrdən (şairin özü və şəxsiyyəti haqqında birbaşa və ya dolayısı ilə məlumat verən şeirlər), qəsidələrdən (zamanının hakim və vəzirlərinin tərifindən), mərsiyyələrdən (müqəddəslərin və böyükələrin faciələrindən və vəfatından), tarixi və təbii hadisələrin mahiyyətindən bəhs edən digər şeirlər, eləcə də, Farsca, Türkçə və Ərəbcə məsnəvi və qəzəl-lərdən ibarətdir. Bəzi şeirlərin əvvəlində edilmiş “Min kəlami muharrərətu Qudsi” (Qüdsinin şeirlərindən) qeydindən məlum olur ki, bu əsər müəllisin nəstəliq xətti ilə özü tərəfindən yazılmış nüsxədir.

“Divan” aşağıdakı fəlsəfi beytlə başlayır:

Be ezze an ke kəsan ra be fəğr şahi dad,  
Ke nəğse feyz bovəd əz əsosure estedad.  
(Kiminə yoxsulluqda şahlıq bağışlandı,  
Mahiyyətə varmadan kim tam feyzləndi).

İlk beytin birinci misrasından bir çox mənalar əxs etmək olar. Onlardan mühümü budur ki, bu misranın müəllifi çox mömün bir şəxsdir və hər şeyin məhz İlahidən olduğuna, onun istəyi üzərinə meydana gəldiyinə inanır və hətta yoxsulluğun (ilk görünüşdə xoş olmayan bir durum) Onun tərəfindən bağışlandığı inancını daşıyır. İkinci məna insan-hıqla-kamil insan anlayışı ilə bağlıdır. Və zənnimizcə “yoxsulluq padşahı” ifadəsi sözgəlişi işlənməmiş, bəlkə, “insanın daxili aləmi, inancı, dünya-görüşü, qənaət sahibi olmaqla hər cür sixıntılda şükran sahibi olmasına davam etməsi kimi cəhətlərlə yoxsul və ya varlı olmanın önəmli olmadığı, əksinə mənəvi ucalıqla, Tanrıya tapınmaqla, insani dəyərləri uca tutmaqla da yoxsulkən padşah olmaq olar, yəni insan ruhi və mənəvi tarazlığını qoruyub saxlayar” kimi dopdolu bir məna yükü ifadə edilmişdir.

Beytin ikinci misrası əslində birinci misradakı ideyanın – fikrin bir az daha açılmasına xidmət edir: həyatı tam dərk etmədən ondan mükəmməl zövq almaq olmaz, yəni insan həyatının mənası onun səadətindən, xoş-bəxtliyindən asılıdırsa, bu xoşbəxtlik məhz dünyani sağlam bir şəkildə olduğu kimi dərk etməyə bağlıdır.

Mirzə Müslüm Qüdsinin Ərəb, Fars və Türk dillərdə yazdığı mü-kəmməl forma və ağır məna yükünə malik olan mənzum əsərləri, onun bu dilləri və onların incəliklərini mükəmməl bilməsinin göstəricisidir. Dövrü-nün bu üç vacib lisanını dərindən bilməsi isə onun ensiklopedik bilik sahibi olmasına imkan vermişdir.

Qüdsinin “Divan”ı haqqında bəhs edən İran alimi, Təbrizli Səməd Sərdariniya 2001-ci ildə Tehranda Fars dilində nəşr etdirdiyi “Irəvan müsəl-manlar yurdumus” (3, s. 3) əsərində Irəvanın tarixini araşdırarkən zaman-zaman Qüdsinin “Divan”ından misallar gətirmiş, kitabın sonunda isə onun “Irəvanın vəsf” məsnəvisini bütövlükdə oxuculara təqdim etmişdir.

M.M.Qüdsinin “İrəvanın vəsf” məsnəvisi “Divan”da getmiş əsərləri içərisində xüsusi yer tutur.

“İrəvanın vəsf” məsnəvisindən götürdüyüümüz bir beytə diqqət yetirək:

Qoşayəd dər çə bər əhle təvafəş,  
Mələk gərdəd möğime etekafəş.  
(Onun qapısı iman əhlinə açıq olar,  
Bura girən təklənmiş mələk olar).

Göründüyü kimi, beyt kamilləşməyə əsaslanan Sufi fəlsəfəsinə, tərkidünyalığı, təklənməyə (xamuşluğa) işarədir. Yəni insan mələk səviyyəsinə qalxa bilər və qalxmalıdır. Bu beytin fəlsəfi açıqlamasından başqa, şair həmin məkanın (məscidin) irfani dəyərini də çox poetik bir dillə ifadə etmişdir.

Ümumiyyətlə, 300 beytdən ibarət olan “İrəvanın vəsf” məsnəvisi o qədər əhatəli yazılmışdır ki, onu oxuyan hər bir kəs İrəvanı, onun tarixi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı, təbiəti, insanları və digər bütün səciyyəvi xüsusiyyətləri ilə təsəvvür edə bilir. Oxucu sanki o dövr İrəvanını səyahətə çıxır və hər şeyi öz gözləri ilə görür.

Vətənini sonsuz məhəbbətlə sevən və dünyani insana bənzədən şair, onun ruhunun məhz İrəvan olduğu qənaitindədir. İrəvanın yerləşdiyi ərazi-nin xoşbəxtlikdən çox müşərrəf olduğu üçün adının Çuxursəəd (Xoşbəxtlər diyarı) olduğunu bəyan edən Qüdsi, onun varının-dövlətinin sonsuz olmasını qiymətli və bərəkətli torpağı ilə əlaqələndirir, İrəvanın yeraltı və yerüstü nemətlərini sadalayır, torpağının əsasən deməyə olduğunu, ona səpilən bir ovuc toxumun sonsuz məhsul verdiyini vurgulayır. Şair Vətəni-nin Araz və Zəngi çaylarının şirin suyundan, çoxsaylı qollarından, onlarda olan əsrarəngiz balıqlardan, bu balıqlardan dünyanın dörd bir tərəfinə ixrac edilməsindən və onun bütün İran və Rum əllərinin süfrələrini süsləmə-sindən, çay qollarının bütün İrəvanı bürüməsindən, arx və bulaqlarından, cənnəti xatırladan bağ və baxçalarından, burdakı müxtəlif heyvan, bitki, quş, ari, ağaç növləri və meyvələrdən, onların özəlliklərdən, istehsal olunan şirniyyat növlərdən, hər biri “vüsal küçəsin andıran” məhəllə-lərindən, möhtəşəm küçələrdən və onların hücrələrinin gözəlliyindən, Qırxbulağın zülal çeşməsindən, Səfaxan və digər bazar, xan, karavansara-larının göz oxşamasından, onların Hind və Turan malları ilə dolu olma-sından, burada hər cür çeşidli malların bolluğu və ucuzluğundan, irfan məbədi olan Xan məscidinin geniş maddi və mənəvi təsvirindən, hakim-lərinin quruculuğundan, İrəvan qalasının xəyalın belə aşa bilməyəcəyi bürclərdən, “zümrüd” meşələrinin mənzərəsindən, Səhənd və Mişab yaylaqları, Göyçə gölü və yaylağının səfasından, onların “bal-qaymağın-dan”, abi-kövsər suyundan bir damcı dadanın meyin tamını unudacağın-dan, Ağmanqan və Elaks dağlarının əzəmətindən, onlardan axan minlərlə çeşmələrindən, əhalisinin xoşxasiyyətli, elmə, təhsilə meyilli, ağıllı, ağır və tədbirli olmasından,

qonaqpərvərliyindən, Xəlxəl gözəllərindən, ruha qida verən və əslində dava-dərman olan abu-havasından, fəsillərinin vəsfindən, tükənməz məhsulundan, “oğruları sənətlərindən edən saray baxçaları”nın səfasından, hündürlüyündən Günəş işığına meydan oxuyan ağaclarla bəzənmiş saraylarından və s. və s. bir sözlə, hər şeyindən həm də şeirlə çox poetik və obrazlı bir şəkildə bəhs edir. Yeri gəlmışkən Şərur adlı mahaldan, onun xüsusiyyətlərindən, adının etimologiyasından söz açılır. Bundan əla-və, məsnəvidə didaktik-nəsihətamız, fəlsəfi və ayrı-ayrı elm sahələrinə aid olan bir çox maraqlı fikirlər də öz əksini tapmışdır.

Ümumiyyətlə, “Irəvanın vəfsi” məsnəvisinin Irəvan şəhərinin və Cuxursəəd vilayətinin tarixi və mədəniyyətini araşdırın tədqiqatçılar üçün dəyərli bir qaynaq olacağına inanırıq.

Bütövlükdə şairin “Irəvanın vəfsi” məsnəvisinin tərəfimizdən Fars dilindən Azərbaycan dilinə tərcümə edilməsi və ətraflı tədqiqi, eləcə də, “Divan”ının ilkin araşdırılması onu göstərir ki, Mirzə Müslüm Qüdsi fəzilətlə bir şair olmaqdan başqa, həm də hikmət sahibi bir zat olmuş, dövrünün elmlərinə dərindən yiylənmişdir.

M.M.Qüdsinin “Divan”ının bütövlükdə ana dilinə tərcüməsi, ətraflı tədqiqi, şərhi və nəşri şairin ədəbi-bədii yaradıcılığını öyrənməkdən savayı, həm də, onun dövrünün və bu dövrdəki gedən ədəbi, mədəni və tarixi proseslərin daha dərindən izlənməsinə imkan verəcək, Irəvan şəhəri və bütünlükdə Cuxursəəd vilayəti haqqında təzə, tam, orijinal və etibarlı bir tarixi mənbəni ortaya çıxaracaq, yeni bir mədəniyyət incisini ədəbiyyat və mədəniyyətimizə qovuşduracaqdır.

## ƏDƏBİYYAT

1. Əziz Dövlətabadi. Qafqazda farsdilli şairlər (Fars dilində). Tehran, 1990, 356 s.
2. Faiq Vəli oğlu. Azərbaycanın görkəmli islam alimləri. Qum, 2000, 180 s.
3. Səməd Sərdariniya. İrəvan müsəlmanlar yurdumuş (Fars dilində). Tehran, 2001, 260 s.

**Shemsi Penahoglu**

## ABOUT DISTICH OF “IRAVAN’S PRAISE” BY MIRZA MUSLUM GUDSI

With this paper first was translated and had made effort to search the distich of “Iravan’s praise” (300 couplets) of “Divan” of M.M.Gudsi, who was one of the notable Azerbaijani poets of end XVIII c-beginning XIX c. But much to our regret until today

his creative work “Divan” had not investigate generally and even his name for objective and subjective reasons did not enter to the literature history in the Northern Azerbaijan.

The distich of “Iravan’s praise” had searched as a new and faithfull source for more comprehensive scientific search of the history and culture of Iravan city and Chuxursaad province.

### **Шамси Панахоглы**

## **О МЕСНЕВИ “ПОХВАЛЕНИЕ ИРАВАНА” МИРЗЫ МУСЛУМ КУДСИ**

Проводилась первичная попытка исследования “Диван”а М.М.Куд-си, один из выдающихся поэтов конца XVIII-начала XIX вв. по различным причинам, который пока еще не вошел в историю литературы в Северном Азербайджане. Переводилась месневи “Похваление Иравана”-часть его “Диван”а (300 байтов) из Персидского языка в Азербайджанский язык и подвергался к исследованию как новый и достоверный источник для изучения истории и культуры города Иравана и Чухурсаадской провинции того времени.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

**ZEYNƏB MƏMMƏDOVA**

## SALİK ORDUBADİNİN MƏHƏBBƏT LİRİKASI

Salik Ordubadi XIX əsr Ordubad ədəbi mühitinin nümayəndələ-rindən biridir. O dövr Ordubad ədəbi mühiti haqqında mənzərə və təəssürat yaratmaqdə onun yaradıcılığı da əhəmiyyətli yer tutur. Onun çox geniş yaradıcılığı vardır. Şairin həyatı və yaradıcılığı haqqında müəyyən məlu-matlandırıcı qeydlərə müxtəlif mənbələrdə rast gəlsək də, ilk geniş elmi məlumat, əsaslı tədqiqat izinə Ə. Qədimovun yazılarında və tədqiqat əsərlərində rast gəlirik (1, s. 34). Bununla belə, tədqiqatçı bu şairin həyatı haqqında əsaslı məlumat versə də, yaradıcılığı barədə tədqiqat işinin əsas istiqaməti olmadığından ümumi yiğcam məlumatlar verir. Onun yaradıcılığı dövrün ən səciyyəvi, aparıcı xüsusiyyətlərini özündə əks etdirmişdir. O, daha çox Füzuli ədəbi ənənələrini davam etdirən sənətkar səviyyəsində öz yerini müəyyənləşdirir. Böyük ustadı Füzulinin yaradıcılıq təsiri altında sabitqədəm, dərin ruhlu eşq, aşiq, insanı dəli eləyən gözəllik, özünü naza qoyub aşiqi usandıran gözəl məşəq, hicran, vüsal çırıntıları və s., və cyni zamanda, bütün bunların poetik vüsətlə müxtəlif söz oyunları ilə təsviri və təqdimi Salik Ordubadi yaradıcılığı üçün də xarakterikdir. Təsadüfi deyildir ki, tədqiqatçı Ə.Qədimov onun xeyli sayda Füzuliyə aid edilmiş nəzirələrindən də bəhs edir. Şairin sənətkarlıq ırsında çox orijinal üslubca şirin oxunaqlı təsirli poetik nümunələr vardır. Sözün açığı, bəzən müəllisin elə bədii nümunələrinə rast gəlirsən ki, onları oxumaq, onları duymaq, onları oxucu kimi ruhən yaşamaq çətin və qəlizdir. Məsələn, müəllisin qəzəllərindən birində oxuyuruq:

Məh rüxündən məhvəş alub çün niqab,  
Dəhri dutub şəşə-yi afitab.  
Arızə bəs törre-yi şəb rəngini,  
Ismət-u-zib içəri salıbdur niqab (1, s. 736).

Yaxud başqa bir nümunədə:  
Möhənət-i hier-i rüxün can-u dili zar eyliyüb,  
Tələtün cur-i qəmi çeşmimi xunbar eyliyüb (1, s. 735).

Qeyd etmək lazımdır ki, bir çox qəzəllərin dilinin bu günkü baxımdan qəlizliyi və çətin anlaşılması o dövrün elmi və ədəbi dilinin fars və ərəb sözlərilə çulğalanması səbəbindəndir. Ancaq bunlara rəğmən, Sali-kin elə qəzəlləri, elə bədii nümunələri də vardır ki, oxuduqca, həqiqətən də, insan fezyab olur: qəzəllər olduqca oxunaqlı, ahəngdar, anlaşıqlı və təsirlidir. İnsan sanki şeirin vəzninə, bölgülərin ritmlərinə, şeirin ruhuna düşüb, onlar ilə yaşayır, daxilən bir musiqi- ritm yaşayır:

Ey pəriyəş xublar yeksər ola qurban sana,  
Tələtün görçək göz oldı vallah heyran sana (1, s. 722).

Bu cür şeirlərində həqiqətdə xeyli sadəlik, milli bədii dil ruhu, estetik təsir və emosionallıq vardır. Eşq, sevgi, demək olar ki, Salik yaradıcılığının əsas mövzuməzmun xüsusiyətlərini daşıyır. Sevgili nigarın həsrəti, vüsəl arzuları, məşuqdan giley-şikayət, aşiqanə usanma, narahathlıqlar və b. Salik Ordubadi yaradıcılığı üçün aparıcı motivlərdir. Bununla belə, Salik yaradıcılığında lirik şeirləri motivlərinə, məzmun və mövzu xüsusisiyyətlərinə görə iki cür qruplaşdırmaq mümkündür: I-dünyəvi, bəşəri hissələri şeirlər, II- mücərrəd, ilahi hissələri tərənnüm edən şeiriər.

Salik yaradıcılığında konkret gözəl adlarının çəkilməsi, müraciət olunması, eyni zamanda, bəşəri hiss və duyğuların tərənnümü də müəyyən yer tutur. O, adı insani, bəşəri duyğuların sevgi hissələrini, intizar və həsrət duyğularını tərənnümə alır, poetik hadisəyə çevirir. Salik Ordubadinin dünyəvi şeirlərində bəşəri məhəbbət, real insani sevgi üstünlük təşkil edir. Onun bəzi beytlərindən məlumdur ki, şair Səlma adlı bir qızı vurulmuş, onu dərindən sevmiş və heç zaman da unutmamışdır. Ümumiyyətlə, XIX əsrin digər təsəvvüf sənətkarlarının da həyat və yaradıcılıq yolunda bu cür hadisələrə rast gəlmək mümkündür. Məsələn, S.Ə.Nəbatı də dərvişlik əqidəsində olmasına baxmayaraq, həm sevdiyi qızı şeirlər qoşmuş, ona olan real, insani sevgisini eks etdirmiş, həm də sufianə, mücərrəd sevgiləri də tərənnüm etmişdir. Göründüyü kimi, şair S. Ordubadi də öz həyatında və yaradıcılığında bu ziddiyətdən xali deyildir. O, qəzəllərindən birində yazar:

Del dər an səhra çu bər məva-ye Səlma bord pey  
Kamran müşod ze mennətha-ye şah-e dadrəs (1, s. 256).  
(Ürək o səhrada ona görə Səlmanı siğınacaq yeri bildi ki,  
Ədalətli sənəmin minnətlərindən məsud oldu.)

Sevgiyə yüksək qiymət Ordubadi estetikasının da nəticəsidir. Müəllif sevgiyə elə bir ulu insani hiss kimi yanaşır ki, bu hiss insanı azadlığa çıxaran, dünya, varlıq əsarətindən xilas edib, dünyyanın ədalətinin də minnə-tindən qurtarır. Başqa bir farsca qəzəlində isə öz sevgi sədaqətini belə ifadə edir:

Rəh-e məqsəd beqirəm o berəvəm, nəğd-e can ra hədiye baz bərəm,  
Be dər-e Səlma qereftəd qozərəm sərf-e dərban konəm sər o canəm (1, s. 347).  
(Məqsəd yolu tutaram və gedərəm, nəğd canımı yenə hədiyyə apararam,  
Səlmanın qapısını seyr edərəm, varlığımı ona qurban verərəm).

Öz sevgili canını yeganə məqsədi olan gözəl mələyi Səlmasına hədiyyə aparan Ordubadi üçün bu əsil aşiqlik, əsil sevgi düsturudur. “Öz canını canana qurban verməyən kəs həqiqi aşiq deyil. Aşiq üçün həqiqət öz canını sevgi yolunda öz eşqinə bağışlamaqdır.” Klassik sevgi düsturunu Salik Ordubadi də öz yaradıcılıq estetikasının nüvəsinə çevirir, onu öz məqsədi qəbul edir. Bunlardan başqa, digər

qəzəllərində də Ordubadi öz sevgilisi Səlmaya müraciətlə sevgi halını tərənnüm və təsvir edir, öz “mən”inin əhval-ruhiyəsini, hal və durumunu təqdim edir.

Müçərrəd, ilahi eşq, təsəvvüfanə sevgi Salik yaradıcılığı üçün daha xarakterik və daha qabarıqdır. Çoxlu sayda şeirləri var ki, öz könlündə tutduğu eşqi, sevgini bəşər sinəsinə sığmayan bir ilahi, müçərrəd, sufianə eşq kimi təsvir və təqdim edir. Sevdiyi üslubi dil vasitələri, poetik ifadə və fiqurları məhz sufianə eşq kimi təsvir edib poetik təzahürə çevirir. Salik bir irfani şair kimi həyata hərisliyi, dünya nemətlərinə həddindən artıq aludə olmağı rədd edir, mənəvi və əxlaqi kamilliyi hər şeydən üstün tutur. Şairin irfani görüşlərinə görə bütün mövcudat ilahi varlığın, Tanrıının gözəlliyinin, onun “hüsnnü-mütləq”liyinin ifadəsidir. Salikin sufianə qəzəllərində yarat-dığı məftun və dərdli aşiq də elə əslində ilahi gözələ və gözəlliyə can atan, onunla qovuşmağa və bu yolda hər şeydən, hətta “mənliyindən” də əl çəkən həqiqət yolcusudur:

Eylə məstəm bilməzəm kim, sağər-i səbha nədir,  
Kimdü saqı, mey nədir, başda olan sevda nədir.  
Xatir-i sərgəştə dutmuşdur səbil-i meykəde,  
Lik bilmən kimdü çəm, bəs cam-i dilara nədir.  
Rah-i təcridə girüb bütxaniyə qoydum qədəm,  
Bilməzəm zünnar-ü deyr-ü müğbəçəv-ü tərsa nədir.  
Bəs əqanım təlaşə oldı rəhbər-i vəhdətə,  
Dərk-i muliməm ruh-u ibn-i əb nədir, isa nədir.  
Bustan-i şirin şuar-i xatiri məftun edüb,  
Bilməzəm gülşən nədir, tərz-i gül-i həmra nədir.  
Atəş-i gül bülbü'l cılvəfürüş olmuş səhər,  
Nale-yi dəstan dəxi şur-i dil-i şeyda nədir.  
Gül təmənnasında baş qovğaya salmış əndəlib,  
Gül şüküf etdikdə qılmaz nale, qovğa nədir.  
Ola ki, Məcnun eyliyüb saldı məni səhralara,  
Hal-i dil qoymub, bilməm Leyli nədir, səhra nədir.  
Salika, şövq-i rux-i canan alub səbr-i dili,  
Kim vücud-i yarılə dünya-vo mafihə nədir (1, s. 752).

Məhz bu kimi şeirlərində şair ustası Füzuliyyə daha çox yaxınlaşır, daha çox bərabərlik və bənzərlik nümayiş etdirir. Müəllisin konkret elə qəzəlləri vardır ki, Füzuliyyə nəzirələr şəklində yazılıbdır:

Ya Rəbb, hidayət eylə təriq-i hida bana,  
Ki ol şivə də muraddır ol muqtəda bana.  
Şəms-i hida vo hadi-ye rəh-e xatəm-e rəsul,  
Şol rəhbər yəqinim, ola pişva bana.  
Biganədən əlaqəmi kəs, qət-i üns ql,

Yekrəng əsdaqlorin et aşina bana.  
 Bu vadi xofdəki xətərdur kənarəsi,  
 Xızrı dəlil qıl ki, ola rəhnəma bana.  
 Vər hüsn-i xəlq yoxdur, hüsn-i zənn var,  
 Əhsən sana bu zənnilə verəsən cəza bana.  
 Bən bilməzəm bu dərdə çarə, vəli təbib,  
 Qıl çarə dərdimə o ki, olsa dəva bana.  
 Sən, sən təbib-e hazırlıq, dərd-o dəva verən,  
 Ya zəhər ola və ya şəkkər olar dəva bana.  
 Vadiyi həvadə Saliki qoyma əsir-i nəfs,  
 Bu rahidə inayətun ceylə əta bana (1, s. 730).

Tədqiqatçı Ə.Qədimov da Ordubadi yaradıcılığındakı bu cəhəti xüsusilə nəzərə çarpdırır. Onun “Sana”, “Bana”, “Görgəc” və b. rədifli qə-zəlləri Füzuliyə nəzirə olaraq yazılmış şeir nümunələridir.

## ƏDƏBİYYAT

1. Qədimov Ə. Divan-e Salik Ordubadi. Təbriz, 2001, 1059 s.
2. Məmmədli T. Danış məndanc Azərbaycan. Bakı: Azərbaycan Dövlət nəşriyyatı, 1987 (Azərbaycan dilində tərcümə).
3. Qarayev N. Poetik möclislər. Bakı, 1987.

**Zeynab Mammadova**

## THE LOVE LYRICS OF SALIK ORDUBADI

Salik Ordubadi is one of the messengers of XIX century literary society. His creative work is very extensive, but it has known and studied little. Salik Ordubadi's creative reflects all typical features of that historic period. Orduba-di's poetry takes a main special place the love subject. We should note, that the love lyrics of Salik creative may be grouped for two direction. I- the human love lyrics; II- the divine love poetry.

He concretely describes the realy beatify love in his human lyrics. But in Salik's poetry take above the abstract divine love.

Salik Ordubadi is famous for his imitations too.

**Зейнаб Мамедова**

## ЛЮБОВНАЯ ЛИРИКА САЛИКА ОРДУБАДИ

Салик Ордубади является одним из представителей литературного общества XIX в. Его творчество отражает самые характерные черты того периода. В поэзии С. Ордубади превалирует тема любви. Отметим, что в его поэзии любовную лирику можно сгруппировать в двух направлениях: 1- любовная лирика земная, человеческая; 2- любовная лирика небесная, божественная. В лирике земной конкретно описывается любовь к реальному человеку - своей возлюбленной. Но особое место в поэзии Салика занимает, естественно, любовь абстрактная, божественная. Орду-бади также известен как поэт-подражатель. В основном его подражания (назире) были написаны на стихи (газели) выдающегося корифея азербайджанской, а также всей восточной литературы – Мухаммеда Физули.

AZƏRBAYCAN MİLLİ EMLİLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА

**HACI SƏBUHİ İBRAHİMOV**  
AMEA Naxçıvan Bölməsi

### **ƏL-USTADİNİN “MUNİSNAMƏ” ƏSƏRİ HAQQINDA**

Naxçıvan tarix boyu özünün sənətkarları ilə dünyada məşhur olmuşdur. Memar Əcəmi Naxçıvaninin tikdiyi möhtəşəm abidələr bütün Şərqi nadir sənət inciləri hesab olunur. Naxçıvanda mövcud olan topo-nimlər bir sıra Şərq əsatirləri ilə bağlıdır. Hətta Naxçıvanın adını belə Nuh peyğəmbərin adı ilə bağlayırlar və bəzi müəlliflər iddia edir ki, guya Nuh Naxçıvanda ölmüş və burada da torpağa verilmişdir (4, s. 2).

Qeyd etdiyimiz kimi, Naxçıvan lap qədimdən mədəniyyət mərkəzi olmuşdur. Əlavə olaraq onu da deyə bilərik ki, Naxçıvan həm də ədəbiy-yatın beşiyi olmuşdur. Təsadüfi deyil ki, Naxçıvanın adı qədim tarixi, ədəbi mənbələrdə çəkilir. “Tarixin atası” sayılan Herodot özünün “Tarix” kita-bında “Astiaq” və “Tomiris” əfsanələrini vermişdir. Onun təsvir etdiyi hadisələr həm də Naxçıvanda baş vermişdir.

İncə söz sərrafi sayılan Naxçıvan Atabəylərinə, müasirləri olan müəlliflərin çoxusu öz əsərlərini ithaf etmişdir. Bu yaxınlarda Britaniya muzeyində rəvayətlər, aforizmlər, hekayə və lətifələr toplusundan ibarət “Munisnamə” adlı bir almanax aşkara çıxarılmışdır. Atabəylərdən Cahan Pəhləvan, Qızıl Arslan və Əbu Bəkrin müasiri olan müəllif Əbu Bəkr ibn Xosrov əl-Ustad əsərin müqəddiməsini hakimiyyətdə olan hökmər atabəy Nüsəratəddin Əbu Bəkr ibn Məhəmməd ibn Eldənizin mədhi ilə başlayaraq qeyd edir ki, atabəy şeirin nəsrdən üstün olduğunu çox gözəl bilirdi. Bunu sübut etmək üçün müəllif Rəşiddədin Vətvət və Sənaidən misallar götürir və özünün “Nüzhət-əl məcalis” əsərindən bir neçə şeir verir.

Nizami Gəncəvi Naxçıvana aid yazdıqları və o öz dövrünün dostu kimi qələmə alan məşhur ədiblər olmuşdur. Çox güman ki, Nizaminin dediyi həmin “dost” Əbu Bəkr ibn Xosrov əl-Ustad: nəzərdə tutulmuşdur.

Bir Allah bəndəsi dostum var idi,  
Xeyli mehribandı, vəfadər idi.  
Şir kimi arxayı mənə hər zaman,  
Düşmənə qılıncdı, mənəsə qalxan.  
Mənalar mülkünün bir soltanısan,

## Sözlər ölkəsinin hökmranısan (2, s. 96).

Bundan əlavə, Əbu Bəkr ibn Xosrov əl-Ustadının “Münisnamə” əsərində olan bir sıra hekayətlər eyni ilə Nizami poeziyasında da var: “Öz vəzirlərini adamyeyən itlərə atan padşah haqqında rəvayət”, “Naxçıvana yürüş etmiş Əbü'lüla Kirmani və onun oğlu barəsində rəvayət”, “Sözün üstünlüyü haqqında” və s. “Münisnamə” əsərindəki bu kimi süjetlər Niza-mi poeziyasında da nəzm ilə söylənilir.

Bu faktlardan belə nəticə çıxarmaq olar ki, hər iki mütəfəkkir yaxın dost olmuşlar, sanki bir yerdə oturub süjeti necə qurmağı razılışdırmışlar. Hətta Nizami ilə Əbu Bəkrin şeirlərində də məzmunca üst-üstə düşən beytlər var. Məsələn, padşahlara xidmətin cəfasından danışan hər iki şair eyni fikri söyləyirlər:

Şahlar məclisindən kənar ol, kənar,  
Pambıq od görəndə alışib yanar.  
O od doludursa işıqla əgər,  
Ondan uzaq olan asudə gəzər.  
İşıq alırdısa pərvanə şamdan,  
Yandı məclisinə düşdüyü zaman (3, s. 212).

Odla oynamaqdan yan keçmək gərək,  
Odun vəzifəsi yanmaqdır gerçək (1, s. 219).

Əbu Bəkr bir şair kimi Atabəy hökmdarlarının paytaxtı olmuş Nax-çivanda yaşamış və yaratmışdır. Sultan Məsudun Azərbaycanda canişini olan Çavlinin ölümündən (1146-ci il) sonra Eldəniz qarşıqlıqdan istifadə edərək, Naxçıvan vilayətini də öz torpaqlarına birləşdirdi. Bundan sonra Eldəniz Naxçıvanın əlverşli olmasını görüb özünə paytaxt seçdi. Bu dövrlərdə Əbu Bəkr ibn Xosrov əl-Ustadının yaradıcılığı üçün gözəl şərait yaradılmış, o, Məhəmməd Cahan Pəhləvana (1175-1186), Qızıl Arslana (1186-1191), Əbu Bəkr Nüsərətəddinə (1191-1211) altı poemə həsr etmişdir. Bu barədə yaziçinin özü məlumat verir: “Buna qədər mən nəzmlə bir neçə kitab yazıb dünyadan köçmüş hökmdarlara həsr etmişəm”. Əbu Bəkr əl-Ustadi yazar ki, mən “Münisnamə”ni daimi yadigar olaraq Atabəy Əbu Bəkrə həsr etmək fikrindəyəm.

Əbu Bəkr arada Gəncəyə gedir və bir müddət orada yaşayandan sonra yenidən Atabəylərin paytaxtı olan Naxçıvana köçür. Görünür, Ata-bəylərin sarayında olanda şair həm də müxtəlif şəhərlərə getmişdir. Tez-tez Təbrizə getmiş, hətta mənbələrdən məlum olur ki, 1181-ci ildə Zəncanda olub Şeyx Cəmaləddin Əbulməhasim Zəncani ilə görüşmüşdür.

Şairin şəxsi həyatı barəsində əlimizdə heç bir məlumat olmadığı kimi onun ölüm tarixi də bizə məlum deyil. Bir sıra mənbələr əsasında güman etmək olar ki,

şair-yazıcı təqribən 1210-cu ildə dünyasını dəyişmişdir. Çünkü Atabəy hökmdarı Nüsrotəddindən sonra kiməsə əsər həsr etməsi mənbələrdə göstərilmir.

Əbu Bəkrin əlimizdə olan yeganə əsəri “Munisnamə”sində poemalarının adını çəkir. O poemalardan birincisi “Mənsur və Mərcan” olmuşdur. Bu poemani şair Məhəmməd Cahan Pəhləvana həsr etmişdir.

İkinci poeması “Sənəm və Əcəm” adlanır və onu Qızıl Arslana həsr etmişdir. Şairin üçüncü poemasının adı “Mehr və Müştəri” olmuşdur. Bu poemasını şair təqribən 1196-97-ci illərdə yazmışdır. Ancaq kimə həsr etməsi barədə məlumatımız yoxdur. Bu mövzuda XVI əsrдə Əssar Təbrizi də özünün “Mehr və Müştəri” poemasını yazmışdır. Əssar özü də qeyd edir ki, bu mövzuda əsər yazmaqla özündən əvvəlki ədəbi ənənəni davam etdirmişdir. Bu ənənənin əsasını isə Əbu Bəkr qoymuşdur.

Əssar Təbrizi mövzunu işləyərkən Əbu Bəkrin süjetindən çıxış etmişdir. Dastanın süjeti belədir: Şapur şahın qızı Mehrlə (Günəşə) vəzirin oğlu Müştəri (Yupiter) arasında möhkəm dostluq əlaqəsi var. Mehri Xarəzm şahının ogluna vurulanda toy mərasimindən imtina edir və tələb edir ki, yalnız dostu Müştərinin iştirakı ilə toy ola bilər. Mehr atasının ölümündən sonra taxta çıxır Müştəri cəmiyyətdən uzaqlaşış tənha həyat tərzi keçirir. Bununla belə onlar arasında dostluq yenə də pozulmur. Bir gündə dünyaya gələn dostlar bir yerdə yaşayır. Bir dayədən tərbiyə alan iki dost bir gündə də dünyadan köçürülər. Çox güman ki, Əbu Bəkr də həmin süjet əsasında qədim rəvayətlərdən birini qələmə almışdır.

Əbu Bəkrin sonrakı əsərinin tam adı belədir: “Nakizayı-kitabi-Alfiyyə və Şəlfiiyyə”. Əsərin qısa adı isə sadəcə olaraq “Əlfiiyyə və Şəlfiiyyə” adlanır. Əsər həvəsnamə janrında yazılmışdır. Bu janrın əsasını Şərq ədəbiyyatında XI əsr fars şairi Əbu Bəkr Zeynəddin İsmail Əzkari Herəvi (...-1083) qoymuşdur. Şair Səlcuqların sarayında yaşamışdır. XI əsrin 70-ci illərində Səlcuq hökmdarlarından hansının sifarişi ilə Əzraki “Əlfiiyyə və Şəlfiiyyə” poemasını yazmışdır. Dastanın süjeti erotik səhnələrdən ibarət hekayə və novellalardan ibarətdir. Uzun müddət bu parnoqrafik əsərin Şərqdə geniş yayılması Əbu Bəkr kimi pedaqoqları bərk narahat etmişdir. Buna görə də gənc nəşlin sağlam ruhda böyüyüb, əxlaq pozğuntularından kənar olması üçün şair mövzunu 1180-ci illərdə yeni məzmun - əxlaq normalarına uyğun formada işləyib Qızıl Arslana təqdim etmişdir.

Əbu Bəkrin beşinci poemasının adı “Rahət əs-Sudur” və ya sadəcə “Rahət ər-ruh” (Ruhun rahatlığı) adlanır. Poemanı şair vaxtilə şagirdi olmuş Atabəy hökmdarı Əbu Bəkr Nüsrotəddinə həsr edir.

Şairin sonrakı poemasının adı “Nüzhət əl-məclis”dir (Məclisin ləzzəti). Əsərin məzmunu qızla oğlan arasında olan mübahisədən ibarətdir. Əsər mükələmə (dialog) janrında yazılmışdır. Bu janrın Şərq ədəbiyyatında ən böyük ustası Əsədi Tusi

sayılır. Azərbaycan ədəbiyyatında isə həmin janrın banisi Əbu Bəkr sayılır. Şair bu əsərini də Nüsrətəddinə həsr etmişdir.

Əbu Bəkrin adı çəkilən bu əsərləri ya indiyədək gəlib çatmamış, ya da hansısa kitabxananın küncündə qalıb tədqiqatçısını gözləyir. Bununla belə Əbu Bəkrin nəsrlə yazdığı “Munisnamə” əsəri tam şəkildə dövrümüz-zədək gəlib çatmışdır.

Lap qədim vaxtlardan insanlar bir yerə toplaşib ünsiyyət xatırınə söhbətlər edərlər, ünsiyyətin əsas vasitəsi isə maraqlı nağılların söylənməsi, hikmətamız sözləri əzbərləməkdir. Kim daha çox ibrətamız sözlər, peyğəmbərlərin, imamların hikmətlərindən, kəlamlarından, onların haq-qında olan hədislərdən çox bilirdisə, o, cəmiyyətdə ən ağıllı insan hesab olunurdu, həmin hədisləri, kəlamları, xalq nağıllarını yadda saxlamaq da xüsusi istedad tələb edirdi. Ona görə də insanlar həmin adamlara istedad-larına görə böyük hörmət edirdilər.

Əbu Bəkrin “Munisnamə”si də özündə peyğəmbər, imam kəlam-larını, sufi filosoflarının hikmətlərini, Şərqiş şirin nağıllarını əks etdirən bir topludur. Müəllif kitabda təkcə müvafiq hikmətləri, nağılları yerləşdirmir, həm də bir pedaqoq kimi onlara münasibətini bildirir, müvafiq yerlərdə özü şeirlər deyir. Bunlar da kitaba xüsusi təravət gətirib, onu daha da orijinal edir və eyni zamanda yazıçının bədii təxəyyülünü, elmi dünyagörüşünü ifadə edir.

Kitab müqəddimədən və 17 fəsildən ibarətdir. Müqəddimədə yaziçı özü barəsində və əsərləri haqqında bir qədər məlumat verir, sözün dəyanə-tindən danışır, şeirin üstünlüyünü qeyd edir, nəsrə keçməsinin səbəbini açıqlayır. 16 fəsildə imamların, filosofların, müxtəlif mütəfəkkirlərin əsər-lərindən nümunələr vermiş, 17-ci fəsilde 31 maraqlı nağlı vermişdir.

Beləliklə, Əbu Bəkr ibn Xosrov əl-Ustadinin bu əsəri tədqiq edil-dikcə elmə daha çox yeniliklər gətirər və Naxçıvana aid tarixi hadisələri dolğunluğu ilə ortaya çıxara bilər.

## ƏDƏBİYYAT

1. Абу-Бакра ибн Хосрова ал-Устада. Муниснаме. Баку: Язычы, 1991, 582 с.
2. Gəncəvi N. Azərbaycan SSR EA Nizami adına Xalqlar Dostluğu Ordenli Ədəbiyyat İnstитutu. Bakı: Elm, IV c., 1985, 420 s.
3. Gəncəvi N. Xosrov və Şirin. Bakı, 1983, 400 s.
4. Hacıyev İ., Amanoğlu Ə. Tarixdə və günümüzdə Naxçıvan. Ankara, 1998, 92 s.

Haji Sebuhı İbrahimov

## **ABOUT LITERARY WORK OF “MUNISNAME” BY AL-USTADI**

Abu Bekr ibn Xosrov al-Ustadi (the end of XII c.- the beginning of XIII c.) had devoted his literary work “Munisname” (6 epic poems) to sovereigns of Atabey State: the first poem “Mansur and Margan” to M.G.Pehlevan, the second poem “Senem and Ecem” to Qizil Arslan and remainders – the third poem “Mehri and Mushteri”, the fourth poem “Elfiya and Shelfiya”, the fifth poem “Rahet er-Ruh” and the sixth poem “Musrat al-meglis” to them in generally.

**Гаджи Сабухи Ибрагимов**

### **О ПРОИЗВЕДЕНИИ “МУНИСНАМЕ” АЛ-УСТАДИ**

Абу Бакр ибн Хосров аль-Устади, живший в XII-XIII вв., посвятил свое произведение “Муниснаме” правителям государства Атабеков. В него включены 6 поэм: I поэма-“Мансур и Марджан” была посвящена М. Дж. Пехлевану; II поэма-“Санам и Аджам” Кызыл Арслану; III поэма-“Михр и Муштари”; IV-“Альфия и Шальфия”; V-“Рахат ар-рух”; VI-поэма “Нусрат аль-маджлис”.

Произведение в прозе Абу Бакра “Муниснаме” дошло до нас в полной форме. Оно представляет собой собрание изречений пророка и имама, наставления суфийских философов и сладкие сказки Востока. Книга состоит из вступления и 17 глав.

AZƏRBAYCAN MİLLİ EMLİƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

AYNUR CƏLİLOVA  
AMEA Naxçıvan Bölmesi

## QUŞÇUOĞLU DİVANININ FONETİK VƏ MORFOLOJİ XÜSUSİYYƏTLƏRİ

Klassik şeir dili müasir ədəbi dildən müəyyən dərəcədə fərqlənir. Orta əsr Azərbaycan şairlərinin əsərlərində dilimizin qrammatik əlamətləri qorunub saxlanılmışdır. Bəzən yaxın əsrlərdə yaşamış söz sənətkarlarının dil xüsusiyyətləri bir-birilə çox yaxınlıq təşkil edir. Məsələn, iki türk sufi şairi Yunus Əmrə ilə Xətai yaradılığında dil və üslub yaxınlığını duymamaq mümkün deyildir. Xətayı üslubuna daha çox onunla təxminən cini dövrdə yaşayıb yaratmış Azərbaycan sufi şairi Bayrək Quşçuoğlu divanı yaxınlıq təşkil edir. Xalq yaradılığına yaxın, əski türk sözlərinin bol-bol işləndiyi bu divan orta əsrlər azəri türkcəsinin zənginliklərini əhatə etməsi baxımın-dan qiymətli mənbə sayılabilir.

Quşçuoğlu divanının fonetik tərkibi müasir dilimizdə olduğu kimi-dir. Müəyyən dərəcədə samit yerdəyişmələrinə rast gəlinir ki, bu da orta əsr türk dilləri üçün səciyyəvi hal olmuşdur. Quşçuoğlu divanından götürül-müş:

Bir üzün görsədə əhli-tovhidə,  
Nagahdan barçəsi uraman ola (2, s. 26) –

beytində sonor səsin özündən əvvəlki kar səslə yerdəyişməsi (meta-teza) baş vermişdir. Tarixən samit əvəzlənmələri fonetik hadisələrdən ən çox rast gəlinəni olmuşdur. Divanda, əsasən, **t-d**, **q-ğ**, **g-y** əvəzlənmələri gö-zə çarpır:

Didara bax gör, didar bəqadir,  
Xəlayiqdir üzün dutur divara (2, s. 26).

Uca dağa əgil desən əgilər,  
Əgilməz-yıxılmaz taqət sənindir (2, s. 37).

Şəriblik cığərimi parə qıldı,  
Şəriblikdə könül bərbad olubdur (2, s. 35).

Quşçuoğlu divanında təmsil hadisəsinə (assimilyasiya) az hallarda da olsa təsadüf olunur. Təmsil, əsasən, sonor samitlərin təsirilə əmələ gələn qədim fonetik hadisələrdəndir(1, s. 30). Divanda assimlyasiyaya uğrayan so-nor səs müasir danışiq dilində də tez-tez işlənir:

O bir sultan bahadırırdır , kimsə çəkəmməz yayını,  
Müxənnəsin oxu batman, cövşənini polad eylər (2, s. 38).

Müşkül işim düşüb haray çağırram,  
Əziz xavəndigar, harayımı yet (2, s. 29).

Divanda bütün türk dilləri üçün səciyyəvi olan səsartımı və səsdüşü-mü hadisəsinə də rast gəlirik. Səsartımı hadisəsinə ancaq söz ortasında epentetik artırılan sait səsləri misal göstərmək olar:

Nə günahım var həzrətin qatında,  
Ümmətə kiçik xidəmat edə bilməm (2, s. 61).

Gəl, yüz sürtək ol xaki-dərinə,  
Budur, Quşçoğlunun xacəsi gəlir (2, s. 36).

Şairin divanında səsdüşümü hadisəsi ən çox v samitinin düşməsi ilə özünü bürüzə verir. Lakin təkcə samitlərin yox, saitlərin də düşdүүнү gö-rə bilərik:

Müsəlmanlar, müsəlmanlar! Mən nə əcəb müsəlmanəm!  
Xəlaiqlər tənə urar, məgər yoluna nöqsanəm! (2, s.63).

Nə təsbihim vardır, nə də səccadəm,  
Məscidə varib taat edə bilməm (2, s. 61).

Quşçuoğlu divanının dili müasir dilin qayda qanunlarından bir o qədər də fərqlənmir. Şairin şeirlərində fonetik dəyişmələrlə yanaşı morfoloji əlamətlərin də kiçik dəyişikliyə uğramasının şahidi oluruq. Azərbaycan dilinin tarixi qrammatikasını nəzərdən keçirərkən nitq hissələrinin quruluşunda, sözlərin, şəkilçilərin, cümlə quruluşunun yaranmasında özünəməx-sus əlamətlər daşıdığını müşahidə edirik. Klassiklərimizin əsərlərində öz ək-sini tapan qrammatik əlamətlərin bəziləri, xüsusən morfoloji şəkilçilər bü-tün əsrlər üçün xarakterik olmuşdur. Məsələn, VII əsrə yaranmış ümum-türk ədəbi abidəsi «Kitabi-Dədə Qorqud» dəstənin dili ilə Xətai, Nəsimi, Quşçuoğlu şeirlərinin dil yaxınlığı onu göstərir ki,

dilimizin tarixi qramma-tikası öz qayda qanunlarını uzun əsərlər boyu qoruyub saxlaya bilmışdır.

Quşçuoğlu divanının dilində müasir dilimizdə işlənməyən xeyli isim-lər vardır. Bu isimlər əsas xüsusiyyətlərini (hal, mənsubiyyət, kəmiyyət şəkilçiləri) saxlamışlar. Bir neçə beytə nəzər salaq:

Sayı sidq ilə təbibə varmasa,  
Hər neyləsə sayılıqdan sağalmaz (2, s. 53).

Quşçuoğlu həqiqətin sirrin açıb xəlq qatında,  
Onlar bili əhli degil, qövm əbu cahil imiş! (2, s. 58).  
Quşçuoğlu xacəsindən yalnız üç nəsnə dildədi,  
Əzzəl sağlıq, sonra nemət, arzusunda didar imiş (2, s. 57).

Azərbaycanın cənub və şərq şivələri üçün səciyyəvi olan ikinci şəxs mənsubiyyət şəkilçisi **n** səsinin **v**-yə keçməsi tarixi əsərlərin dilində XIX əsrə qədər qalmışdır. Quşçuoğlu cənub (Naxçıvan) bölgəsinin şairi olduğuna görə şeirlərində ismin bu cür morfoloji əlamətinə rast gəlirik:

Əzəldən eşq oduna yanə gəldim,  
Şəmivə yanmağa pərvanə gəldim (2, s. 66).

Quşçuoğlu bil halıvı, doğru görgilən yolunu,  
Al əlivə çövganını, bir gün olur, meydan olur (2, s. 32).

Divanda xəbərlik kateqoriyasının şəkilçisi (**dır<sup>4</sup>**) həm indiki, həm də əsli forması olan **durur** şəklində işlənmişdir:

Yarənlər, dəm bu dəmdurur, pirlər bu yerdə cəmdurur,  
Həq sultani – aləmdurur, intizaram fəraigindən (2, s. 76).

Xəbərlik kateqoriyasının digər morfoloji əlaməti olan **ıq<sup>4</sup>** cəm şəkilçisi klassik poeziyada müstərək – həm müasir, həm də qədim forma-sında – **z** şəklində işlənmişdir. Əksər türk xalqları üçün bugün də işlək olan **z** ünsürünə tarixi əsərlərimizin bir hissəsi olan Quşçuoğlu divanında da rast gəlmək olur:

Hacılarız, qazılız, talehləriz, salehləriz,  
Bizə dəgib dolaşmayın, biz ulu xandan gəliz (2, s. 56).

Divanda düzəltmə isimlər əmələ gətirən **stan<sup>4</sup>**, **zar**, **dar**, **ış<sup>4</sup>**, **daş**, **er<sup>4</sup>**, **xana** və s. şəkilçiləri yerində və qaydasında işlənmişdir. Düzəltmə isimlər-dən fərqli olaraq mürəkkəb isimlərə nisbətən az rast gəlinir, bu da, əsasən, misra daxilində dutsaq (tut, saxla), növcavan (yeni, cavan) kimi isimlərdə qarşımıza çıxır.

Bütün türk dillərində olduğu kimi Azərbaycan dilində də sifət heç bir morfoloji əlamət daşımir. Poetik əsərlərin dilində ifadəliliyi artırmaq üçün sifətlərdən geniş istifadə edilmişdir. Quşçuoğlu divanında sifətin bü-tün növlərinə rast gəlmək olur:

Quşçuoğlu yalvarır deyir: Verin yarın muradını,  
Şöklü adın şabaşına xavəndigaram, sən özün bil (2, s. 59).

Dünyaya savuq yel əsdi, ərənlər söhbətin kəsdi,  
Zəmanənin sərtligindən aşınalar yada bənzər (2, s. 32).

Bir könüldən xofi – Allah, mehri – Məhəmməd olmasa,  
Qaranquluq dama bənzər, zəncirü tənabı yox (2, s. 31).

Tarixən sıfət dərəcələri içində geniş yayılanı sıfətin şiddetləndirmə dərəcəsinin yarımcıq və ya naqis forma adlanan növüdür. Bu növ sıfətlər «Kitabi-Dədə Qorqud» dastanından başlayaraq XIX əsrin axırlarına qədər yazılı ədəbi bədii əsərlərin dilində rast gəlinir. Quşçuoğlu divanında da sıfətin bu növü gözə çarpir:

Bizdən sizə qalan dosdoğru yoldur,  
Aşikarın deyim: mənşur olubdur (2, s. 42).

Girdim adəm qəlibinə söyləşdim ərənlər ilə,  
Dopdolu mövcud əyləşmiş, bəlli niqabı gil imiş (2, s. 58).

Divanda qeyri-müəyyən növlü miqdar saylarını görə bilsək. Sayla-rın bu növünün həm alınma sözlərdən, həm də öz sözlərimizdən düzəldiyini müşahidə edirik:

Gəl, ey ərənlər sərvəri, bir neçə şan içindəsən,  
Bir kərə göstər didarın bunca cəhan içindəsən (2, s. 53).

Həq sıfəti dərya imiş havarə – varə söylərəm,  
İrə bilməm payanına cəndin həzarə söylərəm (2, s. 68).

Müşahidələr göstərir ki, I və II şəxs əvəzliklərində dəyişiklik olma-mış, yalnız III şəxs əvəzliyinin hallandığı zaman **o**-nun **a**-ya keçməsi gözə çarpir ki, bunu da orta əsr abidələrinin hamısında müşahidə etmək müm-kündür. Quşçuoğlu divanında belə nümunələr çoxdur, yalnız iki misalla kifayətlənmək olar:

Yaradan handadır, kanü-məkanı,  
Çağıraram gecə-gündüz mən Anı! (2, s. 81).

Ol mənim sevdigimdir, ey yar,  
Ərş ilə kürsi, lövh ilə qələm (2, s. 72).

Bu misralarda həm şəxs, həm də sual əvəzlikləri işlənmişdir. Müasir dilimizdən fərqli olaraq, əski türkcədə işarə əvəzliyinin sayı çox olmuşdur. Divanda **o**, **bu** işarə əvəzliyi ilə yanaşı **ol**, **şol**, **öylə**, **böylə** əvəzliklərinin də işləndiyi göz önündədir:

Qeybanə dedi olaram qonağın,

Ol səbəbdən bizi mehmanə gəldi (2, s. 81).

İbrahim içirtmiş idi Quşçogluna bu meydən,  
Öylə sərməst olmuşdur səl cəhətdən xəbəri yox (2, s. 31).

Divanda əvəzliyin bütün növlərinə (qayıdış, qeyri-müəyyən, təyini) aid misallar kifayət qədər çoxdur. Sual əvəzliliklərinin bəzilərində nəzərə çar-pacaq dərəcədə fonetik dəyişmələr özünü bürüzə verir:

Biganə qanda var gedəm evinə,  
Mənimki aşınadır onlara vardım (2, s. 68) və s.

Nitq hissələri içərisində öz orijinallığı və zənginliyi ilə seçilən fellər tarixi morfoloziyanın əsas hissəsini təşkil edir və ədəbi əsərlərin dilində özü-nəməxsus morfoloji əlamətləri ilə seçilir. Divanda olan arxaik fellər şeirə saflıq və təbiilik gətirmişdir:

Eşqim aydır: atəş məndən olubdur,  
Nəfsim aydır: baran mənim selimdir (2, s. 46).

Şah vədəsinə irən olur qolları bağlı,  
Dust vədəsinə irməyən azad ola bilməz (2, s. 54).

Quşçuoğlu divanı Əhli-həqq təriqəti chkamlarını təbliğ edən şeirlər olduğuna görə burada müraciət və əmr bildirən qəzəllər çoxluq təşkil edir. Bu baxımdan fəlin əmr formasını əmələ gətirən morfoloji əlamətlərə nəzər salmaq maraqlı olar:

Fərman ilə varır olsa, peygəmin yetişir degil,  
Alana yergil salamı, onda bilmədirir degil (2, s. 61).

Quşçuoğlu istərsən var olasan,  
Başını kəsgilən ayağına sal (2, s. 58).

Birinci beytdə fəlin əmr formaları ilə yanaşı mürəkkəb fellər də öz ifadəsini tapmışdır ki, bu cür fellər artıq dildə istifadə olunmur. Nümunə-lərin ikinci misralarındakı fel forması (**gilən**) cənub və şərqi dialektlərində, o cümlədən Naxçıvan regionunda **ginən** formasında işlənir. Divanı nəzərdən keçirərkən fəlin zamanlarında o qədər də dəyişiklik olmadığını görürük. Yalnız fəlin müzare zaman formasının morfoloji əlamətində dəyişiklik ol-muşdur ki, bu da eynilə Naxçıvanın rayon və kəndlərində saxlanmaqdadır:

Kimsə ki, qeybətizi eylər, çox-çox vəbalızı yuvar,  
Yarənlərin sabıları xəlqin ağzında dil imiş (2, s. 57).

Quşçuoğlu divanında müzare zamanın ən çox istifadə olunan əla-məti **məm**<sup>2</sup> şəkilçisidir. Bu şəkilçi əksər türk xalqlarının dilində öz mövcud-luğunu saxlayır. Divanda da bu əlamət öz əksini tapmışdır:

Şərbətin içmişəm qanmam, vəsfin eylərəm usamam,

«Bəli» ni demişəm danmam, bu meydanə, bu meydanə (2, s.79)

Divanda tarixən məhsuldar olmuş feli sıfət və feli bağlama şəkilçili misraların olması dilimizin zənginliklərindən xəbər verir:

Aşağı varıban avaz eşitdi,  
Gördü ki, söylənir sirri-ilahi (2, s. 81).

Məcnun tək yaşada ağrı, ta ola Leyli qonağı,  
Məclisi içində saqı görən xumarə eşq olsun! (2, s. 65).

Zərf tarixi morfolojiyada məhsuldar və rəngarəng nitq hissələrin- dəndir.  
Divanda zərfin tarixən geniş yayılmış bütün növlərini (tərzi-hərəkət,  
zaman, yer, kəmiyyət) görə bilərik:

Xacəm əlində asandır uzağı yavuq cyləmək,  
Saəti min ilə bağlar min ili bir saat eylər (2, s. 49).

O zamandan bu zamana donbadon gəzib gəlmışəm,  
Dedilər ki, gəl xəbər ver, məni xəbara çəkdilər (2, s. 50).

Məğribdən məşriqə hökmü yeriyir,  
Puşidəsi anın həzar gəlibdir (2, s. 23).

Quşçuoğlu divanının morfolojiyasında köməkçi nitq hissələrindən arxaik qoşmalar, ədatlar, bağlayıcılar, müasir dildən fərqlənməyən nidalar, modal sözlər öz orijinallığı ilə seçilir. Quşçuoğlu divanı sufî ədəbiyyatımızın bir örnəyidir və hər bir qəzəl nümunəsində istənilən qədər qrammatik əla-mətlər tapmaq mümkündür. Divanın qrammatikası dilimizin bütün quru-luşunu özündə əks etdirməklə bərabər, gələcək tədqiqatlar üçün toxunul-mamış mövzu olaraq qalmaqdadır. Burada qısa şəkildə verilən dilçilik araş-dırması bu sahədə ilk addım kimi qiymətləndirilə bilər.

## ƏDƏBİYYAT

1. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: Azərbaycan Universiteti Nəşriyyatı, 1990, 376 s.
2. Məhəmmədzadə H.S. Bayrək Quşçuoğlu. Kəlamlar. Tehran, 1369 (1990), 91 s.

**Aynur Jalilova**

**PHONETIC AND  
MORPHOLOGICAL FEATURES IN QUSHCHUOGLU'S DIVAN**

Grammatical structure of our classic works conveys different features from our modern language. The phonetic and morphological change appearing in Qushchuoglu's divan assuming importance in renovation and enriching of our historical grammar.

Айнур Джалилова

### ФОНЕТИЧЕСКАЯ И МОРФОЛОГИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА ДИВАНА КУШЧИОГЛЫ

Грамматический состав наших классических произведений отличается от современного языка своими различными формами. Фонетические и морфологические атрибуты, выражющиеся в диване Кушчиоглы, являются одним из важных факторов обновления и обогащения нашей исторической грамматики.

AZƏRBAYCAN MİLLİ EMLİLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧИВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

### İNCƏSƏNƏT

CƏLİL VƏZİROV  
AMEA Naxçıvan Bölmesi

### NAXÇIVAN TEATRININ İLK MƏCNUNU

Qədim Naxçıvan teatrı zəngin bir sənət yolu keçib. Kimlər gəlib, kimlər keçib bu səhnədən. Böyük xan Naxçıvanlı, Rza Təhmasib, Kazım Ziya, Rza İsfəndiyarlı, Əli Xəlilov, Həsən Səfərli, Heydər Muradov, Mirib-rahim Həmzəyev, İsa Musayev, Mirhəsən Mırışlı, Əyyub Haqverdiyev, Xədicə xanım Qaziyeva, Firuzə xanım Əlixanova, Zəroş xanım Həmzəyeva, Zemfira xanım Əliyeva, Baxşı Qələndərli, Əkbər Qardaşbəyov, Aydın Şahsuvarov, Məmməd Quliyev, Vəli Babayev, Məmməd Qazimov, Yuran Məmmədov... kimi dəyərli sənətçilərin çiyinləri üzərində pərvəriş tapıb Naxçıvan teatrı.

Bu qədim sənət ocağının keçdiyi yol həmişə hamarlı olmayıb. Soyuqlu, şaxtalı, təqibli günləri çox olub. Amma heç bir təqib, heç bir tufan bu sənət

fədailərini qorxutmayıb, əksinə onlar mərdanə mübarizə yolların-dan keçib teatri yaşıdıblar. Və təbii ki, özləri də yaşayıblar.

Səməd Məmməd oğlu Mövləvi! Bu ad, bu soyad hər bir naxçıvanlı üçün əziz və doğmadır. Və onun Naxçıvan teatrındakı tarixi xidmətləri danılmazdır. Kim idi Səməd Mövləvi?!

Öncə kiçik bir arayış: Səməd Məmməd oğlu Mövləvi 1900-cü ilin şaxtalı, sazaqlı bir qış gündündə fevralın 20-də qədim Təbriz şəhərində dün-yaya gəlmişdir. Uşaq ikən ata nəvazişindən məhrum olmuş, əmisi Əhməd ağanın himayəsi altında böyümüşdür. Rüşdiyyə məktəbində oxumuş və səhnəyə məhz məktəbli ikən qatılmışdır. 1917-ci ildə müqtədir sənətkar Sidqi Ruhulla Təbrizə qastrola gəlir və N.Nərimanovun «Nadir şah» faciə-sini tamaşaşa qoyur. Gülcəhan rolunu oynayan aktyor təsadüfən xəstələn-diyyindən bu rolu Sidqi Ruhulla məktəbli Səməd Mövləviyə həvalə edir. Sidqi Ruhulla öz xatirələrində yazır ki, Səməd Mövləvi tərəddüd etmədən Gülcəhan rolunu gözəl oynadı. Məktəbli Səməd Mövləvinin səhnəyə gəlişi məhz bu təsadüfdən yarandı (4, s. 78).

1920-ci ildə «Ölülər» tragi-komediyası Cəlil Məmmədquluzadənin yaxından iştirakı ilə Təbriz şəhərində tamaşaşa qoyulur. Bu tamaşada Səməd Mövləvi Hacı Baxşəli rolunda çıxış etmişdir. Digər rolları aşağıdakılardır ifa etmişlər: İsgəndər-Böyükxan Naxçıvanlı, Şeyx Nəsrullah-Əli Azəri, Məşədi Oruc-Cabbar Əmirov, Cəlal-Mirzə Cəlilin oğlu Midhət, Nazlı-Mirzə Cəlilin qızı Münəvvər (1, s. 417).

Elə həmin ilin sonunda C.Mövləvi Naxçıvana gəlir və ömrünün axırına kimi Naxçıvan teatrında fəaliyyət göstərir. 1920-1962-ci illər S.Mövləvinin Naxçıvan teatrındakı qaynar fəaliyyət illəridir. Səməd Mövlə-vinin sənət palitrası çox geniş və rəngarəng olmuşdur. O, həm fəci, həm dramatik, həm lirik, həm də musiqili əsərlərdə (opera və operattalarda) bir-birindən fərqli obrazlar düzümü yaratmışdır. Məqaləmizin spesifik xüsusiyyətini nəzərə alaraq biz bu yazımızda müqtədir sənətkarımızın yal-nız böyük istedad və məharətlə yaratdığı musiqili rollar (opera və operet-talar) barədə söhbət açmağı məqsədə uyğun saydıq.

Bircə faktla demək yetər ki, Səməd Mövləvinin Naxçıvan teatrına gəlişi qədim sənət ocağının yaradıcılıq ab-havasında ciddi dönüş yaratdı. Məhz onun gəlişindən sonra Naxçıvan teatrında opera və operettalar oyna-nılmağa başlandı. (S.Mövləviyə qədər bəzi musiqili komediyalar («Arşın mal alan») bu teatrda oynanılmışdır. Lakin bunlar hardasa epizodik xarakter daşımışdır. Həm də sənətkarlıq baxımından bir o qədər də güclü deyildir).

Biz bu gün iftخارla deyirik ki, 124 yaşı Naxçıvan teatrının ilk Məc-nunu, ilk Kərəmi Səməd Mövləvi olmuşdur. Və yenə də qürurla bildiririk ki, məhz S.Mövləvinin rejissorluğuyla «Leyli və Məcnun», «Əslı və Kərəm», «Aşıq Qərib», «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan», «Beş manatlıq gəlin», «Əlli

yaşında cavan», «Evlikən subay», «Ürək çalanlar»... kimi opera və operettalar uğurla tamaşaaya qoyulmuşdur.

**ƏSKİ İLLƏRƏ BİR NƏZƏR VƏ YAXUD SƏMƏD MÖVLƏ-VİNİN YADDAŞINDAN SƏTİRLƏR:** Heç yadımdan çıxmaz: 1922-ci illerin payız ayları idi. Biz «Əsli və Kərəm» operasını tamaşaaya qoymağı qərara aldıq. Tamaşanı mən hazırlamalı, Kərəm rolunda da çıxış etməli idim. Rollar paylandı... Bir ay müddətinə məşq etdik. Tamaşanın musiqi hissəsini idarə etmək Adil Kəngərliyə tapşırıldı. Onun rəhbərliyilə orkestr təşkil olundu. Bu orkestrin tərkibinə yerli musiqi həvəskarları, bir də mandolina çalan Tapdıq Hüseynov (Tapdıq Hüseynov 50 ildən artıq Naxçıvan teatrında tar çalmışdır) daxil idi. Tamaşaaya aid paltar, parik və səhnə ləvazimatı əldə edildi.

Onu da deyim ki, «Əsli və Kərəm» operası Naxçıvanda ilk dəfə idi ki, göstərilirdi. Ona görə də çox böyük rəğbətlə qarşılandı (3, s. 240-241).

Qüdrətli sənətkarın bu xatırlaması aydınlığıyla sübut edir ki, Naxçıvan teatrında ilk dəfə milli operaya müraciət məhz S. Mövləvinin adıyla bağlıdır. Və burası da məlumdur ki, Naxçıvan teatrında ilk dəfə Məcnun və Kərəm rollarını oynamayaq da məhz ona nəsib olmuşdur. Bir unudulmayan cəhəti də yada salmaq istərdim ki, Səməd Mövləvi musiqili əsərlər üçün potensial imkanlı aktyor kadrları yetirmişdir. Firuzə Əlixanova, Zəroş Həmzəyeva, Əyyub Haqverdiyev, Əkbər Qardaşbəyov, Sofya Hüseynova, Roza Cəfərxanova, İbrahim Məmmədov (Bənəniyarlı), Müzəffər Cəfərov... kimi sənətçilər S. Mövləvi məktəbinin layiqli davamçılarıdır.

**AZƏRBAYCAN RESPUBLİKASININ XALQ ARTİSTİ FİRUZƏ XANIM ƏLİXANOVANIN YADDAŞINDAN SƏTİRLƏR:** «Naxçıvan teatrının mühüm bir mərhələsi və inkişafi məhz Səməd müəllimin adı və fədakarlığıyla bağlıdır. Naxçıvanlı sənətkarların əksəriyyəti məhz S. Möv-ləviyə borcludur. Bu qədim sənət ocağında uğurla tamaşaaya qoyulan «Leyli və Məcnun», «Əsli və Kərəm», «Aşıq Qərib», «Arşın mal alan», «Ər və arvad», «O olmasın, bu olsun», «Ürək çalanlar», «Evlikən subay», «Toy kimindir?», «Əlli yaşında cavan», «Gözün aydın»... kimi opera və musiqili komedyalar S. Mövləvinin quruluşunda özünün layiqli səhnə şərhini tapmışdır. Və onu da deyim ki, bu tamaşalarda Səməd müəllim baş rolları xüsusi istedadla, əsl aktyor bacarığıyla teatrsevərlərə təqdim edirdi. Səməd Mövləvi sözün əsl mənasında müəllim-ustad idi. Şəxsən mən ondan çox şeylər öyrənmişəm. Mənim ilk sənət müəllimim, ilk ustadım yalnız Səməd Mövləvi olmuşdur. Özümü xoşbəxt sayıram ki, belə qüdrətli sənətkarla bir çox klassik və çağdaş səhnə əsərlərində qarşısı (tərəf-müqabil) olmuşam. «Leyli və Məcnun», «Əsli və Kərəm», «Aşıq Qərib», «Ər və arvad», «Arşın mal alan», «O olmasın, bu olsun» opera və operettalarda S. Mövləvi Məc-nun, Kərəm, Aşıq Qərib, Mərcan bəy, Əsgər, Sərvər

rollarını böyük usta-liqla rəsm edirdi. Mən də bu tamaşalarda Leyli, Əsli, Şahsənəm, Minnət, Gülçöhrə, Gülnaz kimi rolları ifa etmişəm.

Bircə ona təəssüflənirəm ki, Səməd müəllimin ömrü tez qırıldı. Cəmi 62 il yaşadı. Amma, yaşadı, yaratdı, bizlər üçün böyük bir irs qoyub getdi. Onun yaratdığı məktəb əbədi yaşadı» (6, s. 32).

Ölməz sənətçimiz Firuzə Əlixanovanın sözünə mən də bir teatrşunas kimi şərikdir çıxıram və iftihear hissili deyirəm ki, S.Mövləvi Naxçıvan teat-rının mənəvi inkişafında, formalaşmasında, aktyor kadrlarının yetişdi-rilməsində danılmaz xidmətlər göstərmişdir. Elə bircə faktı göstərmək yetər ki, Səməd Mövləvi Naxçıvan teatrının tarixində ilk dəfə Azərbaycanın xalq artisti fəxri adına layiq görülən sənətçidir (24 may 1960). Elə bunun özü ustad aktyorun hansı sənət dəyərlərinə, bacarığına malik olduğunu aydınlılığıyla vurğulayır.

Tarixi bir həqiqətdir ki, Səməd Mövləvi 124 yaşlı Naxçıvan teatrının ilk Məcnunu olmuşdur. Və yeri gəlmışkən yada salaq ki, Tiflisdə fəaliyyət göstərən Azərbaycan Dram Teatrında da ilk dəfə Məcnunu oynamış məhz Səməd Mövləviyə nəsib olmuşdur. (S.Mövləvi bir neçə il Tiflis Azərbaycan Dram Teatrında fəaliyyət göstərmiş və yaddaqalan obrazlar silsiləsi yaratmışdır. Məcnun, Kərəm, Aşıq Qərib, Şeyx Nəsrullah, Şeyx Sənan, Arif, Nəcəb bəy («Leyli və Məcnun», «Əsli və Kərəm» Ü.Hacıbəyov) «Aşıq Qə-rib» (Z.Hacıbəyov), «Ölürlər» (C.Məmmədquluzadə), «Şeyx Sənan», «İb-lis», (H.Cavid), «Dağılan tifaq» (Ə.B.Haqverdiyev) (2, s. 112).

S.Mövləvinin Naxçıvan teatrında yaratdığı uzunömürlü səhnə surət-ləri çox olub. Yuxarıda qeyd etdiyim kimi məqalənin spesifik xüsusiyyətini nəzərə alıb ustad sənətkarın yaratdığı müsiqili rolları barədə söhbət açırıq. Və bu rollar içərisində Məcnun, Kərəm, Sərvər («Leyli və Məcnun», «Əsli və Kərəm», «O olmasın bu olsun» Ü.Hacıbəyov) xüsusilə nəzərlərdə diqqətlənmişdir. Şöhrətli sənətkarın məlahətli və yatımlı səsi, yüksək aktyorluq istədədi yaratdığı obrazın daha kamil və dolğun çıxmamasına səbəb olmuşdur. Məcnun S.Mövləvinin ifa təqdimində əsl məhəbbət aşiqidir, Leyli onun üçün müqəddəs bir varlıqdır. Bütün səhnələrdə aktyor öz emosional ifasıyla, məlahətli səsiylə tamaşaçını ələ alırı. Xüsusən də Ley-liylə (F.Əlixanova) olan səhnələr daha təsirli, daha inandırıcı idi. Azərbay-canın xalq artisti Əyyub Haqverdiyev bu sətirlərin müəllifiylə söhbətlərində dönə-dönə demişdir ki, Səməd müəllimin yaratdığı Məcnununa dəfələrlə baxmışam və hər dəfə də bu ecazlı ifadan zövq almışam. Səməd Mövləvinin ilhamla yaratdığı Məcnun onun səhnə ömürlüyüնə, ümumən Naxçıvan teatrının salnaməsinə xüsusi zənginlik, cazibədarlıq gətirmiştir.

Əyyub Haqverdiyevin sözlərinə əlavə olaraq bildirmək istərdim ki, Səməd Mövləvinin yalnız Məcnun, Kərəm, Sərvər deyil, eləcə də Mərcan bəy, Quluş bəy, Gülməsərov, Kərbəlayi Hüseynalı, Aşıq Murad və bunlara bənzər digər obrazlar S.Mövləvinin ustalıqla yaratdığı həqiqi səhnə surətləri idi.

Mən Naxçıvan teatrında qüdrətli sənətkarın çox rollarını görmüşəm, amma təəssüf hissi ilə bildirirəm ki, o illər mən məktəbli olmuşam (yuxarı siniflərdə oxuyurdum). Lakin buna baxmayaraq həmin rollar yaddaşimdə əbədilik həkk olunub. Dramatik, romantik, həm də musiqili rollarına böyük məftunluqla tamaşa etmişəm. Və sonrakı illər S.Mövləvinin yara-diciliyi barədə məqalələr, bukletlər yazmışam, televiziya və radio verişləri aparmışam. Və bu gün iftixar və qürur hissilə deyirəm ki, nə yaxşı ki, ustadın bəzi rollarını görmək mənə qismət olmuşdur.

Böyük məhəbbətlə yaratdığı Məcnun rolunu görmək mənə nəsib olmayıb, o illər mən dünyaya gəlməmişdim. Amma, tale qismətindən ustadın 60 illik yubleyində (4 aprel 1960-ci il) onun yaratdığı Məcnunu görmək səadətinə çatdım. Həmin yubiley tədbirində Səməd Mövləvi üç tamaşadan parçalar oynadı: Şeyx Nəsrullah («Ölülər», C.Məmmədquluza-də), İmamyar («Yaşar», C.Cabbarlı), Məcnun («Leyli və Məcnun», Ü.Hacıbəyov). Həmin gün ustad necə də yaraşıqlı idi. Sanki ötən əski illərin hesabatını verirdi tamaşaçılara. Azərbaycanın xalq artisti Möhsün Səna-ninin çıxışını çox gözəl xatırlayıram:

«Əziz qardaşım, Səməd!. Bakıdan Naxçıvana gələrkən bütün yol boyu səninlə birgə keçirdiyimiz Tiflis günlərini, qastrol səfərlərini xatırla-yırdım. (M.Sənani S.Mövləviylə bir müddət Tiflis Azərbaycan teatrında çalışmışlar. Və həm də eyni yaşdadılar. O, da 1900-cü ildə Tiflisdə anadan olmuşdur). Sən Azərbaycan səhnəsinin gözəl Məcnunlarından birisən. Sən təkrarı olmayan ustad sənətkarsan. Naxçıvan teatrı sənə çox borcludur. Sən burada böyük sənət məktəbi yaratmışsan. Sənin Azərbaycan teatrı qarşısında tarixi xidmətlərin heç bir zaman unudulmayacaq. Və Bakıdan gətirdiyim bu cib dəsmalını (böyük bir xalça gətirilmişdir) sənə hədiyyə verirəm. 60 yaşıñ mübarek olsun, qardaş! Yaradanlar ölməz olur, yaşa, yarat. Səni bağrıma basıram!» (5, s. 61).

Möhsün Sənanının çıxışından sonra ölməz Üzeyirbəyin qəlbləri riqqətə gətirən melodiyaları salona yayıldı. «Leyli və Məcnun» operasının final səhnəsi göstərilirdi. Salon bir anlığa alqış selinə büründü. Məcnun Səməd Mövləvi sənətsevərlərin gur alqışları altında səhnəyə çıxdı. 60 yaşı ustad məlahətli və yapıqlı səsiylə salondakıları ram etdi. Məcnunun ah-naləsi, nisgilli və nakam notları, acı fəryadı S.Mövləvinin yatımlı və məlahətli səsində necə də animlydi. 60 yaşında belə bir yapıqlı Məcnun oynayan sənətkar, gör 25-30 yaşlarında necə oynayır?! Sədd heyf ki, mən onun cavanlıqda oynadığı Məcnununu görmədim, ancaq 60 illik yubleyində yaratdığı Məcnundan bir parçaya məftunluqla qulaq asdım. Buna da min şükür dedim.

Bu sətirləri yazan zaman xeyal öz karvanını çekib, məni xeyli əski illərə apardı. 47 il bundan önce olan romantik bir aləmə. O aləmə ki, onda Naxçıvan teatrında Səməd Mövləvi vardi, Mirhəsən Mirişli vardi, Miribra-him Həmzəyev vardi... Və indi fikirləşirəm ki, ustad aktyor Səməd Mövləvini mən axırıncı dəfə

hansi rolda görmüşəm. S.Ələsgərovun «Ulduz» musiqili komediyasında ustalıqla rəsm etdiyi Gülümsərov rolunda. S.Möv-ləvi sənətilə gülə-gülə ayrıldım. Son vida görüşüm də gülüşlə bitdi. Yaratdığı rolun adı da hafızəmə əbədilik həkk olundu. **GÜLÜMSƏROV**.

Bələ bir ustad aktyorumuz vardı: Adı Səməd, atasının adı Məmməd, soyadı Mövləvi. Şaxtalı, boranlı bir qış gündündə 1900-cü ilin fevral ayının 20-si qədim Təbriz şəhərində dünyaya göz açdı. Mənalı həyatı Naxçıvan və Tiflis teatrlarında keçdi. 45 il fasılısız olaraq yaratdığı obrazlara ölməz səhnə ömrü bəxş etdi. Və həmin obrazlar Milli teatrımızın salnaməsinə həkk olundu. Və 1962-ci ilin soyuqlu, sazaqlı bir gündündə – fevral ayının 6-da qədim Naxçıvan şəhərində dünyasını dəyişdi. 45 ildir Naxçıvan teatrı Səmədsiz qalıb. Bu gün göy qübbəsinin altında yoxdur ustad sənətkar. Özü olmasa da, yaratdığı əvan biçimli səhnə sürətləri şirin bir xatirəyə çevri-lərək yaddaşlara köçüb. Deməli, yaşayır Səməd Mövləvi. Onun sənət irsini oğlu, Azərbaycanın əməkdar artisti Tofiq Mövləvi şərəflə davam etdirir. Səməd Mövləvi ömrü bax beləcə öz axarıyla davam edir...

## ƏDƏBİYYAT

1. Məmmədquluzadə C. Məqalələr, xatirələr məcmuəsi, Bakı, 1967, 460 s.
2. Rəhimli İ. Tiflis Azərbaycan teatri. Bakı, 2006, 230 s.
3. Səhnədən keçən yollar. Bakı, 1983, 278 s.
4. Unudulmaz səhnə ustaları. Bakı, 1981, 118 s.
5. Vəzirov C. Naxçıvan teatrının ilk Məcnunu // Qobustan, 2005, № 3, s. 58-61.
6. Vəzirov C. Xəlilov E. Naxçıvan teatrının qadın sənətkarları. Bakı, 2006, 132 s.

**Jalil Vazirov**

## THE FIRST “MAJNUN” OF THE NAKHCHIVAN THEATRE

The Azerbaijan People's actor and the representative of the Nakhchivan Theatre Samad Movlavi and his first role of “Majnun” was comprehensively explored in this article.

Besides, the author investigated all the musical roles that made Movlavi famous and his special services in the development of the Nakhchivan Theatre. In the process of investigation the authour explored all the musical performs, specially his role of “Majnun” of this talented aktor that made him wellknown.

**Джалил Везиров**

## **ПЕРВЫЙ МЕДЖНУН НАХЧЫВАНСКОГО ТЕАТРА**

В статье всесторонно исследован видный деятель Нахчыванского театра, народный артист Азербайджана Самед Мовлави и его первый роль Меджнун на театральной сцене. Кроме того автором исследованы и его роль при развитии Нахчыванского театра и его другие музыкальные образы, которые прославили С.Мовлави.

В результате исследовании автор уточнил все музыкальные роли С.Мовлави, особенно образ Меджнуна который прославил великого актера.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

**ƏLİ QƏHRƏMANOV**  
AMEA Naxçıvan Bölməsi

## **TİFLİS AZƏRBAYCAN TEATRININ TƏŞƏKKÜLÜ VƏ FORMALAŞMASINDA NAXÇIVANLI YUSİF BƏY TAHİROVUN ROLU**

Qədim və zəngin mədəniyyətə malik olan Naxçıvan Azərbaycanın ictimai, bədii fikir tarixində misilsiz xidmətlər göstərmiş bir diyardır. Bu ulu torpaq saysız-hesabsız sənətkarlar, memarlar, tarixçilər, hərbçilər, döv-lət xadimləri siyasetçilər, şairlər, dramaturqlar, mədəniyyət və incəsənət xadimləri yetirmişdir. Naxçıvan torpağının yetirdiyi ziyahılar vəzifəsindən, peşəsindən, rütbəsindən asılı olmayaraq maarif və mədəniyyətin inkişafına zaman-zaman öz töhfələrini vermişlər. Belə işıqlı şəxsiyyətlərdən biri də məşhur hərbçi, mədəniyyət və incəsənət xadimi Yusif bəy Tahirovdur. Yusif bəy Naxçıvan torpağında doğulub boy-a-başa çatmış, hərbi təhsili almış, Tiflis şəhərində bir hərbçi kimi xidmət etmişdir. O, hərbçi olsa da, maarif və mədəniyyətin, Tiflis Azərbaycan teatrının tərəqqisində, formalaşmasında

əvəzolunmaz xidmətlər göstərmişdir. Onun Tiflis Azərbaycan teatrının tərəqqisi üçün göstərdiyi xidmətlər vaxtilə “Səda” qəzetində işıq-landırılmışdı. Həmin qəzətdən oxuyuruq: “Yanvar ayının 30-da... dram cəmiyyətini idarə etmək üçün 5 nəfərdən ibarət –Nadir bəy Qayıbov, Eynəli bəy Sultanov, Yusif bəy Tahirov, Mirrövşən bəy Əsfəndizadə və Əlimirzə bəy Nərimanov seçilirlər” (3, s. 50).

Yusif bəy Tahirovun səyi və ziyalıların köməkliyi ilə Tiflisdə ilk teatr binası təşkil olunur. Tiflis Azərbaycan teatrının təməli 1873-cü ildə qoyulsa da onun tamaşaları Gürcüstan əyanlar teatrının, Zubalov xalq evinin səhnəsində nümayiş etdirilirdi. Gürcüstan əyanlar teatrında yerləşən cəmiyyətin 5 nəfərdən ibarət bürosu və 40 nəfərdən artıq üzvü (3, s. 53) var idi.

Yusif bəy cəmiyyətin ilk sədri idi. O, “Tiflis müsəlman dram cəmiyyəti”nin fəaliyyətinə rəhbərlik etdiyi dövrdə öz nüfuz və bacarığından istifadə edərək “Auditoriya”ni açmaq, ən zəruri səhnə ləvazimatlarını əldə etmək üçün azərbaycanlılarla yanaşı, Tiflisdə yaşayib, fəaliyyət göstərən müxtəlif millətlərdən olan ziyalılarla da yaxından əlaqə saxlamış, onları da bu işə cəlb etmişdi. Özü isə cəmiyyətə sədrlik etməklə yanaşı ona hər cür maddi yardımalar göstərirdi.

Bəzi tədqiqatçılar “Auditoriya”nın açılmasında əsas təşəbbüskar kimi “Molla Nəsrəddin” jurnalının redaktoru C.Məmmədquluzadəni qeyd edirlər. Düzdür, o zaman C.Məmmədquluzadə Tiflis ədəbi mühiti ilə bağlı idi. Lakin “Auditoriya”nın açılmasının əsas təşəbbüskarı məhz Yusif bəy Tahirov idi. Bunu o dövrdə çıxan mətbu orqanlardakı yazılar, “Audito-riya”nın açılmasında iştirak edən ziyalıların xatirələri, o cümlədən Ə.Şərifin xatirəsi və Tiflis Azərbaycan teatrının tədqiqatçıları Abbas Hacıyevin və İlham Rəhimlinin apardıqları tədqiqatlar da aydınlığı ilə təsdiq edir.

Yuxarıda qeyd edildiyi kimi Tiflis Azərbaycan teatrı 1873-cü ildən fəaliyyət göstərsə də onun ilk tamaşaları Tiflis əyanlar və Zubalov xalq evinin səhnəsində göstərilirdi. Bu teatr azərbaycanlılar yaşayan ərazidən (Şeytanbazardan) çox uzaqda yerləşdiyi üçün azərbaycanlılar teatra çox az gəlirdilər. Azərbaycanlıların teatra gəlməməsi cəmiyyətin sədri kimi Yusif bəyi narahat edirdi. Odur ki, o, cəmiyyətin üzvləri ilə məsləhətləşdikdən sonra Azərbaycan artistlərinin arzusu ilə 1911-ci ildə Tiflis bələdiyyə rəisi A.İ.Xatisova məktub göndərir. Məktubda deyilirdi: “Narodnyi dom”da və “Gürcü klubu”nda göstərilən tamaşalarda...çox az adam iştirak edir. Çünkü bu teatr müsəlmanların yaşadıqları yerdən xeyli uzaqdır. Sizdən xahiş edirik ki, belə bir vəziyyəti nəzərə alaraq, şəhər duması qarşısında məsələ qaldırasınız, əksəriyyəti müsəlmanlardan ibarət olan mərkəzdə (Şeytanbazarda-Ə.Q) “Auditoriya” açılsın” (3, s. 58).

Bu məsələ ilə bağlı Azərbaycan səhnəsinin pərəstişkarlarından biri-Məşədi Hüseyn Əhmədovun “Zaqafqaziye” qəzetiinin 10 fevral 1911-ci il tarixli nömrəsində xəbəri dərc olunmuşdu. Orada yazılır: “... Tiflisdə Zuba-lov Xalq Evində müsəlman

teatrı fəaliyyət göstərməkdədir. Teatr cəmiyyətinin ilk sədri Yusif bəy Tahirovdur. O gördü ki, müsəlmanlar teatra az gəlir. Bunun səbəbi yerlərin baha olması, ikinci səbəbi isə teatrin müsəl-manlara uzaq olmasıdır. Birinci səbəbi-qiyamətləri azaltmaqla aradan qaldırmaq olardı. İkinci səbəbi isə aradan qaldırmaq çətin idi...Buna görə də Tahirov teatrı müsəmanlar üçün yaxın bir yerə köçürmək qərarına gəldi” (2).

Digər bir məlumatı isə cəmiyyətin xəzinədarı Mirzə Həsən Əhmədov verir: “Müsəlman artistləri dram cəmiyyəti təşkil etmək üçün icazə almışlar. Yusif bəy Tahirovun təşəbbüsü ilə bir teatr binası təşkil etmək qərarına gəlmışlər. Əhalidən pul və başqa şeylər ianə şəklində toplayıb işə başladı” (4, s. 159).

Həqiqətən də Tahirovun və müsəlman aktyorlarının səyi, A.İ.Xati-sovun köməyi ilə şəhərin “Şeytanbazar” adlanan məhəlləsində əlverişli bir bina tapıldı və binanın təmirinə başlanıldı. Lakin buraxılan vəsait az oldu-ğundan teatr sevənlər səhnəyə yardım etməyə başlayır. Yusif bəy Tahirovun təşkil etdiyi Tiflis Azərbaycan Xalq Evi-“Auditoriya”nın açılmasına Türküstan, Bakı, Kazan, Naxçıvan, İrəvan, Gəncə, Batum, Həştərxan, Vla-diqafqaz, Orenburq maarifpərvərləri, sənət həvəskarları, bir çox cəmiy-yətlərin nümayəndələri də tərəfdar idilər.

Tiflis Azərbaycan Xalq Evi-“Auditoriya”nın açılış gününü müəy-yən etmək, açılışa hazırlıq işlərini tamamlamaq üçün cəmiyyətin iclası 1912-ci ilin mart ayının 28-də Voronov küçəsindəki 55 nömrəli evdə-İran cəmiyyəti xeyriyyə binasında keçirilir. “Auditoriya”nı təşkil etmək üçün təşkilat komitəsinin üzvləri seçilir, rejissor və xəzinədar təyin etmək məsəlesi müzakirə edilir. Yığıncaqda şəhər rəisi “Auditoriya”nın xeyrinə birdəfəlik 200 manat və ildə 300 manat verməyi vəd edir. Bu faktları görkəmli tədqiqatçı Qulam Məmmədli də öz araşdırmları (1, s. 263) ilə bir daha təsdiq edir. Bu yığıncaqda görkəmli səhnə xadimləri ilə yanaşı Hüseyn bəy Mirzəcamalov, Hüseyn Minasazov, Ömər Faiq Nemanzadə, Yusifzadə qardaşları, Eynəli bəy Sultanov, Məhəmməd ağa Şahtaxlı, Rza Təhmasib və onlarla digər ziyalılar iştirak edirlər.

Yığıncaqda qərar alındığı kimi 1912-ci ilin aprel ayının 1-də gündüz saat 2<sup>00</sup>-da Tiflis Azərbaycan Xalq Evi-“Auditoriya”sı açılır (3, s. 59).

Tiflis Azərbaycan Xalq Evi “Auditoriya”nın açılışında Tiflisdə olan rus, gürcü, ukrayn, acar, abxaz, tatar dram və xeyriyyə cəmiyyət-lərinin, maarif və mədəniyyət ocaqlarının nümayəndələri, “Molla Nəsrəd-din” jurnalının əməkdaşları iştirak edirlər. Burada iştirak edənlər sırasında Hüseyn Cavid, Firudin bəy Köçərli, Yusif bəy Tahirov, H.Köçərli, Üzeyr bəy Hacıbəyov, Əbülfət Vəli, Hüseyn bəy Mirzəcamalov, Hüseyn bəy Minasazov, Həsən Səbri, İsmayıllı Həqqi, Eynəli bəy Sultanov, Ünsizadə qardaşları, Məhəmmədağa Şahtaxlı, Ömər Faiq Nemanzadə, Əlimirzə Nərimanov, bir neçə general, Tiflis şəhərinin qlavası Xatisov, Axund Mol-

lazadə, səhnə xadimləri – İ.Volkov, P.Bartov, Eristov, Belyayev, Vaso Abaşidze, Dadiani və digər şəxslər də var idi.

Tanınmış aktyor və rejissor İbrahim İsfahanlı o dövrü xatırlayaraq yazırıdı: “Açıq gözlü, maarifpərvər, Tiflisdə “Naxçıvan” qonaq evinin sahibi Həsən adlı bir şəxs əslən naxçıvanlı idi. Həsən Tiflis ziyahlarının hörmətini qazanmışdı. O, Şeytanbazardakı qonaq evinin bir otağını aktyorlara verdi. Qızğın məşqlər başlandı (5, s. 41).

Hələ 1911-ci ilin əvvəllərində Tiflis rus mətbuatı da bu cəmiyyətin fəaliyyətindən söhbət açmış, “Zaqafqaziye” qəzeti öz məqaləsini də “Zuba-lov adına xalq evində müsəlman dram cəmiyyəti” (Мусульманское драма-тическое общество при народном доме имени Зубалова) (8) adlandırmışdır. “Tiflis Müsəlman dram cəmiyyəti” Tiflisdə tamaşalar verməklə yanaşı, Batum, Kars, Aleksandropol, Qara Kilsə, Dilcan, Nuxa (Şəki), Şuşa və digər şəhərlərə qastrola gedir, zəngin repertuarla çıxış edirdilər. Teatrın qaynar fəaliyyətdə olduğunu o dövrdə nəşr olunan qəzetlər də təsdiq edir: “Tiflis “Müsəlman dram cəmiyyətinin sədri Yusif bəy Tahirovun fəaliyyəti sayəsində bu il göstəriləcək tamaşalara quruluş vermək üçün artist Ə.Vəli Bakıdan Tiflisə dəvət edilmişdi. Ayın 8-də idarə heyətinin iclası olmuş və “Auditoriya”da işlərin yaxşılaşması üçün ciddi tədbirlər görülmüşdür. Gürcü teatrında tamaşa vermek üçün danışıqlar başlanmışdır. Mövsüm bu ayın 13-də açılacaqdır, ilk tamaşa üç pərdəli “Məhəbbət qurbanı” (əsil adı “Zavallı cocuq”) dramıdır. Gələcək tamaşa isə həmin müəllisin, Namiq Kamalın “Vətən” tamaşasıdır. Artist Ə.Vəlidən başqa aktrisa Məlik-Şahnəzərova ilə də danışıqlar aparılır. Habelə, Bakı artistlərinin Tiflisə qastrolu da nəzərdə tutulmuşdur” (1, s. 336). Eynəli bəy Sultanovun məlu-matından da aydın olur ki, 1912-1913-cü illərdə Tiflis Azərbaycan teatri fəaliyyətini dayandırmamış, onlarla səhnə əsərlərini tamaşaşa qoymuşdur. Artist Əbülfət Vəlinin rejissorluğu ilə Namiq Kamalın “Məhəbbət qurbanı (“Zavallı cocuq”) dramı da müvəffəqiyətlə tamaşaşa qoyulmuşdur. 1913-cü ildə Yusif bəy Tahirovun təşəbbüsü ilə Tiflisə gələn Əbülfət Vəlinin fəaliyyəti nəticəsində “Auditoriya”da, Zubalov evində, Gürcü zadəgan teatrında, Kazyonnı teatrında da canlanma hiss olunur. Çünkü Əbülfət Vəlinin məsləhəti və işgüzarlığı sayəsində aktyorlar “Auditoriya” ilə yanaşı, ayda dörd dəfə Gürcü zadəgan teatrında, üç dəfə isə Zubalov evində tamaşalar göstərirler (4, s. 164).

Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Məmməd-quluzadə 1907-1908-ci illərdə “Tiflis qadın xeyriyyə cəmiyyəti”ndə çalışdığı illərdən (həmin vaxt Gövhər xanım Qacar cəmiyyətin sədri idi) Yusif bəy Tahirovu tanırıv və onun dost köməyini hiss edirdi. Yusif bəy Tahirov cəmiyyətə hər hansı köməklik lazımlı olduqda heç bir tərəddüb etmədən əlindən gələni əsirgəmirdi. Odur ki, Həmidə xanım xatırəsini yazarkən Gövhər xanımla yanaşı Yusif bəy Tahirovu da xatırlayaraq, çox böyük hörmət və ehtiramla qeyd edir: “Əvvəllər bizim

cəmiyyətimiz çox kasib idi, çünki ona rəğbat bəsləyənlərin sayı azdı. Biz vəsait toplamaq üçün keçirdiyimiz tədbirlərin baş tutmasına çox çətinliklə nail olurduq. Hər hansı bir tədbirin keçirilməsi üçün hökumət idarələrindən icazə almalı idik. Rəislərdən icazə alınmasında Gövhər xanıma mərhum Yusif bəy Tahirov köməklik edirdi. Ona müraciət edəndə o heç bir tərəddüd etmədən bizə öz köməklik əlini uzadırdı. Cəmiyyətin xəzinədəri şəhərin savadlı müsəlman qadınlarından Mina xanım Talışinskaya idi”... (7, s. 31).

Torpağa bağlılığından Yusif bəy Tahirov Naxçıvanın ən çətin günlərində, 1918-ci ildə vətənə qayıdır. O, 1918-ci ildən 1920-ci ilədək erməni daşnaqlarına qarşı mərdliklə mübarizə aparır. 1919-cu ilin yanvar ayının 8-də Azərbaycan Parlamentinin 7-ci iclası çağrılır. Parlamentin iclasında Həsən Ağayev İrəvan quberniyası nümayəndələrinin ərizəsini oxuyur. Bu ərizəni imzalayanlardan biri də Araz-Türk Respublikasının üzvü Yusif bəy Tahirov idi (6).

Yusif bəy Tahirovun bacısı Nazlı xanım Tahirova- Nəcəfova da dövrünün ziyalı qadınlarından olmuşdur. O, milyonçu Hacı Zeynalabdin Tağıyevin qız məktəbində təhsil almış, sonra Tiflis şəhərində təhsilini davam etdirmişdir. O illərdə qardaşı Yusif bəy Tahirov da Tiflisdə yaşayır-dı. Orada yaşadığı illərdə Nazlı xanım qardaşının mənəvi qayğısı ilə əhatə olunmuşdu. Nazlı xanım Naxçıvanda və İrəvanda müəllimlik etmiş, maarifçilik ideyalarının yayılmasında yaxından iştirak etmişdir. O, 50 ildən artıq xalq maarifi sahəsində çalışmış, əməkdar müəllim fəxri adını almış və Naxçıvanda qızlar məktəbinin yaradıcılarından olmuşdur. Hətta onun təşəbbüsü və Rza Təhmasibin rejissorluğu ilə 1917-ci ildə (həmin vaxt qızlar məktəbinin direktoru Rəşid bəy Əfəndiyev idi) Ü.Hacibəyovun “Arşın mal alan” musiqili komediyası tamaşaşa hazırlanmışdı. Bu tamaşanın tarixi əhəmiyyəti çox böyük olmuş, Naxçıvanın mədəni həyatında əhəmiyyətli rol oynamışdır. Belə ki, ilk dəfə olaraq Naxçıvanın qadın və qızları bu tamaşada iştirak etmişdir. Tamaşa yalnız qadınlar üçün oynanılmışdır. Onu da xatırlatmaq yerinə düşər ki, Nazlı xanım Tahirova diplomat Nəcəfqulu Nəcəfovun ömür-gün yoldaşı olmuşdur.

Yusif bəy Tahirovun taleyinin 1920-ci ildən sonra necə olduğu məlum deyil. Onun Sofiya və Xurşud adlı iki qızı, Məmməd adında bir oğlu olmuşdur. Taleyin qismətindən oğul da ata yolu ilə getmiş, hərbçi olmuşdur. Qızı Sofiya xanım Naxçıvan torpağının yetirməsi olan rəssam-yazıcı Nağı Nağıyevin həyat yoldaşı idi. Nağı Nağıyev bir müddət Naxçıvan teatrında rəssam işləmişdir. 1945-ci ilin may ayının 8-də onun “Polad” əsəri Naxçıvan teatrında tamaşaşa qoyulmuşdur.

Ömrünü Vətəninin, xalqının tərəqqisi yoluna sərf edənlər, maarif və mədəniyyətin inkişafında xidmətləri olanlar heç vaxt unudulmur, həmişə xos hissələrlə xatırlanır və yad edilirlər.

## ƏDƏBİYYAT

1. Azərbaycan teatrının salnaməsi. 2 cilddə, I c., Bakı: Azərnəşr, 1975, 583 s.
2. Əhmədov H. Xəbər. «Zaqafqazye» qəz., 1911, 10 fevral.
3. Hacıyev A. Tiflis Azərbaycan teatrı. Bakı: İşıq, 1984, 159 s.
4. Hacıyev A. Tiflis ədəbi mühiti. Bakı: Yaziçı, 1980, 182 s.
5. İsfahanlı İ. Müəllimimiz və dostumuz / Səhnə andı. Bakı: Yaziçı, 1982, s. 45-51.
6. Quliyev M. Yusif bəy Tahirov kimdir? «Şərq qapısı» qəz., 2006, 12 aprel.
7. Məmmədquluzadə H. Mirzə Cəlil haqqında xatirələrim. Bakı: Gənclik, 1981, 155 s.
8. Zubalov adına xalq evində müsəlman dram cəmiyyəti. «Zaqafqazye» qəz., 1911, 8 fevral.

**Ali Qahramanov**

### **THE ROLE OF YUSIF BAY TAHIROV FROM NAKHCHIVAN IN THE FORMATION OF THE TBILISI AZERBAIJAN THEATRE**

This article deals widely with Y.Tahirov's services in the history of Azerbaijan Culture. In the sphere of the formation of the Tbilisi Azerbaijan Theatre Yusif Tahirov did a lot of services. Till today the life many-pointed activity of this famous man from Nakhchivan was not explored compre-hensively. A special attention was given to these features in this article.

**Али Гахраманов**

### **РОЛЬ НАХЧЫВАНЦА ЮСИФ БЕК ТАГИРОВА О ЗАРОЖДЕНИИ И ФОРМИРОВАНИИ ТИФЛИСКО-АЗЕРБАЙДЖАНСКОГО ТЕАТРА**

В статье всесторонно исследованна роль Ю.Тагирова в истории развитии Азербайджанского искусства. Формирование и зарождение Тифлисского-Азербайджанского театра тесно связаны именем Ю.Тагирова.

Жизнь и всесторонний деятельность этого нахчыванца ещё не совсем исследованы до сегодняшнего дня специалистами искусствоведов. Статья посвящена деятельности этого видного человека.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**GÜLNARƏ QƏNBƏROVA**  
Naxçıvan Dövlət Universiteti

**ŞƏRUR RAYON YENGİCƏ KƏNDİNDƏ  
HAMAM (XVIII-XIX ƏSR)**

Naxçıvanın orta əsr mülkü memarlıq abidələri arasında hamamlar əhəmiyyətli yerlərdən birini tutur. Hamamlar təkcə sanitar-gigiyena müəssisə-səsi kimi istifadə edilməmiş, başqa funksiyalar da daşımışdır. Şərqdə ha-mamlara xüsusi diqqət yetirilirdi, çünkü, onlar təkcə çimmək üçün deyildi, həm də insanın gücünü bərpa etmək, əhval-ruhiyyəsini qaldırmaq üçün idi.

Orta əsr xəttatı Məşhəd hamamlarından birinin divarında bu sözləri yazmışdır: «Hamam gil və kərpicdən tikilsə də içi cənnətə bənzəyir» (1).

Şərq hamamlarının zahiri görkəmi o qədər cəzbedici olmasa da, daxili quruluşu olduqca gözəl idi. XVIII əsrin ortalarında yaşamış alman səyyahi Karsten


Hiburun qeyd edirdi: «Hamamın içərisi təmizliyinə və gö-zəlliyyinə görə adamı heyran edir. Burada hətta döşəmə də bahalı mər-mərdəndir». O, bu sözləri Qahirə hamamlarından biri barədə demişdir (1).

Türk səyyahı Övliya Çələbi Naxçıvanda olarkən orada 7 gözəl ha-mamin olması haqqında xəbər verir, O, özünün getmiş olduğu iki hamam haqqında belə söyləmişdir: «Divarları başdan-başa kaşı tavalarla, döşəməsi isə mərmərlə örtülmüşdür» (2, s. 6, 7).

Naxçıvan MR-nin ərazisində XVI-XIX əsrlərə aid çoxlu kənd və şəhər hamamları qalmışdır. Lakin Övliya Çələbinin dediyi kimi onların daxili interyerləri ilk görkəmini saxlaya bilməsə də, rəssam Q.Q.Qaqarinin «Şamaxı hamamının interyeri» əsərində Azərbaycan hamamlarının daxili interyeri dəqiqliklə işlənmiş və onların daxili bəzək zənginliyi bu əsərlər vasitəsilə bizlərə çatmışdır.

Naxçıvan ərazisində yerləşən hamamlar 2 tipə ayrılır. Birinci tipə sadə planlaşma həlli olan düzbucaqlı, bir-biri ilə əlaqədar olan bir neçə otaqlı hamamlar aiddir. Şah taxtı və Xok hamamları buna misal ola bilər (şəkil 1).

İkinci tipə giriş otağı səkkizbucaqlı planda tikilmiş hamamlar aiddir. Bu otaq ayrı-ayrı qrup otaqların mərkəzində yerləşir. Naxçıvan şəhərində İsmayıllı xan hamamı, Ordubad rayonunun Vənənd kəndində, Ordubad şə-



Şəkil 1.

hərində, Şərur rayon Yengicə kəndində tikilən hamamlar bu tipə aiddir. Bu hamamlar hələ də öz memarlıq görkəmini itirməmişdilər. Belə hamamlar-dan biri

Şərur rayon Yengicə kəndinin mərkəzinə yaxın məhəllədə yerləşən Yengicə kənd hamamıdır.

Kənd sakinlərinin verdiyi məlumata görə bu hamam XVII əsrin sonu XVIII əsrin əvvəllərində Şaxtaxtılı Tovuz xanım adlı bir qadın tərəfindən tikdirilmişdir. Bu hamamlı yanaşı Tovuz xanım Şərur rayonu ərazisində daha iki hamam inşa etdirmişdir. Lakin bu hamamlar günümüzə qədər qalmaqdadır.

Hamam vaxtilə Yengicə kəndinin mərkəzində salınmış Çarşibazarın başlanğıcında yerləşirmiş. Bazar kənd məscidi və buzxananın yanına qədər olan böyük ərazini əhatə edirmiş.

Bu hamama kənd sakinləri ilə yanaşı qonşu kəndlərin əhalisi də gəlmiş. Hər bir adam çalışmış ki, hamama faytonla gəlsin. Onlar tək buraya yuyunmaq üçün yox, həm də istirahət etməyə, dost-tanışla görüş-məyə, alış-veriş barədə söhbətlər etməyə gəlmişilər. Uzunsürən yuyunma prosedurasi zamanı müştərilər hamamin içində bir otaqdan o birinə keçərkən ardıcıl surətdə artan və ya azalan temperatura məruz qalır, istirahət edir, çay və qəlyan çəkirmişlər. Hamam həftənin 5 günü işləyirmiş, 2 günü qadınlar, 3 günü kişilər üçün nəzərdə tutulmuş (3).

Yengicə hamamının ümumi sahəsi 650 kvm, içərisinin sahəsi 545 kvm-dir. Hamamın tikintisində ölçüsü 19 x 19 x 5sm olan kvadrat formalı bişmiş körpicdən və əhəng məhlulundan istifadə olunmuşdur. Divarlar qalındır. Şimal-qərbədə cənub-şərqə uzanan düzbucaqlı formalı hamam səkkizbucaqlı zal və ona bitişik ayrı-ayrı otaqlardan ibarətdir. Zalları örtən günbəzlərin və girişdəki sadə formalı baştağın qismən də olsa uçmasına baxmayaraq, hamamın daxili planı yaxşı qalmışdır. Bu da hazırda hama-min ilkin simasını hərtərəfli bərpa etməyə imkan verir.

Sadə tərtibatlı baştağdan ibarət olan giriş, hamamın daxilinə açılır. Girişin şimal divarından səkkizbucaqlı soyunma zalına gedən ensiz dəhliz kiçik tağ formalı taxta qapı ilə tamamlanır. İstinin eşiyyə çıxmaması üçün hamamın pəncərələri kiçik, kapıları isə alçaq və ensiz qoyulub. Hamamın mərkəzi hissəsi yerin səviyyəsindən 1,5-2 metr aşağıdadır. Müştərilər zala iki daş pillə ilə yenirmiş. İsitmə və istini saxlama şərtləri hamamın bu formada olmasını tələb edirdi. Soyunma zalinin (1-ci) quruluşu (Şəkil 3) səkkizbucaqlı olmaqla, hər 4 tərəfdə 1,0 x 3,60 m böyük tağçalar, digər 4 tərəfində isə dərin 1,80 x 2,80 x 2,0m, olan tağçalar tikilmişdir. Büyük tağçalar kasıbların, kiçik tağçalar isə varlıların əşyalarını saxlamaq üçün nəzərdə tutulurdu. Zalın şimal divarında qışda zalı qızdırmaq üçün buxarı yerləşdirilmişdir. Səkkizbucaqlı zalı (10,80 x 10,80 m) çınağı naxışlı, mürək-kəb formalı günbəz qapayırm. Günbəz aşağı dayaqları bir-birinin mərkəzində yerləşən tağlardan yüksəlmiş, yuxarıya doğru qalxdıqca ensizləşmiş və dairəvi forma almışdır. Günbəzin mərkəzində (0,50m) və tağların içərisində kiçik pəncərələrdən (40 x 60sm) düşən günəş şüası zalı işıqlandırmışdır.

Girişdən açılan alçaq qapı və ensiz yol zalın mərkəzi ilə birləşir. Zalın mərkəzi ( $4,0 \times 4,0$ m) kiçik səkkizbucaqlı formada olub, onun orta-sında  $2,0 \times 2,0$ m ölçüdə çərhovuz var. Zalın səkkizbucaqlı mərkəzindən tağçalara qədər eni  $3,0$ m hün.  $0,60$ m olan səki adamların hamamdan çıxan-dan sonra dincəlməsi, istirahət etmələri üçün nəzərdə tutulmuşdur. Hama-min mərkəzindən səkinin üzərinə qalxmaq üçün daş pilləkən düzəldilmişdir. Səknin altında kvadrat formalı tağçalar yerləşdirilmişdir ki, bura da hama-ma gələnlər ayaqqabılарını qoyurmuşlar.

Soyunma zalından yuyunma zalına (2) aparan ensiz yol, hər iki zal arasında yerləşən ensiz uzun dəhlizdən (3) keçir. Dəhlizin mərkəzi qapısı yuyunma zalına, digər qərbə baxan qapısı isə uşaqlı analar üçün nəzərdə tutulmuş otağa açılır(4).


Cənub hissədə hamamın ocaqxanası (5) və yaşlılar üçün nəzərdə tutulmuş otaq, şərqi hissədə cavanlar üçün nəzərdə tutulmuş otaqlar (7) mərkəzdə yerləşən yuyunma zalına açılırdı.

Cənubi şərq istiqamətdə açılan qapı və ensiz keçidlə, saxsı borularla soyuq su ocaqxanaxaya daxil olur və burada qızdırırlaraq, yuyunma zalına verilirdi.


Yuyunma zalının mərkəzində iki ədəd hovuz yerləşmiş. Hovuzların birində isti, digərində isə soyuq su saxlanılmış. Masajdan sonra hər bir adam əvvəl isti hovuza, sonra isə soyuq hovuza daxil olurmuş ki, bu da müalicəvi əhəmiyyət daşıyır. Hazırda bu hovuzlar günümüzə gəlib çatmamışdır.

Hamama daxil olan soyuq su saxsı borular vasitəsilə divar boyu

KƏSİK M 1:100



Şəkil 2.



Şekil 3.

aparılırdı, isti su isə xəzinədən qablar vasitəsilə götürüldür. Xəzinədə otu-ran bir nəfər xəzinənin oyuğundan uzun qurplu çomçə ilə suyu götürərək qablara doldurur və yuyunma zalına verirmiş.

Hamamın yuyunma zalı döşəmənin altında yerləşdirilmiş içərisindən isti su axan saxsı borularla qızdırılmış. Zal günbəzin mərkəzində yerləşən dairəvi baça, günbəzdə və divarda qoyulmuş kiçik pəncərələrlə işıqlandırılmışdır.

Yuyunma zalına açılan otaqların hər üç divarında oturmaq üçün daş skamyalar qoyulubmuş. Otaqların qapıları alçaq olmaqla, girişin yuxarı-sında daş çıxıntılar olurdu ki, bunların da üstünə çiraqlar qoyulurdu. Otaqların qapılarının alçaq olmaları bu otaqların tez soyumasının qarşısını alırdı.

Otaqların tavanı çatmatağ formasındadır (Şəkil 2).

Qocalar üçün nəzərdə tutulmuş otaqların divarlarında böyük tağça-lar yerləşir ki, bu tağçalarda da qəlyan, namaz qılmaq üçün cənəməz saxla-nıllırdı.

Hamamın çirkli suları vaxtilə hamamın qarşısında yerləşən gölə axı-dılmış. Hazırda gölün yerində kənd sakinlərinin saldıqları yaşayış evləri yerləşir.

Hamam 1995-ci ilə qədər fəaliyyət göstərmış və bu ildə yenidən bər-pa olunmuşdur. Lakin bərpadan sonra bu memarlıq abidəsinin taleyi heç də yaxşı olmamış, hamamın binası yararsız hala düşmüştür.

Hamamın bizə gəlib çatmış ilkin quruluşundan aydın olur ki, bu ha-mam memarlıq planlaşma quruluşuna və həcmində görə Naxçıvanın XVIII-XIX əsr abidələri arasında xüsusi yer tutur.

## ƏDƏBİYYAT

1. Hacıyev İ. Hamamın içi cənnətə bənzər // Qobustan, №1, 1990, s. 67-71.
2. Salamzadə Ə.B., Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri. Bakı: Elm, 1985, 264 s.
3. Kənd sakinlərindən aldığımız məlumatlar.

**Gulnara Qanbarova**

### **THE BATHROOM IN THE VILLAGE OF YENGIJA OF THE SHARUR DISTRICT (XVIII-XIX c.)**

From the information of the Middle Age travellers, the painters works surviving to our days, the planned architectural constructions of the Oriental bathrooms it becomes clear that a special attention was paid to the building of the bathrooms of this type.

In the territory of Nakhchivan Autonomous Republic such bathrooms characteristic of the XVIII-XIX c. and surviving to our days are located in the village of Yengica of Sharur district, Shahtakhti, Khok in Kangarli region, in Sadarak region, in Ordubad region, in the village of Vanand of Ordubad region and in the city of Nakhchivan.

This article deals with the bathroom in the village of Yengica of Sharur region. The architecture of this bathroom is of great importance for the study of some peculiarities of the Middle Age architecture of Azerbaijan.

**Гюльнара Ганбарова**

### **БАНЯ В СЕЛЕ ЕНГИДЖА ШАРУРСКОГО РАЙОНА (XVIII-XIX вв.)**

Из сведений средневековых путешественников, произведений художников и дошедших до наших дней плановых архитектурных построений восточных бань становится известным, что построениям такого типа уделялось особое внимание.

На территории Нахчыванской Автономной Республики такие бани относящиеся к XVIII-XIX векам и дошедшие до наших дней находятся в деревне

Енгиджа района Шарур, Шахтахты, Хок района Кенгерли, района Садарак, в городе Ордубад и селении Вананд района Ордубад и в городе Нахчыван. В статье исследовано баня, находящаяся в селе Енгидже Шарурского района. Архитектура этой бани имеет большое значение для изучения некоторых особенностей средневекового зодчества Азербайджана.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

YAQUT QULİYEVA  
AMEA Naxçıvan Bölmesi

BÜLBÜL VOKAL MƏKTƏBİNİN NAXÇIVANLI DAVAMÇILARI

Xanəndələrimizin sənətinə xalq həmişə sonsuz məhəbbət və hörmət bəsləmişdir. Böyük səs ustası Bülbül də xalq arasında sevilən və seçilən xanəndələrdən olmuşdur. Məşhur xanəndə milli musiqimizi yeni istiqə-mətlərə yönləndirmək məqsədilə axtarışlara başlamış, doğma sənətini sırf milli çərçivədən kənara çıxarmaq arzusu ilə yaşamış və buna nail olmuşdur. Azərbaycanda ilk vokalconı tələbə, vokal sənəti üzrə ilk professor məhz Bülbül olmuşdur. O, 1933-cü ildə Moskvada keçirilən vokalçıların I Ümumittifaq müsaqibəsinin ilk azərbaycanlı laureatıdır. Bülbül spesifikasi Şərq oxuma məktəbindən Avropa vokal məktəbinə keçmiş ilk vokalçıdır. O, Azərbaycan milli oxuma sənətini rus və Avropa vokal məktəbilə birləş-dirərək Azərbaycanda yeni məktəb yaratmışdır. Həmin məktəb təkcə Azərbaycan üçün deyil, eləcə də Yaxın və Orta Şərq ölkələri üçün mühüm əhə-miyət kəsb etmiş və onlara böyük təsir göstərmişdir. Bülbül Azərbaycan Konservatoriyasında vokal sənəti sahəsində musiqinin tədrisi prosesini yüksək səviyyəyə qaldıran ilk azərbaycanlı professordur.

1927-ci ildə Bülbül Konservatoriyanı müvəffəqiyyətlə bitirdikdən sonra öz biliyini mükəmməlləşdirmək üçün İtaliyanın Milan şəhərinə dörd illik ezamiyyətə göndərilir 1931-ci ildə ezamiyyətini bitirib qayıtdıqdan sonra onun Konservatoriyada fəaliyyətə başlaması Azərbaycan musiqi sənətinin inkişafında yeni mərhələ yaratdı. Bülbül Avropa professional vokal məktəbi üsullarının Azərbaycan vokal ifaçılıq mədəniyyətinə qovuş-masının mümkününü elmi sürətdə sübut etmişdir (1, s. 10-11).

Yaradıcı və müəllimlik fəaliyyətilə yanaşı Bülbül, həm də Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasının təşəbbüsçüsü və təşkilatçısı olmuşdur. 1932-ci ildə Bülbül öz arzusunu həyata keçirdi. İncəsənət İşləri İdarəsinin nəzdində Zaqafqaziyada ilk elmi tədqiqat musiqi kabinetini yaratdı. Bülbül təkcə vokal ustalığı ilə tanınmamışdır. O, həmçinin istedadlı müəllim, dərin məlumatlı alim kimi öz ömrünün sonuna dək Azərbaycan Dövlət Konservatoriyasının professoru olmuş, Azərbaycanda yeni profesiyonal vokal məktəbi yaradaraq bir çox istedadlı müğənnilər yetirmişdir (yenə orada, s. 14-17-27). Məhz bu gün də biz Azərbaycanımızın hər bölgə-sində Bülbül məktəbinin davamçılarına rast gəlirik.

XX əsrin ortalarından Naxçıvanda da Bülbül sənətinin davam etdi-rilməsi sahəsində ilk addımlar atılmağa başlanılmışdır. 1940-ci ildə Şahbuz rayonunun Çay-Şahbuz kəndində dünyaya göz açmış, bu torpağın təmiz havasından və suyundan bəhrələnib, geniş səs diapazonuna malik olan Azərbaycan Respublikasının əməkdar artisti Yaşar Səfərov Naxçıvanın ilk vokalçılarından oldu. Vokal sənətinin dərinliklərinə yiyələnmək üçün Yaşar Səfərov 1956-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. 1960-ci ildə buranı müvəffəqiyyətlə bitirir. Həmin ildən bu günə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin

solisti olaraq çalışır. Yaşar Səfərov öz repertuarında daha çox Azərbaycan bəstəkərlərinin mahnlarına və xalq mahnlarına üstünlük vermişdir. Təhsilini artırmaq və ali təhsil almaq üçün Yaşar Səfərov 1965-ci ildə Mədəniyyət və İncəsənət İnstitutunun musiqili komediya, aktyorluq fakültəsinə daxil olmuşdur. Ali təhsil almaqla yanaşı o, müğənnilik sənətini də lazımi səviyə-yədə inkişaf etdirmişdir. Azərbaycan səhnəsindəki yüksək xidmətlərinə görə 1974-cü ildə Yaşar Səfərov Naxçıvan Muxtar Respublikasının əməkdar artisti adına layiq görülmüşdür (2, s. 507). O, müğənniliklə yanaşı, həm də bacarıqlı müəllimdir. Hazırda Yaşar müəllim Mədəniyyət və İncəsənət Universitetində, həmçinin Azərbaycan Pedaqoji Universitetinin Musiqi Təhsili şöbəsində vokal ixtisası üzrə müəllimlik fəaliyyəti göstərir. Onu da qeyd etmək istəyirəm ki, mən də vokal sənətinin sırlarını ilk dəfə məhz Yaşar Səfərovdan öyrənmişəm. 2005-ci ildən Yaşar Səfərov Prezident təqaüdçüsüdür.

Bülbül məktəbindən bəhrələnən daha bir naxçıvanlı vokalçı Azər Zeynalovdur. Azər Zeynalabdin oğlu Zeynalov 1964-cü ildə Naxçıvan şəhərində yazıçı və publisist Zeynal Vəfanın ailəsində dünyaya göz açmışdır. Onun uşaqlıq çağlarından incəsənətə maraq göstərməsində atasının çox böyük rolü olmuşdur. İncəsənət aləminə yüksək marağı olan Azər 1984-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olur. 1989-cu ildə Universiteti bitirdikdən sonra o, vokal ifaçılıq sənətində məşgul olmağa başlayır. Azər Zeynalov 1990-ci ildə “Odlar Yurdu-Bakı-90” müsabiqəsinin iştirakçısı və laureati olmuşdur. Əvvəller o, Rəşid Behbudov adına Mahnı Teatrında, sonra Rafiq Babayevin yaratdığı “Cəngi” instrumental ansamblının solisti olaraq müğənnilik sənətini inkişaf etdirmişdir (yenə orada, s. 588). Vokalçılıq sənətini daha da dərindən və hərtəfərli məməmsəmək üçün o, 1992-ci ildə dahi Bülbülün yaratdığı məktəbə, yəni Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının) vokal şöbəsinə daxil olmuşdur. Hələ II kursda təhsil alarkən uğurla imtahan verərək Aqustino Stefano adına İtaliya Musiqi Akademiyasının birbaşa III kursuna qəbul edilmişdir. Azər Zeynalov burada yüksək səviyyədə vokal məktəbi keçir. O, iki il ərzində İtaliyadakı musiqi təhsilini başa vurub “akademianın fəxri məzunu” kimi vətənə qayıdır. O, 1997-ci ildə Bakı Musiqi Akademiyasını müvəffəqiyyətlə bitirir.

1996-ci ildə Azər Zeynalov Azərbaycan Dövlət Opera və Balet Teatrina dəvət olunur və həmin ildən bu günə qədər teatrın solisti olaraq çalışır. Azər Zeynalov Opera və Balet Teatrinin səhnəsində bir çox məşhur tamaşaların – Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediya-sında Əsgər, Cüzeppé Verdinin “Traviyada” operasında Alfred, Fikrət Əmirovun “Sevil” operasında “Balaş” və s. bu kimi məşhur əsərlərin baş qəhrəmanlarını canlandırmışdır.

Azər Zeynalovun lirik-drammatik tenor tembrində geniş səs diapa-zonu vardır. Bu cür səsə malik olması Azərin yüksək ifaçılıq tərzini səmərəli sürətdə təmin edir. Sənətdəki yüksək səviyyəli uğurlarına görə 1997-ci ildə Azər Zeynalova birbaşa Azərbaycan Respublikasının xalq artisti adı verilmişdir. Sonra 2001-ci ildən başlayaraq Azər Zeynalov Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının müdürü vəzifəsində çalışır, həmçinin bir müəllim kimi vokal ixtisası üzrə pedaqoji fəaliyyət göstərir. Yüksək nailiyyətlərinə görə o, Almanıyanın Türk-İslam Kültür cəmiyyətinin qızıl medalına layiq görülmüşdür.

Naxçıvanın elm və musiqi mədəniyyətindən qaynaqlanaraq Azər-baycanın böyük səhnələrində özünəməxsus ifa tərzi ilə tanınmış, məşhur-laşmış daha bir müğənni İlqar Muradovdur. İlqar Əvəz oğlu Muradov 1957-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Hələ beş yaşında olar-kən onun gözəl səsi və yüksək ifaçılıq tərzi olması valideynlərinin nəzərini cəlb edir. İlqarın kiçik yaşlarında bu cür musiqi istedadına malik olması kiçik səhnələrdə yaşama uyğun səviyyədə mahnilar ifa etməsinə geniş imkan yaratır. O, ilk səhnə addımlarını Naxçıvan şəhərində fəaliyyət göstərən Pioner və Məktəblilər Sarayında (indiki Heydər Əliyev adına Respublika Uşaq Gənclər Yaradıcılıq Sarayı) atmağa başlamışdır. İlqar Muradov orta məktəbdə təhsil almaqla yanaşı həmin sarayda musiqi fəaliyyətini davam etdirərək ifaçılıq tərzini formalasdirmişdir. 1982-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universitetinin) tarix fakültəsini bitirmiştir. Universitetdə təhsil aldığı illərdə də o, Naxçıvan Dövlət Filarmoniyasında müğənni kimi fəaliyyət göstərmişdir. 1981-ci ildə mərhum sənətkar Rafiq Babayevin təkilifilə Bakıya gedir və "Cəngi" ansamblının solisti kimi fəaliyyətə başlayır. Bu da İlqar Muradovun böyük səhnələrə qədəm qoymasına imkan yaratır. İlqar Muradov əksər mahnilarda doğma Naxçıvanımızı tərənnüm edir. 2006-ci ildə İlqar Muradov Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülmüşdür. Bu gün o, Azərbaycan estradasının sayılıb-seçilən ulduzları arasında parlamaq-dadir.

1999-cu ildə Naxçıvan Muxtar Respublikasının "75" illik yubileyi təntənəli surətdə qeyd olunurdu. Yubiley mərasimlərində mərhum Prezi-dentimiz möhtərəm Heydər Əliyev cənabları özü şəxsən iştirak edirdi. Yubiley münasibətilə indiki Heydər Əliyev adına sarayda təntənəli yığıncaq və bayram konserti keçirilirdi. Bu tədbirdə iştirak edən iki gəncin ifası Heydər Əliyevin xüsusi diqqətini cəlb edir. Bu gənclərin peşə yönümü və ifaçılıq tərzlerinin püxtələşdirilməsi üçün onların Bakı Musiqi Akademiyasında təhsil almaqları barədə ölkə başçısının xüsusi tapşırığına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talibov cənabları xüsusi təyinat verir. Muxtar respublika rəhbərliyinin himayəsində bu iki gənc Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsillərini davam etdirmişlər.

Bu gənclərdən biri dramatik tenor səs diapazonuna malik olan Samir Cəfərovdur. Samir Cəfərov 1976-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan

olmuşdur. O, ilk musiqi təhsilini Nehrəm kənd 7 illik uşaq musiqi məktəbində almışdır. Daha sonra 1991-ci ildən 1993-cü ilə qədər Bakı İncəsənət Gimnaziyasında təhsilini davam etdirmişdir. Samir müğənniliyə ilk dəfə Azərbaycan milli muğamlarının və xalq mahnlarının ifaçılığı ilə başlamış, xanəndəliyə daha çox meyl etmişdir. 1993-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin Teatr və Kino sənəti fakültəsinə daxil olmuşdur. Burada təhsil aldığı müddətdə o, vokal dərsləri də almışdır. Universiteti bitirdikdən sonra Naxçıvana qayıtmış və Naxçıvan Dövlət Filarmoniyasında yaradıcılıq fəaliyyətinə başlamışdır. 1999-cu ildə Respublikaya rəhbərliyinin himayədarlığı sayəsində Bakı Musiqi Akademiyasının vokal şöbəsinin magistraturasına daxil olmuş, görkəmli vokal ustası SSRİ xalq artisti Fidan Qasimovanın sinfində təhsilini davam etdirmişdir. O, bir neçə xarici ölkələrin vokal müsabiqələrinin iştirakçısı və qalibi olmuşdur. 2004-cü ildə Bakıya qastrol səfərinə gəlmiş, dünyaşöhrətli ispaniyali vokalçı Montserrat Caballé ilə birlikdə Azərbaycan Dövlət Opera və Balet Teatrında çıxış etmişdir. Haliyədə Bakı Milli Konservatoriyasında vokal ixtisası üzrə müəllim kimi fəaliyyət göstərir.

Yuxarıda qeyd etdiyimiz iki gəncdən digəri isə lirik tenor səs diapa-zonuna malik olan Tural Nəcəfovudur. Tural da Bülbülün istedadlı davamçılarındandır. Tural Nəcəfov 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Öz məharətli səsi ilə o, uşaq yaşlarından özünə pərəstişkarlar qazanmış, digər sənətçilər kimi ilk müğənnilik fəaliyyətinə indiki H.Əliyev adına Uşaq Gənclər Yaradıcılıq Sarayında başlamışdır. Onu da qeyd edək ki, gözəl səs tembri Turala ulu babasından keçmişdir. Tural Azərbaycan Respublikasının xalq artisti, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının uzun illər rejissoru və aktyoru olmuş, ilk dəfə Naxçıvan səhnəsində Məcnun obrazının yaratmış Səməd Mövləvinin nəticəsidir. 1996-ci ildə Ü.Hacıbəyov adına Naxçıvan şəhər Musiqi Texni-kumuna (indiki Musiqi Kollecinə) daxil olmuşdur. Məlahətli səsinə və yüksək ifaçılıq tərzinə görə respublika rəhbərinin xüsusi göstərişilə ali təhsil almaq üçün Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin musiqi təhsili şöbəsinə imtahansız qəbul olunur. Hələ I kursda təhsil alarkən 1999-cu ildə ölkə rəhbərinin xüsusi diqqət və qayğısına əsasən muxtar respublika rəhbərinin təyinatı təhsilinin davamını Bakı Musiqi Akademiyasının vokal şöbəsində Azərbaycan Respublikasının xalq artisti Xuraman Qasimovanın sinfində təhsilini davam etdirir. Akademianın III kursundan isə Elmira Quliyevanın sinfində təhsil almağa başlamışdır. 2003-cü ildə o, təhsilini biti-rib Naxçıvana qayıdır və həmin ildən etibarən Naxçıvan Dövlət Filarmoniyasında fəaliyyət göstərir. Tural Nəcəfovun ürəkaçan məlahətli səsində dünya şöhrətli sənətkar, SSRİ xalq artisti Rəşid Behbudovun səs çalarla-rına yaxınlıq və oxşarlıq hiss olunur. O hətta öz repertuarında da Rəşid Behbudovun ifa etdiyi mahnılara daha çox üstünlük verir.

## **ƏDƏBİYYAT**

1. Quliyeva G. Bülbül. Bakı: İsləq, 1983, 135 s.
2. Naxçıvan ensiklopediyası. Bakı, 2002, 594 s.

**Yagut Guliyeva**

### **THE NAKHCHIVANIAN FOLLOWERS OF BULBUL VOCAL SCHOOL**

In this article, the information about the creator of vocal music, the USSR state prize-winner, the life and the works of professor Bulbul is written in the article, the information about the Nakhchivanian followers of him is also shown.

The attention of the state and the vocalists of HAR is specially noted. The role of the school of Bulbul in the development of Azerbaijan vocal music is the main topic of the article.

**Ягут Кулиева**

### **НАХЧЫВАНСКИЕ ПРЕЕМНИКИ ВОКАЛЬНОЙ ШКОЛЫ БЮЛЬ-БЮЛЯ**

Статья посвящена жизни и деятельности, основоположника видного-го вокалиста Азербайджанского искусства, народного артиста СССР, Лауреат Государственной Премии СССР профессора Бюль-Бюль и его преемникам. В статье особенно отмечены заслуги и внимание руково-дителей государства Азербайджана и Нахчыванской Автономной Республики, которые помогали этим видным вокалистам.

Во время исследования автор статьи научным путём охаракте-ризовал творчество вокалистов Нахчыванской Автономной Республики. При исследовании автором выявлены, что эти вокалисты сыграли важную роль в развитии Азербайджанской вокальной музыки.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

## İQTİSADİYYAT, FƏLSƏFƏ VƏ HÜQUQ

**ƏLİ NURİYEV**

Azərbaycan Respublikası Prezidenti  
Yanında Dövlət İdarəcilik Akademiyası

## **SOSİAL-İQTİSADI İNKİŞAFIN YENİ PRIORİTELƏRİ VƏ İNVESTİSİYA SİYASƏTİNİN TƏKMİLLƏŞMƏSİ**

Son üç ildə regionların inkişafı üzrə Dövlət Proqramının müvəffəqiy-yətlə yerinə yetirilməsi və ölkənin iqtisadi inkişafında baş vermiş keyfiyyət dəyişiklikləri sosial-iqtisadi inkişaf siyasətini, onun prioritetlərini xeyli dəyişməyi və təkmilləşdirməyi tələb edir. Ölkə prezidenti cənab İlham Əliyev 2006-ci il mart ayının 8-də «İmperial» mehmanxanasında Azərbay-can-Yaponiya Forumundakı nitqində bu problem üzrə Azərbaycan Dövlətinin mövqeyini ifadə edərək demişdir: «Enerji kompleksində artıq məsələ həll olunmuşdur.... İndi prioritet sahə kimi əsas diqqət qeyri-neft sektö-runda sahibkarlığın inkişafına, infrastruktur sahələrinə, regional inkişaf proqramlarına və yeni iş yerlərinin açılmasına veriləcək».

Bu konseptual xarakterli fikirlər Azərbaycanın müasir sosial-iqtisadi inkişaf və investisiya siyasətinin əsaslarını müəyyən edir. Bu fikirlərə istinad edərək demək olar: Əvvəla, Azərbaycanın neft strategiyasının birinci mər-hələsi həyata keçmiş və yanacaq-enerji kompleksinin xarici kapitaldan asılılığı minimum səviyyəyədək azalmışdır. 2006-ci ildən başlayaraq qeyri neft sektorу prioritət sahəyə çevrilir və sosial-iqtisadi inkişafın ağırlığı yanacaq - enerji kompleksindən qeyri neft sektorunun üzərinə keçirilir.

İkincisi, təkcə ölkə miqyasında deyil, iqtisadi rayonlar, şəhərlər və inzibati rayonlar miqyasında regional inkişaf proqramlarının hazırlanması və icrası iqtisadiyyatın inkişafının və yeni iş yerlərinin açılmasının başlıca vasitəsinə çevirilir.

Üçüncüsü, Azərbaycanın investisiya siyasəti köklü dəyişikliyə uğrayır və təkmilləşir.

Azərbaycanın investisiya siyasəti indiyə qədər obyektiv səbəblərə görə ölkə iqtisadiyyatının inkişafı üçün əsasən neft sənayesinə qoyulan xarici investisiyaya üstünlük verirdi. İndi isə əsasən qeyri-neft sektoruna qoyulan xarici sərmayələrə və daxili investisiya mənbələrinin daha geniş miqyasda səfərbərliyə alınmasına üstünlük verilməlidir. Bu siyasətin bir çox səbəbləri var. Əsas səbəblər ondan ibarətdir ki, 2004-2006-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişafında müsbət dəyişikliklər baş vermiş və neft sənaye-sində xarici investisiyaya olan tələbat nisbətən azalmasıdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ifadəsilə desək Azərbaycanın «Enerji kompleksində artıq məsələ həll olunmuşdur». Yəni xarici inves-tisiyaları cəlb

etməklə Azərbaycanın zəngin neft-qaz ehtiyatlarından geniş miqyasda istifadə etmək və çıxarılan nefti xarici bazarda satmaqla gəlir əldə etmək və bunun əsas hissəsini iqtisadiyyatın qeyri neft sektorunun inkişa-fina yönəltmək kimi strateji problemin Azərbaycandan asılı olan hissəsi əsasən həll olunmuşdur. Neft sektoruna milyard dollarla xarici sərmayə cəlb olunmuş, «Əsrin müqaviləsi»ndə nəzərdə tutulan «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının neft ehtiyatları istifadə üçün əsaslandırılmış və geniş miqyasda istifadə olunur. Neft hasilatı 2005-ci ildə 22,2 mln. ton olmuş və 2006-ci ildə 30 mln. tonadək olacağını gözləməyə tam əsas var. Nefti ixrac etmək üçün Bakı - Tbilisi - Ceyhan əsas neft ixrac boru kəməri çəkilmiş və artıq bir neçə aydır ki, neft Ceyhan limanına ötürülür. Qazı ixrac etmək üçün Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Azərbaycan ərazisində olan his-səsinin çəkilişi başa çatmışdır. Qalan hissə Azərbaycandan kənardadır və bu ilin sonunadək çəkilməli və istifadəyə verilməlidir. Beləliklə, əsrin müqaviləsindən irəli gələn neft hasilatı və ixracı ilə bağlı vəzifələr yerinə yetirilmişdir. Nəticədə neft hasilatı sənayesində xarici investisiyalara ehtiyac azalır, həm də eyni zamanda iqtisadiyyatımıza yönəldilən xarici investisi-yaların həcmində görə Azərbaycan MDB məkanında birinci yer tutur və xarici investisiyaya kəskin tələbat nisbətən azalır.

Son illərdə investisiya qoyuluşunun sürətli artımı başlıca olaraq 2003-2005-ci illərə, yəni neft hasilatının artmağa başladığı və Bakı-Tbilisi-Cey-han əsas neft ixrac boru kəmərinin intensiv çəkildiyi illərə təsadüf edir. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşu 2003-cü ildə 4249,2 mln. və 2004-cü ildə 5890,4 mln., 2005-ci ildə 6018,8 və 2006-ci ilin 10 ayın-da 4750,1 mln. Azn. manat olmuşdur.

Beləliklə, əsas kapitala investisiya qoyuluşunun artım sürəti aşağı düşür. Bu göstərici özündən əvvəlki ilə nisbətən 2003-cü ildə 156,3%, 2004-cü ildə 137,0, 2005-ci ildə 103,4% olmuşdur. 2006-ci ilin 10 ayında, 2005-ci ilin 10 ayına nisbətən 15% artmışdır. Lakin bütövlükdə 2006-ci ildə artımın 10%-ə dək olacağını gözləmək olar. Əsas kapitala investisiya qoyuluşunun içərisində daxili investisiyalar, eləcə də qeyri-neft sektoruna investisiya qoyuluşu daha sürətlə artır. Məsələn: daxili investisiyaların artım sürəti 2003-cü ildə 168,2, 2004-cü ildə 134,7 və 2005-ci ildə 141,6% olmuşdur. Buna uyğun olaraq ümumi investisiya qoyuluşu içərisində daxili mənbələr hesabına investisiya qoyuluşunun xüsusi çəkisi artaraq 2005-ci ildəki 30,3%-dən 2006-ci ilin 10 ayında 41,1%-ə çatmışdır. 2008-ci ildə bu xüsusi çəkinin 59-60%-ə çatacağını gözləmək olar. Bunun əsas səbəbi bir tərəfdən neft sənayesində xarici investisiyaya tələbatın azalmasıdırsa, digər tərəfdən Respublikanın özündə daxili investisiya mənbələrinin sürətlə artması, geniş yerli investisiya imkanlarının yaranmasıdır.

Bunlar dövlət bütçəsindən, Dövlət Neft Fonduun vəsaitindən, Milli bankın valyuta ehtiyatından, Sahibkarlığa Kömək Milli Fonduun və-saitindən,

bələdiyyələrin, müəssisə və təşkilatların, əhalinin, özəl bankların və i.a. sərəncamında toplanmış vəsaitlərdən ibarətdir.

Azərbaycanın valyuta ehtiyatı və Neft Fonduun vəsaiti sürətlə artır. 2005-ci ildə ölkənin bütün valyuta ehtiyatı 29,8% artıb 2394 mln. dollar, o cümlədən Neft fondu 1,4 mlrd. dollar, Dövlət Bankının valyuta ehtiyatı 994 mln. dollar olmuşdur. 2005-ci ildə Neft Sazişlərindən 700 milyon dollar gəlir götürülmüşdür. Valyuta ehtiyatı, xüsusilə Neft fondu ölkənin strateji resursudur. O, bir tərəfdən gələcək nəsillər üçün saxlanılır, digər tərəfdən Azərbaycanın ən önəmli məsələlərinin həlli üçün istifadə olunmalıdır. Ölkənin xarici borcları cəmi 1650 milyon dollar olub ÜDM-in 12,8%-i təşkil edir, başqa sözlə hələ 2005-ci ildə ölkəmizin valyuta ehtiyatı borcdan 744 mln. dollar çox olmuşdur ki, bu da ölkənin borc ödəmə qabiliyyətinin kifayət qədər yüksək olduğunu göstərir. 2006-ci ildə bu maliyyə mənbə-lərinin vəsaiti daha da artmışdır. Belə bir faktı göstərmək kifayətdir ki, 2006-ci ilin 10 ayında Neft Fonduun və respublika valyuta ehtiyatının miqdarı 3,0 mlrd. dollardan çoxalmışdır.

Dövlət bütçesinin gəlirləri mütəmadi olaraq artır. Həm də Dövlət bütçesi sosial yönümlü olsa da onun gəlirlərinin və xərclərinin strukturunda real sektorun inkişafında rolunun artması istiqamətində mütərəqqi dəyişikliklər baş verir. Bunu belə bir fakt bir daha təsdiq edir ki, 2005-ci ildə bütçəyə vergi daxil olmaları 100,5% olduğu halda, qeyri-neft sekto-rundan bütçəyə vergi gəlirləri 105,5% yerinə yetirilmişdir, sənaye və tikin-tidən daxil olan vergilər daha sürətlə artmışdır. Bunlar qeyri-neft sek-torunda müəssisələrin maliyyə vəziyyətinin sabitləşdiriyini və yaxşılaşdığını, istehsal və xidmət fəaliyyətini həyata keçirmək üçün onlarda əhəmiyyətli dərəcədə maliyyə resursu toplandığını göstərir. Bununla yanaşı 2005-ci ildə əhalinin Bank əmanətlərinin məbləği 494,5 mln. Azn. manat olmuş və 2004-cü ilə nisbətən 22,7% artmışdır.

Bütün yuxarıdakılardan belə qənaətə gəlmək olar ki, Azərbaycanın daxili investisiya mənbələri kifayət qədərdir və səmərəli, məqsədyönlü isti-fadə edildiyi şəraitdə milli iqtisadiyyatın investisiya problemlərinin həlli üçün müstəsna əhəmiyyət kəsb edə bilər.

İlham Əliyev bunu nəzərdə tutaraq Yaponiya Forumundakı nitqində demişdir: «Azərbaycanın xarici sərmayələrdən asılı olduğu dövr artıq başa çatır. İndi bizim özümüzün sərmayə proqramlarımız artır (enerji, infra-struktur, yollar çəkilməsi, kommunikasiyalar, sosial infrasrtuktur, məktəb tikintisi və i.a.). Bu proqramlar əsasən özümüzün maliyyə resursla-rımıza əsaslanacaq. Daxili mənbələrdən onlara milyonlarla dollar vəsait ayrılır. Lakin xarici sərmayədarların bu proqramlarda iştirakını dəstəklə-yirik. Bu proqramlarımızın yerinə yetirilməsini sürətləndirər. Azərbaycan dövləti qeyri neft sektorunun inkişafında xarici sərmayəçilərlə müqabil tərəf kimi birgə işləməyə hazırlıdır».

Beləliklə, bu mərhələnin əsas spesifik xüsusiyyətləri neft sənacısına diqqəti azaltmadan iqtisadiyyatın inkişaf mərkəzinin qeyri-neft sektorunun, investisiya ağırlığının isə daxili investisiya mənbələrinin üzərinə keçirilmə-sidir. Xarici investisiyaların mənbələri isə xarici neft şirkətlərindən, xarici qeyri-neft sektorу şirkətlərinin üzərinə keçirilir. Azərbaycan höküməti milli tərəfdaş kimi xarici sərmayədarlarla, şirkətlərlə işləməyə hazır olduğunu bildirir.

İndi regionlarda infrastrukturun öyrənilməsi və inkişafi məsələlərinə hökümətin, iş adamlarının və alimlərin birgə səyləri cəlb olunmalıdır.

Mühüm vəzifələrdən biri dövlət bütçəsi vəsaitindən iqtisadiyyatın in-kişafı üçün səmərəli istifadə etməkdir. Dövlət bütçə vəsaiti ildən ilə sürətlə artır. Onun gəlirləri 2003-cü ildəki 1220,9 mln. Azn. manatdan 2005-ci ildə 2055,2 və 2006-ci ilin doqquz ayında 2683,6 mln. Azn. manata çatmışdır. 2007-ci ildə 6,3 mlrd. Azn. manat olması nəzərdə tutulmuşdur. Büdcə sosial yönümlü olduğundan onun 50%-dən çoxu sosial tədbirlərə (2005-ci ildə 58%) sərf olunur. Bununla belə ildən-ilə bütçədən istehsal sahələrinin inkişafına ayrılan hissə artırılır. Bakı-Ceyhan neft kəməri tam istifadəyə verildiyindən Neft fondundan bütçəyə transferlər də artır (2005-ci ildə bütçə gəlirlərinin 7,3%-i Neft fondunun transferləri təşkil edirdi). Belə şəraitdə hökümətin qeyri-neft sektorunun inkişafında xarici sahibkarla tərəfdaşlıq etməsinə real şərait yaranır. Sahibkarlığı kömək Milli Fonduna bütçədən ayrılan vəsait də (2005-ci ildə 200 mlrd. man. ayrılib - 2200 sub-yekət kredit verilib) iki dəfə artaraq 400 mlrd. manata çatacaqdır.

Neft Fondu təkcə indiki nəslin deyil, həm də gələcək nəsillərindir. Onu ən vacib məsələlərin həllinə yönəltmək lazımdır. Lakin bunun üçün Neft Fonduğun idarə olunması təkmilləşdirilməli, bu fonddan yalnız sosial sferanın inkişafı üçün deyil, həm də tədricən Respublika iqtisadiyyatının sənaye, kənd təsərrüfatı, nəqliyyat və real sektorun başqa sahələrində isti-fadə imkanları və ardıcılığının müəyyən olunması istiqamətdə təşkilati işlər görülməsi məqsədə uyğundur.

Daxili investisiyada əhalinin əmanətlərinin səfərbərliyə alınması çox mühüm rol oynamalıdır.

Əhalinin bank əmanətlərinin həcmi 2005-ci ildə 494,5 mln. Azn. manat, 2006-ci ilin 9 ayında 693,3 mln. Azn. manat olmuşdur. Əhalinin əmanətləri bütün investisiyanın 2004-cü ildə 7,5%-i, 2005-ci ildə 9,1, 2006-ci ilin 10 ayında 14,5%-i qədər olmuşdur. Bu MDB üzvü olan ölkələr içərisin-də aşağı göstəricilərdən biridir. Əhalinin əmanətləri 2005-ci ildə respubli-kada istehsal olunan ÜDM-in 4,2 %-i təşkil edilmişdir.

Məlumat üçün deyək ki, Avropa ölkələrində əhalinin banklarda əma-nətlərinin məbləği təqribən ölkədə istehsal olunan ÜDM-ə bərabər olur. Yaponiya, ABŞ kimi ölkələrdə isə istehsal olunan ÜDM-dən bəzən iki dəfə çox olur. Əhalinin müvəqqəti sərbəstləşən pul vəsaitlərinin səfərbərliyə alınması və səmərəli istifadəsi Respublika

regionlarının investisiya imkanla-rını xeyli artırır, regionların inkişafına müsbət təsir edərdi.

Respublikada 2005-ci ildə bank aktivlərinin ümumi həcmi 2,2 mlrd. dollar (7,2 trily. man) olmuş və 2004-cü ilə nisbətən 35% artmışdır. Lakin bu aktivlərin məbləği nisbətən az olub, ÜDM-in 12,1 %-i təşkil etmişdir. Regionlarda bank aktivlərinin artmasına və əhalinin əmanətlərinin səfər-bərliyə alınmasına daha ciddi fikir verilməlidir. Bunun üçün başqa tədbir-lərlə yanaşı əsas bankların rayon və şəhərlərdə filiallarının artırılması da vacibdir.

2005-ci ilin məlumatına görə respublikada 129 kredit təşkilatı, o cümlədən 44 bank var və onlar Respublikanın ərazisində qeyri münasib yerləşmişdir. Məlumdur ki, Respublikada 66 kənd rayonu, 69 şəhər, o cümlədən 9 respublika tabeliyində şəhər, 13 şəhər rayonu var. Kredit verən bankların sayı isə cəmi 44-dür. Bankların yerləşməsi üçün əhalinin sayı, pul gəlirləri, müəssisələrin sayı və yerləşməsi vəziyyəti əsas amildir. Bu baxım-dan şəhərlərin və inzibati rayonların sayına nisbətən bankların sayı çox azdır, həm də təbii ki, onlar əsasən Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərdə cəmlənmişdir və əhalinin pul vəsaitlərini səfərbərliyə almaq üçün kifayət etmir. Görünür dövlətin pul-kredit siyasetində bankların ərazi təşkili məsələsinə diqqət artırılmalıdır.

**Ali Nouriyev**

### **NEW PRIORITIES OF SOCIAL-ECONOMIC DEVELOPMENT AND IMPROVEMENT OF THE INVESTMENT POLICY**

In the article the peculiarities of the development of the economy are shown and the priorities of the investment policy in the Republic of Azerbaijan are defined. The analysis show that since 2006 year development of the ownership in non-oil sector, infrastructural areas, working out and realization of regional programs and opening new working places in the country has become priority sphere.

In the article specific proposals are given on an effective utilization of monetary resources of the population, effective use of the resource of the state budget, improvement of the placement of the banks on the territory of the Republic and an effective utilization of their credit resources.

**Али Нуриев**

### **НОВЫЕ ПРИОРИТЕТЫ СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКОГО РАЗВИТИЯ И СОВЕРШЕНСТВОВАНИЕ ПОЛИТИКИ ИНВЕСТИЦИЙ**

В статье выявляются особенности развития экономики, определяются приоритеты инвестиционной политики в Азербайджанской Республике. Анализ показывает, что, начиная с 2006-го года развитие предпринимательства в не нефтяном секторе, инфраструктурные отрасли, разработка и осуществление региональных программ и открытие новых рабочих мест в республике превращаются в приоритетные отрасли. В статье дается ряд конкретных предложений по эффективному использованию денежных ресурсов населения, средств государственного бюджета, улучшению размещения банков по территории республики и эффективного использования их кредитных ресурсов.

AZƏRBAYCAN MİLLİ EMLİLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**CAVADXAN QASIMOV**  
AMEA Naxçıvan Bölümü

## **NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA AQRAR SEKTOR VƏ SOSİAL İQTİSADI İNKİŞAF**

Bazar iqtisadiyyatı ilə əlaqədar olaraq keçmiş inzibati amirlik iqtisadi sistemindəki ictimai təsərrüfatlar ləğv edilərək, onların bazası əsasında özəl qurumların yaradılması əsas tarixi zərurət olmuşdur. Özəl qurumların təşkil edilməsi və inkişaf istiqamətlərinin müəyyən edilməsi həlli vacib məsələ idi. Inzibati amirlik iqtisadi sistemində fəaliyyət göstərən kolxoz və sovxoziların və digər kollektiv təsərrüfatların səmərəsizliyi onların iqtisadi islahatlar nəticəsində xüsusi mülkiyyətə çevrilməsini zəruri etdi.

Dünya bazar iqtisadiyyatının inkişaf təcrübəsi göstərir ki, iqtisadiy-yatın dövlət inhisarından kənarlaşdırılması əsas məsələdir. İqtisadiyyatın ayrı-ayrı sahələrində, xüsusən də kənd təsərrüfatında bazar meyllərinin gücləndirilməsi, bu əsasda da yeni təsərrüfatçılıq formalarının qərarlaşma-sına doğru addımlar atılmağa başlandı. Ölkəmizdə 1995-ci ildən başlayan aqrar islahatlar bu istiqamətdə əsas dayaq kimi çıxış etmişdir. Zərərlə işləyən kolxoz və sovxoziların mülkiyyətinin yeni təsərrüfatların mülkiy-yətinə çevrilməsi prosesi bu dövrdən başlayaraq dövlət səviyyəsində həyata keçirildi. Həmin ildə Respublika prezidenti tərəfindən imzalanan «Aqrar İslahatlarının əsasları haqqında», «Sovxoziların və Kolxoziların islahatı haq-qında» fərmanlarla bu qeyd edilən məsələlər daha da rəsmiləşdirildi.

Fikrimizcə Azərbaycanda müstəqillik dövrü üçün aqrar sahə ilə bağlı məsələləri 3 mərhələyə ayırmak olar. Birinci mərhələyə keçmiş inzibati amirlik iqtisadi sisteminin süqut etdiyi dövrü, ikinci dövrə 1995-ci ilə qə-dərki dövrü, üçüncü mərhələyə isə 1995-ci ildən sonrakı dövrləri aid etmək olar.

Birinci mərhələ onunla izah edilə bilər ki, bu dövrdə ölkəmizdə hələ bazar münasibətlərinə kecid üçün heç bir hazırlıq yox idi. Yəni bir tərəfdən siyasi sabitliyin olmaması, iqtisadi siyasetin müəyyən edilməməsi ən başlıcası isə müharibə şəraiti bu sahədə ciddi problemlər yaratmışdır.

İkinci mərhələ, iqtisadiyyatın bazar münasibətlərinin tələblərinə uyğun qurulması iqtisadi siyasətdəki və müvafiq qanunvericilikdəki boşluqların aradan qaldırılması ilə xarakterizə edilə bilər.

Üçüncü mərhələ isə odur ki, artıq 1995-ci ildən başlayaraq ölkəmiz-də hüquqi-normativ bazanın təşkil edilməsi və yaradılması istiqamətdən cəox mühüm mərhələ mövcuddur. Yuxarıda adı çəkilən qanunların qəbul edilməsilə və digər hüquqi normativ aktlarla bu istiqamətdə mühüm addim-lar atıldı. Bununla da

ölkəmizdə bazar iqtisadiyyatına əsaslanan torpaqla əlaqədar yaranan münasibətlərin – aqrar münasibətlərin iqtisadi və hüquqi əsası qoyuldu.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının son dövrlərdəki inkişafı ümummülli liderimiz cənab Heydər Əliyevin adı ilə bağlıdır. Onun milli iqtisadi inkişafımızla bağlı həyata keçirdiyi məqsəd-yönlü iqtisadi siyaset bu gün də, gələcəkdə də dövlətimiz üçün nəhəng inkişaf strategiyasına çevrilibdir. Biz bunu gündəlik olaraq dirçəlişini hiss etdiyimiz iqtisadi inkişafda görürük.

Qeyd olunan bu məsələnin həllindən sonra qarşıda duran əsas məsələ yeni təsərrüfatçılıq formalarının, kəndli-fermer təsərrüfatlarının milli iqtisadi inkişafımıza verdikləri töhvələr və bu prosesdə oynadıqları rollardan ibarətdir. Dövlətimizin bu sahəyə göstərdiyi qayğı nəticəsində fermer təsərrüfatlarının fəaliyyət dairəsi daha da genişlənmişdir. Bunun nəticəsində də ölkəmizin müxtəlif regionlarında kəndli-fermer təsərrüfatları müxtəlif ixtisaslar və istiqamətlər üzrə fəaliyyət göstərirlər. Bunlardan: 1)Qarabağ-Mil bölgəsinin aran bölgəsində, Şirvan və Muğan-Salyan bölgə-lərində pambıqcılıq – taxılçılıq, südçülüklük istiqamətli kəndli-fermer təsərrüfatları; 2)Lənkəran-Astara, Quba-Xaçmaz, Şirvan və Abşeron bölgələrində tərəvəzçilik, südçülüklük istiqamətli kəndli-fermer təsərrüfatları; 3)Gəncə-Qazax bölgəsində və Qarabağ-Mil dağlıq ərazilərində kartofçuluq, maldarlıq, qoyunçuluq istiqamətli kəndli-fermer təsərrüfatları; 4)Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində meyvəçilik, tərəvəzçilik, maldarlıq istiqamətli kəndli-fermer təsərrüfatları və digər təsərrüfatçılıq formalarını sadalamaq olar. Bu ardıcılılığı davam etdirmək mümkündür (2, s. 353-356).

Göründüyü kimi bazar münasibətlərinə uyğun inkişaf yolu seçmiş ölkə iqtisadiyyatının gələcək inkişafı üçün hərtərəfli perespektiv imkanları var.

Ümumiyyətlə, bazar münasibətləri yolunda gənc addımlarını atan müstəqil Azərbaycanımız artıq aşağıdakı mərhələləri keçmişdir. Bu mərhələ elə məhz bazar münasibətlərinin formallaşmasının əsas istiqamətlərini özün-də əks etdirir.

- 1) Torpaq və əmlakin özəlləşdirilməsi
- 2) İstehsal münasibətlərinin dəyişdirilməsi
- 3) Mülkiyyət münasibətlərini formalasdırılması
- 4) Çoxnövlü təsərrüfatların inkişafı
- 5) İqtisadi münasibətlərin yeniləşdirilməsi
- 6) Bazar münasibətlərinin dövlət tənzimlənməsi

Çox sevindirici haldır ki, bu gün respublikamızın hər bir regionunda iqtisadiyyatımızın bütün sahələri, xüsusən də kənd təsərrüfatı və aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir. Bunu gündəlik olaraq hiss edən aqrar sahənin adamları daha da əzmlə çalışırlar. Məhsul bolluğunun yaradılmasını qarşılara məqsəd qoymuş təsərrüfat subyektlərinin torpağa marağı da dəyişmiş, məhsul istehsalının artmasına çalışmış, nəticədə isə əhalinin ərzaq və digər zəruri təlabat

məhsullarına artan tələbatının ödənilməsi sahəsində mühüm nöqtəyə gəlib çatılmışdır.

Müasir şəraitdə aqrar sektorun inkişafı və bu istiqamətdə dövləti-mizin müəyyən etdiyi siyaset çox böyük əhəmiyyət kəsb edir. Təməli məhz möhtərəm Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulan aqrar islahatlar milli iqtisadi inkişafın təməl prinsipləri kimi çıxış edir. Müstəqilliyin ilk illərində iqtisadiyyatın bazar münasibətləri istiqamətində qurulmasının zəruriliyini də məhz ümummilli liderimiz müəyyən etmiş oldu. Məlumdur ki, aqrar islahatlar bazar iqtisadiyyatının müasir dövrdə də əsas mahiyə-yətini izah edən əsas iqtisadi mexanizmdir. Bu halda, cənab Heydər Əliye-vin Naxçıvan MR Ali Məclisinin Sədri kimi başlatdığı bu nəhəng strateji layihə çox böyük əhəmiyyət kəsb edir.

Xüsusi ilə qeyd etmək lazımdır ki, möhtərəm Heydər Əliyevlə Naxçı-vandan başlanan aqrar siyaset hazırlığı şəraitdə həm Azərbaycan siyasətində iqtisadiyyatın əsaslı inkişafına şərait yaratmış, həm möhtərəm preziden-timiz İlham Əliyev tərəfindən müvəffəqiyyətlə və yüksələn xətt üzrə davam etdirilir və həm də məhz Naxçıvan MR-də Muxtar Dövlətimizin başçısı cənab Vasif Talibovun xüsusi diqqəti ilə bu inkişafa önəmli iqtisadi inkişaf göstəriciləri ilə dəstək olunur. Milli iqtisadi inkişafın bu günə qədər olan bütün dövrlərində öz yüksək mövqeyi ilə mövcud olmuş Naxçıvan MR iqtisadiyyatı bu gün də bu mövqeni qoruyub saxlamış və mühüm mövqeyə gəlib çatmışdır.

Sosial-iqtisadi inkişaf ilə diqqəti cəlb edən Naxçıvan iqtisadiyyatının bundan sonrakı inkişafi üçün hər cür real imkanlar var. Bu qədim diyarda ilbəil əldə edilən iqtisadi nəaliyyətlər bu cür qənaətə gəlməyə əsas verir. Naxçıvan MR iqtisadiyyatında baş verən kəmiyyət və keyfiyyət dəyişikliyi son illərdə burada təmin edilmiş iqtisadi sabitlik nəticəsində mümkün olmuşdur. Belə bir şərait nəticəsində Naxçıvan MR iqtisadiyyatında Ümu-mi Daxili Məhsulun həcmi 2006-ci ildə 405,7 milyon manat təşkil etmişdir ki, bu da 2005-ci ilə müqayisədə 26,6% çoxdur. Bu rəqəm 2005-ci ildə 300,5 milyon manat idi (1, s. 2).

Ümumiyyətlə, Muxtar Dövlətimizdə iqtisadiyyatın böyük və aparıcı sahəsi olan kənd təsərrüfatına dövlət qayğısı əsas məsələlərdən biridir ki, bu da artıq öz bəhrəsini vermişdir. Belə ki, Naxçıvanda 2006-ci ildə 109 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2005-ci ildə-kindən 4,7% çoxdur. Qeyd edək ki, 2005-ci ildə 98,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir (2, s. 2).

Günümüzün tələblərinə cavab verən Naxçıvan iqtisadiyyatının kəndlə bağlı olan bölməsində istehsal edilmiş məhsulun emalı və tədarükü sahəsində də çox mühüm mərhələyə gəlib çatılmışdır. Kənd təsərrüfatı məhsullarının emal edilməsi zəruri məsələ kimi qarşıya qoyulmuş və bu istiqamətdə də lazımı tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respubli-kasında emal müəssisələrinin fəaliyyəti

nəticəsində kənd təsərrüfatı məhsul-larının tədarükü və istehlakçılara çatdırılması prosesi inkişaf göstəriciləri ilə müşaiyyət olunmaqdadır. Hazırkı dövrdə Naxçıvan MR-də emal müəssisə-lərin fəaliyyəti aşağıdakı kimi təşkil edilmişdir. «Gəmiqaya» Meyvə Məh-sulları Kompleksinə aid olan emal müəssisələri:

- 1) Gücü gündə 5 ton meyvə qurutma müəssisəsi
- 2) İstehsal gücü 50 kq badam və 40-60 kq cəviz olan qabıqqayırma, qurutma və paketləmə sexi
- 3) İstehsal gücü gündə 3 ton olan 3 növdə halva istehsali sexi
- 4) İstehsal gücü gündə 500-600 ton xammal olan ağ və qırmızı şərab istehsali müəssisəsi
- 5) İstehsal gücü saatda 300 kq xammal olan meyvə suyu və püresi istehsali müəssisəsi və s (3, s. 2).

Milli iqtisadiyyatın inkişaf istiqamətlərinin müəyyən edilməsi sahə-sindəki mühüm amillərdən biri də Aqrar sahədə işlərin düzgün qurulmasıdır. Torpaqla bağlı olan bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin işlərinin nizamlanması məqsədi ilə dövlət tərəfindən tədbirlərin müasir şəraitə uyğun təşkil edilməsi əsas şərtidir. Bu məqsədlə də 1) regionlarda Aqrolarinq şirkətlərin yaradılması; 2) Aqrar bölmədə çalışanlara güzəştli kreditlər verilməsi çox zəruridir. Bu istiqamətdə Aqrar sahəyə olan qayğı da Naxçıvan MR-də özünü göstərməkdədir. Belə ki, Naxçıvan MR Ali Məclisinin Sədri hörmətli Vasif Talibovun imzaladığı fərmanla Naxçıvan MR-də Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin nəzdində «Naxa-qolizing» Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Bu Səhmdar Cəmiyyətin xətti ilə 77 adda kənd təsərrüfatı texnikası Muxtar Respublikaya gətirilmişdir. Artıq bu texnikanın bir çoxu istifadəçilərə – fermerlərə verilmişdir.

Qeyd etdiyimiz kimi Aqrar sahədə fəaliyyət göstərən insanlara – fermerlərə kömək məqsədi ilə onlara kreditlər verilməsinə də başlanılmışdır. Bu məqsədlə 2005-ci ildə taxılçılıq sahəsində çalışan fermerlərə 180min manat, 2006-cı ildə isə 33 təsərrüfat subyekti 57 min manat həcmində kredit verilmişdir. Daha sonra bu proses davam etmiş, kartofçuluq sahə-sində 64 min manat, şəkər çuğunduru sahəsində 82 min manat, heyvan-darlıq (mal-qara) sahəsində isə əvvəlcə 30 min manat, sonrakı mərhələdə 15 min 725 manat, daha sonra isə 1milyon manatdan çox kreditlər verilmişdir. Bu sahədə Regional məsləhət Mərkəzi, Sahibkarlığa Kömək Fondu, Dünya Bankı və «Aqrarkredit» Səhmdar Kredit Təşkilatının Naxçıvan Flialının adlarını çəkmək olar (3, s. 2).

Göründüyü kimi Naxçıvan MR-də iqtisadiyyat və onun mühüm əhəmiyyət kəsb edən hissəsi olan kənd təsərrüfatının inkişafının qeyd olu-nan göstəricilərinə nəzər saldıqda gələcəyə olan inam daha da güclənir. Milli iqtisadi inkişafda hər bir dövrdə öz xüsusi mövqeyi ilə seçilən Muxtar Respublika iqtisadiyyatı öz yerini bundan sonra da yüksələn xətt üzrə daha da genişləndirəcək.

## **ƏDƏBİYYAT**

1. Dövlət Statistika Komitəsinin məlumatları. «Şərq qapısı» qəz., 2007, 25 yanvar.
2. Hüseynov Ə.Ə. Kəndli-fermer təsərrüfatlarının inkişaf istiqamətlərinin təkmilləşdirilməsi. Akademik Əhməd Mahmudovun 75 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 1998, 478 s.
3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibovun məruzəsi. Üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin dördüncü sessiyası. «Şərq qapısı» qəz., 2007, 11 yanvar.

**Javadhan Kasimov**

### **THE AGRARIAN SECTOR AND THE SOCIAL-ECONOMIC DEVELOPMENT IN NAKHCHIVAN AUTONOMOUS REPUBLIC**

The article deals with the defining of the purposeful activity connected with the choice of market economy, the creation of new management forms. The role in the national economic development of the economic achievements gained in Nakhchivan Autonomous Republic and the care and attention of our country to the development of the agrarian sector have been studied in this article.

**Джавадхан Касымов**

### **АГРАРНЫЙ СЕКТОР И СОЦИАЛЬНО-ЭКОНОМИЧЕСКОЕ РАЗВИТИЕ В НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКЕ**

В статье рассмотрены целенаправленные действия по определению направлении в создании новых форм управления аграрном секторе в связи с избирианием пути рыночной экономики нашей страны. В статье также нашли свое отражение экономические успехи Нахчыванской Автономной Республики, все-мерный помошь правительства аграрному сектору и их роль в национальном экономическом развитии.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

---

**POLAD ƏLİYEV**  
AMEA Naxçıvan Bölməsi

### **BAZAR İQTİSADIYYATI ŞƏRAİTİNDƏ İSTEHLAK XƏRCLƏRİNİN BƏZİ NƏZƏRİ MƏSƏLƏLƏRİNƏ DAİR**

İstehsalın, o cümlədən məşgulluğun səviyyəsini, eləcə də əmək məhsuldarlığını müəyyən edən başlıca amil məcmu tələbin həcmidir. İstehsalçıların hasil etdiyi mal və xidmətlər təklifinin hansı səviyyədə reallaşması ilə bağlı ehtimallar məcmu istehsalın potensial həcmindən nə qədər istifadə edilməsini müəyyən edir. Hər hansı bir dövrdə ölkənin məcmu tələbini aşağıdakı düsturla vermək olar:

$$D=C_2+I+G_x$$

İqtisadi ədəbiyyatlarda bu həm də ölkənin istehsal edilən Milli gəliri ilə eyniləşdirilir. Burada  $C_2$ - əhalinin istehlak xərcləri,  $I$ -özəl sektorun istehsal-investisiya xərcləri,  $G_x$ -dövlətin istehlak və investisiya xərcləridir. Döv-lət istehlak xərcləri öz növbəsində dövlətin transfert xərclərinə və cari xərc-lərə ayrıılır. Beləliklə cəmiyyətin investisiya xərclərini nəzərə almasaq onda istehlak tələbi  $C_2+GC_2$  olar. Burada  $GC_2$ -dövlətin istehlak xərclərini ifadə edir. Klassik iqtisadi nəzəriyyədə istehlak problemlərinin üzərində ətraflı araşdırılmalar aparılmamışdır. Keyns isə müəyyən dövr üçün cəmiyyətin ümumi istehlakını sahibkarların istehsal etdiyi müəyyən məbləğdə satacağı əmtəə və xidmətin qiymətilə onların başqa sahibkarlardan aldığı hazır məh-sulların fərqi kimi göstərmişdir. Beləliklə biz, sahibkarların satdığı hasila-tın məbləğini A-ilə işaret edib başqasından aldıqlarını dəyərcə  $A'$  kimi qiymətləndirməklə bu məsələni sadə şəkildə həll etmək olar. Burdan belə çıxır ki, istehlaka çəkilən xərclər birmənalı olaraq  $\Sigma(A - A')$  kimi müəyyən edilə bilər;  $\Sigma A$  - məlum dövrdəki cəmi satış,  $\Sigma A'$  - isə bir sahibkarın başqası ilə cəmi satışıdır. Sonra bir qayda olaraq belə bir əminlik yaranacaq ki,  $\Sigma$  -ni ataq və bütün ümumi satış  $A$  ilə işaret edək, habelə sahibkarın bir başqasına ümumi satışını  $A'$  ilə göstərək (2, s. 99).

Yuxarıda dediklərimizi nəzərə alaraq cəmiyyətin ümumi istehlakını aşağıdakı kimi göstərmək olar.

$$C_2 + GC_2 = A - A'$$

Fikrimizcə yuxarıdakı bərabərlik istehlak xərclərinin ideal reallaşmasını eks etdirir. Belə ki, real olaraq istehlak xərclərinin hamısı daxildə istehsal olunan əmtəə və xidmətlərə sərf olunur. Bu ideal bərabərliyə meyl proteksionist görüşün əsasını təşkil edir.

İqtisadi inkişafın bütün mərhələlə-rində istehlak Milli gəlirin əsas tərkib hissəsi kimi göstərilir. Hökumətin başlıca olaraq istehsalçıların maraqlarını irəli çəkdiyi XVII əsrдə Adam Smit istehlakin əhəmiyyətini bildirərkən yazırkı ki, «İstehlak bütün istehsalın yeganə məqsədidir; İstehsalçıların marağı lazımlı olduğu qədər istehlakin yaxşılaşdırılmasına cəmləşdirilməlidir, aksioma özünü elə müükəmməl ifadə etmişdir ki, onu təkmilləşdirmək cəhdabsurd olardı». «Xalqların sərvəti» əsərinin nəşr olunmasına yaxın dövrdə müəllif tərəfindən əvvəlcədən aşkarlanan istehsal metodlarındakı böyük dəyişiklik zəhmətkeşlərin müdafiəsi üçün böyük zərurət yaradırdı (1, s. 570). İstehlak təkrar istehsal prosesinin son halqası kimi bütünlükdə istehsal, bölgü və mübadilə proseslərini təzahür etdirir. İstehlak anlayışını insan ehtiyaclarını təmin edən mal və xidmətlərin istifadəsi kimi başa düşə bilərik. Bununla yanaşı istehlaki insan ehtiyacını təmin edəcək mal və xidmətlərin satın alınması məqsədi ilə həyata keçirilən xərclərin məcmusu kimi də ifadə etmək mümkündür. Buna görə də istehlak xərcləri Milli gəlir içərisində ən mühüm xərc hissəsini təşkil edir. Ümumi olaraq bütün dünya ölkələrində Milli gəlirin dörddə üçünün bu cür xərclərə getdiyini demək olar. İstehlak xərcləri investisiya xərclərinə görə daha sabit xarakter daşıyır. Çünkü iqtisadi həyatda mühüm depresiyalar olmadıqca istehlak xərcləri müəyyən bir səviyyəni qoruyur. Bununla bərabər istehlak xərclərinin Milli gəlirin həcmindəki səviyyəsində bəzi dalgalanmalar ola bilər. Ancaq bunun səbəbi əsasən investisiya xərclərinin azalması və ya çoxalması ilə əlaqədardır.

Cəmiyyətin istehlakının həcmini müəyyən edən bir sıra faktorlar vardır ki, Keyns bunları obyektiv və subyektiv faktorlara bölüb. O özünün «Məşğulluq faiz və pulun ümumi nəzəriyyəsi» adlı əsərində yazırkı: bununla belə təhlilimizi daha aydınlaşdırmaq naminə biz bu motivləri ayrıca iki böyük bənd altında verəcəyik: obyektiv amillər, subyektiv amil-lər... Subyektiv amillər... Özündə insan təbiətinin psixoloji xüsusiyyətlərini və baxmayaraq ki, dəyişilməz deyillər, anormal və inqilabi vəziyyətləri nəzərə almasaq qısa vaxt müddətində deyəsən müəyyən maddi dəyişikliklə-rə məruz qalmayan sosial qaydaları (adətləri) və insitutları ehtiva edir (2, s. 62).

İstehlak xərclərini müəyyən edən obyektiv amil Milli gəlirdir. Başqa sözlə desək, istehlak xərcləri Milli gəlirin funksiyasıdır.

$$C_2=f(MG)$$

Əslində istehlak xərclərinin müəyyənedicisi milli gəlirin hamısı yox, onun yalnız bir hissəsi  $C_1+GC_2$  yəni, istehlak xərclərini təmin edən gəlirlər istehlak olunur. Burada  $C_1$ -əhəlinin istər özəl sektordan, istər daxili, istər-sədə xarici mənbələrdən əldə edərək istehsal üçün nəzərdə tutduğu hissə,  $GC_2$ -isə dövlətin istehlak xərcləridir ki, bununda əsas hissəsinə əhalii gəlir şəklində qəbul edir. Beləliklə  $C_1+GC_2$  əhalinin tədiyyə qabiliyyətini eks etdirir.

Fikrimizcə əhalinin istehlak xərclərinin real təyinedicisi əhalinin tədiyyə qabiliyyətini təmin edən (istər özəl, istərsə də dövlət, istər ölkənin daxilində, istərsə də xaricində əldə etdiyi) gəlirlərdir. Yəni

$$C_2 = f(C_1 + G C_2)$$


Çünkü Milli gelir bütünlükde istehlak oluna bilməz, onun müəyyən hissəsi istehlak olunur. Burada əsas məsələ istehlak xərclərinin (yəni milli gelirin istehlak olunan hissəsinin) həcmindəki payını müəyyən edən amilləri öyrənməkdir. İstehlak xərclərinin Milli gelirin həcmindəki xüsusi çəkisi istehlakin orta meylini müəyyənləşdirir.

$$IOM = \frac{C}{MG}$$

Ancaq Milli gəlirin artımı istehlakın artımı ilə paralel olmur. Müəyyən həddən sonra ( $C_1+GC_2$ ) səviyyəsi təmin olunduqdan sonra onun digər hissəsi yığım kimi istifadə olunur. Yəni istehlak xərclərinin artım meyli milli gəlirin artım meylindən geri qalır. Onda istehlaka son meyl aşağıdakı kimi olar:

$$ISM = \lim_{\Delta MG \rightarrow 0} \frac{\Delta C}{\Delta MG}$$

Hər hansı cəmiyyətdə istchlaka orta meyl marginal istchlak meylin-dən böyükdür. Bunu qrafiki olaraq aşağıdakı kimi təsvir etmək olar. Əgər əldə olunan milli gəlirin hamısı xərclənsəydi onda orta istchlak meyli marginal istchlak meylinə bərabər olardı.



Amma qrafikdən gördüğümüz kimi C<sub>2</sub> istehlak xərclərini göstərən əyri ya D nöqtəsindən sol tərəfdə olarkən iqtisadiyyatdakı istehlak xərclərinin yaradılan

gəlirdən çox olduğunu göstərir ki, bu halda iqtisadi sistemin yiğimi mənfidir. Qrafikdə OK əhalinin istehlak tələbatını təmin edən gəlirlərin həcmini qrafik olaraq göstərir. Ölkəyə iqtisadiyyatı minimum səviyyədəki istehlak standartlarını təmin etmək üçün ya borclanmış, ya da daha öncəki dövrlərdə əldə etdiyi gəlirləri xərcləyib. D nöqtəsindən sonra isə istehlak funksiyasının əyrisini 45 dərəcəlik bucağın altında yerləşdiyini görürük. Bu isə ölkədə yaradılan gəlirin hamısının xərcənmədiyini, bir qisminin yiğildığını göstərir. Qrafikə diqqət etsək görərik ki, D nöqtəsinə qədər olduqca sürətlə yüksəlir. D nöqtəsindən sonra isə bu yüksəlmə nisbə-tən aşağı olur. Bu başlanğıcda gəlir artdıqca istehlak xərclərinin artdığını, amma gəlirin hər artdığında istehlak payının az olması ilə əlaqədardır. Çünkü gəlir artdıqca marjinal istehlak meyli azalır. Buna görə də əyrinin başlanğıc nöqtəsində marjinal istehlak meyli yüksək sağa getdikcə isə azalmaqdadır. Bu nöqteyi nəzərdən istehlak funksiyasının xətti tənliyini aşağıdakı kimi verə bilərik:

$$C = C_0 + C_{MG} \cdot MG$$

Burada  $C_0$ -gəlirin 0-a bərabər olduğu (və ya minimum tədiyyə qabiliyyətin təmin edən gəlirlərdən az olduğu) halda həyata keçirilən minimum istehlak  $C_{MG}$ -marjinal istehlak meylini göstərir. Xətti istehlak funksiyasında D nöqtəsinin solunda orta istehlak meyli 1-dən böyükdür. Belə halda cəmiyyət yaratdığı gəlirdən daha çoxunu xərcləyir, yiğim mənfi olur. D nöqtəsindən sağda isə orta istehlak meyli 1-dən kiçikdir. Yəni cəmiyyət öz istehlak xərclərini təmin etmiş, müəyyən dərəcə yiğim əldə etmişdir (3, s. 161). Onda istehlak xərclərinin disturu aşağıdakı kimi olar:

$$C_2 + G \quad C_2 = C_0 + C_{MG} \cdot MG$$

Yəni milli gəlirin həcmindəki (həm dövlətin, həm də vətəndaşların) ümumi istehlak xərcləri minimum istehlak xərclərindən aşağı olmamaqla milli gəlirlə onun artımına uyğun olan marjinal istehlak meylinin hasili qədərdir. İstehlak funksiyasının qrafikini təhlil etməklə biz həmçinin tarazlıq gəlirini müəyyənləşdirək. D nöqtəsinin absis oxu üzərindəki nöqtəsi ( $Y_0$ ) ölkənin tarazlıq gəliridir. Bu nöqtədə gəlirin həcmi əhalinin tədiyyə qabiliyyəti tələbinin optimal həcmini ifadə edir. Bu nöqtədən sonra əldə edilən milli gəlirin böyük qismi istehlak olunmur, yiğim kimi istifadə olunur. Əhalinin gəlirləri bundan az olduqda isə istehlak xərclərini təmin etmir. Bu xərclərin ölkədə istehsal olunan mal və xidmətlərdən az olması istehsalçıların istehsalın həcmini azaltmağa məcbur edəcək. Beləliklə ölkədə milli gəlirin istehsal geriləyəcək. Bu xərclərin tədiyyə qabiliyyətinin  $Y_0$ -dan çox olması isə ölkədə istehsal olunan mal və xidmətlərdən yuxarı bir xərcləmənin olduğunu gətirib çıxarıb ki, bu da investisiya fəaliyyəti üçün digər amillərin də olması şəraitində istehlaki genişləndirmək üçün stimul yaradır. Beləliklə, milli gəlirin səviyyəsi  $Y_0$ -a və ondan yuxarı həddə qalxacaq. Bəzən bu və ya digər səbələrə görə istehlak xərclərində yaranan azalış və artımlar istehsal funksiyasında sürüşmələrə səbəb olur. Bunun nəticəsində tarazlıq gəliri tədiyyə qabiliyyətini təmin edən gəlirlərin həcmini dəyişə

bilər. Misal üçün, istehlak xərclərində artım olarsa, istehlak funksiyası bütünlükdə yuxarıya sürüşər və yeni tarazlıq  $D_2$  nöqtəsində olur və tarazlıq gəliri  $Y_2$  nöqtəsinə çatar. Əksinə istehlak xərclərində bir azalma olarsa, istehlak funksiyası bütünlükdə aşağı sürüşər, tarazlıq nöqtəsi  $D_1$ -yə, tarazlıq gəliri isə  $Y_1$ -ə çatar. Beləliklə istehlak xərcləri funksiyasının qrafiki ilə ev təsərrüfatlarının istehlak büdcəsinin optimal həcmini, bu nöqtənin absis oxu üzərindəki koordinatı isə istehlak xərclərinin milli gəlir həcmindəki optimal çəkisini müəyyənləşdirir.

## ƏDƏBİYYAT

1. Henry R.Mussey, Elizabeth Donnar. Economic principles and modern practice. Boston, 1944, 840 p.
2. Keyns C.M. Məşğulluq mənfiət və pulun ümumi nəzəriyyəsi. Azərbaycan dilində, Bakı: Qanun, 2001, 441 s.
3. Tevfik Pekin. Makro ekonomi. İzmir, 1996, 255 s.

**Polad Aliyev**

## ABOUT SOME PROBLEMS OF CONSUMER COSTS IN THE MARKED ECONOMIC SYSTEM

In the article, there have been looked through characteristic features of consumer costs by being investigated its theoretical problems. In the research process, it is pointed out that though national income is mainly objective factors influencing consumer costs and its dynamics exert influence consumer costs accordingly, this impact comes to decrease after certain extent. This is to say, after being reimbursed for definite volume of consumer requirement, grows whole of consumer costs falls behind than grows rate of national income. In the article there have been defined optimum volume of income providing for purchasing power of population.

**Полад Алиев**

## **О НЕКОТОРЫХ ВОПРОСАХ ПОТРЕБИТЕЛЬНЫХ РАСХОДОВ ПРИ РЫНОЧНОЙ ЭКОНОМИЧЕСКОЙ СИСТЕМЕ**

В статье анализируются теоретические вопросы потребительских расходов и рассмотрены их характерные особенности в новом экономическом системе. В этом аспекте анализируются особый вес при общепроявленном прибыле и определяющий его объективные и субъективные причины. В процессе проведения опытов выяснилось что, общепроявленный прибыль и его динамика является одним из объективных факторов действующих на потребительские расходы, но после некоторой времени его воздействия уменьшается. Значит после удовлетворения в некотором объеме требуемые потребительские товары, общепотребительские расходы отстают от общепроявленной прибыли. При этом определяются оптимальный объем общих прибылей удовлетворяющий покупательную способность населения.

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧИВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**RƏCƏB RƏHİMLİ**  
AMEA Naxçıvan Bölməsi

## **AZƏRBAYCANDA DÖVLƏT QULLUĞU SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ HEYDƏR ƏLİYEVİN XİDMƏTLƏRİ**

Dünyada yaşanan sürətli yeniləşmə və dəyişmə prosesi ictimai və iq-tisadi qurumları dəyişməyə və inkişaf etməyə məcbur edir. Bu fakt ictimai bir qurum olan dövlət idarəetmə sistemi və bu sistem içərisində müəyyən funksiyaları həyata keçirmək məqsədi ilə yaradılmış dövlət qurumları üçün də səciyyəvi xarakter daşıyır. Dövlət qurumlarının bu yeni vəziyyətə uyğun-laşması, digər bir ifadəylə effektiv və rasyonal əsaslara söykənən dövlət idarəetmə sisteminin yaradılması dövlət qurumlarında işləyən şəxslərin müvəffəqiyət və qabiliyyət dərəcələrindən asılıdır. Məsələyə bu prizmadan baxdığımız zaman dövlət qulluqçusunun vəzifəyə təyin olunması, vəzifə-lərin və qurumların təsnifatlandırılması, attestasiya, pensiya və vəzifədə irəli çəkilmə və s. kimi məsələlərin həyata keçirilməsində kadrların idarəolun-ması prosesinin, daha doğrusu dövlət qulluğu sisteminin yaradılması müüm əhəmiyyət kəsb edir.

Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən sonra demokra-tikləşmə və dövlət quruculuğu sahələrində müüm işlər görülmüşdür. Azərbaycan Respublikasının müstəqillik illərində əldə etdiyi ən böyük nailiy-yətlər isə 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Bu dövrədə hüquqi, demokratik, sivil dövlətin qanunvericilik bazası yaradılmış, müvafiq dövlət hakimiyyəti orqanlarının strukturu təkmilləşdirilmiş, dövlət qulluğunun hüquqi bazası yenidən formalasdırılmış, ölkə iqtisadiyyatı yeni münasi-bətlər əsasında dirçəldilmiş, ən əsası isə insan hüquq və azadlıqlarına geniş yer verən Yeni Konstitusiya qəbul olunmuşdur. Yeni əsr və üçüncü minillik münasibətlə Azərbaycan xalqına müraciətində Heydər Əliyev demişdir: «XX əsrədə Azərbaycan xalqının ən böyük nailiyyəti şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur və demokratik

inkışaf yolu ilə inamla irəliləyir. İndi artıq bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tutmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq» (Azərbaycan qəzeti 1 yanvar 2001-ci il). Bu ciddi problemlərdən biri issə Azərbaycanda dövlət idarəciliyi sahəsində islahatların aparılması və səmərəli idarəetmə sisteminin formallaşmasından ibarətdir (4, s. 7).

Dövlət idarəetmə sistemində islahatlar dedikdə elə məqsədyönlü dəyişiklik və təkmilləşdirmələrin aparılması nəzərdə tutulur ki, bunun nəticəsində dövlət idarəetməsinin tədricən yeni sitemi qurulmuş olur və ya mövcud sistemdə yeni keyfiyyətlər, yeni əlamətlər meydana çıxır. Ən ümumi şəkildə islahatların məqsədi hakimiyyət institutlarının potensialını inkişaf etdirmək, dövlət idarəetməsini daha da sadələşdirmək və müasir tələblərə uyğunluğunu təmin etmək, dövlət aparati ilə vətəndaşlar arasında münasibətləri asanlaşdırmaq və dövlət xidmətlərinin keyfiyyətini yüksəltməkdən ibarətdir (4, s. 21). Məlum məsələdir ki, dövlət aparatına dina-mizm vermək, dövlət qulluq münasibətlərini tənzimləmək inzibati hüququn əsas sahəsi olan dövlət qulluğunun funksiyalarına daxildir. Dövlət qulluğu sistemi qaydaya salınmadan dövlət aparati idarəetmə sxemi, müəyyən təşkilati forma olaraq qalır. Belə ki, dövlət vəzifəsi dövlət aparatını dövlət qulluğu ilə əlaqələndirən elementdir. Vəzifə tutulandan sonra fəaliyyətə başlayır, bununla da dövlət aparatı statikadan dinamikaya keçir (3, s. 4).

Dövlət idarəetmə sistemində köklü islahatların aparılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 29 dekabr 1998-ci il tarixli fərmanla Azərbaycan Respublikasının Dövlət İdarəciliyə sistemində islahatların aparılması üzrə Dövlət Komissiyası yaradılmışdır. Eyni zaman-da fərmanda göstərilmişdir ki, demokratikləşmə və bazar münasibətləri sahəsində islahatlar dövlət idarəciliyinin səmərəliliyini artırmalı, iqtisadi fəaliyyət üçün beynəlxalq standartlara cavab verən hüquqi baza yaradılma-sını təmin etməlidir. Məhz bu fərmandan sonra aparılan islahatlar nəticə-sində bir çox dövlət konserni və şirkəti, nazirlik, komitə və digər bir-birini təkrarlayan paralel strukturlar ləğv edilmiş, yeni yaradılan mərkəzi icra orqanlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. 1998-ci ildən sonra ölkədə idarəciliy sisteminin təkmilləşdirilməsi və mərkəzi icra orqanlarında struktur dəyişikliklərinin aparılması barədə 40-dan çox fərman və 30-dan çox sərəncam verilmişdir. Təkcə 2001-ci ildə 21 nazirlik və idarə ləğv edilmiş, 7 nazirlik və idarə yenidən yaradılmışdır (6, s. 48).

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi altında hazırlanıb ümumxalq səsverməsi ilə qəbul edilmiş yeni Konstitusiyadan sonra respublikanın, demək olar ki, bütün normativ hüquqi aktları yenidən qəbul edilmişdir. Bunlardan biri də 2000-ci il iyulun 21-də təsdiq edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunudur. Burada bir məsələni ayrıca qeyd

etməliyik ki, Azərbaycanda dövlət qulluğuna dair bütün normativ hüquqi aktların hazırlanmasında dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə olunmuş, bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqının Dövlət Qulluğu Sahəsində İslahatların Həyata Keçirilməsi üzrə TACİS layihəsi çərçivəsində əməkdaşlığın böyük köməyi olmuşdur.

«Dövlət qulluğu haqqında» Qanunda Azərbaycanın dövlətçiliyi tarixində ilk dəfə olaraq konkret surətdə bilavasitə dövlət qulluğu və dövlət qulluqçusunun məshumlarının nədən ibarət olduğu açılıb göstərilmiş və dövlət qulluqçusunun hüquq və vəzifələri qanunvericilik yolu ilə təsbit edilmişdir. Qanuna nəzər saldıqda məlum olur ki, dövlət orqanlarında işləyənlərin öhdəlik və hüquqları başqa sahələrdə işləyənlərin öhdəlik və hüquqlarından fərqlənir və bu məsələlərin tənzimlənməsi üçün Əmək Məcəlləsi kifayət deyildir. Qanunla müəyyən edilmiş öhdəlik və hüquqlar aşağıdakı amilləri əks etdirir.

1. Davranışda qərəzsizlik;
2. İctimai maraqlara üstünlük verilməsi;
3. Siyasi səbəblərə görə işdən azad edilmədən müdafiə, çünki dövlət qulluqçuları çəkinmədən, obyektiv, siyasi məsləhət vermək iqtida-rında olmalıdır;
4. Siyasi və kommersiya fəaliyyətində iştirak etməmək;
5. Adətən dövlət sektorunda mövcud olan aşağı məvacibin yüksəl-dilməsi (5, s. 11).

6 fəsil və 35 maddədən ibarət olan «Dövlət qulluğu haqqında» Qanunun 1-ci maddəsində göstərilir ki, qanun dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Bu qanun icra, qanunvericilik və məhkəmə hakimiyyəti oqranlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Eyni zamanda qanunda dövlət qulluğunun əsas vəzifələrinin və prinsiplərinin nədən ibarət olduğu gəs-tərilərək dövlət orqanlarının və vəzifələrin təsnifatı verilmişdir (2, s. 3-5).

Bu qanunla dövlət qulluqçularına bir sira yeni hüquq və vəzifələr verilməklə və onların sosial müdafiəsi yaxşılaşdırılmaqla yanaşı, onların qarşısında ciddi vəzifələr, məsuliyyət və konkret məhdudiyyətlər də qoyul-muşdur.

Ümumiyyətlə «Dövlət qulluğu haqqında» Qanunla əlaqədar normativ hüquqi sənədlər paketi genişdir və bu işin bütün aspektlərini əhatə edir. Qanun qəbul edildikdən bu günə qədər keçən müddət ərzində xeyli sayda müxtəlif qanun, fərman və sərəncamlarda əlavə və dəyişikliklər edilərək daha sonra da təkmilləşdirilmişdir. Bunlardan «Dövlət qulluğu haqqında» Qanunun tətbiqi üçün ən əsas aktlardan biri sayılan «İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında» fərmanı xüsusi qeyd etmək lazımdır. Məhz bu təsnifat toplusunun təsdiq edilməsindən sonra respublikanın mərkəzi və yerli icra

hakimiyyəti orqanlarında dövlət qulluqçularının yeni vəzifələri təsdiq edilmiş, demək olar ki, bu orqanların əksəriyyətində dövlət qulluqçularına dərəcələr verilmişdir.

Dövlət qulluğu haqqında qanunvericiliyin yaradılması və tək-milləşdirilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin gördü-yü misilsiz işlər bu gün də, ardıcıl olaraq davam etdirilir və «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tam gücü ilə işləməsi üçün real tədbirlər görülür. Daha doğrusu Dövlət qulluğu haqqında qa-nunvericilik, o cümlədən qanunun özü real vəziyyətdən yaranan tələblərə uyğun olaraq daim təkmilləşdirilir və cəmiyyətdə ən işlək qanunlardan birinə çevrilir.

## ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Hüquq Nəşriyyatı, 2004, 99 s.
2. Dövlət Qulluğu Haqqında Sənədlər Toplusu. Bakı: Qanun Nəşriyyatı, 2006, 160 s.
3. Rzayev Ə. Dövət Qulluğu: Nəzəriyyə və təcrübə. Bakı: Elm Nəşriyyatı, 2005, 264 s.
4. Ronald Yanq və Eldar Azadov. Dövlət İdarəetməsində İslahatlar. Bakı: CBS Mətbəəsi, 2005, 340 s.
5. Yanq R., Şabanov R. Azərbaycanda Müasir Dövlət Modeli Axtarışı. Bakı: CBS Mətbəəsi, 2004, 334 s.
6. İsmayılov S. Azərbaycanda Dövlət Qulluğu Ənənələri və Onun Müasir Durumu. Bakı: CBS Mətbəəsi, 2004, 63 s.

**Rajab Rahimli**

## MERITS OF HEYDAR ALIYEV IN IMPROVEMENT OF STATE SERVICE SYSTEM IN AZERBAIJAN

After gaining independence significant works had been done in Azerbaijan in the field of democratization and state building. Biggest achievements of Azerbaijan Republic during its independence were attained in 1993 after returning to power our national leader Mr Heydar Aliyev. During this period legislative foundations of legal, democratic, civil state were laid, the structure of relevant state governing organs was improved, legal base of state service was reformed, the country economy was revived basing on new relations, but the most important - the new Constitution providing extended place for human rights and freedoms was adopted.

In this article the information about reforms carried out for establishment of State Service system in Azerbaijan was given and merits of our national leader Heydar Aliyev in the development of this field was noted.

Раджаб Рагимли

## **ЗАСЛУГИ ГЕЙДАРА АЛИЕВА В СОВЕРШЕНСТВОВАНИИ СИСТЕМЫ ГОСУДАРСТВЕННОЙ СЛУЖБЫ В АЗЕРБАЙДЖАНЕ**

В Азербайджане после приобретения государственной независимости проделана важная работа в области демократизации и государственного строительства. А самые большие успехи Азербайджанской Республики в годы независимости достигнуты после возвращения к власти в 1993 году общенационального лидера Гейдара Алиева. В этот период создана законодательная база правового, демократического, цивилизованного государства, совершенствована структура соответствующих органов государственной власти, заново сформирована юридическая база государственной службы, на базе новых отношений возрождена экономика страны, а самое главное, принята новая Конституция, предоставляющая широкую возможность человеческим правам и свободам.

В данной статье дается сведение о реформах, проведенных в направлении создания системы Государственной Службы в Азербайджане и отмечены заслуги общенационального лидера Гейдара Алиева в развитии данной сферы.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI NAXÇIVAN BÖLMƏSİNİN XƏBƏRLƏRİ  
*İctimai və humanitar elmlər seriyası, 2007, №1*

ИЗВЕСТИЯ НАХЧЫВАНСКОГО ОТДЕЛЕНИЯ НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК АЗЕРБАЙДЖАНА  
*Серия общественных и гуманитарных наук, 2007, №1*

NEWS OF NAKHCHIVAN SECTION OF AZERBAIJAN NATIONAL ACADEMY OF SCIENCES  
*The series of social and humanities sciences, 2007, №1*

---

**ƏMİR ƏLİYEV**  
Bakı Dövlət Universiteti

**İNSAN HÜQUQLARININ BEYNƏLXALQ-HÜQUQİ MÜDAFIƏSİNİN  
SAHƏVİ PRİNSİPLƏRİNİN ƏCNƏBİLƏRİN HÜQUQİ VƏZİYYƏTİNİ  
TƏNZİM EDƏN BEYNƏLXALQ HÜQUQUN SPESİFİK PRİNSİPLƏRİNİN  
FORMALAŞMASINDA ROLU**

Beynəlxalq hüququn mərkəzi tənzimetmə obyektlərindən biri olan insan hüquqlarının müdafiəsinin sahəvi prinsiplərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdən ibarətdir. Belə ki, insan hüquqlarına hörmət prinsipi insan hüquqları, əsas azadlıqları, demokratiya və qanunların alılıyini özündə ifadə etməklə, beynəlxalq xarakterə malikdir. Bundan əlavə, insan hüquq və azadlıqlarına hörmət beynəlxalq təhlükəsizlik sisteminin tərkib hissəsidir.

Adı çəkilən prinsip bir sıra universal səviyyəli beynəlxalq hüquqi aktlarda – 1945-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Nizam-naməsi, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1966-ci ildə qəbul edilmiş Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, İraqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1965-ci il Konvensiyası, 1979-cu il tarixli Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiya, Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyasında və s. beynəlxalq sənədlərdə təsbit edilmişdir. BMT Nizam-naməsinin 1-ci maddəsində Təşkilatın məqsədlərindən biri kimi heç bir fərq qoyulmadan insan hüquq və əsas azadlıqlarına hörmətin inkişafı və onların təşviqi məqsədilə əməkdaşlığın həyata keçirilməsi göstərilmişdir. Nizamna-mənin 55-ci maddəsi də insan hüquqlarına hörmət prinsipinin digər aspekt-lərini müəyyən edir. Həmin maddədə göstərilir ki, millətlər arasında, xalqların hüquq bərabərliyi və öz müqqədərətini təyin etməsi prinsipinə hörmət əsasında sülh və dostluq münasibətləri üçün zəruri olan sabitlik və əmin-amanlıq şəraitini yaratmaq məqsədilə BMT aşağıdakılara dəstək verir:

həyat səviy-yəsinin yüksəldilməsinə, əhalinin tam məşgulluğuna, iqtisadi və sosial tərəqqi və inkişaf etdirilməsinə; iqtisadi, sosial, səhiyyə və buna müvafiq sahələrdə beynəlxalq problemlərin həllinə, mədəniyyət və təhsil sahələrində beynəlxalq əməkdaşlığı; irqinə, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərqli qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hamiliqliq hörmət edilməsinə və riayət edilməsinə.

BMT-nin Minillik Bəyannaməsi demokratianın dəstəklənməsi və qanunçuluğun möhkəmləndirilməsi, o cümlədən beynəlxalq hüquqla tanınmış insan hüquq və azadlıqlarına hörmət edilməsi istiqamətində bütün səy-lərin birləşdirilməsini ifadə edir. İnsan hüquq və əsas azadlıqları haqqında 1995-ci il MDB Konvensiyasının 1-ci maddəsi Tərəflərin üzərinə onların yurisdiksiyası altında olan şəxslərin hüquq və azadlıqlarını təmin etmək öhdəliyi qoyur. Bu isə birbaşa insan hüquqlarına hörmət, onlara əmək edilməsi, onların dəstəklənməsi məqsədilə beynəlxalq sülh və təhlükəsizliyin qorunması ideyasından irəli gəlir (13, s. 857). İnsan hüquqları və azadlıqların müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasının 1-ci maddəsi də analoji müdəddəni ehtiva edir. 1969-cu il İnsan hüquqları haqqında Amerikaarası Konvensiyasının I fəslə isə bütövlükdə dövlətlərin hüquqlara hörmət etmək öhdəliyini müəyyən edir. Burada dövlətlərin hüquq və azadlıqlara hörmət etmək vəzifəsi, hər hansı bir xüsusiyyətinə görə heç bir fərqli qoyulmadan öz yurisdiksiyası çərçivəsində olan şəxslərin azad və tam şəkildə həmin imkanlardan istifadə etməsini təmin etməsi vəzifəsi də xüsusilə diqqəti cəlb edir (14, s. 522-523). İnsan və xalqlar hüququ haqqın-da 1981-ci il Afrika Xartiyasının 1-ci maddəsində Afrika Birliyi Təşki-latının üzv-dövlətlərinin müvafiq beynəlxalq-hüquqi sənəddə ehtiva edilmiş hüquq və azadlıqları tanımaq, həmçinin onların həyata keçirilməsi üçün qanunvericilik və digər tədbirlərə təşəbbüs göstərmək öhdəliyi, 2-ci maddəsində isə irqinə, etnik mənsubiyyətinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və digər əqidəsinə, milli və sosial mənsubiyyətinə, doğulma və digər şəraitə münasibətdə heç bir fərqli qoyulmadan hər bir şəxsin mövcud hüquq və azadlıqlardan istifadə etmək hüququ göstərilmişdir (13, s. 888).

Müvafiq prinsip regional sənədlər içərisində daha çox ATƏT (ATƏM) sənədlərində təsbit edilmişdir. Belə ki, 1975-ci il ATƏM-in (ATƏT) Helsinki Yekun Aktında fikir, vicdan, din və əqidə azadlığı da da-xil olmaqla, insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipi, onun tərkib elementləri göstərilmişdir. 1980-ci il Madrid Görüşünün Yekun Sənədində isə insan hüquq və azadlıqlarının bütövlükdə inkişaf etdirilməsi, ayrı-ayrı kateqoriya şəxslərin hüquqlarının müdafiəsi, həmçinin dini etiqad azadlığı və onun ayrı-ayrı aspektləri, onlarla bağlı meydana çıxan problem-lərin ikitərəfli görüşlər, «dəyirmi masa»ların təşkili əsasında dinc yolla həlli nəzərdə tutulur. 1989-cu il Vyana Görüşünün Yekun Aktında göstərilir ki, bütün hüquq və azadlıqlar çox mühüm əhəmiyyətə malikdirlər və bütün lazımı vasitələrlə həyata keçirilməlidirlər. Kopenhagen Müşavirəsinin Ye-kun Sənədi dövlətlərin

üzərinə insan hüquqlarına nəzarət üzrə müşahidəçi qrup və həmkarlar ittifaqları da daxil olmaqla, insan hüquq və əsas azadlıqlarını təşviq və müdafiə etməyə cəhd edən qeyri-hökumət təşkilatları yaratmaq, onların fəaliyyətində səmərəli iştirak etmək və ya ona qoşulmaq hüququ da daxil olmaqla, birləşmək hüququnun həyata keçirilməsinə imkan verməklə ayrı-ayrı şəxslərin hüquqlarını təmin etmək öhdəliyini müəyyən edir. 21 noyabr 1990-ci il tarixli Yeni Avropa üçün Paris Xarti-yasında isə dövlətlərin ilkin öhdəliyi kimi əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi, onlara əməl edilməsi və onların həyata keçirilməsi vasitəsi qismində isə azadlığın əsası, ədalətlilik və sülhü göstərir.

İnsan hüquqlarına hörmət edilməsi prinsipi və onun ayrı-ayrı təzahür formaları həm də dünyanın müxtəlisf dövlətlərinin milli qanunvericiliyində də öz əksini tapmışdır. Məsələn, Azərbaycan Respublikası (AR) Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi hesab olunur. Bundan əlavə qeyd edilir ki, Konstitusiyada ehtiva edilən insan və vətəndaş hüquq və azadlıqları AR-in tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Konstitusiyanın II fəsli bütövlükdə insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmişdir.

İspaniya Konstitusiyasının 10-cu maddəsinin 1-ci hissəsi şəxsiyyətin ayrılmaz hüquqlarından ayrıldıqda mövcud olmayan onun ləyaqəti, azad inkişafı, qanunlara və digərlərinin hüquqlarına hörmət edilməsini siyasi qaydanın və sosial sülhün əsası kimi müəyyən edir. Rusiya Federasiyasının Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, əsas hüquq və azadlıqlar doğuldugu andan hər bir şəxsə mənsubdur və ayrılmazdır. Bundan əlavə, burada insan və vətəndaş hüquq və azadlıqlarının digərlərinin hüquq və azadlıqlarının pozulması hesabına həyata keçirilməsinin yolverilməzliyi də həmin müddəanın tərkib hissəsinə təşkil edir. İtaliya Respublikası Konstitusiyasının 2-ci maddəsində qeyd edilir ki, dövlət şəxsiyyətin təzahür etdiyi ayrı-ayrı şəxsiyyət və sosial təsisatların – ayrılmaz insan hüquqlarını tanıyır və onların həyata keçirilməsinə təminat verir. Bundan əlavə, o, siyasi, iqtisadi və sosial həmrəylilikdən irəli gələn ayrılmaz öhdəliklərin icrasını tələb edir (8, s. 180). 1982-ci il Kanada Konstitusiya Aktında da hüquq və azadlıqlara təminat verilməsi xüsusilə vurğulanır (9, s. 318-327).

Dövlətlərin öhdəliklərinə gəldikdə isə onlar müxtəlisf məsələləri əhatə edir. Bu vəzifələrə aşağıdakılardan aid edilə bilər: insan ailəsinin bütün üzvlərinə xas ləyaqətin, həmçinin onların bərabər və ayrılmaz hüquqlarının azadlığın, ədalətin və ümumi sülhün əsası kimi tanınması; insan hüquq və əsas azadlıqlarına əməl edilməsi və ona hərtərəfli hörmət edilməsinə yardım edilməsi; heç bir fərq qoyulmadan onun yurisdiksiyası çərçivəsində olan şəxslərin beynəlxalq hüquqla tanınmış bütün hüquq və azadlıqlarının təmin edilməsi və onlara hörmət olunması; insan hüquqlarının qanunun gücünə uyğun şəkildə qorunması; beynəlxalq hüquqla tanınmış insan

hüquqlarının təmin edilməsi üçün zəruri olan qanunvericilik və digər tədbirlərin qəbul edilməsi; hüququ pozulmuş istənilən şəxsin hüquqi müdafiənin səmərəli vasitələrlə təmin edilməsi məqsədilə müvafiq şərait və imkanların yara-dılması.

Qeyd edilənlərə nəzərə alaraq, beynəlxalq ümumi hüquqda insan hüquqlarına hörmət edilməsi prinsipinin məzmunu aşağıdakı qaydada ifadə edilir: bütün dövlətlər öz ərazisində yerləşən bütün şəxslərin əsas hüquq və azadlıqlarına hörmət etmək öhdəliyi daşıyırlar; dövlətlər cinsi, irqi, dil və dini əlamətlərə görə ayrı-seçkiliyə yol verməmək vəzifəsini ehtiva edirlər; dövlətlər insan hüquq və əsas azadlıqlarına ümumi hörmət olunması və bu məqsədlərə nail olunması sahəsində bir-birilə əməkdaşlıq etməyə yardım etmək öhdəliyinə malikdirlər.

**İnsan hüquqlarının beynəlxalq müdafiəsinin mühüm xüsusiyyət-lərindən biri də müxtəlif beynəlxalq normalar üzrə dövlətlərin öz üzərinə götürdüyü öhdəliklərin realizəsinə nəzarəti həyata kezirən insan hüquq-larının müdafiəsi mexanizmlərinin yaradılması və fəaliyyətinin təşkilidir. Şübhəsiz ki, insan hüquqları anlayışına daxil edilən elementlər də mühüm rol oynayır.** Belə ki, R. C. Vinsent həmin elementləri aşağıdakı qaydada qeyd edir: hüququn daşıyıcısı (hüququn subyekti); hüququn obyekti; sub-yektin hüququ həyata keçirmək iradəsi; hüquq daşıyıcısının hüququ həyata keçirmək öhdəliyinin mövcudluğu; hüququn yerinə yetirilməsinin tələb edil-məsi üçün bir sıra hüquqi əsasların mövcud olması (4, s. 8).

**Ümumiyyətlə, insan hüquqları nəzəriyyəsində insan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsinin aşağıdakı əsas prinsipləri təşəkkül tapmışdır:** humanizm prinsipi; azadlıq prinsipi; bərabərlik və bərabərhüquqluluq prinsipi; şəxsiyyətin ləyaqəti prinsipi (19, s. 19-21).

**Bu gün insan hüquq və əsas azadlıqlarının müdafiəsi üzrə çoxsaylı beynəlxalq hüquqi normalar mövcuddur.** Dövlət eyni məsələni tənzim edən bir neçə sazişin iştirakçısı ola bilər. Bununla əlaqədar sual yarana bilər ki, bu halda hansı saziş tətbiq olunmalıdır? İnsan hüquq və əsas azadlıqlarının müdafiəsinin tənzimlənməsinin məqsəd və vəzifərinin ümumi anlayışından çıxış edərək belə güman etmək olar ki, bu halda fərdə daha geniş və səmə-rəli müdafiəni təmin edən normaya üstünlük verilməlidir.

**Müvafiq nəticəyə 1966-ci il Beynəlxalq Paktlarının 6-ci maddəsinin 2-ci bəndinin təhlili əsa-sında da gəlmək olar. Belə ki, orada qeyd olunur ki, hər hansı ölkədə qanun, Konvensiya, qayda və adətdən irəli gələn insan hüquqlarının bu Paktlarda həmin hüquqların tanınması və ya daha az tanınmasını bəhanə gətirərək bu və ya digər dərəcədə məhdudlaşdırılması və azaldılması qada-ğandır.**

Fərdə daha əlverişlilik prinsipinin mühüm cəhəti odur ki, o hər bir konkret halda təfsir və tətbiq zamanı ümüməşəri dəyərlərə önəm verərək, humanizm nöqtəyi nəzərdən insan hüquqlarının müdafiəsi tələbinə cavab verən ən yaxşı variantı tapmaq imkanı yaradır. Fərdə daha əlverişlilik prinsipi daha bir mühüm aspektə malikdir. Belə ki, bununla beynəlxalq-hüquqi sazişlərdə nail olunmuş minimumu saxlamaq zərurəti və aşağı salınmaması nəzərdə tutulur.

Digər mühüm prinsip kimi mülki, siyasi, sosial, iqtisadi, mədəni insan hüquq və azadlıqlarının bölünməzliyi prinsipi xüsusi olaraq qeyd edilməlidir. Belə ki, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi mülki, siyasi, iqtisadi, sosial və mədəni insan hüquqlarının vahidliyi və bölünməzliyi mövqeyindən çıxış edir. S.V.Çerničenko qeyd edir ki, hüquq və azadlıqların qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı onların dərəcəsi və ya daimi və müvəqqəti üstünlüklər sisteminin olmaması demək deyildir. Önəmlı olan odur ki, hər hansı səbəbdən müəyyən hüquqlara verilən üstünlükler digər hüquqların azaldılması kimi tövsif olunmamalıdır. Daha sonra o qeyd etmişdir ki, insan hüquqları bölünməzdir, qarşılıqlı əlaqəli və qarşılıqlı asılılıqdadır və bir-birimə qarşı qoyulmamalıdır, çünki onlar vahid kompleks yaradırlar.

Qeyd etmək lazımdır ki, BMT Baş Məclisi öz qətnamələrində (16 dekabr 1977-ci il 32/130 sayılı Qətnamə və 4 dekabr 1986-ci il 41/117 sayılı Qətnamə) dəfələrlə beynəlxalq ictimaiyyətin insan hüquq və əsas azadlıqlarının bölünməzliyi, qarşılıqlı asılılığı və bir kateqoriya hüquqların müdafiəsi və həvəsləndirilməsini dövlətləri digər hüquqların müdafiəsi və həvəsləndirilməsi öhdəliyindən azad etməməsi barədə rəyini təsdiq etmişdir. 1966-ci il Paktlarının preambulasında nəzərdə tutulur ki, qorxu və ehtiyac-dan azad insan şəxsiyyəti ideali yalnız hər kəsin öz iqtisadi, sosial və mədəni,

həmçinin, mülki və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçirilə bilər. BMT Baş Məclisinin 9 dekabr 1970-ci il tarixli 2675 sayılı Qətnaməsinə müvafiq olaraq əsas insan hüquq və azadlıqlarına hətta hərbi münaqişələr zamanı da riayət olunmalı və təmin olunmalıdır. Mülki, siyasi, sosial, iqtisadi, mədəni hüquqların bölünməzliyi hər bir şəraitdə təmin olunmalıdır. Təsadüfi deyil ki, Əsas hüquqlar haqqında Avropa Xartiyasında mülki, siyasi və sosial-iqtisadi hüquqlar birlikdə götürülərək əsas hüquqlar kimi tanınmışdır.

Hollandiyanın Limburq Universitetində 1986-cı ildə keçirilən toplantıda müxtəlif dövlətlərdən iştirak edən aparıcı ekspertlər müvafiq Paktın iştirakçı-dövlətlərinin öz üzərlərinə götürdükləri hüquqi öhdəliklərin təbiəti və dərəcəsi barədə bir sıra müddəaları müzakirə edərək aşağıdakı əsas nəticələrə gəldilər: iqtisadi və sosial hüquqlar da daxil olmaqla, bütün insan hüquq və azadlıqları bölünməzdır, qarşılıqlı əlaqədir və beynəlxalq hüququn ayrılmaz tərkib hissəsidir; Pakt üzv-dövlətləri üzərinə beynəlxalq müqavilədə təsbit edilmiş hüquqların həyata keçirilməsi üçün qanunvericilik və inzibati tədbirlər də daxil olmaqla, bütün zəruri tədbirləri təxirəsalınmadan görməlidirlər; iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, Paktın iştirakçı-dövlətləri ən azı minimal səviyyədə iqtisadi, sosial və mədəni hüquqları təmin etmək öhdəliyinə malikdirlər (20, s. 122-135).

Digər mühüm prinsip kimi insan hüquqlarının ayrılmazlığı prinsipi çıxış edir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin preambulasında qeyd olunur ki, bəşər ailəsinin bütün üzvlərinin ayrılmaz hüquqlarının tanınması azadlıq, ədalət və ümumdünya sülhün əsasını təşkil edir. Buna oxşar müddəaya 1966-cı il Beynəlxalq Paktlarının preambulasında da rast gəlinir.

İnsan hüquq və əsas azadlıqlarının ayrılmazlığı fərdlərin hüquqlarının öz təbiətindən irəli gəlir. V.A.Kartaşkin qeyd edir ki, şəxsin əsas hüquqları və azadlıqları ayrılmazdır və özgəninkiləşdirilə bilməz. Onlar təbiidir və dövlətlər tərəfindən verilmir (6, s. 138).

Növbəti prinsip kimi bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsipi fərqləndirilə bilər. Bu gün bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsipi həm

dövlətdaxili hüququn, həm də beynəlxalq-hüquqi sistemin mühüm tərkib hissəsidir. Bu prinsip insan hüquq və əsas azadlıq-larının müdafiəsi sahəsində böyük rol oynayır və o, humanitar məsələlərdə beynəlxalq əməkdaşlığın inkişafının əsasını təşkil edir. İnsan ləyaqəti anla-yışını bu prinsip olmadan təsəvvür etmək qeyri-mümkündür. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prambulasının 1-ci bəndinə əsasən bəşər ailəsinin bütün üzvlərinin hüquq bərabərliyinin tanınması azadlıq, ədalət və ümumdünya sülhün əsasını təşkil edir. Bütövlükdə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 1966-cı il Beynəlxalq Paktlarında bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsipi geniş formada əks olunmuşdur.

Bundan başqa, BMT Nizamnaməsinin 1-ci maddəsinin 3-cü bən-dinə görə BMT-nin əsas məqsədi iqtisadi, sosial, mədəni və ya humanitar xarakterli beynəlxalq problemlərin həll edilməsinə və irqinə, cinsinə, dilinə və ya dini mənsubiyətinə fərq qoyulmadan bütün insanların əsas hüquq və azadlıqlarına hörmətin dəstəklənməsində və həvəsləndirilməsində beynəlxalq əməkdaşlığı nail olmaqdır. 1966-cı il Beynəlxalq Paktların müddəala-rında bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsipi daha ətraflı şəkil-də öz realizəsini tapmışdır. Mülki və siyasi hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktının 2,3 və 26-cı maddələri qarşılıqlı əlaqədə olan aşağıda-kı beş prinsipi müəyyən etmişdir: hüquqlardan bərabər istifadə edilməsi prinsipi; kişi və qadının bərabərliyi prinsipindən irəli gələn ümumi bərabərlik prinsipi; hüquq norması və məhkəmə qarşısında bərabərlik prinsipi; qanun tərəfindən bərabər müdafiə prinsipi; ayrı-seçkiliyə yol verilməməsi prinsipi.

İnsan hüquqlarının beynəlxalq hüquqi müdafiəsinin sahəvi prinsip-ləri insan hüquqları sahəsində ümumi standartların müəyyən edilməsində, daha sonra bir sıra istiqamətlərdə, məsələn əcnəbilərin hüquqi vəziyyətini tənzim edən beynəlxalq hüququn spesifik prinsiplərinin formallaşmasında əsas kimi çıxış edirlər. Qəbul edilmiş beynəlxalq-hüquqi normalarda da həmin müddəəalar xüsusilə nəzərə alınmışdır. Dövlətlər qarşısında duran mühüm vəzifələrdən biri isə həmin normaların milli qanunvericiliyə tam şəkildə implementasiya edilməsidir. Belə ki,

insan hüquqlarına hörmət edilməsi prinsipinin məzmununa ümumi şəkildə dövlətlərin öz ərazisində yerləşən bütün şəxslərin əsas hüquq və azadlıqlarına hörmət etmək öhdəliyi, dövlətlərin cinsi, irqi, dil və dini əlamətlərə görə ayrı-seçkiliyə yol verməmək vəzifəsi, dövlətlərin insan hüquq və əsas azadlıqlarına ümumi hörmət olunması və bu məqsədlərə nail olunması sahəsində bir-birilə əməkdaşlıq etməyə yardım etmək öhdəliyi daxildir. Hüquq ədəbiyyatlarda mövcud təhlillərlə fikrimizi bir daha əsaslaşdırıraq. Belə ki, insan hüquqlarının xüsusiyyətini tədqiq edən V.A. Kartaschin qeyd edir ki, bu sahə özünün spesifik xüsusiyyətləri və hüquqi tənzimət mə metodunun xarakterik dəyərləri, dövlətdaxili hüquqla sıx bağlılığı, müasir beynəlxalq münasibətlər sistemində əhə-miyyəti və çoxlu digər xüsusiyyətləri, məsələn, dövlətlərin beynəlxalq sazişlərlə öz üzərlərinə götürdükləri öhdəliklərin həyata keçirilməsi məqsədilə nəzarəti müəyyən edən beynəlxalq mexanizmlərin yara-dılması və formallaşması ilə fərqlənərək beynəlxalq hüququn digər sahə-ləri içərisində xüsusi yer tutur (7, s. 56). Eyni zamanda göstərilir ki, insan hüquqları sahəsində çoxlu sayıda beynəlxalq sazişlərdə iştirak edən dövlətlər Pacta sunt servanda prinsipinə uyğun olaraq onları vicdanla yerinə yetirməli və bu məqsədlə də beynəlxalq öhdəliklərin realizəsi üçün dövlətdaxili tədbirlər həyata keçirməlidirlər (3, s. 141). İnsan hüquqları üzrə ATƏT-in 1991-ci il Moskva toplantısında iştirakçı-dövlətlər bəyan etmişlər ki, insan hüquqları bütün dövlətlərin bilavasitə və qanuni qayğısıdır və maraqlı dövlətin daxili səlahiyyətinə müstəsna olaraq aid deyildir. Bütün dövlətlər insan hüquqları sahəsində beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, o cümlədən dövlətin özünün bu sahədə beynəlxalq öhdəliklərinə əməl etməyə borcludur (16, s. 136). Başqa sözlə desək, hər bir dövlətin insan hüquqlarına hörmət və əməl etmək öhdəliyi bilavasitə müasir beynəlxalq hüququn əsas prinsiplərindən biri olan insan hüquqlarına hörmət etmək prinsipindən irəli gəlir. İnsan hüquqlarına hörmət prinsipinin məzmunu isə ilk növbədə, dövlətlərin onların yurisdiksiyası sferasında yerləşən bütün şəxslərə münasibətdə hər hansı diskriminasiya olmadan bu hüquqlara hörmət və əməl etmək öhdəliyi təşkil edir. Bununla da insan hüquqları sahəsində dövlətlərin üzərinə mühüm öhdəliklər qoyulur və bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət edilir. Bundan başqa, müasir beynəlxalq hüququn inkişafı həmin normaların dövlətdaxili münasibətlər sferasında təsbit edilməsi ilə xarakterizə olunur ki, bu da beynəlxalq hüquq normalarına hörmət prinsipi əsasında həyata keçirilməlidir (22, s. 383).

## ƏDƏBİYYAT

1. Валеев Р.М. Контроль в современном международном праве, Казань: Центр инновационных технологий, 2001, с.141.
2. Vincent R.J. Human Rights and International Relations. Cambridge, 1986, p. 8.
3. Карташкин В.А. Правовые последствия ратификации Россией Европейской Конвенции о защите прав человека и основных свобод// Российский ежегодник международного права. 1995, СПб., 1996, с. 138.
4. Карташкин В.А. Международная защита прав человека (Основные проблемы сотрудничества государств). М., Международные отношения, 1976, с. 56.
5. Конституции зарубежных государств / Сост. В.В. Маклаков. М., 2003, с. 180.
6. Конституции зарубежных государств / Сост. В.В. Маклаков. М., 1996, с. 318-327.
7. Международные акты о правах человека: Сборник документов / Сост. В.А.Карташкин, Е.А. Лукашева. М., 2002, с. 857, 888.
8. Международное публичное право. Сборник документов. В 2-х ч. Ч. I / Сост. К.А. Бекяшев, Д.К. Бекяшев. М., 2006, с. 522-523.
9. Права человека. Учебник для вузов. Отв. ред. Е.А. Лукашева, М.: НОРМА (Издательская группа НОРМА-ИНФРА·М), 2001, с.136.
10. Сайдов А.Х. Общепризнанные права человека. М., 2004, с. 19-21.
11. The Limburg Principles on the Implementation of the International Covenant on Economic, Social and Cultural Rights // Human Rights Quarterly, 1987, vol. 9, № 2, p. 122-135.
12. Черниченко С.В. Теория международного права. В 2-х т. Т. II, Старые и новые теоретические проблемы. М.: НИМП, 1999, с. 383.

**Amir Aliev**

**SPECIFIC PRINCIPLES OF THE INTERNATIONAL LEGAL PROTECTION  
OF HUMAN RIGHTS UNDER THE MAIN COMMON RECOGNIZED  
PRINCIPLES OF THE INTERNATIONAL LAW**

One of the basic features of the modern international law is that the important imperative norms are formalized here and one of these norms is the principle of respect for human rights and fundamental freedoms. The article is analyzing specific principles of the international legal protection of human rights under the main

common recognized principles of the international law. It is noted that the principle of respect for human rights reflecting superior of human rights and fundamental freedoms, democracy and law has the international character. The implementation of these principles in the interstate legislation is another important problem and it demands large-scale activity from the states.

The article is analyzing the main principles (a principle of respect for human dignity, a principle of the most-favored-nation clause, a principle of indivisibility of human rights and freedoms, a principle of equality and prohibition of discrimination, etc.) taking into account the existing disagreements in the international law literature and the principal international norms and practice. At the same time new principles (especially, a principle of development) having the important role in the sphere of the international legal protection of human rights and further development of human rights, including the improving of the interstate legislation are emphasized in the article.

**Амир Алиев**

### **СПЕЦИФИЧЕСКИЕ ПРИНЦИПЫ МЕЖДУНАРОДНО-ПРАВОВОЙ ЗАЩИТЫ ПРАВ ЧЕЛОВЕКА НА БАЗЕ ОСНОВНЫХ ОБЩЕПРИЗНАННЫХ ПРИНЦИПОВ МЕЖДУНАРОДНОГО ПРАВА**

Одна из основных особенностей современного международного права состоит в том, что здесь сформированы важные императивные нормы, одной из которых и является принцип уважения основных прав и свобод человека. В статье анализируются специфические принципы международно-правовой защиты прав человека на базе основных общепризнанных принципов международного права. Отмечается, что принцип уважения прав человека, отражая в себе верховенство прав и основных свобод человека, демократии и закона, носит международный характер. Еще одна важная задача состоит в имплементации этих принципов во внутригосударственное законодательство, а это требует достаточно широкомасштабную деятельность со стороны государств.

В статье, учитывая разногласия, существующие в литературе по международному праву, на основе важнейших международных норм и международной практики, анализируются ряд важнейших принципов (принцип уважения достоинства личности, принцип наибольшего благоприятствования индивиду, принцип неделимости прав и свобод человека, принцип равенства и

запрещения дискриминации, и т.д.). Одновременно выделяется ряд новых принципов (в частности, принцип развития), имеющих важное значение в деле международно-правовой защиты прав человека, в дальнейшем развитии прав человека, в том числе в деле совершенствования внутригосударственного законодательства.

## MÜƏLLİFLƏRİN NƏZƏRİNƏ

1. Jurnalın əsas məqsədi elmi keyfiyyət kriteriyalarına cavab verən orijinal elmi məqalələrin dərc edilməsindən ibarətdir.
2. Jurnalda başqa nəşrlərə təqdim edilməmiş yeni tədqiqatların nəticələri olan yığcam və mükəmməl redakte olunmuş elmi məqalələr dərc edilir.
3. Məqalənin həmmüəlliflərinin sayının üç nəfərdən artıq olması arzuolunmazdır.
4. Məqalələrin keyfiyyətinə, orada göstərilən faktların səhihliyinə müəllif birbaşa cavabdehdir.
5. Dərc olunan hər məqalə haqqında redaksiya heyəti üzvlərindən ən azı birinin, həmin sahə üzrə mütəxəssisin rəyi və müvafiq elmi müəssisənin elmi şurasının protokolundan çıxarış olmalıdır.
6. Məqalələr üç dildə – Azərbaycan, rus və ingilis dillərində çap oluna bilər. Məqalənin yazılıdığı dildən əlavə digər 2 dildə xülasəsi verilməlidir.
7. Məqalənin mətni jurnalın redaksiyasına fərdi kompyuterdə, A4 formatlı ağ kağızda, «14» ölçülü hərflərlə, səhifənin parametrləri yuxarıdan 2 sm, aşağıdan 2 sm; soldan 3 sm, sağdan 1 sm məsafə ilə, sətirdən-sətrə «defislə» keçmədən, sətir aralığı 1,5 interval olmaq şərti ilə rus dilində Times New Roman, Azərbaycan dilində isə – Times Roman AzLat şriftində yazılaraq, 1nüsxdə çap edilərək, disketlə birlikdə jurnalın məsul katibinə təqdim edilir. Mətnin daxilində olan cədvəllərin parametri soldan və sağdan 3,7 sm olmalıdır.
8. Səhifənin sağ küncündə «12» ölçülü qalın və böyük hərflərlə müəllifin (müəlliflərin) adı və soyadı yazılır.
9. Aşağıda işlədiyi təşkilatın adı 1 interval ara verməklə, «12» ölçülü adı və kiçik hərflərlə yazılır (məs: AMEA Naxçıvan Bölmesi; Naxçıvan Dövlət Universiteti). Sonra 1 sətir boş buraxılmaqla aşağıdan «14» ölçülü hərflərlə məqalənin adı çap edilir. Məqalənin əsas mətni yenə də 1 sətir boş buraxılmaqla aşağıdan yazılır.
10. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır və istifadə olunmuş

Ədəbiyyat xülasələrdən əvvəl «12» ölçülü hərflərlə, kodlaşdırma üsulu və əlisba sırası ilə göstərilməlidir. «Ədəbiyyat» sözü səhifənin ortasında qalın və böyük hərflərlə yazılır.

Ədəbiyyat siyahısı yazılışı dildə adı hərflərlə verilir. Məs:

**Kitablar:**

Qasımov V.İ. Qədim abidələr. Bakı: İşıq, 1992, 321 s.

**Kitab məqalələri:**

Həbibbəyli İ.Ə. Naxçıvanda elm və mədəniyyət. /Azərbaycan tarixində Naxçıvan, Bakı: Elm, 1996, səh 73-91.

**Jurnal məqalələri:**

Baxşəliyev V.B., Quliyev Ə.A. Gəmiqaya təsvirlərində yazı elementləri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri, 2005, № 1, s. 74-79.

11. Məqalənin xülasəsində müəllifin adı və soyadı «12» ölçülü kiçik, qalın hərflərlə; mövzunun adı böyük, qalın hərflərlə; xülasənin özü isə adı hərflərlə yazılır. Xülasə məqalənin məzmununu tam əhatə etməli, əldə olunan nöticələr ətraflı verilməlidir.
12. Məqalədəki istinadlar mətnin içərisində verilməlidir. Məs: (4, s.15)
13. Məqalələrin ümumi həcmi, qrafik materiallar, fotolar, cədvəllər, düstərlər, ədəbiyyat siyahısı və xülasələr də daxil olmaqla 5-7 səhifədən çox olmamalıdır.
14. Məqaləyə müəlliflər haqqında məlumat (soyadı, adı və atasının adı, iş yeri, vəzifəsi, alimlik dərəcəsi və elmi adı, ünvanı, iş və ev telefonları) mütləq əlavə olunmalıdır.

**QEYD:** AMEA Naxçıvan Bölməsinin «Xəbərlər» jurnalına təqdim olunan məqalələrin sayının çoxluğunu və «Tusi» nəşriyyatının imkanları-nın məhdudluğunu nəzərə alaraq bir nömrədə hər müəllifin yalnız bir məqaləsinin çap edilməsi nəzərdə tutulur.

**DÜZƏLİŞ:** Jurnalımızın ötən (№5) sayında buraxılmış texniki səhvlərə görə oxucuların üzr istəyir və bildiririk ki, jurnalın «Mündəricat» hissəsində «Mirnazim Seyidov, Cingiz Əbilov» sözləri «Cingiz Əbilov, Mirhəsən Seyidov» kimi; «Qənirə Məmmədova» sözləri isə «Qahirə Məmmədova» kimi oxunmalıdır. Xahişimiz isə ondan ibarətdir ki, jurnalımızın sonunda göstərilmiş qaydalara tam əməl edilsin.

**«Tusi» nəşriyyatı**

**XƏBƏRLƏR**  
AMEA Naxçıvan Bölməsinin elmi nəşri

**Nəşriyyatın direktoru:** *Qafar Qərib*  
**Redaktor:** *Zülfiyə Məmmədli*  
**Operatorlar:** *İlhamə Əliyeva*  
                          *Aynur Əliyeva*

**Proqramçı mühəndis:** *Taleh Maqsudov*

Yığılmağa verilmişdir: 09.02.2007  
Çapa imzalanmışdır: 23.02.2007  
Kağız formatı: 70 x 108 1/16  
16,9 çap vərəqi. 270 səhifə  
Sifariş № 9. Tiraj: 200

*AMEA Naxçıvan Bölməsinin «Tusi» nəşriyyatında çap edilmişdir.*

**Ünvan:** *Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 35.*